

HEYDƏR ƏLİYEV İRSİNİ ARAŞDIRMA MƏRKƏZİ  
HEYDAR ALIYEV HERITAGE RESEARCH CENTER

AZƏRBAYCAN VAHİD VƏ BÖLÜNMƏZ AVROPADA  
AZERBAIJAN IN UNITED AND INDIVISIBLE EUROPE

Bakı · Baku · 2011

*"Azərbaycan vahid və bölünməz Avropada"* kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Kitab Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsinin 10 illiyinə həsr olunur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurasının nümayəndələri ilə görüşlərinin mətni və eləcə də bu təşkilatın tədbirlərindəki çıxışları kitaba daxil edilmişdir. Avropa Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə və tövsiyələri də kitabda yer alan sənədlərdəndir.

4704000000  
036-2011 qrifli nəşr

ISBN 978-9952-8135-3-1

© Heydər Əliyev İrsini Araşdırma Mərkəzi 2011

**Heydər Əliyev İrsini Araşdırma Mərkəzi**  
**Heydar Aliyev Heritage Research Center**

# **AZƏRBAYCAN VAHİD VƏ BÖLÜNMƏZ AVROPADA**

**AZERBAIJAN IN UNITED  
AND INDIVISIBLE EUROPE**

**2001-2011**

**“Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri” seriyasının məsləhətçisi:**

Asəf NADİROV

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Elmi-Redaksiya Şurasının sədri

**Elmi məsləhətçilər:**

Eduard LINTNER

Almaniya-Azərbaycan Əlaqələrinin İnkısapına Yardım Cəmiyyətinin sədri, Almaniya millət vəkili (1976-2009), Parlamentdə Dövlət Katibi (1991-1998), AFR-in Daxili İşlər Nazirinin müavini (1992-1998)

Elxan SÜLEYMANOV

AVCİYA-nın prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü

**Yaradıcı heyatın rəhbəri:**

Fuad BABAYEV

**Yaradıcı heyat:**

İsmayıł QASIMOV

Təmkin MƏMMƏDLİ

Irina MUXTAROVA

Gündüz NƏSİBOV

**Dilçi-redaktor:**

Mətanət BABAYEVA

**Super cildin və cildin dizaynı:**

Cavanşir ƏZİZOV

**Foto-blokonun dizaynı:**

Elviz İSMAYILOV

**Səhifələmə:**

İsmayıł İSMAYILOV

Kitabın foto-blokunda Azərbaycan Respublikası Prezidenti mətbuat xidmətinin foto-məteriallarından istifadə edilmişdir.

Kitabda AzərTAc-in, Azərbaycan Respublikası Prezidentinin rəsmi saytının ([www.president.az](http://www.president.az)), Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi saytının ([www.mfa.gov.az](http://www.mfa.gov.az)), Avropa Şurasının rəsmi saytının ([www.coe.int](http://www.coe.int)), tarixi arayışda isə Azərbaycan Respublikası Prezident Administrasiyası içtimai-siyasi məsələlər şöbəsinin müdürü, tarix elmləri doktoru, professor Əli Həsənovun “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyaseti” kitabının materiallarından istifadə olunmuşdur.

*Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsinin 10 illiyinə həsr olunur*

**Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabər hüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlangıcıdır.**

*Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Parlement Assambleyasının sessiyasındaki çıxışından – Strasburq, 25 yanvar 2001-ci il*

**Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir.**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransının iştirakçılarına məktubundan – Bakı, 24 may 2010-cu il*

### *Hörmətli oxucular!*

1991-ci ildə dövlət müstəqilliyini qazanan Azərbaycan Respublikası birmənəli olaraq Avropaya, onun humanist və demokratik dəyərlərinə integrasiya yolu tutdu.

Lakin həmin dövrə, bir tərəfdən Ermənistanın Azərbaycana qarşı ərazi işgalçılığı siyasetinin genişlənməsi, digər tərəfdən sosial-iqtisadi tənazzül, vətəndaş qarışdırması, xaos və özbaşınlıq, habelə yeni dövrün tələblərinə cavab verən qanunların yoxluğu vətəndaş cəmiyyətinə əlçatmadır idəyə çevirmişdi.

Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkiddi tələbi ilə hükməniyyətə qayıdırından sonra ölkədə ictimai-siyasi sabitliyin və qanunçuluğun bərpası mümkün oldu. Bu mərhələdən etibarən ölkədə vətəndaş sülhünün və siyasi sabitliyin təmin olunması hüquqi dövlət quruculuğu istiqamətində praktik addımların gerçəkləşdirilməsinə, vətəndaş cəmiyyəti quruculuğuna xidmət edən və elmi əsaslarla söykənən genişmiqyaslı islahatların həyata keçirilməsinə yol açmışdır.

Ümummilli lider dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində aparıcı rol oynayan bir sıra təşkilatlara üzvlük məsələsinə xüsusi diqqət yetirmiş, bu məqsədlə ölkə həyatının bütün strateji sahələrində çevik və işlək mexanizmlər üzərində geniş islahatların aparılmasını təmin etmişdir. Həmin dövrən etibarən respublikada möhkəm təməllər üzərində ictimai-siyasi sabitliyin təmin olunması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, sürətli iqtisadi inkişafın təmin olunmasına başlanılmışdır. Regionun nüfuzlu beynəlxalq təşkilati sayılan Avropa Şurası ilə əməkdaşlıq da həmin dövrən zəruri məsələ kimi gündəmə gəlmüş, respublikamız öz maraqlarını qorumaq, ölkə həqiqətlərini dünyaya çatdırmaq, demokratikləşmə prosesini sürətləndirmək məqsədilə təşkilata üzvlüyü vacib saymışdır.

“Ümidvaram ki, Azərbaycan tezliklə Avropa Şurasının tam hüquqlu üzvü olacaqdır. Biz müasir Avropa demokratiyasının yüksək standartlarına cavab vermək üçün öz tərafımızdan hor şeyi edəcəyik” – deyən Heydər Əliyev bu sözləri işdə də təsdiq edirdi. Bu baxımdan, 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulmasını, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tam ləğv edilməsini xüsusi vurgulamaq lazımdır. Bu, təşkilatın üzv dövlətlər qarşısında müəyyənləşdiridiyi başlıca tələblərdən biridir. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiymanın 6 sayılı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənəli əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz, təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyrər verdiyinin əyani təzahürürdür.

1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası insan hüquq və azadlıqlarının qorunması və bu hüquqların təmin edilməsinin dövlətimizin ali məqsədi olduğunu bir daha sübut etdi. Ölkənin Əsas Qanununun qəbulu qanunvericiliyimizin Avropa standartlarına uyğunlaşdırılması üçün zamanı yaratdı.

Həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq 28 iyun 1996-cı il tarixdə Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycana “xüsusi dəvət edil-

miş qonaq" statusunun verilməsi haqqında qərar qəbul etdi.

Ulu öndərimiz Heydər Əliyevin 1996-1999-cu illərdə Avropa Şurası ilə bağlı imzaladığı sərəncamlar respublikamızın Avropa Şurasına qəbul edilməsi və məqsədyönlü fəaliyyət üçün zəmin oldu. Bu sərəncamlarda Avropa ölkələrində qəbul edilmiş standartlara uyğunluq baxımından məcəllələrin hazırlanmasının sürətləndirilmesi, respublikamızın Avropa Şurasının bir sıra konvensiya və sazişlərinə qoşulması məsələsinin öyrənilməsi tövsiyə edilmişdi. Bu baxımdan məcəllələr və digər qanunlar Avropa Şurasının tövsiyələri nəzərə alınmaqla hazırlanıb qəbul edildi, Avropa və dünyaya standartlarını uyğunlaşdırıldı.

Həyata keçirilən işlərin nəticəsi olaraq 17 yanvar 2001-ci il tarixdə Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına təməhququlu üzv seçilməsi ilə bağlı qərar qəbul edildi.

25 yanvar 2001-ci il tarixdə Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə bağlı tətənəli mərasim olmuşdur. Bu hadisəni böyük Heydər Əliyev belə qiymətləndirmişdir: "Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabər hüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır."

Azərbaycanın Avropa Şurasına təməhququlu üzvlükda digər əsas məqsədi, şübhəsiz, ölkənin milli maraq və mənafelərinin bu geosiyasi arealda etibarlı qorunmasına, habelə Ermənistən təcavüzkar siyasetinin ifşasını və ona qarşı ciddi sanksiyaların qəbulundan ibarət olmuşdur. Erməni təcavüzü ilə üzəlmiş respublikamız bütün beynəlxalq və regional nüfuzlu təşkilatlarda təmsilciliyi özünün xarici siyaset doktrinasının mühüm istiqaməti sayır. Ermənistən işgalçılıq siyasetini və gerçək məqsədini dünyaya açıb göstərmək üçün bu nüfuzlu təşkilatın tribunası əvəzsiz imkan yaratır. Avropa Şurası çərçivəsində əldə edilən nəticə yekun etibarla beynəlxalq rezonans doğurur. Təşkilatın bu və ya digər qərarları üzv ölkələr arasında beynəlxalq miqyaslı rəyin formalşmasına rəvac verir. Azərbaycan nümayəndə heyətinin Avropa Şurasındaki son 10 illik fəaliyyəti bu aspektən xüsusi maraq kəsb edir.

İlk dövrlərdə AŞPA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri olmuş cənab İlham Əliyevin təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində elə ilk sessiyadan etibarən Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münəqışosuna dair həqiqətləri özündə əks etdirən sənədlər yayılmışdır. Bu müddədə nümayəndələrimizin əsas fəaliyyəti təkəf ölkəmizin nüfuzunun artmasına deyil, həmçinin Ermənistən təcavüzkarlıq siyasetinin ifşasına, saxta erməni təbliğatının qarşısının alınmasına yönəlmüşdür. AŞPA-da yayılan rəsmi sənədlərdə erməni təcavüzü nəticəsində asır və girov götürülmüş azərbaycanlıların vəziyyəti, Dağlıq Qarabağda narkotik bitkilərin yetişdirilməsi və qanunsuz dövriyyəsi, bu nəzərətsiz zonada terror qruplaşmalarının təşkillanması, Azərbaycanın tarixi-madəni abidələrinin məhv edilməsi, habelə ekoloji fəlakətin yaranması barədə faktlar öz əksini tapmışdır. Nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyev Dağlıq Qarabağ və işgal olunmuş digər rayonların beynəlxalq terrorizm mənbəyinə çevirdiyini konkret faktlara açıqlamışdır.

Cənab İlham Əliyev Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münəqışosunun mahiyyətini fərqli rakurslardan işıqlandırmağa cəhd göstərmiş, beynəlxalq ictimai rəyə

tamamilə yeni formul təklif etmişdir - Dağlıq Qarabağ problemi təkə lokal münaqişə deyil, mövcud qlobal problemlərlə six şəkildə uzlaşmış konflikt formasıdır.

Cənab İlham Əliyevin AŞPA məstəvisində bu münəqışının həlli istiqamətində gerçəkləşdirildiyi strategiyasının ən böyük nəticələrindən biri kimi beynəlxalq aləmdə içtimai fikrin formalşamasında uzun müddətdə bəri aparıcı rol oynayan erməni təbliğatını altüst etməsini qeyd etmək mümkündür. Məhz bu fəaliyyət nəticəsində Ermənistən haqqında "əzabəkə dövlət" anlayışı "işgalçi, təcavüzkar, terrorçu dövlət" imici ilə əvəzlenmişdir. Avropa Şurası Parlament Assambleyasında cənab İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin əldə etdiyi uğurlar Azərbaycanın müasir xarici siyasatında ən ciddi nailiyyətlərindən sayıla bilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 aprel 2004-cü ildə AŞPA-nın yaz sessiyasının açılışında bu təşkilatdakı fəaliyyətini bəla dəyərləndirmişdir: "Həyatımın bu dövrü mənim üçün, bəlkə də, ən maraqlı, mühüm zaman kəsiyidir və bu dövr gələcək fəaliyyətimdə, əlbəttə ki, bugünkü vəzifəmdə də vacib rol oynadı."

Avropa Şurası Parlament Assambleyasında təmsil olunan nümayəndə heyətimiz 2001-2003-cü illərdə cənab İlham Əliyevin şəxsi fəaliyyəti sayəsində əldə edilmiş uğurları davam etdirmək əzmindədir. Bu gün dünyada ən mötəbər qurumlardan biri olan AŞPA-nın sessiyalarında cərəyan edən hadisələr çox diqqət və maraqla izlənilir. Burada söylənilən hər bir söz, hər bir bəyanat mütləq şəkildə rəsmi xarakter alır, yəni sənədləşdirilir. Azərbaycan Respublikası Milli Məclisinin AŞPA-dakı nümayəndə heyəti ilk günlərdən bu məqamdan bacarıqlı və səmərəli istifadə edir.

Nümayəndə heyətinin məqsədyönlü fəaliyyəti nəticəsində AŞPA-nın 2005-ci ilin yanvarında qəbul edilmiş qətnaməsində Ermənistən rəsmən təcavüzkar dövlət kimi tanınmışdır. Azərbaycanın ərazi bütövlüyünün tanınması Ermənistən qarşısına şərt kimi qoyulmuşdur. Həm də bu, sifir Avropa Şurasının nizamnaməsindən irəli gələn tələbdür - təşkilata üz dövlətlər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımağa borcludurlar. Nümayəndə heyətimizin üzvləri bu məsələ ilə bağlı bir neçə dəfə Avropa Şurası Nazirlər Komitəsinə müraciət etmişlər. Və bu müraciətlərə cavab olaraq hər dəfə Ermənistən davranışının Avropa Şurası prinsiplərinə və beynəlxalq hüquq normallarına zidd olduğu bildirilmişdir. Fakt qarşısında qalmış Ermənistən nümayəndə heyəti Avropa Şurası məstəvisində hansıa adekvat təbliğat aparmaq imkanından məhrumdur və bu reallığı erməni mətbuatı da açıq etiraf edir.

Qisa müddəd ərzində Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyəti tərəfindən onlarca sənəd hazırlanmış və qurumun rəsmi sənədləri kimi yayımlılmışdır. Təsəvvür etsək ki, bu qurumda 47 ölkənin parlamentlərinin deputatları fəaliyyət göstərir və qəbul edilmiş sənədlər həm onlara paylanır, həm də həmin ölkələrin parlamentlərinə göndərilir, onda qarşıya qoyulmuş birinci vəzifə ilə bağlı görülmüş işlərin miqyası haqqında konkret fikir formalşə bilər.

Azərbaycanın Avropa Şurasına daxil olmaq barədə müraciətindən onun təməhququlu üz kimi fəaliyyət göstərdiyi hal-hazırkı dövra qədər olan bir müddətdə ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilmiş geniş demokratik islahatları aşağıdakı formada müəyyənləşdirmək olar:

Ölkəmizdə həyata keçirilmiş hüquqi islahatlar nəticəsində hər bir insan şəxsiyyət azadlığına və toxunulmazlığına, barəsində qaldırılmış işin qərəzsiz və müstəqil məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquqi müdafiəsinə təminat almış, ölkədə çoxpartiyalı sistemin fəaliyyəti, siyasi plüralizm, söz və vicedan azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlük və təqsirsizlik prezumpsiyası təmin edilmiş, seçkilərin və referendumun demokratik və açıq şəraitdə keçirilməsinə təminat verən hüquqi baza möhkəmləndirilmiş, ombudsman təsisatı yaradılmışdır;

Azərbaycanda Konstitusiya Məhkəməsi yaradılmış, Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilmiş cəza siyaseti humanistləşdirilmiş, senzura aradan götürülmüş, məhkəmənin müstəqilliyi təmin edilmiş, üçpilləli məhkəmə sistemi yaradılmış, şəffaf prosedurlar əsasında və beynəlxalq standartlara uyğun keçirilən seçkilər yolu ilə hakimlər korpusu yeniləşdirilmişdir;

Azərbaycan Respublikasında bu günədək on minlərlə şəxs barəsində amnistiya elan olunmuş, xeyli sayıda məhbəus əvvəl edilmişdir;

Azərbaycanda kültəvi informasiya vəsitiyələrinin azadlığı və qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti təmin olunmuşdur.

Ən böyük göstərici isə sözsüz ki, həyatımızın bütün başlıca sahələrində mütərəqqi Avropa təcrübəsinin tətbiqidir.

Bu gün Azərbaycan Avropa Şurası ilə faydalı surətdə əməkdaşlıq etməklə yanaşı, həmdə bu təşkilatın bir sira tədbirlərinə də ev sahibliyi edir. Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı, Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransını və digər tədbirləri bu sıradə qeyd edə bilərik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Biz Avropa Şurası ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıqdan çox razıyıq. Əminəm ki, bu əməkdaşlıq gələcəkdə uğurla davam etdiriləcək və biza əlavə imkanlar yaradacaqdır."

Buna görə də hesab edirəm ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi "Azərbaycan vahid və bölünməz Avropada" kitabı tədqiqatçılar, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, politoloqlar və tələbələr üçün dəyərli mənbədir. Çünkü Azərbaycan-Avropa Şurası münasibətləri, bilavasita əməkdaşlıqları, liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışları və təşkilatın Azərbaycanla bağlı qəbul etdiyi mühüm sənədlərin dili ilə şərh edilir. Bu kitabı həm də Mərkəzin daha once nəşr etdirdiyi ölkəmizin BMT, ATƏT, IKT, NATO kimi nüfuzlu təşkilatlarla münasibətlərini araşdırın kitablarının bir növ davamı kimi də baxmaq olar.

Hesab edirəm ki, bu kitab da Mərkəzin digər nəşrləri kimi, oxucuların ürəyinçə olacaqdır.

Səməd Seyidov,

Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərəsi əlaqələr daimi komissiyasının sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə həyatının rəhbəri

## Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq programının həyata keçirilməsi tədbirləri haqqında" respublika prezidentinin sərəncamının yerinə yetirilməsi məsələlərinə həsr olunmuş müşavirədə giriş və yekun sözü

Prezident Sarayı, 10 iyul 1996-cı il

Məlumdur ki, iyunun 28-də Avropa Şurası Azərbaycan Respublikasına xüsusi qonaq statusu verilməsi haqqında qərar qəbul edibdir. Bu, respublikamızın həyatında böyük bir hadisədir. Bu, bir tərəfdən Azərbaycanın Avropaya mənsub olduğunu təsdiq edir və eyni zamanda müstəqil respublikamızda mövcud olan dövlət sisteminin, respublika ictimaiyyətinin, həyatının, qanunlarının, ölkəmizin tutduğu yolun demokratiya yolu olduğunu və Azərbaycanda gedən proseslərin demokratiya prinsipləri əsasında davam etdiyini təsdiq edir.

Bilirsiniz ki, biz Azərbaycanda dövlət uruculuğunda, cəmiyyətdə, iqtisadiyyatda, həyatımızın bütün sahələrində ölkəmizi demokratiya yolu ilə aparmaq haqqında qərarlar qəbul etmişik, bəyanatlar vermişik. Bu sahədə böyük işlər görülüb və görülür. Bunnuların hamısının dünya ictimaiyyəti tərəfindən tanınması, xüsusən dünyanın inkişaf etmiş dövlətləri tərəfindən, həm iqtisadi cəhətdən, həm də dövlət quruculuğunda demokratik prinsiplər əsasında inkişaf etmiş dövlətlər tərəfindən tanınması və nəhayət, bu nüfuzlu təşkilatların, dəyişikliklərin, proseslərin Avropa Şurası tərəfindən tanınması bizim üçün çox əhəmiyyətlidir.

Yenə də deyirəm, bu, bir tərəfdən, beynəlxalq aləmdə, demokratiya aləmində Azərbaycan Respublikasının nüfuzunu, imicini nümayiş etdirir, ikinci tərəfdən də bu yolla getmək üçün biza havəs verir, kömək edir. Ona görə də, təkrar edirəm, mən bunu əlamətdər bir hadisə kimi qeyd edərək, sizin hamınızı, Azərbaycan Respublikasının vətəndaşlarını, xalqımızı töbrik edirəm.

Bu qərar haqqında biza məlumat gələndən sonra mən iyunun 1-də Almaniyyaya səfərə getdim. Ona görə də bu gün keçirdiyimiz müşavirə dərhal olmadı. Ancaq eyni zamanda, səfərdə olarkən mən Almaniyanın prezidenti cənab Roman Herzog, federal kansler cənab Helmut Kol, federal kanslerin müavini, xarici işlər naziri cənab Klaus Kinkel ilə, Bundes-taqa Almaniya-Qafragz qrupunun sədri cənab Vimmer, Bunteşaqın sədri müavini, Bundes-taqaın başqa üzvləri ilə görüşlərimdə onlar hamısı Azərbaycanın məhz demokratiya, bazar iqtisadiyyatı yolu ilə getdiyinə görə məmənnun olduqlarını bildirdilər və bunu məmənnuniyyətə təsdiq etdilər, o cümlədən Azərbaycanın aprel ayında Avropa Birliyi ilə imzaladığı sazişə, respublikamızın Avropa Şurası tərəfindən qonaq statusu almasına yüksək qiymət verdilər.

Bunu da qeyd etmək istəyirəm ki, federal kansler cənab Kol mənimlə təkbatək danışıq zamanı bu məsələləri xüsusi vurguladı. Bir daha deyirəm ki, bu, bizim üçün əlamətdər hadisədir, hesab edirəm ki, dövlətçilik işlərimizdə, ictimai-siyasi həyatımızda nüfuzlu təşkilatların, dəyişikliklərin, proseslərin Avropa Şurası tərəfindən tanınması bizim üçün çox böyük vəzifələr qoyur. İndi biz bu istiqamətdə

iraliyə gedərək, şübhəsiz, çalışmalıyiq ki, Avropa Şurasına tamhüquqlu üzv olmağa nail olaq. Güman edirəm ki, biz buna da nail ola bilərik. Çünkü tutduğumuz strateji yol, gördümüz işlər, əməli faaliyyətimiz buna imkan verir. Şübhəsiz ki, bundan sonra da bu sahədə çox işlər görmək lazımdır.

Avropa Şurasının respublikamız haqqında qəbul etdiyi bu qərarla əlaqədar üzərimizə düşən vəzifələrin həyata keçirilməsi üçün mən iyulun 8-də xüsusi bir sərəncam imzalamaşam. Bu sərəncam mətbuatda dərc olunubdur. Sərəncamdan irali gələn vəzifələrin və ümumiyyətlə, Avropa Şurasının qəbul etdiyi qərarla bağlı üzərimizə düşən vəzifələrin həyata keçirilməsi ilə əlaqədar mən siz buraya dəvət etmişəm.

Bu barədə xarici işlər naziri qısa bir məlumat versin. Sonra bu sərəncamın mətbuatda dərc olunmasına baxmayaraq, mən istərdim ki, Şahin Əliyev bunu bir daha oxusun ki, biz vəzifələri, kimin hansı işi görməli olduğunu müəyyən edək.

#### Yekun sözü

Hesab edirəm ki, bu sənəd mətbuatda dərc olunandan sonra sərəncamdan irali gələn vəzifələrin həyata keçirilməsi həvələ olunmuş təşkilatların, orqanların hamisi işə başlayıblar. Ancaq mən bu məsələyə xüsusi fikir verərək sərəncamın mətbuatda dərc olunmasına baxmayaraq, onun bu gün burada bir daha oxunmasını lüzumlu hesab etdim. Buraya toplاشanlara bir daha müraciət edirəm ki, bu məsələlərlə təxirə salınmadan çox ciddi və ardıcıl surətdə məşğul olmaq lazımdır. Ona görə də Nazirlər Kabinet, prezidentin İcra Aparatı, Xarici İşlər Nazirliyi və ayrı-ayrı nazirliklər, Milli Məclisin komissiyaları, bəzi komissiyaların nümayəndələri buraya dəvət olunubdur, - Milli Məclis bu işlərlə ciddi məşğul olmalıdır. Görüləb bu işlərin hamisi bir-biri ilə bağlı həyata keçirilməlidir.

Bilirsiniz, biz gərk bu birinci nailiyyətimizi möhkəmləndirməyə çalışaq və Avropa Şurasının tamhüquqlu üzvü olmağa nail olaq. Hesab edirəm, iş təkcə ondan ibarət deyil ki, biz xüsusi qonaq statusu almışıq, sonra da üzv olaq. İş ondadır ki, bunların hamisi respublikamızın siyasi, ixtimai, iqtisadi həyatında böyük dəyişikliklər üçün lazımdır. Bu dəyişiklikləri etmək, bu prosesləri gücləndirmək üçün lazımdır, təkcə ona görə yox ki, bir imtahan verdik, o biri imtahani da verək. Yox, məsələ imtahanda deyil. Bu, birinci növbədə bizim özümüze lazımdır.

Dərəcə etməliyik, - bir halda ki, biz tutduğumuz bu yol ilə gedirik, qanunlarımızı dönyanın demokratik qanunlarına uyğunlaşdırırıq, dövlət quruculuğu sistemimizi, cəmiyyətimizi dönyanın demokratik ölkələri və cəmiyyətləri, dövlətləri səviyyəsinə qaldırmaq istəyirik, demək, onları mütləq həyata keçirməliyik. Bunlar da kiminsə xoşuna gəlmək və onun respublikamıza "bəli, siz yaxşı ölkəsiniz" deməsi üçün yox, sadəcə olaraq ölkəmizin həyatını kökündən dəyişdirmək, dövlətimizi istədiyimiz səviyyəli dövlət etmək üçün və iqtisadiyyatımızı, insanların sosial vəziyyətini, rıfah halını yaxşılaşdırmaq, iqtisadiyyatımızda ciddi dəyişikliklər aparmaq üçün lazımdır. Bunlar hamisi bir-biri ilə bağlı, kompleks şəkildə olan tədbirlərdir və bunları da kompleks şəkildə aparmalıyıq.

#### Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının yüksək səviyyəli nümayəndə heyəti ilə görüşdən sonra mətbuat konfransında çıxışı

Prezident sarayı, 13 iyul 1996-cı il

#### Hörmətli mətbuat nümayəndələri!

Biz sizinlə artıq görüşmüslük. Çünkü Avropa Şurasından Azərbaycana gəlmüş nümayəndə heyəti ilə görüşümüzün başlangıcında siz iştirak etmisiniz. Ona görə də xüsusi bir bayanat verməyə ehtiyac yoxdur. Qısaca onu deyə bilərəm ki, Azərbaycanın Avropa Şurasında xüsusi qonaq statusu almasından sonra bu Şuranın yüksək səviyyəli və geniş tərkibli nümayəndə heyətinin respublikamiza gəlməsi əməkdaşlığımızın artıq başlığındır.

Bu gün keçirdiyimiz görüşdən və apardığımız danışqlardan mən çox razi olduğumu bildirmək istəyirəm. Hesab edirəm ki, bizim aramızda qarşılıqlı anlaşma var. Biz bundan sonra Avropa Şurasının tamhüquqlu üzvü olmaq üçün qarşımızda duran vəzifələri yaxşı bilirik. Mən Avropa Şurasının nümayəndə heyətini bir daha əmin edirəm ki, Azərbaycan Respublikası Avropa Şurasının tamhüquqlu üzvü olmağa əməli işlərlə çalışacaqdır. Mən əminəm ki, biz buna nail olacağım.

Sözü nümayəndə heyətinin başçılarına verirəm və sizin suallarınıza cavab verməyə həzirəm.

**Sual:** Mənim sualım cənab baş katibədir. Cənab baş katib, Ermənistan Respublikası Avropa Şurasına üzv olmaq üçün rəsmən müraciət etmiş ölkələrdən biridir. Avropa Şurasının bəyanatlarında, programında insan hüquqlarına hörmət, orta mədəni dəyərlərin qorunması ilk sıradə dayanır. Azərbaycanın 2000-dək vətəndaşı Ermənistan ərazisində müxtəlif zindanlarda əsir, girov kimi işgəncələrə məruz qalır. Azərbaycanın işğal olunmuş ərazilərindəki mədəni abidələr Ermənistanın işgalçi qoşunları tərəfindən darmadağın edilib, bir milyona yaxın qaçqın çox ağır, çətin şəraitdə yaşayır, Ermənistan Respublikası Avropa Şurasına qəbul edilərkən bu məsələlər nəzərə alınacaqmı?

**Cavab:** Mən əminəm ki, bu münaqişə Avropa Şurasının Parlament Assambleyası tərəfindən tamamilə nəzərdə tutulacaqdır və bu, diqqətdən qaçmayıacaqdır. Bildirmək istəyirəm ki, ölkələrin Avropa Şurasına qəbul edilməsində həllədici rol oynayan qurum Avropa Şurasının Parlament Assambleyasıdır. Avropa Şurasının Parlament Assambleyası insan hüquqlarının harada olur-olsun pozulmasının əleyhinə çıxır. Şübhəsiz ki, biz Avropana bir sərəncam hallarla rastlaşmışıq, bəzi yerlər işğal olunubdur və işğal altında qalıbdır. Avropanın özündə da böyük sayılı qaçqın orduyu vardır. Bu, elə bir məsələdir ki. Avropa Şurası ona daim diqqət yetirir. Avropa Şurasının xüsusi komissiyaları, komitələri vardır ki, onlar qaçqınların və köçkünlərin işləri ilə yaxından məşğul olurlar.

Mən şübhə etmirəm ki, həm Azərbaycan, həm də Ermənistan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq barədə müraciət edərkən və bu müraciətlər nəzərdən keçirilərkən qeyd etdiyimiz məsələlər diqqətdən yayınmayacaqdır.

**Sual:** Cənab prezident, siz Dağlıq Qarabağ probleminin həllini necə təsəvvür edirsiniz?

**Heydər Əliyev:** Bu problemin həllinin yolu çox dəqiq və aydındır. Biz bunu dəfələrlə demisik. Söhbət bundan gedir ki, Ermanistan silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizini, yəni işgal etdikləri ərazilərimizi azad etsinlər, oradan zorla qovulmuş bir milyondan çox Azərbaycan vətəndaşı doğma yerlərinə qayıda bilsin, ölkəmizin arazi bütövlüyü, onun beynəlxalq məyiyyətə tanınmış sarhadlarının pozulmazlığı təmin olunsun və bununla yanaşı, Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyi təmin edilsin, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa hazırda dünya praktikasında mövcud olan ən yüksək muxtarlıyyət statusu verilsin. Bunlar aydın və ədalətli şərtlərdir. Biz bunu təklif edirik. Erməni tərəfi buna razi olsayıdı, məsələ çoxdan həll edilirdi. Təessüf ki, erməni tərəfi Azərbaycan ərazisinin işgal olunması ilə bağlı bəzi üstünlüklərdən istifadə edərək Azərbaycana təzyiq göstərməyə çalışır və Dağlıq Qarabağı dövlət müstəqilliyi statusu verilməsinə cəhd edir. Şübəhəsiz ki, biz buna razi ola bilmərik. Azərbaycan ərazisinin bir hissəsinin zorakılıqla qəşə edilməsinə yol verə bilmərik. Beynəlxalq hüquq normallaşdırma da buna yol vermər. Hər bir dövlətin ərazi bütövlüğünün tanınması bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normasıdır. Biz bu prinsiplərə həm öz ölkəmiz barəsində, həm də digər dövlətlər barəsində sadıqik. Məsələnin həlli erməni tərəfindən asılıdır.

**Sual:** Mənim sualım Avropa Şurası Nazirlər Komitəsinin sədrini adır. Azərbaycan prezidenti dəfələrlə qeyd edib ki, keçid dövrünün çətinlikləri və Ermənistandan respublikamıza təcavüzü elə bir vəziyyət yaradıb ki, ölkəmiz bu problemi ayrıraqda, beynəlxalq təşkilatların köməyi olmadan həll edə bilməz. Avropa Şurası ölkəmizin bu problemlərinin həllinə konkret olaraq hansı yardımçılar edə bilər?

**Siyim Kallas:** Bildiyiniz kimi bu dünyada siyasi mühiti formalasdırıran beynəlxalq təşkilatlarından biri də Avropa Şurasıdır. Bu beynəlxalq təşkilatların hər birinin özünəməxsus xüsusiyyəti var. Avropa Şurasının əsas vəzifəsi ölkələrdə demokratianın inkişaf etdirilməsindən, insan hüquqlarının qorunmasından, demokratik və dinamik inkişaf edən dövlətlərin yaradılmasından ibarətdir. Bu baxımdan ölkələrdə demokratianın inkişaf etdirilməsi, insan hüquqlarının qorunması üçün hüquqi baza yaradılmasına yardım göstərmək, Avropa Şurasının bu ölkələrlə əməkdaşlığında ən mühüm sahələrdən birini təskil edir.

Mən sizə bildirmək istəyirəm ki, Estoniyanın Avropa Şurası ilə əməkdaşlığı dövründə bimiz gördükümüz, yaşadığımız təcrübə çox məhsuldar olmuşdur. Sualınıza cavab olaraq bildirirəm ki, Avropa Şurası həm bu şuranın üzvü olan dövlətlərə, həm də üzv olmaq istəyən dövlətlərə çox geniş səpkili əməkdaşlıq təklif edir, yardımçılar göstərir və qeyd etdiyim sahələrdə onları hər cür dəstəkləməyə çalışır.

Dövlətlər arasındaki münaqişələrə göldükdə isə biz bu münaqişələrin daha çox dünyanın digər təşkilatları tərəfindən həll olunmasına üstünlük veririk. Məsələn, biz ATƏT-in bu münaqişənin həll olunmasındaki rolunu qiymətləndiririk və onun Minsk prosesinə hər zaman dəstək veririk. Öz növbəsində Avropa Şurası isə dünyanın müxtəlif bölgələrində formalasmış muxtar qurumların və onların qarşılaştığı problemlərin həlli yollarının nədən ibarət olması barədə məlumatları bu ölkələrə çatdırıb ilər.

Bu gün bizim keçirdiyimiz coxşayı görüşlərdə Avropa Şurası tərəfindən belə bir

yardımın, köməyin göstərilmesi məsəlesi də müzakirə olunmuşdur. Əgər Azərbaycan bu təcrübədən da faydalanaq arzusunu ifadə etse, onda Avropa Şurası respublikanıza məmənniyətələr kömək edəcəkdir.

**Sual:** Cənab prezident, Ermənistandan ilə Azərbaycan arasında müharibə bir il əvvəl qurmayışdır. Bu, ölkənin iqtişadi həyatına necə təsir edir?

**Heydər Əliyev:** Ermənistandan ilə Azərbaycan arasında müharibə qurtarmamışdır, iki il əvvəl dayandırılmışdır, 1994-cü ilin mayında biz atəşkəs haqqında saziş imzalamışq. Lakin hələlik tam sülh yoxdur. Bu iki il ərzində biz ilk növbədə ATƏT-in Minsk qrupunun imkanlarından istifadə edərək məsələnin sülh yolu ilə həllinə çalışırıq. Şübəhəsiz ki, atəşkəs həm Azərbaycanda, yeri gəlmışkən, qeyd etməliyəm ki, həm də Ermənistanda həyata müsbət təsir göstərmişdir.

Əgər müharibə yoxdursa, döyüş əməliyyatları aparılmışsa, qan tökülmüşsə, şübhəsiz ki, xalq daha sakit yaşayır. Xalq, cəmiyyət, dövlət sosial-iqtisadi problemlərlə dəfaal məşğul olmaq üçün imkan əldə edir. Biz də bu imkandan çox faal istifadə edə bilmək və edirik. Məhz bu müddət ərzində biz qanunlar qəbul edə və iqtişadi islahatların, o cümlədən böyük özəlləşdirmə programının, aqrar bölmədə islahatların həyata keçirilməsinə başlaya bilmək. Məhz bu şəraitdə Azərbaycanın ilk demokratik konstitusiyasını hazırlanıb qəbul edə, Azərbaycan parlamentində ilk demokratik seçkilər keçirə bilmək. Ölkəmizdə daxili, siyasi hayatı mürəkkəbəldəşdirən bir çox mənfi halları aradan qaldıra bilmək. Təessüf ki, Avropa ölkələrindən, o cümlədən Estonia'dan farqli olaraq Azərbaycanda Ermənistandan hərbi münaqişə ilə yanaşı, bir sıra illər ərzində daxili siyasi vəziyyət də çox mürəkkəb olaraq qəhrədi. Bu da hakimiyət uğrunda mübarizə aparan müxtəlif silahlı qrupların qarşısırmasında əlaqədar idi. Ermənistandan müharibə ilə yanaşı, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlandı. Biz bu ağır hallardan yaxa qurtara bildik. Həm də xeyli dərəcədə ona görə ki, atəşkəs rejimini təmin edə bilmədik.

Xarici sərmayədarlar Azərbaycana dəfaal mərasim göstərməyə, bizimla əməkdaşlıq etməyə başlamışlar. Biz Avropanın, Amerikanın an iri neft şirkətləri ilə Azərbaycanda neft hasilatına dair böyük müqavilələr imzalamışq. Yəni hərbi əməliyyatların dayandırılması. Azərbaycanda da ictimai-siyasi vəziyyətin sabitləşməsi şübhəsiz ki, respublikamıza dəfaal surətdə sərmayə qoyulmasına gətirib çıxarıb. Zəngin təbii ehtiyatları və böyük iqtişadi, intellektual potensialı olan Azərbaycan dünyanın bir çox ölkələrinin şirkətlərinin diqqətini cəlb edir və biz bu əməkdaşlıqla dəfaal surətdə gedirik. Bütün bunlar xeyli dərəcədə, atəşkəs nail olunduqdan sonra yaranmış şəraitlə bağlıdır. Lakin biz tam sülhə, Ermənistandan dinc, məhrəbin qonşuluq münasibətləri yaranmasına, bütün Qafqaz regionunda sülhün bərqərar olunmasına çalışırıq.

**Sual:** Hörmətli prezident, hörmətli baş katib, mənim sualım sizdir. Cənab baş katib, görüşdə "Avropa ölkələrinin böyük ailisi" fikri səsləndi, siz Azərbaycandan sonra, bu ailəyə daxil olmaq istəyən daha iki ölkəyə - Gürcüstana və Ermənistana gedəcəksiniz. Yəqin heç kas istəməz ki, onun ailəsinin üzvləri dalaşınlar, müharibə etsinlər. Avropa Şurasına üzvlüyə namizədlik dövründə bu ailə üzvlərinin dalaşmaması, müharibə etməməsi üçün siz hansı konkret addımlar atmaq niyyətindəsiniz?

**Heydər Əliyev:** Azərbaycan öz sülhsevər siyasetini davam etdirəcək və çalışacaq ki.

Ermenistanla Azərbaycan arasında olan bu münaqişə ləğv edilsin və bölgemizdə tam sülh yaransın.

**Daniel Tarçis:** Avropa Şurası Avropada gərginliyin azaldılması üçün bir çox tədbirlər görməkdədir. Biz Avropa Şurasına üzv olan dövlətləri, Avropanın bütün dövlətlərini ona inandırmağa çalışırıq ki, hansı dövlətlərdə siyasi plüralizm, demokratiya varsa, insan hüquqları qorunursa, onlar daha sabit və cüçəklənən dövlətlər olurlar, neinki diktator rejimi olan qeyri-demokratik dövlətlər. Hansı dövlətlərdə qanunun alılıyi təmin olunursa, o dövlətlərin inkişafı labüddür.

Bütün bunlardan əlavə biz bir sıra ümumi dəyərlər də işləyib hazırlayıraq. Avropa Şurasına daxil olan bütün dövlətlər məhz o dəyərlərə sadıq olmalı, həmin öhdəlikləri yerinə yetirməlidirlər. Biz işgəncələrin, xaricilərin və digərlərinin bir-birinə qarşı nifrotinin aradan qaldırılması üçün alımızdan galəni edirik. Bunun üçün biz hazırda Avropada geniş vüsət almış gənclər hərəkatından istifadə edirik. Biz Avropa dövlətlərini bir-birinin tarixini öyrənməyə sövq edirik. Tarix dərsliklərinin işlənilib hazırlanması, onların ideologiyasızlaşdırılması, bu dərsliklərin şovinist ruhda olmaması üçün təhsil sahəsində əməkdaşlıq edirik.

Azlıqların hüquqlarının qorunmasına yardım edən hüquqi təkliflərimiz vardır. Biz müxtəlif ölkələr arasında açıq, şəffaf əməkdaşlığın genişləndirilməsinə sövq edən, onun yollarını göstəren mexanizmlər təklif edirik. Biz belə bir ideyanın tərəfdarınyıq ki, Avropa dərəhdəri yenidən dəyişdirməyə heç bir ehtiyac yoxdur, bu sarhədləri aqşaq və əməkdaşlığı genişləndirmək lazımdır. Milyonlarla insan məhz sarhədlərin dəyişdirilməsi ucbatından yaranmış münaqişələr nəticəsində əzab-əziyyət çəkir və çətinliklərə düşər olub. Məqsədimiz Avropa qıtəsində elə bir mühit yaratmaqdır ki, bu qıtəyə mənsub olan bütün xalqlar, dövlətlər özlərinə bir ailədə hiss etsinlər.

İndiyədək söylədiklərimin hamısı münaqişələr baş verərkən bunların qarşısını almağa yönəldilən cəhətlərdir. Onu da əlavə edirəm ki, bu qəbildən olan münaqişələrin həlli texniki, qaydaları da biza bəllidir. Bu işi xüsusilə Avropa Şurasının Parlament Assambleyası həyata keçirir.

Sədrin sözlərinə qayıdaraq mən də təsdiq etmək istəyirəm ki, biz bu qəbildən olan münaqişələri daha çox Avropadakı digər təşkilatların, xüsusilə ATƏT təşkilatının ixtiyarına buraxmağa üstünlük veririk.

**Sual:** Mənim sualım prezident Heydər Əliyevdir. Azərbaycanda keçirilmiş son parlament seçkiləri tənqid olundu. Gələcəkdə seçkilərin daha düzgün keçirilməsi üçün hansı tədbirlər görməyi planlaşdırırsınız?

**Heydər Əliyev:** Mən sizin fikrinizlə razı deyiləm. Hesab etmirəm ki, Azərbaycanda parlament seçkiləri azad, sərbəst seçkilər olmayıb. Onlar tam azad, sərbəst seçkilər olubdur. Bu seçkilər çoxpartiyalı sistem əsasında, tam aşkarlıq, siyasi plüralizm şəraitində keçirilibdir. Bütün sahələrdə özlərini seçkilərdə namizəd irəli sürənlərin hamısı informasiya orqanlarından, o cümlədən, radio, televiziyyadan sərbəst istifadə edib. Azərbaycanda 30-dan artıq partiya qədiyyata alınıb və fəaliyyət göstərir, 500-dən artıq qəzet nəşr edilir. Azərbaycanda müxalifətin çoxsaylı qəzeti ləri çıxır və çox geniş yayılır. Respublikamızda hər bir adam öz fikrini istədiyi kimi ifadə etmək imkanına malikdir. Bunların hamısı da parlament seçkilərində öz əksini tapıbdır.

Azərbaycanın hazırkı parlamentində 8 partiya təmsil olunur. Azərbaycanın parlamentində müxalifətdə duran partiyaların nümayəndələri də var. Bunlar hamisi müstəqil Azərbaycanda ilk parlament seçkilərinin tam demokratik şəkildə keçirilməsinə nümayiş etdirir. Nəzərə almalısınız ki, Azərbaycan müstəqil qazanandan sonra respublikada dövlət rəhbərliyi üç dəfə dəyişdirilibdir. Mən qeyd etdim, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanılmışdı. Müxalifətdə duran ayrı-ayrı partiyaların silahlı dəstələri olubdur. 1994 və 1995-ci illərdə Azərbaycanda hakimiyəti güclə, silahlı əla almaq cəhdələri olubdur, bir neçə terror aktı həyata keçirilib, dövlət başçısına qarşı bir neçə dəfə terror cəhdə edilib və bunların da qarşısı alınıbdir.

Bələ bir şəraitdə olan Azərbaycanda son dövrə, demək olar ki, 1995-ci ildə və artıq 1996-cı ildə daxili içtimai-siyasi sabitlik yaradılıb. Əgər Azərbaycana iki il bundan əvvəl gəlsəydiniz, Bakının küçələrində həddindən ziyyəd cürbəcür qeyri-qanuni silahlı dəstələr görə bilərdiniz. Təssüf ki, bunların da bir çoxu özlərini müxalifət adlandıran partiyalara və qruplara mənsub idi. Azərbaycanın bu cinayətkar dəstələrdən qısa müddədə təmizlənməsi, insanlara sərbəst yaşamaq imkanı verilməsi və parlament seçkilərinin sərbəst şəkildə keçirilməsi Azərbaycanda demokratiyanın bərqərar olduğunu sübut edir.

Ona görə də müstəqil Azərbaycanda ilk parlament seçkilərini mən demokratiya sahəsində atılan ilk addımlar kimi qiymətləndirirəm və eminəm ki, bu demokratik proseslər ilbil inkişaf edəcək və gələn parlamenti seçkiləri bundan da yüksək səviyyədə keçiriləcəkdir.

Diqqətinizə görə sağ olun!

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin  
Avropa Şurasının Parlament Assambleyasının prezidenti  
xanım Leni Fişerlə səhbətindən**  
Strasburq, Avropa sarayı, 9 oktyabr 1997-ci il

**Leni Fişer:** Hörmətli cənab prezident Heydər Əliyev! Sizi səmimi salamlayıram və Sizinlə yenidən görüşməkdən şad olduğumu bildirirəm. Sizə həyat yoldaşının da ən xoş arzularını yetirərkən deyirəm ki, Bakıda Rostropoviçin yubileyinə həsr edilmiş konsert onun çox xoşuna gəlmışdır. Bu, elə bir tədbir idi ki, biz heç vaxt onu unutmayacaqıq.

**Heydər Əliyev:** Sizə və həyat yoldaşınıza təşəkkür edir, öz hörmət və ehtiramınızı ona çatdırmağı xahiş edirəm və həmin konsertdə Sizin əriniz ilə birlikdə olmağınızdan çox məmənun qaldığımı bildirirəm.

Sizin regiondakı vəziyyətlə, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli sahəsində yeniliklərlə maraqlanmağınızı cavab olaraq bildirirəm ki, Bakıya səfərinizdən sonra Ermənistan-Azərbaycan münaqişəsinin həlli sahəsində yeniliklər var. Minsk qrupunun həmsədrləri olan ölkələrin - ABŞ, Rusiya və Fransanın prezidentləri Denverdə bəyanat qəbul etmişlər. Həmsədrlər münaqişənin hallinə dair öz təkliflərini bize vermişlər.

Biz Ermənistan-Azərbaycan münaqişəsinə ATƏT-in Lissabon Zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında son qoyulmasına tərəfdarlıq və həmin təklifləri danışıqların davam etdirilməsi üçün əsas kimi qəbul etmişik. Həmin təkliflərdə münaqişənin iki mərhələdə həlli nəzərdə tutulur. Bu təkliflərə əsasən birinci mərhələdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş altı rayonu azad olunmalı, Ermənistan silahlı qüvvələri həmin ərazilərdən çıxarılmalı, qaćınlar öz doğma yerlərinə qaytarılmalıdır. İkinci mərhələdə isə Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağın statusu müəyyənləşdirilməli və eyni zamanda Şuşa, Laçın rayonları işğaldan azad edilməlidir. Azərbaycan tərəfi bu şərtlər əsasında danışıqları davam etdirməyə hazırlıdır.

Bir daha xatırladıram ki, Avropanın ayrılmaz hissəsi olan müstəqil Azərbaycan Respublikası qıtənin strukturlarına integrasiya yolu tutubdur və Avropa Birliyi, Avropa komissiyası ilə yaxşı əməkdaşlıq edir. Biz Avropa Şurası ilə əlaqələrimizə böyük əhəmiyyət veririk və "Xüsusi dəvət olunmuş qonaq" statusu alıqdən sonra əməkdaşlığımız xeyli genişləndirib. Ancaq biz Avropa Şurasının tam hüquqlu üzvü olmaq istəyirik və bunun üçün bütün tədbirləri görürük.

*Avropa Şurasının Parlament Assambleyasının fəxri qonaqlar kitabına xatırə sözü:*

"Avropa Şurasının Parlament Assambleyası Avropada sülhün, əmin-amanlığın, demokratianın inkişafında görkəmli rol oynayır. Azərbaycan Avropa Şurası ilə əməkdaşlığı yüksək qiymət verir, Avropa Şurasının tam hüquqlu üzvü olmaq üçün çalışır. Avropa Şurasına yeni uğurlar arzulayırıam."

**Heydər Əliyev,**

*Azərbaycan Respublikasının Prezidenti,  
9 oktyabr 1997-ci il"*

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin  
Avropa Şurasının Baş katibi Daniel Tarşis ilə görüşdə səhbətindən**  
Strasburq, Avropa sarayı, 9 oktyabr 1997-ci il

**Daniel Tarşis:** Hörmətli cənab prezident Heydər Əliyev! Sizi Fransa torpağında səmimi salamlayıma və prezident Jak Şirakın dəvətini qəbul edərək zirvə toplantısına gəlməyinənən çox şadam. Bildirirəm ki, Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökuməti başçılarının Strasburq şəhərində - Avropa sarayında keçirilən ikinci zirvə görüşündə 46 dövlətin ali nümayəndələri, o cümlədən 26 prezident və 20 baş nazir iştirak edəcəkdir.

Biz Azərbaycanı Avropa strukturlarında görməyimizə sadıq. Siz Avropa Şurasının iki konvensiyasına qoşulmusunuz. Biz bir-birimizi getdikcə daha yaxşı tanıyırıq. Mən Azərbaycan Respublikasının Avropa Şurasına daxil olmasına hərtərəfli kömək göstərməyə hazırlam.

**Heydər Əliyev:** Hörmətli cənab Tarşis! Bizi səmimiyyətlə salamladığınıza görə təşəkkür edirəm və bildirirəm ki, Azərbaycanın bu toplantıda iştirakına imkan yaranmasına çox şadam. Biz Avropa Şurasının bütün strukturlarında iştirak etmək istəyirik. Azərbaycan demokratik dövlət qurur. Bu, çətin işdir. Demokratik prinsipləri bəyan etmək və onları işdə həyata keçirmək başqa-başqa şeylərdir. Biz demokratik konstitusiya qəbul etmişik. çoxpartiyalılıq əsasında parlament seçmişik. Amma Avropa demokratiyasının səviyyasını çatmaq üçün vaxt lazımdır.

Mən Avropa Şurası ilə mövqeyimizin üst-üstə düşməsindən məmənun qaldığımı vurgulayaq deyirəm ki, öz çıxışınızda Siz bizim Avropa Şurasının prinsiplərinə sadıq olmayıüzümüz düzgün qiymətləndirdiniz. Mən respublikamızda müstəqil dövlət quruculuğunda, islahatların, o cümlədən demokratik islahatların aparılmasında qarşılaşduğumuz çətinliklərdən səhbat açaraq qeyd etmək istəyirəm ki, bir neçə il əvvəl ölkədəki qeyri-sabitlik, dövlət çevrilisi cəhdləri həmin prosesləri ləngidirdi. İndi isə vəziyyət kökündən yaxşılaşmışdır. İctimai-siyasi sabitliyin bərqərar olması demokratik islahatlar yolunda uğurlu addımlar atmağa şərait yaratmışdır. Lakin on başlıca çətinlik Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başladığı bu münaqişə nticəsindən respublikamızın orazisinin 20 faizi işğal olunmuş, bir milyondan çox vətəndaşımız yerindən yurdundan zorla qovulub çıxarılmışdır və indi əksəriyyəti çadırarda ağır şəraitdə yaşayır. Ölkəmizə çox böyük maddi və mənəvi zərər vurulmuşdur. Amma buna baxmayaq. 1994-cü ilin mayında atəşkar barədə sazış imzalamaşı və ona əməl edirik. Bir daha bildirirəm ki, respublikamızda ilk demokratik konstitusiya qəbul olunmuşdur, demokratik yolla seçilmiş parlament fəaliyyət göstərir. Daxili sabitliyin yaranması, atəşkarə əməl olunması ölkədə islahatlara başlamağa imkan vermişdir. Biz bu işlər MDB-nin üzvü olan digər dövlətlərdən gec başlasaq da, bir çox sahəlarda onlardan irəlidəyik. İslahatların həyata keçirilməsi, iqtisadiyyatın yenidən qurulması sahəsində əldə edilmiş nailiyyətlərimiz kifayət qədərdir. Biz dünya iqtisadiyyatına qoşuşmaq yolunu tutmuşuq. Bizim prinsiplərimiz aydınlaşdır və Azərbaycanın müstəqillik, demokratiya yolu ilə inkişafi dönməzdür.

Biz Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları üzündən 1988-ci ildən bəri davam

edən, ərazimizin 20 faizinin erməni birləşmələri tərəfindən işgalina, milyon nəfərdən çox Azərbaycan vətəndaşının ağır qəçin vəziyyətində çadırlarda yaşamasına səbəb olmuş Ermenistan-Azərbaycan münaqişəsinə yalnız sülh yolu ilə, ATƏT-in Lissabon Zirvə toplantısında qəbul edilmiş prinsiplər əsasında son qoyulmasını istəyirik. Biz inanırıq ki, məhz münaqişəni sülh yolu ilə nizama salmaq üçün yaradılmış ATƏT-in Minsk qrupu üzvlərinin köməyi ilə bu münaqişəyə tez bir zamanda son qoymaçğıq. Bu baxımdan Minsk qrupu həmsədrlərinin son taklifi bizdə böyük ümidi yaratmışdır.

**Daniel Tarçis:** Ümidvaram ki, münaqişə sülh yolu ilə həll olunacaqdır. Avropada böyük maraq var və Dağlıq Qarabağ probleminin tezliklə aradan qaldırılacağına ümid bəsləyirəm.

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin  
Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət  
başçılarının zirvə görüşündə nitqi**  
Strasburq, Avropa sarayı, 11 oktyabr 1997-ci il

Hörmətli cənab sədr!

Hörmətli xanımlar və cənablar!

Avropa Şurasının ikinci sammitinin iştirakçalarını səmimi qəlbən salamlayıram. Cox məmənunam ki, yeni minilliyyin astanasında an mühüm Ümumavropa problemlərinin müzakirəsinə hasr olunmuş bu nüfuzlu beynəlxalq forumda Azərbaycan Respublikası ilk dəfə iştirak edir.

Planetimizdə baş vermiş çox böyük müsbət dəyişikliklər - soyuq müharibəyə son qoyması, dəmir pərdənin götürülməsi Avropanı birləşdirmiş, demokratiya yolu seçən yeni müstəqil dövlətlərin Avropa strukturlarına integrasiyasına imkan yaratmışdır.

Avropa Şurası bu proseslərdə mühüm rol oynayır və bütün Avropa qitəsində sülhün və sabitliyin möhkəmləndirilməsinə, plüralist demokratiya prinsiplərinin və ümumbaşarı dəyərlərin barqarar olmasına onun verdiyi töhfəni biz yüksək qiymətləndiririk.

Avropanın ayrılmaz hissəsi olan Azərbaycan özünün bütün tarixi ərzində onunla əlaqələri inkişaf etdirmişdir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra mürəkkəb və gərgin bir yol keçmişdir. Keçid dövrünün çatınlıklar, daxili siyasi sabitliyin olmaması, qanunsuz silahlı birləşmələrin azlığı, dəfələrə dövlət çevrilisi və edilməsi, sosial-iqtisadi böhran, qonşu Ermenistanın tacavüzünün dağdıcı nəticələri, özbaşınlıq və hərc-mərclik, insan hüquqlarının kütləvi şəkildə pozulması şəraitini yaratmış, Azərbaycan dövlətçiliyinin mövcudluğunu təhlükə qarşısında qoymuşdu.

Biz böyük səylər bahasına ölkədə vəziyyəti qısa müddədə sabitlaşdırıra və demokratik, hüquqi, dünyəvi dövlət və bazar iqtisadiyyatı qurulmasına yönəldilmiş əsaslı siyasi və iqtisadi islahatların həyata keçirilməsinə başlaya bildik.

Respublika parlamentinə çoxpartiyallıq əsasında ilk demokratik seçkilər keçirilmişdir. Ümumxalq referendumu yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul olunmuşdur və o, insanların zəruri azadlıqlarına və hüquqlarına təminat verir. Onlara siyasi partiya, yuzlərlə müstəqil kütləvi informasiya vəsitələri, söz, vicdan azadlığı, milli azadlıqların inkişafı üçün əlverişli şərait - bütün bunlar ölkəmizdə demokratik cəmiyyətin formalasdığını sübut edir.

Iqtisadiyyatın sərbəstləşdirilməsi, inflyasiya proseslərinin minimuma endirilməsi, xarici investisiyaların geniş cəlb edilməsi, torpaq üzöründə mülkiyyət də daxil olmaqla əzəlləşdirmə proqramının uğurla hayata keçirilməsi Azərbaycan iqtisadiyyatında uzun süran tənazzülü aradan qaldırımağa imkan vermiş, istehsalın real artımı və ölkəmizdən vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsi başlanmıştır.

Şübhəsiz ki, biz keçid dövrünün obyektiv çatınlıklarını hələ də hiss edirik, yetmiş illik

totalitar sistemin ağır ırsı da özünü gösterir. Ancaq demokratik islahatların uğurla aparılması respublikamızın vətəndaşlarının mütləq əksəriyyətinin bu islahatları qətiyyətlə dəstəkləməsi Azərbaycanda müstəqilliyin və demokratiyanın dönməzliyindən xəbər verir.

Ermənistan Respublikası tərəfindən edilmiş tacavüzün nəticələri bizim üçün ən böyük problem olaraq qalır. Bu tacavüz nəticəsində Azərbaycan ərazisinin iyirmi faizi işgal edilmiş, bu torpaqların bir milyondan artıq sakinləri öz yaşayış yerlərindən zorla qovulmuş, çadır şəhərciklərində dözlülməz şəraitdə yaşayırlar.

Biz ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin ədalətlə aradan qaldırılmasına yönəldilmiş səylərin razılıqla qarşılıqla rəsədxana. 1996-ci ilin dekabrında ATƏT-in Lissabon Zirvə görüşü bu məsələ barəsində son dərəcə müümət qərar qəbul etmişdir. Lissabon prinsipləri Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınmasından, Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağ yüksək özünüdürə statusu verilməsindən və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatından ibarətdir.

Biz Avropa Şurası Parlament Assambleyasının 1997-ci il 22 aprel tarixli qətnaməsini yüksək qiymətləndiririk. Həmin qətnamədə də Azərbaycan dövlətinin ərazi bütövlüyü, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair Lissabon Zirvə görüşün prinsipləri təsdiq edilmişdir. Bu sənədlər hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında sülhə nail olmaq üçün yaxşı zəmindir.

1994-cü ilin mayında biz ataskas haqqında Ermənistana saziş bağlamışıq və münaqişənin qəti həlli nedək ona əməl etmək niyyətindəyik.

Biz münaqişənin iki mərhələdə aradan qaldırılmasına dair ATƏT-in Minsk qrupu həmsədrlerinin - Rusiya, ABŞ və Fransanın bu yaxınlarda verdikləri təklifi: birinci mərhələdə Ermənistandan silahlı birləşmələrini Azərbaycanın işgal olunmuş altı rayonundan çıxarmaq, bu rayonların sakinlərini öz yaşayış yerlərinə qaytarmaq və müharibə zamanı dağlımış kommunikasiyaları bərpa etmək, ikinci mərhələdə Laçın və Şuşa rayonlarının azad olunması ilə birlikdə Dağlıq Qarabağın statusu məsələsinin həll etmək təklifini dəstəkləyirik.

Mən bu gün bir daha bəyan edirəm ki, biz münaqişənin sülh yolu ilə aradan qaldırılması mövqeyində qətiyyətlə durur, Ermənistana möhkəm və uzunmüddətli sülh yaratmaq istəyirik. Tacavüz nəticəsində Azərbaycana böyük zərər vurulmasına baxmayaraq, biz ölkələrimiz arasında mehrəban qonşuluq münasibətlərinin və əməkdaşlığın, xalqlarımızın əmin-amanlığı və tərəqqisinin, regionumuzda sülhün və sabitliyin bərpa olunmasını istəyirik.

#### Xanımlar və cənablar!

1996-ci ilin iyununda Avropa Şurasının Parlament Assambleyası Azərbaycana xüsusi dəvət olunmuş qonaq statusu vermişdir. Biz həmçinin Avropa Mədəniyyət Konvensiyasının, təbii və texnoloji fəlakətlərin qarşısının alınması və bunlardan qorunmağa və yardımın təşkilinə dair açıq parzial sazişin istirakçısıyım.

Mən 1996-ci il iyulun 13-də Avropa Şurasının baş katibinə məktubla müraciət edərək Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmasını xahiş etmişəm. Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmağa hazır olduğumuzu bildirərək, mən Avropa Şurasının Nazirlər Komitəsindən bu məsələ barədə Azərbaycan hökuməti ilə danışçıları sürətləndirməyi xahiş etmişəm.

Biz Avropa Şurasının təsisatları ilə fəal əməkdaşlıq edirik, onların keçirdiyi tədbirlərdə iştirak edirik, Avropa Şurasının nümayəndə heyətlərinə Azərbaycanda hər cür lazımi şərait yaradırıq.

Ölkəmizdə demokratik döyişikliklərin inkişafında Avropa Şurasının köməyinə böyük ümidi bəsləyirik. Ümidvaram ki, Azərbaycan tezliklə Avropa Şurasının tam hüquqlu üzvü olacaqdır. Biz məlasir Avropa demokratiyasının yüksək standartlarına cavab vermək üçün öz tərafımızdan hər şeyi edəcəyik.

#### Hörmətli xanımlar və cənablar!

Zirvə görüşümüz coşğun və gərgin iyirminci əsrə yekun vurur, qarşidakı yüzilliyin vəzifələrini və perspektivlərini müəyyənləşdirir. Azadlıq, demokratiya və humanizm ideallarının ətrafında çox birləşmiş yeni Avropa, həmisi olduğu kimi, bütün bəşəriyyətin tərəqqisində və çiçəklənməsində mühüm rol oynayacaqdır.

Əminəm ki, çox böyük təbii sərvətlərə, zəngin mədəni və intellektual potensiala malik olan Azərbaycan Respublikası bu nəcib prosesə öz layiqli töhfəsini verəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin  
Avropa Şurasının Baş katibi Daniel Tarşisin rəhbərlik etdiyi  
nümayəndə heyəti ilə görüşdəki səhbətindən**

Prezident sarayı, 30 avqust 1998-ci il

**Heydər Əliyev:** Hörmətli cənab Baş katib, hörmətli qonaqlar. Mən siz Azərbaycanda salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Avropa Şurası ilə Azərbaycan arasında yanmış əlaqələr ötən illərdə inkişaf etmişdir. Biz bu əlaqələrin bugünkü vəziyyətini və bu əlaqələri daha da genişləndirmək və möhkəmləndirmək üçün sizin Azərbaycana bu ziyarətinizi yüksək qiymətləndiririk.

Xatirimdedir, son dəfə biz keçən ilin oktyabr ayında Strasburqda görüşmüştük. Mən Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburq zirvə görüşün xüsusi qiymətləndirirəm. Mən o zirvə görüşündə digər ölkələrin başçıları kimi, Avropa Şurası qarşısında Azərbaycanın adından söz demək imkanı əldə etmişdim. Bundan əlavə, sizinlə, cənab Tarşis, xanım Fışerlə və Avropa Şurasında rəhbər vəzifələrde çalışan digər şəxslərlə da çox samarəli görüşlərimiz olmuşdu. Mən hesab edirəm ki, həmin görüşlərdən indiyədək Avropa Şurasına tam üzv olmaq üçün biz xeyli addımlar atmışq. Avropa Şurasında qonaq statusu vəziyyətində olmayımdan razıyıq, ancaq bilirsınız ki, biz tam üzv olmaq istəyirik. Mən bunu əvvəller də demişdim, - düşünürəm ki, biz bu imtahan, sınaq dövrünü artıq keçmişik. İmtahanı hansı qiymətlə vermişik, - onu siz deyə bilərsiniz. Amma biz hesab edirik ki, bu imtahanı vermişik. Ona görə də güman edirəm ki, sizinlə bu danişqlarımızda bu məsələni müzakirə etməyə ehtiyac vardır.

Ümumiyyətlə, Azərbaycan Avropa qıtışına mənsub olan ölkə kimi Avropanın həyatında fəal iştirak etmək istəyir və bu baxımdan da Avropa Şurasının üzv olmaq bizim üçün lazımdır.

Bir daha siz salamlayıram.

**Daniel Tarşis:** Cənab prezident, bizi səmimi qarşılığınızına görə minnətdarlığımı bildirirəm və hər şeydən əvvəl sözü cənab Ioanis Kranidiotisə vermək istəyirəm. O, bu görüsə Yunanistanın təmsilçisi kimi çıxış edir.

**Ioanis Kranidiotis (Yunanistanın xarici işlər üzrə dövlət katibi):** Cənab prezident, bizim üçün Azərbaycana galmak böyük şərəfdür. Bu gün şəxson Sizin qonağınız olmaq, Prezident sarayında Sizinlə görüşmək bizim üçün böyük şərəfdür. Bu, Avropa Şurasının Azərbaycana galmış geniş nümayəndə heyətinin tərkib hissəsidir. Göründünüz kimi, bu nümayəndə heyətinə Baş katib başçılıq edir və Nazirlər Şurası Yunanistan tərəfindən təmsil olunmuşdur. Bu, bizim Qafqaz regionuna olan səfərimizdir. Səfər zamanı Avropa Şurasının üzvlüyünə namizəd olan üç ölkədə - Gürcüstan, Azərbaycan və Ermənistanda olacaqıq.

Ümid edirəm ki, burada olduğumuz müddətdə Sizin hökumət nümayəndələri ilə, rəsmi şəxslər görüşlər keçirəcəyik və Azərbaycan haqqında kifayət qədər doğru məlumat əldə edəcəyik.

Vəzifəmiz bu səfərdən sonra geri qayıtmak və Azərbaycanın bugünkü vəziyyəti haqqın-

da Avropa Şurasının Parlament Assambleyasına məruzə etməkdir. Biz orada Azərbaycanda müxtəlif sahələrdə əldə olunmuş tərəqqi haqqında öz qiymətimizi verəcəyik və bu baradə məruzə edəcəyik. Ona görə də bu görünün vacibliyini bir daha qeyd edirəm və ümidi edirəm ki, burada olduğumuz müddətdə Sizin hökumət nümayəndələri ilə şəxson konstruktiv fikir mübadiləsi aparmaq imkanımız olacaqdır.

Cənab prezident, mən qəti inanıram və elə bilmərəm ki, Avropa Şurasında da heç kimin buna şübhəsi yoxdur ki, bizim səfərə çıxdığımız bu Üç Qafqaz ölkəsi Avropanın bir hissəsidir. Bir halda ki, bu üç ölkə, o cümlədən Azərbaycan Avropanın bir hissəsidir, demək, bizim böyük tarixi köklərimiz, xüsusiyatlarımız və eyni tarixi onanalarımız, tarixi dəyərlərimiz vardır. Bu baxımdan Avropa Şurası Sizin ölkə ilə - Azərbaycanla bir yerdə işləməyə hazırlırdı və biz Azərbaycanın Avropa Şurasına bir üzv kimi daxil olması prosesində faal iştirak etməyə hazır olduğunu bildiririk. Bu baxımdan Avropa Şurası Azərbaycana hər cür tekniki yardım etməyə hazırıldı. Əgər Sizin ehtiyacınız varsa, Avropa Şurası Siza istənilən məsləhəti vera bilər. Yəni müasirləşməyə, Avropaya daxil olmağa doğru yolunun hamar olması üçün biz birlikdə işləməliyik. Böyük məmənnuniyyatla qeyd etməliyəm ki, Azərbaycanda bir sıra sahələrdə artıq müəyyən tərəqqi əldə olunubdur. Mən hər şeydən əvvəl demokratik islahatları nəzərdə tuturam. Məlumudur ki, Avropa Şurası demokratik islahatlara, ölkədə insan hüquqlarının qorunmasına böyük əhəmiyyət verir və bu baxımdan Azərbaycanda artıq bir sıra tərəqqi əldə olunmuşdur. Lakin, əlbəttə, Azərbaycanda hələ atılması addımlar çoxdur. Yenə təkrar etmək istəyirəm ki, Avropa Şurasının katibliyi və Avropa Şurasına daxil olan ölkələrin hamısı Azərbaycana hər cür yardım etməyə hazırlırlar. Cənab prezident, biza məlumudur ki, Azərbaycan Qafqaz regionunda çox mühüm bir ölkədir. Biz onu da bilirik ki, Azərbaycanın böyük, parlaq galacıyi vardır. İstərdim ki, Azərbaycanın bu illər ərzində əldə etdiyi tərəqqidə Sizin şəxsi rolunuzu da qeyd edim. Siz Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün, dünyada bu cür rol oynaması üçün böyük işlər görmüşünüz.

Cənab prezident, icazanızla, mən sözü indi cənab Baş katibə verərdim və elə bilmərəm ki, o, Avropa Şurasının Sizin barənizdə olan mövqeyi haqqında daha ətraflı, dölgün məlumat verəcəkdir. Sözlərin sonunda qonaqpərvərliyinizi, bizi bu cür qəbul etdiyinizə görə minnətdarlığını bildirmək istəyirəm və ümidi edirəm ki, tezliklə biz Sizi Avropa ailəmizdə görücəyik.

**Heydər Əliyev:** Təşəkkür edirəm. Cox sağ olun.

**Daniel Tarşis:** Cənab prezident, icaza verin, mən sözümə davam edim. Avropa Şurasının adından bildirmək istəyirəm ki, Azərbaycanda gedən proseslərdən dərindən razıyam. Yəqin, yaxşı xatırlayırsınız ki, mən son dəfə burada iki il bundan əvvəl olmuşdım. O vaxt Azərbaycanın Avropa Şurasına müraciəti dövrü idi. Çox şadam ki, ötən müddət ərzində Azərbaycanda bütün sahələrdə müəyyən tərəqqi əldə olunubdur. Son zamanlar Azərbaycanın nümayəndələri Avropa Şurasının işində fəal iştirak edirlər. Azərbaycandan Avropa Şurasına gəlib-gedənlərin sayı artmaqdadır. Bunu yalnız Parlament Assambleyasına aid etmirəm, parlamentlərarası işlərdə Azərbaycanın nümayəndələri çox fəal iştirak edirlər.

Cənab prezident, Avropa Şurasının son sammiti zamanı Sizin çıxışınızı böyük məmənnuniyyatla xatırlayıram. Siz orada Azərbaycanın adından çıxış etdiniz və yəqin, özü-

nüz də hiss etdiniz ki, biz Avropa Şurasında namizəd ölkələrlə tam üzv ölkələr arasında heç bir fərqli qoymuruz. Yəni Siz üzlülüyü namizəd ölkənin prezidenti kimi çıxış etdiniz. Bu da Avropa Şurasının namizəd ölkələrə, Azərbaycana olan münasibətinin bir növ ifadəsidir. Yəni biz Azərbaycanı tezliklə öz tərkibimizə qəbul etməyə hazırlıq.

Ölkənin daxilində gedən proseslərdən məmənluqla danışmaq istəyirəm. Sizin ölkənizdə Avropa standartlarına uyğun olan bir sıra qanunverici aktlar qəbul edilmişdir. Onu da qeyd etmək istəyirəm ki, bu qanunların çoxu Sizin tapşırıqlarınız və tövsiyələriniz əsasında qəbul olunmuşdur. Siz həmin qanunlarda Avropa standartlarına uyğunlaşmağı asas götürmüsünüz.

Cənab prezident, Sizinlə səhbətlərimiz zamanı biz qaćınların problemlərinə dair məsələlərə dəfələrlə toxunmuşuq. Bildirmək istəyirəm ki, qaćınların problemi Avropa Şurasını həqiqətən dərindən narahat edən bir problemdir. Biz qaćınların problemlərinin həlli üçün digər beynəlxalq təşkilatlarla birlikdə əlimizdən gələni edəcəyik. Çalışacaq ki, onları bu işə daha çox cəlb edək. Ölkənin həyatında növbəti siyasi hadisə prezident seçkiləri olacaqdır. Məlumdur ki, Siz Avropa Şurasının müşahidəçilərini prezident seçkilərində iştirak etmək üçün Azərbaycana dəvət etmişiniz. Bilirsiz ki, Avropa Şurasının Parlament Assambleyası öz müsbət cavabını vermişdir. Biz bu seçkilərdə böyük məmənuniyyotla müşahidəçi kimi iştirak edəcəyik. Belə hesab edirəm ki, Azərbaycanda qarşidakı prezident seçkiləri demokratik dəyərlər, fikir müxtəlifliyi, hörmətin rəmziyinə əvələcəkdir.

Avropa Şurasının tərkibindəki təşkilatlardan yalnız birində Azərbaycanın nümayəndəsi yoxdur. Doğrudur, bu o qədər də tanınan bir təşkilat deyildir. O, yerli Seçki Dairələri Şurasıdır və burada ayrı-ayrı regionların nümayəndələri təmsil olunur. Mən istardım ki, orada da Azərbaycan nümayəndəsi olsun. Buna görə də mənim Sizə bir sualim vardır: Yerlərdə demokratiyanın inkişafı sahəsində hansı müsbət dəyişikliklər əldə olunmuşdur?

Cənab prezident, mən təbrik edirəm ki, Siz ölkənizdə ölüm cəzasını ləğv etmişiniz. Lakin o da məlumdur ki, ölüm cəzasının ləğvi bir çox mühüm şərtlərdən biridir. Yəni bir sıra şərtlər də vardır ki, onlara əməl edilməlidir. Bu, yalnız bir-iki ölkənin problemi deyil, bir çox ölkələrin problemidir. Biz birləşdə çalışacaq ki, bütün bu şərtlərin hamısına əməl edək. Mən bilirəm ki, biz bu sahədə də Azərbaycanla six əməkdaşlıq edəcəyik.

Mən bilirəm ki, Azərbaycanın məqsədi Avropa Şurasının üzvü olmaqdır. Bu, sadəcə olaraq, milli siyaset deyildir. Bu, Avropanın bir hissəsi olmaq arzusundan irəli gelir. Məlumdur ki, Avropa Şurası ümumi ideyaları həyata keçirmək üçün birgə fəaliyyətə üstünlük verir. Biz Avropa ölkələri ilə birgə fəaliyyət göstərərək problemləri də birgə həll etməyə çalışıraq. Avropa Birliyi qitənin bütün ölkələrini özündə birləşdirir və biz Azərbaycanın Avropa ailəsinə üzv olmaq sahəsində atlığı fəal addımları görəndə özümüzü xoşbəxt hesab edirik.

**Heydər Əliyev:** Hörməti canab nazir!

Hörməti canab Baş katib!

Avropa Şurasının Azərbaycana münasibəti haqqında və respublikamızın Avropa Şurasının üzvü olması ilə əlaqədar ölkəmizdə görülən işlər barədə dediyiniz dəyərlə sözlərə görə sizə təşəkkür edirik.

Azərbaycanın Avropa Şurasına tam üzv olmaq səyləri respublikamızın təkcə Avropa qitəsinin ərazisində yerləşməsi ilə əlaqədar deyildir. Biz indiyə qədər də coğrafi nöqtəyi-

nəzərdən Avropa qıtəsində yaşamışaq. İndi, Avropa Şurasında qonaq statusu ilə olduğumuz bir vaxtda bu Şuranın tam üzvlüyünə qəbul edilməyimiz barədə göstərdiyimiz cəhdələr ölkəmizin bütün sahələrini Avropa Şurasının standartlarına uyğunlaşdırmaq məqsədi daşıyır. Siz tamamilə doğru buyurdunuz ki, Avropa Şurasına üzv olan ölkələrin heç biri ideal deyildir. Onu da qeyd etdiniz ki, bu ölkələr bir-birindən öyrənməklə daha da inkişaf edə bilər. Mən sizin bu sözlərinizi bir daha təsdiq edirəm və ona əsaslanaraq deyirəm ki, bəli, biz özümüzü ideal ölkə hesab etmirik. Çünkü bizim dövlət müstəqilliyi əldə etməyimizin hələ yeddi ili tamam olmayıbdır. Biz bu dövlət müstəqilliyinin bəlkə də gənclik yox, uğsaqlıq dövrünü yaşayıraq. Amma biz çox itti qaćmağa qadir olan bir gəncik. Sürütimizi elədir ki, biz on illik məsəfəni bir ilə keçmək istəyirik. Siz buyurdunuz ki, bunun üçün Azərbaycanda artıq xeyli işlər görürləndür.

Avropa Şurasının qəbul və təbliğ etdiyi başarı dəyərlərin Azərbaycanda yaranması və inkişaf etməsi bizim əsas məqsədimizdir. Bunların əsasını demokratiya təşkil edir. Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən indiyədək və xüsusən son illərdə respublikamızda hüquqi, demokratik, dünyavi dövlət quruculuğu prosesi azımla aparılır. Bu, əsan proses deyildir. Amma bizim ölkəmizdə bu proses mürəkkəbləşdirən amillər də vardır. Siz bunları bilirsiz. Onlardan birincisi Ermənistan-Azərbaycan münəaqişi nəticəsində ölkəmizin ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox vətəndaşımızın yerindən-yurdundan zorla qovulması ilə əlaqədar yanranmış problemdir. Ölkəmizin vəziyyətini mürəkkəbləşdirən ikinci cəhət əvvəlki illərdə Azərbaycanda içtimai-siyasi sabitliyin olmaması və cürbəcür cinayətkar qrupların, qanunsuz silahlı dəstələrin hakimiyət uğrunda mübarizə aparması ilə əlaqədar olmuşdur.

Məlumdur ki, hər bir ölkədə demokratik inkişafı sağlam iqtisadiyyat və insanların rıfahının tədricən yüksəlməsi Şəraitində həyata keçirmək mümkündür. Sizə məlumdur ki, biz keçid dövrünü yaşayıraq və öten illərdə də, indi də bir çox sosial-iqtisadi problemlərlə rastlaşıraq. Başqa amillər də vardır. Ancaq sizə məlumdur ki, biz bu amilləri də aradan götürməyə çalışmışaq və çalışırıq. 1994-cü ilin may ayında biz Ermənistan-Azərbaycan müharibəsində atışı dayandırmışaq, atışkas sazişi imzalamışaq və dörd ildən çoxdur ki, bu sazişa riayət edirik. Biz böyük sülhün əldə olunması üçün bunu müüm addım nailiyyət hesab edirik. Eyni zamanda, bunu Azərbaycanda demokratik dəyərlərin yaranması, inkişaf etdirilməsi üçün əlverişli şərait hesab edirik.

Bir neçə ildir ki, Azərbaycanda daxili içtimai-siyasi vəziyyət tam sabitlişibdir, insanlar rahat yaşayırlar, cinayətkar qruplar zərərsizləşdiriliblər. Azərbaycanda hər bir insanın hüquqları qorunur, onların azad, sərbəst yaşaması üçün hər cür şərait yaradılıbdır. Biz respublikamızda sosial-iqtisadi sahədə də geniş islahatlar, xüsusən iqtisadi islahatlar həyata keçiririk, onlar da öz müsbət nəticələrini verir.

Bilirsiz ki, iqtisadiyyatın, xarici ticarətin liberallaşdırılması, əzəlləşdirmə proqramının, aqrar, torpaq islahatının həyata keçirilməsi, torpağın şəxsi mülkiyyətə verilməsi - bunlar hamısı iqtisadi islahatların əsasını təşkil edir. Sosial-iqtisadi islahatların həyata keçirilməsi nəticəsində biz son illər iqtisadiyyatda artımı təmin edə bilmışik. Azərbaycanın maliyyə vəziyyətini sağlamlaşdırılmış və tamamilə sabit etmişik.

Əhalinin rifah halının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirmişik. Sizə

məlumdur ki, 1993-1994-cü illərdə və onlardan əvvəlki illərdə də, - amma mən 1993, 1994, 1995-ci illəri götürürəm, - o dövrə Azərbaycanda iqtisadiyyat inkişaf etmək əvəzinə, tənəzzülə id. İqtisadiyyatın tənəzzülü hər il təxminən 15-20 faiz təşkil edirdi, o cümlədən sənaye sahəsində məhsul istehsalı hər il aşağı düşürdü. Bir iqtisadiyyatın tənəzzülünü qarşısını alıq və 1996-cı ildən artım başlındı. 1997-ci ildə ümumi daxili məhsul 5,8 faiz, 1998-ci ilin ötən aylarında isə təxminən 9 faiz artmışdır. Azərbaycanda inflasiya 1994-cü ildə 1600 faiz, 1995-ci ildə təxminən 80 faiz idi. 1996-cı ildə biz inflasiyanı tamamilə aşağı endirdik. 1997-1998-ci illərdə Azərbaycanda inflasiya demək olar ki, tamamilə yoxdur.

Bilirsiniz ki, biz özümüzü Müstəqil Dövlətlər Birliyinə daxil olan digər ölkələrlə müqayisə edirik. Rusiyada gedən prosesləri siz özünüz yaxşı görürsünüz. Allaha şükürler olsun ki, Azərbaycanda belə proseslər yoxdur. Hətta Rusiyada gedən həmin proseslər biza o qədər də təsir edə bilməz. Çünkü biz maliyyə vəziyyətimizi sağlamlaşdırmışıq, sabitləşdirmişik və bə sabitliyi da qoruyuruq. İnsanların əmək haqqı son iki-üç ildə xeyli artıbdir. Aqrar islahatların həyata keçirilməsi nəticəsində Azərbaycanda kənd təsərrüfatı istehsalı çox yüksəlibdir. Aparılan özəlləşdirmə iqtisadiyyatı xeyli canlandırıldı. Bütün bular Azərbaycanda demokratiani, demokratik dəyərləri inkişaf etdirmək üçün yaxşı şərait yaradı.

Mən sizin dediyiniz sözləri məmənnuniyyatla qəbul etdim. Siz Azərbaycanda ölüm hökmünün ləğv edilməsini qiymətləndirdiniz. Onu da bilməlisiniz ki, Azərbaycan Avropa qitəsindədir, həm Avropa ölkəsidir, həm də Şərqi sivilizasiyasının dəyərləri ilə əsrlər boyu yaşamış və inkişaf etmişdir. Azərbaycanda Şərqi ilə Qərbi, Avropa ilə Asiyadan dəyərlərinin necə birləşdiyini bəlkə də başqa ölkələrdə müşahidə etmək olmaz. Ona görə də bəzi ölkələrdə şəriət qanunu ilə insanları əhalinin gözü qabağında güllələmək, asmaq halları olduğu halda, Azərbaycanda ölüm hökmünün ləğv ediləsi tarixi bir hadisədir.

Hesab edirəm ki, Azərbaycanda siyasi plüralizmin tamamilə bərqərar olunması üçün çox işlər görüüb və yaxşı nailiyyətlər qazanılıbdır. Çap edilən qəzetlərin sayına görə Azərbaycan Avropa ölkələri arasında rekord yer tutur. İnannıram ki, Yunanıstanda Azərbaycandakı qədər qəzet çıxınsın. Güman edirəm, sahifiniz sizə bu barədə dəqiq məlumat verə bilər. Şübhəsiz, mən demək istəmirəm ki, biz Yunanıstandan irəliyə getmişik. Sadəcə, demək istəyirəm ki, biz hər şeyi açmışıq. Uzun illər bağlı olan sahəni açanda o, çox sürətlə irəliyə gedir. Azərbaycan mətbuatında senzura çıxdan götürülmüşdür. Amma "Qlavlit" deyilən bir idarə var idi. Onun mətbuatına heç bir təsiri yox idi. Amma həmin idarənin mövcudluğu müxalifat qüvvələrinə Azərbaycanda senzura olduğunu deməyə əsas verirdi. Biz "Qlavlit" i ləğv etdik və onu qəbiristanlıqda basdırıldıq. Özü də elə dərin basdırılmış ki, oradan heç cür çıxa bilməz. Beləliklə, mətbuat, söz, vicedan azadlığı təmin olunubdur.

Şübhəsiz, siz dediyiniz kimi, biz heç bir şeyi ideallaşdırımızıq. Həla görüləsi işlər çoxdur. Əgər nəsə edilməyibsa, bu o demək deyildir ki, biz onu istəmirik. Sadəcə, buna vaxtımız çatmır.

Yerli idarəetmə haqqında mənə sual verdiniz. Dediniz ki, Avropa Şurasındaki həmin təşkilatda Azərbaycan təmsil olunmayıbdır. Bildirmək istəyirəm ki, respublikamızda 1999-cu ildə yerli idarəetmə orqanlarına seckilər keçiriləcəkdir. Bu, mənim şəxsi fikrimdir. Mən parlamentə belə bir təklif vermək fikrindəyəm. Güman edirəm ki, Milli Məclis bu barədə

müvafiq qərar qəbul edəcəkdir.

Sizin həmin sualınıza cavab olaraq mən onu da bildirmək istəyirəm. - biz çalışarıq ki. Avropa Şurasının həmin bölümündə də Azərbaycan respublikamızda seckilər keçirilənə qədər təmsil edilsin.

Siz düzgün qeyd etdiniz, mən də belə hesab edirəm ki, Azərbaycanda demokratiya sahəsində ən böyük addimlardan biri qarşidan galan prezident seckiləridir. Güman edirəm, bunu qiymətləndirməlisiniz ki, ötən prezident seckilərindən inдиyə qədər, yəni 1993-cü il oktyabrın 10-dan indiyədək Azərbaycanda beş il müddətinə seçilmiş prezident faaliyyət göstəribdir. Əvvəlki illərdə, elə bu beş ilin içərisində də daxili sabitlik olmayan bir ölkədə xalq tərəfindən seçilmiş bir prezidentin beş il müddətində fəaliyyət göstərməsi və səlahiyyətinin qurtardığı zaman yeni seckilərin elan edilməsi bir tərəfdən Azərbaycanın daxilində ictimai-siyasi sabitliyin mövcud olmasına təzahürür, digər tərəfdən isə demokratiya yolunda atılan böyük bir addimdır.

Hesab edirəm, Azərbaycanda prezident seckilərinin keçirilməsi üçün demokratik şərait yarada bilən qanunlar qəbul olunubdur. İndi həmin qanunlar icra edilir. Biz dərk edirik ki, qanunun icra olunması onun qəbul edilməsindən daha da çatdır. Ümid edirəm ki, Azərbaycanda prezident seckiləri ilə əlaqədar bütün qanunlar maksimum dərəcədə tətbiq olunacaqdır.

Oktyabrın 11-də Azərbaycanda növbəti prezident seckilərinin keçirilməsini biz həyatımızda, müstəqil dövlətimizin tarixində demokratiya yolunda ən mühüm bir mərhələ hesab edirik. Seckilərin azad, sərbəst, ədalətli keçirilməsi bizim ali məqsədimizdir. Çünkü yaxşı dərk edirik ki, bununla biz Avropa Şurasına və ümumiyyətlə, dünyanın demokratik ölkələrinə Azərbaycanda demokratianın inkişaf etdiyini bir dəhə nümayiş etdirəcəyik.

Azərbaycanda xeyli siyasi partiya vardır. Bunlardan təxminən 31-32-ci qeydiyyata alınıbdir. Bəzi partiyalar isə heç qeydiyyata alınmadan fəaliyyət göstərirlər. Bu partiyalar öz fəaliyyətlərini tamamilə sərbəst həyata keçirirlər və heç kəs onların fəaliyyətini məhdudlaşdırıbmır. Bu partiyaların və ayrı-ayrı təşəbbüs qruplarının nümayəndələrinin prezidentliyə irəli sürdükləri namizəd qeydiyyata alınmışdır. Güman edirəm ki, indi seckilərin böyük bir mərhələsi başlanır. Prezidentliyə namizədlər sentyabr ayının 1-dən televiziya və radio vasitəsilə çıxışlar edəcəklər.

Ölkəmizin maliyyə imkanları o qədər də böyük olmasa da, Mərkəzi Seçki Komissiyasının təkli ilə hökumətimiz çox saxavat göstəribdir və lazımlı olan vəsait ayrılbır.

Beləliklə hesab edirəm ki, Azərbaycanda prezident seckiləri yüksək səviyyədə keçiriləcəkdir. Buna əmin ola bilərsiniz. Mən biliyəm ki, siz də bunu arzu edirsiniz. Amma bizi bunu həddindən artıq istəyirik. Güman edirəm ki, sizin arzularınızın və bizim isteklərimizin hamısı چin olacaqdır. Beləliklə, biz Avropa Şurasına üzv olmaq istiqamətində addim-addim irəliyərik. Siz isə artıq qapılınızı açmalıdır və oraya tamamilə girmək üçün biza icazə vermelisiniz.

**Daniel Tarsis:** Cənab prezident, bir qədər əvvəl qeyd etdiyim kimi, Avropa Şurasının qapıları Sizin üzünüzə çox geniş açılıbdır və Siz həmin qapıdan demək olar ki, əsas etibarla içəri adılamışınız. Mən belə hesab edirəm ki, Azərbaycan Avropa Şurasına tezliklə tam üzv kimi qəbul olunacaqdır. Lakin Sizin bildiyiniz kimi, biz gərək parlament üzvlərini inan-

dirə bilək. Avropa Şurasının parlament üzvləri sual verə bilərlər ki, Azərbaycanın millət vəkillişini nə iş görürər.

Cənab prezident, Siz doğru dediniz ki, hər bir hökumətin çoxlu vəzifələri vardır və bu vəzifələri eyni zamanda yerinə yetirmək mümkün deyildir. Özünüz dediyiniz kimi, ölkənizdə sabitliyin əldə olunması və iqtisadi inkişafın başlanması ilə Siz demokratiya üçün yaxşı təməl qoymusunuz. Bu təməl əsasında həm demokratiyani inkişaf etdirmək, həm də prezident seçkilərini demokratik şəraitdə keçirmək, parlament demokratiyasına nail olmaq mümkündür. Cox güclü, faal demokratiya üçün ilkin şərtlər artıq həyata keçirilmişdir. Söhbətimizin əvvəlinə qayıdırəq, bu münasibətlə mən şəxsan Sizi təbrik etmək istəyirəm. Cox sağlam olun ki, ölkənizdə Sizin təşəbbüsünüz əsasında lazımı qanunlar həyata keçiriləblidir. Xüsusilə ölüm hökmü lağv edilmişdir.

Azərbaycanın millət vəkillişinin işi çox vacibdir, onlar Strasburqdakı parlament üzvləri ilə çox sıx əlaqədə işləməli və onları tam inandırmalıdır ki, Azərbaycanda gedən hadisələrə düzgün qiymət verə bilsinlər və ümumiyyətlə respublikanızda əldə olunan tərəqqini yüksək qiymatləndirə bilsinlər. Mən hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyasının çoxsaylı nümayəndərinin Bakıya gəlişi və burada keçirilən görüşlər bütün bunlara bir növ yardımçı olmuşdur. Ümid edirəm ki, payızda Parlament Assambleyasında bu mövzuya daha ətraflı müzakirə olunacaq və prezident seçkilərindən sonra bu mövzunun geniş müzakirəsi üçün daha yaxşı imkanlar açılacaqdır. Mən çox məmənən oldum ki, Azərbaycanda prezidentliyə namizədlər üçün eyni şərait yaradılmışdır.

*Ioannis Kranidiotis:* Cənab prezident, mən bildirmək istəyirəm ki, Yunanistanda da qəzetlərin sayı kifayət qədərdir. Yəqin ki, biz bu sahədə Azərbaycanla rəqabət apara bilərik. Cənab prezident, mən Azərbaycanda qazanılan tərəqqi münasibətlə Sizi təbrik edirəm. Biz çox məmənənək ki, Azərbaycanda həqiqətən belə tərəqqi vardır, iqtisadi islahatlar sahəsində böyük yol keçilmişdir. Bu da demokratiyanın inkişafı üçün vacib sahələrdən biridir. Prezident seçkilərinin keçirilməsi və yerli hakimiyətin əldə olunmuş uğurlarda iştirakı çox lazımlı şərtlərdir. Demokratiyanın digər vacib şərtlərindən biri də mətbuat azadlığının olmasıdır. Ümumiyyətlə, demokratiyanın mövcud olması üçün təkcə demokratik təsisatların yaranması yox, onların necə faaliyyət göstərməsi də çox vacibdir.

Hörmətli prezident, bugünkü görüşə görə Siza minnədarlığımı bildirirəm. Elə bilirəm ki, bu görüşdən sonra Avropa Şurası Parlament Assambleyasının üzvlərini inandırma biləcəyik ki, Azərbaycanda həqiqətən böyük tərəqqi əldə olunmuşdur. İstəyirəm Sizi həvəsləndirəm ki, tutduğunuz yolu davam etdirəsiniz.

*Daniel Taris:* Cənab prezident, biz deyəsən onu unutduq ki, bizim ölkələrimiz demokratiya üçün 250 ildir ki, çalışırlar.

*Heydər Əliyev:* Bu, çox gözəl sözdür. 250 ildir çalışırlar, amma hələ də qüsurları vardır. Biz kitablardan demokratiya haqqında ilk bilgiliyi yunan alimlərinin və siyasetçilərinin dediyi sözlərdən və yazıldıdan almışq. Mən bir məsələni də qeyd etmək istəyirəm ki, bizim əldə etdiyimiz nəqliyyətlərdə Avropa Şurasının Azərbaycana göstərdiyi yardımın və bu Şura ilə əməkdaşlığımızın xüsusi əhəmiyyəti olmuşdur. Bu əlaqələrimiz yaranandan və xüsusilə Azərbaycan Avropa Şurasında qonaq statusu, namizədlik statusu alandan sonra respublikamızın nümayəndələrinin Avropa Şurasında keçirdiyi görüşlər və bu Şuranın

çoxsaylı nümayəndərinin Azərbaycana gəlməsi bizi çox zənginləşdirdi, bunlar hamisi gördüyüümüz işlərə çox böyük kömək etdi. Mən bu səmərəli əməkdaşlığı, Azərbaycanda demokratiyanın və ümumiyyətlə, respublikamızda Avropa dəyərlərinin inkişafı sahəsində göstərdiyiniz diqqət, qayğı və yardımına görə təşəkkür edirəm.

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin  
Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyətini  
qəbul edərkən səhbətindən**

21 aprel 1999-cu il

**Heydər Əliyev:** Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Mən siz salamlayıram və sizin Azərbaycanda görəcəyiniz işlər uğurlar arzulayıram.

Sizin planlaşdırığınız seminar bizim üçün çox əhəmiyyətlidir. Azərbaycan gənc demokratik, hüquqi dövlət kimi həyatımızın, dövlət quruculuğunun hər sahəsində demokratiyanın yaranmasını və inkişaf etməsini əsas fəaliyyət hesab edir. Biz son illər Avropa Şurası ilə uğurlu əməkdaşlıq edirik və Azərbaycanda gördüyüümüz işlərdə Avropa Şurasının tövsiyələrindən, məsləhətlərindən istifadə etməyə çalışırıq. Azərbaycanın Konstitusiya Məhkəməsi bu məsələlərdə xüsusi rol oynayır. Bu münasibətlə Azərbaycanın Konstitusiya Məhkəməsinin sizinlə birlikdə təşəbbüsü ilə bizim üçün çox mühüm bir mövzuya həsr olunmuş seminarın Azərbaycanda keçirilməsi də çox əhəmiyyətlidir. Seminarın mövzusu indi dünyada gedən bir sıra proseslər görə çox əhəmiyyətlidir, vacibdir, maraqlıdır və Azərbaycan üçün bunun xüsusi əhəmiyyəti vardır. Biz ümidi edirik ki, sizin seminarınız bu problemin, yəni muxtariyyətin statusuna aid problemi doğru, düzgün və beynəlxalq hüquq normalarına uyğun olaraq formallaşması üçün çox əhəmiyyətli olacaqdır. Buyurun.

**Cənab Bukkikio:** Cənab prezident, icaza verin, qiyometli vaxtınızı sərf edib bizi qəbul etdiyiniz üçün mən hər şəyden əvvəl həm öz adımdan, həm də həmkarlarım adından Siza dərin minnətdarlığını bildirim. Bu salonu hamı tanıyır və demək olar ki, o, mənim üçün də tanışdır. Ona görə ki, mən özüm şəxsən Sizin tərəfinizdən bu salonda dörd dəfə qəbul edilmək şərəfinə nail olmuşam. Sonuncu dəfə Sizi bu salonda keçən ilin sentyabrında görmək səadətinə nail olmuşam. Bu, elə dövr id ki, Azərbaycanda Konstitusiya Məhkəməsi təzəcə yaranmışdı və mən də bu Konstitusiya Məhkəməsinin yaranmasında, andiçmə mərasimində iştirak etmişəm. Biz bir neçə aydan sonra indi yenidən Bakıdayıq. Ötən dövr ərzində böyük dəyişikliklər baş verdiyini və Konstitusiya Məhkəməsinin möhtəşəm bir binada yerləşdiyini gördük. Bu gün o, Azərbaycan üçün çox vacib olan məsələlərlə məşğuldur. Hətta bu dövr orzında Konstitusiya Məhkəməsi çox mühüm qərarlar qəbul etmişdir ki, bu da beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Əlbəttə, bütün bunlar xüsusilə Sizin dəstəyinizlə həyata keçmişdir.

Biz bunu hər dəfə görüşümüzdə də qeyd etmişik. Ümumiyyətlə, Konstitusiya Məhkəməsinə dövlətin dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi ölkədə, dövlətdə demokratiyanın sabitliyinin bir təminatçısidir. Eyni zamanda, Konstitusiya Məhkəməsi dövlətin, ölkənin, cəmiyyətin demokratiyasının inkişaf etməsini bir növ vitrinidir. Qeyd etməliyəm ki, Konstitusiya Məhkəməsinin hüquqi fəaliyyəti xaricdə də yüksək qiymətləndirilir və beləliklə, Sizin dövlətinizin nüfuzunu yüksəldir.

Siz qeyd etdiyiniz kimi, bizim bu dəfəsi gəlisişimiz çox mühüm, vacib və aktuəl məsələlərin - muxtariyyət məsələsinin müzakirəsinə həsr ediləcəkdir. Ona görə mən

deyirəm ki, bu mövzü çox aktualdır. Biz bunu öyrənəcəyik. Çünkü bu gün dünyada bələ bir proses müşahidə olunur: bu proses bir növ mərkəzdənqəçmə qüvvəsinin güclü olmasından ibarətdir. Başqa sözla desəm, bölgalşma, yaxud muxtarıyyətə dərhal qızıl rəngi yetirilməsi və canatma prosesini qeyd etmək istədim. Misal üçün, Avropa qıtasında İspaniya və İtalya kimi ölkələri də buna nümunə göstirmək olar. Qeyd etdiyim kimi, bu, çox aktual məsələdir. Ona görə ki, bizim yaşadığımız dövr çox çətin, mürəkkəb dövrdür. Misal üçün, Yuqoslaviyada baş verən hadisələri nümunə göstirmək bilərem.

Cox təsəssülflər olsun ki, muxtarıyyat məsələləri adətən münaqişə yaranıb ortaya çıxandan sonra qarşımızda dayanır. Ona görə də bu məsələlərə yanaşmadıq əsas məqsəd olur ki, münaqişə yaranmadan əvvəl qarşısi alınınsın. Xüsusi, ərazi zəminində baş verən münaqişələrdən səhbət gedir. Əsas vəzifələrdən biri də münaqişələrin qarşısını əvvəlcədən almaqla, tərəfləri bir-birinə yaxınlaşdırmaqla onları barındırmaq, üzə çıxan iki qlobal məsələni bir-biri ilə uyğunlaşdırmaqdır.

Bunlardan birincisi, ərazi zəminində ayrılmış cəhdələri və ərazi bütövlüyünün saxlanmasıdır. Bizim qarşımızda müvafiq yerli qanunlara uyğun olaraq xüsusi status hazırlanmaq məsəlesi durur. Xüsusi statusun hazırlanması mövcud tərəfləri bir-biri ilə birləşdirib münaqişənin həllinə nail olmaq məqsədini daşıyır. Bu məsələ hazırda Yuqoslaviya üçün də çox aktualdır.

**Venesiya Komissiyası:** Bakıya gəlməzdən əvvəl, yəni ötən ilin axırlarında Kosovo problemi ilə bağlı məsələyə ərazi baxımdan yanaşaraq muxtarıyyat statusu hazırlanmışdır. Amma qeyd etmək lazımdır ki, Venesiya Komissiyasının nə siyasi çəkisi, nə də siyasi rolu vardır. Buna görə də əlaqə gruppı safir Kirin etdiyi təklifə əsasən onun fikirlərinə daha da genişləndirmək və formallaşdırmaqla məşğul olur. Bundan sonra Venesiya Komissiyası bu münaqişənin ətrafında gedən səhbətlərdə və Fransada, Rambuyedə keçirilən danışqlarda da iştirak etdi. Danışqlar prosesində Venesiya Komissiyası münaqişənin həlli üçün irəli sürülən təklifləri yaxşılaşdırmaq, yəni məsələnin həllini yüksək səviyyədə nizama salmaq üçün əlindən gələni etdi. Bu məsələdə Venesiya Komissiyasının əsas sayılıri ondan ibarət oldu ki, irəli sürülən təkliflərin Avropa qıtəsi nöqtəyi-nəzərindən həllinə çalışın. Danışqlar nəticəsində biz elə bir muxtarıyyat statusu hazırlanmışdır ki, o, az qala hər iki tərəfdən qəbul ediləcəkdir. Lakin bədbəxtliyidən, hadisələrin sonunda bir tərəf bunu rədd etdi.

Mənim fikrimcə, Avropa qıtəsi bu münaqişələrin həllində dəha vacib rol oynamalıdır. Çünkü bu, Avropa münaqişələridir. Həm Avropa Şurası, həm də Venesiya Komissiyası bu məsələlərlə müəyyən mənada məşğul olduqları üçün bundan sonra bələ münaqişələrin həllinin axtarılması yolunda daha yaxından, fəal iştirak etmək fikrindədir.

Venesiya Komissiyası həm də "Demokratiya uğrunda Avropa Komissiyası" adlanır. Lakin proseslərin inkişafını nəzərə alıb bunu başqa cür, yəni "demokratiya vasitəsilə sülh uğrunda Avropa Komissiyası" adlandırsayıq, daha yaxşı olardı. Ona görə ki, bu məsələlərin və münaqişələrin həlli bir tərəfdən siyasi xarakter daşıyırsa, digər tərəfdən bunun hüquqi xarakteri vardır və bunları hər iki yol ilə həll etmək mümkün olsa, onda Avropa qıtəsində sülh təmamilə bərpə olunur.

Cənab prezident, mən deməliyəm ki, Sizin fəaliyyətiniz bütünlüklə sülh uğrunda fəaliyyətdir. Mən son zamanlar mətbuatda oxumuşam ki, Siz "Atatürk Beynəlxalq Sülh

Mükafatı" na layiq görülmüşünüz və bu münasibətlə Sizi ürəkdən təbrik edirəm.

Siz tezliklə NATO-nun 50 illik yubiley tədbirlərində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına gedəcəksiniz. Mən bununa maraqlanaraq mətbuat vəsaitələ əyrənmışım ki, Sizin orada mühüm danışçılarınız olacaqdır. Xüsusilə orada Sizi bu qədər narahat edən Dağılıq Qarabağ münaqişəsinin həlli üçün mühüm səylər göstərəcəksiniz.

Cənab prezident, mən Sizi əmin edirəm ki, həm Avropa Şurası, həm də Venesiya Komisiyası qarşısında duran bu çatın məsələnin həllində Siza həmişə dəstək verməyə, kömək etməyə hazırlırdır.

Cənab prezident, icazə verin, ürəyimdən gələn bir fikrimi də Sizə çatdırıım: Sizi fiziki cəhətdən belə gözəl formada gördüyüüm üçün çox şadam və Sizə daha da möhkəm cansağılığı arzulayıram.

**Heydər Əliyev:** Sağ olun. Təşəkkür edirəm. Azərbaycan haqqında, xüsusən Azərbaycanın Konstitusiya Məhkəməsi haqqında dediyiniz xoş sözlər görə təşəkkür edirəm. "Atatürk Beynəlxalq Sülh Mükafatı" münasibətə məni təbrik etdiyinizi görə də təşəkkür edirəm.

Sizin verdiyiniz məlumatlar manım öncə dediyim fikirləri bir daha təsdiq edir ki, burada aparacağınız seminar, görəcəyiniz işlər bütün dünya üçün, Dünya Birliyi üçün çox əhəmiyyətlidir. Həqiqətən, son illər dünyada separatist meylləri çox inkişaf edibdir, genişlənibdir. Dünyanın bir çox bölgələrində, o cümlədən Avropada separatistlərin hərəkətlərinin və bunların bəzilərinin hərbi münaqişələrə getirib çıxarmasının şahidiyik. Bilirsiniz ki, biz özümüz bu separatçılıq hərəkətlərindən - Azərbaycanda, Dağılıq Qarabağda yaranmış separatçılıq hərəkətlərindən və bunun nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin baş verməsindən 10 ildən artıqdır əziyyət çəkirkir.

1988-ci ildən Ermənistanla Azərbaycan arasında başlanmış müharibəni biz 1994-cü ilin may ayında dayandırıq və atoşkas haqqında sazı imzaladıq. Beş ilə yaxındır ki, biz məsələnin sülh yolu ilə həll olunması və Azərbaycanın işgal edilmiş torpaqlarının azad olunması, əlkəmizin ərazi bütövlüyünün bərpə edilməsi işi ilə məşguluq. Ancaq Dağılıq Qarabağın, erməni separatçıları və onlarla birlikdə Ermənistan dövləti təsəssüflər olsun ki, məsələnin sülh yolu ilə həllinə normal münasibət göstərmirlər.

1996-ci ilin dekabr ayında ATƏT-in Lissabon zirvə görüşündə məsələnin sülh yolu ilə həlli üçün prinsiplər müəyyən olunmuşdur. Bu prinsiplərdən biri də Dağılıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli özüñüldərə statusu verilməsidir. Biz belə bir statusu təqdim edirik. Ancaq Ermənistan tərəfi bunu qəbul etmir, çünkü onlar əvvəldən də, indi də Dağılıq Qarabağa yalnız müstəqillik statusu əldə etmək istayırlar.

Təbiidir ki, bizi buna razı ola bilmərik. Eyni zamanda Dünya Birliyi də, beynəlxalq hüquq normaları da, ATƏT-də bununa razı olmamalıdır. Çünkü hər bir separatçı qüvvə öz hərəkətləri nəticəsində, yaxud hərbi münaqişə meydana çıxandan sonra özüne müstəqillik əldə etmək istəsə, dünyadakı dövlətlər dağlıcaqdır. Məsələn, görüsünüzmü, Yuqoslaviya, Kosovo hadisələri dünyada böyük bir münaqişənin yaranmasına getirib çıxardı. Burada nə Yuqoslaviya hökumətinə, nə də Kosovo albanlarına bərəət qazandırmaq olmaz. Yuqoslaviyanın tərkibində Kosovo'nun muxtarıyyəti on illərlə olubdur. Amma Yuqoslaviya hökuməti, Miloševiç ədalətsiz olaraq bu muxtarıyyəti lağv edibdir. Nəticədə müharibə başlayıb, indi Kosovo dənə muxtarıyyət yox, müstəqillik istəyir.

Təbiidir, biz belə fikirdəyik və ümumiyyətlə, beynəlxalq hüquq normaları tələb edir ki, hər bir ölkənin, hər bir dövlətin ərazi bütövlüyü dəyişməz olmalıdır. Bu baxımdan biz Yuqoslaviyanın ərazi bütövlüyünü müdafiə edirik. Amma eyni zamanda Yuqoslaviya hökuməti, Miloševiç tərəfindən Kosovoda etnik təmizləmə aparılmasına da tam etiriz edir. Bu, yolverilməzdır.

Görürsünüz, bəzən muxtarıyyat olanda bu hüquqdan istifadə edən insanlar buna qanc olurlar, bundan artığını istayırlar. Bəzən də ölkələr ayrı-ayrı xalqların muxtarıyyət həquqlarını pozaraq belə qanlı münaqişələrə getirib çıxırlar. Azərbaycanda Dağılıq Qarabağın muxtarıyyəti 1923-cü ildən mövcud olubdur. Amma 1988-ci ildə Dağılıq Qarabağ erməniləri bu muxtarıyyat statusuna siğışmayaq ya Dağılıq Qarabağ müstəqillik əldə etmək, yaxud da onu Ermənistana birləşdirmək cəhdəri göstərmişlər. Bu da müharibəyə, qanlı münaqişəyə getirib çıxarıbdır.

Ona görə də biz sizin fəaliyyətinizi çox yüksək qiymətləndiririk. Hesab edirik ki, bütün bu axtarışların, müzakirələrin nəticəsində muxtarıyyət modeli yaratmağınız və bunu Avropa Şurası vəsaitələ bütün ölkələr tətbiq etməyiniz bu münaqişələrin sülh yolu ilə həll olunmasına, o cümlədən biza da çox kömək edəcəkdir.

Biz Dağılıq Qarabağa özüñüldərə statusu vermək üçün müəyyən təkliflər irali sürmüşük. Ancaq onlar hə dəfə deyirlər ki, bu səlahiyyətlər, - hansılar ki, özüñüldərəctəmə çərçivəsində verilə bilər, ondan artıq verilə bilməz, - guya yetəri deyildir. Ona görə biz arzu edərdik ki, siz, Avropa Şurası muxtarıyyətin on yüksək statusunun, yəni yüksək dərəcəsinin sərhadını, həddindən müəyyənləşdirəniz və onu da Dünya Birliyi üçün, hər halda Avropa ölkələri üçün bir model kimi təqdim edəsiniz. Biz arzu edirik ki, sizin bu axtarışlarınız nəticəsində, Azərbaycanda keçiracığınız seminar nəticəsində, gördüyüün işlər nəticəsində belə bir xəyirli təkliflər meydana çıxınsın. Siz bununla biza kömək etmiş olarsınız.

Təkcə bizdə yox, məsələn, qonşu Gürcüstənda da bu problemlər var. Qonşu Rusiyada, Moldovada da bu problemlər var. Bu məsələ indi çox aktual xarakter daşıyır.

**Canni Bukkikio:** Cənab prezident, icazə versəyiniz, mən çox kiçik bir replika verərdim. Siz danişanda bir daha, yenidən xatırladım - indi Sizin qeyd elədiyiniz problemlərin hamısı haqqında əvvəller də çox dərindən düşünürüm. Yəni başqa yerlərdə - Osetiyada, Moldovada və digər yerlərdə olan problemlər haqqında düşünürüm. Bu halların hamisində bizim gəldiyimiz nəticə odur ki, hər bir xüsusi hal üçün ayrıca muxtarıyyət modeli hazırlanmaq lazımdır. Bu, ümumiyyətlə, mümkün məsələdir. Ümumi bir modelin hazırlanmasına gəldikdə isə, əlbəttə, həm Moldovada, həm Dağılıq Qarabağda, həm Çeçenistanda, həm Abxaziyada tətbiq edilə biləcək belə model mümkün deyildir. Bu, ümumiyyətlə, özünü doğrultmaz. Yəni bu elə məsələdir ki, hər yerin təmsilisi, necə deyərlər, o yerin özünəməxsus paltarını geyinməlidir.

Ümumiyyətlə, dünya praktikasında müəyyən ərazi muxtarıyyəti modelləri mövcudur. Dediym kimi, onların hər biri öz yerlərinin xüsusiyyətlərini özündə cəmləşdiribdir. Belələri Braziliyada, Hollandiyada, İtaliyada və başqa yerlərdə var. Bu modellərin hamısı xüsusi vəziyyətlərə uyğunlaşdırılmışdır.

Cənab prezident, elə bu baxımdan da mən bayaq Siz dediyiniz fikirlərə müvafiq olaraq demək istəyirəm ki, biz Kosovo münaqişəsinin həlli ilə bağlı danışqlarda, muxtarıyyət

modelinin hazırlanmasında iştirak etmişik. İndi də tamamilə Sizin ixtiyarınızdayıq və bayaq dediyim kimi, Dağlıq Qarabağ üçün də müəyyən muxtarıyyət modelinin hazırlanmasında iştirak edə bilərik, buna tamamilə hazırlıq. Əlbəttə, bəri başdan deyim ki, statusun hazırlanması ilk növbədə Azərbaycanın ərazi bütövlüyü prinsipi və Lissabon bəyannaməsinin prinsipləri çərçivəsində olmalıdır. Biz Naxçıvan Muxtar Respublikasının statusunu öyrənmişik. Bizim xəbərimiz var və nazərinizə çatdırmaq istəyirik ki, hətta Gürcüstən rəhbərliyi də biza müraciət etmək istəyir ki, Abxaziya, Cənubi Osetiya məsələlərinə dair fikirlərimizi cəmləşdirib onlara çatdırıq. Bu baxımdan demək istəyirəm ki, Sizin ixtiyarınzdayıq və münəqişələrin həlli üçün əlimizdən gələn köməyi etməyə hazırlıq.

**Heydər Əliyev:** Sağ olun, elə biza də bu lazımdır. Əgər siz Dağlıq Qarabağın muxtarıyyət, yaxud da özüntüdərə statusu haqqında təklif verə bilsəniz ki, biz bunu tətbiq edə bilək, Ermənistanda razılışdırıb bilək - bu, böyük hadisə olardı. Sizin verdiyiniz təklif bəlkə də biza kömək edər ki, Ermənistanda məsələni həll edə bilək. Çünkü biz özüntüdərə sahəsindən təklif edirik, onlar qəbul etmirlər. Amma siz Venesiya Komissiyası, Avropa Şurasının bir hissəsi kimi bunu təşkil etsəniz və qəbul olunması haqqında takidə öz fikirlərinizi desəniz, bize çox böyük kömək olardı. Sizin işlərinizə uğurlar arzulayıram. Sağ olun.

**Avropa Şurasının Baş katibi Zati-aliləri cənab Valter Şvimmerə**  
Bakı şəhəri, 25 iyun 1999-cu il

Hörmətli Valter Şvimmer!

Avropa Şurasının baş kaitibi seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Biz Avropa Şurası ilə əlaqələrin genişlənməsinə və six əməkdaş-liqə böyük əhəmiyyət verir, ümumavropa proseslərində Avropa Şurasının artan rolunu yüksək qiymətləndiririk.

Ümidvaram ki, Azərbaycan Respublikasının tezliklə Avropa Şurası üzvlüyünə qəbul edilməsi əməkdaşlığını yeni səviyyəyə yüksəldəcək, ölkəmizin dünya birliliyi ilə integrasiyasına, regionumuzda sülhün və sabitliyin bərqrərə edilməsinə güclü təkan verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar dileyir və ən xoş arzularımı yetirirəm.

Hörmətə

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin  
Avropa Şurası Parlament Assambleyasının sədri  
Lord Rassel-Constonla görüşdə söhbətindən  
17 sentyabr 1999-cu il**

Hörmətli cənab lord, hörmətli cənab sədr! Mən siz Azərbaycanda salamlayıram, bizim ölkəyə xoş gəlmisiniz. Mən Avropa Şurası Parlament Assambleyasının sədri seçilməyiniz münasibətilə sizə təbrik məktubu göndərmişdim. İndi isə şəxşən görüşərək sizə bir daha səmimi qəlbən təbrik edirəm və bu böyük işinizdə sizə gələcək uğurlar arzulayıram.

Bir müstəqil dövlət kimi Azərbaycan Avropa Şurası ilə hərəkətli əməkdaşlıq edir. Biz bu əməkdaşlıq qiyamətləndiririk. Hesab edirəm ki, biz ötən dövrdə bu sahədə xeyli işlər görmüşük. Şübhəsiz ki, Azərbaycan Avropa Ölkəsi olduğu üçün və xüsusən Avropanın tam kənar bir hissəsində, Avropanın Asiya ilə birləşdiyi yerde yerləşən bir ölkə kimi Avropanın bütün strukturlarında iştirak etmək istəyir. Biz məmənunు ki, Azərbaycana Avropa Şurasında qonaq statusu verilibirdi. Ümid edirik ki, in迪yədək görülən işlər, bizim əməkdaşlığımız, Azərbaycanın Avropa Şurasına tam üzv olmasına gətirəcəkdir. Yəni bunuluna onu demək istəyirəm ki, biz Avropa Şurası ilə bundan sonra daha da geniş əməkdaşlıq edəcəyik.

Məmənunəm ki, siz artıq bizim ölkəmizdə bəzi sahələri tanış olmusunuz. Xüsusi təşəkkür edirəm ki, siz zəhmət çəkib, qaçqınlar yaşıyan çadır şəhərciliklərində olmusunuz, bizim həyatımızın, bugünkü reallığımızın bu ağır hissəsini öz gözlərinizlə görmüsünüz. Ona görə də yəqin sizin Azərbaycan haqqında müəyyən təsəssüratlarınız vardır. Güman edirəm ki, bundan sonra bizim əməkdaşlığımız bu təsəssüratları daha da genişləndirəcəkdir. Buyurun...

...Təşəkkür edirəm. Bizim ölkəmizin, gənc, müstəqil dövlətimizin problemləri çoxdur. Qısaçə desək, məndən əvvəl Sizinlə söhbət aparan rəsmi şəxslər yəqin Sizə bildiriblər ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi gedir. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri qəbul olunubdur, bu sahədə xeyli işlər görülüb və gələcəkdə də görülləcəkdir.

Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinə əsasən böyük əzəlləşdirmə programı, torpaq islahatı həyata keçirilir. Keçmişdə, sovet hakimiyyəti dövründə dövlətin əlində olan torpaqların hamisi indi bu islahatın əsasında kəndlilərə, vətəndaşlara qaytarılır.

Mən Sizə əvvəlcə də dedim ki, Azərbaycan Avropanın şərqində, Avropa ilə Asiya-nın qovuşduğu yerde yerləşən bir ölkədir. Elə buna və bir neçə başqa sahələrə görə də Azərbaycan özündə həm Avropanın, həm də Şərqi aləminin dəyərlərini toplayıbdır. Bu, bizim ölkəmizin tarixi keçmişinə aid olan xüsusiyyətidir. Ancaq belə bir tarixi keçmiş olan ölkə, xalq indi demokratik və dünyəvi dövlət qurur. Mən Azərbaycanda dünyəvi dövlət qurulduğunu xüsusi vurgulamaq istəyirəm. Xüsusən indi Azərbaycanın ətrafında - Şimali Qafqazda, Orta Asiyada, cənubdakı və şimaldakı qonşu ölkələrdə gedən ağır proseslərə baxaraq, mən bir daha bəyan edirəm ki, Azərbaycan tutduğu bu yolla həmişə gedəcəkdir. Dünyəvi dövlət prinsiplərini inkişaf etdirmək üçün Azərbaycanda bütün əsaslar yaranıbdır

və xalqımız bu ənənələri çıxdan mənimşəyibidir.

Azərbaycan xalqı hələ XIX əsrən indiyə qədər Avropa dəyərlərindən bəhrələnərək böyük inkişaf yolu keçibdir, ona görə də böyük elmə, mədəniyyətə, təhsilə malikdir. Ancaq şübhəsiz ki, Azərbaycanın həm daxilində, həm də xaricdə ölkəmizdə gedən bu proseslərə təsir edən qüvvələr, amillər vardır. Bunların heç birinə baxmayaq, biz öz tutduğumuz yolla gedirik. Biz demokratiya, insan, söz azadlığı, siyasi plüralizm və mətbuat azadlığı prinsiplərini - bütün bu prinsipləri həyata keçirmiş və bundan sonra da həyata keçirəcəyik.

Ölkəmiz üçün çox əhəmiyyət daşıyan odur ki, biz Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmişik. Mən bunu ona görə xüsusi qeyd edirəm ki, 5-6 il bundan əvvəl bir tərəfdən Ermənistanla müharibə apararaq, ikinci tərəfdən daxilində ictimai-siyasi sabitlik olmadıqdan Azərbaycan çox böyük çatınlıklar içərisində idi.

Siz 1999-cu ilin sonunda Azərbaycana gəlmisiniz. Əgər siz 1993-cü, hətta 1994-cü ildə buraya gəlmiş olsaydınız Bakının küçələrində rahat gəzə bilməzdiniz. Biz ictimai-siyasi sabitliyi təmin etmək üçün çox ağır, çətin yol keçdiq, ancaq buna nail olduk.

Azərbaycanın iqtisadiyyatı Sovet İttifaqı dağılıandan sonra yaranmış iqtisadi tənzəzzülə bir neçə il bundan əvvəl son qoydu. 1995-ci ildən biz artıq ölkənin iqtisadiyyatında inkişafı təmin etdiq. Biz inflasiyanın qarşısını almışq, milli valyutamızın dəyərini möhkəmləndirmişik və insanların yaşayışını müəyyən qadər yaxşılaşdırmışq. Bu sahədə böyük nailiyyətimiz ondan ibarətdir ki, biz ölkəmizin qapılarını bütün dünyaya açaraq xərici investisiyanın Azərbaycana calb olunması sahəsində nailiyyətlər əldə etdiq.

Biz iki gündən sonra Azərbaycanda tarixi bir hadisəni, dünyanın böyük neft şirkətləri ilə Azərbaycanın imzalandığı ilk müqavilən - "Ösrin müqaviləsi"nin 5-ci ildönümünü qeyd edəcəyik. Biz 5 il bundan əvvəl böyük iradə nümayiş etdirib, böyük riskə gedib belə bir müqaviləni imzaladıq. Məmənuniyyətlə deyə bilerəm ki, bu 5 il müddətində biz böyük nailiyyətlər əldə etdiq.

Sizin ölkənin, yəni Böyük Britaniyanın fəxri olan "British Petroleum" şirkəti Azərbaycanda həm birinci müqavilədə, həm də sonrakı müqavilələrdə çox görkəmlə yer tutur. Ancaq o, tək deyil, - ondan əlavə "Remko", "Monument oyl" və başqa şirkətlərə də vardır. Sizindən in迪yəğiniz Strasburqun, yəni Fransanın da iki böyük neft şirkəti - "Elf Akiten" və "Total" şirkətləri artıq bizimlə çox geniş əməkdaşlıq edirlər. Ötən dövr ərzində biz 19 müqavilə imzalamaq və bu müqavilələr 14 ölkəni təmsil edən 32 neft şirkəti ilə imzalanıbdır.

Mən bu məsələni ona görə xüsusi qeyd edirəm ki, biz bu 5 illik yubileyə ərafəsindəyik. Bir dənə ona görə ki, bu, sadəcə onu göstərir ki, bizim ölkəmiz açıqdır və biz xarici investisiyan calb edə bilirik. Biz bundan sonra da xarici investisiyanı calb edib ölkəmizin iqtisadi inkişafını təmin edə biləcəyik.

Bu dediklərim həm bizim problemlərimizdir, həm də gördüyüümüz işlərdir. Ancaq bizim ölkənin ən böyük problemi, dördü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişa haqqında sizin yetərlili məlumatınız vardır.

Bu münaqişa 1988-ci ildən başlayıbdır və indiyə qədər davam edir. Ermənistan silahlı qüvvələri müəyyən sahələrə görə Azərbaycan ərazisinin 20 faizini işgal edib və indiyə qədər işgal altında saxlayırlar. İşgal olunmuş torpaqlardan Azərbaycan vətəndaşları zorla

çıxarılıb və çadırlarda yaşayır. Mən bir daha sizə təşəkkür edirəm ki, siz zəhmət çəkib ver-tolotlı gedib onları gördünüz.

Biz Azərbaycanda heç vaxt mühəribə tərəfdarı olmamışıq. Münaqişəni də Azərbaycan başlamayıbdır. Ermənistan Azərbaycan torpağı olan Dağlıq Qarabağ iddia edərək münaqişəyə başlayıbdır. Bu işə böyük mühəribəyə gətirib çıxarıb, qan töküldür, insanlar tələf olubdur. İşgal olunmuş torpaqlarda 700-dən artıq kənd, şəhər, qəsəba, yaşayış məntəqələri viran edilibdir. Ancaq bütün bunlara baxmayaraq, biz həmişə məsələnin sülh yolu ilə həll edilməsinin tərəfdarı olmuşuq. Məhz buna görə də 1994-cü ilin may ayında biz Ermənistanla atəşin dayandırılması haqqında saziş imzalamaşıq və bu sazişə inдиya qədər riayət edirik. Beş ildən artıqdır ki, həm Ermənistan, həm də Azərbaycan atəşkar rejimi şəraitində yaşayır. Amma məsələ bu vəziyyətdə qala bilməz. Bizim üçün bu, çox ağırdır. Çünkü, artıq qeyd etdim, bizim torpaqlarımız işgal altında, insanlar çadırlarda yaşayırlar. Ermənistan üçün bəlkə bizim kimi ağır deyildir. Amma onlar üçün də bu, böyük problemdir. Ona görə də, şübhəsiz ki, dil tapmaq lazımdır. Düzgün qərar qəbul edilməlidir, ədalətlə sülh alda etməliyik.

Bilirsiniz ki, bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun hömsədarları - Rusiya, Amerika Birleşmiş Ştatları, Fransa bu işlərə rəhbərlik edirlər. Ötən illər biz onlara çox geniş əməkdaşlıq etmişik. İki dəfə - 1994-cü ilin dekabrında Budapeştə və Lissabonda ATƏT-in zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsi müzakirə edilib və bu barədə müvafiq qərarlar qəbul olunubdur. Ondan öncə, Birleşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycanın torpaqları işgal olunan zaman işgal edilmiş torpaqlardan Ermənistan silahlı qüvvələrinin qeyd-şartsız çıxmazı haqqında qətnamələr qəbul edibdir. O qətnamələr Ermənistan tərəfindən yerinə yetirilməyibdir, Budapeştə, Lissabonda qəbul olunmuş prinsiplər işə yenə də Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə həyata keçirilməyibdir.

Siz bilirsiniz, Lissabon zirvə görüşündən sonra ATƏT-in Minsk qrupu iki təklif irəli sürdü. Biz onların ikisini də müsbət münasibət göstərdik. Ancaq onlar həyata keçirilmədi. Çünkü Ermənistan on təklifləri qəbul etmədi. Keçən ilin sonunda yeni bir təklif irəli sürüldü. Bu təklifi də biz qəbul etmadık. Əvvəlki iki təklif Azərbaycanın tələblərini o qədər də təmin etmirdi, ancaq müəyyən qədər ədalətli hesab oluna bilərdi. Onların asasını təşkil edən prinsiplər ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində yüksək dərəcəli özüñüdürətme statusu verilsin, Ermənistan silahlı qüvvələri tərəfindən işgal olunmuş Azərbaycan torpaqları azad edilsin və yerlərindən zorla çıxarılmış insanlar öz daimi yaşayış yerlərinə qayıtsınlar, Dağlıq Qarabağın əhalisinin hamisiniñ - həm azərbaycanlılarının, həm də ermənilərin təhlükəsizliyi təmin edilsin. Ermənistan bunu qəbul etmədi.

Son təklif işə ondan ibarətdir ki, "Ümumi dövlət" formulu irəli sürüllür. Yəni formal olaraq Azərbaycanın ərazi bütövlüyü saxlanılır və Azərbaycanın ərazisində Dağlıq Qarabağ kimi yeni bir dövlət yaranır. Azərbaycan dövlətinin işə özünün tərkibində olan və bu bölgəsində yaranan dövlətə heç bir hüquq olmur.

Məlumdur ki, Ermənistan tərəfi münaqişə başlanandan qarşısına məqsəd qoyub: ya Dağlıq Qarabağı Ermənistana tamamilə qatmaq, yaxud da ki, Dağlıq Qarabağın müstəqillik statusu əldə etmək. Son təklif, yəni "Ümumi dövlət" formulu Ermənistanın bu iddiasını şübhəsiz

ki, təmin edir. Biz isə, görünür ki, özümüz-özümüzü aldاتmalı olacaq. Düşünəcəyik ki, Azərbaycanın ərazi bütövlüyü pozulmayıbdır, Dağlıq Qarabağ Azərbaycanın tərkibindədir, yəni ərazisindədir, amma Dağlıq Qarabağ tam müstəqildir. Təbiidir ki, biz bunu qəbul edə bilməzdik və bu gün də deyirəm ki, biz bunu qəbul edə bilmərik.

Son 15 gündə Amerika Birleşmiş Ştatları prezidentinin Dağlıq Qarabağ problemi üzrə xüsusi səfəri və Rusyanın xarici işlər naziri bizim bölgəmizi - həm Ermənistani, həm də Azərbaycanı ziyarət etmişər. Mən onların ikisi ilə də çox ətraflı danışıqlar aparmışım və açıq-aydın bildirmişəm ki, həm Amerika Birleşmiş Ştatları, həm Rusiya, həm də Fransa Lissabon zirvə görüşündə ATƏT-in Minsk qrupunun hömsədarları kimi üzərlərinə düşən vəzifəni inдиya qədər yerinə yetirməyiblər. Biz hesab edirik ki, Minsk qrupu və onun hömsədarları Azərbaycan üçün münasib olan yeni təklif təqdim etməlidirlər. Belə olmasa məsələ həll edilə bilməyəcəkdir.

Siz bilirsınız ki, Azərbaycan təcavüza məruz qalmış bir ölkədir. Azərbaycanın bir mil-yondan artıq qəçqını yeddi ildir ki, çadırlarda yaşayırlar. Bizim millətimiz dözümlüdür, ancaq hər dözülmən də bir həddi vardır.

Mən bunları sizə bildirərək bir daha bəyan edirəm ki, biz məsələnin yalnız və yalnız sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Bunun üçün bundan sonra da çalışacaq, atəşkar rejimini qoruyub saxlayacaq. Bu məqsədlə son dəfə Yalta Ermənistan prezidenti Kocaryanla mənim görüşümün naticasında biz müdafiə nazirlarına göstərmiş vərlik ki, onlar görtüşünərəvə lazımi tədbirlər görsünlər. Bir neçə gün bundan önce sərhəddə Ermənistanın müdafiə naziri ilə Azərbaycanın müdafiə naziri görüşüb, danışıqlar aparıblar və atəşkar rejiminin daha məhkəmənəsi üçün tədbirlər həyata keçirəcəklər.

Biz sülh əldə etmək üçün bütün vasitələrdən istifadə etməyə çalışırıq. O cümlədən son zamanlarda Azərbaycan prezidenti və Ermənistan prezidentinin görüşüri də, hesab edirəm, çox əhəmiyyətli dir. Ancaq məsələni həll etmək üçün Minsk qrupu, ATƏT dəha ciddi çalışmalıdır.

Siz buyurdunuz ki, təşkilatınız münaqişələrin həll edilməsi ilə məşğul olmur. Biz bunu bilirik. Ancaq eyni zamanda siz bu işə çox böyük maraq göstərirsınız. Bu, bizi sevindirir. Güman edirik ki, böyük maraq göstərərək və Avropa Şurası kimi, Avropanın bütün bölgələrində sülhün, əmin-amanlığın təmin olunmasına nail olması siz də öz səylərinizi imkan dairəsində qoymaqsınız.

Siz buyurdunuz ki, Gürcüstanın Avropa Şurasına qəbul olunmasından guya biz narahatıq. Bu, belə deyil. Biz sevinirik. Mən prezident Şevardnadze ni bə münasibətlə təbrik etdim. Gürcüstanla Azərbaycan arasında çox gözəl dostluq, əməkdaşlıq əlaqları vardır. Bizim xalqlarımız əsrlər boyu dostluq ediblər. İndi müstəqil dövlətlər kimi, Cənubi Qafqazda olan müstəqil dövlətlər kimi, Gürcüstanla Azərbaycanın əlaqları, hesab edirəm ki, nümunə ola bilər. Xüsusən son vaxtlar Xəzər dənizinin enerji ehtiyatlarından istifadə olunması üçün, yəni sizə səylədiyim müqavilənin həyata keçirilməsi üçün Bakıdan Gürcüstan ərazisi ilə Qara dənizdəki Supsa limanına neft kamərinin çəkilməsi və Azərbaycandan Türkiyəyə nazərdə tutulan Bakı-Ceyhan neft kamərinin Gürcüstandan çəkilməsi - bunlar hamısı bizim Gürcüstanla nə qədər sıx əməkdaşlıq etdiyimizi göstərir. Biz arzu edirik ki, təkcə Gürcüstanla Azərbaycan arasında yox, bütün Cənubi Qafqaz ölkələri arasında sülh

olsun, mehribanlıq olsun, əməkdaşlıq olsun.

Sizin Avropa Şurasının parlamentlər vəsaitəsilə Cənubi Qafqaz ölkələrində, onların arasında bir-birinə münasibət, inam yaranması üçün apardığınız tədbirlər də, şübhəsiz ki, əhəmiyyətlidir. Biz bu tədbirlərin - mart ayında üç ölkənin, yəni Gürcüstan, Ermənistən və Azərbaycan parlamentləri sədrlərinin Fransada sizin rəhbərliyiniz altında keçirilən görüşünün, sonra Tbilisidəki görüşünün məhz Ermənistən - Azərbaycan mülaqəşəsinin sülh yolu ilə həll olunması məqsədi daşıdığını əsas götürürük.

Bizim başqa problemlərimiz da çoxdur. Onların hamisini danışsam gərək biz bir neçə saati stöhbət edək. Ancaq mən əsas problem haqqında sizə dedim və siz əmin edirəm ki, əgər bu əsas problem həll olunsa, sülh yaransa qalan problemlərin hamisi - həm daxili, həm xarici problemlər daha asanlıqla həll oluna bilər. Ona görə mən sizə müraciət edirəm ki, siz və ümumiyyətlə, Avropa Şurası Cənubi Qafqazda tam sülhün, əmin-amanlığın, ədaləti sülhün yaranmasına bundan sonra da çalışınız və bizi kömək etsiniz.

Bəlkə siz mənim bu sözlərimi dinləməkdən yorulduñuz. Ancaq mən sizin sualınıza cavab olaraq bunları deyirəm.

Şimali Qafqazda və konkret olaraq indi Dağıstanın ərazisində gedən proseslər, yəni terror aktları, Dağıstanın ərazisində soxulmuş quldurlar bizi çox narahat edir.

Bizim Rusiya ilə sərhədimiz Dağıstandan keçir. Dağıstan isə Rusyanın tərkibində bir respublikadır, yəni Rusiya Federasiyasının bir subyektidir. Biz həmişə hər bir ölkənin ərazi bütövlüyünün təmin edilməsinin tərəfdarı olmuşqə və bu gün Rusyanın ərazi bütövlüyünün təmin olunmasının tərəfdarı kimi çıxış edirik. Ona görə də biz hesab edirik ki, Dağıstan Rusyanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olmalıdır. Rusyanın hakimiyyəti Dağıstanda bundan sonra da davam etməlidir.

Bəla döyüşlər, terror aktları, bu cür çox qorxulu partlayışlar və sairə hər bir ölkə üçün təhlükədir. Biz masanaca Dağıstana çox yaxın olduğumuzda görə bundan çox narahatiq.

Bir də bilməlisiniz ki, Dağıstanda taxminən 120-130 min azərbaycanlı yaşayır. Dağıstanla Azərbaycan arasında bələ bir vəziyyət var ki, Dağıstanda olan lazgilərdən Azərbaycanda da yaşayanlar çoxdur. Azərbaycanda avarlar da çoxdur və Dağıstanın başqa etnik qruplarından da Azərbaycanda var. Ona görə də bunlar hamısı tarixən həmişə bizi bir-birimizə bağlayıbdır.

Dağıstan bizim üçün dost ölkədir. Şübhəsiz ki, Rusyanın ayrılmaz bir hissəsi olaraq. Biz arzu edirik ki, tezliklə Rusiya federal qüvvələri və Dağıstanın öz qüvvələri Dağıstanda gedən bu proseslərə son qoysunlar, orada sabitliyi, əmin-amanlığı təmin etsinlər.

Matbuatda verilən məlumatlardan demək istəyirəm ki, orada guya islam ekstremistləri, guya mürtəce siyaset höyətə keçirmək istəyənlər, başqları - onlar şübhəsiz ki, Dağıstanın heç vaxt xeyir götürebilməzlər. Dağıstan xalqlarının hamısı islam dininə itaat edirlər. Amma islam dini heç vaxt nə terrorizmin, nə də ekstremizmin tərəfdarı olmayıbdir. Hesab edirəm ki, o terroristlər sadəcə, insanların hissəyyatlarından istifadə edirlər.

Rusiyadakı partlayışlar, şübhəsiz ki, çox qeyri-adı bir haldır. Rusyanın, yaxud keçmiş Sovet İttifaqının tarixinə nəzər salsanız mən bələ şeylər xatırlaya bilmirəm. Mən bunu xatırlaya bilmirəm. Çünkü hər halda o dövrün böyük bir hissəsi mənim gözümün qarşısında olubdur. Bir də biz kitabları da oxuyuruq, tarixi oxuyuruq. 20-ci illərdən bu tərəfə mən Ru-

siyanın ərazisində bələ partlayışlar olduğunu görməmişdim, eşitməmişdim. Bizim arzumuz odur ki, Rusyanın hökuməti, Rusyanın hakimiyyəti tezliklə bu hadisələrə son qoysun, onların qarşısını alıñ. Cinayətkarlar yaxalansın, cəzalansın və ümumiyyətlə, Rusiyada ic-timai-siyasi sabitlik təmin olunsun.

Rusiya bizim üçün dost ölkədir. Rusiya ilə bizim geniş əlaqələrimiz vardır və istəyirik ki, Rusiyada, o cümlədən, Rusyanın böyük bir hissəsi olan Şimali Qafqazda sülh olsun, əmin-amanlıq olsun, sabitlik olsun.

Görürəm, daha sualınız yoxdur. Sağ olun.

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin  
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə  
məruzəcisi, Fransa parlamentinin deputatı Jak Bomeli və  
digər qonaqları qəbul edərkən səhbətindən**

Prezident sarayı, 10 aprel 2000-ci il

**Heydər Əliyev:** Hörmətli dostumuz Jak Bome!

Hörmətli qonaqlar!

Sizə bir daha təşəkkür edirəm ki, mənim dəvətimi qəbul edib Azərbaycana gəlmisiniz və bizim üçün tarixi əhəmiyyəti olan "Kitabi-Dədə Qorqud" un yubiley mərasimlərində fəal iştirak edirsiniz. Siz bu gəlininizlə müstəqil Azərbaycana, xalqımıza, Azərbaycan xalqının keçmiş tarixinə, mədəniyyətinə, tarixi köklərinə öz hörmətinizi ifadə etdiniz. Mən bunu çox yüksək qiymətləndirirəm. Güman edirəm, siz hiss etdiniz ki, təkə mən yox, bizim hökumətimiz, xüsusən ictimaiyyətimiz də bunu çox yüksək qiymətləndirir. Bununla bir daha nümayiş etdirdiniz ki, siz həqiqətən Azərbaycan xalqı ilə səmimi dostluq əlaqələri saxlayırsınız.

Mən biliyəm ki, öz ölkəniz Fransada da, Avropa Şurasında da işləriniz çoxdur. Çünkü son illər sizinlə əlaqə saxlayaraq biliyim ki, həmişə çox məşğul olursunuz. Ancaq vaxt tapıb Azərbaycana gəlmisiniz. Güman edirəm, siz də razi olmalısınız ki, bu yubiley mərasimlərində, keçirilən elmi simpoziumlarda iştirak edərək Azərbaycanın tarixini daha da yaxşı tanıdınız. Təbiidir ki, bu, birinci növbədə bizim üçün lazımdır. Amma güman edirəm ki, sizin üçün də lazımdır. Siz artıq bizim üçün bir növ azərbaycanşunas kimi qəbul olunursunuz. Ona görə də Azərbaycanın keçmişini, tarixini, qədim mədəniyyətini bilməyiniz bir mütəxəssis, azərbaycanşunas kimi sizi daha da zənginləşdirir. Mən sizə təşəkkür edirəm.

**Jak Bomel:** Cənab prezident, mən hər şeydən əvvəl onu demək istəyirəm ki, Sizin tərəfinizdən dəvət edilmək şərfinə nail olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Bir də ona görə ki, bu dəvət xalqınız üçün xüsusi əhəmiyyət daşıyan iki böyük hadisənin - türkdilli dövlətlərin başçılarının zirvə görüşünün və "Kitabi-Dədə Qorqud" dəstəninin 1300 illik yubileyinin təntənləri surətdə qeyd edildiyi bir vaxta düşdü.

Cənab prezident, mən Sizə bir daha minnətdarlığımı bildirirəm. Çünkü mən Sizin tərəfinizdən xüsusi şərəfə nail oldum. Birincisi ona görə ki, aprelin 9-da keçirilən rəsmi qəbulda Siz məni öz stolunuzun arxasında, YUNESKO-nun baş direktoru ilə yanaşı əyləşdirdiniz. İkincisi isə ondan bir gün əvvəl türkdilli dövlətlərin başçıları üçün təşkil etdiyiniz rəsmi qəbulda da Siz məni dövlət başçıları ilə eyni stol arxasında oturmaq şərfinə qovuşdurdunuz.

Cənab prezident, istəyirəm Sizə məsləhət verəm ki, bir qədər ehtiyatlı olmaq lazımdır. Belə fikirləşirəm ki, əgər bu cür davam etsə, deyəsən, mən Fransadan daha çox Azərbaycanda məşhur olacağam. Bir gün məcbur qalıb burada keçirilən seçkilər zamanı qalıb namızədiyimi verərəm və seçkilərdə keçə bilərəm.

**Heydər Əliyev:** Bu, çox gözəl olar. Bizim parlamentə Sizin kimi bir adam lazımdır.

**Jak Bomel:** Mən bunu heç vaxt yadımdan çıxarmayacağam.

**Heydər Əliyev:** Ola bilsin, bizim Murtuz Ələsgərov bundan narahat olsun. Çünkü qorxuram, sonra parlamentin sedri olmaq istəyəsiniz.

**Jak Bomel:** Yaşımı nəzərəalsaq, heç olmasa, onda mən Sizin Milli Məclisin ağısaqqalı ola bilərəm. Cənab prezident, cümlə bu nöqtəyi-nəzərdən Siz məndən yaşça çox-çox kiçiksiniz.

**Heydər Əliyev:** Biz bu barədə sonra danışarıq. Amma sizin bu fikriniz çox dəyərlidir. Çünkü siziz bizim parlamentdə olsanız, onda nə Avropa Şurasında, nə də Avropa Birliyində deməyəcəklər ki, Azərbaycanda demokratiya var, ya yoxdur, insan hüquqları qorunur, ya qorunur. Bir halda ki, Jak Bomel kimi bir adam Azərbaycanın parlamentindədir, demək orada hər şey düzəndir.

**Jak Bomel:** Cənab prezident, bu zarafatlarına baxmayaq, indi ciddi deyirəm, - mən həm də çox məmənunam, xoşbəxtəm ki, Sizin səhhətinizi elə vəziyyətdə görürəm. Çünkü bu günlər ərzində mən də Sizin yanınızda olmuşam. Bu iş rejimi ilə, belə bir dinamika ilə işləmək başqa insanlar üçün həttə müxtəlif yaşlarda olan bütün adamlar üçün də həddindən artıq çatın olardı. Mən çox sadam ki, sağlamlığını belə gözəl, yüksək vəziyyətdədir.

Cənab prezident, mən bir məsələni də deməkdən çox məmənunluq duyuram. Bildirmək istəyirəm ki, Fransa Respublikasının prezidenti Jak Şirak Sizə yenə də əvvəlki kimi yaxşı münasibət bəsləyir. O, Sizin burada gördüğünüz işlərə heyrandır və bütün bu işlərinizdə Sizə tam dəstəyini göstərir.

Mən demək istəyirəm ki, Fransa ilə Azərbaycan arasında yaratdığınız bu dostluq münasibətləri çox mühüm bir amildir. Mən əminəm ki, elə bu amil Azərbaycanın Avropa Şurasına daxil olmasında və beynəlxalq aləmdə, regionda oynadığı rolun dəha da yüksəlməsində xüsusi əhəmiyyət daşıyacaqdır.

Əlbəttə, bu dostluq həm də öz ifadəsiniz Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin dəha qüdrətli həcmində təpmalıdır. Mən bunları bir də ona görə deyirəm ki, həm Sizin dövlətin galacayı ilə bağlı, həm də sülh problemləri, insan hüquqları ilə əlaqədar ölkələrimizin mövqeləri eynidir.

Mən arzu edərdim ki, Azərbaycan ilə Fransanın həm mədəni, həm də iqtisadi sahələrdə əməkdaşlığı dəha da inkişaf etdirilsin, bu iki ölkə arasında sənaye və texnoloji əlaqələr baxımından bir qütb yaransın və bu ölkələrimizin münasibətlərinə dəha da yaxınlaşdırınsın.

Azərbaycanın dövlət müstəqilliyindən danışarkən onu deyə bilərəm ki, general de Qoll tərəfdarı kimi, mənim fikrimcə, Sizin ölkənin inkişafını təmin etmək üçün ümumi bir tarazlıq yaradılmalıdır, yəni maraqlar nöqtəyi-nəzərdən hər hansı bir tərəfə dəha çox əyılma meylləri olmamalıdır. Müxtəlif ölkələrlə münasibətlər elə qurulmalıdır ki, onların heç biri, hətta Fransa gələcəkdə Azərbaycana hər hansı siyasi təzyiq göstərmək iqtidarında olmasın. Əlbəttə, mən əminəm ki, bu, mümkün olacaqdır. Bunun üçün biz ölkələrimizin, xalqlarımızın bir-birini dəha yaxından tanımasına səylər göstərməliyik, xüsusiələ informasiya mübadiləsini dəha da genişləndirməliyik.

Cənab prezident, Sizə olan dostluq münasibətlərim imkan verir səmimiyyətlə deyəm ki, Azərbaycanın Avropada tanınması sahəsində hələ bu gün də müəyyən problemlər, çatışma-

mazlıqlar vardır. Mən xüsusi Fransanı misal çəkmək isteyirəm.

Cənab prezident, mənim bu dediklərim xüsusi əhəmiyyət daşıyır. Sizin ölkəniz Avropa Şurasına daxil olmaq ərafaşını - mən xüsusi mayın 3-də keçiriləcək müzakirələri nəzərdə tuturam - və bu dövrü güclü təhlükət kampaniyası ilə müşayiət etməlidir. Yeri gəlmışkən deym ki, elə mənim özüm on il bundan əvvəl Azərbaycan tamamilə tanımırımdı, ancaq müəyyən kitablardan oxudğum bəzi məlumatların var idi. Vaxtilə mənim bildiyim asas məlumat o idi ki, Fransanın mərhum prezidenti general de Qoll 1944-cü ildə Moskvaya gedərkən bir gecə Bakıda qalmışdı. Digər məlumatımdı bu idi ki, cənab Rostropoviç Bakıda anadan olmuşdur.

Cənab prezident, mən son illər Bakıya tez-tez gəldiyim üçün Azərbaycanda gedən prosesləri çox yaxşı biliyəm və hər dəfə də Sizin ölkədə baş verən tərəqqini görürəm. Bu, sadəcə nozakat xatirinə bildirlən sözler deyildir. 70 ilin zülümündən çıxan Azərbaycan çox böyük uğurla güclü bir dövlətə çevrilir. Mən sadəcə enerji - neft, qaz sahəsində əldə edilən nailiyyətləri demirəm, Azərbaycan həqiqətən regionda siyasi cəhətdən güclü bir dövlətə çevrilir.

Mənim fikrimcə, bu nailiyyətlərin hamisini hər şəydan əvvəl bir amillə bağlamaq lazımdır. Ölkənin parlaq gələcəyini təmin edən asas amil Azərbaycandakı möhkəm sabitliyidir. Cənab prezident, mən onu da bildirmək istəyirəm ki, Azərbaycanda bu sabitlik məhz Sizin şəxsi fəaliyyətiniz, səyləriniz nəticəsində mümkün olmuşdur.

Cənab prezident, ölkənin qazandığı müvəffaqiyətlər, əldə etdiyiniz tərəqqi, ümumiyyətlə, demokratiya sahəsində nailiyyətləriniz, - baxmayaraq ki, bəzi müxalif qüvvələr bir qədər başqa cür danişirlər, - təkcə son zamanlar həyata keçirdiyiniz tədbirlər, türkidlili dövlətlərin başçılarının sammiti məni tam inandırır ki, Siz bu vəzifədə Azərbaycan xalqına hələ çox lazımsınız.

Mən daxili sabitlikdən danışdım. Əlbəttə, xarici sabitlikdən də danışmaq lazımdır. Ölkəniz çox güclü dövlətlərlə əhatə olunmuşdur. Həmin ölkələrin hər biri sərhədlərdən boyanaraq siza baxır və bu qonşuların da hər birinin öz iddiaları vardır. Məsələ burasındadır ki, bu dövlətlər bə regionu na vaxtsa yenidən öz nəzarətləri altına almaq iddiyasındadırlar. Lakin siz öz müstəqilliyinizi qorunmalısınız. Azərbaycan Qafqazda yegana ölkədir ki, onun ərazisində xarici dövlətin hərbi bazası yoxdur.

Cənab prezident, Siz dünya, beynəlxalq aləm, region çərçivəsində düzgün xarici siyaset həyata keçirirsiz. Mən Sizi müəyyən manada Fransanın keçmiş prezidenti general de Qolla müqayisə edirəm. Siz onun kimi mövqə tutaraq, bütün bloklardan kənardə duran bir siyaset yeridirsiz. Fikrimcə, elə buna görə də Azərbaycanın Avropa ilə münasibətlərinin daha da yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır. Əslində, Avropa bütün sahələrdə Sizin dəstəyinizdir. Bu isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına kömək edir.

Mən Sizin ölkəyə dəfələrlə gələrək, xalqınıza dost münasibəti bəsləmişəm, siyaset adamlarınızla yaxın əlaqələr qurmuşam, Azərbaycanda özümə çoxlu dost qazanmışam. Onlardan biri də cənab Murtuz Ələsgərovdur. Mən Milli Məclisin bir çox deputatları ilə görüşmüşəm.

Dünen mən Bakı Dövlət Universitetində oldum. Orada doğrudan da çox yüksək səviyyəli adamların əhatəsində idim. Universitetin müəllimləri, tələbələri ilə görüşməkdən böyük

səref duydum. Mənə elə gəlir ki, məhz belə seçmə adamlar Azərbaycanın gələcəyinin, demokratik yolla inkişafının təmin olunmasında müüm rol oynayacaqlar.

Mən Fransaya qayıtdıqdan sonra burada gördüklerimin hamisini həmkarlarına danışacağam. Çalışacağam ki, Fransanın siyasi dairələrində Azərbaycanın vəziviyetini və onun qarsılılığı problemli daha yaxşı başa düşünlər.

Vaxtilə Fransa Avropada təhlükəsizlik və sabitlik paktını həyata keçirmək üçün addimlar atdıgi kimi, indi də Azərbaycan Qafqaz regionunda təhlükəsizlik və əməkdaşlıq paktını həyata keçirmək niyyətindədir.

Cənab prezident, mən həmişəki kimi çox danışdım. Sizə çox dərin dostluq hissələri bəslədiyim üçün ürəyimdə olanların hamisini Sizə demək istədim. Mən Sizin ildən-ilə qazandığınız yeni uğurlara heyran olduğumu mütələq bildirməliydim. Bildirməliydim ki, Azərbaycanın öz qonşuları və Avropa Şurası ilə galəcək münasibətlərinin inkişafına inamım çox möhkəmdir. Əminəm ki, Azərbaycan siyasi məsuliyyət hissini bilən, bütün demokratik, insan hüquqları təsəsətləri ilə birlikdə nümunəvi bir ölkə olacaqdır.

Cənab prezident, mən Sizə an səmimi arzularımı və ən xoş ümidişlərimi çatdırıram. Çox sağ olun.

**Heydər Əliyev:** Cənab Jak Bomel, siz həqiqətən çox dəyərli və əhəmiyyətli fikirlər irəli sürdünüz. Bu onu göstərir ki, siz həqiqətən ölkəmizin dostusunuz və Azərbaycana çox qayğı göstəririsiniz. Siz çox ağıllı və ölkəmizin gələcəyi üçün lazımlı məsləhətlər verdiniz.

Mən sizə çox təşəkkür edirəm. Çox məmənunam ki, siz dostum prezident Jak Şirakın mənə olan münasibətini bir daha bildirdiniz və onun salamlarını mənə çatdırınız.

Bildirmək istəyirəm ki, prezident Jak Şirakla rəsmi olaraq dövlət başçısı kimi biz ilk dəfə 1997-ci ildə görüşmüştük. Qısa bir zamanda aramızda çox səmimi dostluq əlaqələri yaranıb. Mən prezident Jak Şirakla hər görüşündən sonra çox fikirləşirəm və bu insanın nə qədər böyük təcrübəyə, ağıllı siyasetə malik olduğunu bir daha dərk edirəm.

Mən yaxşı bilirəm ki, prezident Jak Şirak Ermənistan-Azərbaycan münəqişəsinin sülh yolu ilə həll olunması üçün çox böyük səyələr göstərmişdir və göstərir. Son dəfə biz ötan ilin noyabrında İstanbulda ATƏT-in zirvə toplantısında görüşdükümüz zaman çox ətraflı səhbat etdik. O, Ermənistan prezidenti Robert Koçaryanla mənim görüşümü çox yüksək qiymətləndirdi. Təbiidir ki, Ermanistan prezidenti ilə apardığım danışqların məzmununu və razılıqlarımızın haqqında onda müəyyən məlumat var idi. Cənab Jak Şirak bunları çox dəstəklədi və xüsusən mənim bu sahədə apardığım siyasetə çox yüksək qiymət verdi. O, inanırdı ki, biz sülhə nail olacaq. Çox cəsarətlə mənə dedi ki, siz bu yolu tutmusunuz, bu yolla ki, getməlisiniz, əgər sülhə nail olsanız, mən təkcə Fransanın yox, bütün Avropanın imkanlarını səfərbər edəcəyəm ki, bəs sülhəyanma işinə kömək etsinlər. Mən çalışacağam ki, xüsusən sülh yaranandan sonra bütün maliyyə mərkəzləri ölkənin bərpası işində siza kömək göstərsinlər.

Təssəffüflə olsun ki, oktyabrın sonunda Ermənistanda baş vermiş terror hadisəsi və bundan sonra Ermənistanda yaranmış vəziyyət bizim birbaşa danışqlarımızın davam etməsinə imkan vermedi. Ancaq əminəm ki, biz müəyyən vaxtdan sonra bu danışqları davam etdirəcəyik. İnanıram ki, prezident Jak Şirak bu məsələlərin həll olunmasında çox faal iştirak edəcək, həm Fransanın, həm də Avropa Birliyinin imkanlarından istifadə edərək bu

işlərin həyata keçirilməsinə kömək göstərəcəkdir.

Siz son illər Azərbaycanda əldə olunmuş nailiyyətləri - həm iqtisadi inkişaf, həm daxili, həm xarici sabitliyin təmin olunması, həm də demokratianın inkişaf etməsi, dövlət quruculuğu sahəsində qazandığımız uğurları yüksək qiymətləndirdiniz. Mən, düzü, bundan çox ruhlanıram və sizə çox təşəkkür edirəm.

Mənim şaxsi fəaliyyətimə qıymət verdiniz. Hətta səhhətinə maraqlanıb onun yaxşı olduğunu bildirdiniz. Mən buna görə də sizə təşəkkür edirəm. Səhhətin çox yaxşıdır. Dostum Süleyman Dəmər mənimlə vidalaşarkən dedi ki, hökimlərin sözü mənə lazımdır deyil, son üç gündə sən çox böyük hökimlərin testini keçdin və bu testlər göstərdi ki, səhhətin həddindən artıq yaxşıdır.

Cənab Bömel, mən sizə baxıram, - necə sağlamsınız, necə gözəl hafızınız var. Sizin, yoxsa mənim yaşılı olmağımın o qədər də əhəmiyyəti yoxdur. Amma hesab edirəm ki, siz mənən cavansınız. Dünən axşam keçirilən rəsmi qəbulda bizim milli rəqslerimizə siz çox maraqla baxarkən mən bunu bir daha təsdiq etdim.

**Jak Bömel:** Mən həmin rəqsərlər və rəqs edənləri çox yüksək qiymətləndirirəm.

**Heydər Əliyev:** Bəli, mən də yüksək qiymətləndirirəm.

**Jak Bömel:** Bilsiniz, mən onu da demək istəyirəm ki, qafqazlıların gözəlliyi də çox qədim bir ananadır.

**Heydər Əliyev:** Amma gözəlliyi də hər adam qiymətləndirə bilmir. Gözəlliyi qiymətləndirmək üçün də xüsusi keyfiyyətlər lazımdır. Bir sözə, siz də, mən də sağlamam. Biz hələ bundan sonra da sizinlə barabər çox işlər görücəyik.

Cox məmənunam ki, siz bildirdiniz ki, mən hələ uzun müddət Azərbaycana lazımmam. Mən də hesab edirəm ki, lazımmam. Cənbi çoxlu planları var, gərək onları həyata keçirəm. Sizin dediyiniz kimi, mən Azərbaycanı bundan da güclü, qüvvətli və yüksək iqtisadiyyata, sosial həyata malik olan bir dövlətə çevirməliyəm. Tarix bu missiyani mənim üzərimə qoyubdur. Mən də bunu axıradək yerinə yetirməliyəm.

Siz general Şarl de Qollun siyaseti haqqında hər dəfə danışırsınız, bu dəfə də bu barədə səhbat açıdnız. Təbiiidir ki, general Şarl de Qoll dönyanın ən böyük şəxsiyyətlərindən biridir. Həm ikinci dünya müharibəsi zamanı, həm də ondan sonrakı dövrədə Şarl de Qollun etdikləri əsrlər boyunca yaşayacaq, öz dəyərinini itirənməyəcəkdir. Mənim üçün Şarl de Qoll həm idealdır, həm də ömrəkdir.

Sizin dediyiniz tarzlı siyaseti, Azərbaycanın müstəqilliyini qorumaq siyasetini aparmaq mənim bugünkü siyasetimin əsasını təşkil edir. Təbiiidir ki, bu siyaset, Avropa ilə əlaqələrimizi daha da genişləndirmək, əməkdaşlıq etmək mənim xarici siyasetimin əsas istiqamətlərindən biridir. Bizim Avropa Şurasına daxil olmamızı da bunun üçün böyük imkanlar yaradacaqdır.

Mən bilavasitə Fransa ilə əlaqələrimizin inkişaf etməsi üçün çox çalışıram. Amma xüsusən, iqtisadi əlaqələrimizin genişləndirilməsi sahəsində hələ ki, istədiyimizə nail ola bilməmişəm. Doğrudur, Azərbaycanın neft sektorunda Fransanın "Total", "Elf akiten" şirkətləri çox böyük yer tutublar.

Xatirindədir, 1993-cü ilin dekabr ayında mən prezident Fransua Mitteranın davəti ilə Parisə ilk dəfə rəsmi səfərə getmişdim. Onunla görüşərkən mənə dedi ki, əgər Fransa ilə

iqtisadi əlaqələr yaratmaq istəyirsənə, birinci növbədə "Elf akiten" la əlaqə qur. Onun bu məsləhətlərinə riayat edərək mən "Elf akiten" i Azərbaycana götürdüm. Həmin şirkət indi Azərbaycanda çox böyük qaz ehtiyatları olan maşhur "Şahdəniz" yatağının birgə işlənilməsi barədə imzallanmış müqavilədə özlənməxsus pay almışdır.

Sonra biz "Total" şirkətini buraya gətirdik. Mən sizə onu da deym ki, Amerikanın "Şevron" şirkəti ilə "Total" "Abseron" yatağında çox böyük işlər görürələr. Həmin yatağın çox böyük perspektivləri vardır. "Şevron" şirkətinin prezidenti mənə deyibdir ki, görəsiniz, biz "Şahdəniz" yatağından bir neçə dəfə çox qaz aşkar edib sizə təhvil verəcəyik. Burada müqavilə payının böyük bir hissəsi "Total" a məxsusdur.

Ancaq təbiiidir ki, qeyri-neft sektorunda da bizim əməkdaşlığımız genişlənməlidir. Bu əməkdaşlıq var. Fransanın bir sıra şirkətləri Azərbaycanda fəaliyyət göstərirəl. Ancaq mən bunları kafi hesab etmirəm. Mən bütün tədbirləri görəcəyim ki, bizim iqtisadi əlaqələrimiz daha da genişlənsin.

Fransa Avropada çox mühüm rol oynayır. Fransa Azərbaycanın dostudur, ona görə də biz bu ölkə ilə bütün sahələrdə əlaqələrimizi genişləndirəcəyik.

Siz dediniz ki, biz may ayının 3-dək təbliğatı işləri gücləndirməliyik. Onu da bildirdiniz ki, ən böyük təbliğatçı Siz özüntüsünüz. Bu fəaliyyətinə görə Siza təşəkkür edirəm. Lakin Sizin məsləhətinizi nəzərə alaraq cənab Murtuz Ələsgərov və mənim aparatımın rəhbəri təkliflər verəlməlidirlər. Çünkü mayın 3-na çox az vaxt qalır. Biz hansısa yeni tədbirlər görməliyik.

Cənab Jak Bömel, Sizinlə dostluğumuz Azərbaycana çox böyük faydalara gətirir. Mən bu dostluq münasibətinə görə Siza bir daha təşəkkür edirəm. Bilin ki, biz bunu qiymətləndiririk. Xalqımız dostluqda çox etibarlıdır. Prezident Heydər Əliyev isə daha da çox etibarlıdır.

**Jak Bömel:** Cənab prezident, mən bunu biliyəm, hətta hiss edirəm. Mən onu bildirmək istəyirəm ki, bu sədəqət hissələri bizim ölkələrimiz arasındakı dostluqda, necə deyərlər, seymən rolu oynamalıdır və bu, ən vacib amillərdən biri olmalıdır.

Cənab prezident, yeri galmışkən, mən Sizin ailəniz haqqında bir neçə kəlma demək istəyirəm. Mən dünən Sizin ailənin bir neçə üzvünü gördüm. Sizin oğlunuuzu, gəlininizi və nəvələrinizi gördüm. Mən bununla bağlı Sizi həm də bir baba kimi təbrik edirəm. Mən özüm də babayam, ona görə də Sizi bir baba kimi təbrik edirəm.

**Heydər Əliyev:** Sağ olun, çox təşəkkür edirəm. Mən bununla çox məmənunam. Siz də, mən də babayam. Babalar adətən həm uşaqlarını, həm də nəvələrini çox sevərlər. Görünür, burada da bizim xasiyyətlərimiz uyğundur, bir-birinə bənzəyir. Mənim oğluma, nəvələrimə diqqət yetirdiyinənə görə təşəkkür edirəm.

Dostum cənab Jak Şiraka mənim salamımı, ən dərin hörmətimi və ən xoş arzularımı çatdırın. Sizə isə möhkəm cansağlığı və uğurlu fəaliyyət arzulayıram. Dünən də dedim ki, sizin elinizdə güc çoxdur. Həmin güc daim sizinlə olsun.

**Jak Bömel:** Cənab prezident, bu xoş sözər üçün mən Sizə minnətdarlığını bildirirəm. Onu da demək istəyirəm ki, noyabr ayında seckilər zamanı yəqin ki, yenidən Azərbaycana gələcəyəm.

**Heydər Əliyev:** Mütləq galin. Sızsız seckilər keçməz. Sağ olun.

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin  
Avropa Şurası Venesiya Komissiyasının nümayəndə  
heyatını qəbul edərkən səhbətindən**  
Prezident sarayı, 18 aprel 2000-ci il

**Heydər Əliyev:** Hörmətli qonaqlar, mən siz Azərbaycanda salamlayıram və çox məmənunam ki, Avropa Şurasının Məhkəməsi, Venesiya Komissiyası Azərbaycana belə diqqət göstərir. Bu, bizim üçün onu göstərir ki, Azərbaycanın Konstitusiya Məhkəməsi artıq yaxşı fəaliyyətdədir, yaxşı bəyənləqlər əlaqələr qurubdur və Venesiya Komissiyası ilə, Avropa Məhkəməsi ilə olan əlaqələrin nəticəsində siz burada çox maraqlı tədbir keçir misiniz. Sizin burada keçirdiyiniz tədbirin mövzusu da, ümumiyyətlə, çox əhəmiyyətlidir və xüsusən Azərbaycan üçün Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarının müdafiəçisi kimi əhəmiyyətlidir.

Həqiqətən, biz Konstitusiya Məhkəməsini, ümumiyyətlə, Azərbaycanda hüququn, azadlığın müdafiəcisi olan bir təşkilat kimi nəzərdə tuturuq və Konstitusiya Məhkəməsinə belə bir rol ayrılbır.

Mən məmənunam ki, Azərbaycanın Konstitusiya Məhkəməsi öz üzərinə düşən bu müüm vəzifəsini artıq yerinə yetirir və bir də qeyd edirəm, sizin kimi mətbəər təşkilatlara əməkdaşlıq edir.

İnsan hüquqları və azadlıqları indi dünyada ən mühüm məsələlərdən biridir. Demokratiya cəhdədən çox yüksək inkişaf etmiş ölkələrdə də bu problemlər vardır. Demokratiya yolu ilə gedən yeni müstəqil dövlətlərə, təbiidir ki, bu problemlər daha da çoxdur. Bu keçid dövründə demokratiya yolu ilə gedən ölkələr, onların dövlətləri demokratiani inkişaf etdirək insan hüquqlarının qorunmasına, insan azadlıqlarının təmin olunmasına nə cür həyata keçirirlər və nə etmalidirlər, - təbiidir ki, bu, ən mühüm məsələlərdən biridir.

Sizin Azərbaycanın Konstitusiya Məhkəməsi ilə birləikdə məhz bu mövzuya həsr olunmuş tədbirləriniz, təbiidir ki, bizim ictimaliyətimiz üçün çox əhəmiyyətlidir və Azərbaycanın dövləti üçün də çox əhəmiyyətlidir. Buna görə də mən sizə təşəkkür edirəm.

Venesiya Komissiyası ilə bizim əlaqələrimiz artıq müəyyən bir tarixə malikdir. Bu, sizinlə birinci görüşümüz deyildir. Ancaq onu deyə bilərəm ki, bu müddətdə bizi xeyli tərəqqi aldə edilmişdir. Azərbaycan indi Avropa Şurasına qəbul olunmaq əraflasındadır. Təbiidir ki, Avropa Şurasının Məhkəməsi ilə də əlaqələrin inkişaf etdirilməsi çox əhəmiyyətlidir.

Biz bilirik ki, tələblər çox yüksəkdir. Eyni zamanda dərk edirik ki, bə halda ki, biz bu yol ilə gedirik, demək, bu tələbləri yerinə yetirməyə məcburiq və yerinə yetirməliyik. Amma bu işdə nəzəriyyədən əlavə təcrübə də lazımdır. Sizin keçirdiyiniz bu tədbirlər, bu görüşlər, təbiidir ki, bizim təcrübəmizi artırır. Bir daha təşəkkür edirəm.

**Cənab Bükkikko:** Cənab prezident, hər şeydən əvvəl icaza verin, Sizə deyim ki, mən və nümayəndə heyəti hər dəfə buraya gələndə belə böyük imtiyaza malik olaraq Sizin tərəfinizdən qəbul edilməyimizdən çox fəxr duyuruq və bu şərəfə nail olduğumuz üçün Sizə minnətdarlığımızı bildiririk. Mən deməliyəm ki, doğrudan da 1996-ci ildən bu günde

kimi ildə bir dəfə görüşürük.

Cənab prezident, mən səhbatımı başlamazdan əvvəl, icaza versədiniz, nümayəndə heyətinin üzvlərini Sizə təqdim edərdim. Onların hamısı burada Sizinlə birinci dəfə görüşmək şərfinə nail olublar.

Cənab Ignacio Boraxo İspaniya Konstitusiya Məhkəməsinin elmi müşaviridir. Cənab Çeñare Pinelli İtaliyanın Maçetara Universitetinin hüquq üzrə professorudur, bu sahədə mütəxəssisidir. Cənab Luici Ferrari Bravo insan hüquqları üzrə Avropa Məhkəməsinin hakimidir və San-Marino üzrə mütəxəssisidir. Xanım Fransiska Land Almanıyanın Federal Konstitusiya Məhkəməsinin hüquq məsələləri üzrə mütəxəssisi, katibidir. Mənim həmkarım xanım Karolin Marten Avropa Şurasının Venesiya Komissiyası katibinin köməkçisidir. Cənab Edvard Anceletti isə Amerika Birleşmiş Ştatlarının Baltimor şəhərinin Daire Məhkəməsinin hakimidir. Ümumiyyətlə, elə cənab Anceletti ilə birlikdə adlarını çəkdiklərimi götürsək, bu, bir İtaliya nümayəndə heyətidir. Buradakıların hamısının İtaliya ilə bağlı və bunların mənşeyinin də İtaliya ilə bağlı olmasına baxmayıraq, hər kəs bir ölkəni təmsil edir.

Cənab prezident Sizə dedim ki, mən Bakıya 1996-ci ildən bu günde kimi galırəm. Mən indi burada doğrudan da elə bir xarici bir müşahidəçinin fikirlərini Sizə çatdırmaq istəyirəm. Cənab prezident, Sizə deməliyəm ki, mən hər dəfə Bakıya gələndə əvvəlkina nisbətən burada çox böyük dəyişikliklər, inkişaf, yaxşılaşma və tərəqqi görülürəm. Deməliyəm ki, bu, bütünlüklərə, xüsusən sosial, iqtisadi, insan hüquqları və demokratik sahələrə aid etmək lazımdır. Mən bu dəfə də gələndə ilk ən böyük dəyişikliyi Bina hava limanında gördüm. Doğrudan da indi Sizin hava limanınız böyük bir ölkənin paytaxtında ləyiq hava limanıdır. Ümumiyyətlə, burada olduğum müddətdə paytaxtdan şimala - Xaçmaz rayonuna səfər edərək, oranı gəzərkən sosial və iqtisadi sahələrdə olan dəyişikliklərin şahidi oldum, onları gördüm.

Bizim müşahidələrimizin nəticəsi budur ki, doğrudan da kənd təsərrüfatı sahəsində, həyvanlılıq sahəsində, hətta sosial sahədə, yəni yeni evlərin tikilməsi sahəsində çox böyük dəyişikliklər gördük. Bakı şəhərinə gəldikdə isə mən deməliyəm ki, doğrudan da hara baxırsın - orada tikinti, bərpa işləri gedir.

Mən inkişafın dəha bir göstəricisini qeyd etmək istəyirəm. Biz burada buna da rast galırıq. Bu da Bakı şəhərində maşınların hərəkətinin dəha da sıxlığıdır. Bu da inkişafın bir göstəricisidir. Əlbəttə, demokratik inkişaf bütün bunların hamisindən dəha vacibdir və Avropa Şurası üçün mühüm əhəmiyyət kəsb edir.

Cənab prezident, bilmirəm, Siz bunu xatırlayırsınız, ya yox, - mən keçən dəfə Sizinlə görüşəndə də qeyd etmişdim ki, doğrudan da demokratik inkişaf iqtisadi inkişafsız heç mümkün deyildir. Demək istəyirəm ki, əgər mədə boşursa, onda demokratiani inkişaf etdirmək heç də asan deyildir. Bununla demək istəyirəm ki, bu nöqtəyi-nəzərdən iqtisadiyyat ilə demokratiya eyni xətlə, bir-biri ilə yanaşı irəliləməlidir.

Mən qeyd etdiyim müşahidələri, yani bu inkişafı, tərəqqini bizi aid olan, məşğul olduğumuz sahədə də müşahidə etdik. Bizim işlədiyimiz, fəaliyyət göstərdiyimiz, dəha yaxşı bildiyimiz sahə isə konstitusiya qanunları və Konstitusiya Məhkəməsidir. Əlbəttə, biz burada olan zaman Konstitusiya Məhkəməsindən əlavə, başqa strukturlarla da, başqa hakimiyət orqanları ilə də əməkdaşlıq etdik, onlarla birləikdə fəaliyyətdə olduğuk. Lakin indi

biz əməkdaşlığı daha çox Azərbaycanın Konstitusiya Məhkəməsi ilə edirik. Biz təsdiq edə bilərik ki, doğrudan da Azərbaycanın Konstitusiya Məhkəməsi çox xeyrili, yaxşı iş görür.

Sizin özünüz Konstitusiya Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində çox böyük roluñ qeyd etdiniz. Lakin ümumiyyətlə, biz Konstitusiya Məhkəməsinin funksiyasını bundan daha geniş görürük. Yəni Konstitusiya Məhkəməsi ham də hər hansı bir dövlətdə sabitliyin təminatçısı kimi çıxış edir. Konstitusiya Məhkəməsi yeri gəldikdə, ölkədə olan müxtəlif qüvvələr arasında tarazlıq da yarada bilsər. Elə buna görə də, əlbəttə, Sizin deyiniz kimi, onun rolu, funksiyası çox mühüm və vacibdir. Bununla belə, Konstitusiya Məhkəməsi öz vəzifələrini, funksiyalarını və öz səlahiyyətlərini həmişə sübüt etmalıdır. Bu, o Konstitusiya Məhkəməsidir ki, ümumiyyətlə, onu yaradanda qarşısında bu vəzifələri qoyub onun hayata keçirilməsi üçün səlahiyyətlər verilir. Artıq bii neçə illik fəaliyyəti müddətində Konstitusiya Məhkəməsi sübüt etdi ki, o, yaxşı Konstitusiya Məhkəməsidir.

Cənab prezident, demək istəyirəm ki, bu nəticəni əldə etmək üçün Siz çox böyük rol oynamışınız. Cənab prezident, mən bunu ona görə deyirəm ki, yaxşı bilirəm ki, Siz Konstitusiya Məhkəməsinə həm manav cəhətdən, həm də maddi cəhətdən həmişə dəstəkləməsiniz.

Ümumiyyətlə, bündəyə əsaslanaraq fəaliyyət göstərmək, əlbəttə, asandır. Bununla bağlı demək istəyirəm ki, Siz həmişə hakimiyət orqanlarına Konstitusiya Məhkəməsinin ön plana çəkməyi, yəni onun bütün fəaliyyətinə diqqət yetirməyi tövsiya etmisiniz. Çünkü Siz istəməmisiniz ki, Konstitusiya Məhkəməsi müəyyən çətinliklər hiss etsin.

Cənab prezident, mən Sizin bu sahədə olan xüsusi roluñuzra görə öz minnətdarlığımı bildirib Sizi təbrik edirəm.

Cənab prezident, mən hər dəfə golib burada Sizinla görüşəndə, Sizinlə səhbət edəndə sözümüz sonunda ümidi var olduğumu bildirirəm ki, Azərbaycan tezliklə Avropa Şurasının üzvü olacaqdır. Amma bu dəfə mən Sizə bu sözləri deməyəcəyəm. Mən bu dəfə Siza bu sözləri ona görə deməyəcəyəm ki, artıq əminəm və qatı əmin olduğunu bildirirəm ki, Azərbaycan Avropa Şurasının üzvü olmağa hazırlıq və Azərbaycan Avropa Şurasının üzvü olacaqdır. Əminəm ki, bu hadisə bu ilin iyun ayında hayata keçə bilsər, ən gec iса bu hadisə sentyabr ayında ola bilər. Mənim üçün çox xoşdur deyim ki, Azərbaycan Avropa Şurasına İtalyanın sədrlik etdiyi vaxt daxil olacaqdır.

Cənab prezident, demək istəyirəm ki, may ayından sədrliyə başlayacaq İtalyanın ən birinci vəzifələrindən biri də odur ki, Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasını təmin etsin. Azərbaycanın Avropa Şurasına üzv olmasına da Siz çox böyük rol oynamışınız.

Cənab prezident, ümumiyyətlə, mən bilirəm və öz aramızda demək istəyirəm ki, Azərbaycanın iqtisadi tərəqqisi, inkişafı Azərbaycanın Avropa Şurasına hələ bir qədər əvvəl üzv olmasına imkan verərdi. Lakin bu, ona görə kifayət etmədi ki, Azərbaycanın bu gün Dağlıq Qarabağ problemi vardır. Elə bu yolda da, cənab prezident, Sizin şəxsi təşəbbüsünüz, yəni Sizin Azərbaycan prezidenti kimi, Ermenistan prezidenti ilə birbaşa danışqlara getməyiniz Azərbaycanın Avropa Şurasına üzv olması məsələsini həddindən çox reallaşdırıldı. Mən ümid edirəm ki, Siz bu münəaqışının həllində də uğur qazanacaqsınız.

Cənab prezident, mən bir daha Sizə demək istəyirəm ki, Venesiya Komissiyası siyasi bir təşkilat olmasına baxmayaraq, öz sahəsinin bir mütxəssisi kimi bütünlükə bərə məsələlərin

texniki tərəfində Siza kömək etməyə hazırlır. Çox sağ olun.

**Heydər Əliyev:** Azərbaycan haqqında və son illər ölkəmizdə müşahidə etdiyiniz müsbət dəyişikliklər bu barədə söylədiyiniz fikirlərə görə sizə təşəkkür edirəm.

Sizinlə hər dəfa görüşəndə bildirmişəm ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra ardıcıl olaraq demokratiya yolu ilə gedir. Təbiidlər ki, siz demokratiyanı bizzən yaxşı bilirsiniz. Bu, geniş bir anlayışdır. Bu, həm dövlət quruluşuna, həm insan azadlıqları və hüquqlarına, həm də siyasi plüralizmə, bazar iqtisadiyyatına addır. Bunun bir çox başqa elementləri də vardır. Yənə də deyirəm, siz onları bizzən yaxşı bilirsiniz. Bunların hamisəna bir gündə, bir ayda, bir ildə nail olmaq mümkün deyildir.

Bəziləri hesab edirlər ki, dövlətin adı dəyişən kimi, gərək onun məzmunu da dərhal dəyişsin. Bu, qeyri-təbii bir məsələdir. Bir məsələ ki, insan fikri, psixologiyası ilə əlaqədardır, burada həmişə müəyyən bir proses gedir. Dövlətin də, hakimiyət orqanlarının da bu demokratiyanı təmin etməsi, demokratik dövlət quruculuğu prosesini aparması üçün çoxlu tədbirlər, əmləi iş görmək, qanunlar qəbul etmək lazımdır. Əsas odur ki, biz bu yolla inamla gedirik. Biz bəla başa düşürük ki, demokratiyanın başlangıcı var, amma sonu yoxdur. Siz də son həddə hələ gəlib çatmadınız.

Biz demokratiyanın ilk mərhələsindəyik. İnsanlar bir marafon qaçışı edəndə, təbiidlər ki, həmin məsafəni öz güclərinə qədər qat edə bilirlər. Məsələn, 100 metrlik məsafəni 10 saniyəyə, yaxud 9 saniyəyə qaçanlar vardır. Amma bu məsafəni heç bir insan 4 saniyəyə qaça bilməz. Analojiyə olanda, bu, bəlkə də düz qəbul edilməz. Ancaq mən bunu loru dildə demək istəyirəm. Biz yolla nə qədər gücümüz var, o qədər qaçıraq. Amma dayanırsaq, geri də dənmərək, irəli gedirik.

Mən çox məmənunam ki, siz bunları müşahidə edirsiniz. Siz doğru dediniz, Azərbaycan kimi ölkələrdə demokratiyanın inkişafı üçün iqtisadiyyat inkişaf etməlidir. Amma Azərbaycan üçün və biza bənzər digər ölkələr üçün ictimai-siyasi sabitliyin təmin olunması müümən şərtidir.

1991-ci ilin sonunda Azərbaycan müstəqilliyini qazananda elan etdi ki, o, demokratiya yolu ilə gedir. Amma bundan önce Azərbaycanda daxili ictimai-siyasi vəziyyəti sabitləşdirmək lazımdı. Bu isə asan deyildi. Çünkü Azərbaycanda coxsayılı qanunsuz silahlı dəstələr var idi. Onlar hakimiyət uğrunda bir-biri ilə mübarizə apardılar, coxsayılı cinayətlər edirdilər. Azərbaycanda insanlar rahat yaşaya bilmirdilər, sosial-iqtisadi vəziyyət də ağır idi. Belə bir şəraitdə "demokratiya", "demokratiya" demək olar, amma demokratiya qurmaq mümkün deyildi.

Bizim üçün lazım idi ki, ölkədə ictimai-siyasi sabitliyi təmin edək. Bunu etdik. İndi Azərbaycanda sabitlik təmin olunubdur. Bizim üçün lazım idi ki, Ermənistan - Azərbaycan müharibəsini, döyüşlərini dayandırıq. Bunu etdik, 1994-cü ildə atəşin dayandırılması haqqında saziş imzaladıq və indiya qədər atəş yoxdur.

Lazımdı ki, sosial-iqtisadi vəziyyətin geri düşməsini dayandırıq və onun inkişafını təmin edək. Buna da nail olduq. Biz 1995-ci ildən iqtisadiyyatın geri getməsini dayandırıdık. İndi ölkəmizin iqtisadiyyatı ilə ilə inkişaf edir, iqtisadi islahatlar, özəlləşdirmə hayatı keçirilir, bazar iqtisadiyyatı prinsipləri tətbiq olunur. Azərbaycana güclü xarici investisiya gelir. Bunlar hamisə Azərbaycanda iqtisadiyyatın inkişafını təmin edir.

Doğrudur, hələ problemlər çoxdur. Çünkü bu keçid dövrü bir ilə, iki ilə bitən deyil. Bu islahatlar davam etdirilməlidir, insanların əksariyyətini işlə təmin etməliyik. Yoxsulluq vəziyyətində yaşayan insanların iqtisadi tominatını nail olmalıdır. Hər şeydən də əvvəl, biz Ermənistən tərəfindən işgal olunmuş Azərbaycan torpaqlarını azad etməliyik.

Bilirsiniz ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistən silahlı qüvvələrinin işgali altındadır. İşgalçi Ermənistən ordusu Azərbaycan torpaqlarından çıxmışdır. Azərbaycanın ərazi bütövlüyü bərpə olunmalıdır. Çadırlarda ağır vəziyyətdə yaşayan bir milyondan çox azərbaycanlı qacqınlar, kökçünlər öz yerlərinə qayıtmalıdır. Biz bu istiqamətdə də çox iş görürük. Siz düzgün dediniz ki, Ermonistən prezidenti Robert Koçaryanla mənim görüşlərim bu məsələnin həll olunması üçün çox əhəmiyyətli amildir.

Yəni bizim nailiyyətlərimiz də var, amma biz bununla öyünmürük və arxayınlasmırıq. Lakin həll ediləsi problemlərimiz də çoxdur. Biz bunları da bilirik və həmin problemləri həll etməyə çalışırıq. Bunun üçün isə zaman lazımdır.

Azərbaycandakı vəziyyəti obyektiv qiymətləndirdiyinizə görə mən sizə bir daha təşəkkür edirəm. Məmnunam ki, siz Azərbaycanın Avropa Şurasına qəbul olunacağı haqqında bizim üçün çox əhəmiyyətli sözlər söylədiniz. İtalya Avropa Şurasına sədrliyə başlayan kimi bu şurənin ilk qərarlarından biri Azərbaycanın qəbul edilməsi barədə olarsa, bu, çox gözəl olar.

Amma biz bilirik ki, Avropa Şurasına daxil olmaq bal yemək deyildir. Bu, bizim üzərimizə yeni məsuliyyətlər qoyur. Bu, bəlkə də bal yemək deyil, istiot yeməkdir. Ancaq istiot bizi qorxutmur. Ola bilar ki, bəzən o, ağızımızı yandıracaq, lakin biz ölkəmizi demokratiya yolu ilə daha da inkişaf etdirəcəyik. Ona görə də biz Avropa Şurasına daxil olmaq istəyirik. Bələ halda, üzərimizə düşən məsuliyyəti də dərk edirik. Bilirik ki, bu da demokratik bir dövlət kimi, Azərbaycanın inkişafına çox böyük yardım göstərəcəkdir.

Bir daha deyirəm, burada topluşmağınızın, çox mühüm məsələləri müzakirə etməyinizin özü də həm sizin həm Azərbaycana diqqətinizi həm də ölkəmizdə demokratik mühitin mövcud olduğunu göstərir.

Biz bundan sonra da sizinlə səmərəli əməkdaşlıq etmək istəyirik. Sağ olun.

*Canni Bukikkio:* Cənab prezent, mən onu demək istəyirəm ki, biz həmişə olduğunu kimi, eyni dalğa üzərindəyik. Demokratiya inkişafə daim ehtiyacı olan bir anlayışdır. Əlbəttə, mən Sizinlə razıyam ki, bir neçə il ərzində, birdən-bira demokratianın ən yüksək səviyyəsinə çatmaq mümkün deyildir. Ona görə ki, bu, çatindir. Nəzərə alsaq ki, Azərbaycan xalqı neçə müddət sovet hakimiyyəti altında yaşamışdır, insanların mentalitetini, mədəniyyətini birdən-bira dəyişdirmək mümkün deyildir. Mən başa düşürəm ki, iictimai-siyasi sabitlik demokratiya yolu ilə inkişaf etmək üçün vacib şərtlərdən biridir.

Üç həftə bundan əvvəl mən Moldovada oldum. Biz cənab Luçinski ilə görüşdük. Mən səhəbatimiz zamanı başa düşdüm ki, sabitliyi təmin etmək sahəsində onun da problemləri vardır. O, xahiş etdi ki, biz orada prezent və parlament tərəfindən təşkil olunmuş xüsusi komissiyanın işinə rəhbərlik edək. Yəni işin mahiyyəti ondan ibarətdir ki, əməkçi, bu komissiya Moldovanın yeni, elə bir konstitusiyası üzərində işləməli idi ki, bu konstitusiya Moldovanın sabitliyini təmin etməkdə mühüm rol oynasın.

Cənab prezent, mən Sizinlə razıyam ki, Avropa Şurasında istiot çoxdur. Biz Rusiya-

da baş vermiş dəhşətli hadisələr və Ukraynada hadisələrlə bağlı elə bu yaxınlarda bunun şahidi olduq. Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan heç vaxt bəla bir vəziyyətlə qarşılaşmayacaqdır.

Cənab prezent, mən bilirəm ki, iradənin və təşəbbüsün olması bəla bir işdə əsas məsələdir. Yəni bu yolda iradənin və təşəbbüsün olması mühüm şərtidir. Demisiniz, mən də bilirəm ki, Siz doğrudan da bu yolda çox təşəbbuskar və iradəlisiniz. Elə buna görə də Size təşəkkürümüz bildirirəm.

*Heydər Əliyev:* Sizə bir daha uğurlar arzulayıram. Yenidən Azərbaycana gəlin. Bütün Konstitusiya Məhkəməsi də yaxşı işləyir. Onlar qısa müddədə beynəlxalq aləmdə öz yerlərini tutublar. Sağ olun.

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin  
Avropa Şurası Parlament Assambleyasının nümayəndə  
heyətini qəbul edərkən səhbətindən  
27 oktyabr 2000-ci il**

**Heydər Əliyev:** Azərbaycana xoş gəlmisiniz. Mənə verilən məlumatlara görə, siz bir neçə gündür buradasınız. Təbiidir ki, biz buna çox müsbət münasibət bəsliyirik. Çünkü gənc, müstəqil dövlət kimi Azərbaycan həmisişə çalışır ki, öz ölkəsini tanısın. Bu da böyük və uzun süren bir prosesdir. Hansısa bir ölkə öz müstəqiliyini əldə edəndən sonra elə düşünməlidir ki, müstəqiliyini elan etdiə, onu bütün dünyada tanıya bilərlər. Biz belə düşünmürük.

Azərbaycan öz dövlət müstəqiliyini 9 ildir ki, elan edibdir. Deyə bilərəm, biz bu illərdə çox işlər görmüşük ki, Azərbaycan dünya birliliyində layiqli yer tutsun, ölkəmizi, onun həm tarixi keçmişini, həm müasir həyatını, həm zəngin mədəniyyətini, elmini, həm də yeni demokratik dövlət quruculuğu prosesini olduğu kimi tanısınlar.

Azərbaycanın prezidenti kimi mən hər bir qonağın ölkəmizə gəlməsinə sevinirəm. Doğrudur, bəzi qonaqlar gəlib Azərbaycanda yalnız mənfi şəyərlər, müsbət işlər görmək istəmirələr. Çalışırular ki, mənsub olduqları ictimaiyyətdə Azərbaycan haqqında mənfi fikir yaratsınlar. Ancaq onlar azlıq təşkil edir.

Hər bir ölkədə mənfi cəhat vardır. Kim desə, yoxdur, bu, yəqin ki, ədalətli olmaz. Amma həmisişə ölçmək lazımdır ki, na qədər mənfi, na qədər müsbət var. Mən qərəzli fikirli insanların Azərbaycana gəlməsinə da heç vaxt etiraz etməmişəm. Təbiidir, Azərbaycana gələn qonaqların əksəriyyəti ölkəmiz haqqında ədalətli təsəssüratlar toplayırlar, bu da ölkəmizi daha yaxşı tanımağa imkanlar yaradır.

Sizin bu ziyarətiniz adı, turist ziyarəti deyildir. Sizin bu ziyarətiniz bizim üçün çox əhəmiyyətlidir və siyasi xarakter daşıyır. Ona görə də mən sizin bu ziyarətinizi başqa ziyarətlərə müqayisə etmək fikrində deyiləm.

Azərbaycan demokratik dövlət qurur, demokratik təsisatları təmin etməyə çalışır. Bu, bizim qurdugumuz yoldur. Bizi bu yolu tutmağa heç kəs məcbur etməyibdir. Biz vaxtılı sovet hakimiyyəti dövründə yaşamışıq. O vaxt xalqdan soruşmayıblar ki, siz bu sistemə istəyirsiniz, yoxsa yox. 1917-ci ildə oktyabr inqilabı baş verib, bolşeviklər qalib gəliblər. Onlar keçmiş rus imperiyasının yerində yeni bir dövlət qurublar. Doğrudur, onlarla mübarizə aparanlar çox olmuşdur. Ancaq mübarizə aparanlar məğlub olublar, sistem qalib gəlibdir. Biz də bu sistemin içərisində dünyaya gəlmış, yaşışmış insanlarıq.

O vaxt bizim seçimimiz yox idi, hamim sistem na idisə, biz də onun içində yaşayırdıq və ona öyrənmişdik. Biz başqa sistemlərə, aparılan təbliğatlara da o qədər müsbət münasibət göstərmirdik. Ancaq hamımızı narahat edən o idisə ki, biz müstəqil millət, müstəqil dövlət deyildik. Təbiidir ki, müstəqillik əldə edəndən sonra keçmiş sistemdən imtina etdik. Hansı yolla getməliyik? Dünyada müxtəlif yollar var. Amma biz demokratiya yolunu seçdik. Bu yol asan yol deyildir. Özünü demokratik ölkə elan edib düşünmək olmaz ki, artıq bu ölkədə

demokratiya tətbiq edildi və hər yerdə yayıldı.

Hər bir ictimai-siyasi proses, o cümlədən demokratik prinsiplər heç də asan həyata keçirilmir. Biz bir tərəfdən bunu öyrənirik. Çünkü bu, bizim üçün o qədər də yaxın, tanış bir sistem deyildir. İkinci tərəfdən, biz bunu tətbiq edirik. Tətbiq etmək isə tədrici xarakter daşıyır, bu, birdən-birdə ola bilməz. Belə olsa, qeyri-təbii alınar. Ancaq bu yolda bizim nailiyyətlərimiz vardır. Biz bu yolla gedərək indi yeni bir mərhələyə, parlament seçkilərinə galib çatmışıq.

Müstəqil dövlət kimi Azərbaycan birinci demokratik parlament seçkilərini 1995-ci ildə keçirdi. Biz ilk müstəqil, demokratik Konstitusiyamızı yaradıq və ötən beş ildə bütün demokratik prinsipləri tətbiq edirik. Azərbaycanda hakimiyyətin bütün qanadları öz yerini tapıbdir. Ölkəmizin Milli Məclisi bu beş ildə 900-a qədər qanun qəbul edilibdir. Onların böyük bir hissəsi Azərbaycan prezidentinin təşəbbüsü ilə qəbul olunubdur.

Təbiidir ki, biz keçmişdə sovet qanunları ilə yaşayırdıq. Yeni qanunların demokratik prinsiplərə səykanən qanunların qəbul edilməsi əsas şərtlərdən biridir. Biz bu sahədə çox is görmüşük.

Qanunu qəbul etmək dünya təcrübəsi, bilik, zəka tələb edir. Amma bu, o qədər çətin deyildir. Ancaq qanunu yerinə yetirmək ondan çox-çox çətindir. Eləcə də Azərbaycanın müstəqiliyinin elan edilməsi çətinliklə başa galmayıbdır. Sovetlər İttifaqı dağıdı, onun tərkibində olan 15 müttəfiq respublikanın hər biri bu fırıldan istifadə edib öz müstəqiliyini elan etdi.

Burada birinci nümunəni Rusiya göstərdi. Sovetlər İttifaqının əsasını Rusiya təşkil edirdi. Sovetlər İttifaqı Rusyanın əlində idi. Ona görə də Sovetlər İttifaqına imperiya deyəndə. Rusiya imperiyası nəzərdə tutulurdu. Amma Rusiya bütün müttəfiq respublikaldan əvvəl öz müstəqiliyini, suverenliyini elan etdi. Beləliklə də, başqa respublikalara, millətlərə yol açdı.

Bir daha qeyd etmək istəyirəm ki, müstəqillik o qədər də çətinliklə başa galmayıbdır. Amma müstəqiliyi saxlamaq, qorumaq və müstəqil dövləti inkişaf etdirmək. Təbiidir ki, onu əldə etməkdən çox çətindir. Hesab edirik ki, biz bu sahədə çox iş görmüşük, göləcəkdə daha da çox iş görmək üçün əsas yaratmışıq.

Biz müstəqillik dövründə ikinci parlament seçkilərini hazırlaşırıq. Mən belə anlayıram ki, sizin də buraya gəlinisinizin məqsədi Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənməkdən ibarətdir. Sizə təşəkkür edirəm ki, zəhmət çəkib buraya gəlmisiniz, bizim ölkəmizi görünüşünüz. Güman edirəm, necə var, elə görürsünüz. Hesab edirəm ki, sizin bu təsəssüratlarınız və eyni zamanda, burada olduğunuz zaman verdiyiniz tövsiyələr, məsləhətlər, təcrübəniz noyabrın 5-də olacaq parlament seçkilərinin uğurla keçirilməsinə kömək edəcəkdir. Mən sizin də bir daha salamlayıram.

**Dadli Smit:** Cənab prezident, hər şeydən öncə icazə verin, qiymətli vaxtınızı ayırib bizi qəbul etdiyiniz üçün Sizə təşəkkürümüz bildirir. Bilirəm ki, dövlət başçısı kimi Sizin iş cədəvəliniz çox gərgindir və bu günlər Sizi görmək istəyənlərin sayı da yəqin ki, həddindən çoxdur.

Mən bu yaxınlarda otelə bir köhnə tanışımıla rastlaşdım. Biz görüşən kimi o, məndən soruşdu ki, burada nə edirsiniz? Mən ona cavab verdim ki, Azərbaycana səfərə gəlmışım

Dedim, bəs siz nə edirsiniz? Bildirdi ki, mən prezidenti görmək istəyirəm. Ona dedim ki, sabah biz prezidentlə görüşəcəyik.

Cənab prezident, doğru buyurdunuz, ölkənizi ziyarət etməkdə bizim iki əsas məqsədimiz var. Birincisi, biz - bə nümayəndə heyatının üzvləri Avropa Şurasının fəxri üzvləriyik. Biz Azərbaycanın Avropa Şurasına qəbul olunması üçün tövsiyə vermək və Sizi bu işə daha da ruhlandırmış məqsədi ilə ölkənizə gəlməmişik.

Səfərimizin ikinci məqsədi isə, Azərbaycanın Mərkəzi Seçki Komissiyası ilə six təməslər qurmaqdan ibarətdir. Məmənnuniyyətlə bildirmək istəyirəm ki, biz onlara olduqca yaxşı, gözəl əməkdaşlıq münasibətləri qurmağa nail olmuşuq. Ümidvarlıq ki, görüşlərimiz və səhbətlərimiz zamanı verdiyimiz tövsiyələr qarşısından gələn parlament seçkilərinin müvəffəqiyyətlə keçirilməsi işində onlara yardımçı olacaqdır.

Cənab prezident, beş həftə bundan öncə biz Sizin ölkənizdə olmuşuq. O zaman Sizinlə görüşmək arzusunda idik. Amma biz Bakıda olarkən Siz səfərdə idiniz və Amerika prezidenti cənab Bill Clinton ilə görüşürdündüz. Görüşünüz, biz yenidən qayıtmışq, məmənnunuq ki, budəfəki səfərimiz zamanı Sizinlə görüşmək imkanı yaranıbdir. Bildirmək istəyirəm ki, indi biz vətənimiz yola düşmək ərefəsində olsaq da, noyabrın 5-nə çox az qalmış yenidən Azərbaycana qayıdaçaq və seçkilərdə müşahidəçi kimi iştirak edəcəyik.

Yüz illərlə öncə öz müstəqilliyini qazanmış azad, suveren şəkildə yaşamış ölkələrin təmsilciliyi kimi biza bəzən anlamaq çətin idi ki, totalitar rejimdən yaxa qurtarmış, azadlığını elə etmiş bir ölkə öz həyatını necə qurur və hansı işləri görür. Totalitarizm şəraitində yaşamamış və belə bir təcrübəyə malik olmayan ölkələrin təmsilciliyi üçün burada nailiyyətləri, müvəffəqiyyətləri elə etməyin və işləri başa çatdırmağın nə qədər çətin olduğunu anlamaq bəzən asan olmur.

Biz - ömrünü siyasatla, dövlət işləri ilə məşğul olmağa həsr etmiş insanlar yaxşı anlayıraq ki, demokratiyaya gedən yol asan deyildir. Bu yol tufanlı, boranlı yollardır və burada çox böyük çətinliklər meydana çıxır.

Onu da bildirmək istəyirəm ki, əgər biz ölkənizin indi qarşılaşdığı obyektiv çətinlikləri nəzərə almasaq, Azərbaycanı dönyanın inkişaf etmiş dövlətləri ilə müqayisə etməyə cəhd göstərsək, yanılmış olarıq. Bəyan etmək istəyirəm ki, biz müstəqillilik qazandıqdan sonra Azərbaycanın əldə etdiyi nailiyyətləri, müvəffəqiyyətləri görməkdən çox məmənnun olmuşuq, ruhlanmışıq. Ölkənizə hər iki ziyarətimiz Azərbaycanın bu nailiyyətləri barədə təsəvvürümüzü bir daha təsdiqlədi.

Onu da bildirmək ki, bir həftə bundan əvvəl mən Londonda olarkən Sizin region - Azərbaycan, Gürcüstan barədə yazılmış bir məlumat bülleteni ilə tanış oldum. Bu, məni yaxşı manada çox təsirləndirdi. Həmin bülletendə Əfqanistanda baş verən hadisələr barədə də məlumat var idi. Bülletenin Azərbaycanla bağlı hissəsində deyilir ki, sovet dövrünün xarabaliqları üzərində qurulmuş bir məməkətdə böyük tərəqqi var və insanlar galəcəyə nikbinliklə baxırlar.

Məhz bütün bunlara görə də biz bu fikri dəstəkləyirik ki, Azərbaycan Avropa Şurasının fəal, tam hüquqlu üzviniçən çevrilsin. Hesab edirəm ki, Azərbaycanın Avropa Şurasına qəbul olunması Sizin ölkə üçün geniş imkanlar açmaqla bərabər, eyni zamanda, Avropa və dünya üçün də əhəmiyyətidir.

Bildirmək istəyirəm ki, biz öz ölkələrimizdə müxtalif siyasi partiyaların nümayəndələri yik. Məsələn, mən mühafizəkarlar partiyasındanam, sol tərəfində əyləşən cənab Almaniya sosialistlərini təmsil edir, bu xanım liberal-demokratdır, sağ tərəfində əyləşən cənab isə xristian-demokratdır. Amma biz dünyada bir şeyə - azadlıqına inanırıq. Hesab edirik ki, bu azadlıq nail olmaq üçün biz hər hansı bir dastyata vera bilirikə, yardım göstəririkə, demək, onun uğrunda mübarizə aparmaq işində eyni mövqədən çıxış edirik. Amma Azərbaycana səfərimizdə isə biz siyasi cəhətdən bitərəf mövqədayık, yəni Azərbaycanda hər hansı bir siyasi partiyani dəstəkləməyirik.

Cənab prezident, ona görə də tam bitərəflik mövqeyindən çıxış edərək, biz noyabrın 5-də ölkənizdə keçiriləcək parlament seçkilərinin müvəffəqiyyətlə başa çatmasını arzuluyıq. Arzu edirik ki, bu seçimlər Azərbaycan üçün müvəffəqiyyətli seçimlər olsun.

Ümidvar olduğumuzu bildiririk ki, bu seçimlər Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması prosesinə öz töhfəsini, yardımını verəcəkdir. Beləliklə də biz galəcəkdə Sizinlə əməkdaşlığımızı daha yaxından, six surətdə davam etdirəcəyik.

Cənab prezident, bu gün bizimlə görüşə vaxt ayırdığınıza görə Size bir daha təşəkkürümüzü bildiririk.

**Heydər Əliyev:** Hörmətli cənab Smit, dediyiniz bu sözlərə görə mən sizə təşəkkür edirəm. Məni çox sevinirdin odur ki, deyirsiniz, bitərəf mövqəden çıxış edirsiniz. Sizin ondan öncə dediyiniz sözlər də mənədə belə təəssürat yaradır ki, Azərbaycandakı vəziyyəti həqiqətən obyektiv təhlil edə, qiymətləndirə bilirsiniz. Bunlar bizim üçün bəsdir. Mən nə üçün belə deyirəm? Çünkü təəssüflər olsun ki, biz bir çox hallarda qərəzli fikirlərə rastlaşıq. Biz o qədər qarzılı fikirlərlə rastlaşmışıq ki, obyektiv, bitərəf bir fikir eşidəndə o, bizim üçün böyük sevinc gətirir.

Siz doğru dediniz, Londonda bülletendə oxumasınız ki, totalitar rejimin dağıntıları içərisində demokratik bir dövlət qurmaq və burada müəyyən nailiyyətlər əldə etmək əzülyündə böyük bir hadisədir.

Mən sovet hakimiyyətinin tarixi haqqında sizə qisaca olaraq bir neçə kəlmə söz dedim. Bildirdim ki, o vaxt bu rejimi insanlara zorla qəbul etdiriblər. İnsanlar bunu qəbul edib amma həqiqi demokratiyani, - çünkü hesab edirdik ki, sovet rejimi də demokratikdir və biz də belə təsəvvür edirdik, - görməyiblər. Həmin rejime uyğunlaşmak necə çətin idisə, eləcə də bugünkü demokratiyaya, zorla olmasa da, uyğunlaşmaq asan deyildir. İndi insanların şüurunda, beynində dəyişikliklər prosesi gedir. Əsas odur ki, bu proses bizim istədiyimiz istiqamətdə gedir və zor işlədilmir. Sadəcə, insanlara anlatmaq, onları köhnə fikirlərdən yeni bir fikrə gətirmək lazımdır. Biz də bunu edirik.

Siz doğru dediniz ki, yüz illərlə demokratiya şəraitində yaşamış, inkişaf etmiş ölkələri yeni müstəqillik qazanmış, demokratiya yolu ilə gedən ölkələrlə müqayisə etmək olmaz. Ancaq təsəssüf ki, respublikamızın daxilindəki bəzi qüvvələr öz şəxsi mənafələrinə görə - demokratiya namına yox, - hesab edirlər ki, məsələn, İngiltərədə, Fransada, Amerikada olan demokratiya bu gün Azərbaycanda olmalıdır. Onlara həqiqi demokratiya lazımdır deyildir. Onlar sadəcə, bu şəhərdən istifadə edib öz mübarizələrini aparırlar. Amma bu, sağlam mübarizə deyildir. Belələri ölkəmizin daxilindədir. Ancaq bəzi xarici qüvvələr, dairələr, mərkəzlər Avropadakı, Amerikadakı demokratiyanın Azərbaycanda olmasını tələb edirlər.

bələ olmadığı halda, ölkəmiz haqqında mənfi fikirlər söyleyirlər.

Keçmiş sovet elmində bələ bir mülahizə var idi ki, hər bir şəxş dialektik nöqtəyi-nəzərdən baxmaq lazımdır. Amma bu, sovet fəlsəfəsi deyildir. Bu, ən qədim insan fəlsəfəsidir. Təbiidir ki, tarixdə hər bir ölkə müyyən bir yolla gedib, müyyən bir mərhələyə çatıbdir. Dündən təkcə əziklərdən başqa bir-birinə bənzər iki adam tapmaq mümkün deyildir. Amma bazən əziklərin arasında da fərqli tapmaq olur. Elcə də dünyada hamısı, neca deyərlər, bir boyda, bir bigimdə, bir sıfıldə, bir rəngdə olan ölkə tapmaq mümkün deyildir. Bunlar obyektiv xüsusiyyatlardır. Onları nəzərə almayan, yaxud da Azərbaycanın reallığını, xalqımızın tarixini, millətimizin mentalitetini bilmeyən, haradasa, Avropada, Amerikada oturan adam deyir ki, yox, Azərbaycanda da bələ olmalıdır. Azərbaycanda isə elə adamlar var ki, öz kəndindən, Azərbaycandan kənara çıxmayıblar, başqa yeri görmeyiblər. Onlar xalqa, millətə, o cümlədən mənə də demokratiya dərsi vermək istəyirlər. Allaha şüklər olsun ki, mən bütün dünyani görmüşəm. Mənim dünyada görmədiyim az ölkə vardır. Təkrar edirəm, dünyada heç bir şey görməyən adam istəyir ki, mənə demokratiya dərsi versin. Bax, biz bələ parodiksları rastlaşınq. Yenə də deyirəm, bunların səbəblərindən biri də ayri-ayn xarici dairələrdə Azərbaycana göstərilən qərəzli münasibətdir.

Dediniz ki, Avropa Şurası: Parlament Assambleyasının fəxri üzvləri kimi siz Azərbaycanın Avropa Şurasına daxil olmaq məsələləri ilə də məşğul olursunuz. Onu da deyim ki, Avropa Şurasına daxil olmaq prosesi bizim üçün uzun çəkibdir. Hələ bir il bundan once bələ bir qərar qəbul olunub ki, Cənubi Qafqazda Azərbaycan və Ermənistən eyni vaxtda Avropa Şurasına qəbul edilsin. Bu, çox yaxşı fikirdir. Çünkü beləliklə, Avropa Şurası Ermənistənlə Azərbaycan arasında olan münaqişənin aradan götürülməsi üçün yeni bir addım atı bilər.

Siz biliyiniz ki, biz bu münaqişəyə son qoyulmasını istəyirik. Çünkü bizim torpaqlarımızın 20 faizi Ermənistən silahlı qüvvələri tərəfindən işğal olunubdur. Azərbaycanın 8 milyon əhalisinin bir milyonu qəçqın vəziyyətdə qadırkıda yaşıyır. Bizim istəyimiz, arzumuzdur ki, bu məsələ sühə yolu ilə həll olunsun. Bu münaqişənin həll edilməsi də ondan ibarət olmalıdır ki, gərək Azərbaycanın ərazi bütövülüyү bərpə edilsin, Ermənistən silahlı qüvvələri işğal olunmuş torpaqlarımızdan çıxın və həmin bir milyon insan darmadağın edilmiş o yerlərə qayıtsın, orada öz həyatını yenidən qurun. Ona görə də biz hər bir vəsaitdən istifadə edib məsələni bax, bu yolla həll etmək istəyirik.

Avropa Şurasının bəzi komissiyalarında bu məsələ müzakirə edilərkən Ermənistən haqqında bir dənə də etiraz olmayıbdır, ancaq Azərbaycan bərədə etirazlar olubdur. Bu, bizi incidir. Kim deyə bilərsə ki, Ermənistəndə demokratiya Azərbaycandan üstündür, o, çox böyük səhv etmiş olar.

Bəzən Azərbaycanda insan hüquqlarının pozulması haqqında danışırlar. Belə hallar hər bir ölkədə vardır. Mən istisna etmirəm, bizdə də vardır. Amma Ermənistən bir milyon azərbaycanlının hüququnu pozubdur, mənliyini tapdalayıbdir. Ona görə də bu məsələdə insanların hüquqlarının pozulmasını görməyənlərin və bunu görmək istəmeyənlərin axtarış Azərbaycanda həbsxanada bir nəfər cinayətkarın hüquqlarının pozulmasından, onun azad edilməsindən danışması, albəttə, bizi incidir. Ona görə də biz, xüsusi qeyd edirəm, bəzən qüvvələr tərəfindən Azərbaycana qarşı ikili standartlar tətbiq olunmasını görürük. Həmin qüvvələr səhv edirlər.

Biz Avropa Şurasına daxil olmaq istəyirik. Amma dərk edirik ki, bu, bizim üzərimizə dənədən çox yeni vəzifələr qoyacaqdır. Hesab edirəm ki, Azərbaycanın Avropa Şurasına daxil olması Avropa Şurası üçün də çox əhəmiyyətlidir. Çünkü Şərqi ilə Qərbi qovuşağunda Avropanın son nöqtəsində yerləşən Şərqi və Qərbi mədəniyyətlərinin sintezindən ibarət mədəniyyətə malik olan, öz milli, manevi dəyərləri ilə bərabər ümumbaşəri dəyərləri Avropa dəyərlərini özündə əks etdirən bir xalqın, bir ölkənin Avropa Şurasından kanarda qalması bu şuraya heç də böyük hörmət gətirməz. Biz bu qərəzli qüvvələrlə mübarizə çox vaxt itiririk. Biz o qədər qərəzli hallara rast galırıq ki, sizin kimi obyektiv adamları görəndə sevinirik.

Dediniz ki, seçkilərə hazırlıq prosesində artıq ikinci dəfədir buradasınız, ölkəmizin reallılıqlarını görürsünüz. Təbiidir, bu proses elədir ki, orada hər şey ideal ola bilməz. Kim deyirsa ki, onun ölkəsində hər şey idealdır, o, sahə edir.

Biz olimizdən galəni edirik ki, noyabrın 5-də Azərbaycanda parlament seçkiləri demokratik keçsin, beynəlxalq standartlara uyğun olsun. Biz bunun üçün çalışırıq, qarşidakı günlər də çalışacaqıq.

Ümidiyaram ki, siz yenidən Azərbaycana gəlib seçki prosesini müşahidə edəcəksiniz və öz obyektiv fikirlərinizlə biza kömək göstərəcəksiniz. Vaxt çox getsə də ürəyimdə olanları səza dedim.

Sağ olun.

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səhbətindən**  
Prezident sarayı, 30 noyabr 2000-ci il

**Heydər Əliyev:** Hörmətli cənab Bukikkio!

Hörmətli qonaqlar!

Mən sizi salamlayıram, sizi yenidən Azərbaycanda görməyimden məmənunam. Azərbaycanın son illərdə Venesiya Komissiyası ilə əməkdaşlığını çox faydalı hesab edirəm. Bu əməkdaşlığımızın yaşınlığı, inddi mərhələdə əlaqələrimizin daha da genişlənməsi üçün əsas yaradır. Buyurun, sizi dinləyirəm.

**Canni Bukikkio:** Cənab prezident, biza bu şəraiti yaradıb Venesiya Komissiyasının nümayəndə heyətini qəbul etdiyinizi görə icaza verin, Sizə dərin minnətdarlığımı bildiririm.

Şəxşən mən özüm haqqında deməliyəm ki, elə bu ilin özündə ilk dəfə Sizin tərafınızdan burada qəbul olunmaq şərəfinə nail olmuşam. Elə bunun özü göstərir ki, doğrudan da, bу yurdunuñ kimi, Azərbaycanla Venesiya Komissiyası və Avropa Şurası arasında əlaqələr gündən-günə daha da intensiv xarakter alır.

Cənab prezident, bu fürsətdən istifadə edərək, mən Azərbaycanda son günlərdəki zəlzələ nəticəsində insanların həlak olması ilə əlaqədar həm Venesiya Komissiyası adından, həm də nümayəndə heyəti adından Sizə dərin hüznlu başsağlığı vermək istəyirəm.

**Heydər Əliyev:** Təşəkkür edirəm.

**Canni Bukikkio:** Deməliyəm ki, Allaha çox şükürler olsun, Azərbaycanda belə güclü zəlzələ baş vermasına baxmayaraq, ümumiyyətlə, onun nəticələri çox ağır deyildir.

Cənab prezident, 2000-ci və 2001-ci il həm Azərbaycan üçün, həm də Avropa Şurası üçün mühüm illərdir. Ümumiyyətlə, Avropa dəyərləri ətrafında fikir mübadiləsi aparmaq, bununla bağlı təcrübəmizi Sizinlə bölmək üçün biz bu son illərdə çox yaxından əməkdaşlıq etdik. Əlbəttə, biz istərdik ki, bu əməkdaşlığımızın nəticəsi olan mühüm məqam, hadisə bu il baş versin. Amma yənə də mənə elə galır ki, biz razı olmalıyıq, kifayatlanməliyik ki, bu ilin özündə də Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə bağlı bu beynəlxalq təşkilatın Nazirlər Komitəsi çox mühüm qərar qəbul etmişdir. Biz çox böyük ümidił o günün gözləyirik və bilirik ki, yanvar ayının sonuna kimi biz mütləq bu qərarın həyata keçməsinin şahidi olacaqıq.

Cənab prezident, bu ilin yazındakı görüşümzdə Sizin özünüz də dediyiniz kimi, Azərbaycan Avropa Şurasına daxil olandan sonra onun qarşısında duran vəzifələr dəha da çətinləşəcəkdir.

Lakin Sizin özünüz də əlavə etmişdiniz ki, Azərbaycan rəhbərliyi bu çətin vəzifələri həyata keçirmək üçün heç nədən çəkinmir, qorxmur və demokratianın inkişafı yolu ilə daim iralılıyəcəkdir.

Ümumiyyətlə, demokratik sabitlik, sosial və iqtisadi inkişaf hər hansı bir cəmiyyətin fizavan və əmin-amanlıq şəraitində yaşaması üçün lazımlıdir. Dediym bu ilk amilin həyata keçməsi, ümumiyyətlə, həm də bu regionda sülhün təmin olunması yolunda çox

mühüm bir hadisədir. Biz həm də Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli uğrunda fəaliyyətinə, problemin sülh yolu ilə həll olunması üçün şəxsi iradənəzər görə Sizə bir daha minnətdarlığınızı bildiririk. Ümid edirik ki, Sizin bu söyləriniz tezliklə lazımi nəticəni verəcəkdir.

Cənab prezident, mən sözümü bitirməzdən əvvəl nümayəndə heyətinin üzvlərini Sizə təqdim etmək istərdim. Cənab Jerar Batliner Venesiya Komissiyasının sədrinin müaviniidir. cənab Laslo Szolyom Macaristan Konstitusiya Məhkəməsinin sabiq sədri, Budapest Universitetinin professorudur. Georg Holte Almanıyanın Gettingen Universitetinin mülki hüquq üzrə professorudur, cənab Xuan Lopes Aqillar İspaniya parlamentinin deputatıdır. Cənab Rudolf Šnits Dürر və cənab Pol Torhalsson Venesiya Komissiyasında mənim həmkarlarımdır.

Görürsünüz Mü, burada bütün Avropa öz təcəssümünü tapmışdır, bir çox ölkələrdən nümayəndələr vardır. Cənab prezident, deməliyəm ki, burada hətta Kanar adalarının da nümayəndəsi var.

**Heydər Əliyev:** Sizə təşəkkür edirəm. Dogrudan da sizin nümayəndə heyəti çox mötəbər tərkibdədir. Bir çox ölkələri təmsil edir. Beləliklə, siz biza güclü hücum edirsiniz.

**Canni Bukikkio:** Bu, dostluq hücumudur.

**Heydər Əliyev:** Dostcasına hücumdur. Biz də çalışacaq ki, bu hücumun qarşısında, təbii ki, öz üzərimizə götürdürləyimiz öhdəliklərin yerinə yetirilməsi üçün söylərimizi artırıq.

Azərbaycanın Avropa Şurasına daxil olması prosesi bir az uzanıbdır. Bu da bizim güñahımızdan deyildir. Avropa Şurası o tərəfə, bu tərəfə çekir. Yəqin istəyir ki, görsün, onun tələblərinə biz döza biləcəyik, ya yox.

Siz doğru xatırlatdınız, mən keçən görüşümüzdə demişdim ki, Avropa Şurasına daxil olmaq bizim üçün "bal yemək" deyildir. Orada bizim üzərimizə dəha da çox vəzifələr düşəcəkdir. Ancaq eyni zamanda biz dərk edirik ki, Avropa Şurasına daxil olmaq bizim üçün nə qədər lazımdır, o qədər də Avropa Şurasına lazımdır, Avropa Şurası Avropa qıtqasına da əsil olan ölkələrin hamisini özündə cəmləsdirmək istəyir. Bu, doğru fikirdir, doğru məqsəddir. Biz də belə arzuda olaraq, bu cür çıxış edərək, təbiidir ki, öz gələcək vəzifələrimizi bilirik.

Azərbaycanda Avropa dəyərləri artıq çoxdan tətbiq edilib. Təbiidir ki, biz Avropa Şurasına daxil olandan sonra bu dəyərlərin bütün sahələrdə bərqərar edilməsi təmin olunacaqdır. Eyni zamanda hər bir ölkənin özünəməxsus xüsusiyyəti, hər bir xalqın öz tarixi və mentaliteti vardır. Təbiidir ki, bunlar da nəzərə alınmalıdır. Bunların sintezi əsasında Azərbaycanda ümumbaşarı dəyərlərinin, Avropa dəyərlərinin bərqərar olması təmin edilməlidir.

Biz sizinlə görüşlərimizdə, ümumiyyətlə, Azərbaycanın Venesiya Komissiyası ilə əməkdaşlığı zamanı bu məsələləri bir neçə dəfə müzakirə etmişik. İndi isə sizin də, bizim də üzərimizə yeni vəzifələr düşür. Biz yeni öhdəliklər götürmüştük.

Azərbaycan çox ciddi ölkə və dövlətdir. Əgər biz öz üzərimizə hər hansı öhdəliyi götürürükse, təbiidir ki, onun yerinə yetirilməsi üçün əlimizdən gələni etməliyik. Ona görə də biz sizinlə tam səmimi əməkdaşlıq edəcəyik. Burada sizin bəyan etdiyiniz fikirlər də, təbiidir ki, bizim hamimizin xatırında olacaqdır. Bu il olmadı, amma yanvar ayında Azərbaycan Avropa Şurasına daxil olacaqdır. Bu da xeyli dərəcədə sizinlə bizim əməkdaşlığımızdan asılıdır. Biz sizinlə tam səmimi, işgülər şəraitdə əməkdaşlıq etmişik və bundan sonra da etməyə həzinq.

Siz burada bir neçə görüş keçirəcəksiniz. Lazımi məsləhətləşmələr, fikir mübadiləsi aparacaqsınız. Ümid edirəm ki, bunlar uğurlu olacaqdır.

Azərbaycan Avropa Şurasına daxil olmaq, onun həqiqi üzvü olmaq istəyir. Ona görə də biz bunun üçün na lazımdır, etmişik, bundan sonra da edəcəyik. Bu məsələləri burada müzakirə etməyə sizin imkanınız vardır.

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa  
Şurasının nümayəndə heyəti ilə görüşdə söhbətindən**  
Bakı, 3 yanvar 2001-ci il

Cənab nazir, mən sizi salamlayıram. Sizi Bakıda, Azərbaycanda görməyimə çox şadım. Latviyanın hazırda Avropa Şurasının sadri olması ilə olaqədar mən sizi təbrik edirəm. Bu, hər bir ölkə üçün böyük əhəmiyyəti olan hadisədir. Biz Sovetlər İttifaqının tərkibində olarkən Latviya nümayəndələri xaricə hər hansı bir səfər etmək üçün Moskvadan icazəsinə almalı idilər. İndi isə Latviya Avropa Şurası kimi mötbəər bir təşkilata sədrlik edir. Bir təsəvvür edin, tarixən qısa dövr ərzində dünyada nə kimə dəyişikliklər baş vermişdir.

Yenidənqurmanın ilk illərində Latviyanın müstəqilliyyət necə çalışığının şahidi olmuşam, mən bunların hamısını yaxşı xatırlayıram. Sizin adamlar fəal çıxış edirdilər. Dogrudur, mən artıq onda işləmirdim, - 1987-ci ildə bütün vəzifələrdən getmişdim, bu proses isə bir qədər sonra başlandı, - buna baxmayaraq, bütün bu işlərin gedini izləyirdim. Hələ onu demirəm ki, bundan əvvəl, Sovetlər İttifaqının hələ mövcudluğu dövründə mənən Latviyanın bir çox məsələləri ilə məşğul olmaq lazımlı galardı.

İndi isə biz başqa şəraitdə görüşürük. Siz Avropa Şurasında sədrlik edən Latviyanın xarici işlər naziriniz, mən isə bir çox hadisələrdən sonra müstəqil Azərbaycanın prezidentiyəm. Mənə elə galır ki, keçmişdə birlikdə işlədiyin, bir dövlətdə yaşıdığın adamları görmək xoşdur. Bu da xoşdur ki, indi biz azad və müstəqil olmuşuq. Əlbəttə, Latviya öz müstəqilliyyinə digər Baltikyanı ölkələrə nisbatan tez qovuşmuşdur. Lakin, fərqi yoxdur. Sovetlər İttifaqı dağılmazdan əvvəl Latviyada da, Litvada da Sov.İKP MK mövqelərində duran Kommunist Partiyası mövcud idi.

Dünyada böyük dəyişikliklər baş vermişdir. Bu nümayəndə heyəti yeni ildə, yeni yüzillikdə, yeni minillilikdə qəbul etdiyim ilk nümayəndə heyətidir. Bu nümayəndə heyəti çox mühümdür, cünki o, Avropa Şurasının nümayəndə heyətidir. Nümayəndə heyəti Azərbaycana çox ciddi bir məsələ ilə olaqədar gəlməmişdir. Buna görə də mən bu görüşə şadam və hesab edirəm ki, o, maraqlı olacaq, on başlıcası isə, müsbət nəticələr verəcəkdir. Biliyəm ki, bu gün siz parlamentimizin sadri ilə, baş nazirə, xarici işlər naziri, mənim aparatımın rəhbəri ilə görüşmüsünüz. Maraqlandığınız məsələlər ən çox mənim aparatımın rəhbərinə aiddir.

Bugünkü gün sona yetir. Mənə dedilər ki, sabah siz yola düşürsünüz, buraya qısa müddətə gəlmisiniz. Çox təsəssüf. Cünki daha çox danışmaq istərdik, ən başlıcası isə, siz bugünkü Azərbaycanı, onun uğurlarını, problemlərini, çətinliklərini görərdiniz. Şəhərimizi - Azərbaycanın paytaxtını görərdiniz. Buyurun...

...Cənab nazir, Azərbaycan haqqında, onun müasir vəziyyəti haqqında, Azərbaycanın demokratiya, siyasi plüralizm, insan hüquqlarının qorunması yolu ilə getməsi haqqında söylədiyiniz fikirlərə, sözlərə görə təşəkkür edirəm.

Siz çox doğru dediniz. Mən sözü açıq-aydın deyən adamam. Təssəssüf ki, hərdən bəzi Qərb ölkələrində bütün bunları çox da dəqiq təsəvvür etmirlər. Demokratiya bir prosesdir.

Bu, sizin sözlerinizdir. Mən bu barədə ona görə deyirəm ki, bu sözlər mənim sözlərim deyildir. Sizin dediyiniz kimi, demokratiya elə bir şey deyil ki, yiğibş onu tikəsən, Azərbaycana rəhbərlik etdiyim dövrda, 70-80-ci illərdə mən burada çox böyük sayda fabrik, zavod, körpü, yaşayış binaları, məktəb, xəstəxana və digər obyektlər tikmişəm. Oturduğumuz bu binanı, eləcə də bir çox digər binaları mən tikmişəm. Siz demişkən, demokratiya o demək deyil ki, vasait götürüb, texnika, işçi qüvvəsi yığıb nə isə tikəsən və onu istifadaya verəsən. Bunlar tamam başqa-başqa şeylərdir. Demokratiya bir prosesdir. Özü də insanlar, ölkələr və xalqlar bu prosesi ona hazır olduqları səviyyədə keçirərlər.

Biz özümüzü 100-200 illik demokratiya tarixine malik ölkələrlə heç cür müqayisə edə bilmərik. Elə götürək sizin Latviyanı. O, 1940-ci ildək bir quruluşda yaşamış, sonra Sovetlər İttifaqının tərkibinə düşməsdür. 1990-ci ildək kommunist ideologiyası altında olmuşdur. O vaxtlar da deyirdilər ki, bizdə demokratiya, söz azadlığı var. Amma orada bunlar həmin cəmiyyətin hüdudları çərçivəsində olmuşdur.

Bilirsınız, ölkələrin 100-200 il getdikləri yolla getmək və onlarla bir səviyyədə olmaq real deyildir. Mən bunu hamiya deyirəm. Ona görə də mən öz fikirlərimi açıq bildirirəm ki, əvvəllər Sovetlər İttifaqının daxil olmuş ölkələri, sosializm düşərgəsində olmuş ölkələri - Şərqi Avropa ölkələrini və başqa ölkələri real surətdə təsəvvür etsinlər. Axi, onlar öz inkişafının müxtəlif pillələrində olmuşlar və təbii ki, birdən-birə 100 metr irəliyə tullana bilməzərlər, - çünki insan 4-5 metr, an çıxı isə 6 metr uzığa tullana bilər, - bu, qeyri-mümkinidür, qeyri-realıqdır. Təəssüf ki, Qərbdə bəziləri belə hesab edirlər - hər hansı Qərbi Avropa ölkəsində də, Qafqazda da, daha haradasa demokratiya eyni cür olmalıdır. Yox, belə ola bilməz.

Başqa məsələdir ki, demokratiyanın əsas daşıyıcıları və böyük təcrübəyə malik olan ölkələrin keçidiyi yolu biz xeyli qısa vaxtda keçə bilərik və keçirik. Ona görə də demokratiya elə bir hadisadır ki, insanların təfəkküründə dəyişikliklər baş verməlidir. O demək deyil ki, tez tələsik qurub tikəsən, deyəsən ki, belə et, otur, dur. Bu, mümkün deyildir. Ona görə də mən Sizinlə razıyam və Siza açığını demək istəyirəm: biz demokratiya, siyasi plüralizm, insan hüquqlarının qorunması yolu ilə gedirik. Bizim başqa yolumuz yoxdur. Demək istəyirəm ki, biz başqa yolla getməyəcəyik və özü də bunu ona görə etmərək ki, hansısa Qərb ölkəsinin xoşuna gəlsin və bizi Avropa Şurasına qəbul etsinlər. Ona görə edirik ki, biz dövlət müstəqilliliyi əldə etdikdən sonra özümüzə bu yolu seçmişik. Bu, nümayiş etdirmək üçün deyildir. Biz bu yolu dövlətimizin daha də azad, suveren inkişafi üçün yeganə yol kimi görürük. Bu yolla biz nə qədər irəliləməsik, başqları nə qədər irəliləyiibidir - bilirsınız, bu da nisbi qiymətdir. Baxır, kimə necə gəlir. Lakin biz bu yolla gedirik və gedəcəyik.

O ki qaldı Avropa Şurasına qəbul olunmağa, əlbəttə, biz Avropanın bir hissəsiyik. Özü də Azərbaycan Avropanın un ucqar cinahında yerləşir. Azərbaycandan sonra Avropa qurtarır. Biz Avropa ailəsində olmaq istəyirik. Əgər kimse bunu istəmirsə, nə demək olar, biz bunsuz da yaşaya bilərik. Yəni bu işi zoraklığa çevirmək olmaz.

Tutalmış ki, demokratiyanın ən mühüm cəhətlərindən biri seçkilərdir. Bizdə parlament seçkiləri keçirildi. Zənnimcə, bizim şəraitdə, xalqımızın mentaliteti, ənənələri nəzərə alınmaqla, seçkilər normal keçmişdir. Lakin nöqsanlar da, pozuntular da olmuşdur. Ona görə də Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi 11 dairədə seçkilərin nəticələrini

etibarsız hesab etmişlər. Biz bu baxımdan ideal olmaq iddiyasında deyilik. Bununla belə, mən bilmirəm, harada ideal seçkilər var? Bəzi ölkələr deyə bilarlar ki, onlarda seçkilər tamamilə ideal keçirilir, qoy onlar belə də düşünürlər. Mən onlara mübahisə etmirəm. Lakin bununla yanaşı, mən razılaşa bilmərəm ki, Azərbaycanda seçkilər, guya tamamilə qeyri-demokratik keçmişdir və s. Mən bununla razılaşa bilmərəm. Qoy, kim istəyir, mənimlə razlaşın, kim də istəmir, razılaşmasın.

Bir baxın, bizdə nə qədər qəzet çıxmır.

Hollandiyanın özündə Azərbaycanda olduğu qədər qəzet çıxmır. Burada hər bir adam qəzet buraxmağa başlamışdır. Bizdə azad bazar iqtisadiyyatıdır. Pul qazanıb və ya qazanmayıb, yaxud, haradansa alda edib, fərqi yoxdur, indi bizdə qəzet xəstəliyi meydana gəlməsdir. Ən demokratik ölkələrdə 5, 6, 10 qəzet var, hamı onları oxuyur və sair. Burada isə, bilirsinizmi, yarış gedir ki, görək, kim nə qədər qəzet buraxacaqdır. Bu, xəstəlikdir. Mən buna tamamilə sakit baxıram. Çünki demokratiyanın və mətbuat azadlığının, siyasi plüralizmin sivilizasiyalı səviyyəsinə gəlib çıxmak üçün biz xəstəlik mərhələlərindən keçməliyik. Bizim qəzətlərdə olduqca çox böhtənlər, hətta olduqca çox təhqiqərələr yazırlar. Təsəvvür edirsinizmi, bir çox qəzətlər hər gün mən təhqiq edir. Mən deyirəm ki, onları məhkəməyə verin. Mən onları məhkəməyə verə bilərəm, səbütə yetirə bilərəm ki, mən təhqiq etmişlər, amma Avropada saat hay-kük yolaqlaşaq ki, görürsünüz, mətbuatı sıxışdırırlar. Ona görə də mən bəzən hər cür təhqiqlərə, hər cür uydurmalarla, hər cür adələşiz böhtənlərə dözməli oluram. Özü də sizin xoşunuza gəlmək üçün deyil, məhz xalqı sivilizasiya öyrətmək üçün dözürəm. Deyə bilərəm ki, bizdə hər şey - demokratiya da, mətbuat azadlığı da, insan hüquqları da hələlik başlangıç mərhələsindədir. Cəmiyyətimiz bu başlanğıc mərhələsini çox ağırlı keçir.

Cənab nazir, siz iki dəfə qeyd etdiniz ki, hazırda Azərbaycanda ictimai-siyasi sabitlik var. Odur ki, bu gün Azərbaycanın Avropa Şurasına qəbul edilməsi məsələsinə baxanlar qoy görsünlər ki, Azərbaycan müstəqilliyi qovuşduğu vaxtdan bəri necə bir yol keçmişdir. Buraya onu da əlavə edək ki, Ermənistan əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağda əhalinin əksariyyətinin ermənilər olduğunu bəhənə gətirərək, bu torpağı ələ keçirmək və əzüna birləşdirmək üçün həla 1988-ci ildə Azərbaycana qarşı əslində müharibəyə tacavüzə başlamışdır. Mən sonra bu məsələyə qayıdacağam. Bu tacavüz müharibəyə əvvəlmiş və 1988-ci ildən 1994-cü ildək, mənim iradəmlə dayandırılanadək davam etmişdir.

Burada daha nələr baş vermişdir! Hər il və ya iki ildən bir rəhbərlik dəyişirdi. Xalqı six birləşdirmək, öz torpağını qorumaq və ya məsələni müharibəsə, ədalətlə həll etmək əvəzinə, adamlar bu vəziyyətdən istifadə edir, əzərinə silahlı dəstələr yaradır və hakimiyyət uğrunda mübarizə apardırlar. Söznün düzü, elə hakimiyyət uğrunda mübarizə 1990-ci ildən 1991-ci ilə qədər əsaslı kontingenti yeridilər və Bakının küçələrində qan tökdürələr. Bilmirəm, siz Şəhidlər xiyabanında olmusunuz, ya yox. Bu xiyanət 1990-ci ildək yox idi, orada park vardi. Bir gecədə nə qədər insan hələk oldu! Mən Sovetlər İttifaqının tarixini yaxşı biliram. Siz tarixlə məşğul olmusunuz, ya yox, siz də yaxşı bilirsınız. Sovetlər İttifaqının tarixində həla elə hal olmamışdı ki, hökumət, dövlət xalqına qarşı bu cür dəhşətli tacavüz tərəfin.

Təbii ki, bu, Azərbaycanda vəziyyəti mürəkkəbləşdirdi. Belə mürəkkəb vəziyyətdə,

bir tərəfdən, Ermənistan Azərbaycan torpaqlarına hücum edir, digər tərəfdən isə, ölkənin daxilində sabitlik yox idi, müharibə getdiyi haldə xalqı six birləşdirir, öz düşmənинə qarşı ayağa qaldırı bilmirdilər. Əksinə, adamlar dəstələrdə cəmləşir və hakimiyət uğrunda mübarizə aparırlar. Bu, nəyə görə qızdırı? Bu, yeni faciə - Ermənistan silahlı qüvvələrinin, yeri gölmüşkən, Rusiya qoşunları ilə birlikdə, Xocalıda soyqırımı törətməsinə və Azərbaycan rəhbərliyinin yenidən döyişməsinə gətirib çıxardı. Bu yeni rəhbər də Moskvaya qadı.

Hakimiyətə demokratiya qüvvələr deyilən qüvvələr, yəni Xalq Cəbhəsi geldi. Bir vaxtlar sizdə də Xalq Cəbhəsi olmuşdur. Amma sizin Xalq Cəbhəsi mədəni, sivilizasiyalı idi. Təəssüf ki, bizim Xalq Cəbhəsi nə Latviya, nə Litva, nə da Estonia Xalq Cəbhəsinin səviyyəsinə qalxa bilmədi. Onlar hakimiyətə gəldilər, bir ildən sonra isə Azərbaycanda vətəndaş müharibəsi başlandı. Bilirsinizmi, əllərində böyük miqdarda silah olan həmin komandanın adamları düşündülər ki, onlar nə üçün də prezident olmasınlar. Buna görə də Gəncə şəhərindən buraya qoşun yeritdilər, burada isə rəhbərlik o qədər aciz idi ki, dövlət quruluşunu müdafiə etməkdənə, hərəsi bir tərəfə qaçaraq öz canını qurtardı. Separatçılıq hərəkatlarının yeni növü başlandı. Ermanilərin, məhz separatizmin Dağlıq Qarabağda müharibəyə başlamasından əlavə, Cənubda yeni separatçılıq hərəkatı başlandı. Həmin Xalq Cəbhəsindən olan bir neçə "xadim" qərara gəlmişdi ki, Azərbaycanın bir neçə Cənub rayonunu ayırmalı, müstəqil respublika yaratmaq və onu az qala İran'a birləşdirmək olar. Şimalda da separatizm cəhdələri olmuşdur.

Bir baxın, Azərbaycan müstəqillik alda etdikdən sonra necə çətin vəziyyətdə idi. Biliyiniz kimi, 1993-cü ildə mən buraya, Bakıya dəvət edildikdən, burada sabitlik üçün şərait yaratmağa başladığdan sonra da, 1994-cü ildə mənənə qarşı dövlət çevrilisi cəhdini baş verdi. Altı aydın sonra isə XTPD, yəni Xüsusi Təyinatlı Polis Dəstəsi Daxili İşlər Nazirliyinin tabeliyindən çıxdı, ixtiyarlarında olan əsgərləri, silahları topladı və Azərbaycan prezidentinə emr etməyə başladılar - ya istefaya gedib hakimiyəti biza vermişlər, ya da biz səni öldürəcəyik. Buna da davam gətirməli olduq, Azərbaycanı, dövlət quruluşunu qorumaq lazımlı və xoşbəxtlikdən, qorumağa müvəffəq olduq. Bəs sonra?

Bir neçə aydan sonra prezident Ruminiyaya, Bolqarıstanə səfərdən qayıdarkən müxtəlif dövlətlərin bəzi xüsusi idarələrinin iştirakı ilə burada onun təyyarəsinə raketlə vurmağa cəhd göstərildi. Şükür ki, bu dəfə Allah kömək etdi, təyyara başqa istiqamətdən yera endi. Demək istəyirəm ki, bir baxın, Azərbaycan 1995-ci ildə özünü ilk Konstitusiyasını qəbul edənədək, ilk parlamentini seçənədək neçə illər bu cür mürəkkəb vəziyyətdə olmuşdur. Sonra da hər şey qaydasında olmamışdır. Azərbaycana müxtəlif tərəflərdən təzyiq var. Azərbaycanın coğrafi-strateji mövqeyi, zəngin enerji ehtiyatları - neft, qaz və sair bir çox ölkələrin diqqətini cəlb edir və hər biri də burada öz maraqlarını bərəqərət etmək istəyir. Ona görə də bazən belə şəraitdə bunlara qarşı dayanmaq da lazımdır.

Bax, biz belə bir şəraitdə demokratiya yolu ilə gedirik. Bəziləri isə hesab edir ki, demokratiya hərc-mərclik deməkdir, demokratiya hərki-hərkilikdir, nə istəyirəmsə, onu da edirəm. Biz bununa razılışa bilmərik. Son bir neçə ildə biz burada sabitliyə böyük çətinliklə nail olmuşuq. Əvvəla, hərbi əməliyyatları dəyandırılmış, məsələnin dincliklə həlli barədə Ermənistanla danışıqlar aparıraq. İkincisi, Azərbaycandakı həmin silahlı

dəstələri, cinayətkar ünsürləri və s. ləğv etmişik, sabitlik yaratmışıq, xalq rahat yaşamasıga başlamışdır. Halbuki, təxminən beş il əvvəl burada axşamlar küçəyə çıxmış mümkün deyildi. Hərə bir avtomatla gəzirdi, nə istəyirdi, onu da edirdi. Bir sözla, baxın, bu qısa müddədə biz Azərbaycanın bütün bu müsibətlərini aradan qaldırılmışq. Bu qısa müddədə sabitliyə nail ola bilmişik, bir çox məsələləri həll etmişik. İndi iqtisadiyyatımız inkişaf edir. İqtisadiyyatın inkişaf sürətinə görə, həm əvvəlki illərin, həm də 2000-ci ilin yekunlarına görə Azərbaycan MDB ölkələri arasında birinci yerdədir. Bu heç də asan deyil, göydən düşmür. Bu, bizim iqtisadi siyasetimiz, həyata keçirdiyimiz islahatlar, bazar iqtisadiyyatının bərəqərə edilməsinə yönəldilmiş qəti xəttimizdir, nəticə etibarilə demokratiya, azadlıq deməkdir. Ona görə də bu cür vəziyyətdə belə hesab etmək adalatlısızlıqları ki, indi Azərbaycanda demokratiya insanların tam firavənlilik, bolluq şəraitində yaşadıqları, müharibələrin, daxili sarsıntıların nə demək olduğunu bilmədikləri ölkələrdəki səviyyədə olmalıdır.

Ona görə də mən sizin belə bir fikrinizə qayğıdım ki, demokratiya bir prosesdir və biz bu yolla gedirik. Əlbəttə, biz Avropa Şurasının üzvü olmaq istəyirik. Başa düşürük ki, bu, üzərimizə daha böyük məsuliyyət qoyacaqdır. Avropa Şurasında olmayıanda biz sərbəst, nəyisə yerinə yetirə bilərik, nəyisə yox, bu, bizim öz işimizdir, biza heç kəs heç nə etməz. Amma Avropa Şurasının üzvü olduqda, biz Avropa Şurasında sənəd imzalayacaq və onda istəsək də, istəməsək də həmin sənədi yerinə yetirəcək və bu qaydalara əməl edəcəyik. Bir sözla, Avropa Şurasının tərkibində olmağın nə demək olduğunu başa düşürük, o mənədə ki, üzərimizə daha böyük məsuliyyət qoyulur. Biz buna daha böyük demokratiya təcrübəsi alda etmək üçün, Azərbaycanı demokratikləşdirmək, Avropa Şurasında olan, xüsusən də bu strukturda çoxdan olan ölkələrlə daha six əməkdaşlıq etmək üçün gedirik.

Məhbuslara gəldikdə, siz bilirsiz ki, bu yaxınlarda mən adamların böyük bir qrupunun əfv olunması haqqında fərman vermişəm. Mən ildə əfv haqqında təxminən üç-dörd belə fərman verirəm. Mənim təşəbbüsümə parlament amnistiyata haqqında qarar qəbul edir və çox adamlar həbsindən buraxılır. Bizdə bu proses gedir və gedəcəkdir. Qoy bu məsələ heç kimi narahat etməsin.

O ki qaldı burada nələr baş verdiyi və sair barədə sualınız, mən onun bir hissəsini cavablandırırdım. Vəziyyət ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında 1988-ci ildə başlanmış münaqişa, təssüflər olsun ki, indiyədək aradan qaldırılmayıbdır. Ataşkəsə nail olmayışım Ermənistan üçün də, Azərbaycan üçün də böyük işdir. Lakin o vaxtdan bəri, indiyədək sülh yaradılması haqqında razılığa gələ bilməməyimiz və münaqişənin tamamilə aradan qaldırılması haqqında razılıq alda edə bilməməyimiz, əlbəttə, pisdir. 1992-ci ildə ATƏT Minsk qrupu deyilən qrup yaratdı. Həmin qrup 12 ölkədən ibarətdir və bu münaqişənin dincliklə nizama salınması ilə məşğul olur. Yeri gölmüşkən, 1993-cü ildə Minsk qrupuna İtaliya, sonralar İsviç rəhbərlik etmişdir.

Cənab Yan Elisson ATƏT-in Minsk qrupunun sədri olmuşdur və bir il ərzində biz onuna burada, başqa yerlərdə dəfələrlə görüşmüşük. Amma heyif ki, münaqişəni aradan qaldırmaqda bizi kömək edə bilmədilər. Cənab Yan Elisson çox çalışırdı. Mən onun haqqında çox yaxşı rəyдейəm. Əgər imkan olarsa, mənim salamımı ona yetirin. Ancaq münaqişəni həll edə bilmədilər. O vaxtlar sizdə xarici işlər naziri qadın - Marqarita Uqlas idı, qəşəng

qadındır. O, buraya gəlmişdi, mən onunla görüşməsdüm, biz danışıqlar aparırdıq. Xanım Uqlas o vaxt ATƏT-in sədri idi. O da bir şey edə bilmədi. Sonra estafeti Rusiyaya verdilər, o da bir şey edə bilmədi. Sonra Rusiya estafeti Finlandiyaya verdi, o da bir şey edə bilmədi. Nəhayət, 1996-ci ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə Rusiyani, Amerika Birleşmiş Ştatlarını və Fransanı həmsədrlər təyin etdilər. O vaxtdan bəri bu üç böyük dövlət probleminin həllində biza kömək göstərə bilmir.

Bəs problem nədən ibarətdir? Ermənistan hesab edir ki, Dağılıq Qarabağ Ermənistana birləşdirilməlidir. Guya ki, o, erməni torpağıdır. Bu, tarixi həqiqətə ziddir. Lakin müharibə zamanı müxtəlif səbəblərə görə ermənilər nəinki Dağılıq Qarabağı, həm də Dağılıq Qarabağ附近ında yerləşən və əhalisi yalnız azərbaycanlılardan ibarət olan daha yeddi rayonu işğal etdilər. Bu rayonlardan bir milyon adam didərgin salınmışdır, onlar çadırlarda yaşayırlar. Bizim müxəlifət hər şeydə məni ittiham edir, ittihamlardan biri də belədir ki, Əliyev eddi ildir bu məsələni həll edə bilmir. Onların hər biri hesab edir ki, bu məsələni həll edə bilər. Halbuki, bu məsələnin həlli üçün onların hamısı birlikdə bir addım ata bilməz. Mən biliyim ki, bu məsələ nə dərəcədə çətindir. Ermənistan təcavüzkarıdır, Ermənistan insanların hüquqlarını təpdalayır. Avropa Şurası ayrıca bir vətəndaşın hüquqları uğrunda mübarizə apardır. Bəs nə üçün Avropa Şurası bütün bir xalqın hüquqları uğrunda mübarizə aparmır? Xalqımızın təcavüza məruz qalmışdır. Daimi yaşayış yerlərindən didərgin salınmış bir milyon adam 6-7 ildir çadırlarda yaşayır. Azərbaycanda real vəziyyət, bax, belədir. Avropa Şurası buna fikir vermır. Amma haradasa kimse bir cinayət törədib həbsxanaya salındıqdə, onun tezliklə azadlıq buraxılmasına çalışır.

Bilirsizimi, bizi belə münasibətlə razılaşa bilmərik. Biz Avropa Şurasına ona görə daxil oluruk ki, Avropa Şurası başlıca məsələnin, insan hüquqlarının kütləvi surətdə pozulmasından səhbat gedən məsələnin həlli üçün səy göstərsin. Bu, Azərbaycan torpaqlarının işgaldən azad edilməsi, insanların öz yaşayış yerlərinə qayıtməsi, - hərçənd orada hər şey daşıldılmışdır, bütün həyata yenidən başlamaq lazımdır, - Azərbaycanın arazi bütünlüyünün təmin olunması məsələsinin həlli dir. Bunlar Cənubi Qafqaz regionuna aid olanlardır.

Cənubi Qafqazda üç respublika var - Gürcüstan, Ermənistan və Azərbaycan. Münasibətlərimiz çox yaxşı idi. Gürcüstənən yarım milyon azərbaycanlı yaşayır. Amma heç bir problem yoxdur. Nə bizim tərəfimizdən torpaq iddiası var, - hərçənd onlar Azərbaycanla həmsərhəd rayonlarda yaşayırlar, - nə də Gürcüstan tərəfindən. Biz öz aramızda qarşılıqlı münasibətləri saxlayıraq. Siz yəqin ki, bilirsiniz, hazırda Gürcüstanın iqtisadi vəziyyəti ağırdir. Biz əlimizdən golən köməyi Gürcüstəndən əsirgəmirik. Hərçənd bizim də çox problemlərimiz var. Rusiya şimal qonşumuzdur. Hazırda Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Lakin bununla yanaşı, onlar Ermənistana gizlincə bir milyard dollarlıq silah və hərbi texnika vermişlər. Məgər belə şey olarmı? Azərbaycan və Ermənistan MDB-nin tərkibindədir. Üstəlik, Rusiya münaqişəni dinciliklə həll etmək üçün ATƏT-in Minsk qrupunun həmsədridir. Rusiya isə Ermənistana gizlincə bir milyard dollarlıq silah göndərir. Nə üçün? Münaqişəni ləğv etmək üçün, yoxsa başqa bir şey üçün? Bizim ərazimizdə heç bir ölkənin hərbi bazaları yoxdur. Ermənistanda isə Rusyanın hərbi bazaları var. Bu bir yana, son bir ildə onlar orada qüvvələri artırır, ən yeni C-300 raketləri, ən yeni MİQ-29 təyyarələri göndərmişlər. Yəni bu kiçik torpaqda o qədər silah yerləşdirmişlər. Mən Rusiya

rəhbərlərindən soruşuram, bu nə üçündür, nəyə görədir? Amma buna qənaatbəxş cavab ala bilmirəm. Regionumuzun xüsusiyyəti, bax, belədir.

Türkiyə ilə çox yaxşı münasibətlərimiz var. Ənənəvi olaraq, tarixən yaxşı münasibətlərimiz olub, indi çox yaxşı münasibətlərimiz var. Aramızda yaxşı əməkə dövriyyəsi mövcuddur və Türkiyəni özümüza dost ölkə bilirik.

Iran canub qonşumuzdur, orada çoxlu azərbaycanlı yaşayır. Biz İranla tarixən çox sıx bağlıyız. İranla çox yaxşı münasibətlər, dostluq münasibətləri olmasına istəyirik. Aramızda böyük əməkə dövriyyəsi var, ticarət gedir. İranla sorhədlərda gediş-gəliş rahatdır.

Orta Asiya ölkələri ilə münasibətlərimiz yaxşıdır. Hazırda Xəzər dənizi çox böyük probleme çəvirlimədir. Ona görə ki, biz - Azərbaycan - dənizin dərinliyindən neft və qaz çıxarmağa həلا 50 il əvvəl, Sovetlər İttifaqının dövründə başlamışıq. Biz böyük təcrübəyə malikik. Geoloqlarımız dənizdə çoxlu neft və qaz yataqları aşkarla çıxarmışlar. Ona görə də biz Qərb ölkələri ilə, Amerika Birleşmiş Ştatlarının, İngiltərənin şirkətləri, Almanıyanın "Bibel" adlanan çox böyük bir şirkəti ilə bir çox müqavilələr bağlanmış, Hollandiyanın "Sell" şirkəti burada fəal işləyir, çox böyük imkanlara malikdir, Belçika, İtaliya şirkətləri. Hətta İspaniya şirkətləri, Fransanın "Total", "Elf akten" kimi iri şirkətləri, Norveçin "Statoy" şirkəti işləyir. Bir sözələ, biz Xəzər dənizinin imkanlarını dünya üçün açmışıq. Çünkü burada zəngin neft və qaz yataqları var. Biz Gürcüstənən ərazisi ilə Qara dəniz sahilinə neft kəməri çəkmışık. Biz artıq bu boru kəməri ilə neft ixrac edirik. Gələcəkdə ildə təqrirben 50-60 milyon ton neft ixrac etmək üçün bu yaxınlarda Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işinəsına dair çox iri müqavilə imzaladıq. Bizi bu da bütün ölkələrlə birləşdirir.

Lakin Xəzər dənizinin o tayında Qazaxistan, Türkmenistan da neft və qaz hasilatı ilə məşğuldurlar. Xəzər dənizi hələ Sovetlər İttifaqının dövründə sektorlara bölünmüdü. Dogrudur, indi bəziləri buna etiraz edirlər, Xəzər dənizinin statusu haqqında mübahisələr gedir - problemlərimizdən biri də budur. Mən suallarınıza cavab verməyə çalışdım.

Düşünlürəm ki, ayın 7-də keçiriləcək seçkilər barədə sizə ətraflı danışmışlar. Əmin ola bilərsiniz ki, ayın 7-də seçkilərin ən yüksək səviyyədə keçməsi üçün hər şey edilmişdir və ediləcəkdir. Yəqin ki, onlar hər şeyi söyləmişlər. Mən təkrar etməyəcəyəm. Sağ olun.

**İndulis Berzin:** Mütləq gələcəyəm. Sağ olun.

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin beynəlxalq  
təşkilatların nümayəndələrini qəbul edərkən söhbətindən**

**Heydər Əliyev:** Hörmətli qonaqlar, mən siz Azərbaycanda salamlayıram. Azərbaycanda, bəlkə də, müxtalif ölkələrin parlamentlərinin üzvləri, yaxud da səfərləri bu qədər birlikdə olma-ruşlardır. Mən görürəm ki, Avropada bizim ölkəmizə, xalqımıza diqqət get-geda artır. Güman edirəm ki, qayğı da artır. Ona görə mən sizinlə görüşümündən çox məmənunam. Ayndır, siz nə məqsədə gəlmisiniz. Biz bu barədə sizinlə əvvəller də görüşmişdik. Keçən dəfə görüşsəndə belə fikr gəlmidi ki, bir də görüşəcəyik. İndi vaxt gəlib catıbdır. Siz Azərbaycandasınız. Biz də sizin gəlininizi əlaqədar və ümumiyyətə, parlamentə təkrar seçkilərin keçirilməsi ilə əlaqədar çox işlər görmüşük. Güman edirəm ki, sabah bu işlərin nəticəsini müşahidə edə biləcəksiniz. Buyurun, sizi dinləvərim.

**Paula Kokkonen:** Cənab prezident, bizi qəbul etdiyinizə görə çox şər olun. Mən təsəssüf edirəm ki, keçən dəfə, dekabr ayında burada olarkən sonuncu görüşə qatılıbilməmişdim. Amma yenidən Azərbaycana gəlməyindən çox mammunam. Burada həmkarlarımızla birlikdə olmağımızdan, görüşməyimizdən çox sadıq. Biz söhbət edəndə bir-birimizə söylədik ki, Azərbaycan sənki "Nokia" mobil telefonuna bənzeyir. Adamları burada bir-biri ilə əlaşasını hərləşdirir.

Cənab prezident, biz doğrudan da onu müşahidə etmişik ki, takrar seçkilərin keçirilməsi irəliyə doğru bir addımdır, inkişafdır. Biz Azərbaycanın bu addımlarını dəstəkləmək və qərbdə təsisatlarına integrasiyasını gücləndirmək məqsədi ilə Sizin ölkənizə gəlmışik. Demokratiya quruculuğunu aməkdaşlıq deməkdir, həm dövlətlər arasında, həm də dövlətin özünüñ daxilində baş verən aməkdaşlıdır.

Cənab prezident, məlumatınız var - Siz hakimiyət orqanlarına lazımi göstərişlər vermisiniz ki, seçkilərdə saxtakarlıq olmasın, hər şey açıq-aydın, şəffaf şəraitdə keçsin. Biliyik ki, bəla bir göstərişi cənab Pənahov da müvafiq orqanlarına veribdir. Biz yenə də narahatlıq, ehtiyat edirik ki, bəlkə yənə də müəyyən catışmazlıqlar ola bilər.

*Andreas Gross (Avrope Şurası Parlament Assambleyasının Seçikleri Müşahidə üzrə Xüsusi Komitəsinin sədri):* Cənab prezident, bizim üçün vaxt ayırdığınızda görə mən da Siza minnətdarlığımı bildirmək istəyirəm. Heç olmasa, seçki dairələrinin bir qismində təkrar seçkilərin keçirilməsi barədə qərarın qəbul olunmasına biz xoş məramla atılmış və tərəqqiyə doğru addım kimi qiymətləndirdi. Belə bir addumin atılmasında bizim də iştirakımız ona yönəlmışdı ki, cəmiyyətdə olan qüvvələr arasında qarşılıqlı inamın möhkəmləndirilməsinə doğru addımlar ataq, yardım edək. Amma bu qısa müddətdəki müşahidələrimiz belə qanəata gəlməyə bizi sövq edir ki, cəmiyyətdə gözlədiyimiz inamın yaranmasına tam nail olmaq mümkün olmayıbdır. Cənab prezident, ona görə də man Siza belə bir suallı müraciət etmək istəyirəm. Siz bunu necə izah edərdiniz ki, seçkiyə bir gün qalsada, cəmiyyətdə qüvvələr arasında qarşılıqlı inamın yaradılmasına çox da nail olmaq mümkün olmamışdır.

**Heydər Əliyev:** Mən bunu anlamırıam. Fikrinizi bir az daqıqlaşdırın.

*Andreas Gross:* Belə mühüm tədbirlər qarşılaşan ölkələrdə, adəton, seçkinin keçirilməsinin təzahürleri olan ictimalı debatların aparılmasının, təbliğatının təşkil ediləşməsinin əlamətləri görü-

nür. Belə günləri yaşayan ölkələrdə, adətən, insanlar bazar günü seçkiyə gedib səs vermek əhval-hüriyyəsinə köklənmış olurlar. Demokratiya üçün ən təhlükəli hal nə müxalifətdir, nə də başqa fikirdə olmaqdır. Demokratiya üçün ən təhlükəli hal etinəsizliyidir.

Bizim nümayəndələrimizin bir qismi artıq iki həftədir, bir qismi isə bir həftədir Azərbaycandadırlar. Biz burada ictimaiyyət arasında seçkilarla əlaqədər qızığın fəallığının olduğunu görmürük. Düzdür, bəzi partiyalar bu seçkilərdə iştirak edir, digərləri isə iştirak etmirlər. Baxma-yaraq ki, onların iştirak etməsi üçün biz də müəyyən cəhdər göstərdik, bu prosesə töhfə verməyə çalışdıq. Bəzi partiyalarda isə bütün bu prosesin özüne inam qalmayıbdır, azdır. Sualım ondan ibarətdir ki, Sizca, ölkədə baş verən bu proseslərə ictimaiyyətdə və siyasi partiyalarda inam, etibar na üçün daha çox olmadı?

**Heydər Əliyev:** İndi başa düşdüm. Birincisi, mən bilmirəm siz nəyi nəzərdə tutursunuz? Burada ayın 7-də bütün respublika üzrə seçki keçirilmir, sadəcə, ayrı-ayrı dairələrdə, 11 dairədə seçki keçirilir. Siz bilirsiniz, seçkinin qanunu onu tələb edir ki, ümumi seçimlərdə iştirak edən partiyalar, yaxud da fərdi namızadalar öz təbligat işlərini qururlar və aparırlar. Bunun üçün onlar külliəvi informasiya vasitələrinən istifadə edirlər. Bir də dairələrin çərçivəsində öz işlərini aparırlar. Mən hesab edirəm ki, bu işlər gedir. Amma ümumi respublika miqyasında bunu müşahidə etmək bir az catdır.

Çünkü bu, birincisi, majoritar princip açısından dairalarda keçirilen seçeneklerdir. Mana verilen məlumatla görə, hər bir dairədə həm lazımi təşkilatlı iş aparılıbdu, həm də namızadalar öz seçiciləri ilə görüşlər keçiriblər və seçilmək üçün lazımi tədbirlər görüblər. 11 dairədə orta hesabla bir yera 8 namızad vardır. Demək, bunun özü insanların fəaliyətini göstərir. Burada etinasiyalı haqqında danışmağa əsas yoxdur. Mən bəzən baxıram, namızadlar bizim televiziya vasitəsilə da çıxış edirler. Onlar dövlət televiziyanından pulsuz istifadə edirlər. Özal televiziyalarda isə yaqın ki, müəyyən pul verir və çıxış edirlər. Mən görürəm, özal televiziyanın nümayəndələri burada oturublarsa, onları da bilirlər ki, çıxışlar olur. Bir də deyirəm, bu, ümumxalq seçkiləri deyil, bu, ayn-ayrı dairalarda ayn-ayrı namızadların seçilməsi üçün aparılan işdir. Bu işi isə birinci növbədə, seçilmək üçün namızadlığını vermiş insanlar özləri aparırlar. Seçki dairələri isə onlara şərait yaradır. Dövlət, icra organları bu işlərə qarşı bilməz və bir daha göstəriş vermişik ki, qarışmasının.

Mən ikinci tərəfi başa düşürəm, siz nə demək istəyirsiniz. Bu da ondan ibarətdir ki, partiyaların bəziləri bu şəkida iştirak etməkdən imtina ediblər. Məsələn, onlardan Müsavat Partiyası əvvəldən şəkilərdə iştirak etməkdən imtina edibdir. Milli İstiqlal Partiyası, - mən görürəm, bizim qəzeltdən yazarlar, özəl televiziyyada hər gün verilişlər verilir, - bir gün deyirlər ki, biz seçkiyə gedirik. o bir gün deyirlər, getmirik.

Mən bildiyimə görə, hər halda mətbuatdan aldığım məlumatla görə, onlar nəhayət, partiyaların üzvlərinə salahiyət veriblər ki, kim istəyir seçilsin. Milli İstiqlal Partiyasının biza məlum olan bir çox faalları galib dairələrdə arıza veriblər, imza yığıblar, qeydiyyatdan keçiblər və seçilmək üçün çox işlər aparıblar. Ancaq ayın 4-də onlardan bəziləri dairələrə müraciət ediblər ki, seçkidən imtinan edirlər. Ancaq hamısı yox. Milli İstiqlal Partiyasının 6 nəfər nümayəndəsi seçimlərdə iştirak edir, Xalq Cəbhəsi Partiyasından 4 nəfər, Yurdaş Partiyasından 1 nəfər iştirak edir. Bir nəfər Sosial Demokrat Partiyasından iştirak edir. Mən müxalifat partiyalarını deyirəm. Anma partiyalar var ki, onlar orta mövqədədirlər, nə müxalifatdırılardır, nə də iqtidarda. Onların da nümayəndələri iştirak edirlər. Biz hansısa partiyani məcbur edə bilmərik ki, daha çox naməzəd verin.

Məsələn, Milli İstiqlal Partiyasının çox tanınmış, hörmətli rəhbərlərindən biri Şadman Hüseynov 7-ci dairədə əriza verib, imza toplayıb, qeydə alınmışdır. Hətta plakatlarını göttürmişdi ki, istifadə etsin. Ayn 4-də galib deyib ki, bizim partiya qarar çıxarıbdır, mən namizədləyimi geri götürürləm. Soruşurlar ki, nə üçün? Deyir ki, partiya belə qarar çıxarıbdır. Mən bunu ayn 4-də axşam eşidən çox təsəffüs etdim. Çünkü o şəxs dörd il Avropa Şurasında bizim namizədləyimiz dövrümüzdən indiyə qədər, Azərbaycan nümayəndə heyətinin üzvü olubdur və özü də orada çox fəal işləyibdir. Amma indi biz ona nə təsir edə bilərik, nə də onu məcbur edə bilərik.

Ümumiyyətlə, bir çox namizədlər bitərəfdirlər, heç bir partiyaya daxil deyillər. Ancaq siz bilsiniz ki, Azərbaycanda partiyalar əhalinin bütün hissəsini təmsil etmirlər. Əhalinin əksəriyyəti bitərəfdir. Heç bir partiyaya daxil deyil və heç bir partiya ilə də əlaqəsi yoxdur. Deputatlıq namizədlərdən 49-u bitərəfdir. Yəni, biz bu məsələləri tənzimləyə bilmərik. Ona görə mən hesab etmirmək ki, əhalidə etinasiqliq vardır.

Bir şeyi də nəzər almaq lazımdır ki, əsas seçki keçirilən zaman bir neçə ay ölkə üzrə ümumi təbliğat apañılır. Partiyalar öz təbliğatını aparı, müstəqil deputatlar öz təbliğatını aparı. Bu, əhalinin demək olar ki, əksər hissəsini əhatə edir. Amma indi tutaq ki, Yasamal rayonundakı 7 nömrəli dairədə beşaltı namizəd vardır. Orada, yaxud Xətai rayonunda, Sabunçu rayonunda - mən Bakım götürürüm - seçkinin keçirilməsinə heç kəsin maraqlı yoxdur. Bizdə 100 majoritar dairə var. Biri var ki, noyabrın 5-dəki kimi onların hamisində seçki keçirilsin, biri də var ki, 11 dairədə keçirilsin. Təbiidir, sonuncusunu ümumirespublika probleminə çevrilə bilmez. Ona görə, ola bilər, hansısa rayonda hansı dairədə seçki keçiriləcəyindən heç xəbərləri də yoxdur. Ancaq mənə verilən məlumatdan bilirəm ki, namizədlər çox fəal iş aparırlar. Bəziləri də, dediyim kimi, əvvəl namizədləyini veriblər, qeydiyyatdan keçiblər, sonra namizədləyini geri götürüb'lər. Bu halda da heç bir şey etnək mümkün deyildir.

**Paula Kokkonen:** Cənab prezident, icazə verin, öncə sözü səfirlərə verim, sonra Avropa Şurasında Azərbaycan üzrə məruzəçiyyət söz verəm.

**Pyro Erkole Ago (Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" monitoring qrupunun rəhbəri, Avropa Şurasında İtalyanın sahibi):** Cənab prezident, mən də Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" monitoring qrupu adından, səfirlərin təmsilçisi kimi Sizin rümuraciot edim. Olduqca məmənunam ki, biz Avropa Şurasının Nazirlər Komitəsinin nümayəndə heyətinin, ATƏT və Avropa Şurasının Parlament Assambleyanının nümayəndə heyətlərinin birgə əməkdaşlıq edərək, bu seçimləri müşahidə etməsini görüürük.

Ötan ilin iyun ayında, - o vaxt İtalya Avropa Şurası Nazirlər Komitəsinin sədri vəzifəsinə daşıyırı, - ölkəmizin naziri ilə Sizin regionu ziyarət etdi. Məqsədimiz regiondakı vəziyyətlə əlaqədar, məxsusi olaraq Azərbaycanın və Ermənistanın Avropa Şurasına qəbul edilməsi ilə bağlı AŞPA-ya məruzə hazırlamaq idi.

Cənab prezident, bildiyiniz kimi, İtalya Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi vaxt Azərbaycanın və Ermənistanın tezliklə Avropa Şurasına qəbul olunmaları üçün əlindən galən səyələr göstərdi. Lakin Azərbaycanda noyabrın 5-də keçirilmiş seçimlərin yekunu qənaətbəş olmadığına görə, Avropa Şurasında aparan müzakirələrdə belə nəticəyə gəlindi ki, həmin əlkələrin Avropa Şurasına qəbul edilməsi iki mərhələdə həyata keçirilsin. Nazirlər Komitəsinin sonuncu iclasında qərar verildi ki, Avropa Şurasına qəbul olunmaq üçün hər iki əlkəyə dəvət göndərilsin və bu dəvət yanvar ayında imzalanma mərasimi ilə rəsmiləşdirilsin.

Bu qərar rəsmiləşdirmək üçün 13 əlkənin təmsilçilərindən ibarət monitorinq qrupu yaradıldı və həmin qrupun rəhbəri mənəm. Məqsədimiz bu əlkəni ziyarət edərk, buradakı vəziyyətlə əlaqədar məruzə hazırlamaq və yanvar ayının 17-də Nazirlər Komitəsinin iclasında onlara tövsiyə verməkdir. Əgər hər şey qaydasında getsə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun pozitiv rəyini alsaq, onlar təkrar seçimlərin yaxşı keçməsi barədə rəy versələr. onda biz Avropa Şurasının Nazirlər Komitəsinə tövsiyə edəcəyik ki, yanvar ayının sonuncu iclasında AŞPA-nın iclasında Azərbaycanın və Ermənistanın AŞ-ya qəbulunu rəsmi suradət təsdiqləsinlər.

Cənab prezident, onu da bildirmək istiyərim ki, Sizin hökumətinizin təmsilçisi canab Araz Əzimov Strasburqa galərk, bizimlə və canab Qross ilə, habelə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbərləri ilə görüşlər keçirdi. Həmin görüşlər nəticəsində biz ümumi məsləhətləşmələrdən sonra belə qənaətə gəldik ki, Azərbaycan hökuməti 5 noyabr seçimlərindən sonra müsyəyan çatışmazlıqların aradan qaldırılması üçün lazımi addımlar atıbdir. Ona görə qərara alıq ki, bələ bir nümayəndə heyəti ilə Azərbaycana golək. Lakin eyni zamanda canab Qrossun dediyi kimi, bizdə hələ də bəzəi narahatlılıqlar qalmadıq.

Sübhəsiz, biz istərdik ki, seçimlərdə bütün müxalifət partiyaları iştirak etsinlər. Bəzəi müxalifət partiyalarının seçimlərdə iştirak etməməsi ilə əlaqədar Sizin verdiyiniz izahati nəzərə alıñ. Ola bilər ki, bu partiyalar parlament seçimlərində iştirak etməməyi özlərinin strategiyalarının təkib hissəsi sayırlar.

Biz Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri ilə keçirdiyimiz görüşdən razı qalmışıq. Qənaətbəş məlumat almışıq ki, 11 dairənin hər birində, heç olmasa, bir müxalifət nümayəndəsi irali sürüldür. Yəni müxalifət nümayəndələri də iştirak edirlər. Bu da plüralizmin göstəricisidir. Amma bununla bərabər, hesab edirik ki, gərək seçimlər sərbəst, azad, ədalətli olsun və noyabrın 5-də müşahidə edilmiş ciddi çatışmazlıqlar bu dəfə olmasın.

Bildirmək istiyərəm ki, onu da məmənunyyatla qəbul etdi ki, bütün Azərbaycan cəmiyyəti. o cümlədən də müxalifət partiyalarının təmsilçiləri Azərbaycanın Avropa Şurasına qəbul olunması ni ali məqsəd hesab edirlər. Onlar da Azərbaycanın Avropa Şurasına qəbul olunmasını istayırlar. Ona görə hesab edirik ki, bu məsələ, yəni Azərbaycanın Avropa Şurasına qəbul olunması bütün cəmiyyətin arzusu və istayıridir.

Bizdə olan digər narahatlılıq əhalinin seçimlərdə iştirakı məsələsidir. Başqa sözə desək, narahatlılığım var, ola bilsin ki, 25 faizlik kvorum olmasın. Əgər belə olarsa, yəni müsyəyan dairələrdə seçimlərin 25 faizi səsvermədə iştirak etməsə, o zaman həmin dairələrdə seçimlərin nəticələri ləğv olunmalıdır.

Bir daha dəmək istiyərəm ki, ümidivariq ki, Avropa Şurasının ATƏT-in Parlament Assambleyanının burada olan nümayəndələrinin təsdiqindən sonra, yəni müşahidəçilərin rəylərini aldıqdan sonra, qismən də olsa, müxalifətin də bu seçimlərdə iştirak etməsi nəzərə alınmaqla, Azərbaycanın Avropa Şurasına qəbul olunması barədə müsbət tövsiyə verə biləcəyik. Xüsusü bildirirəm ki, Azərbaycanın Avropa Şurasına qəbulunu təmin etmək hazırda qarşımızda duran məqsəd olsada, bu, yalnız başlangıç nöqtədir. Yəni Azərbaycan ilə Avropa Şurası arasındakı əməkdaşlığın başlangıcıdır. Ümidivariq ki, bu əməkdaşlıq nəticəsində Avropa Şurasının təcrübəsi ilə Azərbaycanda demokratiyanın daha da dərinləşməsi üçün birgə səyər qoyacaq və buna nail ola biləcəyik.

Bir daha bəyan etmək istiyərəm ki, Sizin hökumətiniz əməkdaşlıq xəttini yaxşı qoruyub saxlamışdır.

**Heydər Əliyev:** Hərəmatli canab safir, təşəkkür edirəm. Azərbaycanın Avropa Şurasına daxil olmaq prosesi haqqında, ölkənin Avropa Şurasına sədrlilik etdiyi zaman görülən işlər haqqında verdiyiniz geniş məlumat mən çox məmənun edir. Hərçənd, biz hesab edirik ki, həmin prosesda ayn-ayn komitələrdə, komissiyalarda Azərbaycana qarşı qeyri-adalətli fikirlər də söylənilibdir. Biz nöqsanlarınız haqqında adalatlı sözlərin hamisini qəbul edirik. Ancaq adalatlı fikirlər, tabiidir ki, bizi narahat edir və bunları qəbul edə bilərik. Bütün bu proses zamanı biz bildirmişik və bu gün də bildiririk ki, Azərbaycan Avropa Şurasına daxil olmaq istəyir. Siz də deyirsiniz ki, istəyirsiniz, Azərbaycan Avropa Şurasına qəbul olunsun. Azərbaycan bu müddədə, namızadlık dövründə də Avropa Şurasına daxil olmaq istəyini daim stübt edibdir.

Biz yaxşı bilirik ki, Avropa Şurasının əsas prinsipi demokratiyadır. Azərbaycanda biz demokratik quruluş yaradıq, ölkəmizdə demokratik, dünyayı, hüquqi dövlət qurulur. Bütün sahələrdə islahatlar aparılır. Söz azadlığı, mətbuat azadlığı tamamilə təmin olunubdur. Vicdan azadlığı, milli mənsubiyyətindən, irqindən asılı olmayaq, Azərbaycanda insanların bərabər hüquqa malik olması da təmin edilibdir. Tabiidir ki, seçkilər də bu demokratiya prosesinin bir hissəsidir. Əgər biz Avropa Şurasına daxil olmaq istəyiriksa, demək, çalışırıq və çalışırıq ki, Avropa Şurasının əsas prinsiplərinin hamisina riayat edə bilək. Bu işdə nəsa alınır, nəsa alınır.

Siz özünüz buyurdunuz ki, Avropa Şurasına daxil olmaq iki mərhələdir. Daxil olmaq istəyi ilə yanış, biz eyni zamanda öz məsuliyyətimizi hiss edirik. Bu vasıtla demokratiya tacribəsini daha da yaxşı mənimsemək, demokratik quruluş prosesini daha da surətə inkişaf etdirmək istəyirik.

Tabiidir ki, 5 noyabr seçkilərində nöqsanlar olubdur. O nöqsanlara görə də Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi 11 dairədə seçkilərin natiçələrin etibarsız hesab edibdir. Amma bütünlükdə seçkilər mənfi qiymət vermek doğru deyildir. Mən bununla heç də razı ola biləməm. Əgər siz hesab edirsinizsə ki, mütləq müxalifatdən çox adam olmalıdır - onlar nə qədər səs toplayıblar, o qədər də yer alıblar. Amma bəzi müxalifət partiyaları istəyirler ki, dövlətə, hökumətə, iqtidara öz istəklərini diqta etsinlər və bunların həyata keçirilməsinə nail olsunlar. Məhz ona görə də indi bəzi partiyalar cürcəcür manevrlər edirlər.

**Səbəbi nədir?** Yəni Azərbaycanda seçkilər baş tutmasın, Azərbaycanın parlamenti legitim olmasın, filan. Bu məqsədlərə nail olmaq istəyirler. Son illərdə böyük çətinliklə əldə etdiyimiz icimai-siyasi sabitliyi pozmaq və bundan da şəxsi məqsədləri üçün istifadə etmək istəyirler. Kim mane olur ki, onların hərəsi 11 dairədə 2-3 namızad rəlli stürsün. Özü də bilirlər ki, bu 11 dairədə keçirilən seçkilər xüsusi nəzarət altında olacaqdır. Belə xüsusi nəzarət altında olan seçkilərdə iştirak etmək lazımdır. Amma onlar bunu da etmirlər. Mən hələ o tərəfini demirəm ki, onlar özlərinə inanırlar. Siz nəhəq elə düşünürsünüz ki, onların hər biri dedikləri qədər sosial bazaya malikdirlər.

Cənab safir, siz deyirsiniz ki, bu məsələni, yəni Azərbaycanla Ermenistanın qəbul olunmasını təxir salındınız. Biz də bunu qəbul etdik. Bunun əleyhinə çıxmaga hüququmuz yoxdur. İxtiyar sizin olınızdır. İndi 11 dairədə seçkilər keçirmək üçün mənənə verilən məlumatə görə, həkimiyət organları, Mərkəzi Seçki Komissiyası tərəfindən və dairə seçki komissiyaları tərəfindən lazımlı işlər görülləbdür. Siz də - yüksək səviyyəli səfirlər, çox tacribəli parlament üzvüleri buna nəzarət etməyə gəlmisiniz. Cox gözəl. Nəzarət edin, ondan sonra nəticə çıxarıın. Amma əvvəlcədən fikir demək ki, bu belədir, bu belə deyil - mən bunu anlaya bilmirəm. Bizim müvafiq orqanlar bu barədə allərindən galəni ediblər.

Siz dediniz ki, seçkilərin iştirakı 25 faiz olmalıdır. Qanunda da belə yazılıbdır. Tabiidir

ki, əgər seçicilərin 25 faizi seçkiyə gəlməsə, onda seçki etibarlı hesab oluna bilməz. Əgər düşünürsünüzsü ki, biz belə yola gedə bilərik, onda mən çox narahat oluram. Sizin bizim haqqımızda nə qədər manfi fikirləriniz vardır!

Bir sözlə, nə cür istayırsınız, o cür də nəzarət edin. Ancaq adalətli, obyektiv olun və müxalifətin dediklərinin hamisini, necə deyərlər, son həqiqət kimi qəbul etməyin.

**Paula Kokkonen:** Cənab prezident, sağ olun. İcaza verin, Azərbaycan üzrə məruzəçi də çıxış etsin.

**Heydər Əliyev:** Buyursun, buyursun. Bilirəm ki, o, məruzəçidir və deyir ki, hər şey ondan asılıdır.

**Gilyermo Martinez Kasan (Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsində məruzəçi, İspaniya parlamentinin üzvü):** Cənab prezident, hər şey Sizin olmazdır. Sizdən asılıdır. Həqiqi və sabit demokratiya quruluşu hamının işidir. Bu, həm hökumətin, həm də müxalifətin vəzifəsidir. Ona görə də hesab etdik ki, bütün müxalifət partiyalarının bu seçkilərdə iştirakı vacib idi, lazım idi. Baxmayaq ki, onların bir sıra narahatçılıqları və iddiaları, tələbləri vardır.

Biz o tələbləri legitim tələblər hesab edirik. Düşünürük ki, demokratik bir cəmiyyətdə qararlar hüquqi dövlət çərçivəsində, qanunun aliliyi şəraitində qəbul olunmalıdır. Hesab edirik ki, cəmiyyətdə demokratianın qurulması, onun daha də dərin kök atması legitim strukturlar və qanun çərçivəsində, parlament tərəfindən formalşdırılmalıdır. Çünkü biz hesab edirik ki, siyasi partiyalar parlamentdə müzakirələrə və debatlarda iştirak etməyəndə, təmsil olunmuyandır. Bu, ona səvg edir ki, qeyri-qanuni hesab etdiyimiz fealiyyətlə müşğul olmağa başlısalılar. Cəmiyyətdə istəklərinə qeyri-qanuni vəsaitlərlə nail olmağa soy göstərsinlər. Bu də son natiçədə ona gətirib çıxarı ki, cəmiyyətdə sabitlik pozulur. Azərbaycanda bunun baş verməsinə yol vermək olmaz. Biz Avropa Şurasının üzvü olan heç bir ölkəyə imkan vermayacaq, şərait yaratmayacaq ki. Azərbaycanda hər hansı dəyişikliklərə sabitliyin pozulması vəsatisilə nail olmağa can atısın.

Cənab prezident, çox ümidi var olduğumuzu bildirmək istəyirik ki, iki gündən sonra galəcəyimiz qənaat ondan ibarət olacaqdır ki, Azərbaycan demokratiya məktəbi hesab etdiyimiz Avropa Şurasının üzv qəbul oluna və o dəyərlərdən bəhərlənə biləcəkdir.

Cənab prezident, xərfləyirsinizsa, keçən dəfəki görüşümüzde Siza bunu söyləmişdim. Mən Avropa Şurası Parlament Assambleyasında fealiyyət göstərən həmkarlarıma bu dəfə də tövsiyə edəcəyəm ki, Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı prosesini ciddi monitoring altında saxlaşasınlar. Beləliklə, Sizin məxsus olduğunuz Avropa ilə öz ölkəniz arasında olan münasibətlərə vəsaitçilərlə və yaxud hər hansı çətinliklərə qarşılaşmayışasınız.

Cənab prezident, qarışdan galən illər ərzində biz həm Azərbaycan iqtidarı ilə, həm də müxalifəti ilə bəzən lazımlı ola biləcək sərt tədbirlərin hayata keçirilməsi üçün müzakirələr aparacaqıq. Bəzən ağırlı qararların qəbul olunmasına ehtiyac duyulacaqdır. Amma bu qararlar cəmiyyətinizin inkişafına xidmət etdiyi üçün onlara nail olmaq lazımlı galəcəkdir. Xahiş edirəm, bizi özünüzün dostu və həmkarı kimi hesab edəsiniz. Biz galəcəkdə də Sizinlə əməkdaşlıq etmək fikrindəyik və bunu səbirsizliklə gözləyirik.

**Hendrik Vagenmakers (Avropa Şurasında Hollandiyanın sahibi):** Cənab prezident, mən burada olmağımdan çox məmənunam və fürsətdən istifadə edərək, qonaqpərvərliyinə görə Siza təşəkkürümü bildirirəm.

Bir neçə gündür ki, mən Sizin ölkənizdəyəm. Latviyanın xarici işlər nazirinin müşayiət edən

nümayəndə heyatının tərkibində buraya gəlmişdim. Bilirsiniz ki, Latviya indi Nazirlər Komitəsinə sadrək edən ölkədir. Burada olduğum günlər ərzində Azərbaycan dövləti, xalqı barəsində bilgilərimi artırıbmış və daha çox məlumat toplamışam. Buraya gələndə özümüz Azərbaycan xalqının dostu sayırdıma, indi daha yaxın dostu hesab edirəm. Eyni zamanda hesab edirəm ki, təkrar seçkilərin nəticələri çox mühiümüdü. Ümidi varam ki, sabahki seçkilərin nəticələri azad, ədalətli keçirilmiş seçkilərin nəticələri olacaqdır.

Mən əməkdaşlığımızın çərçivəsini təkcə seçkilərlə möhdudlaşdırmaq istəməzdəm. Bunda da daha iraliya baxmaq istərdim. Səfir "Aqo" və cənab prezident, Sizin tərəfinizdən toxunulan əməkdaşlığımızın yalnız başlangıcı məsələsinə istinad etmək istəyirəm. Başqa sözə desək, söz əməllə səbüt olunmalıdır. Ona görə də lütfkarlıq göstərib, bəzi məsələləri bu nümayəndə heyatına da izah etseydiniz, Siza çox minnətdər olardım.

Cənab prezident, həm təmsil etdiyim hökumət üçün, həm mənim üçün, həm də burada iştirak edən nümayəndə heyati üçün çox əhəmiyyətli oları ki, Siz deyəsiniz, Azərbaycan Avropa Şurasının İnsan Hüquqları Komissiyası tərəfindən qaldırılmış və Azərbaycan üzrə mənzərəçi Klerfaytın məruzəsində qeyd olmuşdur və Sizin də razi olduğunuz öhdəliklərin həyata keçirilməsinə necə təmin edəcəksiniz? Mən xüsusilə siyasi məhbusların işinə yenidən baxmaq məsələsinə dair Azərbaycanın öz üzərinə götürdüyü öhdəliyi necə yerinə yetirəcəyi ilə maraqlanıram. Bu sualı verməyimin sabəbi odur ki, Hollandiyanın xarici işlər nazirinə parlamentdə belə sualı müraciət edirlər. Ona görə bu sualı cavab verilməsində mən ona yardımçı olmalyam. Təşkkür edirəm.

**Heydər Əliyev:** Cənab səfir, sağ olun. Siz bu suali keçən dəfə mənə vermişdiniz. Mən də sizə cavab verdim. Ona görə yenidən təkrar etməyə ehtiyac yoxdur. Amma ümumi olaraq, xüsusən bizim dostumuzun, Azərbaycan üzrə mənzərəçinin çıxışından sonra mənəndə belə bir fikir yarandı ki, siz bizi elə qorxudursunuz ki, biz düşüñürük, bəlkə bizim Avropa Şurasına girməyimiz heç lazımlı deyil! İndidən biza deyirsiniz ki, sizinlə sərt danişacaqıq, biz bunu edəcəyik, onu edəcəyik. Onda gərək biz fikirləşək. Biz indi müstaqil dövlətik. Avropa Şurası da beynəlxalq təşkilatdır. Biz daxil olmaq arzusunda olanda bu təşkilatın tələblərini öz üzərimizə götürürük. Ancaq indi siz bizi qorxudursunuz. Bilmirəm, bu, nə məqsəd daşıyır? İstəyirsiniz ki, biz qacaq? Amma biz qacaq deyiliyik. Qorxan da deyiliyik. Nə imkan var, onu edəcəyik.

Mən son 4-5 ayda gələn nümayəndə heyatlarından, o cümlədən sizdən demokratiya haqqında bir çox mühazirələr qulaq asıram. Mən başa düşürəm ki, siz hamınız demokratianın professorunuz. Amma biz də hələ birinci sinifdə deyilik. Əgər bizim demokratiya haqqında təsəvvürümüz olmasayıdı, demokratianın tarixini, onun na olduğunu bilməsəydik biz özümüzü getirib bu quşluşa bağlaya bilərdikmi? Sizin hər bir dəyərli tövsiyəninə mən məmənnüyyətlə qəbul edirəm. O cümlədən çalışacağam ki, demokratiya haqqında kitablar oxuyum, galim sizin səviyyəyə çatırm. Galib Sorbonna Universitetində doktorluq dissertasiyası müdafiə edəcəyim.

Mən sizinlə zarafat edirəm. Sizə bir söz deyə bilərəm ki, biz demokratiya yolu ilə gedirik və gedəcəyik - siz ya başqaşı istəsə də, istəməsə də. Amma demokratiya prosesdir. Demokratiyanın avvalı var, axın yoxdur. Mən hesab etmirəm ki, siz də demokratiya sahəsində dağın zirvəsinə çatmışınız. Biz sizə görə dağın otayındayık. Amma hələ siz də getməlisiniz. Biz çalışacaqıq ki, sizdən daha sürətlə gedək və ürəyimizi, əzələrimizi möhkəmlədəcəyik ki, sürətimiz artanda buna döza bilək. Amma buna tamam çata bilmərik. Çünkü bunun üçün zaman lazımdır. Ona görə golin, belə ümumi razılaşın ki, biz demokratiya ailəsindəyik. Amma hər ailədə hamı bir boyda deyildir.

İşə atanın, ananın sağı da eyni ağılda deyil və eyni təcrübəyə malik deyildir. Bildiyimizi edirik, bilmədiyimizi öyrənirik. Sizin tövsiyələriniz də biza xeyir verir.

**Paula Kokkonen:** Cənab prezident, heç də hesab etmirik ki, yalnız stolun bu tərəfində oturanlar haqqıqtı deyan adamlardır. Bizim ölkələrimizin bəziləri düzənlək ölkələridir, orada dağ da yoxdur ki, dağın çıxa bilək. Hesab edirəm ki, hamımızın bir məqsədi var - gözlərimizi açaraq və düşünərək bu xeyirxah işdə iştirak etmək.

Cənab prezident, görüsləmüzün bütün nümayəndə heyatları adından Siza bir daha təşəkkürümüzü bildirək, bir xahişimizi yetirmək istayırıq. Keçən dəfə biz Sizinlə seçkidiñ dərhal sonra, mətbuat konfransına gedəndən sonra görüşmüştük. Xahiş edirik, bu dəfə mümkünsün, bu işi tərsinə edək. Seçkidiñ sonra Sizin üçün müasib vaxtda, mətbuat konfransından əvvəl görüşək, fikirlərimizi birinci Siza bildirək. Başqa sözə, bizim fikirlərimiz barədə mətbuatdan, televiziyyadan yanlış məlumat almayısanız.

**Heydər Əliyev:** Bilirsiniz ki, ayın 8-də mənim işim çoxdur. Ayın 9-da Rusiyanın prezidenti cənab Putin buraya rəsmi səfər gəlir. Biz bir neçə sənəd üzərində işləyirik. Ona görə ayın 8-i mənim üçün çox gərgin gündür. Amma sizinlə qısa bir görüş keçirə bilərəm.

**Paula Kokkonen:** Cənab prezident, nümayəndə heyatlarının başçılarından ibarət kiçik bir qrupla görüşünüzə galəcəyik. Çox sağlam olun.

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa  
Şurası Parlament Assambleyasının sessiyasında çıxışı**  
Strasburq, 25 yanvar 2001-ci il

Hörmətli cənab sədr!

Hörmətli cənab Nazirlər Komitəsinin sədri!

Hörmətli cənab baş katib!

Hörmətli Parlament Assambleyası üzvləri!

Xanımlar və cənablar!

Bu gün biz mühüm tarixi anlar yaşayırıq. Vahid və bölünməz Avropanın tərkib hissəsi olan Azərbaycan Respublikası Avropanın mötəbər, nüfuzlu təşkilatına - Avropa Şurasına daxil olmuşdur.

Azərbaycan Respublikasının bu təşkilata daxil olmasında göstərdikləri dəstəyə görə Avropa Şurası Parlament Assambleyasının üzvlərinə və Avropa Şurasının üzvü olan dövlətlərə Azərbaycan xalqı adından minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, Ermənistandan da Avropa Şurasına qəbul olunması münasibatla prezident Koçaryanı təbrik edirəm.

Hörmətli deputatlar!

1991-ci ildə müstəqillik qazanmış Azərbaycan XX əsrin son on ilində özünün suverenliyi uğrunda, xalqının azadlığı, xoşbəxtliyi və tərəqqisi uğrunda qanlı-qadalı, ağır mübarizələrdən keçmişdir. Bu illər dövlətçiliyimizin təşəkkülü yolunda mürəkkəb və çətin illər olmuşdur.

Qısa müddət ərzində biz ölkədə asayışı və qanuni hakimiyyəti bərqərar etməyə, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmağa, şəxsiyyətin təhlükəsizliyinə təminat yaratmağa, sabitliyi təmin etməyə, demokratik əsasların inkişaf etdirilməsi və iqtisadiyyatın canlanılması üçün quruculuq işinə başlamağa nail olmuşuq.

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, suveren hüququndan istifadə edərək 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etmişdir. Bu sənəd demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuş və onun inkişafının yollarını müyyəyət etmişdir.

Ötən illər ərzində Azərbaycan xalqı iki dəfə respublikanın prezidentini və ölkənin parlamenti - Milli Məclisi seçmişdir. Azərbaycanda həmçinin bələdiyyə seçkiləri keçirilmişdir. Avropa Şurası ekspertlərinin etiraf etdiklərinə görə, seçki qanunlarımız ədalətli və azad seçkilərin beynəlxalq standartlarına tam uyğundur.

Bəli, nöqsanlar və pozuntular da olmuşdur. Lakin seçkidən-seçkiyə bunların sayı azalar. Nöqsanların aradan qaldırılması üçün dövlət qətiyyəti tədbirlər görülür. Biz beynəlxalq təşkilatları, ilk növbədə Avropa Şurasının və ATƏT-in bu sahədə köməyini yüksək qiymətləndiririk və əməkdaşlığını davam etdirməyə hazırlıq.

Qanunverciliğin sahəsində əsaslı islahatlar aparılır. Azərbaycanın Konstitusiyası beynəlxalq hüququn üstünlüyü təminat verir. Biz inдиadək Avropa Şurasının 15 konvensiyasına qoşulmuşuq. Biz hələ Avropa Şurasının üzvü olmayanda da bu təşkilatın əsas

sənədlərinin müddələrini və standartlarını nəzərə alırdıq. Bu, ilk növbədə insan hüquqlarına dair Avropa Konvensiyasına və onun protokollarına aiddir.

Ölkəmizdə qəbul edilən qanunlar Avropa Şurası ekspertlərinin bilavasitə iştirakı ilə hazırlanır. Hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində qaldırılmış işin müstəqil və qarətsiz möhkəmə tərəfindən ədalətli və açıq şəkildə araşdırılmasına, hüquq müdafiəsinə təminat almışdır. Ölkədə çoxpartiyalı sistem fəaliyyət göstərir, siyasi plüralizm, söz və vicdan azadlığı, ažlıqların hüquq, qanun qarşısında bərabərlik və təqəsirsizlik prezumpsiyası təmin edilir.

Azərbaycanda Konstitusiya Möhkəməsi yaradılmış, ölüm hökmü lağv edilmiş, senzura aradan götürülmüş, möhkəmənin müstəqilliyi təmin olunmuşdur. Üçpilli möhkəmə sistemi yaradılmış, şəffaf prosedurlar asasında və beynəlxalq standartlara uyğun keçirilən şeçkilər yolu ilə həkimlər korpusu 60 faiz yeniləşdirilmişdir. İnsan hüquqlarının qorunmasına və müvafiq mexanizmlərin təkmilləşdirilməsinə dair dövlət programı həyata keçirilir.

2000-ci ilin iyununda mən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında fərman imzalamışam. Həmin fərmana əsasən, korrupsiyaya qarşı mübarizəyə dair qanun və dövlət programı hazırlanır.

Penitensiya sistemin islahatı uğurla aparılır. Məhbusların saxlanması şəraitini yaxşılaşdırmaq və Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş penitensiya müəssisələrin idarə olunmasını təkmilləşdirmək üçün tədbirlər görülür.

Mənim təşəbbüsümə son beş ildə 55 min şəxs barəsində amnistiya elan edilmişdir. Bundan əlavə, mən 2500-dək məhbusu əfv etmişəm. Onların arasında hüquq müdafiəsi təşkilatlarının, Avropa Şurası Parlament Assambleyası deputatlarının müraciəti ilə əfv olunanlar da vardır. Bu il yanvarın 16-da mən 9 minədək şəxs barəsində amnistiya elan olunmasına dair təşəbbüsə respublika parlamentinə müraciət etmişəm. Əhalinin ümumi sayına nisbətdə möhkəmənin sayına görə Azərbaycan Avropa ölkələrinin göstəricilərinə yaxınlaşır.

Biz bundan sonra da Azərbaycan xalqının və dövlətinin humanizm, insanpərvərlik idəallarına və prinsiplərinə, demokratiyaya, qanunun alılıyinə, insan hüquqlarına və əsas azadlıqlara hörmət bəslənilməsinə əsaslanan dəyərlərə sadıqlığını nümayiş etdirəcəyik.

Tam məsuliyyətlə bəyan edirəm ki, Azərbaycanda kütləvi informasiya vəsitsələrinin azadlığı və qeyri-hökumət təşkilatlarının sarbst fəaliyyəti təmin olunmuşdur. Biz gələcəkdə də bu sahələrdə qanunverciliyi təkmilləşdirmək və onun tətbiqi praktikasını yaxşılaşdırmaq niyyətindəyik.

Genişmiyəş islahatlar sayesində iqtisadiyyatda tənəzzül aradan qaldırılmışdır. Azərbaycanın iqtisadi strategiyası iqtisadi fəaliyyətin liberallaşdırılmasına, inhişarçılığın son qoymasına və özəl sektorun inkişafına əsaslanır. Azərbaycanda özəlləşdirmə prosesi gedir, torpaq islahatı aparılır. Makroiqtisadi göstəricilərin sabit artımı əldə edilmişdir. İnvestisiya prosesinin canlanması üçün əlverişli şərait yaradılmışdır.

Azərbaycan özünün coğrafi mövqeyindən, dünya miqyaslı coğrafi-strateji əhəmiyyətə malik olan təbii ehtiyatlarından və potensialından istifadə edərək bir çox dövlətlərlə əməkdaşlıq şəraitində böyük ipaş yoluñun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya ba-

zarlarına nəql edilməsi layihələrini səməralı suradə həyata keçirir.

Azərbaycan Avropa Birliyi ilə, Avropanın iqtisadi strukturları ilə fəal əməkdaşlıq edir. Hazırda bu təşkilatların köməyi sayəsində 120-dən çox milli və transregional layihələr həyata keçirilir.

Bu gün Azərbaycanın demokratik inkişaf prosesi dönməz xarakter alıbdır, azadlığın və qanunun alılıyinin möhkəm təminatı yaradılıbdır. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyavi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabər hüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlangıcıdır.

Bəyan edirəm ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə sadıqdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan hələ 2000-ci ilin iyunundan öz öhdəliklərini yerinə yetirməyə başlamışdır. Halbuki bu öhdəliklər təşkilata üzv qəbul olunduqdan sonra qüvvəyə minir.

Yuxarıda dediklərim Azərbaycanda həyata keçirdiyimiz müüm dəyişikliklərin yalnız bir hissəsidir. İslahatların aparılması, demokratik dəyişikliklərin həyata keçirilməsi prosesi təkamül xarakteri daşımalıdır. İslahatlar islahat xatirinə, yaxud da kiminsə xosuna gəlmək üçün keçirilməlidir. Bu iş düşünülmüş qaydada aparılmalıdır, cəmiyyət tərəfindən dərk olunmalı və qəbul edilməlidir. İslahatların məqsədi xalqın həyat səviyyəsinə getdikcə yaxşılaşdırmaqdır. Hər bir xalqın öz mentaliteti və mənəvi dəyərləri, ənənələri, milli xüsusiyyətləri vardır və bütün bunlar nəzərə alınmalıdır. Eyni zamanda beynəlxalq təcrübədən istifadə, beynəlxalq strukturların və tərəfdən dəstəyi də zəruridir.

Hörmətli deputatlar!

Tarixi yolların qovuşوغunda yerleşən ölkəmizin Avropa Şurasına qəbul olunması həm Azərbaycan üçün, həm də bu təşkilat üçün çox müüm hadisədir. Biz Ümməkavropa dəyərləri xəzinəsinə öz töhfələrimizi gətirməyə hazırlıq. Bu töhfələr həm Avropada demokratik sabitliyin möhkəmlənməsinə, həm də avropanıların Şərqi xalqlarının tarixi təleyini daha yaxşı və daha dərinəndə dərk etməsinə kömək edəcəkdir.

Bu, bir tərəfdən, qabaqcıl demokratik ideyaların, hüquqi baxışların yayılması, digər tərəfdən isə bütün xalqların milli-mənəvi xüsusiyyətlərinə hörmət bəsləniləşti üçün yaxşı zəmin olacaqdır. Mən bu mətbəətə təşkilatın gələcək inkişafı və möhkəmlənməsində öz ölkəməni xüsusi rolunu və məsuliyyətini bunda görürəm.

Azərbaycan qonşu dövlətlərdə də demokratianın inkişaf etməsində maraqlıdır. Zənnimizcə, bu, regional təhlükəsizliyin və sabitliyin təminatıdır. Hesab edirəm ki, təcavüzkar millətçilik ideologiyasının, milli təkəbbür hissini, qonşu dövlətlərə qarşı ərazi iddialarının hökm sürdüyü cəmiyyətdə demokratiya inkişaf edə biləz.

Bu gün qanunun və insan hüquqlarının alılıyi prinsipləri ilə yaşayan vahid Avropada münəaqişlər baş verir, suveren dövlətlərin əraziləri işgal olunur, etnik təmizləmə aparılır, dinc əhalı doğma yurd-yuvalarından qovulur. Təcavüzə razılışmaq, hüquqa zidd hərəkətlərin nəticələrini tanımaq, beynəlxalq birliyin vaxtında lazımı tədbirlər görməməsi faciələrə gətirib çıxarıır, suveren dövlətlərin dayaqlarını sarsıdır, humanitar fəlakətlərə səbəb olur.

Vahid Avropada ikili standartlara yol verilməməlidir. Bizim məkanımız bölünməzdir və

bütün münəaqişlərə eyni dərəcəda ciddi və principial münasibət göstəriləməlidir.

Azərbaycan Respublikası qonşu Ermənistandan genişməqyaslı hərbi təcavüzünün qurbanı olmuşdur. Ermənistən ərazimizin 20 faizini işgal edibdir və orada özünü hərbi gücünü artırmaqdadır. Ermənistən silahlı qüvvələri tərəfindən yurd-yuvasından qovulmuş bir milyon azərbaycanlı 8 ildən çoxdur ki, dözləməz şəraitdə, çadırlarda əzab-əziyyət içində yaşayır. Dünyanın heç bir yerində belə dəhşətli vəziyyət yoxdur. Amma təəssüflər olsun ki, dünya birlüyü bu faciəyə bigənədir.

Birləşmiş Millətlər Təşkilati Təhlükəsizlik Şurasının Azərbaycanın işgal edilmiş ərazi-lərinin qeyd-sərtəsiz və dərhal azad olunması barədə dörd qətnama qəbul etməsini baxmayaq, Ermənistən bu sənədlərin tələblərini yerinə yetirmir. Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münəaqışının aradan qaldırılması məsəlesi ilə 1992-ci ildən ATƏT-in Minsk gruppı məşğul olur, lakin onun faaliyyəti də hələ nəticə vermır.

Münəaqışını həll etmək üçün son vaxtlar Ermənistən prezidenti ilə Azərbaycan prezidenti arasında birbaşa görüşlər keçirilir, danışçılar aparılır. Bu danışçıların gedisiində biz münəaqışının sühə yolu ilə həlli üçün qarşılıqlı kompromislərin müxtəlif variantlarını müzakirə etmişik və edirik. Altı ildən çoxdur ki, biz atəşkəsə emal edirik. Lakin hələ də sühə əldə olunmayıbdır. Buna baxmayaraq, hesab edirəm ki, Azərbaycanın işgal olunmuş ərazilərinin azad edilməsi, beynəlxalq hüququn principlərinə və normalarına tam uyğun olaraq Dağlıq Qarabağ regionuna Azərbaycanın tərkibində ən yüksək dərəcəli özünüüdərəctəmə statusunun veriləməsi əsasında münəaqışının ədalətli həlli və Ermənistənla sühə əldə olunması üçün imkanları vardır.

Hörmətli deputatlar, mən çox məmənunam ki, bizim bu principial mövqeyimizi siz birmənəli dəstəkləməsiniz və Avropa Şurası Parlament Assambleyasının 1997-ci ildə qəbul etdiyi qətnamədə bu əzəxsini tapmışdır.

Hörmətli deputatlar, mən sizi və bütün dünya birliyini Ermənistən-Azərbaycan münəaqışının sühə yolu ilə həlli üçün səyləri qatıyyətla birləşdirməyə çağırıram. Bu, bizim hamimizə lazımdır. Çünkü Ermənistən-Azərbaycan münəaqışını həll etmədən və digər münəaqışlərə son qoymadan regionumuzda sülhə və təhlükəsizliyə nail olmaq mümkün deyildir.

Cənubi Qafqaz regionuna siyasi bütövlük və bitərəflik statusu verilməlidir. İndi artıq bütün Cənubi Qafqaz regionunun Avropa Şurasına daxil olması çox müüm amildir və bu, regionda münəaqışlərə son qoymasına, dövlətlər arasında münasibətlərin normallaşdırılmasına, beləliklə də Cənubi Qafqazda və Avropada təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət etməlidir.

Hörmətli deputatlar!

Biz fərqləri ziddiyyətə çevirməməli, əksinə, bu fərqlər içərisində bizi birləşdirən cəhətləri axtarıb tapmalı və onlara söykənməliyik. Biz müxtəlif xalqlar olsaq da, bir dildə - vahid Avropa dilində, azadlıq, demokratiya və qanun dilində danışırıq. Bizim gücümüz bundadır.

Diqqətinizə görə təşəkkür edirəm.

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin  
Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul  
edilməsi ilə əlaqədar tətənəli mərasimdə çıxışı**

Strasburq, 25 yanvar 2001-ci il

Hörmətli cənab sədr!

Hörmətli cənab Nazirlər Komitəsinin sədr!

Hörmətli cənab baş katib!

Hörmətli mərasim iştirakçıları!

Bu gün Avropa parlamentarizminin mərkəzində - Strasburqda, Avropa Şurasının bu möhtəşəm sarayında həm Azərbaycan Respublikası, həm də Avropa üçün çox mühüm əhəmiyyətə malik olan bir hadisə baş verir - Azərbaycan Avropa ailesinə qəbul edilir. Bunu da Avropanın yalnız tarixi və mədəni baxımdan deyil, siyasi baxımdan da tamışması, bütövləşməsi başa çatır.

1991-ci ildə Sovet İttifaqının dağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyini elan etdi. Azərbaycan yalnız son on ildə deyil, tarixinin son iki əsri ərzində ardıcıl olaraq Avropaya, Qərb mədəniyyətinə, ümumbaşarı dəyərlərə can atmışdır. Şərqlə Qərbin, Avropa ilə Asyanın kəsişdiyi nöqtədə yerləşən Azərbaycan dinlərin, tarixlərin və mədəniyyətlərin qovuşduğu mərkəzə, iki qıtə və iki sivilizasiya arasında körpüyə çevrilmişdir. Azərbaycan xalqı öz Şərqi köklərindən ayrılmayaq, Qərb sivilizasiyasının sintezinə əsaslanan nadir bir mədəniyyət yaratmış, Qərbin mütərəqqi dəyərlərini Qafqazda, Yaxın və Orta Şərqdə yaymışdır. Məhz Avropa ilə six və məqsədönlü təməsindən nticəsidir ki, XIX əsrin ortalarından başlayaraq müsəlman Şərqində ilk qəzeti, ilk Avropa tipli məktəbləri, ilk teatrı, ilk yenilikçi ədəbiyyatı və içtimai fikri, nəhayət, demokratik respublika tipli ilk dönyəvi dövləti 1918-ci ildə Azərbaycan xalqı yaratmışdır. Bu gün biz yalnız son bir neçə ildəki siyasi əməkdaşlığımızın deyil, həm də iki əsrlik tarixi təcrübəmizin bəhrəsini görürük.

1991-ci ildə dövlət müstəqilliyi qazanan Azərbaycan birmənali şəkildə Avropaya, onun humanist və demokratik dəyərlərinə ineqrasıya yolu tutdu. Tarixən çox qısa bir müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq, çox şəyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə çəkdik, vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irləndən xilas olmasına çalışdıq. Biz demokratianın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduk. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq. Biz müddəələrinin üçdə biri insan haqlarının və əsas azadlıqlarının qorunmasına həsr olunmuş yeni Konstitusiya qəbul etdik. Şərqdə ilk dəfə ölüm hökmünü aradan qaldırdıq, yeni qanunvericilik sistemini yaratdıq, prezident, parlament və bələdiyyə seçkiləri keçirdik. Bir sıra mühüm siyasi və iqtisadi islahatlar apardıq və aparıraq.

Lakin təessüflər olsun ki, bütün səylərimizə baxmayaraq, biz Avropa Şurasına üzv olarkən yalnız müsbət dəyişiklikləri və uğurları deyil, müəyyən problemlərimizi də

özümüzə gətiririk. Bu, hər şeydən əvvəl bu gün eyni vaxtda Avropa Şurasına üzv olan Azərbaycanla Ermənistan arasında öz həllini tapmamış Dağlıq Qarabağ problemidir. Bu problemin Azərbaycanda doğurduğu çətinliklər, ilk növbədə isə çoxsaylı qaçqınlar ordusı, ağır iqtisadi və sosial vəziyyət təkcə bizim ölkəmizin deyil, bütün regionun demokratiyaya doğru inkişafını ləngidir, insan haqlarının qorunmasında ciddi maneşələr yaradır.

Biz ölkəmizin Avropa Şurasına qəbulunu yalnız inдиya qədər gördüyüümüz işlərə, həyata keçirdiyimiz islahatlara verilən qiymət kimi deyil, həm də ölkəmizə və xalqımıza doğru uzadular dəst əli kimi qiymətləndiririk və ona görə də bir sıra problemlərin vahid Avropa ailəsi daxilində həllini tapacağına inanırıq.

Bu daqiqələrdə biz tarixi anılar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası sarayıının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirleşmək, yəni avropanlaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur. Hamınıza minnətdarlığımı bildirirəm.

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin  
Avropa Şurası Parlament Assambleyasının sədri  
Lord Rassell Constonla görüşdə səhbətindən  
15 sentyabr 2001-ci il**

**Heydər Əliyev:** Hörmətli cənab lord Rassell, mən siz Azərbaycanda salamlayıram və sizinlə yenidən Azərbaycanda görüşməyimdən məmnunum.

Biz sizinlə burada ilk dəfə Azərbaycan Respublikasının Avropa Şurasına qəbul olunması prosesi zamanı görüşmüştük. İndi Azərbaycan artıq Avropa Şurasının tamhüquqlu üzvüdür. Siz də Avropa Şurası Parlament Assambleyasının sədri olaraq Azərbaycanı öz təşkilatınızın üzvü olan bir ölkə kimi ziyarət edirsiniz. Bu, çox yaxşı haldır. Güman edirəm ki, təkcə Azərbaycana yox, ümumiyyətlə, Cənubi Qafqaz bölgəsinə, digər ölkələrə də ziyarətiniz bunların hamısı haqqında, bugünkü vəziyyət haqqında sizdə təsəvvür yaradacaqdır.

Bilərəm ki, siz artıq burada çox görüşlər aparmışınız. Milli Məclisdə deputatlarla görüşmüsünüz. Milli Məclisin sədri Murtuz Ələsgərov ilə görüşmüsünüz. Baş nazir ilə görüşmüsünüz. Xarici işlər naziri ilə görüşmüsünüz. Güman edirəm ki, bütün məsələlər müzakirə olunubdur.

Mən çox təşəkkür edirəm ki, siz ağır vəziyyətdə yaşayan qaçqınlar ilə də görüşmüsünüz. Güman edirəm, sizə deyiblər ki, o insanlar qaçın şəraitində ən yaxşı yaşıyanlardır. Çünkü əksəriyyəti çadırlarda yaşıyır. Mən keçən dəfə də sizə demişdim, onlar, bir il deyil, səkkiz-döqquz ildir belə vəziyyətdə yaşıyırlar.

Güman edirəm, şəhərimizi də ziyarət etmisiniz, baxmısınız. Əhalinin əhval-ruhiyyəsi də sizə malumdur. Mən sizin bəzi görüşlərinizi televiziyyada seyr etdim. O cümlədən Şəhidlər xiyabanını ziyarət etməyinə də televiziya ilə baxdım. Şəhidlərin xatirəsini yad etdiyiniz üçün sizə təşəkkür edirəm.

Hesab edirəm ki, biz Avropa Şurasına qəbul olunanından sonra artıq sizinlə daha da sıx əməkdaşlıq edirik. Təbiidir ki, bu, hələ işin başlangıcıdır və güman edirəm ki, gələcəkdə bu əməkdaşlıq daha da sıx olacaq, daha da səmərəli olacaqdır. Azərbaycana etdiyiniz bu ziyarətə görə sizə bir daha təşəkkür edirəm. Buyurun.

**Lord Rassell Conston:** Cənab prezident, məni bu cür yaxşı qarşılığınızı və xoş sözləriniza görə Sizə minnətdarlığımi bildirirəm. Həqiqətən Sizin doğru dediyiniz kimi, bu, mənim Azərbaycana ikinci səfərimdir. Birinci səfərim zamanı Azərbaycan Avropa Şurasının üzvü deyildi.

Azərbaycan Avropa Şurasının üzvü olduqdan sonra mən çox istəyirdim ki, Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycanı ziyarət edim. Dediyiniz kimi, mənim burada çoxlu görüşlərim olmuşdur. Siz bir şeyi qeyd etdiniz, amma təəssüf ki, mənim Bakını gəzməyə vaxtım olmayıbdır.

**Heydər Əliyev:** Bu, çox böyük çatışmazlıqdır. Bunda bizim parlamentin sədrinin günahı var.

**Lord Rassell Conston:** Mən də razıyam ki, şəhərinizi ziyarət etməməyimin, gəzməməyiminin çox hissəsinə cavabdeh parlamentinizin spikeridir.

**Heydər Əliyev:** Sizi burada görüşlərlə çox yükleyiblər. Siza çox gərgin program hazırlayıblar.

**Lord Rassell Conston:** Cənab prezident, yaxşı məlumatlısunız.

**Heydər Əliyev:** Bilərəm.

**Lord Rassell Conston:** Cənab prezident, istənilən halda bu gündək görüşlərim zamanı müzakirə etdiyim məsələlər yəqin ki, Sizdə təcəccüb doğurmayaçaqdır. Çünkü bütün bunların hamısı, müzakirə olunan məsələlər Sizə tanışdır. Bu, Azərbaycanın indi Üzv dövlət kimi üzərinə götürdüyü və görməli olduğu işlərin müzakirəsi idi. Bundan əlavə, biz çoxsaylı görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsi haqqında müzakirələr aparmışıq. Lakin təəssüflər olsun ki, bütün bu görüşlər, məsələlər bir qədər Amerika Birləşmiş Ştatlarında baş vermiş hadisələrin kölgəsində qalmışdır.

Ona görə də istərdim, ilk önce Sizə bir sual edim, Sizdən soruşum. Siz təcrübənizə əsaslanaraq necə fikirlərsiniz, bu hadisələrin ölkənizə təsiri nə dərəcədə olacaqdır? Çünkü şübhəsiz ki, bu hadisələrin qlobal təsiri olacaq, bütün ölkələrdə hiss olunacaqdır. Həm mənim ölkəmdə, həm də Sizin ölkənidə bu təsir hiss olunacaqdır. Yəqin ki, təhlükəsizlik artırılmalıdır və bunun nəticəsi kimi bir çox hallarda istisna edilmiş ki, insanlar küçədə saxlanılacaq, onların üzərində axtarışlar aparılacaqdır. Mümkündür ki, supermarketlərdə onların çantaları yoxlanılsın. Yəqin ki, bu, adi vətəndaşların xoşuna gəlməyəcəkdir. Lakin mən prezident Şevardnadze ilə də səhbət etmişəm. Onun da fikri belədir ki, bu o qədər dəhşətli, o qədər böyük miqyaslı bir hadisədir ki, beynəlxalq aləm, beynəlxalq icma öz qüvvəsini birləşdirib terrorizmə qarşı mübarizə aparmalıdır.

**Heydər Əliyev:** Hamımız müasir tarixi də yaxşı bilirik və keçmiş tarixi də yaxşı bilirik. Mənim bildiyimə görə, hələ dünyada indiya kimi bu qədər dəhşətli, bu qədər qəddarcasına terror aktı baş verməmişdir. Bu terroru hazırlayan və həyata keçirənlər, hesab edirəm, nəinki insanlıqdan kənardır, hətta ən vəhşi heyvanlardan, yaxud ən böyük vəhşilikdən də betərdilər. Bu, bizi çox sarsıldı. Eyni zamanda bu, ola bilər, bütün dünyani oyadı ki. indi beynəlxalq terrorizm ayrı-ayrı ölkələr üçün yox, ayı-ayı şəxslər üçün yox, bütün beşəriyyət üçün nə qədər təhlükəlidir və gələcəkdə nə cür böyük təhlükə ola bilər.

Çünki indiya qədər terrorizm, xüsusən son illərdə genişləmiş beynəlxalq terrorizm dünya miqyasında müəyyən qədər lokal xarakter daşıyır. Ya bir ölkəni əhatə edirdi, ya bir bölgəni əhatə edirdi. Amma bu terror bütün dünyani lərzəyə gətirdi. Demək olar ki, bu, təkcə Amerikaya qarşı yox, Amerika xalqına qarşı yox, bütün beşəriyyətə, insanlara qarşı olan bir terrordur. Təbiidir ki, bu, həm sülhə, həm mədəniyyətə, həm insaniyyətə, həm demokratiyaya - bütün bu anlayışların hamısına qarşı edilən terrordur.

Terrorizmin müxtəlif formaları var. Məsələn, bizim ölkəmiz bunu öz həyatında, son dövr tarixində yaxşı bilir. İndi sizin də, bizim də qarşımızda duran əsas məsələ ondan ibarətdir ki, Ermənistan-Azərbaycan münaqişəsinə sülh yolu ilə həll edək. Biz bu gün də bu fikirəyik ki, bunu bu yolla həll etməliyik. Amma 1988-ci ildən indiya qədər Ermənistan-Azərbaycan münasibətlərində baş vermiş hadisələr - insanların qətlə yetirilməsi. Xocalı faciəsi, yaxud işğal olunmuş torpaqlarda kültlüvi formada aparılan etnik təmizləmə. - yənə

da deyirəm, bunun nəticəsində insanların qatla yetirilməsi, - bunların özü də terrorun bir formasıdır.

Müxtəlif ölkələrdə ayın-ayrı siyasi şəxsiyyətlərə qarşı da terror aktları olmuşdur. Bizi hamımızın xatirindədir, məsələn, prezident Con Kennedi, yaxud onun qardaşı Robert Kennedi, hətta prezident Reyqana qarşı edilən terrorçuluq, yaxud da ki, İsrailin baş nazirinə edilmiş terrorçuluq - bunlar hamısı bizim tariximiz bugünkü gerçəklilikdir.

Məsələn, sizin ölkədə uzun süren, İrlandiyada keçirilən terror aktları da həmin bu terrorizmi nümunəsidir. Amma biz təkcə Ermənistanın terroru ilə yox, daxilda də, mən 1993-cü ildən burada işlədiyim zamandan inдиya qadər bir çox terror hadisələri ilə rastlaşmışım. Bəzilərinin qarşısını almışım, bəziləri isə bizim günahsız insanları həyatdan aparıblar.

Məsələn, biz hesab edirik ki, 1990-ci ilin yanvar ayının 20-də Sovetlər İttifaqının rəhbərliyi tərəfindən Azərbaycana böyük kontingentdə ordu hissələrinin göndərilməsi və burada insanların qatla yetirilməsinin - həmin Şəhidlər xiyabani o vaxtdan yaramıbdır - özü Azərbaycan xalqına qarşı o vaxt həyata keçirilmiş kütłəvi terror aktı idi.

Şəxsem mənim özüm dəfələrlə terror təhlükəsi qarşısında olmuşam. Həç bu gün da, sabah da düşünmürəm ki, man belə hadisələrlə yenə də rastlaşı biləmərəm. Sizə bu bir neçə kəlməni demək də məqsədim odur ki, son illər dünənda terrorçuluğun geniş miqyas almasını inдиya qadər bütün ölkələrdə dərk etmirdilər. Bəziləri hesab edirdilər ki, terrorçuluq onlardan uzaq bir ölkədir. Onların ölkəsində əmən-amanlıqlıdır. Demək, bu o qadər də təhlükəli deyildir. Ya kütłəvi, yaxud da ayın-ayrı terror hadisələri ilə rastlaşan hər bir ölkə, xalq bu terrorun na qadər dəhşətli olduğunu bilir. Biz bunu bilirik və ona görə də Amerika Birləşmiş Ştatlarında baş vermiş hadisəni, bəlkə də bir çox başqa ölkələrə, xalqlara nisbətən daha dərindən anlaya bilirik. Bu hadisə bizi hiddətləndirdi. Mən dərhal Təhlükəsizlik Şurasının iclasını çağırıdım, Azərbaycanın terrorizm əleyhinə və beynəlxalq terrorizmə mübarizədə bütün vasitələrdən istifadə edərək, iştirak etməyə hazır olduğunu bəyan etdim.

İndi bu, dünəni bürmüs bir haldir. Ona görə də terrorçuların axtarılması, onların zərərsizləşdirilməsi və Amerikaya qarşı edilmiş bu böyük terror hadisəsinə adekvat cavab verilməsi, albəttə ki, böyük tədbirlər tələb edir. Təbii, bu tədbirlər həyata keçirilməlidir. Əgər hansısa bir ölkədə, o cümlədən bizim ölkədə baradasa yoxlanış aparmaq lazımdır, kimi isə yoxlamaq lazımdır, kiminsə çantasına baxmaq lazımdır, kimsə şübhəlidirsə, onu hüquq-mühafizə orqanlarına aparıb daha da ətraflı yoxlamaq lazımdır - bunların hamısı təbii olaraq həyata keçirilən tədbirlər olacaqdır. Biz terrorizmə qarşı mübarizəyə qoşulmuş bir ölkəyik. Hansı bir tədbir lazımlı olsa, ölkəmizdə onu keçirməyə hazırlıq və imkanımız da var.

Amerika özü çox qüdrətli, böyük təcrübəyə, böyük güclə malik olan ölkədir. NATO təşkilatı bu barədə artıq öz bəyanatını veribidir. NATO-ya daxil olmayan onlarda başqa ölkə terrorla mübarizədə Amerika Birləşmiş Ştatları ilə həmrəyliyini bildiribdir, o cümlədən Azərbaycan da. Yeni dünənim aksar ölkələri Amerika Birləşmiş Ştatları ilə birlikdə terrorizmə qarşı mübarizə aparmağın zəruri olduğunu artıq bəyan edibdir.

Düşünürəm ki, hər bir tədbir görülə bilər və bunların görülməsi tam əsaslıdır.

**Lord Rassel Conston:** Cənab prezident, icazənizə, bir kəlmə oləvə etmək istərdim. Məsələn, mən prezident Buşun terror hadisəsindən dərhal sonra verdiyi bəyanatı çox

yüksək qiymətləndirirəm. Mən elə hesab edirəm ki, o, vaxtında lazımlı təşəbbüs irəli sürdü. Baxmayaraq ki, onun ciyinlərinə çox ağır bir yük düşmüşdü, terror aktından sonra onun ölkəsində böyük həyəcan, dağıntılar var idi, insanlar özlərini itirmişdilər. Birləşmiş Ştatların prezidenti elan etdi ki, bütün şübhələrə baxmayaraq, fələstinlilər, əfqanlılar qarşı olan şübhələrə baxmayaraq, bu məsələni ümumiləşdirmək olmaz. Terrorizmi əzəblərə, yaxud əfqanlılar qarşı müharibəyə çevirmək düzgün deyildir.

Cənab prezident, Sizə məlum olduğu kimi, Avropa Şurasının əsas vəzifələrindən biri də insan hüquqlarının qorunmasıdır. İnsan hüquqlarını qoruyarkən biz də ümumiləşdirməyə yol vermirik. Ona görə də qəti fikirdəyəm ki, terrorla terrorla üstün gəlmək mümkün deyildir. Ölkə liderləri bu məsələyə həddindən artıq real baxmalı və olduqca ehtiyatlı davrandırlırlar.

Cənab prezident, Siz İrlandiya İngiləbi Ordusunun adını çəkdiniz. Onların Böyük Britaniya ərazisində törətdiyi dəhşətləri dila gətirdiniz. Mən isə Sizin xatirinə başqa bir misali salmaq istərdim.

Məlum olduğu kimi, ikinci dünya müharibəsi dövründə Böyük Britaniyanın ərazisində çoxlu sayıda italyanlar heç bir əsas olmadan zindanlara salınımsıdı. Əsas səbəbi də ondan ibarət idi ki, müharibə zamanı italyanlar digər müttəfiqləri ilə birlikdə bize qarşı vuruşurdular. Sizə məlumdur ki, Böyük Britaniyanın ərazisində italyan mənşəli çoxlu vətəndaş yaşayır. Onlar XIX əsrda İtaliyadan Böyük Britaniyaya köçənlərdir. Həmin hadisələrdən 60 il keçəndən sonra bu gün Böyük Britaniyada bu cür hərəkət yolverilməzdir. İndi insan haqları bu cür davranışa yol vermir. Ümumiyyətlə, terrorizmə bağlı bu sözü işlətmək yerinə düşərsə, yəqin ki, bu gün daha yumşaq davranışa tələb olunur.

**Heydar Əliyev:** Cənab Rassel, siz tamamilə doğru deyirsiniz. Mən də prezident Buşun bütün bəyanatlarını, o cümlədən siz dediyiniz bəyanatı çox diqqətlə dinləmişəm. Mən onunla tamamilə razıyam. Sizinlə də razıyam ki, hansısa bir millətdən terror etmiş ayın-ayrı adanıllara, ayın-ayrı qruplara, dəstələrə cavab olaraq o millətə, o ölkəyə, o dincən mənsub olan xalqlara qarşı ümumi terror etmək olmaz.

Bu terrorun konkret olaraq kim tərəfindən təşkil olunması hələ inдиya qadər məlum deyildir. Baxmayaraq ki, çox şübhələr var və çox şübhəli insanlar da var. Güman edirəm. Amerika Birləşmiş Ştatlarının müvafiq orqanları, onların müttəfiqləri və terrorizmin qarşısını almaq istəyən hər bir ölkənin orqanları bu insanların, bu təşkilatların aşkarlaşması üçün bütün səylərini əsirgəməyəcəklər, hətta birləşdirəcəklər. Əlbəttə, bundan sonra tədbirlər görüla bilər.

Siz dediniz ki, terrora qarşı terror o qadər də düzgün olmaz. Mənim xatirimə Leninin vaxtilə dediyi sözlər düşdü. O belə demişdir ki, - biz ağ terrora qızılı terrorla cavab verməliyik. Ağ terror əzələrinin düşmənlərinin etdikləri terrorla deyirdilər. Qızılı terror da bolşeviklərin etdiyi terrordur. Bu, bolşevik üsul-idarəsi idi. İnanmiram ki, indi dünyada bundan sonra bolşevik ideyaları yenidən zühur etsin.

Sizin təşkilat insan hüquqlarının qorunmasına çox böyük səylər göstərdiyinə görə, sizi anlayıram ki, bu məsələyə nə qadər həssas və nə qadər diqqətli yanaşırsınız. Hər bir dəhşətli hadisə baş verəndə ilk vaxt ona emosional münasibət göstərilir. Bu emosional şəraitdə atılan addımlar bəzən səhv olur. Amma hadisənin üstündən bir az keçəndən sonra

məsələni dərindən öyrənəndən sonra həyata keçirilən tədbirlər o cinayətə qarşı daha da ədalətlü tədbirlər olur. Ona görə sizinlə bizim fikirlərimiz eynidir.

**Lord Rassel Conston:** Cənab prezident, Sizdən ayrılmazdan əvvəl istərdim ki, bu terror hadisəsindən bir qədər kənarlaşaq və Azərbaycan reallıqları haqqında söhbət edək. Bildiyiniz kimi, buraya gəldiyim vaxtdan çoxsaylı görüşlərim olmuşdur. Respublikada olan əsas siyasi fiqurların hamisi ilə faktiki olaraq görüşdüm. Sonda isə dostum cənab Ələsgərovla görüşdüm. Cənab Ələsgərov mənə bir siyahı təqdim etdi. Biz birlikdə o siyahıya baxdıq. O siyahı əslində Azərbaycanın Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü vəzifələrin siyahısı idi. Cənab Ələsgərov dedi ki, müəyyən işlər görüləmişdir, qeydiyyatlar aparılmışdır, müəyyən tərəqqi vardır. Mən çox şadam, baxmayaraq ki, bir ildən az müddət keçibdər, amma Azərbaycan bu cür tərəqqi əldə edibdir. Şəxson mən o fikirdəyəm ki, Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvü olması tamamilə yerinə düşməsdür və vaxtında atılan addım idir. Nəhayət, Azərbaycan bir hissəsi olduğu Avropanın həqiqi üzvü oldu. İndi də hadisələr göstərir ki, Azərbaycan tədricən, lakin əzmlə və sabit şəkildə irəliyə doğru hərəkat etməkdədir.

**Heydər Əliyev:** Avropa Şurasına qəbul olunanandan sonra Azərbaycanda aparılan işlərə verdiyiniz qiymətə görə siza təşəkkür edirəm.

Biz bir neçə il Avropa Şurasında namızad kimi iştirak edərək, daim çalışırdıq ki, həqiqi üzv olaq. Ona görə ki, birincisi, biz özümüzü Avropanın ayrılmaz bir hissəsi kimi hiss edək, bizi tanışınlar. İkinci də təbiidir ki, ümumbəşəri dəyərlərin, Avropa dəyərlərinin Azərbaycanda tətbiq edilməsini daha da sürətləndirək. Biz bunu həyata keçiririk. Cənab Murtuz Ələsgərov sizə məlumat veribdir. Hesab edirəm, mənim təkrar etməyimə ehtiyac yoxdur. Əmin ola bilarsınız ki, bütün başqa öhdəliklər də hamisi yerinə yetiriləcəkdir. Ancaq mənim arzum odur ki, Azərbaycanın real vəziyyəti haqqında, Azərbaycandakı ictimai-siyasi vəziyyət haqqında bundan sonra da Avropa Şurasında ədalətlü məlumatlar olsun.

Məsələn, bizim ölkəmizdə hansısa məsələlərə Avropa Şurası tərəfindən irad tutulanda biz onun ədalətlü olduğunu bilərk, təbiidir, bütün səylərimizi qoyurraq ki, Avropa Şurasının qəbul etmədiyi həmin halları aradan qaldırıq. Amma Avropa Şurası bi adəmdən, bir dəstədən ibarət deyildir. 43 ölkənin nümayəndəsi var. Hər ölkənin də nümayəndəsi eyni adamlardan ibarət deyildir. Güman edirəm, siz məni düz başa düşərsiniz, hesab etmək olmaz ki, bütün nümayəndə heyətlərindən olan insanları tam obyektivdirlər. Ümumiyyətlə, insan potensial olaraq subyektivlikdən tamamilə xilas ola bilmir. Kim hesab edirəsə ki, tam ideal bir şəxsiyyətdir, güman edirəm, səhv edir. Ona görə də arzumuz odur ki, bizim haqqımızda məlumatlar ətraflı yoxlanılsın, bizimlə bərabər araşdırılsın və yenə də deyirəm, ədalətlü olan təkliflərinizi, iradlarınızı dərhal qəbul etməyə hazırlıq.

Mən keçən dəfə də sizə demişdim ki, biz bu prosesin içindəyik. Demokratiya prosesi, insan hüquqları prosesi, mətbuat azadlığı prosesi, söz azadlığı prosesi - biz bunların içindəyik. Amma bu, hələ sona çatmamış bir prosesdir. Burada hər şey ideal ola bilməz. Amma biz çalışmalıyıq ki, olsun. Ona görə də biz birləkdbə barədə daha da sıx əməkdaşlıq etməliyik.

**Lord Rassel Conston:** Tamamilə razıyam. Əməkdaşlığı olsayıdı, mən obyektivlik haqqında daha çox danışardım. Mənə elə gəlir ki, qeyri-obyektivlik eyni zamanda həm də savadsız-

lıdan irəli gəlir. Tam obyektivlik, kamillik yalnız səhəradakı ilgimə bənzəyir. Biz istənilən halda çalışmalıyıq olımızdan gələni edək ki, hər şey ədalətli olsun.

Bu imkandan istifadə edərək görüşümüzün sonunda Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Ölkənin qonaqpərvərliyinə, burada mənə göstərilən münasibətə görə minnətdarlığını bildirir, cənab prezident, Sizə isə yaxşı sohbet arzulayıram. Hər şeydən öncə, ölkəni idarə etmək üçün yaxşı görünmək arzulayıram.

**Heydər Əliyev:** Təşəkkür edirəm. Çox məmənunam. Ancaq son olaraq mən istəyirəm ki, bir mövzunu da unutmayaq.

Avropa Şurasına daxil olanda təbiidir ki, biz öhdəliklər götürmüştük və onları yerinə yetirməyə çalışıraq.

Eyni zamanda böyük ümidiirlər Avropa Şurasına daxil olmuşuq. Böyük ümidiirlər deyəndə, mən Ermənistan-Azərbaycan münəqışasına son qoymulmasını nəzərdə tuturam. Bir milyondan artıq qacqının öz yerlərinə qayıtmamasını nəzərdə tuturam. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqların azad edilməsini nəzərdə tuturam.

Bilirsiniz və biz də bilirik ki, bu işlərlə ATƏT məşğul olur, ATƏT-in Minsk qrupu məşğul olur və xüsusən, Minsk qrupunun həmsəndləri - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa məşğul olurlar. Amma bu məsələyə Avropa Şurasının da diqqətsiz yanaşması, təbiidir ki, anlaşılmaz olar.

Biz bir neçə dəfə demisiş ki, insan hüquqları haqqında bütün konvensiyalara qoşulur. Amma bizim işğal olunmuş torpaqlardan zorla çıxarılmış, ağır vəziyyətdə yaşayan insanların hər hər hər hüquqları pozulur. Bu məsələlər, hesab edirəm ki, birbaşa sizin təşkilatın vəzifəsi deyildir. Amma qeyd etdim, Avropa Şurasına daxil olarkən, biz ümid edirdik və bu gün də ümid edirik ki, Avropa Şurası öz imkanları çörçivəsində bu məsələnin həll olunması üçün daha çox səylər göstərəcəkdir.

**Lord Rassel Conston:** Cənab prezident, ümid edirəm ki, şübhəsiz. Avropa Şurası bu məsələnin həll olunmasına öz töhfəsini verə bilər və vermelidir. Biz artıq bu istiqamətdə müəyyən addımlar atmışıq, səylərimizi göstərmişik. Məsələn, Cənubi Qafqaz ölkələri spikerlərinin Avropa Şurasının Parlament Assambleyası tərəfindən hazırlanmış görüşü zamanı biz bu fikrimizi bildirmişik ki, tam əməkdaşlıq olmasa da, dialoq mütləq yaradılmalıdır. Biz yardımımızı əsirgəmirik ki, bu işdə dialoq yaransın və mümkün olan bəzi maneələr bu səviyyədə aradan qaldırılsın.

Məlum olduğu kimi, hökumətlər məsuliyyəti Minsk qrupunun üzərinə qoymuşlar. Münəqışanın həll olunmasında vəsitəcilik, yardımçılıq funksiyalarını Minsk qrupu yerinə yetirir. Lakin eyni zamanda hər ikimizin razılığı kimi, Avropa Şurasının da müəyyən məsuliyyəti, müəyyən öhdəlikləri vardır. Təəssüfə demək istəyirəm ki, Ermənistanla Azərbaycan arasındaki müharibə dayandırılandan sonra bu günə qədər irəliyə doğru heç bir addım atılmamışdır. Əlbəttə ki, hazırda müəyyən addımlar atmaq lazımdır. Burada çox şey vəsitəciliyən deyil, daha çox Azərbaycandan və Ermənistandan, yəni münəqışaya qatılmış tərəflərdən asılı olacaqdır. Onlar razılığa gəlib güzəştləri müəyyən etməlidirlər. Başa düşürəm ki, bu, çətin bir məsələdir. Yəni güzəştlərin detallarına vardıqda, onların nədən ibarət olduğu çox mübahisəli və çox çətin bir prosesdir.

Təəssüfə bildirmək istəyirəm ki, bu yaxınlarda Avropa Şurasının Nazirlər Şurası - sizin

xarici işlər naziri də həmin şurənin üzvüdür - buraxdığı sənəddə qeyd edib ki, Azərbaycan və Ermənistan Avropa Şurasına qoşulmaqlarına baxmayaraq, - həmin sənəd indi mənim dəqiq yadımda deyil, təəssüf ki, özümlə götürməmişəm, - mövcud münaqişədə irəliyə doğru heç bir addım atılmayıbdır. Bu, Lixtensteynin sədrliyi altında hazırlanmış sənəddir.

Cənab prezident, şəxsən belə düşünürəm ki, mən insanlarla dil tapmağın tərəfində olmuşam, insanlara inanmağın və insanları eşitməyin, onlara qulaq asmağın tərəfdarı olmuşam. Mənə elə galır ki, bütün bunlar nəzərə alınarsa, tərəflər bir-birlərinini dinləyə bilərlərə, həqiqətən məsələnin həlli yolu mövcuddur və bu yolu tapmaq mümkündür.

**Heydər Əliyev:** Mən də hesab edirəm ki, mövcuddur, tapmaq mümkünündür. Yəqin ki, güzəştlər də labüddür. Ancaq dəfələrlə demişəm ki, gərək bu güzəştlər hər iki tərəf üçün məqbul olsun. Dialoq var, biz - Ermənistan prezidenti, mən görüşürük. Başqa səviyyələrdə də görüşlər gedir. Ancaq təəssüf ki, bu güzəştlər barəsində razılığa gələ bilmirik. Azərbaycan ictimaiyyətində belə bir əhval-ruhiyyə var ki, biz heç bir güzəştə getməməliyik. Ona görə də məsələ çətindir. Ermənistan tərəfi heç bir güzəştə getmək istəmir.

**Lord Rassel Conston:** Bu, həqiqətən də belədir. Anlayıram ki, bu, Sizin üzərinizə düşən çox ağır bir vəzifədir.

**Heydər Əliyev:** Elədir. Sağ olun, təşəkkür edirəm.

**Avropa Şurasının Baş katibi Valter Şvimmerə**  
Bakı şəhəri, 12 iyun 2002-ci il

Hörmətli cənab baş katib!

60 illik yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Demokratik, humanist cəmiyyət quruculuğu yolunu tutmuş Azərbaycan Avropa Şurası ilə qarşılıqlı fealiyyətə böyük əhəmiyyət verir.

Ümidvaram ki, başçılıq etdiyiniz bu nüfuzlu beynəlxalq təşkilat ilə əlaqələrimizin genişlənməsinə və səmərəli əməkdaşlığıma bundan sonra da dəstək verəcəksiniz.

Sizə möhkəm cansağlığı, səadət və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,  
Heydər Əliyev,  
Azərbaycan Respublikasının Prezidenti

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Nazirlər Komitəsinin sədri, Lüksemburqun Baş nazirinin müavini və xarici işlər naziri Lidi Polfer başda olmaqla Avropa Şurasının nümayəndə heyətini qəbul edərkən söhbətindən**

16 iyul 2002-ci il

**Heydər Əliyev:** Hərmətli xanım sədr!

Hərmətli qonaqlar!

Mən sizi səmimi qəlbən salamlayıram və Lüksemburq dövlətinin çox yüksək və geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfərindən çox məmənən olduğumu bildirmək istəyirəm.

Siz dünən və bu gün burada çox işlər görmüsünüz, görüşlər keçirmisiniz, ölkəmizlə, az da olsa, tanış olmuşsunuz. İndi çox şad olaram ki, siz mənə öz fikirlərinizi bildirəsiniz.

**Lidi Polfer:** Cənab prezident, çox sağ olun ki, bizi qəbul edirsiniz. Mən Sizinlə görüşərkən dediyim kimi, həm xoşbəxtəm, həm də mənim üçün böyük şərəfdir ki, Sizin ölkənizdəyəm. Elə bilirom ki, Lüksemburqdan rəsmi nümayəndə heyətləri Azərbaycana tez-tez gəlmirlər və biz ilk nümayəndə heyətlərindən biriyik.

**Heydər Əliyev:** Elədir.

**Lidi Polfer:** Bir-birimizdən öyrənməli çox şey var. Bu gün biz, Sizin qeyd etdiyiniz kimi, burada görüşlər keçirmişik. Ölkənizlə tanış olmaq imkanımız olmuşdur. Artıq mənə belə bir hissiyat vardır ki, ölkəniz haqqında əvvəlkindən daha çox bilməm vardır. Məqsədimiz ondan ibarətdir ki, ölkəniz haqqında bildiklərimizi Avropa Şurasına mümkün qədər çox çatdırıq.

Cənab prezident, Sizə malum olduğu kimi, Lüksemburq Avropanın ortasında yerləşən kiçik bir bölgədir və təəssüflər olsun ki, illər boyu böyük qonşularının bir-biri ilə aparlıqları mühəribələrdən əziyyət çəkmişdir, bu mühəribələrin mərkəzində olmuşdur. Lakin xoşbəxtlikdən, 50 ildi ki, Avropana sülh hökm sürür və artıq imkan yaranmışdır ki, təsisatlar əvvəlyasında əməkdaşlıq edək. Biz Avropa Şurası, habelə Avropa Birliyi çərçivəsində əməkdaşlıq edirik. Bu nadir imkan sayasında Lüksemburqda sülh və iqtisadi inkişaf hökm sürür. İstərdik ki, bu zəngin təcrübəmizi Sizinlə bələşək.

50 il bundan əvvəl bizim belə bir tərəqqimiz, naliyyətimiz yox idi. Lakin indi yol keçmişik və istəyirəm ki, Sizin kimi yeni dostlarla bu təcrübəni bələşək.

Azərbaycana gəldikdə isə, Sizi təbrik etmək istəyirik ki, 18 ay bundan əvvəl Azərbaycan Avropa Şurasının üzvü olmuşdur. Eyni zamanda təbrik edirik ki, 18 ay müddətində Azərbaycan bu qədər nəzərəçarpacaq tərəqqi əldə edibdir. Ölkədə lazımi qanunlar işlənilərə hazırlınlıdır, konvensiyalar ratifikasiya olunmuşdur.

Biza məlumdur ki, islahatlar daim davam edən prosesdir. Əlbəttə, bəzən bu, çox vaxt aparır. Lakin ən vacib odur ki, Siz artıq bu istiqamətdə işləməyə başlamışınız. Elə bilirom ki, bununla da Azərbaycan həm iqtisadi, həm də siyasi sahədə inkişafə nail olacaqdır. Lakin bir məsələ də vardır və o, biza də məlumdur - bu, Dağlıq Qarabağ məsələsidir. Bu,

Azərbaycan üçün ən çatın problemdir. Biz parlamentinizin üzvləri ilə, parlamentdə çoxluq təşkil edən partiyinin üzvləri ilə, eləcə də müxalifət nümayəndələri ilə görüşmüşük. Onlar da ümumi fikirdəirlər ki, həqiqətən, Dağlıq Qarabağ problemi Azərbaycanın ən ağırlı-acılı problemidir. İstərdik ki, Dağlıq Qarabağ problemi ilə bağlı Sizin fikirlərinizi öyrənək. Siz bu məsələnin siyasi yolla həll olunmasında bir işləq ucu görürsünüz mü? Biz bilirik ki, Sizin bu günə qədər göstərdiyiniz fəaliyyət, səyləriniz çox səmimi və ciddi olmuşdur. Lakin, təəssüflər olsun, artıq xeyli vaxtdır ki, Dağlıq Qarabağ problemi həll edilmir. Minsk qrupu 7 ildir ki, fəaliyyət göstərir.

**Heydər Əliyev:** 7 il yox, 10 il.

**Lidi Polfer:** Artıq 10 ildir ki, fəaliyyət göstərir. Təəssüflər olsun ki, hələ bu günə qədər Minsk qrupunun fəaliyyəti nəticəsində Dağlıq Qarabağda sülh yaranmamışdır.

**Heydər Əliyev:** Sizin qısa müddətdə Azərbaycanda olmaqla əldə etdiyiniz təəssürlətlər və bu baradə mənənə verdiyiniz məlumatlara görə çox təşəkkür edirəm. Çox şadam ki, Azərbaycandakı vəziyyətə obyektiv qiymət verirsiniz. Mən bunu xüsusi qeyd edirəm. Cümlə ki, belə hallara biz az rast galırıq.

Siz söylədiniz ki, Lüksemburq kiçik dövlətdir. Vaxtıla o bölgədə gedən mühəribələr nəticəsində çox əziyyətlər çəkibdir. Ancaq 50 il bundan önce sülh yaranıb. Ölkəniz inkişaf edibdir. İndi inkişaf etmiş dövlətdir. Xalqınız yaxşı və rahat yaşayır. Amma mühəribə qurtardıqdan və 10 il keçdikdən sonra siz bugünkü vəziyyətdə deyildiniz. Elədirmi? 20 il keçəndən sonra da bugünkü vəziyyətdə deyildiniz. 50 il olmasın, mən hesab edirəm ki, 30 ildən sonra sizin ölkəniz çox sürətlə inkişaf edibdir. Əgər nəzərəalsaq ki, Lüksemburq Avropanın mərkəzindədir, Avropa mədəniyyətinə və Avropa döyərlərinə malik olan ölkədir. Onda gərək sizin inkişaf müddətiniz daha da qısa olaydı. Amma biz 10 il bundan əvvəl müstəqillik əldə etmişik. Mən çox uzaq tarixə müraciət etmək istəmirəm. Biz 200 il Rusiya imperiyasının tərkibində olmuşuq.

Keçmişdə Çar Rusiyasının, 1920-ci ildən sonra isə Sovetlər İttifaqının, - doğrudur, bu, çar hökumətinə devirib hakimiyyətə gəlmişdi və bu dövlət də imperiyaya çevrilmişdi. - tərkibində.

Bir şeyi də nəzərə alın, biz kökümüzə görə avropalı deyilik, biz Avropadayıq. amma milli, dini kökümüzə görə avropalı deyilik. Avropalı döyərlər həmisi çox mütləq olubdur. Bizim xalqımız o döyərlərdən həmin ağır illərdə də faydalanaraq inkişaf edibdir. Ancaq o şəraitdə ki, biz yaşamışq, o, xalqımızın bütün potensialının inkişaf etməsinə imkan verməyibdir. O illər, xüsusən XX əsrda Sovetlər İttifaqının tərkibində Azərbaycan Avropa döyərlərinə çox yaxın münasibət göstərərək, onlardan istifadə edərək, mədəniyyəti inkişaf etdirərək çox şəyərə əldə etməsinə baxmayaraq, biz yənə də, hələ ki, öz inkişaf səviyyəmizə görə Avropadan çox aşağıdayıq.

Azərbaycanın 10 illik dövlət müstəqilliyi ağır bir dövrədə keçibdir. Birincisi, dövlət müstəqilliyini əldə edərkən biz artıq Ermənistanla mühəribə şəraitində idik. İkincisi, Azərbaycanın daxilində içtimai-siyasi sabitlik olmayıbdır. Belə vəziyyətdə ayrı-ayrı siyasi qüvvələr, silahlı dəstələr hakimiyyət uğrunda mübarizə aparırlar. Bütün bunlar da müstəqillik dövründə yaranmış imkanlardan istifadə edib daha sürətlə inkişaf etməyimizə imkan verməyibdir. Amma bunlara baxmayaraq, biz sürətlə inkişaf etmişik.

Biz 1995-ci ildə Azərbaycanda içtimai-siyasi sabitliyi təmin etdik. İqtisadiyyatımızın tənəzzülünü dayandırıq, onu ilbəl inkişaf etdirməyə başladıq. Bütün sahələrdə islahatlar keçirdik. Demokratik dövrləri qəbul etdik və onları Azərbaycanın hər yerində tətbiq etməyə çalışdıq. Aparılan islahatlar Azərbaycanda bazar iqtisadiyyatının yaranmasına yönəldilibdir. Bazar iqtisadiyyatını yaratmışq. Biz böyük layihələr irəli sürüb Avropa və Amerika ölkələrinin böyük neft şirkətlərini Azərbaycana cəlb edərək, ölkəmizə böyük investisiya axınıni təmin etdik. Amma bunların hamısı rahat şəraitdə keçməyib. Biz həm müxtəlif xarici ölkələrdən göstərilən təzyiq altında olmuşuq, həm də daxildə sabitliyi qorumaq üçün çox tədbirlər görməyə məcbur olmuşuq. Amma belə şəraitdə, bizdə demokratiya, insan azadlığı, mətbuat və söz azadlığı təmin olunub, vətəndaş cəmiyyəti yaradılıbdır. Siz buyurdığınız kimi, çox qanunlar qəbul edilmişdir. Onların əsasında çox işlər görüfübdür. Biz Avropa Şurasına qəbul olunmuşuq. Mən bu barədə ona görə geniş danişram ki, sizdən fərqli olaraq, bəziləri biza deyirlər ki, Azərbaycanda hər şey indi gərək Fransada, yaxud Almaniyada, ya da ki, Amerikadakı kimi olsun. Mən istərdim olsun. Amma bu, mümkün deyildir. Bunun üçün zaman, vaxt lazımdır. Bizim müxalifətin də dilinə belə bir söz düşüb: Heydər Əliyev deyir ki, demokratiya üçün zaman lazımdır. Mən bu gün də deyirəm: demokratiyanın başlanğıcı var, amma sonu yoxdur. Bu yolla nə qədər getsən, o qədər də getməlisən.

Amma bir idmançı tapa bilməzsən ki, tutaq ki, on metrlik məsafəni ayaqla getmək əvəzinə, bu məsafəni tullanaraq keçsin.

*Lidi Polfer:* Məqsiz, xüsusiələ olmaz.

**Heydər Əliyev:** Lap məşq etsa də, mümkün deyildir. Axi, fiziki imkanlar var. Hamını demokratiyaya cəlb etmək üçün insanların dünya görüşündə də dəyişiklik lazımdır. Əgər insanlar on illərlə, əsrlərlə başqa bir sistemdə, başqa bir quruluşda yaşayıblarsa, başqa dəyərlərdən istifadə ediblərsə, onları 1 ilə, 2 ilə, 5 ilə, 10 ilə dəyişmək mümkün deyildir. Bunu ancaq illüziyaçılar edə bilər. Sizdə də "illüziyaçı" sözü var? Illüziyaçılar sirkələrdə adamı gətirib qutunun içərisinə qoyur, əlinə misarı götürərək kəsir, sonra qutunu açır, adam oradan sağ-salamat çıxır. Bunu illüziyaçı edə bilər.

Bununla demək istəyirəm ki, mən çox məmənunam, siz bu məsələləri düzgün qiymətləndirirsiniz. Eyni zamanda, onu da demək istəyirəm ki, bizim vəzifəmiz tutduğumuz demokratiya yolu ilə dəha da sürətlə getməkdir.

Siz indi sürətlə getməməlisiniz, bu, lazımlı deyildir. Bəlkə də yerinizdə sayasınız, yaxud da ki, çox kiçik addımlarla irəliləyəsiniz. Amma biz gərək qaça-qaca gedək. Biz bunu anlayıraq. Amma istəyirik ki, bizi də anlasınlar. O şey ki, Azərbaycanda mümkün deyil, onu tələb etmək və o alınmayanda ittihad etmək ki, burada demokratiya yoxdur və sair bu, obyektivlikdən kənar bir şe禹ir.

Siz Dağılıq Qarabağ haqqında mənim fikirlərimi öyrənmək istədiniz. Mən 9 ildir bu işlə məşğul oluram. Yəni prezident olan gündən, Sizə deyə bilərəm ki, tarixdə heç vaxt hər hansı bir işlə bu qədər çox məşğul olmamışam. Bütün imkanlardan istifadə etməyə çalışıram. Ancaq məsələni həll ki, həll edə bilməmişik. Bunun həll olunması çox sadədir.

Ermənistan Azərbaycan torpaqlarını işgal etdibdir. Ermənistan işgalçıdır, Azərbaycan torpaqlarını işgal etməyə onun haqqı yoxdur. Ermənistan Azərbaycanın Dağılıq Qarabağ

vilayətinə iddia edir. Onun bu haqqı da yoxdur. Dağılıq Qarabağ Azərbaycanın ən qədim torpaqlarından biridir. Ancaq orada son əsrədə yaşayan vətəndaşların, insanların çoxu erməni, az hissəsi azərbaycanlı olduğuna görə, onlar deyirlər ki, Dağılıq Qarabağ Ermənistana məxsus olmalıdır. Onlar Dağılıq Qarabağı hələ sovet hakimiyəti süqut etməmiş işğal etdilər və faktiki olaraq bu ərazini Azərbaycandan ayırbalar. Amma Dağılıq Qarabağın ətrafında olan 7 inzibati rayonu da işgal ediblər.

Dağılıq Qarabağ kiçik bir yerdir. Münaqişə başlayanda orada cəmi 160 min adam yaşayır, onların 40 mini azərbaycanlı idi. Onları oradan çıxaraq qovublar. Dağılıq Qarabağda yaşayan ermənilərin yarısı da oradan çıxıb gedibdir. Dağılıq Qarabağda cəmi 60 min əhali yaşayır. Kiçik bir yerdir. Amma bizim Dağılıq Qarabağın ətrafında olan, sərf azərbaycanlıları yaşayan rayonlardan 800 min insan o yerlər işgal edildiyinə görə zorla çıxarılbıdır.

Beləliklə, onlar Azərbaycanın ərazisinin 20 faizini, beşdə birini işgal ediblər. İşgal edilmiş torpaqlardan çıxarılan insanlar indiye qədər, on ildir ki, çadırlarda yaşayırlar. Bu qədər haqsızlıq bütün dünyanın gözü qarşısında baş verir. Bu, Avropa Şurasına da. ATƏT-də, Birləşmiş Millətlər Təşkilatına da, bütün böyük dövlətlərə də. Minsk qrupunun hömsədarları - Amerika Birləşmiş Ştatlarına, Rusiya və Fransaya, bu ölkələrin başçılarına məlumudur. Əgər biz istəyirikse ki, dünyada vətəndaş cəmiyyətləri yarادaq. dünyada hüquqi dövlətlər quraq, demokratiya yarادaq, - bu da həm ATƏT-in, həm Birləşmiş Millətlər Təşkilatının, həm də Avropanın böyük dövlətlərinin bəyan etdiyi siyasetdir. - onda onlar bu haqsızlığa niyə göz yumurlar? Deməli, dünyada ikili standart var. Nə vaxt istəyirəlse, təcavüz təcavüz kimi qiymətləndirirler. Amma nə vaxt istəmirlərə, təcavüzə göz yumurlar. Buna görə də indi Dağılıq Qarabağ məsələsini həll etmək üçün bir yol var: ATƏT-in prinsipləri var, Birləşmiş Millətlər Təşkilatının prinsipləri var, beynəlxalq hüquq normaları var - hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır. Elədirmi?

*Lidi Polfer:* Əlbəttə.

**Heydər Əliyev:** Azərbaycan da müstəqil dövlət kimi tələb edir ki, onun ərazi bütövlüyü təmin edilsin. Bunun üçün Ermənistanın silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmılmalıdır. Bu barədə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri var. Amma ermənilər o qətnamələri yerinə yetirmirlər. Onlar işgal olunmuş torpaqlardan çıxsa, Azərbaycan Dağılıq Qarabağa öz tərkibində ən yüksək dərəcəli muxtarıyyət hüququ verməyə hazırlıdır. Amma, Ermənistan bununla razi deyildir. O deyir ki, Dağılıq Qarabağ mənim olmalıdır. Bu, bütün beynəlxalq normalara ziddir. Yaxud kiçik Dağılıq Qarabağa dövlət müstəqilliyi statusu verməyi tələb edirlər. Buna biz razi ola bilmərik. Oz ərazilimizdə hansısa bir bölgəyə dövlət müstəqilliyi statusu verməyi razi ola bilmərik. Həqiqət budur. Bu həqiqəti də dünyada hamı bilir. Amma böyük dövlətlərin başçıları da, ATƏT-in başçıları da biza deyirlər ki, gedin danış, özünüz bir yol tapın. Mən bunun yolunu göstərirəm. Əgər başqa bir yolu varsa, gəlin siz göstərin, Avropa Şurası göstərsin, ATƏT göstərsin. Avropa Birliyi gösfərsin, Birləşmiş Millətlər Təşkilatı göstərsin, Amerika göstərsin, Rusiya, Fransa göstərsin. Biza yolu göstərin. Siz yol göstərmirsiniz.

Bəyanat verirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Amma 10 ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyü pozulubdur, buna qətiyyən fikir vermirlər. Azərbaycanın prezidenti kimi mən gecə-gündüz çalışıram, başqa heç bir yol tapmırıam.

Ermenistanın silahlı qüvvələri Azərbaycan torpağından mütləq çıxmamalıdır. Azərbaycanın ərazi bütövülüyү bərpa olunmalıdır. Yerindən-yurdundan didərgin düşmüs azərbaycanlılar öz torpaqlarına qayıtmalıdır, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüdərə statusu verilməlidir və Ermənistanla Azərbaycan arasında sülh yaranmalıdır. Bunun yolu budur.

*Lidi Polfer:* Cənab prezident, əlbəttə, mən anlayıram ki, bu, Sizin üçün çox çətin, ağrılı bir məsələdir. Yəqin ki, Sizin yerinizdə hər hansı başqa bir ölkənin lideri olsayıdı, o da eyni hissələri, narahatlığı keçirirdi. Sağ olun ki, bu haqda düzgün və geniş məlumat verdiniz. Təssəffür olsun ki, mən yol göstərmək iqtidarında deyiləm. Ona görə də yalnız ümidi etmək qalır ki, Ermənistana Azərbaycan arasında sülh olacaqdır. Çünkü bugünkü vəziyyət - nə sülh, nə müharibə vaziyəti inkişafə mane olur.

Mən xəritələri görmüşüm. Xəritələrdə Azərbaycanın Dağlıq Qarabağdan əlavə işgal olunmuş ərazilərini görmüşəm. Mənən haqqıqtan də belə bir sual yaranıbdır: Azərbaycanın da canub hissəsində asas ərazidən ayrılmış bir hissə vardır. Mənim bu sualım sadələhv görünə bilər. Ərazi dəyişikliyinə cəhd olunubmu? Bəlkə Dağlıq Qarabağ Ermənistana birləşdirilsin və Azərbaycanın ayrılmış hissəsi Ermənistana torpaqları hesabına Azərbaycanın asas ərazisini birləşdirilsin.

*Heydar Əliyev:* Naxçıvan Muxtar Respublikası Azərbaycanın torpağıdır, Azərbaycanın bir hissəsidir. Təssəffür olsun ki, 1920-ci illərdə Azərbaycana qarşı ədalətsizlik olubdur. İndi Naxçıvanı Azərbaycanın asas ərazisindən ayıran 40 kilometr məsafə, - bunu siz xəritədə görmüsünüz, Mehri rayonu, hansı ki, əhalisi tam azərbaycanlılardan ibarət olubdur, - Ermənistana verilibdir. Bu, bizim torpağımız olubdur. Əgər ermənilər Naxçıvanı Azərbaycanın asas ərazisindən ayıran hissədə olan həmin torpağı Dağlıq Qarabağ məsələsində bizimlə dəyişdirmək istəyirlərsə, onda qoy bu məsələni qaldırsınlar, baxaq.

*Lidi Polfer:* Yalnız Siza uğur arzulamaq qalır.

*Heydar Əliyev:* Sağ olun.

*Lidi Polfer:* Cənab prezident, qanunlar və konvensiyalar sahəsində, həqiqətən, valeh-edici göstəricilərə nail olmuşsunuz. Mən başa düşürəm ki, bunu etmək olduqca çətindir. Lakin dinamik, möhkəm işləyən parlament olsa, qanunları, əlbəttə ki, təsdiq etmək olar. Ancaq qanunların tətbiq edilməsi çox çətin prosesdir. Avropa Şurası, Avropa ailəsi Siza bu işdə yardımçı olmalıdır. İslahatlar sahəsində Azərbaycana kömək etməlidir. Elə olmamalıdır ki, bir tərəf bu işə bütün qüvvəsinə sərf etsin, digər tərəf isə yalnız kənarda durub barmaq silkləməkələ məşğul olsun. Bu işdə Azərbaycana yardımçı, köməkçi olmaq lazımdır. Qanunlar çıxarıldıqdan sonra onların yerinə yetirilməsi üçün bacarıqlı, yüksək səviyyəli kadrlar, inzibatiştlər lazımdır. Avropa Şurası bu sahədə və Azərbaycanla çox işləməlidir. Mən hesab edirəm ki, bütün mümkün əlaqələrdən istifadə edib Azərbaycanın İslahatlar aparmasına yardımçı olmaq lazımdır.

*Heydar Əliyev:* Bu sözlərinizə görə mən sizə çox təşəkkür edirəm.

*Lidi Polfer:* Cənab prezident, açıq danışığınıza görə Siza minnətdarlığı bildirmək istəyirəm. Siz qeyd etdiniz ki, doğrudur, Azərbaycan Avropaya məxsusdur, lakin eyni zamanda tam Avropa da deyildir. Mən hələ keçmiş SSRİ vaxtında Özbəkistanda, Türkiyədə olmuşam. Cənab prezident, deməliyəm ki, onlara müqayisədə siz tamamilə avropalısınız.

Mən Avropa ilə sizin arasında heç bir fərq görmürəm.

*Heydar Əliyev:* Avropalıyıq. Mənsə, sadəcə, bizim avropanı olmaq prosesimizi anlatmaq istədim. İndi bəz avropalıyıq və bir çox avropalılardan daha çox avropalıyıq.

*Lidi Polfer:* Cənab prezident, bizi bağlayan cəhətlər, ayıran cəhətlərdən daha çoxdur. Əlbəttə ki, müxtəlif ənənələr, müxtəlif keçmişimiz, müxtəlif qavrama ola bilər. Lakin bizi bağlayan məqamlar daha çoxdur. Ona görə də elə biliram ki, döyünlülük, demokratiya, sərbəstlik, qanunun alılıyi - bəz bu sahədə əməkdaşlıq etməliyik və sizə yardımçı ola bilərik.

Buraya gəlməzdən əvvəl mən çoxlu material oxudum. Səfər ərafəsində bizim səfir həzirlamışdı. Həmin materialları dərindən öyrəndim. Bunlar müxtəlif mövzulara, siyasi dusaqlar, Venesiya Komissiyası ilə əməkdaşlıq və s. aid idi. Sizinlə görüşdən əvvəl adlıya naziri ilə səhbət etdim. O, bizə elə səhbətlər etdi ki, bəlkə də onun dediklorının çoxu Avropa Şurasına məlum deyildir. Ona görə də mən fikirləşirəm ki, daha çox danışsaq, daha çox əlaqədə olsaq, fikir mübadiləsi aparsaq, lazımlı olmayan mübahisələr də aradan götürürək. Onda ölkənin imicinə də xələl gəlməz.

*Heydar Əliyev:* Doğrudur.

*Lidi Polfer:* Elə bəz razılaşırırdı ki, görüşlər zamanı çox səmimi, açıq səhbət edək, fikir mübadiləsi aparaq.

*Heydar Əliyev:* Biz də çox səmimi səhbət edirik.

*Lidi Polfer:* Cənab prezident, bu açıq və səmimi səhbətə görə Siza bir daha minnətdarlığını bildirmək istəyirəm. Elə biliram ki, biz əməkdaşlıq edəcəyik və xalq arasında hörməti olan Sizin kimi liderin sayəsində Azərbaycan Avropaya dəha da yaxınlaşacaqdır. Əgər bizim tərəfimizdə hansısa bir yardım lazım olarsa, həmişə bunu etməyə hazırlıq.

*Heydar Əliyev:* Çox sağ olun. Elə sizin bugünkü danışqlarınızdan mən çox dəstək aldım. Bunun özü də yardımındır. Ümidvaram ki, gələcəkdə də çox səmərəli əməkdaşlıq edəcəyik. Sağ olun.

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa  
Şurası Parlament Assambleyasının Siyasi Məsələlər Komitəsinin  
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi  
Terri Devisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən  
Prezident sarayı, 15 aprel 2003-cü il**

**Heydər Əliyev:** Sizin Azərbaycana səfəriniz bizim üçün, yəni ölkəmiz üçün, xalqımız üçün həddindən artıq vacib məsələ ilə bağlıdır.

Biz Avropa Şurası ilə əməkdaşlıq edirik. İki ildər ki, Avropa Şurasının tərkibindəyik. Avropa Şurasından Azərbaycana müxtəlif məsələlər üçün çox nümayəndlər gəlir. Bunların hamısı əhəmiyyətlidir. Amma sizin safərinizlə əlaqədər olan məsələ indiyə qədər Avropa Şurasından Azərbaycana gələn adamlann həll etdiyi məsələlərdən xeyli vacibdir.

Ermənistan silahlı qüvvələri 10 ildən çoxdur ki, Azərbaycanın ərazisinin 20 faizi ni işgal edib və bu ərazilərdən bütün azərbaycanlı sakinlər zorla çıxarılıblar, yaxud da müharibə nəticəsində çıxmaga məcbur olublar. Ancaq bu 10 il müddətində biz beynəlxalq təşkilatlarda sübut edə bilmirik ki, Ermənistan Azərbaycanın torpaqlarını işgal edibdir. Ona görə də biz sizin safərinizi alqışlayırıq, sizi çoxdanıñ gözləyirik və biz öz ümidiñizi sizin safərinizlə bağlayırıq.

Siz burada bir çox görüşlər keçirmisiniz. Özü də mən görürəm ki, çox gərgin iş rejimi ilə işləyirsiniz. Dünən həddindən artıq çox görüşlər keçirmisiniz. Məndə bu məlumatlar var. Bu gün də vertolyotla Azərbaycanın böyük bir hissəsini seyr etmisiniz və nəhayət, qacqınlar yaşıyan düşərgələrdən birində olmusunuz. Mən bunu eșitdim. Yəqin ki, orada çox şəyər görmüsünüz. Siz özünüze çox əziyyət verirsınız. Siz gərək Azərbaycanda olmaq müddətinizi bir az artırıydınız, bunları da gedib rahat gəryədiniz və daha çox vaxtınız olardı. Ancaq yəqin bu, sizin iş üslubunuzdur.

Güman edirəm ki, bütün bu görüşlər və nəhayət, bu gün qacqın düşərgəsini görməyiniz sizdə müəyyən təsəssürat yaradıbdır. İndi mən fikirləşirəm, bu məsələni sizə danışım, yoxsa siz bu barədə geniş malumat almısınız? Ancaq buna baxmayaraq, hesab edirəm ki, mən bu barədə sizə müəyyən qədər öz fikirlərimi, məlumatlarıni vermalıyım.

Yəqin ki, siz ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi tarixini bilirsınız. Mən bu barədə sizə demək istəmirəm. Vaxtılıq Türkiyədən, İrlandan erməniləri buraya xüsusi olaraq köçürüblər və ermənilər Azərbaycan ərazisində yaşamağa başlayıblar. Olsun, yaşınlar, burada belə bir problem yoxdur. Ancaq təəssüflər olsun ki, bunların özürləri, ideoloqları tamamilə başqa fikirlərlə yaşıyırımlar. Yerləşdikləri torpaqlarla razılaşmayaraq, özərazilərini genişləndirməyə çalışmışlar və buna müəyyən qədər də nail olmuşlar.

1920-ci ilda bizim bölgədə sovet hakimiyyəti qurulduğu zaman Moskva Azərbaycanın, Gürcüstanın, Ermənistanın sərhədlərini öz bildiyi kimi çakirdi. O vaxt onlar qadim Azərbaycan torpaqlarının bir hissəsini Ermənistana veriblər. Burada kommunist ideologiyası hökm sürdüyü zaman çalışıblar ki, bu millətlər arasında münaqişələr olmasın.

Bilin, azərbaycanlılar qanuna çox tabe olan xalqdır. Ancaq ermənilər yox. Ermənilər o

vaxtdan yenə torpaq iddiasına başlayıblar. İndi bütün dünya üçün bir problem olan həmin bu Qarabağ məsəlesi 1920-ci, 1922-ci, 1923-cü illərdən başlayıbdır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, buna şübhə ola bilməz və demək olar ki, Azərbaycanın ərazisinin ortasındadır. Ancaq vaxtılıq İrlandan köçürülmüş ermənilər orada yerləşdirilmişdilər. 1921-1923-cü illərdə bu məsələ qalxıb və Kommunist partiyası bu məsələ ilə məşğul olubdur. Sorğu aparılıb, Dağlıq Qarabağın əhalisi bildiribdir ki, bura Azərbaycanın tərkibində olmalıdır.

Bələliklə, bu məsələ qurtarıbdır və Azərbaycanın tərkibində Dağlıq Qarabağ muxtar vilayət statusu verilibdir. Amma ondan sonra Ermənistanda olan millətçilər vaxtıdır. - Dağlıq Qarabağın əhalisinin özü bu barədə sakit yaşayıbdir, - Dağlıq Qarabağın Azərbaycandan ayrılb Ermənistana verilməsi məsələsini qaldırıblar. Amma Sovet İttifaqında olan ciddi rejim hər dəfə bunun qarşısını alıbdır. Yəni heç bir münaqişə meydana çıxmayıbdır.

Mən Dağlıq Qarabağın Azərbaycan tərkibindəki tarixinin müəyyən dövrünün canlı şahidiyəm. 1950-ci ildən, 53 il bundan qabaq mən Bakıda dövlət təhlükəsizliyi idarəsində işləmişəm. O vaxt işimizin xüsusiyyətinə görə bu məsələləri biz daim öyrənirdik. Mənim xatirimdədir, Dağlıq Qarabağda əhali normal yaşayırırdı. Amma üç ildən, dörd ildən bir Yerevandən bəzi tanınmış ziyanlılar Dağlıq Qarabağa gəlib onları qızışdırırdılar ki, bura Ermənistana birləşdirilməlidir. 1950-1960-ci illərdə bu məsələ bir az da genişlənmiş, amma bunun qarşısı alınmışdı.

Mən 1969-cu ildən Azərbaycanın başçısı olmuşam - o vaxtdan nə qədər vaxt keçdiyini bilirsiniz və Dağlıq Qarabağ ilə xüsusi məşğul olmuşam. O mənada ki, çalışmışam Dağlıq Qarabağın sosial-iqtisadi vəziyyətini, bütün problemlərini Azərbaycanın başqa bölgələrinə nisbətən daha da yaxşı həll edim ki, onların bu barədə heç bir bəhanəsi olmasın. Mən bunlara nail olmuşam.

Mən tez-tez Dağlıq Qarabağa gedirdim. Orada universitet açdım, bir neçə sənaye müəssisələri - ipək fabriki, ayaqqabı fabriki, maşınçayırma zavodu yaratdıq. Yəni işsiz adamları işlə təmin etdik. Kənd təsərrüfatına əlavə çox vəsaitlər verdik və orada kənd təsərrüfatının inkişafını təmin etdik. İndi gedib Dağlıq Qarabağın mərkəzi Xankəndini - ermənilər ona Stepanakert deyirlər - görsəniz, oradakı olan yeni yaşayış binalarının, inzibati binaların əksəriyyəti mənim burada işlədiyim dövrə tikiilibdir. Onlar məndən razı idilər. hər dəfə oraya gedəndə məni çox təntənə ilə qəbul edirdilər. Hətta yaşı qadınlar küçələrə çıxırdılar, məni qucaqlayırdılar, öpürdülər. İndi o fotoşəkillərin hamısı durur. Münasibətlər çox yaxşı idi və onlar mənə də çox inanırdılar. Mən də onlara xüsusi yardım göstərirdim.

Hətta indi bir az qabağa gedib demək istəyirəm ki, SSRİ dağlılan zaman burada cürbəcür adamlar meydana çıxanda məni günahlandırdılar ki, guya mən Dağlıq Qarabağ xüsusi münasibət göstərməşəm, ermənilərə kömək etmişəm. Mən, haqqıqətən, kömək etmişəm, bunu inkar etmirəm. Ancaq bunun üçün məni, nə təhər deyərlər, suçlandırmayaq əsas yoxdur.

Bilirsiniz ki, mən sonra, 1982-ci ildə Moskvaya getdim. Orada Siyasi Büronun üzvü. Nazirlər Soveti sədrinin birinci müavini idim. Burada mənim yerimdə qalan adamlara xüsusi tapşırımdır ki, Dağlıq Qarabağga fikir verin. Təbiidir, onlar çalışmışdılar. ancaq mənim kimi yox. Həmin vaxt Yerevandakı ermənilər, millətçilər mənim buradan getməyimdən

istifadə ediblər, Dağlıq Qarabağa daha çox soxulmağa başlayıblar. Orada vəziyyəti qızışdırıblar. Təssüf ki, burada Azərbaycanın rəhbərliyi də o məsələlərdə lazımı səviyyədə olmayıb və mərkəz, Moskva da bu məsələlərdə həmisi Ermənistana tərəf dururdu.

Sonra 1988-ci ilin fevral ayında orada münaqişə başlayıbdır. Əvvəl onlar çıxış ediblər ki, biz Ermənistana birləşmək istəyirik. Sonra silahlı toqquşmalar olubdur və get-gedə bu, silahlı münaqişəyə gətirib çıxarıbdır.

1988-ci ildə SSRİ-nin möhkəm vaxtı idi. Yəqin bilirsiniz, mən 1987-ci ildə Moskvada bütün vəzifələrdən istefə vermişdim, artıq işləmirdim və bu məsələlərə də müdaxilə etməyə, imkanım yox idi. Amma kənardan müşahidə edirdim. Mən Siyasi Büronun, SSRİ hökumətinin gücünü bildirdim. Əgər onlar istəsəydi, o vaxt bunun qarşısını ala bilərdilər. Amma bunu etmədilər və bu işdə, ola bilər, xüsusi rolu Mixail Qorbaçov oynadı. Sonra məlum oldu ki, o, çox ermənipərəst adam imiş.

Bu hərbi münaqişə dörd il SSRİ mövçud olan vaxt gedibdir. İndi təsəvvür edin. Sovet hökuməti kimi güc Hökumət istəsəydi ki, bu münaqişəni aradan qaldırsın, o imkan verədi ki, bu, dörd il get-gedə genişlənsin! Əksinə, bizdə çox məlumatlar var ki, o vaxt Moskva erməniləri qızışdırırdı və bu məsələni ermənilərin xeyrinə həll etmək istayırdı. Sovet İttifaqı hələ dağılmamış Ermənistandan Azərbaycan arasında Dağlıq Qarabağ üstündə müharibə başlandı və ermənilər Azərbaycanın bir neçə bölgələrini hələ o vaxt işgal etdilər.

Sonra Sovet İttifaqı dağıldı. Ermənistən müstəqiliyini elan etdi, Azərbaycan müstəqiliyini əldə etdi. Təbii ki, müstəqil dövləti qurmaq üçün çox işlər görülməli idi. Azərbaycanın məharibə aparmaq imkanı yox idi, hərbi kadrları yox idi. Bu saridan Ermənistən imkanları çox idi. Rusiyənin Ermənistanda olan hərbi hissələri bu məsələdə ermənilər tərəfindən istifadə olunubdur.

Həmin dövrə Azərbaycanda rəhbərlikdə hakimiyət uğrunda mübarizə gedibdir. 1988-ci ildə burada İsləmiş adam çıxıb qaçıbdir. 1991-ci ildə prezident seçilmiş Mütəllibov da buradan çıxıb qaçıb və indiyə qədər Moskvada yaşıyır.

Ondan sonra burada Xalq Cəbhəsi hakimiyətə gəlib, onlar indiki müxalifətdə olan adamlardır, - təbii ki, onlar da hökuməti idarə etmək imkanına malik deyildilər. Onlar kuçədən çıxmış adamlar idilər. Ona görə bir ilin içərisində xalqın qarşısında bütün nüfuzlarını itirdilər və özləri qaçıb dağıldılar. Bu fursətdən istifadə edən Ermənistən silahlı qüvvələri ardıcıl olaraq Azərbaycan torpaqlarını işgal ediblər.

1993-cü ildə Azərbaycanda, demək olar ki, ictimai-siyasi böhran yaranmışdı. Burada hakimiyət mübarizəsi nəticəsində Xalq Cəbhəsi hökuməti idarə edə bilmədi və bu zaman məni, - onda Naxçıvanda yaşayırdım, - buraya dəvət etdilər. Məni parlamentin sədri secdilər. Prezident Xalq Cəbhəsinin başçısı Əbülfəz Elçibey idi. Mən onunla danışdım və bildirdim ki, bu vəziyyətdən çıxmak olar. Amma təsəssüflər olsun ki, o, iki gündən sonra gecə xəlvəti Bakını tərk etdi, gedib dağın başında öz kəndlərində yaşamağa başladı. Mən burada tək qaldım.

Mən bu barədə danışmaq istəmirəm. Hər halda, 1993-cü ildə mən vəziyyəti müəyyən qədər normallaşdırırdım. Bu müddədə mən də məharibəyə, cəbhəyə qədər fikir verə bilmirdim. Çünkü bilmirdim, kiminlə nə iş görmüm. Amma mən bizim ordu hissələrini sefərbər etdim, döyüşü bir az gücləndirdik, bəzi torpaqları azad etdik. Ancaq 1994-cü ilin may ayının

da Ermənistən da, biz də belə fikrə gəldik ki, atəşkəs yaratmaq lazımdır.

Biz may ayının 12-də atəşkəs haqqında saziş imzaladıq. Bu ilin mayında 9 il olacaqdır. Atəşkəsdən sonra hərbi münaqişəmiz yoxdur. Amma ermənilər azərbaycanlıları çox öldürdürlər, yandırdılar, əsir götürürlər, lakin qaytarmadılar, onları da orada öldürdürlər. Biz həm döyüşçülərdən, həm də mülki vətəndaşlardan çox insan itirdik.

O vaxt, 1992 və 1993-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu məsələni dörd dəfə müzakirə etdi və təklif etdi ki, erməni silahlı qüvvələri Azərbaycanın işgal olunmuş torpaqlarını, qeyri-şərtəsiz azad etməlidirlər. Ancaq Ermənistən bunu yerinə yetirmir və heç kəs Ermənistəna heç bir söz demir.

1992-ci ildən ATƏT çərçivəsində Minsk qrupu yaranıbdır. Mən 1993-cü ildən Minsk qrupu ilə daim əməkdaşlıq edirəm. Əvvəlcə Minsk qrupuna İtaliya, sonra İsveçrə, Finlandiya rəhbərlik edirdi. Amma Rusiya bütün hallarda bu məsələnin içində idi.

Məsələnin sülh yolu ilə həll olunması üçün 1997-ci ildə ATƏT iki təklif verdi. Yəni əvvəl bir təklif verdi. Biz onu qəbul etdik, Ermənistən qəbul etmadı. Bir neçə aydan sonra ikinci təklif verdi. Biz yəna onu qəbul etdik, onlar qəbul etmədilər. Beləliklə, bunlardan da bir şey çıxmadı.

1996-ci ildə ATƏT-in Lissabonda zirvə görüşü keçirildi. Orada mən məsələni çox kəskin qoyдум, tələb etdim ki, Ermənistən Azərbaycanın ərazi bütövlüyünü tanısın. Ermənistən indiyə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımir. Orada yekun sənədində Ermənistən-Azərbaycan münaqişəsi haqqında yaxşı bir maddə hazırlanmışdı. Ermənistən buna razılıq vermedi. Bilirsiniz ki, orada qərarlar konsensusla qəbul olunur.

Mən çox fikirləşdim, ATƏT-in yekun sənədində bütünlükdə razılıq vermadım. Belə bir gərgin vəziyyət yarandı. Bir çox dövlət başçıları mənə müraciat etdilər ki, Siz ATƏT-in zirvə görüşünün yekun sənədini pozursunuz. Yادımdadır, Albert Qor mənə deyirdi ki, Siz pozursunuz. Dediim, bəs Ermənistən da pozur, razılıq vermir. O dedi ki, bu, onun hüququdur. Mən də dedim ki, bu da mənim hüququmdur. Söhbət bununla da qurtardı.

Sonra ATƏT-in o vaxt İsveçrədən olan sadri geldi, mənimlə çox danışdı və nəhayət, səmmitin adından yaxşı bir bəyanat hazırladı. O bəyanatda Azərbaycanın ərazi bütövlüyü haqqında, başqa məsələlər haqqında hamısı yazılıdı. Bu, çox vacib sənəd idi. Ona görə mən vetom götürdüm, sənəd qəbul olundu. Amma Ermənistən Lissabon səmmitinin bu bəyanatını da qəbul etmədi və yerinə yetirmədi.

Beləliklə, vəziyyət get-gedə gərginləşdi. Üç-dörd il bundan qabaq Rusiya qəribə, bir təklif-ümumi dövlət formulu irəli sürdü. Bu o deməkdir ki, Dağlıq Qarabağ və Azərbaycan ümumi dövləti. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olunur, amma Azərbaycanın Dağlıq Qarabağ rəhbərlik etmək, onun işinə qarışmağa heç bir hüquqları yoxdur. Mən bundan çox narazı oldum. O vaxt Primakov Rusiyənin xarici işlər naziri idi. Mən hətta ona telefon etdim, onunla çox ciddi danışdım ki, niyə belə təklif verirsiniz. Bu, bizi aldatmaq deməkdir. Biz indi o qədər də ağılsız adam deyilik bizi aldatsınlar. Amma Ermənistən bunu dərhəl qəbul etdi. İndi də hərdənbir deyir ki, gəlin o formula ilə işləyək. Demək, hər şeyi, xüsusun Rusiya, Ermənistən xeyrinə edirlər, elə o bürü dövlətlər də.

Məsələn, ATƏT-in Minsk qrupunun həmsədrliyi Rusiya, Amerika və Fransadır. Rusiyani dedim. Ancaq Amerika da bir prinsipial mövqə tutmur. Fransa da prinsipial möv-

qe tutmur. O vaxtdan inдия qədər yeni bir təklif yoxdur. ATƏT-in həmsədrləri dedilər ki, Ermənistanda prezident seçkiləri keçir. Bu məsələyə fasılə vermək lazımdır. Onlarda may ayında da parlament seçkiləri keçiriləcəkdir. Oktjabr ayında Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Beləliklə, bu il gedir. Ancaq insanlar gördüyünlər vəziyyətdə yaşayır, işgal olunmuş torpaqlarda olan varidatın hamisi çoxdan dağılıldıbdır. İndi torpaqları da çox pis vəziyyətə salıblar. Bəzən deyirlər ki, kənardan erməniləri gətirib bu ərazilərdə yerləşdirirlər.

Qəribə vəziyyətdir - bizim işgal olunmuş torpaqlara heç bir beynəlxalq təşkilatın nümayəndələri girmək istəmirlər. ATƏT-in monitoring qrupu var. Onun başçısı Kaspik, təbiiidir, o ərazilərdə olur, oraya gedir. Mən iki dəfə ATƏT-in həmsədrlərindən çox xahiş etdəm ki, heç olmasa, orada bir rayona gedin, görün orada nə var no yox. Getdilər, gəldilər mənə dedilər ki, hər şey dağılıldıbdır. Bizim İranla sərhədümüz 130 kilometri ermənilərin alına keçibdir. Bizdə məlumatlar var ki, oradan narkotiklər keçirilərlər, silah alveri edirlər və bir çox başqa cinayətlər edirlər. Bu ərazi tamamilə nəzarətsizdir.

İndi Avropa Şurası tərəfindən sizə belə bir təqsirqə verilib ki, bu məsələni öyrənəsiniz və öz fikirlərinizi deyəsiniz. Zənnimcə, bu birinci hədəf ki, bu məsələ ilə xüsusi maraqlanıllar, o da Avropa Şurasıdır. Mən ümidiyərəm ki, siz bu məsələnin həlli ilə məşğul olacaqsınız və biz sizə çox böyük ümidiyərək. Təşəkkür edirəm, mən bir az çox danışdım, ancaq istədim ki, siza hər şeyi bildirəm.

*Terri Devis:* Cənab prezident, Sizin də dediyiniz kimi, Azərbaycan müstəqillik qazandığı gündən bəri Avropa Şurasının bir çox nümayəndə heyətləri buraya gəlməmişdir. Yəqin ki, mən Avropa Şurasından buraya gələn birinci adam olacağam ki, Sizi Avropa Şurasının üzvü olmaq münasibətilə təbrik etməyəcəyəm. Mən bunu gürçüstanlı dostlarımı da demisəm, Avropa Şurasının həqiqi üzvü olduqdan sonra da bəzən adəmi təbrik etmək istəyirəm.

Cənab prezident, buraya gəlməyimin səbəblərini bilirsiniz. Bu gün mənə verdiyiniz məlumatə görə Siza minnətdaram. Bu gün və dünən keçirdiyim görüşlər zamanı nazirlərin, bu məsələ üzrə ayırdığınız xüsusi nümayəndələrin verdikləri məlumatlara görə də Siza təşəkkürümü bildirmək istəyirəm.

Diqqətinizə çatdırım ki, buraya gəlməzdən əvvəl Sizin parlament nümayəndə heyətiniz mənə bu barədə kifayət qədər məlumat vermişdir. Parlament nümayəndə heyətiniz bu məsələ üzrə, eləcə də digər bütün məsələlər üzrə Avropa Şurasında çox faal işləyir.

Əlbəttə, Dağlıq Qarabağda və onu ətrafında baş verən hadisələrin tarixi böyük əhəmiyyət daşıyır. Elə bilişəm ki, bu cəhətdən Birleşmiş Krallığın və Cənubi Qafqazın Ümumi bir oxşarlığı vardır. Bu da odur ki, biz tarixə çox vanlıq. Yəqin ki, mənim yazacağım məruzədə tarix daha çox yer tutacaqdır.

Cənab prezident, Siz dediniz ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ və ətraf rayonlara getmirlər. Bildiyiniz kimi, mən ətraf rayonlara getdim və insanların orada yaşadığı vəziyyəti gördüm. Çünkü belə hesab etdim ki, həqiqətən də oraya getmək, onların yaşadıqları vəziyyəti görmək çox vacibdir. Mən istəməzdəm Azərbaycanda, Azərbaycan əhalisində belə bir fikir oyansın ki, Dağlıq Qarabağga getməklə mənim ora ilə müəyyən əlaqələrim var. Bu gün Sizinlə danışığımdan belə nəticə çıxarıram ki, oraya getmək yaxşı bir fikir olardı.

*Heydər Əliyev:* Bəli, getmək lazımdır.

*Terri Devis:* Əlbəttə, mən gedəcəyəm və bu, nəzərə alınacaqdır.

Mənə vaxt ayırdığınıza görə Siza çox minnətdaram. Azərbaycanda ən məşğul adamın vaxtını alıram. Cənab prezident, mənə kifayət qədər məlumat veriblər. Sizin nümayəndələrə dediklərimdən artıq bir söz deyə bilmərəm. Mən burada bəyanatlar verməyəcəyəm və Azərbaycandan sonra Gürcüstana dostlarımö gərməyə gedəcəyəm, daha sonra Ermənistana səfər edəcəyəm. Bu səfərim zamanı Dağlıq Qarabağa getməyəcəyəm. Amma məruzəni tamamlamazdan əvvəl Dağlıq Qarabağa mütləq gedəcəyəm. Artıq bu sözü vermişəm. Əlimdən gələni edəcəyəm ki, məsələ həll olunsun. Vaxt ayırdığınıza görə bir daha çox sağ olun.

*Heydər Əliyev:* Siza təşəkkür edirəm. Elə mən də onu istəyirəm. Siz dediniz, söz vermisiniz və əlinizdən gələni edəcəksiniz ki, məsələ həll olunsun. Mənə elə bu bəsdir, artıq sözə ehtiyac yoxdur. Çox sağ olun.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurası Parlament Assambleyasının məruzəcisini qəbul etmişdir  
8 dekabr 2003-cü il

Azərbaycan Prezidenti İlham Əliyev Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda "siyasi məbuslar" məsələsi üzrə məruzəcisi Malcolm Bryusu, Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi Katibinin müavini Devid Kupinanı qəbul etmişdir.

Qonaqları səmimiyyətlə qarşılayan Azərbaycan dövlətinin başçısı İlham Əliyev dedi:  
Hörmətli cənab Bryus!  
Hörmətli cənab Devid!

Mən siz salamlayıram, Azərbaycana xş gəlmisiniz.

Üç ilə yaxındır ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Həmin müddətdə bu təşkilatla ölkəmiz arasında çox uğurlu əməkdaşlıq olmuşdur. Ümidi varam ki, bu əməkdaşlıq gələcəkdə davam edəcəkdir.

Ötən bu müddət ərzində Azərbaycanda Avropa Şurasının tövsiyələri ilə çoxlu yeni qanunlar qəbul edilmişdir. Bu qanunlar işləyir və ölkəmizdən daha da demokratiklaşmasında böyük rol oynayır. Çox sevindirici haldır ki, Avropa Şurası qəbul etdiyi rəsmi sənədlərdə Ermənistanı işgalçi dövlət kimi tanımış və Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi məruzəçi təyin etmişdir. Ümidi varam ki, bu məruzəçi yaxın vaxtlarda bölgəyə səfər edəcək və obyektiv məruzə hazırlayacaqdır.

Azərbaycan Avropa Şurası qarşısında müəyyən öhdəliklər götürülmüşdür və deyə bilərem ki, onların hamısı vaxtında yerinə yetirilir. Bilirəm ki, qarşidəki sessiyada bu öhdəliklərlə bağlı məsələyə baxılacaqdır. İnanıram ki, bizim parlamentimiz - Milli Məclis o vaxtadək qalan məsələlərə də baxaraq, müvafiq qanunlar qəbul edəcəkdir. Biz bu öhdəliklərə çox ciddi yanaşırıq və ümidi varam ki, üzərimizə götürdüryümüz öhdəliklər bundan sonra da yerinə yetiriləcəkdir.

Sizin vəzifəniz başqa məsələlərlə bağlıdır. Əlbəttə, Avropa Şurasında bu məsələlərlə də bağlı müzakirələr aparılıbdır. Bu barədə bizim mənqeyimiz də sizə bəlliidir. Vəzifəniz çox çətinidir, çünki dünya praktikasında, efsuslar olsun ki, siyasi məbus anlayışı baradə ümumi meyar yoxdur. Bu, həm ekspertlərin, həm də bu məsələ ilə məşğul olan digər şəxslərin işini çətinləşdirir. Əvvəllər bu məsələ ilə bağlı bizim çoxlu səhbatlarımız olubdur. Güman edirəm ki, bizim nümayəndə heyatımız, digər məsul şəxslərimiz səfər zamanı sizinlə bu məsələni müzakirə edəcəklər və məsələ tezliklə öz həllini tapacaqdır.

Səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirən Malcolm Bryus dedi:

Hörmətli cənab Prezident, vaxt ayırb bizi qəbul etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. Gəlisiyimizin məqsədi burada konstruktiv iş aparmaqdır. Siza məlum olduğu kimi, mən son 4 il müddətində Avropa Şurasında çalışmışam. Siz də Avropa Şurası Parlament Assambleyası sədrinin müavini vəzifəsində olmusunuz.

Mən prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi təbrik edirəm. Biz yeni Prezident kimi Sizdən konstruktiv dialoq gözləyirik. Mən bir sırə detallar haqqında Sizinlə səhbat etmək istəyirəm. Elə bu niyyətlə də ölkənizə səfərə gəlmişik.

**İlham Əliyev:** Sağ olun. Mən də konstruktiv dialoqun tərəfdarıyam. Deyə bilərəm ki, Azərbaycan daim bu dialoqa hazır olub və aslında o, aparılibdir. Azərbaycan Prezidenti Heydar Əliyevin fərمانları ilə yüzlərlə insan afv olunub, bu məsələlərə həmişə müsbət baxılıbdır. Dündür, müəyyən mərhələlərdə problemlər olmuşdur. Lakin ümumilikdə, işlər müsbət istiqamətdə aparılmışdır. Əminəm ki, bundan sonra da biz bu dialoqu davam etdirəcəyik və məsələlər öz həlini tapacaqdır.

Qəbulda Prezidentin icra Aparatının hüquq müdafiə orqanları ilə iş şöbəsinin müdürü Fuad Ələsgərov, Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyatının başçısı Səməd Seyidov iştirak edirdilər.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurasının Nazirlər Komitəsinin nümayəndə heyətini qəbul etmişdir**  
3 fevral 2004-cü il

Azərbaycan Prezidenti İlham Əliyev Prezident sarayında İtaliyanın Avropa Şurasında-  
ki daimi nümayəndəsi, Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" monitoring qrupunun  
rəhbəri Pyetro Erkole "Aqo"nun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları salamlayan Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın Avro-  
pa Şurasına üzv qəbul edilməsindən artıq 3 il keçmişdir. Bu müddət ərzində Azərbaycan  
Respublikasının nümayəndələri Strasburqa çoxsaylı səfərləri zamanı bu mötəbər Avropa  
qurumunda maraqlı görüşlər keçirmiş, məzmunlu müzakirələr aparmış, eləcə də Avropa  
Şurasının nümayəndələri dəfələrlə Azərbaycanda olmuş, müxtəlif məsələlərlə bağlı mo-  
nitorinq keçirmişlər. Məhz bu təmaslar sayasında Azərbaycanda qanunvericilik bazasının  
təkmilləşdirilməsi, demokratik təsisatların inkişaf edərək Avropa standartlarına uyğunlaş-  
dırılması, insan hüquqlarının təmin olunması, demokratik prinsiplərin həyata keçirilməsi  
sahəsində irəliləyiş daim davam etmiş və ölkəmiz Avropa Şurasına üzv dövlətlər sırasında  
özünələyiş yer tutmuşdur.

Dövlətimizin başçısı daha sonra demişdir ki, Azərbaycan Respublikası eyni zamanda re-  
gionda nəhəng layihələr həyata keçirir və regional əməkdaşlıq sayasında böyük nailiyyətlər  
əldə etmişdir. Məhz indi respublikada siyasi, iqtisadi, qanunvericilik sahələrində həyata  
keçirilən islahatlar sayasında dinamik iqtisadi inkişaf müşahidə olunur. Son dövrlərdə  
ümumi daxili məhsulun illik artımı orta hesabla 10 faiza bərabərdir və bu artım davam edir.

Bələliklə, Azərbaycan Respublikasının Avropa Şurası ilə səmərəli əməkdaşlığı ölkəmi-  
zin inkişafı üçün öz bəhrəsini verir. Azərbaycan Prezidenti vurğulmışdır ki, Azərbaycan  
gələcəyə böyük ümidiłrə bəsləyir və əmindir ki, Avropa Şurası ilə əməkdaşlıq bundan sonra  
faydalı olacaqdır.

Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan  
dövlətimizin başçısı Azərbaycanın qəti mərvəyini bir daha bəyan etmişdir.

"Aqo" qrupunun rəhbəri Pyetro Erkole "Aqo" demişdir ki, o da Azərbaycanın Avropa  
Şurası ilə əməkdaşlıqından məmənundur və bu əməkdaşlığın uğurları göz qabağındadır. Bəzi  
nəqşanların olmasına baxmayaraq, Azərbaycanda prezident seçkiləri yaxşı təşkil olunmuş  
və mütəşəkkil keçirilmişdir. Avropa Şurası nümayəndələrinin Azərbaycana səfərləri zama-  
ni monitorinqlərin, görüsələrin və danışışların məqsədi demokratik hüquqi dövlət qurmaqdə  
Azərbaycana yardım göstərmək və bu istiqamətdə üzərinə götürdüyü öhdəliklərin yerinə  
yeterliliklə kümək etməkdir.

Sonda "Aqo" monitoring qrupunun rəhbəri P.E.Aqo Azərbaycan Prezidenti İlham  
Əliyevə qəbulə görə səmimi minnətdarlığını bildirmiştir.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası**  
**Parlament Assambleyasının Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ**  
**münaqişəsi üzrə məruzəcisi qəbul etmişdir**  
26 fevral 2004-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında AŞPA-nın  
Siyasi İşlər Komitasının üzvü, bu qurumun Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ  
münaqişəsi üzrə məruzəcisi Terri Devisi qəbul etmişdir.

Qonağı səmimiyyətli qarşılıyan Azərbaycan dövlətinin başçısı İlham Əliyev dedi:

Hörmətli cənab Devis, Azərbaycana xoş gəlmisiniz. Mən siz ürəkdən salamlayıram.

Avropa Şurası Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi ilə bağlı artıq ilk  
addımlar atılmışdır. Xüsusi məruzəçi təyin edilmişdir və biz çox şadıq ki, məruzəçi kimi  
Siz bu məsələ ilə çox fəal məşğul olursunuz. Doğrudur, bu məsələ müzakirə olunanda  
Ermənistən tərəfi buna razılıq vermək istəmirdi və məsələni arxa plana çökmək istəyirdi.  
Buna baxmayaraq, Avropa Şurasının qəti qərarı bundan ibarət oldu ki, məsələ gündəliyə  
salınsın və Siyasi komitədə müzakirə olunsun, eyni zamanda, xüsusi məruza hazırlanınsın.

Əlbəttə, biz ümidivarıq ki, bu məruzədə Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ  
münaqişəsi haqqında real həqiqətlər öz əksini tapacaqdır. Bu həqiqətlər ondan ibarətdir ki,  
Ermənistən Azərbaycana qarşı təcavüz etmiş, torpaqlarımızın 20 faizini işğal etmiş və bu  
işğalin nəticəsində bir milyondan artıq insan öz doğma torpaqlarından didərgin düşməşdir.  
Dağılıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon işğal altında və bu faktlar Avropa  
Şurasının rəsmi sənədlərində öz əksini tapmışdır.

Dünya ictimaiyyətinin bu məsələyə böyük diqqət göstərməsi bizi çox sevindirir. Avro-  
pa Şurası bilavasitə bu məsələ ilə məşğuldur, eyni zamanda, Avropa İttifaqı çərçivəsində  
müzakirələr aparılır. Hesab edirəm ki, bunlar müsbət istiqamətdə atılmış addımlardır.  
Eyni zamanda, bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatının da bu münaqişə ilə bağlı  
4 qətnaməsi vardır və həmin qətnamələrdə göstərilir ki, Ermənistənin işğalçı qüvvələri  
qeyd-şartsız Azərbaycan torpaqlarından çıxmılmalıdır. Diger tərəfdən, ATƏT-in Minsk qrupu  
bu məsələ ilə bilavasitə məşğul olur və vəsitiçilik missiyasını öz üzərinə götürmü-  
şür. Ən əlamətdar hal ondan ibarətdir ki, son görülərimizdə Minsk qrupunun hömsədarları  
Ermənistənin Azərbaycan torpaqlarını işğal etməsi barədə elə bu otaqda açıq-əşkar bəyanat  
vermişlər.

Əlbəttə, biz Avropa Şurasının bu məsələ ilə bağlı ATƏT-in Minsk qrupunu əvəz  
etməsini istəməzdik. Lakin hesab edirik ki, Avropa Şurası tərəfindən, o cümlədən məruzədə  
bu münaqişəyə siyasi qiymət verilməlidir. Əminəm ki, bu siyasi qiymət veriləcəkdir və  
həqiqət öz yerini tapacaqdır. Mən bu çətin işdə siza ugurlar diləyirəm.

Səmimi qəbulə görə təşkükünü bildirən Terri Devis dedi:

Cənab Prezident, bu, mənim Sizinlə ötən ilin sentyabrından bəri ilk görüşümüzdür və  
fürsatdan istifadə edərək, atanızın vəfatı ilə əlaqədar şəxslən Sizə dərin hüznə başsağlığı  
verirəm. Yəqin ki, bilirsınız, bu gün mən onun mözərini ziyarət etmişim.

Mən həbelə Sizi Azərbaycan Prezidenti seçilməyiniz münasibatılı də təbrik etmək istəyirəm.

Bildiyiniz kimi, mənim vəzifəm ATƏT-in Minsk qrupunun həmsədrlərini əvəz etmək deyildir. Mənim işim Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair məruzə həzirlamaqdan ibarətdir. Siz özünüz də qeyd etdiyiniz kimi, bu, heç də asan iş deyildir. Bir il əvvəl mən Sizin atanızla görüşərkən o bildirmişdi ki, Dağlıq Qarabağ haqqında bir sıra beynəlxalq təşkilatların nümayəndələri hesabat hazırlayırlar. Lakin onların heç biri orada olmayıblar. O vaxt mən Heydər Əliyevə söz verdim ki, münaqişə zonasına səfər edəcəyəm və bu sözümü yerimə yetirdim.

Dəya bilərəm ki, bu problemin tezliklə həll olunması zəruridir, çünki münaqişə bir çox insanlara - qaçqın və köçkün vəziyyətinə düşmüş adamlara ciddi təsir edir. Həm Azərbaycanda, həm Ermənistanda, həm də Dağlıq Qarabağın özündə adamlarla səhbət edərkən bir daha şahidi oldum ki, onların vəziyyəti çox ağırdır. Çox yaxşı haldır ki, indi açıq qarışdırma olmadıqdan insanlar hələk olmur və münaqişənin dinc yolla həlli üçün hələ imkanlar mövcuddur. Avropa Şurasının üzvləri kimi həm Azərbaycan, həm Ermənistən, eyni zamanda, Avropa Şurası özü də münaqişəni dinc yolla həll etmək yollarını axtarmalıdır.

Britaniyanın nümayəndəsi kimi mən bu məsuliyyəti üzərimə götürmüşəm və biz keçmiş yada salaraq çalışmalıyıq ki, gələcəkdə münaqişə qurbanları olmasın, ailələr başçılarını itirməsinlər. Bu məsuliyyəti üzərimə götürərkən bir çoxları mənə problemin ağır olması ilə əlaqədar məsləhətlər verirdilər. Eyni zamanda, mən həm Azərbaycanın, həm də Ermənistən Avropa Şurasına üzv qəbul olunmasına fəal iştirak etmişəm və indi də çalışacağam ki, tez bir zamanda obyektiv məruzə hazırlayıram. Siz bilsiniz ki, münaqişə zonasına səfər zamanı hava şəraitinin pisləşməsi ucbatından bizim bir çox problemlərimiz oldu. Lakin məruzəni hazırlanmaq üçün mən orada olmalı idim.

Bir daha bildirirəm ki, mən məruzənin tez bir zamanda hazır olmasına çalışacağam və onun obyektiv olması üçün əlimdən gələni edəcəyəm. Ən vacibi odur ki, biz səylərimizi problemin tezliklə həllinə yönəldək və bununla da Cənubi Qafqaz regionunda yaşayan bütün xalqların daha yaxşı gələcəyini təmin edək.

Qəbulda Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edirdi.

## Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının Baş katibi Valter Șvimmeri qəbul etmişdir

8 aprel 2004-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Avropa Şurasının Baş katibi Valter Șvimmeri və onu müşayiət edən şəxsləri qəbul etmişdir.

Prezident İlham Əliyev Avropa Şurasının Baş katibini və onu müşayiət edən şəxsləri salamlayaraq dedi ki, sizin Azərbaycana səfərinizi çoxdan gözləyirdik və şədiq ki, bu səfər həyata keçirilir. Bildiyimə görə, ölkəmizə səfəriniz çox uğurlu keçir və Azərbaycanla bilavasita tanışlığımız gələcək əməkdaşlığımız üçün mühüm bir amil olacaqdır.

Üç ildən artıqdır ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Bu müddət ərzində ölkəmiz demokratiyanın inkişafı istiqamətində önemli addımlar atmışdır. Avropa Şurasının tövsiyələri ilə Azərbaycanda həyata keçirilən siyasi islahatlar, qəbul olunmuş qanunlar gələcəkdə də insan hüquqlarının qorunması sahəsində, demokratiyanın daha da inkişaf etdirilməsində yeni uğurlar qazanmağa imkan verəcəkdir.

Azərbaycan və ümumilikdə region üçün böyük təhlükə mənbəyi olan Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Avropa Şurası tərəfindən müzakirəyə çıxarılması da çox müsbət haldır. Bu məsələyə Siyasi Komitədə baxılacaq və ümidivari ki, komitədə müzakirələr zamanı və plenar iclaslarında münaqişəyə obyektiv siyasi qiymət veriləcəkdir.

Bildiyiniz kimi, mənim həyatımın bir hissəsi Avropa Şurası ilə bağlıdır. Strasburqda keçirdiyim tədbirləri və görüşləri mən həmişə xatırlayıram. Cənab baş katib, istərdim bu müddətə Sizinlə birlikdə fəaliyyətimizə görə təşəkkürümü bildirəm. Mən, eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının Büro üzvü də olmuşam və o illər mənən siyasi fəaliyyətmədə böyük rol oynamışdır. Əminəm ki, gələcəkdə də bizim əməkdaşlığımız inkişaf edəcək və əlaqələrimiz daha da güclənəcəkdir.

Səmimi qəbulu və xoş sözlərə görə təşəkkür edən, Azərbaycana səfəri özünün də səbirsizliklə gözlədiyini söyləyen Avropa Şurasının Baş katibi Valter Șvimmer dedi ki, cənab Prezident, bizimlə əməkdaşlıq etdiyinizə görə də Sizə minnətdarlığını bildirmək istərdim. Mənim Azərbaycana səfər etməyim üçün Siz də böyük söylər göstərmişiniz.

Mən, eyni zamanda, bugünkü görüş haqqında qürur hissi ilə danışram. Çünki Siz mənim Avropa Şurası Parlament Assambleyası üzrə keçmiş həmkarımınsınız. Siz Avropa Şurası Parlament Assambleyası sədrinin müavini olmuşunuz və hazırda ölkə Prezidentiniz. Mən Sizi ürəkdən təbrik edirəm.

Mənim rəsmi səfərimin iki başlıca səbəbi vardır. Birinci, Avropa Şurasının təmsilçisi kimi, Azərbaycanda on prosesləri yaxından izləmək və burada əldə edilmiş uğurlara qiymət vermək, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bilavasita tanış olmaqdır. Bu, bizim tövsiyə etdiyimiz bir sıra qanunların ratifikasiyası və eyni zamanda, hüquq islahatları ilə bağlıdır. Məqsəd islahatların gedisi ilə tanış olmaq və Avropa Şurasının gələcəkdə verəcəyi tövsiyələrdir. İkinci məsələ isə, Avropa aid olan problemlər ətrafında Sizinlə müzakirələr aparmaqdır.

Mən, eyni zamanda, "dondurulmuş münaqişələr" haqqında Sizinlə fikir mübadiləsi aparmadı istərdim. "Dondurulmuş münaqişə" dedikdə, bu söz birləşməsi mənim xoşuma gəlmir. Məsələn, bu gün mən məcburi köçkünlərin məskunlaşdırıldığı yerlərdən birinə getdim və münaqişənin onlar üçün dondurulmuş mənası daşımadiğinin şahidi oldum. Biz gücumüz, səlahiyyatımız və imkanımız daxilində Avropa Şurası tərəfindən humanitar yardım asırgəməyəcəyik və tərəfləri dialoqa çağıracaqı.

Bu baxımdan hesab edirəm ki, mənim Azərbaycana rəsmi səfərim yalnız Avropa Şurası üçün deyil, habelə bizim təşkilatın yeni üzvü olan ölkəniz üçün də səmərəli olacaqdır.

Söhbət zamanı qarşılıqlı məraqə doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Qəbulda Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Aqşin Mehdiyev iştirak edirdilər.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının Baş katibi Valter Şvimmer ilə görüşməşdir**  
29 aprel 2004-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Avropa Şurasının iqamətgahında bu təşkilatın Baş katibi Valter Şvimmer ilə görüşməşdir.

Dövlətimizin başçısını Avropa Şurasında salamlamaqdan məmənunuğunu bildirən cənab Valter Şvimmer bu yaxınlarda Azərbaycana səfərini və Prezident İlham Əliyev ilə görüşünü, müxtəlif məsələlər ətrafında faydalı fikir mübadiləsi apardığını razılıqla xatırladı. O, İlham Əliyevin Azərbaycan Prezidenti kimi Avropa Şurasına ilk gəlişinin əhəmiyyətini vurguladı, Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyəsindən məmənunuğunu ifadə etdi.

Prezident İlham Əliyev Avropa Şurasında faaliyyətini həyatının ən yaxşı illəri kimi qiymətləndirdi, bu təşkilatla ölkəmiz arasında keçmişdə və indi mövcud olan six əməkdaşlıqdan məmənun olduğunu söylədi. Azərbaycan ilə Avropa Şurası arasında heç bir problem olmadığını, bu təşkilata üzlülükün üç ili ərzində ölkəmizdə demokratiyanın inkişafı, insan hüquqları və azadlıqlarının qorunması sahəsində böyük işlər görüldüyüünü bildirərək dedi ki, bu siyaset gələcəkdə də davam etdiriləcəkdir.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa  
Şurası Parlament Assambleyasının yaz sessiyasının iclasındaki çıxışı**  
29 aprel 2004-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının iclasında çıxış etmişdir

Iclas salonuna gələn Prezident İlham Əliyevi AŞPA-nın rəhbərliyi və deputatlar alqışlarla qarşılıqlıdır.

AŞPA-nın sədri Piter Şider iclası açaraq dedi:

Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi böyük məmənuniyyatla Assambleyamızda salamlayıram. Onunla birgə xarici işlər nazirini, Prezidenti müşayiət edən rəsmiləri salamlayıraq. Biz şadıq ki, burada, bizim Assambleyada iştirak edirsiniz. Xüsusi alqışlar Azərbaycan Respublikasının Prezidentinə, Assambleyanın sabiq üzvüna, sabiq sədr müəvkininə üvanlanmışdır. Amma cənab Prezident, sadəcə olaraq, sabiq deyil, o, bizim bir sira tədbirlərin və müzakirələrin fəal iştirakçısıdır. Cənab Prezident, burada olmanınzdan məmənunuq. Buraya gəldiyinizi görə Assambleya adından Sizə minnətdarlığımı bildirirəm. Deputatlara bildirim ki, çıxışdan sonra cənab Prezident sualları cavablandırıma- ga da razılıq vermişdir.

Cənab Əliyev, cənab Prezident, yüksək kürsü Sizindir.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı**

Hörmətli cənab sədr!

Xanımlar və cənablar, əziz qonaqlar!

Buraya dəvət olunmaq və Avropa Şurasında çıxış etmek mənim üçün böyük şərəfdir. Bu, həm də şəxsən mənim üçün çox xoş hadisədir. Cənab sədrin qeyd etdiyi kimi, mən üç il müddətində Avropa Şurası Parlament Assambleyasının üzvü olmuşam. Həyatımın bu dövrü mənim üçün, bəlkə də, ən maraqlı, mühüm zaman kasiyidir və bu dövr gələcək fəaliyyətimdə, əlbəttə ki, bugünkü vazifəmdə da vacib rol oynadı.

Azərbaycan yalnız üç il bundan əvvəl Avropa Şurasının üzvü oldu. Ondan əvvəl isə ölkə bir çox problemlərlə üzləşirdi. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycanda vəziyyət çox çətin idi. Bu, həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan tam xaos dövrü idi. İqtisadiyyat sürətlə tənazzül edirdi. Faktiki olaraq, ölkə dağılmış əraflasında idi: vətəndaş müharibəsi, bir neçə hərbi əməkdaşlıq sahələri və əlbəttə ki, Ermənistanın Azərbaycana qarşı tacavüzü. Bu amillər ölkəyə normal, azad, iqtisadi tərzdə inkişaf etmək imkanı vera bilməzdi.

Yalnız keçmişin çətin irlərini adlaşırdıqdan, ictimai-siyasi sabitlik təmin edildikdən sonra və Ermənistanla Azərbaycan arasında atəşkəs rejimi əldə olunandan sonra ölkə müxtəlif sahələrdə inkişaf etmək imkanı qazana bildi. İqtisadiyyatımızda artım başladı. Bu gün iqtisadi inkişaf baxımdan Azərbaycan sürətlə inkişaf edən ölkədir. Son yeddi ildə əməkdaşlıq daxili məhsulun artımı 90 faiz təşkil etmişdir, son 7 ildə inflasiya 2-3 faizi aşmamışdır.

Adambına düşən birbaşa xarici sərmaya baxımdan Azərbaycan həm keçmiş SSRİ, həm də Mərkəzi Avropa ölkələri arasında aparıcı mövqedədir.

Bütün bu amillər, üstəqəl, irimiqyaslı iqtisadi islahatlar, torpaq islahatı, torpağın özəlləşdirilməsi və əməkdaşlıq, müləssisalərin özəlləşdirilməsi ölkəyə iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri osasında qurmağa imkan verdi. İndi əməkdaşlıq daxili məhsulda özlə sektorun payı 75 faizə bərabərdir. Xüsusi nəzərəalsa ki, neft sektorū hələ də dövlətin inhisarındadır, onda bu, böyük rəqəmdir. Əməkdaşlıq daxili məhsulda 75 faiz o deməkdir ki, praktiki olaraq, bütün ticarət, bütün sənaye növləri özəlləşdirilibdir.

Biz bunun yaxşı nəticələrini görürük. Ölkənin necə inkişaf etdiyini, iqtisadiyyatın artığını görürük və bu, biza nəhəng beynəlxalq layihələri həyata keçirmək imkanı verir. Bugünkü gündə dünyanın ən iri enerji layihəsi Azərbaycanda həyata keçirilir. Artıq 10 ildir ki, Azərbaycan karbohidrogen ehtiyatlarından dünyanın aparıcı şirkətləri ilə birlikdə istifadə edir.

Bu, çox uğurlu təcrübədir. Özü də bu uğurun bir neçə əsas elementi var. Birincisi, çox gözəl sərmayə mühitinin olmasıdır. Bizim sərmayəçilər özəlləşdirilməsi və sərmayələrin təhlükəsiz hiss edir və əməkdaşlıq, qoyduqları vəsait lazımcı qorunur. Azərbaycandakı bütün əsas sərmayə layihələri parlamentimiz tərəfindən ratifikasiyadan keçib qanun statusu almışdır. Onları heç kim dəyişə bilməz. Digər səbəb şəffaflıqdır. Şəffaflıq da neft-qaz sektorunda və əməkdaşlıq, bütün istehsal sahələrində uğurun əsasını təşkil edən elementlərdəndir. Azərbaycan bu mənada nəzərəçarpacaq nailiyyət qazanmışdır. Biz hasilat sənayelərində şəffaflıq təşəbbüsünə lap əvvəldən qoşulmuşaq və regionda bu prosesdə liderliyimizi davam etdirmək azmindəyik.

Beynəlxalq maliyyə təsisi ilə ilə çox əlaqələrimiz və əməkdaşlığımız var. Xüsusi də, Beynəlxalq Valyuta Fondu ilə. Bu təşkilatla biz əsas iqtisadi xəttimizi razılaşdırırıq. Bütün bu amillər ölkəyə milyardlarla dollar vəsait cəlb etməyə imkan verdi.

Son illər ərzində Azərbaycana qoyulmuş sərmayələrin miqdarı 17 milyard dollara bərabərdir. Bunun da 12 milyard dolları birbaşa xarici sərmayədir. Sərmayəçilər Azərbaycandakı ictimai-siyasi sabitliyə əmin olmasayırlar, hadisələrin gedisiనə avvalcədən proqnozlaşdırıla bilənəyidər, əlbəttə ki, onlar risk edib öz vəsaitlərini qoymazdırlar. Biz bu siyasetimizi davam etdirməkdə tam qərarlılığımız. Növbəti üç il ərzində Azərbaycanın təkcə neft və qaz sonayesinə, təxminən, dəha 10 milyard dollar sərmayə qoyulacaqdır.

Bu gün reallaşdırılan iki boru kəmərləri layihələri təkcə bizim ölkə, ərazilərindən kəmərlərin keçəcəyi digər ölkələr üçün yox, həm də bütün region üçün vacibdir. Bu layihələr regional təhlükəsizlik və sabitlik üçündür, regional əməkdaşlıq üçündür. Azərbaycan regional əməkdaşlıq sahəsində çox fəal ölkədir və bugünkü gündə bu əməkdaşlıq qənaatbaxşdır. Biz gələcəkdə da bu yöndə fəal rol oynamaya hazırlıq.

Azərbaycanın Xəzər dənizindəki neft və qaz ehitatları ölkəmizə imkan verəcək ki, bunlardan düzgün istifadə edərək, iqtisadiyyatını hərtərəfi inkişaf etdirsin. Neft və qazın hasilatı və naqli qarşımızdakı son məqsəd deyildir. Bu, yalnız iqtisadiyyatımızı hərtərəfi inkişaf etdirmək, müləssis, sivilizasiyalı, iqtisadi cəhətdən güclü cəmiyyət qurmaq, siyasi islahatları gələcəkdə də həyata keçirmək və cəmiyyətin demokratikləşməsi yolunu davam etdirmək vasitəsidir. Əldə etdiyimiz nailiyyətlər və yaxın gələcəkdə həyata keçiriləcək

layihələr, əlbəttə ki, ölkəmizin iqtisadiyyatını gücləndirməyə imkan verəcəkdir.

Azərbaycanın lap yaxın gələcəkdə iqtisadi baxımdan çox güclü ölkə olacaqdır. 2005-2006-ci ildə artıq əsas neft və qaz kəmərləri işlək vəziyyətdə olacaq və layihədə iştirak edən bütün ölkələr öz əhalisinin həyat səviyyəsini yaxşılaşdırmağa imkan verəcəkdir.

Amma əlbəttə ki, bütün bunlar ölkəmizin bugünkü həyatının yalnız bir hissəsidir. Ölkə inkişafdadır, həm iqtisadi, həm də sosial baxımdan inkişaf edir. Çoxsaylı sosial proqramlar həyata keçiririk. Bizim iqtisadi siyasetimiz bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır. Amma büdcəmizin strukturuna nəzər salsanız, görərsiniz ki, büdcənin çox böyük hissəsi sosial məsələlərə yönəldilmişdir. Mənəcə, bazar iqtisadiyyatı ilə sosial müdafiənin bu cür kombinasiyası da uğurun əsaslarını təşkil edən amillərdəndir.

Ölkəmiz siyasi istahətlər sahəsində də mühüm nailiyətlər alda etmişdir. Avropanın Şurasının üzvü olduğumuz üç il müddət Azərbaycanın demokratiya yolu ilə irəliləməsində həlledici rol oynamışdır. Avropanın təsviyələri ilə yeni-yeni qanunlar qəbul edilmişdir. Təşkilata üzv qəbul olunarkən ölkənin üzərinə götürdüyü öhdəliklər və onların yerinə yetirilməsi də bu sahədə yardımcı olmuşdur. Ona görə də mən iştiradım ki, Avropanın Şurasındaki bütün həmkarlara öz səmimi minnətdarlığını bildirim. Konstruktiv əməkdaşlıq, məsləhətlər, təsviyələr, bölüşdүünüz təcrübə - bunların hamısı Azərbaycanın cəmiyyətinin galəcək demokratikləşməsinə, Azərbaycanın Avropa ailəsinə tam üzv olmasına xidmət etmişdir.

Yerina yetiriləcək vəzifələr çoxdur. Həyatımızın bir çox sahələri beynəlxalq standartlara cavab vermir. Bunun obyektiv və bəzi hallarda subyektiv səbəbləri var. Müharibədən, işğaldan əziyyət çəkmiş, vətəndaş müharibəsi və digər faciəvi hallarla üzəlmişmiş ölkə birdən-birdə tam demokratik və tam azad ola bilməz. Amma bu yol bizim seçimimizdir, strateji seçimimizdir. Prezident seçkilərindən sonra gedən proseslər, hökumətimizin qəbul etdiyi qərarlar bizim yüksək qiymətləndirdiyimiz dəyərlərə sadıq olduğumuzu göstərir. Bizim azad, demokratik, plüralist cəmiyyət qurmaq əzmimizi göstərir.

Iqtisadi artım və cəmiyyətin demokratikləşməsi siyasetimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. Iqtisadi cəhətdən güclü ola bilərsən, amma demokratiya yoxdur. Şəffaflıq yoxdursa, insan haqları qorunmursa, uğur qazana bilməzsən. Biz neft hasil edən bəzi ölkələrin təcrübəsini öyrənməmiş və təəssüfə şəhidi olmuşuq ki, onları heç də hamisində neft amili uğurla nəticələnmiş. Bəzən neft amili firavaniq gətirmək əvəzinə, mənfi hallarla müşayiət olunur. Ona görə də bütün bu mənfi təcrübəni görərkən biz qararlılıq ki, səhəvə yox verməyək.

Eyni zamanda, ölkəmizin problemləri də çoxdur. Bizi yoxsulluq var. Yoxsulluğa qarşı mübariza aparıraq. Hazırda yoxsulluğun azaldılmasına dair Dünya Bankı ilə birlikdə program həyata keçiririk. Bizi işsizlik var və iqtisadi və sosial-iqtisadi inkişaf proqramının əsas elementlərindən biri yüz minlərlə yeni iş yeri açmaqdandır ibarətdir və mən bunu rəsmi bəyan etmişəm.

Regionlara xüsusi diqqət yetiririk ki, yalnız paytaxt yox, əsas şəhərlər yox, bütün ölkə, Azərbaycanın bütün bölgələri hərtərəfli, dinamik inkişaf etsin. Ən ucqar kəndlər də iqtisadi inkişafı öz həyat tərzlərində hiss etməlidir. Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda, hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər.

Budur, bizim məqsədimiz - vətəndaşlara eyni şərait yaratmaq. Qoy iqtisadi artımdan, neft sənayesinin inkişafından hamı bəhərlənsin. Hər bir Azərbaycan vətəndaşı eyni hüquqlardan istifadə etsin. Bu yöndə bizim çox gözəl nailiyətlərimiz var. Ölkəmizin ən böyük nailiyətlərindən biri də etnik və dini dözlümlülükdür. Yalnız müstəqillik dövründə deyil, Sovet İttifaqı dönməndə də tolerantlıq Azərbaycana xas idi və bu siyaset indi də davam etdirilir. Azərbaycan çoxmillətli ölkədir. Bütün millətlər və bütün dinlərin nümayəndələri Azərbaycanı öz evi hesab edirlər.

Uzun müddət ölkəmizin üzələşdiyi əsas problem Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır. Bu işğal Ermənistanın Azərbaycana qarşı aparduğu təcavüzkar separatçı irtica ilə başlamışdır. Bu siyaset Azərbaycanın keçmiş Dağılıq Qarabağ Muxtar Vilayətinin və onun inzibati sərhədlərindən kəndərə yerləşən də 7 rayonumuzun işğalı ilə nəticələndi. Azərbaycanın bu 7 rayonunda heç zaman ermənilər yaşamamışdır. Onlar tamamilə azərbaycanlılar məskunlaşan ərazilərdir. Ermənistanın bu işğalı yüz minlərlə adamin qaçqın və köçkü vəziyyətinə düşməsi ilə nəticələndi. Bu faktlar Assambleyaya yaxşı məlumatdır. Nümayəndə heyətimizin üzvləri bu haqda dəfələrlə çıxışlar ediblər və bu faktlar Avropanın Şurası Parlament Assambleyasının sənədlərində də öz əksini tapmışdır. Bugünkü Ermənistanın ərazisindən 250 min azərbaycanlı qaçqın düşməsdür. Azərbaycan ərazisində işğal olunmuş 7 rayonun 700 min sakini məcburi köçkünlər oldu. Keçmiş Dağılıq Qarabağ Muxtar Vilayətində yaşayan 50 min azərbaycanlı da məcburi köçkündür. Üstəlik, digər münəaqişa zonalarından, başqa ölkə ərazilərindən də qaçqınlar Azərbaycanda siyinacəq tapmışlar. Azərbaycanın 8 milyonluq əhalisinin 1 milyonu qaçqın köçkündür. Bu, dünyada əhalinin sayına nisbətdə qaçqın-köçkünlərin ən yüksək faizidir.

Bu vəziyyət 10 ildən artıqdır ki, davam edir. Bu ilin may ayında Ermənistanla Azərbaycan arasında atəşkəsin onuncu ili olacaqdır və 10 il qədərdir ki, aparan danışqlar nəticə vermir. Əlbəttə ki, biz bu vəziyyətlə birbaşa bilmərik. Azərbaycan heç zaman ərazisinin itirilməsi ilə razılaşmayaçaqdır. Məsələnin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Azərbaycan dünayadaki bütün ölkələrin arası bütövülüyünə hörmətlə yanaşır və özünə də eyni münasibətlə yanaşmağı tələb edir. Bizi arası bütövülüyümüz bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən geri çəkilməlidir. Qaçqınlar-köçkünlər doğma yurdlarında qayıtmaq imkanı verilməlidir. XXI əsrə Avropanın üzvü olan bir ölkənin - Ermənistanın Avropanın Şurasının üzvü olan digər ölkənin - Azərbaycanın ərazilərini işğal etməsinə yol verməməliyik.

Beynəlxalq ictimaiyyət bu vəziyyətlə razılaşmamalıdır. Əlbəttə, biz ümid edirik ki, beynəlxalq birliyin birgə səyi imkan verəcək ki, bu problem həll olunsun. Biz Avropanın minnətdarlıq ki, bu mövzu ətrafında fikir mübadilələri başlayıbdır. Bildiyiniz kimi, hazırda Siyasi məsələlər komitəsi Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münəaqişi ilə bağlı məruzə üzərində işləyir. Ümidi edirik ki, məruzə vəziyyəti olduğu kimi əks etdirəcək və ən vacibi isə, məsələyə siyasi qiymət verəcəkdir.

Ermənilərin münəaqişa ilə bağlı öz iddiaları var. Sadəcə, onlara şərh verim ki, sizdə tam təsəvvür yaransın, yalnız bir tərəfin dediklərini eğitməyəsiniz. Onların iddiası belədir ki, Dağılıq Qarabağda yaşayan ermənilərin öz müqəddərətini təyin etmək hüquqları var. Öz müqəddərətini təyin etmək insanlara verilmiş çox mühüm hüquqdur. Biz hamımız buna

hörmətlə yanaşıraq. Amma sizin diqqatınızı bir mühüm məsələyə yönəldim. Ermənilər artıq öz müqəddərətini təyin etmişlər, onların Ermənistan dövləti var. Bu o deməkdir ki, bir millət kimi ermənilər artıq bu hüquqdan istifadə etmişlər. Təsəvvür edin ki, onların yaşadığı hər bir yerdə öz müqəddərətini həll edəcəyi halda na baş verər?! Bu nə deməkdir? Bu o deməkdir ki, milli azlıqların yaşadıgi hər bir yerdə separatizm olmalıdır? Məgər bu o deməkdir ki, milli azlıq yaşadıgi hər bir yerdə separatism olmalıdır? Məgər bu o deməkdir ki, milli azlıq yaşadıgi hər bir yerdə öz müstəqil dövlətin qura bilər? Əlbəttə ki, yox!

Avropa ölkələri də daxil olmaqla, bir çox ölkələrdə milli azlıqlar yaşayırlar. Azərbaycanlılar da yaşadıqları bir sıra ölkələrdə milli azlıqdır. Gürcüstanda təxminən yarım milyon azərbaycanlı yaşayır. Rusiyada da, digər ölkələrdə də yaşayan çoxsaylı azərbaycanlılar var. Ermənilər də həmçinin. Gürcüstanda 200 min erməni yaşayır - Dağılıq Qarabağda yaşayan ermənilərin sayından 4 dəfə artıq. Bu o deməkdir ki, onlar hər yerdə öz müqəddərətini təyin etməlidirlər? Bu konkret halda öz müqəddərətini təyin etmək prinsipi işləmər. Ona görə də bu halda arazi bütövlüyü ilə öz müqəddərətini təyin etmək prinsipləri arasında əkslik yoxdur. Başqa sözə, biz gözlayırıkkı, beynəlxalq ictimaiyyət bu münaqişənin həll olunmasında çox fəal rol oynayacaq, bu həll beynəlxalq hüquq normalarına əsaslanacaqdır.

Hörmətli xanımlar və cənablar! Qeyd etdiyim kimi, burada olmaq manim üçün həm xoşdur, həm də şərəfdir. Məmənunyyətlə çıxış edirəm. Dediym kimi, Azərbaycan müstəqilliyini qazandıqdan sonra böyük nailiyyatlar əldə edibdir. Bu gün bizim strateji seçimimiz Avropaya, Avropa ailəsinə, strukturlarına integrasiyadır. Bu yolun davamı var. Biz bu siyasetimizə möhkəm sadıqıq. Əlimizdən gələnə edəcəyik ki, Azərbaycan Avropaya xas olan bütün standartlara, bütün ölçülərə cavab versin. Bütün Avropa strukturlarına xas olan standartlara uyğun gəlsin. Budur bizim siyasetimiz və uzun müddətdir onu həyata keçiririk. Bu gün Azərbaycanda baş verənlər bu siyasetin davamının nəticəsidir. Biz Avropa Şurasındaki fəal üzvlüyüümüzü davam etdiririk.

Biz Avropa dəyərlərinə tam sadıq, bu dəyərləri bölüşürük. Bizim nümayəndə heyəti Avropa Şurasında həmişə fəal olmuşdur. Bizim problemləri başa düşüklərinə görə mən Avropa Şurası Parlament Assambleyasının üzvlərinə minnətdaram. Biz burada çoxlu dostlar qazanmışaq, şəxsan mən özüm bir çoxları ilə dost olmuşam. Mən onları hamisini salamlayıram. Avropa demokratik qrupunda İslədiyimiz həmkarları salamlayıram və Assambleyanın bütün üzvlərinə minnətdarlığımı bildirirəm. Siza deyim ki, mən həqiqətən, Avropa Şurası Parlament Assambleyasının üzvü olduğum, sizinlə birgə İslədiyim vaxtlar üçün darixıram. Bu gün mən başqa vəzifədəyəm, başqa öhdəliklərim var. Amma sizi əmin edirəm ki, son illər Azərbaycanda aparılan siyaset davam etdirili və bu, ölkəmizə, regionumuza sülh və irfanlıq gatırıcəkdir. Diqqətinizə görə çox sağ olun.

*Piter Sider:* Cənab Prezident, olduqca gözəl çıxışınıza görə çox sağ olun. Assambleya və Avropa Şurasına ünvanladığınız nəzakatlı sözlərinizə görə sağ olun. Dediymiz kimi, bundan sonra suallar veriləcəkdir. Assambleyanın üzvləri Sizə sualla müraciət etmək istayırlar və onlara xatırladıram ki, verilən suallar 30 saniyə çərçivəsini aşmamalıdır. Həmkarlardan xahiş edirəm ki, sual versinlər, sualları çıxışa çevirməsinlər. Əlavə suallar isə yalnız sonda və yalnız vaxtin imkan verəcəyi halda mümkündür. Buyurun.

*Sual (İtalya):* Əvvəlcə, Azərbaycan Prezidentinə minnətdarlığını bildirir və ölkədə əldə olunan nailiyyatlarగərə təbrik edirəm. Sualım ölkənin iqtisadiyyatına, həqiqi manada başgöcləndirici nailiyyatlar əldə olunan sahəyə aiddir. Cənab Prezident, Avropa Birliyinin ölkənizdə neft sənayesinin inkişafında və xarici ticarət əlaqələrində payı nə qədərdir?

*Cavab:* Avropa Birliyi ilə ticarət əlaqələri, iqtisadi əlaqələr hər il artır. 2003-cü ilin göstəriciləri ilə 2002-ci ilin göstəricilərinin müqayisə etsək, görərlik ki, əlaqələrin hacmi 40 faiz artmışdır. Bu görərlik ki, Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti böyükdür. Yeri gəlmışkan, deyim ki, bizim ən böyük ticarət tərəfdəsimiz İtaliyadır. Bunun özü də bizim Avropaya doğru götürdüyümüz istiqamətin göstəricisidir. Bilirsizim, ölkəmizdəki infrastruktur böyük bir hissəsi Azərbaycan SSRİ-nin tərkibində olarkən yaradılmışdır. Ona görə də istehsal olunmuş məhsullar üçün bazarı da qonşu ölkələrdir. Yeni istehsal qurğuları, yeni istehsal məhsulları beynəlxalq standartlara cavab verir. Amma belə məhsulların sayı çox deyil, istehsal olunan məhsulların çoxu keçmişdən qalma texnologiyalarla buraxılır. Ona görə də məhsullarımızın əsas istehlakçıları da keçmiş SSRİ respublikalarındır. Amma indi başlanmış meyl müsbətdir və biz Avropa bazarına daxil olmağa saygöstəririk. Əminəm ki, ticarətin hacmi bu il də artacaqdır.

*Sual (Fransa):* Cənab Prezident! Sizin çıxışınızdan həzz alıq və Sizi görmək böyük şərəfdür. Siz ölkənizi demokratiya yolu ilə aparmaq əzmində olduğunuzu dediniz. Sualım belədir. Ətan prezident seçimlərində bəzi pozuntu halları qeydə alınmışdır. Bununla bağlı tədbir görmək fikriniz varmı? İyun ayında Azərbaycanın üzərinə götürdüyü öhdəliklərlə bağlı dini ləmələr olacaqdır. Öhdəlikləri necə yerinə yetirirsiniz?

*Cavab:* Prezident seçimlərindən sonrakı hadisələr cəmiyyətdə hələ də qarşıdurmanın baş verə biləcəyini göstərdi. Biz - hökumət və hakimiyətdə olan partiya həmişə siyasi dialoq tərəfdarı, cəmiyyətdəki bütün siyasi qüvvələr arasında normal siyasi dialoq tərəfdarı olmuşuq. Biz problemlərimizin masa ətrafında həll edilməsinin tərəfdarıyıq. Təessüf ki, müxalifətin bəzi üzvləri hələ seçimlərin rəsmi növbələri elan olunmamışdan əvvəl, öz baxışlarını daş-kaşək və kasıcı metal parçaları ilə ifadə etməyə üstünlük verdilər. Onlar polise amansız hücum etdilər. Bu hadisə televiziya vasitəsilə yayımlanıb, bütün televiziya kanalları göstərdi. Bir epizod xüsusilə ürəkağrıldandır: böyük yüksək maşını nümayişçilər tərəfindən polisin üstünə sürüldü. Əlbəttə ki, bütün digər ölkələrdəki kimi, Azərbaycan dövlətinin də özünü müdafiə etmək hüquq vərə polise qarşı belə rəhməsiz hücum heç bir ölkədə hörmətlə qarşılıqlıdır. Ona görə də mən düşünürəm ki, Azərbaycandakı bütün siyasi qüvvələr qanun əsasında hərəkət etməlidirlər. Demokratiya və qanun birlikdə olmalıdır. Mən bir çox hallarda - həm seçimlər əvvəl, həm də seçimlər sonra rəsmi çıxışlarimdə Azərbaycandakı siyasi qüvvələri konstruktiv dialoqa çağırıbm. Təessüf ki, hələ də cavab almamışam. Bununla belə, çalışacaq Azərbaycanda elə şərait yaradaq ki, bütün siyasi mübahisələr masa ətrafında həll olunsun.

*Sual (Rusiya):* Cənab Prezident, biz yoxsulluqla mübarizə programı barədə çox eşitmışık. Sizin seçimlərinizdən da, çıxışınızda da bu barədə danışılmışdır. Mən bilən, bu programın gerçəkləndirilməsi Azərbaycanda humanitar vəziyyətin yaxşılaşması ilə sıx bağlıdır. Həmiyyə malumdur ki, Dağılıq Qarabağ üstündə münaqişə nəticəsində bir milyonadək adam qaçqın və məcburi köçkünlər olmuşdur. Mümkünsə, bu programın yaxın

vaxtlarda həyata keçirilməsi barədə bir neçə kəlmə deyəsiniz.

**Cavab:** Azərbaycanda yoxsulluqla mübarizə çox uğurla aparılır. Biz bu programın həyata keçirilməsində Dünya Bankı ilə fəal işləyirik. Ümیدvarıq ki, program qarşıya qoyulmuş məqsədə, yəni yoxsulluq anlayışını tamamilə aradan qaldırmaq məqsədində çatmağa imkan verəcəkdir. Zənnimcə, bunun üçün çox yaxşı perspektivlər var.

Siz cəmiyyətinizin ən yaradıcı yerinə - qaçqın-köcküknlər mövzusunu toxundunuz. Əlbəttə, onlara qayğı bizim üçün öncül əhəmiyyətli məsələdir. Hökumətinizin maliyyə ehtiyatları məhdud olsa da, o, qaçqın-köcküknlərin vaxtı işgaldən azad edilmiş ərazilərdə yerləşdirilməsi programını həyata keçirir. Onlar üçün yeni, müasir evlər, xəstəxanalar, məktəblər tikilmiş, bütün şəhərciliklər salınmışdır. Mənim sarancamıma asasan, hazırda ikiinci program gerçəkləşdirilir. O, birinci mərhələdə taxminan 30 min adamı əhatə edəcəkdir. Onlar üçün də bütün lazımi şərait, infrastruktur yaradılacaqdır. Beləliklə, hökumətiniz Ermənistanın işğalı nüticəsində öz torpaqlarını, öz evlərini itirmiş adamların həyatını yüngülləşdirəcəkdir.

Əlbəttə, bu, məsələnin qəti həlli deyildir. Onun qəti həlli Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan arazisindən tamamilə çıxarılması və bu humanitar falakətə son qoyulması olacaqdır. Təsəvvür edin, bu, insanların çoxu çadır düşərgələrində yaşayır, orada uşaqlar doğulur, onlar çadırlarda məktəblər gedirlər, insanlar orada ailə qurur, dünyasını dəyişirler. Bu, əsl humanitar falakətdir və artıq 10 ildən çoxdur davam edir. Bütün bunnar ancaq ona görə davam edir ki, Ermənistanın işğalçı qoşunları onlara məxsus olmayan ərazilərdə qalmışdır.

Mən bu suala bir qədər ətraflı cavab verəcəyəm. Ermənistanda artıq bunu anlamağa başladıqlarını müsbət fakt hesab edirəm. Bu yaxınlarda Bratislavada Ermenistanın xarici işlər naziri öz bəyanatında dedi ki, - bu, sonra Azərbaycan televiziyası ilə bir neçə dəfə səsəndirildi, - Ermənistanın ona məxsus olmayan əraziləri işğal etməsi faktı onun təcavüzkar olduğunu sübut deyildir. Zənnimcə, bu, mühüm etirafdır. Lakin, prinsipcə, normal cəmiyyətdə belədir ki, sənə məxsus olmayanı qaytarmalıdır. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır.

**Sual (İsveçrə):** Cənab Prezident! Dəfələrlə çıxışınızda demisiniz ki, problemləri danişqıclar masası ətrafında həll etməyin tərəfdarınızınız. Sizcə, ölkənizlə Ermənistan arasında sülh planı işlayıb hazırlamaq mümkün olacaqmı? Bu razılıq nə zaman əldə edilə bilər və onun istiqamətləri necə olacaq?

**Cavab:** Biz məsələni sülh yolu ilə həll etmək azmindəyik. Azərbaycan bunu bir neçə dəfə bəyan edib, amma belə məsələdə hər şey bir tərəfdən asılı olmur. Hər iki tərəf razılığa gəlməlidir. Hesab edirik ki, məsələni həll etmek üçün yaradılmış qurum, - bu, ATƏT-in Minsk qrupudur, onun da həmsədrleri ABŞ, Fransa və Rusiyadır, - münaqişənin aradan qaldırılmasında daha fəal rol oynayaqdır. İki tərəf razılığı galə bilməyəndə, vəsitaçı təyin olunmuş üçüncü tərəf öz sözünü deməlidir. Bu da danişqıllarda vəsitaçılık mandati olan Minsk qrupudur. Təsəssüf ki, bəzi hallarda olduğu kimi, müşahidəçilik yox, vəsitaçılık etməlidir. Biz danişqıllar prosesinin davam etdirilməsinə sadıqik. Amma danişqıllar yalnız razılaşdırılmış mövzu ətrafında aparılı bilər. Danişqılların mövzusu yoxdursa, biz danişqıllar aparmaq görüntüsü yaratmaq fikrində deyilik. Azərbaycan görsə ki, danişqıllar prosesi

həzimsizdir, onda yəqin ki, bu siyasetimizə yenidən baxmalı olacaq.

**Sual (İsveçrə):** Cənab Prezident! Buradaki açıq və cəsarətli çıxışınız münasibatlı Sizi təbrik edirəm. Konkret mövzular barədə danışığınızda görə Siza açıq sual verəcəyəm. İqtisadi artım, demokratik inkişaf və sosial ədalət arasında prioritet seçməyin vaxtı gələndə nə edəcəksiniz? Bu üç məqamı necə birləşdirəcəksiniz?

**Cavab:** Çox sağlam olun. Mən elə bilirom ki, adını çəkdiyiniz üç elementin tətbiqi yalnız kompleks şəkildə baş verə bilər. Biri o biri olmadan mümkün deyildir. Əlbəttə, demokratiyatın güclü iqtisadiyyatı ölkə olmaq mümkünündür. Belə hallar məlumdur. Amma əksinə ola bilməz. Güclü iqtisadiyyatsız demokratik, sosial problemləri həll olunmuş ölkə mövcud deyildir. Adətən, kasib əlkələrdə insanlar demokratik cəmiyyət qurmaq haqqında deyil, yoxsulluğu üstün gəlmək haqqında düşünürlər. Ona görə də bu məsələdə prioritetlər mümkün deyildir. Adını çəkdiyiniz bütün amillər bizim üçün vacibdir. Amma iqtisadi bünövrəsiz demokratik cəmiyyət qurmaq mümkün deyildir. Azərbaycan bundan - iqtisadi əsas qurmaqdan, sərmayələri cəlb etməkdən, iqtisadiyyati hərtərəfi inkişaf etdirməkdən başlayıb və bu gün gətirdiyim rəqəmlər ölkənin necə inkişaf etməsindən xəbər verir. Həm də nazərə alın ki, ölkədə hər səkkiz nəfərdən biri qaçqın-köckündür və hökumət ona vəsait ayırr. Amma, eyni zamanda, sosial ədalət, demokratik inkişaf və iqtisadi inkişaf - bunlar bizim prioritetlərimizdir. Zənnimcə, həyata keçirdiyimiz siyaset bunu göstərir.

**Sual (Bolqarıstan):** Cənab Prezident, Assambleyanın sabiq üzvü kimi Siza xatiratlaşmaq artıqdır ki, buradaki üzvlərin hamısı Cənubi Qafqazda həll olunmamış çoxsaylı münaqişələrdən narahatdır. Beynəlxalq ictimaiyyət münaqişə tərəfləri arasında etimad mühiyi yaratmaq üçün bir neçə dəfə cəhd etmişdir. Tərəflər arasında etimad olmalıdır. Sizin münasibətiniz necədir, Siz bu cəhdləri qəbul edirsınız mı?

**Cavab:** Zənnimcə, qarşılıqlı etimad olmama, ümumi razılığa gəlmək çatın olacaqdır. Biz sülh razılığının hər bir bəndi ilə indi razı olmaya bilerik. Razılığa gəlmək üçün müayyan mərhələ keçməlidir. Ona görə də etimad qurmaq tədbirləri geniş anlayışdır. Etimad qurmaq dedikdə, biz münaqişənin addım-addım həll edilməsini nəzərdə tuturuq. Məsələyə bər cür yanaşmanın məntiqi var. Bu yanaşma hər iki tərəfə tədricən razılığa gəlmək imkani verir. Mənçə, etimadqurmanın ilk addımı kimi, Ermənistandan işğalçı qüvvələri Azərbaycanın işgal olunmuş, Dağlıq Qarabağın inzibati sərhədlərindən kənddə yerləşən 7 rayonundan çıxarılsalar, bu, ümumi həllin bir hissəsi olar. Bu fikir müzakirə edilmişdir. Bu ideya Avropa Şurası parlamentində, digər müxtəlif dairələrdə müzakirədən keçib və etimadqurmanın yaxşı nümunəsi kimi ümumi həllə kömək edə bilər.

**Sual (Türkiyə):** Cənab Prezident, hər şeydən əvvəl ana dilimizdə - türkçə Siza "Xoş galdınız!" deyirəm. Tərcüməçi bunun nə demək olduğunu iştirakçılara deyər. Siz neft və qaz layihəsi haqqında danışdırınız və həm də layihələrin regiondəki əhaliyə firavaniqliq gatırıcayıni dediniz. Layihələrin uğurla həyata keçirilməsi ilə müasir şəraitdə qaldırılmış "daha geniş Avropa" təşəbbüsü arasında əlaqəni necə görürsünüz?

**Cavab:** Əlbəttə, layihələrin həyata keçirilməsi bizim Avropa Birliyi ilə müxtəlif sahələrdə əlaqələrimizə təsir göstərəcəkdir. Əvvələ, bu, Azərbaycanda çox güclü iqtisadiyyat yaradılmasına hər halda kömək edəcəkdir. Yalnız neft amilinin biza firavan yaşaması imkani verəcəyini düşünmək sadələvhələk olardı. Yox, biz gərək yorulmadan işləyək. Təbiətin ver-

diyi nadir imkandan istifadə edib güclü iqtisadiyyat yaradaq ki, gələcəkdə neftdən və neftin qiymətlərindən asılı olmayaq. Budur, bizim strateji məqsədimiz. Lakin güclü iqtisadiyyatın qurulması həm də ölkəmizin Avropa standartlarına yaxınlaşması deməkdir. Zənniməcə, bu, münasibətlərimizdə mühlüm rol oynayacaqdır. İkincisi, bizim programımızla Azərbaycan 2006-cı ildən başlayaraq, Türkiyəyə təbii qaz naql edəcəkdir. Bilirsiniz ki, Türkiyə Yunanistanla qazpaylayıcı sistemlərini birləşdirmək barədə razılığa gəlibdir. Beləliklə, təbii qazımız Türkiyədən Yunanistana, daha sonra Avropanın digər ölkələrinə daşınmalıdır. Bu, baş verarsa, - yeri gölmüşkən, bunun özü də bizim strategiyamızın gündəliyindədir, - onda Azərbaycan Avropa istehlakçılarının qaz təchizatçısı olacaqdır. Özü də bütün naqliyyat xərclərinin və digər xərclərin nəzərə alınması şərti ilə etibarlı və səmərəli bir təchizatçı. Bu, yalnız ilk baxışdan görünən və bizim nəzərdə tutduğumuz amillərdir. Bundan sonra da digər cəhətlər yaranacaqdır. Bu, Azərbaycanda nəzərdə tutulan neft və qaz layihələrinin yalnız bir hissəsidir. Yeri gölmüşkən, sizə bu günün reallıqlarını əks etdirən bir rəqəm deyim. Azərbaycanda həyata keçirilən 4 neft və qaz layihəsi üzrə gündə 10 milyon dollar vəsatı yatırılır. Hər gün 10 milyon! Bu onu göstərir ki, həmin kreditləri verən beynəlxalq maliyyə qurumları biza inanırlar. Bu, biza olan inamı artırır, gələcəkdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə, digər banklarla, müxtəlif sektorlarda iş imkanlarını artırır. Əlbəttə, bu, baş verarsa, - əminəm ki, baş verəcək, - Avropa Birliyi ilə münasibətlərimiz başqa cür ölçüləcəkdir. Həm neft layihələri, həm naqliyyat layihələri, qeyri-neft sahəsi, ineqrasiya ilə bağlı layihələr. Əsas enerji layihələrindən sonra digər layihələr də gələcəkdir.

*Sual* (Finlandiya): Cənab Prezident! Azərbaycanda keçirilmiş prezident seçimləri ilə bağlı məruzədə deyilib ki, bəzi seçki məntəqələrində çatışmazlıqlara yol verilmişdir. Bununla bağlı nə kimə qərarlar qəbul olunmuşdur?

*Cavab:* Azərbaycanda ötənləki seçimlər ölkədəki real durumu əks etdirir. Əlbəttə, bəzi çatışmazlıqlar olmuşdu, bu da onunla bağlıdır ki, bizdəki qanunlar kamil deyildir. Açıq desək, bugünkü gündə biz Avropa Birliyi standartları səviyyəsində seçki keçirə bilmərik. Amma seçimlərin real şəraiti əks etdirməsi, seçicilərin etdiyi seçimi düzgün göstərməsi faktı şübhəsizdir. Azərbaycanda seçimlərdən əvvəl bir neçə sorğu aparılmışdı, eləcə də beynəlxalq təşkilatların keçirdiyi sorğular olmuşdu. Onlardan biri Amerika Birləşmiş Ştatlarının Respublikalar İnstitutunun hələ seçki kampaniyası başlamazdan əvvəl keçirdiyi sorğudur. Bu sorğu göstərdi ki, seçicilərin 65 faizdən çoxu mənə səs verəcək. Bizim keçirdiyimiz seçki kampaniyası mənim programımı və görəcəyim işləri daha qabarlıq bəyan etmək imkanı verdi. Daha bir vacib amil də ondan ibarətdir ki, müxalifət öz arasında vahid namizəd seçə bilmədi və seçki kampaniyasında hakim partianın namizədi ilə deyil, öz aralarında mübarizə aparırdılar, bu da mənə əlavə səslər gətirdi. Başqa sözlə, Azərbaycan cəmiyyətində və Azərbaycandan kəndardır şübhə yoxdur ki, seçkinin nəticələri real şəraiti əks etdirir. Eyni zamanda, çatışmazlıqlar qeydə alınan seçki məntəqələri ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür. Səhv etmirəm, 600 seçki məntəqəsinin nəticəsi ləğv olunmuşdur. Bu o deməkdir ki, bütün lazımi addımlar atılmışdır və əminəm ki, proses davam etdiriləcək, gələn seçimlər daha yaxşı keçiriləcəkdir. İndiki seçimlər də əvvəlki seçimlərlə müqayisədə daha yaxşı keçirilmişdir. Reallıqda belə olur.

Azərbaycan yeni müstəqil ölkədir. Hələ ki, bütün standartlara uyğun deyildir. Bu

seçkilərdə Azərbaycanda minlərlə müşahidəçi var idi və proses davam edəcəkdir. Əminəm ki, gələcəkdə bu sahədə problemlərin sayı azalacaqdır.

*Sual* (Böyük Britaniya): Cənab Prezident! Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi kimi Sizə minnətdarlığı bildirirəm ki, dekabrda mən qəbul etdiniz və dünənki konstruktiv dialoqə görə sağ olun. Məhbusların azadlığı buraxılması ilə bağlı qəbul etdiyiniz qərara hörmətlə yanaşırıram. Necə düşünürsünüz, sentyabra qədər Avropa Şurası ilə ölkəniz arasında bu məsələ ilə bağlı mövzunu qapadıb Sizin plüralist demokratiya qurmaq məqsədinizə çata biləcəyikmi?

*Sual* (Ermənistan): Biz beynəlxalq əməkdaşlıq üzrə bir sıra sənədlərə qoşularkən Azərbaycan dəfələrlə Ermənistanın bütün regional və beynəlxalq layihələrdə iştirakının əleyhina çıxmışdır. Azərbaycanda yeni seçilmiş Prezident kimi Sizə belə sualla müraciət etmək istərdim. Siz bu siyaseti davam etdirmək əzmindəsinizmi? Əgər belədirsə, hesab etmirsinizmi ki, regionda hansısa bir ölkənin layihələrdə iştirakının olmaması gərginliyin azaldılmasına xidmat etməyəcək və əməkdaşlıq imkanını qəçirəcəgiz?

*Cavab:* İlk əvvəl cənab Brouzun sualına cavab vermək istəyirəm. Azərbaycan Avropa Şurasına üzvlüyə qəbul olunduğu zaman və daha sonrakı iştirakı dövründə üzərinə götürdüyü öhdəliklərə sadıqdır. Mən özüm bu sahifəni bağlamaq əzmindəyəm. Çünkü bizim görəcəyimiz digər işlər var. Ölkəmizi inkişaf etdirməliyik. Gərək müasir, demokratik, azad cəmiyyət quraq və əlbəttə keçmişin, tarixin qalıqları tarix kimi qalmalıdır. Biz bu mövqeyimizi dəfələrlə bildirmişik və əminəm ki, Azərbaycanın bütün siyasi spektri birləşib dağılıcılıqla yox, yaradıcılıqla möşəkul olarsa, biz məqsədlərimizə daha tez çatarıq. Keçmişin problemləri ondan ibarətdir ki, Azərbaycandakı bəzi qüvvələr hökumətə qarşı çıxmışla, əslində, dövlətçiliyə qarşı çıxırdılar, müstəqilliyyimizə qarşı fəaliyyət göstərirdilər. Elə cinayatlar törətmışlər ki, həmin cinayatlar bizim suverenliyimizə qarşı yönəldilmişdi. Ağır cinayatlar törədilmişdi. Biz buna yol verməməliyik. Biz çoxlu problemləri olan ölkəyik. Torpaqlarımız işğal altında, qacqınlarımız var. Bizim cəmiyyət birləşməlidir. Bütün azərbaycanlılar Azərbaycanın müstəqilliyinin daha da gücləndirilməsi ideyası ətrafında birləşməlidirlər. Hamımız Ermənistanla münaqişəyə son qoymaq, torpaqlarımızı azad etmək ideyası ətrafında birləşməliyik. Mən Prezident seçildikdən sonra, andığma mərasimindən sonrası ilk çıxışında dedim ki, bütün azərbaycanlıların prezidenti olacağım və mən bunu etməkdəyəm. Ona görə də keçmişin faciəvi tarixinə son qoymaq işimizi davam etdirəcəyik. Amma bunu tək etmək çatdırır. Bütün siyasi qüvvələr bu prosesin fəal iştirakçıları olmalıdır. Elə biliram ki, məhbusları əvvəl etməklə bağlı atdıığım addımlar mənim bu sahədə niyyətimi göstərir və bu yol davam edəcəkdir.

İkinci sualla bağlı həm cavab vermək, həm də aydınlaşdırmaq istəyirəm. Bu, çox vacib mövzudur. Yeri gölmüşkən, Assambleyanın üzvü olarkən bu haqda bir neçə dəfə danışmışam. Bir az da aydınlaşdırıram. Bəzən yalançı görüntü yaratmağa çalışırlar ki, Ermənistan Azərbaycanla əməkdaşlıq etmək istəyir, Azərbaycan isə yox. Bu, doğrudur. Amma bunun səbəbləri var. Azərbaycanın ərazisi işğal olunub. Əlbəttə ki, biz torpaqlarımızı işğal etmiş ölkə ilə əməkdaşlıq edə bilmərik. Təsəvvür edin ki, ölkəniz işğal olunub və işğalçılar sizə təklif edirlər ki, galin əməkdaşlığı başlayaqla. Bu, ciddi səhəbat deyil, ona görə də Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Azərbaycan heç vaxt Ermənistanla əməkdaşlıq

etməyəcəkdir. Ermənistan regionda əməkdaşlıq etmək istəyirə, qoy eləsin. Bizim öz siyasetimiz var. Amma bugünkü günün faktı, reallığı ondan ibarətdir ki, Azərbaycansız heç bir regional əməkdaşlıq mümkün deyildir.

Həm də gəlin görək, Ermənistan bu işgaldən nə əldə edibdir, nə qazanıbdır? Gəlin bu suali verək: Ermənilər daha yaxşı yaşamağa başlayıblar? Ermənistan iqtisadi və siyasi cəhətdən daha çox güclənib? Onların dünyadakı imicini yaxşılaşdır? Qoy bu sualları onlar özlərinə versinlər və cavab təpsinlər. Digərlərinə məxsus olan əraziləri işğal altında saxlamaq ölkəyə müsbət imic gətirmir. Ona görə Ermanistanla regional əməkdaşlıq mümkün deyildir. Bir daha vurğulamaq istəyirəm ki, bu, bizim ölkəmizin rəsmi mövqeyidir. O vaxta qədər ki, işgalçılar Azərbaycan ərazisindən geri çəkilməyəcəklər.

**Piter Şider:** Cənab Prezident Əliyev, mən Assambleya adından Sizə minnətdarlığımı bildirmək istəyirəm. Avropa Şurası Parlament Assambleyasına gəldiyinizə görə, buradakı çıxınızı görə, sualları cavablandırığınızda görə çox sağ olun. Sizə ən xoş arzularımızı, ölkənəza ən xoş diləkçərimizi bildiririk.

**İlham Əliyev:** Siz də sağ olun.

Elə həmin gün Strasburqdə Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şider tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi.

Cənab Piter Şider, eləcə də Avropa Şurasının digər rəhbərləri, deputatlar Azərbaycan Prezidentini səmimi, məzmunlu və cəsarətli çıxışına görə təbrik etdilər. Fikir mübadilələri zamanı Azərbaycanın Avropa ailəsinə daha six integrasiyası istiqamətində aparılan işlər bir daha təqdirdələyiş hesab olundu.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası  
Parlament Assambleyasının sədri Piter Şider ilə görüşməsüdür**  
29 aprel 2004-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün aprelin 28-də Varşavadan Fransanın Strasburq şəhərinə gəlmüşdür.

Aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının iqtamətgahına - Avropa sarayına gəldi. Sarayın qarşısında Azərbaycan Respublikasının bayraqı dağalanıldı. Prezident İlham Əliyevi burada Avropa Şurasının Baş katibi Valter Šimmer, Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şider, AŞPA-nın Baş katibi Bruno Haller və digər yüksək vəzifəli şəxslər səmimiyyətlə, mehribanlıqla qarşılıdlı şəhərə gəlmişdir.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin AŞPA-nın sədri Piter Şider ilə görüşü oldu.

Cənab Piter Şider Prezident İlham Əliyevi Avropa Şurasında bir daha salamlamaqdan qurur duydugu, dəvəti qəbul edib Avropa Şurasına gəldiyinə görə dövlətimizin başçısına təşakkürünü bildirdi. O dedi ki, biz ən fəal deputat və nümayəndə heyətinin rəhbəri, habelə AŞPA-nın ən fəal rəhbərlərindən biri, nəhayət, ən fəal dövlət başçısı kimi qiymətləndirdiyimiz Azərbaycan Prezidenti İlham Əliyevi yenidən öz yanımızda görməkdən fərəh hissi keçiririk. Sizin Avropa dəyərlərinə, Avropa Şurasına xüsusi diqqətiniz hamımızda minnətdarlıq hissi doğurmuşdur. Piter Şider dövlətimizin başçısının Azərbaycanda demokratianın inkişafı, insan hüquqlarının qorunması və vətəndaş cəmiyyətinin qurulması sahəsində fəaliyyətini yüksək dəyərləndirdi. O, inqiyədək yalnız iki ölkənin - Finlandiya-nın və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətləri rəhbərlərinin sonradan dövlət başçısı seçildiyini xatırlatdı və bundan şərəf duyduğunu söylədi.

Avropa Şurasına növbəti dəfə gəlməsindən məmənunuşunu vurğulayan Prezident İlham Əliyev AŞPA-dakı fəaliyyətini həyatının ən gözəl illəri kimi qiymətləndirdi. Avropa Şurasının rəhbərliyinə təşakkürünü bildirən dövlətimizin başçısı dedi ki, bu qurumun üzü olduğu müddətdə Azərbaycan demokratianın inkişafı, insan hüquqlarının qorunması, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, vətəndaş cəmiyyəti qurulması istiqamətində böyük yol keçmişdir. Ötən müddətdə Azərbaycanın Avropa ailəsinə daha six integrasiyası üçün əlindən galəni əsirgəmədiyini bildirən İlham Əliyev dedi ki, dövlət başçısı vəzifəsində də bu xətti ardıcıl surətdə davam etdirəcək, ölkəmiz Avropanın demokratik dəyərlərinə daim sadıq olacaqdır.

Sonra Prezident İlham Əliyev Avropa Şurasının fəxri qonaqları kitabına ürkə sözərini yazdı:

*"Üç ildir ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Bu illər ərzində ölkəmiz Avropana integrasiya yolunda böyük uğurlar alda etmişdir.*

*Cox məmənunam ki, 2001-2003-cü illərdə Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmişəm. Bu illər həyatimdə çox ənəmlə rol oynamışdır. Əminəm ki, Avropa Şurası ilə Azərbaycan arasında aparılan əməkdaşlıq uğurla davam etdiriləcəkdir.*

*Avropa Şurasındaki dostlarımıza cansağlığı və uğurlar arzulayıram.*

*Böyük hörmətla,*

*İlham Əliyev,*

*Azərbaycan Respublikasının Prezidenti.*

*29 aprel 2004-cü il".*

Sonra AŞPA-nın sədri Piter Şider Azərbaycan Prezidenti İlham Əliyevə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomunu və medalını təqdim etdi, Azərbaycan ilə AŞ arasında əlaqələrin gələcəkdə daha da sıx olacaqına əminliyini söylədi.

Prezident İlham Əliyev ona göstərilən səmimi münasibətə və yüksək etimada görə təşəkkür etdi, ölkəmizin Avropa Şurası ilə əlaqələrinin daim diqqət mərkəzində olacağını bildirdi.

## Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının məruzəcisinə qəbul etmişdir

11 may 2004-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının "siyasi möhbuslar" məsələsinə dair məruzəcisi Malcolm Bryusu qəbul etmişdir.

Qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı İlham Əliyev bu yaxınlarda Strasburqa saflarını və orada keçirdiyi görüşləri yüksək qiymətləndirdi. Azərbaycanın üç ildən çoxdur Avropa Şurasının üzvü olmasını, bu təşkilatla çox faydalı qarşılıqlı əməkdaşlığın cəmiyyətimiz üçün əhəmiyyətini vurgulayan Prezident İlham Əliyev ölkəmizdə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində böyük işlər görüldüyü, Azərbaycanın Avropa-nın mütlüm konvensiyalarına qoşulduğunu bildirdi. O, əmin olduğunu vurguladı ki, bu əmərləri əməkdaşlıq gələcəkdə davam edəcəkdir.

AŞPA-nın məruzəcisi Malcolm Bryus bildirdi ki, Azərbaycan üçün əlamətdar bir tarixdə və özünün səfəri günlərində 363 nəfərin afv edilməsi barədə Prezident İlham Əliyevin müdrik fərmanı onda və təmsil etdiyi təşkilatda böyük məmənluq doğurmuşdur. Qonaq dedi: "Sizin Strasburqdə keçirdiğiniz görüşlər və orada etdiyiniz məzmunlu çıxış mənəd böyük təssürat yaratmışdır". Cənab M.Bryus bildirdi ki, bu çıxış Avropa Şurasında çox yüksək qiymətləndirilmiş, böyük müzakirələr səbəb olmuşdur. Deputatlar bunu tarixi çıxış hesab etmişlər və o, maraqlı məqamları ilə yadda qalmışdır. AŞPA nümayəndəsi dedi: "Xüsusiə Sizin Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münəaqişi ilə əlaqədar söylədiyiniz fikirlər anlaşıqlı qəbul olunmuşdur. Ölkənizdə cəmiyyətin demokratikləşməsi prosesi, əfə fərmanın imzalanması bu münəaqişin ədalətli, Azərbaycanın mövqeyinə uyğun şəkildə qəbuluna və dəstəklənməsinə kömək edəcəkdir. Bütün bu proseslər, Azərbaycanın atdığı addımlar çox konstruktivdir".

Prezident İlham Əliyev səmimi sözlər görə minnədarlıq etdi, ötən üç il ərzində Avropa Şurasında müxtəlif məsələlərin, o cümlədən Azərbaycanın ən ağır problemi olan Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münəaqişinin müzakirə olunmasını yaxşı hal kimi dəyərləndirərək dedi ki, bu münəaqişə təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün böyük təhlükədir. Bu məsələnin Avropa Şurasının gündəliyində olması çox yaxşı haldır. Bütün səylər bu problemin ədalətli həllinə yönəldilməlidir.

Azərbaycan Prezidenti göstərdiyi fəaliyyətə görə qonaq bir daha təşəkkürünü bildirərək, Avropa Şurası ilə qarşılıqlı əməkdaşlığın bundan sonra da davam edəcəyini vurguladı və dedi ki, konstruktiv əməkdaşlıq göstərir ki, biz layiqli tərəfdəşlər.

Qəbulda Prezident Administrasiyasının hüquq mühafizə organları ilə iş şöbəsinin müdürü Fuad Ələsgərov, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidov iştirak edirdilər.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurası Parlament Assambleyasının Monitoring Komitəsinin  
həmşərəzəcisinə qəbul etmişdir**  
20 may 2004-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitoring Komitəsinin Azərbaycan üzrə həmşərəzəci Andreas Qrossu qəbul etmişdir.

Dövlətimizin başçısı qonağı səmimiyyətlə salamlayaraq, bu mətəbər təşkilatla əməkdaşlığın müsbət nticələrindən danışdı.

Cənab Andreas Qross Prezident İlham Əliyevlə yenidən görüşməsindən məmənluğunu bildirdi, respublikamızın rəhbərinin Brüsselə işgütar səfərinin Avropada diqqətiə izlənilidini xüsusi vurguladı və bunun Azərbaycan üçün faydalı və uğurlu olacağını söylədi. Dövlətimizin başçısının Strasburqa səfərinin də çox əhəmiyyətli olduğunu bildirən AŞPA nümayəndəsi Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıqla toxundu və dedi ki, Prezident İlham Əliyevin imzaladığı son əvvəl Fərmanını mühüm bir addım kimi qiymətləndirir və bu addımın atılması cəmiyyət tərəfindən müsbət qarşılanmışdır.

Prezident İlham Əliyev dediyi sözlərə görə qonağa təşəkkür edərək, Belçika Krallığına işgütar səfərinin Azərbaycanın Avropaya integrasiyası istiqamətində faydalı olduğunu vurğuladı, Avropa Şurası ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirdi.

Qəbulda Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdürü Fuad Ələsgərov iştirak edirdi.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurası Parlament Assambleyasının Baş katibini qəbul etmişdir**  
1 iyul 2004-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının Baş katibi Bruno Halleri qəbul etmişdir.

Avropa Şurasında fəaliyyəti dövrünü məmənluqla xatırlayan Prezident İlham Əliyev bu təşkilatla Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini söylədi. Ölkəmizin Avropa Şurasının tamhıquqlu üzvü olduqdan sonra əlaqələrin daha da möhkəmlənməsini vurgulayan dövlətimizin başçısı bu sahədə baş katib kimi Bruno Hallerin rolunu xüsusi qeyd etdi.

Prezident İlham Əliyev Avropa Şurasına üzv olduğu öten üç il ərzində Azərbaycanda müasir demokratik cəmiyyət quruculuğu yolunda mühüm addımlar atıldıqını bildirdi, ölkəmizin bu təşkilat qarşısında götürdüyü öhdəliklərin uğurla yerinə yetirildiyini və beynaxalq konvensiyalara qoşulmanın böyük əhəmiyyətli malik olduğunu söylədi. Azərbaycan Prezidenti Strasburqa son səfərini xatırlayaraq, onun yüksək səviyyədə təşkil olunmasına görə Avropa Şurasının rəhbərliyinə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı safer zamanı ona AŞPA-tın faxri üzvü diplomunun və medalının təqdim olunması mərasimini də məmənluqla xatırladı və Avropa Şurası ilə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əmin olduğunu vurğuladı.

Prezident İlham Əliyevlə Avropa Şurasındaki birgə fəaliyyətinin təcəssüratı altında olduğunu söyləyən Bruno Haller bu təşkilatdakı səmərəli əməkdaşlıqla görə dövlətimizin başçısına təşəkkürünü bildirdi. O, Bakıda keçirdiyi görüşlər barədə Azərbaycan Prezidentinə ətraflı məlumat verərək, əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair konkret məsələlərin müzakirə olunduğunu söylədi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Bruno Haller Azərbaycan Prezidenti İlham Əliyevin bu problemin nizama salınması yolunda səylərini yüksək qiymətləndirdi. O, qeyd etdi ki, Avropa Şurası da öz növbəsində münaqişənin sülh yolu ilə və tezliklə nizama salınması sahəsində səylərini davam etdirəcəkdir.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdürü Fuad Ələsgərov, Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seidov görüşdə iştirak edirdilər.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurası Parlament Assambleyasının Monitoring Komitəsinin  
Azərbaycan üzrə həmməruzaçılərini qəbul etmişdir**

6 avqust 2004-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Prezident sarayında Avropa Şurası Parlament Assambleyası Monitoring Komitəsinin Azərbaycan üzrə həmməruzaçıləri Andreas Qross və Andres Herkeli qəbul etmişdir.

Qonaqları səmimi salamlayan Azərbaycanın dövlət başçısı AŞPA Monitoring Komitəsinin həmməruzaçılardan ibarət yeni tərkibdə nümayəndə heyatının ölkəmizə səfərinin Azərbaycanla Avropa Şurası Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidi varlığını ifadə etdi. Həmməruzaçılərin Azərbaycanda səfərdə olduqları müddətdə səmərəli danışıqlar apardığını və onların bölgələrə səfərlərinin planlaşdırıldıqını məmənunluq hissi ilə qeyd edən Azərbaycan Prezidenti bütün bunların ölkəmizdə son illərdə müxtəlif sahələrdə əldə olunmuş uğurların Avropa ictimaiyyətinə daha geniş şəkildə çatdırılması baxımından əhəmiyyətli olduğunu söylədi.

Səmimi qəbula görə minnədarlığını bildirən Andreas Qross Azərbaycan üzrə Estoniyadan olan yeni həmməruzaçını Azərbaycanın dövlət başçısına təqdim etdiqdən sonra, ölkəmizdə səfərdə olduqları müddətdə keçirdiyi görüşlər barədə cənab İlham Əliyevə məlumat verdi. Dərin dəniz özülləri zavodunda və Səngəçal terminalında olduqlarını bildirən Andreas Qross bu müəssisələrdə çalışın azərbaycanlılar üçün çox gəzel şərait yaradıldığını vurgulayaraq yerli işçi qüvvəsinə münasibətdən böyük məmənunluq hissi keçirdiyini bildirdi.

Sonra ölkəmizlə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın müxtəlif sahələri üzrə fikir mübadiləsi aparıldı.

Qəbulda Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdürü Fuad Ələsgərov, Milli Məclisin AŞPA-dakı nümayəndə heyatının başçısı Səməd Seyidov iştirak edirdilər.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurası Venesiya Komissiyasının katibini qəbul etmişdir**

3 sentyabr 2004-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Prezident sarayında Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkionu qəbul etmişdir.

Qonağı səmimi salamladıqdan sonra Azərbaycan Prezidenti ölkəmizlə Avropa Şurası arasında uğurlu əməkdaşlığın olmasına razılıq ifadə etdi. Bu mötəbər təşkilatın Parlament Assambleyasında fəaliyyəti dövrünü məmənunluqla xatırlayan dövlətimizin başçısı Azərbaycan nümayəndə heyatının AŞPA-da daim fəal iştirak etdiyini nəzərə çarpdıraq, ölkəmizin Venesiya Komissiyası ilə qarşılıqlı surətdə faydalı əlaqələrini də yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Azərbaycanla AŞPA, habelə Venesiya Komissiyası arasında əlaqələrin bundan sonra da daim inkişaf edəcəyinə əmin olduğunu bildirdi.

Səmimi qəbula görə minnədarlıq edən Venesiya Komissiyasının katibi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə keçirdikləri görüşləri dərin ehtiramla xatırladı. O, Azərbaycanda genişmiqyaslı hüquq İslahatlarının Heydər Əliyevin rəhbərliyi altında həyata keçirildiyini və bu sahədə yüksək nəticələrin əldə olunduğunu söylədi. Cənab Bükkiko Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sahəsində böyük təcrübəyə malik olduğunu vurgulayaraq, dövlətimizin başçısı ilə ötən illərdə Avropa Şurası çərçivəsində uğurlu əməkdaşlığı məmənunluqla xatırladı. O, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin tam şəkildə yerinə yetirildiyini diqqətə çəkərək, Avropa Şurasının o cümlədən Venesiya Komissiyasının ölkəmizlə əməkdaşlığının bundan sonra da uğurla davam etdiriləcəyinə əminlərini bildirdi.

Qəbulda Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Prezidentin icra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdürü Fuad Ələsgərov iştirak edirdilər.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurası Nazirlər Komitəsinin sədri, Norveçin xarici işlər naziri  
Yan Petersenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir**  
13 oktyabr 2004-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Prezident sarayı Avropa Şurası Nazirlər Komitəsinin sədri, Norveçin xarici işlər naziri Yan Petersenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı Azərbaycanda demokratik islahatların uğurla həyata keçirilməsindən bəhs edərək dedi ki, ümummilli liderimiz Heydar Əliyev tərəfindən asası qoyulmuş Avropa strukturlarına integrasiya xətti bizim siyasetimizin əsas prioritetlərindən birini təşkil edir və Azərbaycan bu xəttə daim sadıqdır.

Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin dinamik, qarşılıqlı surətdə faydalı şəkildə inkişaf etdiyini məmənluqla vurğulayan Prezident İlham Əliyev ölkəmizin bu təşkilatla üzv olduğu ilk gündən Avropa Şurasının və onun Parlament Assambleyasının işində fəaliyətlə iştirak etdiyini nəzərə çarpdırdı.

Respublikamızın bu təşkilat qarşısında götürdüyü öhdəliklər məsələsinə toxunan dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu öhdəlikləri tam şəkildə yerinə yetirir. Bunu təkcə təşkilat qarşısında öhdəlik götürdüyümüzə görə etmirik, bu, əsasən, Azərbaycanda cəmiyyətin demokratikləşməsi istiqamətində həyata keçirilən siyasetin təsdiqidir.

Ermenistanın ölkəmizə təcavüzü və Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsindən bəhs edən dövlətimizin başçısı bu münaqişənin həllində Azərbaycanın mövqeyinin yalnız beynəlxalq hüquq normalarına və prinsiplərinə əsaslandığını bir daha diqqətə çatdırırdı.

Bu münaqişənin Avropa Şurasında, o cümlədən Parlament Assambleyasında müzakirəsi məsələsinə toxunan Prezident İlham Əliyev dedi ki, ölkəmiz bu problemin geniş müzakirə edilməsinə daim tərəfdar olmuşdur, çünki Azərbaycanın mövqeyi ədalətli mövqedir. Ölkəmiz Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Şurası Parlament Assambleyasının məruzəcisinin təyin olunması təşəbbüsünü qaldırarkən Ermenistan həmişə bunun əleyhina çıxış etmişdir. Bu isə aydın surətdə göstərir ki, Ermenistan münaqişənin dünya ictimaliyətinə daha geniş şəkildə çatdırılmasında maraqlı deyildir.

Dövlətimizin başçısı dedi ki, Avropa Şurası və AŞPA ilə Azərbaycanın digər sahələrdə də əməkdaşlığı qarşılıqlı anlaşma əsasında həyata keçirilir və bu, həm Azərbaycan üçün, həm də Avropa Şurası üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan Avropaya integrasiya prosesində faal iştirak edir, bu baxımdan həm Avropa Şurası, həm də Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm veririk.

Səmimi sözlərə görə Prezident İlham Əliyevə təşəkkür edən Yan Petersen ölkəmizdə saforlu olduğu müddətdə çox səməralı görüşlər keçirdiyini bildirdi. Qonaq Bakıya saforının həm Azərbaycan-Norveç, həm də Azərbaycan-Avropa Şurası əməkdaşlığı baxımından böyük əhəmiyyət daşıdığını vurğuladı.

Azərbaycan ilə Norveç arasında əlaqələrin uğurla inkişaf etməsindən məmənluqla bəhs edən cənab Yan Petersen dedi ki, bu, ilk növbədə, özünü iqtisadi sahədəki əməkdaşlıqda göstərir. Norveçin "Statoy!" şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirirən nazir ölkələrimiz arasında iqtisadi əməkdaşlığını takca neft və qaz sektorunda deyil, digər sahələrdə da genişlənəcəyinə əmin olduğunu vurğuladı.

Azərbaycan-Avropa Şurası münasibətlərinə toxunan cənab Petersen bildirdi ki, Azərbaycan Avropa Şurası qarşısında öhdəliklərin yerinə yetirilməsinə yalnız öhdəlik kimi yox, ölkənin demokratik inkişafı baxımından yanaşır. Qonaq Azərbaycanın həmin öhdəliklərə belə münasibətini yüksək qiymətləndirdi. O qeyd etdi ki, bu əməkdaşlığın inkişafı həm Azərbaycan, həm də Avropa Şurası üçün qarşılıqlı əhəmiyyət kəsb edir.

Qəbulda Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdürü Novruz Məmmədov, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Norveçin Azərbaycandakı safi Steynar Gil, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, safir Aqşin Mehdiyev iştirak edirdilər.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurası Nazirlər Komitəsinin "Aqo" Monitoring qrupunun  
nümayəndə heyətini qəbul etmişdir**  
19 noyabr 2004-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Prezident sarayında Almanyanın Avropa Şurası Nazirlər Komitəsində səfiri Roland Vegenerin sədrlik etdiyi Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitoring qrupunun nümayəndə heyətini qəbul etmişdir.

Görüş zamanı Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsindən keçən dövr ərzində ölkəmizdə cəmiyyətin daha da demokratikləşməsi, siyasi plüralizmin təmİN olunması, Azərbaycan-Avropa Şurası əməkdaşlığını əhatə edən məsələlər, o cümlədən Azərbaycanın Avropa Şurası qarşısında görtlərdiyü öhdəliklərin yerinə yetiriləmisi, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Avropa Şurası Parlament Assambleyasının müvafiq qurumları çərçivəsində müzakirəsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə  
heyətini və Avropa Şurası Parlament Assambleyasının Monitoring  
Komitəsinin Azərbaycan üzrə həmməruzaçılərini qəbul etmişdir**  
16 dekabr 2004-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Prezident sarayında Vim Van Gelderin rəhbərlik etdiyi Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyətini və Avropa Şurası Parlament Assambleyası Monitoring Komitəsinin Azərbaycan üzrə həmməruzaçıləri Andreas Grossu və Andres Herkeli qəbul etmişdir.

Söhbət zamanı dekabrın 17-də Azərbaycanda keçiriləcək bələdiyyə şəkilərinə hazırlıq işləri, şəkilərdə müşahidəçilərin fəaliyyəti barədə və digər məsələlər müzakirə edilmişdir.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Monitoring Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərini qəbul etmişdir**

12 fevral 2005-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının Monitoring Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri canab Andreas Qrossu və canab Andres Herkeli qəbul etmişdir.

Görüş zamanı Azərbaycanın Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığının müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Həmməruzəçi Andres Herkel ölkəmizdə fəaliyyət göstərən Estoniya icmasının üzvləri barədə nəşr olunmuş kitabı Azərbaycan Prezidentinə təqdim etmişdir.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin məruzəçisi Malcolm Bryusu qəbul etmişdir**

15 mart 2005-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin məruzəçisi Malcolm Bryusu qəbul etmişdir.

Azərbaycan dövlətinin başçısı Avropa Şurası ilə əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirərək, bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasında Ermenistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən müzakirələri müsbət bir addım kimi dəyərləndirmişdir. O, bu münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun bilavasitə mədəniyyəti malik olduğunu qeyd edərək, eyni zamanda beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının bu məsələyə daha çox diqqət yetirməsinin vacibliyini vurğulamışdır. Prezident İlham Əliyev münaqişə ilə bağlı AŞPA-da keçirilən müzakirələrin və qəbul olunmuş sənədlərin bu məsələnin həllində mühüm rol oynayacağına əminliyini ifadə etmişdir.

Azərbaycan Prezidenti bildirmiştir ki, ölkəmiz Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir və bütün bu proseslər cəmiyyətimizin daha da demokratiklaşması, Avropa strukturlarına daha sıx integrasiya etməsi işinə öz töhfəsini verir.

Cənab Bryus Dağılıq Qarabağ münaqişəsi ilə bağlı təqdim olunmuş son məruzəni adəlatlı sənəd kimi dəyərləndirərək, dövlətimizin başçısının AŞPA-dakı çıxışının bu sənədin qəbul edilməsindən sonra mühüm rol oynadığını vurğulamışdır. O, Prezident İlham Əliyevin bu çıxışı zamanı Azərbaycanın təşkilat qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi barədə söylədiyi fikirlərin avropalı deputatlar tərəfindən yüksək qiymətləndirildiyini bildirmiştir.

Malcolm Bryus Azərbaycan xalqının tolerantlıq prinsiplərinə sadıqlılığını yüksək qiymətləndirmiştir.

Cənab Bryus Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığından həm bu təşkilatın, həm də ölkəmizin qarşılıqlı surətdə faydalandığını xüsuslu olaraq vurgulamışdır.

Görüşdə məhbuslarla bağlı məsələlər də müzakirə olunmuşdur.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası,  
Parlament Assambleyasının həmməruzaçılari Andreas Grossu və  
Andres Herkeli qəbul etmişdir**

20 aprel 2005-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının Monitoring Komitəsinin Azərbaycan üzrə həmməruzaçılari Andreas Grossu və Andres Herkeli qəbul etmişdir.

Görüş zamanı Azərbaycan-Avropa Şurası Parlament Assambleyası əməkdaşlığının müxtəlif sahələri ilə bağlı məsələlər müzakirə edilmişdir.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının üçüncü zirvə görüşündə iştirak etmişdir**

16 may 2005-ci il

Mayın 16-da Polşanın paytaxtı Varşava şəhərinin Kral sarayında Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının üçüncü zirvə görüşü öz işinə başlamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev zirvə görüşündə iştirak etmək üçün Kral sarayına gəldi. Prezident İlham Əliyevi Polşa Prezidenti Aleksandr Kvasnevski, Avropa Şurasının Baş katibi Terri Devis böyük hörmət və ehtiramla qarşıladılar.

Avropa Şurasının zirvə görüşü an mötəbar beynəlxalq tədbirlərdən hesab olunur. Əsası 1949-cu ildə qoyulmuş Avropa Şurası Avropada sülhün, təhlükəsizliyin, insan hüquqlarının qorunması, demokratianın inkişafı sahəsində səmərəli fəaliyyət göstərir. 2001-ci ildən AŞ-nin tamhıqulu üzvü olan Azərbaycan bu təşkilatda six əməkdaşlıq edir. Avropa Şurasının birinci zirvə görüşü 1993-cü ildə Vyanada, ikincisi isə 1997-ci ildə Strasburqda keçirilmişdir. Varşava zirvə görüşündə Avropa Şurasına üzv olan 46 ölkənin dövlət və hökumət başçıları, xarici işlər nazirleri iştirak edirlər. Toplantıya Avropa Komissiyasının, BMT-nin nümayəndələri, ABŞ, Kanada və Yaponiyadan müşahidəçilər dəvət olunmuşlar. Nümayəndə heyətləri üzvlərinin zirvə görüşü çərçivəsində görüşlər və yaxud mətbuat konfransları keçirə bilmələri üçün Kral sarayında xüsusi salonlar da ayrılmışdır.

Zirvə görüşündə terrorizmə mübarizə, qanunsuz miqrasiyanın qarşısının alınması, cinayətkarlıqla və çirklə pulların leqallaşdırılması ilə mübarizə üzrə konvensiyalar qəbul olunmalıdır.

Iştirakçılar Kral sarayında qarşılandıqdan sonra birgə xatirə şəkli çəkdiirlər.

Sonra zirvə görüşünün təntənəli açılışı oldu. Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevski iştirakçıları salamlaşdı. XXI əsrə Avropada və dünyada emin-amanlığın qorunub saxlanılmasının, möhkəm sülh yaradılması üçün konstruktiv tədbirlərin görülməsinin vacibliyini, bu sahədə Avropa Şurasının rollunu vurguladı və zirvə görüşüno uğurlar dilədi.

Sonra Avropa Şurası Parlament Assambleyasının sədri Rene van der Linden, Avropa Şurasının Baş katibi Terri Devis, Ukrayna, Norveç, Lüksemburq, Portuqaliya, Finlandiya, İsveç, İsveç, Avstriya, Belçika, Ruminiya, İslandiya, Böyük Britaniya və Türkiyənin dövlət, hökumət başçıları çıxış etdilər. Çıxışlarda Avropa Şurasının üçüncü zirvə görüşü Avropanın siyasi hayatında mühüm hadisələrdən biri kimi vurğulandı, müzakirə edilən məsələlərin üzv olan ölkələr üçün faydalı olacaqı bildirildi.

Azərbaycan Prezidenti İlham Əliyev zirvə görüşündə çıxış etdi.

Mayın 17-də Varşavada, Kral sarayında Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının üçüncü zirvə görüşü davam etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev zirvə görüşünün işində iştirak etmişdir.

Sammitin ikinci iş gündündə Almaniya, Albaniya, Türkiye, Portuqaliya, İrlandiya, Slovakiya və digər ölkələrin dövlət və hökumət başçıları çıxış etdilər.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıkışında iştirakçıların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltdi, bu problemin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın atıldığı addımlardan, Ermənistan silahlı qüvvələrinin işgal edilmiş Azərbaycan torpaqlarından çıxarılması üçün Avropanın mötəbər təşkilatlarının imkanlarından daha faal istifadə olunmasının vacibliyindən danışdı və ölkəmizin bu məsələ ilə bağlı ədalətli mövqeyini bir daha xatırladı.

Cıxışlar yekunlaşdırıldıqdan sonra zirvə görüşündə "Varşava fəaliyyət planı" və "Varşava bəyannaməsi" qəbul olundu. Avropa Şurasının Nazirlər Komitəsində sədrlik Polşadan Praqa qələbiyyəti verildi.

Sənədlərdə Avropa Şurası ilə Avropa Birliyi arasında gələcək əməkdaşlığın uğurlu inkişafına və səmərəliliyinə dair konkret işlərin görülməsi, Avropa Birliyinin yeni qonşuluq siyasetinin hayata keçirilməsində və inkişaf etdirilməsində Avropa Şurasının prioritet əməkdaşlıq təşkilatı kimi nəzərdə tutulması, Avropa İnsan Hüquqları Məhkəməsinin rolu un gücləndirilməsi və bir çox mühüm islahatların aparılması, beynəlxalq terrorizmə mübarizə, təhlükəsizliyin təmin olunması və digər mühüm məsələlər əks olunmuşdur.

Polşa Prezidenti Aleksandr Kvasnevski sammitin işində faal iştirak etdiklərinə görə dövlət və hökumət başçılarına təşəkkürünü bildirdi və zirvə görüşünü bağlı elan etdi.

Sonra zirvə görüşünün yekunları ilə bağlı mətbuat konfransı keçirildi. Bununla da, Avropanın bütövləşməsi istiqamətində tarixi bir hadisə kimi yadda qalacaq zirvə görüşü öz işini başa çatdırıldı.

## Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının üçüncü zirvə görüşündə çıxışı

16 may 2005-ci il

Hörmətli cənab Sədr!  
Xanımlar və cənablar!

Önca, bu sammitin yüksək səviyyədə təşkil olunmasına və biza göstərilmiş qonaqpərvərliyə görə Polşanın rəhbərliyinə minnətdarlığını bildirmək istərdim. Əlamətdar haldır ki, belə bir tədbir son on beş il ərzində fundamental demokratik dəyişiklikləri yaşamış regionun əsas ölkəsi sayılan Polşada keçirilir və bu ölkə hazırda ümumi Avropanın ayrılmaz bir hissəsinə çevrilmişdir.

On beş il bundan əvvəl Azərbaycan da ayri bir sistemdə yaşamışdır. Son illər ərzində siyasi və iqtisadi islahatlar yolunda həyata keçirdiyimiz siyaset aşağıdakı sahələr üzrə bir çox nailiyyətlərin əldə olunmasını mümkün etmişdir: siyasi və iqtisadi dəyişikliklər, cəmiyyətimizin müasirlaşması, demokratiyanın inkişaf etdirilməsi, insan hüquqlarının qorunması, söz azadlığı və plüralizm. Bu baxımdan, qazandığımız nailiyyətlərdə Avropa Şurasının oynadığı rol yüksək olmuşdur.

2001-ci ildə Avropa Şurasına qəbul olunduqdan sonra Azərbaycanın demokratik inkişafında gözəçarpan dəyişikliklər baş vermişdir. Avropa Şurasına tamhüquqlu üzv olduqdan sonra üzərimizə götürdüyümüz bütün öhdəliklər yerinə yetirilməkdədir. Ölkəmizdə qəbul edilmiş yeni qanunlar, yeni qanunvericilik Avropa standartlarına və dəyərlərinə uyğunudur. Aparğızımız siyasi və iqtisadi islahatlar siyaseti iqtisadiyyatımızın inkişaf etdirilməsi üçün imkanlar yaratmışdır. Bizim çox yaxşı iqtisadi göstəricilərimiz var. Lakin biz onu da başa düşürük ki, demokratik cəmiyyət qurmadan bu yolda uğur qazana bilmərik. Yəni vətəndaşlarımız üçün demokratik proseslərdən yaranmaq üçün eyni imkanların təmin olunmasına nail ola bilməyəcəyik.

Ölkəmiz Avropaya integrasiya prosesinə tam sadıqdır. Biz Avropa İttifaqının Yeni qonşuluq siyasetinə daxil olmayızdan çox şəhid və bu siyasetin inkişaf etdirilməsi istiqamətində Avropa İttifaqı ilə six əməkdaşlıq etmək əzmindəyik. Azərbaycanın Avropa-yə integrasiya olunması ölkəmizə bir çox üstünlüklər verir. Lakin biz onu da başa düşürük ki, regionumuzda sülh və sabitlik olmadan tam integrasiya çox çətin olacaqdır. Əfsuslar olsun ki, Cənubi Qafqaz regionunda sülh təhlükə altındadır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi böyük sayıda insan tələfatına səbəb olmuşdur və bu münaqişənin nəticəsində gün Azərbaycan ərazisinin 20 faizi işgal altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanın arazi bütövlüyü pozulmuşdur. Həmçinin Avropa Şurasının ən başlıca prinsiplərindən biri - insan hüquqlarının qorunması prinsipi pozulmuşdur. Bir milyondan çox azərbaycanlı qaçqın-köçkünün insan hüquqları kobudcasına pozulmuşdur. Avropa Şurasının bu məsələyə dair mövqeyi bizdə böyük ümidiylə yaradır. Avropa Şurası Parlament

Assambleyəsinin yanvar ayında qəbul etdiyi qətnamə bu münaqişənin artıq qeyd etdiyim əsas nəticələrini aydın şəkildə eks etdirir. Ona görə da biz hesab edirik ki, bu qətnamənin yerinə yetirilməsi münaqişənin dinc yolla həllinə gətirə bilər və regionda davamlı sülhün bərpa olunmasına zəmin yaradır.

Münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanıbdır. Yəni, hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır və əger o pozulubsa, bərpa olunmalıdır. Təbii ki, XXI əsrə biz Avropa Şurasına üzv olan bir ölkənin digər üzv ölkənin ərazisini işğal altında saxlaması faktını qəbul edə bilmərik. Biz öz torpaqlarımızın qaytarılmasını, ərazi bütövlüyüümüzün bərpasını tələb edirik.

Biz kompromislərə də hazırlıq. Hesab edirik ki, uzun illər ərzində Azərbaycan tərəfindən Dağılıq Qarabağ ermənilərinə mümkün olan ən yüksək muxtariyyət statusunun verilməsi təklifi kifayət qədər ciddi gülzəstdir. Bununla yanaşı, biz həmin regionda yaşayan hər kəsin təhlükəsizliyinə zəmanət veririk. Bu təklif hərtərəfli nizamlanma üçün çox vacib element kimi hesab edilə bilər. Lakin eyni zamanda, Azərbaycanın Dağılıq Qarabağ üzərindəki suverenliyi kompromis mövzusu ola bilməz. Biz ərazi bütövlüyüümüz ilə bağlı heç bir güzəştə gedə bilmərik. Biz bütün dünya ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq və əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünə də hörmətlə yanaşılmasını istəyirik.

Hesab edirəm ki, beynəlxalq ictimaiyyətin bu məsələyə diqqəti münaqişənin həllinə nail olmaqdə bizə yardımçı olacaqdır. Biz prezidentlər və xarici işlər nazirləri səviyyəsində aparılan sühl danışçılarını faydalı hesab edirik. Azərbaycan münaqişənin dinc yolla aradan qaldırılmasına sadıqdır. Bizim fikrimizcə, bütün müvafiq təşkilatlar, yəni münaqişənin həlli ilə bağlı səlahiyyətli olan ATƏT-in Minsk qrupu, Avropa Şurası və Avropa İttifaqı bu cür vacib məsələyə daha böyük diqqət yetirə bilər. Bu münaqişə yaşadığımız regionda sabitlik və inkişaf böyük təhlükədir və bizim Avropaya integrasiya yolumuzda olan əsas maneədir.

Mən bu tədbirin lazımı səviyyədə təşkil olunmasına görə Polşanın hakimiyyət orqanlarına bir daha minnətdarlığımı bildirirəm və qeyd etmək istəyirəm ki, biz Avropa Şurası ilə münasibətlərimizi və əməkdaşlığınıımızı çox yüksək qiymətləndiririk və bu təşkilata qəbul olunduqdan etibarən üzərimizə götürdürüümüz bütün öhdəliklərin tam yerinə yetirilməsini davam etdirəcəyik.

Çox sağ olun.

## Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkionu qəbul etmişdir

17 iyun 2005-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Prezident sarayında Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkionu qəbul etmişdir.

Azərbaycanda çox böyük irəliliyişlərin, insanların həyat səviyyəsinin yaxşılaşdırıldığın şahidi olduğunu söyləyən qonaq ölkəmizdə iqtisadi vəziyyətin əhəmiyyətli dərəcədə yüksəldiğini vurğuladı.

Ölkəmizdə məhkəmə-hüquq sistəmində gedən islahatları dəstəklədiyini söyləyən cənab Bukikkio əmin olduğunu bildirdi ki, keçiriləcək imtahanlar nəticəsində daha peşəkar hakimlər təyin olunacaqdır.

Azərbaycanda demokratik, şəffaf, ədalətli seçkilər keçiriləcəyinə əminliyini vurgulayan qonaq siyasi mübarizədə müxalifatın konstruktiv mövqe tutacağına ümidi var olduğunu bildirdi.

Cənab Bukikkio dedi ki, o, Bakıdan gedəndən sonra Azərbaycanın gənc siyasi liderləri üçün Avropa Şurası tərəfindən maliyyələşdirilən və təşviq edilən treninglərin keçirilməsi məsələsini müzakirə edəcəkdir.

Ölkəmizdə məhkəmə-hüquq islahatlarının həyata keçirildiyini vurgulayan Prezident İlham Əliyev Azərbaycanda əhəmiyyətin daha da demokratlaşması prosesində irəliyə doğru mühüm addımlar atıldığını bildirdi. Respublikamızda iqtisadi sahədə geniş islahatların həyata keçirildiyini, insanların həyat səviyyəsinin gündən-günə yaxşılaşdığını nəzərə çarpdıran Prezident İlham Əliyev Azərbaycan dövlətinin və hökumətinin bu sahədə ciddi tədbirlər gördüğünü vurğuladı.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurası Parlament Assambleyasının Avropa demokratlar  
qrupunun rəhbəri Mixail Margelovu qəbul etmişdir**  
4 iyul 2005-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının Avropa demokratlar qrupunun rəhbəri Mixail Margelovu qəbul etmişdir.

Avropa Şurası Parlament Assambleyasındaki fəaliyyətini məmənluqla xatırladan Prezident İlham Əliyev bu qurumla ölkəmizin səmərəli əməkdaşlıq etdiyini, Azərbaycan və Rusiya parlamentlərinin AŞPA-daki nümayəndə heyətləri arasında da yaxşı əlaqələrin olduğunu bildirdi.

Prezident İlham Əliyev Mixail Margelovu AŞPA-nın Avropa demokratlar qrupunun rəhbəri seçilməsi münasibətilə təbrik etdi, qarşidakı fəaliyyətində ona uğurlar arzuladı.

Prezident İlham Əliyev Bakıda keçirilən iki mühüm tədbirin - AŞPA-nın Migrasiya, qaçqınlar və əhalı məsələləri komitəsinin Azərbaycan parlamenti ilə birgə təşkil etdiyi "Cənubi Qafqazda kökün düşmüs əhali" mövzusunda seminarın və AŞPA-nın Monitoring komitəsinin iclasının böyük əhəmiyyət daşıdığını vurguladı. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, bu tədbirlər Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi sahəsində mühüm rol oynayacaqdır.

Cənab Mixail Margelov Azərbaycan ilə AŞPA arasında səmərəli əməkdaşlığın mövcud olduğunu nəzərə çarptırdı.

AŞPA-nın Bakıda iki mühüm tədbir keçirməsinin böyük əhəmiyyətə malik olduğunu xatırladan qonaq iştirakçıların Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdiklərini vurguladı. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini daim yüksək tutmasının başarı, Avropa döyərlərinə söykəndiyini söylədi.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurası Parlament Assambleyası Monitoring Komitəsinin  
sədri Giorgi Frundanı qəbul etmişdir**  
5 iyul 2005-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyası Monitoring Komitəsinin sədri Giorgi Frundanı qəbul etmişdir.

Prezident İlham Əliyev Azərbaycanda Monitoring komitəsinin iclasının keçirilməsinin əhəmiyyətini vurgulayaraq, bu tədbirin avropalı deputatların ölkəmizdə gedən proseslərlə daha yaxından tanış olması üçün yaxşı imkan yaratdığını bildirdi. Prezident İlham Əliyev ölkəmizdə cəmiyyətin daha da demokratikləşməsi istiqamətində mühüm addımların atıldığı vurguladı, eyni zamanda Ermənistən Azərbaycana qarşı təcavüzü, erməni silahlı qüvvələri tərəfindən torpaqlarımızın 20 faizinin işğal olunması nəticəsində bir milyondan artıq qacqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşımızın hüquqlarının kütləvi surətdə pozulduğunu nəzərə çarptırdı. Azərbaycan dövlətinin başçısı AŞPA tərəfindən qəbul edilmiş sənədlərdə Ermənistən Azərbaycana qarşı təcavüz törətməsi faktının tanınmasını yüksək qiymətləndirərək, digər beynəlxalq təşkilatların da bu təcavüzün və onun nəticələrinin aradan qaldırılması üçün səylərini artırmasının vacibliyini vurguladı.

Cənab Frunda Monitoring Komitəsinin Azərbaycandakı iclasının səmərəli olduğunu bildirdi, tədbir iştirakçılarının Azərbaycanın siyasi partiyaları, qeyri-hökumət təşkilatları, mətbuat nümayəndləri ilə görüşlər keçirdiyini qeyd etdi.

Görüş zamanı Azərbaycan-AŞPA əməkdaşlığının müxtəlif sahələri ilə bağlı bir sıra məsələlər müzakirə olundu.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurası Parlament Assambleyası Monitoring Komitəsinin və  
Qaçqınlar üzrə alt komitəsinin üzvlərini qəbul etmişdir**

5 iyul 2005-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyası Monitoring Komitəsinin və Qaçqınlar üzrə alt komitəsinin üzvlərini qəbul etmişdir.

Görüş zamanı ölkəmizin Avropa Şurası qarşısında götürdürüü öhdəliklərin yerinə yetirilməsi, Azərbaycanda demokratikləşmə prosesinin daha da inkişaf etdirilməsi, Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşməş soydaşlarımızın vəziyyəti və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilmişdir.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  
Avropa Şurası Parlament Assambleyasının sədri  
Rene van der Linden qəbul etmişdir**

22 avqust 2005-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının sədri Rene van der Linden qəbul etmişdir.

Azərbaycan Prezidenti Varsavada AŞPA-nın sədri ilə keçirdiyi görüşü məmənunluqla xatırlayaraq, görüşün qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd etmişdir. Ölkəmizdə cəmiyyətin daha da demokratikləşməsi istiqamətində böyük işlərin həyata keçirildiyini vurğulayan Prezident İlham Əliyev AŞPA sədrinin səfərinin Azərbaycanda gedən inkişaf prosesləri ilə yaxından tanış olmasına xidmət edəcəyinə əminliyini ifadə etmişdir.

Rene van der Linden Avropa Şurasının ölkəmizdə həyata keçirilən islahatlar prosesini dəstəklədiyini vurğulamışdır. O, Ermənistana-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün ən mühüm məsələ olduğunu qeyd edərək, münaqişənin dinc yolla nizamlanması istiqamətində addımların alınmasından məmənunluğunu bildirmişdir. Ermənistana səfəri zamanı Ermənistana tərəfi ilə bu məsələni müzakirə etdiyini bildirən AŞPA-nın sədri münaqişənin tezlikdə öz həllini tapacağına ümidi var olduğunu ifadə etmişdir.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurasının Baş katibi Terri Devinin rəhbərlik etdiyi  
nümayəndə heyətini qəbul etmişdir  
5 sentyabr 2005-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Prezident sarayında Avropa Şurasının Baş katibi Terri Devinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycanda cəmiyyətin daha da demokratikləşməsi istiqamətində həyata keçirilən işlər, ölkəmiz tərəfindən Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi, parlament seçkilərinə hazırlıq prosesləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası  
Parlament Assambleyasının nümayəndə heyətini qəbul etmişdir  
13 oktyabr 2005-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul etmişdir.

Görüş zamanı Azərbaycanda demokratikləşmə prosesi, qarşıdan gələn parlament seçkiləri və Azərbaycan-AŞPA əməkdaşlığının müxtalif sahələrinə dair fikir mübadiləsi aparılmışdır.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası  
Parlament Assambleyasının Hüquqi Məsələlər və İnsan Hüquqları  
Komitəsi sədrinin müavini Eduard Lintneri qəbul etmişdir**  
1 noyabr 2005-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Prezident sarayında AŞPA-nın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsi sədrinin müavini Eduard Lintner qəbul etmişdir.

Prezident İlham Əliyev Strasburqda son dəfə cənab Eduard Lintner ilə keçirdiyi görüşü məmənunluqla xatırladı. Azərbaycanda cəmiyyətin demokratikləşməsi istiqamətində böyük işlər görüldüyü qeyd edən Prezident İlham Əliyev bir çox mühüm qanunların qəbul edildiyini, ölkəmizin bir sıra böyük əhəmiyyətli beynəlxalq konvensiyalara qoşulduğunu vurguladı. Demokratikləşmənin çox zəruri bir proses olduğunu bildirən dövlətimizin başçısı ölkəmizdə bu sahədə lazımı işlər görüldüğünü nəzərə çarptırdı.

Ölkəmizin Avropa Şurası ilə uğurlu əməkdaşlıq etdiyini vurgulayan Prezident İlham Əliyev Azərbaycanın götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirdiyini bildirdi. Dövlətimizin başçısı qarşıdan gölən parlament seçkilərinin azad və ədalətli keçirilməsi üçün ölkəmizdə hər cür şərait yaradıldıqını vurguladı.

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındaki fəaliyyəti dövrünü xatırladan cənab Eduard Lintner həmin dövrdə AŞPA-da cənab İlham Əliyevlə birgə çalışmalarından çox böyük məmənunluq duyduqlarını söylədi. Qonaq dedi: Cənab Prezident, ölkənizdə demokratik seçkilərin keçirilməsi, əməkdaşlığı, demokratikləşmə sahəsində Azərbaycanın göstərdiyi söyləri və nail olduğu uğurları görməkdən çox məmənunuq.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası  
Parlament Assambleyasının Hüquqi Məsələlər və İnsan Hüquqları  
Komitəsi sədrinin müavini Eduard Lintnerin başçılıq etdiyi  
nümayəndə heyətini qəbul etmişdir**  
22 mart 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 22-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsi sədrinin müavini, AŞPA-nın Monitoring Komitəsinin üzvü Eduard Lintnerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Prezident İlham Əliyev cənab Eduard Lintner ilə Bakıda və Strasburqda əvvəllər keçirdiyi görüşləri məmənunluqla xatırladı. Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Şurası arasındaki əlaqələrin yaxşı səviyyədə olduğunu vurguladı və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi.

Eduard Lintner Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındaki fəaliyyətini məmənunluqla xatırlayaraq, onun təşkilat ilə əlaqələrə verdiyi əhəmiyyəti yüksək qiymətləndirdi. Qonaq Avropa Şurası ilə Azərbaycan arasındaki mövcud əməkdaşlığın daha da genişləndiriləcəyinə əminliyini ifadə etdi.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurasının İnsan Hüquqları üzrə komissarı  
Tomas Hammerberq qəbul etmişdir**  
5 may 2006-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Prezident sarayında Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Tomas Hammerberq qəbul etmişdir. Görüşdə Azərbaycanda cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində, həyata keçirilən işlər, Azərbaycan-Avropa Şurası əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  
Avropa Şurasının Baş katibi Terri Devislə görüşmüştür**  
4 iyun 2006-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Buxarestdə, onun üçün ayrılmış iqamətgahda Avropa Şurasının Baş katibi Terri Devis ilə görüşmüştür. Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Senatının Xarici Əlaqələr və Miqrasiya Məsələləri Daimi Komitəsinin sədri, Senatın Avropa Şurası Parlament Assambleyasındaki nümayəndə heyətinin üzvü Fiorella Proveranı qəbul etmişdir

9 iyun 2006-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da Prezident sarayında İtaliya Senatının Xarici Əlaqələr və Miqrasiya Məsələləri Daimi Komitəsinin sədri, Senatın Avropa Şurası Parlament Assambleyasındaki nümayəndə heyətinin üzvü Fiorella Proveranı qəbul etmişdir.

Prezident İlham Əliyev cənab Fiorella Provera ilə yenidən görüşməyindən şad olduğunu bildirdi, mayın 25-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəye verilməsi münasibətlə İtaliyanın Baş naziri cənab Berluskoninin təbrik məktubu göndərməsini məmənluqla vurğuladı.

İtaliyaya səfərini razılıqla xatırlayan Azərbaycan dövlətinin başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi.

Prezident İlham Əliyev beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan və İtaliya nümayəndə heyətləri arasında yaxşı əməkdaşlıq edildiyini nəzərə çarptırdı.

Azərbaycan Prezidenti ilə görüşdən şərəf duyduğunu söyləyən qonaq ölkələrimiz arasında əməkdaşlığını, o cümlədən parlamentlərarası əlaqələrin daha da genişlənməsi üçün böyük perspektivlər olduğunu vurğuladı. O, Avropa Şurası Parlament Assambleyasında bundan sonra da Ermanistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini dəstekləyəcəklərini bildirdi. Qonaq Azərbaycan xalqının bu münaqişədən böyük əziyyət çekdiyini söylədi.

Prezident İlham Əliyev cənab Fiorella Proveranın bu mövqeyini yüksək qiymətləndirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupunun sədri Roland Vegenerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

13 iyun 2006-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Prezident sarayında Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupunun sədri Roland Vegenerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Roland Vegener Avropa Şurasının Azərbaycanda gedən proseslərə diqqət göstərdiyini vurguladı. O, ölkəmizə əvvəlki saflarını məmənluqla xatırladaraq, bu safların zamanı olduqca maraqlı görüşlər keçirdiyini bildirdi. Azərbaycanda təkrar parlament seçkilərinə toxunan qonaq bu seçkilərin çox yaxşı səviyyədə keçdiyini qeyd etdi. Qrupun sədri Azərbaycanla Venesiya Komissiyası arasında seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı aparılan məsləhətləşmələri alqışladığını bildirdi.

Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığın həzirki vəziyyəti və perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurguladı.

Görüş zamanı qarşılıqlı maraqlı doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Halvadan Skardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir**  
27 iyun 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Prezident sarayında Avropa Şurasının məsləhətçi orqanı olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Halvadan Skardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüş zamanı ölkəmizin müvafiq strukturları ilə Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi arasında əməkdaşlığın müxtəlif sahələri ilə bağlı bir sıra məsələlər müzakirə olunmuşdur.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Avropa Xalq Partiyası qrupunun sədri Luk Van den Brandeni, Avropa Demokrat qrupunun sədr müavini Devid Uilşir və Siyasi Məsələlər Komitəsinin üzvü Stef Qorisi qəbul etmişdir**

11 oktyabr 2006-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının Avropa Xalq Partiyası qrupunun sədri Luk Van den Brandeni, Avropa Demokrat qrupunun sədr müavini Devid Uilşir və Siyasi Məsələlər Komitəsinin üzvü Stef Qorisi qəbul etmişdir.

Azərbaycan Prezidenti AŞPA-nın Siyasi məsələlər komitəsinin iclasının Bakıda keçirilməsindən məmənluğunu ifadə etdi. Prezident İlham Əliyev bildirdi ki, bu tədbir komitənin xüsusilə Azərbaycana ilk dəfə səfər edən üzvlərinin ölkəmizlə yaxından tanış olmaları və görülen işlər barədə birbaşa məlumat almaları baxımından çox əhəmiyyətlidir.

Luk Van den Brande AŞPA-nın mühüm komitələrindən biri olan Siyasi məsələlər komitəsinin iclasının Bakı şəhərində keçirilməsinin əhəmiyyətinə toxunaraq, tədbirin geostrateji baxımdan mühüm mövqədə yerləşən Azərbaycanda gedən inkişaf prosesləri ilə tanış olmaq üçün yaxşı imkanlar yaradığını bildirdi.

Görüşdə ölkənizdə siyasi, iqtisadi sahələrdə, demokratikləşmə istiqamətində həyata keçirilən islahatlar, Azərbaycan ilə AŞPA arasındakı əlaqələrin hazırlı hazırlanmışlığı ilə bağlı fikir mübadiləsi aparıldı.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası  
Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan  
üzrə həmməruzəçiləri Toni Lloyd və Andres Herkeli qəbul etmişdir**  
30 oktyabr 2006-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Prezident sər-  
yində Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə  
həmməruzəçiləri Toni Lloyd və Andres Herkeli qəbul etmişdir.

Görüşdə Azərbaycanda gedən demokratikləşmə prosesləri, ölkəmizdə siyasi, iqtisadi  
və digər sahələrdə həyata keçirilən ıslahatlar, Azərbaycan ilə Avropa Şurası arasında  
əməkdaşlığın hazırlı vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparıldı.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası  
Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə alt komitəsinin  
sədri Lord Rassel Constonu qəbul etmişdir**  
30 noyabr 2006-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Prezident sər-  
yində AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin sədri lord Rassel Constonu qəbul  
etmişdir.

Görüş zamanı Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salın-  
ması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və Azərbaycan-Avropa Şurası Parla-  
ment Assambleyası əməkdaşlığına dair fikir mübadiləsi aparılmışdır.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin  
Avropa Şurası Parlament Assambleyasındaki nümayəndə  
heyatının rəhbəri Murat Mercanı qəbul etmişdir**

11 dekabr 2006-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Prezident sarayında Türkiyənin Avropa Şurası Parlament Assambleyasındaki nümayəndə heyatının rəhbəri Murat Mercanı qəbul etmişdir.

Prezident İlham Əliyev Azərbaycanla Türkiye arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirdi. İki ölkənin müxtəlif strukturlarını təmsil edən nümayəndələrinin daim qarşılıqlı səfərlər həyata keçirdiyini bildirən Azərbaycan Prezidenti bunun əlaqələrimizdən daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd etdi.

Murat Mercan Türkiyə və Azərbaycanın AŞPA-dakı nümayəndə heyatlarının uğurla əməkdaşlıq etdiyini vurğuladı. Bu il fəaliyyətə başlayan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin önəminə toxunan qonaq həyata keçiriləcək digər regional layihələrin də iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirəcəyinə əminliyini ifadə etdi.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurası Parlament Assambleyasının Siyasi Məsələlər Komitəsinin  
sədri Əbdülqədir Atası qəbul etmişdir**

11 dekabr 2006-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər Komitəsinin sədri Əbdülqədir Atası qəbul etmişdir.

Əbdülqədir Atəş ölkəmizə AŞPA-nın Siyasi Məsələlər Komitəsinin Bakıda ilk dəfə keçirilən iclasında iştirak etmək üçün gəldiyini söylədi və bu iclasın onun komitəyə sadrlik etdiyi dövri təsadüf etməsindən xüsusilə məmənnun olduğunu vurguladı. Bakıya uzun müddət əvvəl Türkiyənin turizm naziri kimi səfər etdiyini deyən qonaq keçən dövr ərzində Azərbaycanda çox böyük döyişikliklərin baş verdiyini bildirdi.

Prezident İlham Əliyev AŞPA-nın Siyasi Məsələlər Komitəsinin növbəti iclasını Bakıda keçirməsinin əhəmiyyətini vurğuladı. O, Azərbaycanda siyasi, iqtisadi və digər sahələrdə əldə olunan uğurlara toxunaraq, ölkəmizdən gələcəkdə daha da müasirləşməyi və inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Söhbət zamanı Azərbaycan-AŞPA əməkdaşlığına dair fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası  
Parlament Assambleyasının Monitoring Komitəsinin sədri,  
Assambleyanın Siyasi Məsələlər Komitəsinin üzvü  
Eduard Lintneri qəbul etmişdir  
11 dekabr 2006-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının Monitoring Komitəsinin sədri, Assambleyanın Siyasi Məsələlər Komitəsinin üzvü Eduard Lintneri qəbul etmişdir.

Eduard Lintner Siyasi Məsələlər komitəsinin Bakıda keçirilən iclasına böyük maraq göstərildiyini və komitə üzvlərinin əksəriyyətinin bu tədbirdə iştirak etdiyini bildirdi. Monitoring komitəsinin həmməruzəçilərinin bu yaxınlarda ölkəmizə növbəti sefərinə toxunan Monitoring komitəsinin sədri həmməruzəçilərlə yaxın əməkdaşlığı görə Prezident İlham Əliyeva təşəkkürünü çatdırıldı. Monitoring komitəsinin Azərbaycana dair son mərزو laiyası ilə yenidən tanış olduğunu bildirən Eduard Lintner ölkəmizdə yaxşı irəliləyişlərin baş verdiyini vurguladı.

AŞPA-nın Siyasi Məsələlər Komitəsinin iclasının Bakıda keçirilməsinin mühüm hadisə olduğunu deyən Azərbaycan Prezidenti bunun komitə üzvlərinə ölkəmizdə gedən inkişaf prosesləri ilə yaxından tanış olmağa yaxşı imkan yaradacağını bildirdi. Monitoring Komitəsi həmməruzəçilərinin ölkəmizə son sefəri zamanı açıq müzakirələrin aparıldığıni qeyd edən Prezident İlham Əliyev qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin aparılmasının daim böyük əhəmiyyət daşıdığını vurguladı. O, ölkəmizdə bütün sahələrdə müsbət dəyişikliklərin bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın  
Avropa Şurası Parlament Assambleyasında nümayəndə  
heyətinin rəhbəri Giorgi Bokeriani qəbul etmişdir  
12 dekabr 2006-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Prezident sarayında Gürcüstanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Giorgi Bokeriani qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Gürcüstan nümayəndə heyətlərinin AŞPA çərçivəsində əməkdaşlığının uğurla həyata keçirildiyi qeyd edilmiş, bu əməkdaşlığın ölkələrimiz arasında ikitərəfi münasibətlərin genişlənməsində rolu vurgulanmışdır.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurası Katibliyinin siyasi məsələlər üzrə baş direktoru  
Jan-Lui Loranı qəbul etmişdir**  
2 fevral 2007-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Prezident sarayında Avropa Şurası Katibliyinin siyasi məsələlər üzrə baş direktoru Jan-Lui Loranı və Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosianı qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın uğurla həyata keçirildiyi qeyd olundu və bu beynəlxalq qurumla Azərbaycanın, o cümlədən ölkəmizin müvafiq strukturlarının əlaqələrinin bundan sonra genişlənəcəyinə əminlik ifadə edildi.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurası Nazirlər Komitəsinin "Aqo" monitoring qrupunun  
nümayəndə heyətini qəbul etmişdir**  
5 iyul 2007-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Prezident sarayında Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" monitoring qrupunun nümayəndə heyətini qəbul etmişdir.

Prezident İlham Əliyev bu səfərin ölkəmizdə gedən inkişaf prosesləri, həyata keçirilən islahatlar və Avropa Şurası ilə əməkdaşlığımızın galəcək istiqamətləri barədə müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını qeyd etdi. Azərbaycanın artıq yeddi il yaxın bir müddədə Avropa Şurasının üzvü olduğunu deyən Prezident İlham Əliyev bu dövr ərzində ölkəmizdə iqtisadi və siyasi sahəlarda böyük nailiyyətlərin əldə olundığını bildirdi. O, keçən il Avropa İttifaqı ilə qonşuluğa dair beş illik programın imzalandığını xatırladı və bunun Azərbaycanın Avropaya daha sıx integrasiya etməsi baxımından mühüm addım olduğunu vurguladı.

"Aqo" monitoring qrupunun rəhbəri Per Syöqren Prezident İlham Əliyev ilə Avropa Şurası-Azərbaycan əməkdaşlığına dair müzakirə aparmaqdan məmnunluğunu ifadə etdi.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırlı vəziyyətinə və galəcək perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bundestaqın deputati, Avropa Şurası Parlament Assambleyasının Monitoring Komitəsinin sədri Eduard Lintneri qəbul etmişdir

22 avqust 2007-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də Prezident sarayında Bundestaqın deputati, Avropa Şurası Parlament Assambleyasının Monitoring Komitəsinin sədri Eduard Lintneri qəbul etmişdir.

Görüşdə Azərbaycan-Almaniya ikitirəfli münasibətləri, parlamentlərarası və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla dair fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Tomas Hammarberqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

5 sentyabr 2007-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Prezident sarayında Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Tomas Hammarberqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Tomas Hammarberq Azərbaycana səfərinin uğurla keçdiyini bildirərək, səfəri çərçivəsində ölkəmizin müxtəlif nazirliliklərindən cənab Tomas Hammarberqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Prezident İlham Əliyev bu səfərin Azərbaycanda gedən demokratikləşmə prosesləri ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını bildirdi.

Görüşdə Azərbaycan ilə Avropa Şurası əməkdaşlığına dair fikir mübadiləsi aparıldı.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurası Parlament Assambleyasının sədrinin başçılıq etdiyi  
nümayəndə heyətini qəbul etmişdir**  
2 iyul 2008-ci il

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sədrı Luis Maria de Puçun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın hazırlığı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası  
Venesiya Komissiyasının katibi Canni Bukikkionu qəbul etmişdir**  
14 iyul 2008-ci il

Görüşdə Azərbaycanla Venesiya Komissiyası arasında əməkdaşlığı dair məsələlər  
ətrafında fikir mübadiləsi aparılmışdır.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası  
Parlament Assambleyasının seçkiqabağı missiyasının başçısı Andres  
Herkelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir**

17 sentyabr 2008-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin seçkiqabağı missiyasının başçısı Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə hazırlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurasının Baş katibi Terri Devisi qəbul etmişdir**

2 dekabr 2008-ci il

Görüşdə Bakıda Avropa Şurasına Üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən konfransın əhəmiyyəti vurğulanmış, bu cür tədbirlərin ölkələr və xalqlar arasında əlaqələrin möhkəmlənməsində və beynəlxalq əməkdaşlığın genişləndirilməsində rölu qeyd olunmuşdur.

Söhbət zamanı həmçinin, Azərbaycanla Avropa Şurası arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi bildirilmişdir.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  
Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin  
konfransının açılışında nitqi**

2 dekabr 2008-ci il

Hörmətli cənab baş katib!

Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

Mən, ilk növbədə, sizin hamınız Azərbaycanda ürəkdən salamlayıram. Bu gün Azərbaycan paytaxtında, Bakı şəhərində çox önemli bir tədbir keçirilir. Əminəm ki, mədəniyyətlərərəsi dialoqun möhkəmlənməsi işində bu konfransın çox böyük və müsbət rolü olacaqdır.

Biz bu gün müxtəlif ölkələrdən olan mədəniyyət nazirlərinin konfransını keçirməkələ bir dəha onu göstəririk ki, son illər ərzində Azərbaycan dini tolerantlıq, milli və etnik tolerantlıq məsələlərində çox böyük uğurlara nail olmuşdur. Əslində, bizim ölkəmizdə bütün insanlar müxtəlif dövrlərdə, içtimai-siyasi quruluşundan asılı olmayıraq, həmisi bir ailə kimi yaşaymışlar. Burada bütün dinlərin nümayəndələri həmisi dostluq, qardaşlıq şəraitində yaşayışlar. Bir dəha qeyd etmək istəyirəm ki, bu, bizim ölkəmizə xas olan çox mühüm bir amildir. Azərbaycan öz dövlət müstəqilliyini bərpə etdiğindən sonra, əlbəttə, millətlərərə münasibətlərə, milli və dini tolerantlığın möhkəmlənməsi işinə çox böyük diqqət verilmişdir. Bu gün Azərbaycan sözünə asıl mənasında dostluq, qardaşlıq məkanıdır. Burada bütün xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Mən əminəm ki, Azərbaycanın bu istiqamətdə əldə etdiyi təcrübə çox ənənlidir. Şübhə etmirəm ki, konfrans zamanı bu barədə geniş səhəbat açılacaqdır.

Mən çox şadam ki, bu konfransda dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr iştirak edirlər. Bildiğiniz kimi, konfrans Avropa Şurası ilə Azərbaycan tərəfindən təşkil olılmışdır. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan səkkiz ilə yaxındır Avropa Şurasının üzvüdür. Bu dövr ərzində ölkəmizdə gedən siyasi və iqtisadi islahatlar, Avropa Şurası qarşısında götürdüyü əhdəliklərin yerinə yetirilməsi nticəsində Azərbaycanın demokratik inkişaf baxımından çox sürətli irəli getmişdir. Ölkədə aparılan siyasi və iqtisadi islahatlar, qanunun alılıyinin bərqərar olunması, Azərbaycanda mütarəqqi təcrübənin tətbiq edilməsi - bütün bunlar son illər ərzində baş vermiş mühüm hadisəlardır. Biz Avropa Şurası ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıqdan çox razıyiq. Əminəm ki, bu əməkdaşlıq göləcəkdə uğurla davam etdiriləcək və biza əlavə imkanlar yaradacaqdır. Eyni zamanda, bizim qonaqlarımızın arasında İslam Konfransı Təşkilatının üzvləri vardır. Biz buna da çox sevinirik və çox sadıq ki, bu gün Şərqlə Qərbin kəsişdiyi yerdə, Bakıda müxtəlif ölkələrdən müxtəlif dinlərin nümayəndələri iştirak edirlər. Biz buna çox böyük ənəm veririk. Bunun çox böyük əhəmiyyəti var. Çünkü indiki zamanda bir çox hallarda sivilizasiyalararası, mədəniyyətlərərəsi dialoqdan danışılır, ancaq bununla bərabər, dünyada gedən proseslər, əfsuslar olsun ki, bəzi hallarda gərginliyin artmasına getirib çıxarırlar. Mən

çox istəyirəm ki, bu gün Azərbaycanda başlanan Bakı prosesi mədəniyyətlər arasında olan dialoqun, dostluğun, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə öz dəyari töhfəsini versin.

Bir sözlə, Azərbaycanın həm tarixi, həm coğrafi vəziyyəti, həm də müxtəlif beynəlxalq təşkilatlarında iştirakı, əlbəttə, bizim imkanlarımızı daha da genişləndirir. Mən əminəm ki, ölkəmizin uğurlu inkişafı bundan sonra da davam etdiriləcək və bu inkişafı şərtləndirən təkcə siyasi, yaxud da iqtisadi islahatlar deyildir. Eyni zamanda, bayaq qeyd etdiyim kimi, Azərbaycanda hökm sürən çox gözəl içtimai-siyasi ab-hava, burada yaşayan bütün millətlərin hüquqlarının qorunması və hər bir insanın, hər bir millətin nümayəndəsinin Azərbaycanda rahat yaşamasıdır. Bizim ölkəmizin çox zəngin və böyük tarixi vardır. Minilliklər bundan əvvəl Azərbaycanda insanlar yaşayış yaratmışlar. Bunu əks etdirən tarixi abidələr Azərbaycan dövləti tərəfindən lazımlı qorunur. Biz öz mədəni və tarixi irtisimizə çox bağlıyız. Mədəni irtisimizin qorunması üçün çox böyük işlər görürük. Azərbaycan xalqı əsrlər boyu müstəqillikdən möhrün idid. Biz yalnız qısa bir müddət ərzində öz taleyiimizi özümüz müəyyən edirdik. Ancaq buna baxmayaraq, bizim tariximiz, mədəniyyətimiz, ədəbiyyətimiz, ana dilimiz – bu amillər azərbaycanlıları bir milat kimi assimiliyasiyadan qoruya və bu gün müstəqil ölkəmizdə Azərbaycan xalqı öz taleyinin sahibidir.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpə etdiğində ölkədə väziyyət həddindən artıq ağır idi. Həm siyasi böhran, həm iqtisadi böhran, həm də Ermənistanın Azərbaycana qarşı tacavüzü və bunun nticəsində torpaqlarımızın bir hissəsinin işğal altına düşməsi – bütün bu amillər Azərbaycanda väziyyətin nə qədər ağır və çatın olduğunu göstərir. Ancaq buna baxmayaraq, biz öz səylərimizlə, işimizlə, Azərbaycan xalqının iradəsi ilə bu çatın və ağır sınaqlardan şərəfli çıxdıq.

Bu gün Azərbaycan, demək olar ki, tam şəkildə öz müstəqilliyini təmİN edibdir. Azərbaycan müstəqil siyaset aparırlar. Biz həm iqtisadi, həm də siyasi sahədə çox böyük və əhəmiyyətli nailiyyətlərə nail olmuşuq. Azərbaycan xalqı rahat yaşayır, təhlükəsizlik, sülh şəraitində yaşayır. Azərbaycanda vətəndaş cəmiyyətinin formalşeması və möhkəmlənməsi istiqamətində çox önemli addımlar atılmışdır. Ölkəmizdə əsas inkişaf istiqamətləri ilə əlaqədardır cəmiyyətdə fikir ayrılığı yoxdur, əksinə, bizim cəmiyyətimiz ümumxalq amalları ətrafında birləşibdir: azərbaycanlıq fəlsəfəsi, müasirlik, öz tarixi köklərimizə, ənanalarımıza bağlılıq. Eyni zamanda, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanda bütün dinlərin nümayəndəloruna çox böyük hörmət vardır. Yəni bizim ölkəmizi bu gün içtimai-siyasi baxımdan şərtləndirən amillər bunlardır.

Eyni zamanda, Azərbaycanda artıq müasir sistem yaranmışdır. Müstəqillik alda olunanın və ölkəmiz dünya birliyinə ineqrasıya edəndən sonra Azərbaycanda müasir siyasi sistem formalşəbdür. Ancaq bu sistem hələ dəhədən təkmilləşməlidir. Ölkədə aparılan iqtisadi islahatlar bizim iqtisadi gücümüzü əhəmiyyətli dərəcədə artırılmışdır. Son dörd il ərzində Azərbaycan iqtisadi artım baxımından dünya miqyasında birinci ölkədir. Bizim iqtisadiyyatımız son beş il ərzində təxminən üç dəfə artıbdır. Büdcə xərcləri 12 dəfə artıb, sənaye istehsalı böyük dərəcədə artıbdır. Bizim imkanlarımız genişləndib. Yoxsulluqlu mübarizədə böyük uğurlar əldə edilibdir. Dörd il ərzində yoxsulluğun soviyyəsi 49 faizdən 16 faiza düşüb və əminəm ki, bu ilin yekunlarına görə dəha da aşağı düşəcəkdir. Azərbaycanda uzun illər ərzində ən böyük və çatın problem olan işsizliklə mübarizə uğur-

la gedir. Son beş il ərzində 740 minden artıq yeni iş yeri açılmışdır. Bütün bölgelərdə quruculuq, inkişaf gedir. Bir sözə, Azərbaycan özünü iqtisadi cəhətdən tam şəkildə təmin edir. Eyni zamanda, bizim enerji sahəsindəki uğurlarımız nəinki ölkə üçün, həm də bölgə üçün çox böyük dəyərdir. Azərbaycanın enerjidaşıçıları bu gün Avropa və dünyə bazarlarına çıxarırlaraq, enerji təhlükəsizliyi məsələlərində müsbət rol oynayır. Bu istiqamətdə Avropanı İttifaqı ilə Azərbaycan arasında müvafiq sanadlar imzalanıb. Digər beynəlxalq təşkilatlarda faal iştirak edirik. Enerji təhlükəsizliyini təmin etməklə bağlı Azərbaycanda vaxtaşın beynəlxalq forumlar keçirilir və bu forumların nəticələri nəinki region üçün, dünya üçün da çox böyük əhəmiyyət kəsb edir. Bir sözə, biz gələcəyə çox böyük nikbinliklə baxınıq. Siyasi və ictimai-siyasi vəziyyəti baxımından Azərbaycan çox sabı ölçədir və Azərbaycana birbaşa xarici investisiyaların qoyulması bunu eks etdirir. İqtisadi potensialın möhkəmlənməsində uğurlar göz qəbələndədir. Eyni zamanda, bütün bu nailiyyətlərə baxmayaraq, Azərbaycanda islahatlar davam etdirilir və etdirilməlidir. Həm siyasi sahədə, həm də iqtisadi sahədə. Çox sevinçləri haldə ki, an böyük maliyyə qurumu olan Dünya Bankı bu il Azərbaycanı dünyaya miqyasında bir nömrəli islahatçı ölkə kimi tanrıyibdir. Bu onu göstərir ki, bizim islahatlarımız həqiqətən çox cəsarətlidir, uğurludur və əhəmiyyətlidir. Bununla bərabər, Azərbaycanda maliyyə sektorunda şəffaflığın tam şəkildə təmin olunması istiqamətdə böyük addımlar atılıbdır. Keçən il Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Dövlət Neft Fondu şəffaflığa görə, şəffaftıq işində əldə etdiyi uğurlara görə mükafatla təltif edibdir. Yəni bütün bunlar çox ciddi hadisələrdir. Dünyanın an böyük beynəlxalq təşkilatlarının Azərbaycana, Azərbaycanda gedən proseslərə verdiyi qiymətdir. Eyni zamanda, Azərbaycanda dini və milli tolerantlığın, dözlümlülükün yüksək səviyyədə olması və bütün xalqların rahat, məhrəban şəkildə yaşaması, əlbəttə ki, bizi daha da gücləndirir. Bax, bu amillər hər bir ölkənin inkişafı üçün çox vacibdir. Mən çox istəyirəm ki, bizim ölkədə bu vaxta qədər əldə olunan nailiyyətlər bundan sonra da uğurla davam etdirilsin. Bunu etmək üçün, əlbəttə ki, bölgədə sühə tam şəkildə təmin olunmalıdır.

Biz çox istəyirik ki, Qafqaz regionunda bütün münaqişələr, nəhayət öz həllini təpsin, sühə bərqrər olunsun və beləliklə, bölgədə əməkdaşlıq üçün imkanlar açılsın. Bu, hər bir ölkə üçün çox önemlidir. Xüsusiət Cənubi Qafqazda baş verən hadisələr bir daha onu göstərir ki, beynəlxalq hüquq normalarını tam şəkildə təmin olunmalıdır. Beynəlxalq hüquq normaları pozulduqda, əfsuslar olsun ki, çox ciddi və təhlükəli proseslər baş verir.

Bizim bölgədə an böyük təhlükə Ermanistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Uzun illər ərzində bizim torpaqlarımız işgal altındadır. Ermanistanın Azərbaycana qarşı apardığı etnik tomizləmə siyaseti nəticəsində, tacavüzkar separatizm nəticəsində torpaqlarımızın 20 faizi işgal altına düşübür. Bu işgaldən əziyyət çəkən 1 milyon azərbaycanlı öz doğma torpaqlarından didorgin düşübür. Azərbaycanın arazi bütövlüyü pozulubdur. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafindakı 7 rayon tamamilə işgal altındadır və oradan deportasiya edilmiş soydaşlarımız bundan çox əziyyət çəkirək. Bu, böyük ədalətsizliyidir. Birləşmiş Millətlər Təşkilatının qərarları, Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermanistanın silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmışını tələb edir. Ermanistan buna əməl etmir. Bu ilin mart ayında

BMT-nin Baş Məclisində qəbul edilmiş qərarda qeyd olunur ki, Azərbaycan torpaqları işgal altındadır və bu işgala son qoyulmalıdır. Buna da əməl olunmur. Avropa Şurası hələ bir neçə il bundan avvel münaqişə ilə bağlı, Ermanistanın Azərbaycana qarşı işgalçılıq siyaseti ilə bağlı qətnamə qəbul edibdir. O da icra olunur. İslami Konfransı Təşkilatı da buna oxşar qərarlar qəbul edibdir. Yəni, bölgədə biz onun şahidi olurq ki, beynəlxalq hüquq normaları tamamilə pozulur və əfsuslar olsun ki, beynəlxalq təşkilatların, xüsusiçək mətbəətər təşkilatlarının qərarları icrasız qalır. Bu, bölgədə gedən proseslərə an böyük təhlükədir. Biz şübhə etmirik ki, beynəlxalq hüquq normaları tam şəkildə bərqrər olunmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, işgal olunmuş torpaqlar tezliklə işgalçi qüvvələrdən boşaldılmalıdır.

Bu işgal və hərbi təcavüz, eyni zamanda, bizim mədəni irsimizə də çox böyük ziyan vurubdur. İşgal olunmuş torpaqlarda hər şey dağıdılmalıdır. Bunu hamə, biz deyirik, həm də beynəlxalq təşkilatlar təsdiq edir. 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiya si Azərbaycanın Ermanistan tərafindən işgal olunmuş bölgələrində monitoring keçirmişdir. Bu monitoring əsasında məruzə hazırlanmış və təqdim edilmişdir. Məruzədə göstərilir ki, orada hər şey dağıdılıb, bir dənə salamat bina qalmamışdır. Bütün binalar, bütün tarixi abidələr Ermanistan tərafindən dağıdılıbdır. Mədəniyyət ocaqları dağıdılıbdır, bizim muzeylərimizdəki bütün eksponatlar oğurlanıb, muzeylər talan edilib. Əcdadlarımıza qəbirləri, bizim məscidlərimiz dağıdılıbdır. Bütün binaları Ermanistan dövləti edibdir. ATƏT-in faktaraşdırıcı missiyası bütün bunları öz məruzəsində göstəribidir. Biz isə Azərbaycanda yaşayan bütün xalqların mədəni irsinə, tarixi irsinə çox böyük hörmətə yanaşırıq. Bakıda və ölkəmizin digər yerlərində qorunub saxlanılan bütün dini məbədləri, abidələri və onların bərpası bunun əyani sübutudur.

#### Əziz dostlar!

Mən sizə bir daha bu konfransın keçirilməsi münasibatılı ürəkdən təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm ki, biz bu konfransın keçirilməsinə Azərbaycanda çox böyük əhəmiyyət veririk. Əminəm ki, konfransın çox gözəl nəticələri olacaq və bu nəticələr hesabına mədəniyyətlərənəراسı dialoğun möhkəmlənməsi prosesi daha da güclənəcəkdir.

Mən çox istərdim ki, bu gün başlanan "Bakı prosesi" uzunmüddətli olsun. Çox istərdim ki, bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, konkret fəaliyyət planı hazırlanıb. Belə tədbirlərin keçirilməsi həm Bakıda, həm də digər şəhərlərdə ənənəyə çevrilsin. Ümid edirəm ki, sizin müzakirələriniz çox uğurlu olacaq və biz qarşımıza qoymuşuz məqsədə çatacaqıq.

Sizin hamınızı bir daha ürəkdən salamlayıb, konfransın işinə uğurlar arzulayıram!

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa  
Şurası Monitoring Komitəsinin həmməruzəçilərini qəbul etmişdir**  
8 aprel 2009-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Monitoring Komitəsinin həmməruzəçiləri Andres Herkeli və xanım Yevgeniya Jivkovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Görüşdə ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən demokratik inkişaf prosesləri, Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  
“Aqo” monitoring qrupunun sədrini qəbul etmişdir**  
25 noyabr 2009-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Aqo” monitoring qrupunun sədrı, Ruminiyanın Avropa Şurası yanında daimi nümayəndəsi Stelian Stoyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

“Aqo” monitoring qrupunun Azərbaycana geniş programla səfər etməsinin önemini qeyd edən Prezident İlham Əliyev bildirdi ki, bu səfər ölkəmizlə yaxından tanış olmaq, insanlarla görüşüb müxtəlif fikirlər eşitmək, Azərbaycan haqqında həqiqətləri daha dolğun şəkildə öyrənmək üçün yaxşı imkan yaradır.

Görüşdə Azərbaycan ilə Avropa Şurasının “Aqo” monitoring qrupu arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

**Avropa Şurası Parlament Assambleyasının Prezidenti  
Zati-aliləri cənab Mövlud Çavuşoğluya  
26 yanvar 2010-cu il**

Hörmətli cənab Prezident,

Avropa Şurası Parlament Assambleyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətlə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan ilə Avropa Şurası arasındakı münasibətlərə və six əməkdaşlıqla böyük əhəmiyyət verir, ümumavropa proseslərində bu mötəbər təşkilatın daim artan rolunu yüksək qiymətləndirir, Avropa Şurasının bütün strukturları ilə əlaqələrimizi genişləndirməyə çalışırıq.

Əminəm ki, insan hüquqları və azadlıqlarının təmin edilməsi, demokratik dəyərlərin təntənəsi, regionumuzda sülhün və sabitliyin bərqərar olması namən konstruktiv əməkdaşlığımızın səmərəsini daha da artırmaq yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Size möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyir, ən xoş arzularımı yetirirəm.

Hörmətlə,  
İlham Əliyev  
Azərbaycan Respublikasının Prezidenti

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası  
Parlament Assambleyasının Monitoring Komitəsinin Azərbaycan üzrə  
həmməruzaçılırı Andres Herkeli və Debona Qrexin qəbul etmişdir  
10 fevral 2010-cu il**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Monitoring Komitəsinin Azərbaycan üzrə həmməruzaçılırı Andres Herkeli və Debona Qrexin qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırlığı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  
Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı  
Tomas Hammerberqi qəbul etmişdir  
2 mart 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Tomas Hammerberqi qəbul etmişdir.

Görüşdə insan haqları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  
Avropa Şurası Parlament Assambleyasının sədri  
Mövlud Çavuşoğlu qəbul etmişdir  
14 aprel 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu qəbul etmişdir.

Dövlət başçısı Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının sədri seçilməsi münasibatla təbrik etdi. Türkiye nümayəndəsinin bu quruma sədr seçilməsini ədaləti qarar kimi qiymətləndirən Prezident İlham Əliyev ümidi var olduğunu bildirdi ki. Mövlud Çavuşoğluun rəhbərlik etdiyi dövrə Avropa Şurası Parlament Assambleyası üzərinə düşən vəzifələri uğurla icra edəcəkdir. Dövlət başçısı, eyni zamanda, Mövlud Çavuşoğluun Avropa Şurası Parlament Assambleyasının sədri kimi ilk saforlarından birinin Azərbaycana etməsini yüksək qiymətləndirdi və bu səfərin Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının sədri seçilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnədarlığını bildirdi. O, AŞPA-da uzun illər Azərbaycanın parlament nümayəndə heyəti ilə uğurlu əməkdaşlıq etdiklərini vurguladı.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırlı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  
Avropa Şurası Baş katibinin müavinini qəbul etmişdir**  
24 may 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Baş katibinin müavinin xanım Mod De Bur Bukikkionun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycan cəmiyyətində qadınların rolu, müxtəlif hakimiyət strukturlarında və ictimai təşkilatlarda qadınların iştirakı ilə bağlı fikir mübadiləsi aparılmışdır.

**Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransının iştirakçılarına**  
24 may 2010-cu il

Hörmətli konfrans iştirakçıları!

Sizi Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransının açılışı münasibətilə səmimi qəbdən təbrik edir, hər birinə uzun ömr, cansağlığı və yeni-yeni uğurlar arzuluyırıam.

Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtalif sahələrdə qarşılıqlı faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilatla üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxı biləcək problemlərin aradan qaldırılmasına alverişli zəmin yaradır. Bu baxımdan son zamanlar respublikamız Avropa Şurası səviyyəsində bir sıra beynəlxalq tədbirlərin ənənəvi xarakter alması tövdürəliyidir.

Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Müstəqil Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayri-seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyaseti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmüşdür. Azərbaycan təhsili və səhiyyəsində aparıcı mövqelər tutan qadınlarımız özələrimiz siyasi, sosial və ictimai həyatının bütün sahələrində fəal iştirak etməklə, real gender bərabərliyinə nail olunması üçün öz qüvvələrini əsirgəmirlər.

Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün əksariyyətini təşkil edən qadınlarımıza ən kobud şəkildə pozulmuş əsas hüquqları hələ də bərpa olunmamışdır. Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin və Avropa Şurasının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlarının mövcud olmasına baxmayaraq, həmin insanların doğma yurdularına qayıtmaları istiqamətində göstərilən səyər də haləlik nticəsiz qalmışdır.

Gender bərabərliyinin faktiki surətdə əldə olunması, heç şübhə yoxdur ki, beynəlxalq və milli səviyyədə bir çox qurum və təsisatların uzunmüddətli birgə fəaliyyətinin gücləndirilməsini tələb edir. Əminəm ki, konfransınız bu məsələlər ətrafında geniş və səmərəli müzakirələr aparacaq, gələcək fəaliyyətinizdə məqsədönlü tədbirlərin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir.

Dərin hörmətlə,  
İlham Əliyev,  
Azərbaycan Respublikasının Prezidenti

## TARİXİ ARAYIŞLAR

### Avropa Şurasının üzvü olan dövlətlər

Avropa Şurası 5 May 1949-cu il tarixində 10 dövlət (Belçika, Danimarka, Fransa, İrlandiya, İtaliya, Lüksemburq, Hollanda, Norveç, İsveç, Böyük Britaniya) tərafından təsis olunub, 1949-cu ilin avqust ayından isə Yunanistan və Türkiyə də bu dövlətlərə qoşulub. Hazırda Avropa Şurasının 47 üzvü var.

1. Belçika (5 may 1949)
2. Danimarka (5 may 1949)
3. Fransa (5 may 1949)
4. İrlandiya (5 may 1949)
5. İtaliya (5 may 1949)
6. Lüksemburq (5 may 1949)
7. Hollanda (5 may 1949)
8. Norveç (5 may 1949)
9. İsveç (5 may 1949)
10. Böyük Britaniya (5 may 1949)
11. Yunanistan (avqust 1949)
12. Türkiyə (avqust 1949)
13. İslandiya (1950)
14. Almaniya (1950)
15. Avstriya (1956)
16. Kipr (1961)
17. İsveçrə (1963)
18. Malta (1965)
19. Portuqaliya (1976)
20. İspaniya (1977)
21. Lixtenşteyn (1978)
22. San Marino (1988)
23. Finlandiya (1989)
24. Macarıstan (1990)
25. Polşa (1991)
26. Bolqaristan (1992)
27. Estoniya (1993)
28. Litva (1993)
29. Sloveniya (1993)
30. Çex Respublikası (1993)

31. Slovakya (1993)
32. Rumeniya (1993)
33. Andorra (1994)
34. Latviya (1995)
35. Albaniya (1995)
36. Moldova (1995)
37. Ukrayna (1995)
38. "Keçmiş Yuqoslav Respublikası Makedoniya" (1995)
39. Rusiya Federasiyası (1996)
40. Xorvatiya (1996)
41. Gürcüstan (1999)
42. Ermənistən (2001)
43. Azərbaycan (2001)
44. Bosniya və Herseqovina (2002)
45. Serbiya (2003)
46. Monako (2004)
47. Monteneqro (2007)

**Avropa Surası Parlament Assambleyasının sədrləri**

2010	Mövlud ÇAVUŞOĞLU Türkiyə
2008-2010	Luis Maria de PUÇ İspaniya
2005-2008	Rene van der LINDEN Niderland
2002-2005	Peter ŠIDER Avstriya
1999-2002	Lord RASSEL-CONSTON Böyük Britaniya
1996-1999	Leni FIŞER Almaniya
1992-1996	Migel Anxel MARTÍNES İspaniya
1992	Ser Cefri FINSBERQ Böyük Britaniya
1989-1991	Anders BYÖRK İsveç
1986-1989	Luis YUNQ Fransa
1983-1986	Karl ARENS Almaniya
1981-1983	Xose Maria de AREJLSA İspaniya
1978-1981	Hans Y. de KOSTER Niderland

1975-1978	Karl CERNETS Avstriya
1972-1975	Cüzeppé VEDOVATO İtaliya
1969-1972	Olivye REVERDEN İsveçrə
1966-1969	Ser Cefri S. de FREITAS Böyük Britaniya
1963-1966	Pyer PFLIMLEN Fransa
1960-1963	Per FEDERŞPİL Danimarka
1959	Con EDVARDS Böyük Britaniya
1956-1959	Fernand DEHOSSE Belçika
1954-1956	Gi MOLLE Fransa
1952-1954	Fransua de MENTON Fransa
1949-1950	Pol-Anri SPAAK Belçika
1949	Eduar HERRİO (Fəxri prezident) Fransa

## Azərbaycan Respublikası – Avropa Şurası münasibətləri

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünya integrasiya proseslərinə qoşulmaq üçün olduqca əlverişli perspektivlər və real imkanlar qazandı. Bu dövrdən başlayaraq ABŞ və Qərbi Avropa dövlətləri, onları təmsil edən demokratiya institutları, qeyri-hökumət təşkilatları ilə intensiv əməkdaşlıq şəraitində Azərbaycanda hüquqi dövlət quruculuğu həyata keçirilir, totalitar rejimdən demokratik inkişafə transformasiya siyaseti aparılır. Dövlət müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanın Avropa integrasiya proseslərinə qoşulmağını şərtləndirən iki əsas amil mövcud idi:

Respublikamızda qısa müddədə yaradılmış siyasi sabitlik, demokratik, hüquqi və dünyavi dövlət quruculuğu, bazar iqtisadiyyatının bərqərar olmasına yönəldilmiş sosial-iqtisadi islahatlar, insan hüquqlarının qorunması sahəsində həyata keçirilmiş tədbirlər;

Avropanın beynəlxalq təşkilatlarını daha fəal əməkdaşlığa cəlb edən Azərbaycanın əlverişli geosiyasi mövqeyi və zəngin təbii ehtiyatları.

24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etərəf, ölkəmizin bu təşkilatla üzv qəbul edilməsi ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədönlü siyasetin nticəsində mümkün olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycanda 1993-cü ildən Azərbaycanda ölüm cəzasına moratorium qoyulmuş, 1998-ci ildə isə ləğv edilmişdir. Ölüm cəzasının ləğvi və cəza siyasetinin humanistləşdirilməsi Azərbaycanın Avropa ailəsinə qoşulmasını təmin edən mühüm amillərdən biri olmuşdur.

1996-ci il iyulun 13-də Avropa Şurasının Baş katibinə məktubla müraciət edən Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmasını xahiş etmişdir.

Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündəki nitqində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkəsinin bu təşkilatla üzv olmaq niyyətinin ciddiliyini belə əsaslandırmışdır: "Ölkəmizdə demokratik dəyişikliklərin inkişafında Avropa Şurasının köməyinə böyük ümidi bəsləyirik. Ümidvaram ki, Azərbaycan tezliklə Avropa Şurasının tam hüquqlu üzvü olacaqdır. Biz müasir Avropa demokrasiyasının yüksək standartlarına cavab vermək üçün öz tərəfimizdən hər şeyi edəcəyik."

Prezident Heydər Əliyevin sonrakı addımları da Azərbaycanın bu məsələdə qətiyyətli olduğunu göstərirdi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1996-ci il iyulun 8-də "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq programının həyata keçirilməsi tədbirləri haqqında", 1998-ci il yanvarın 20-də "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirləri haqqında", 1999-cu il mayın 14-da "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafələrinin müdafiə edilməsi tədbirləri haqqında" imzaladığı sərəncamlar haqiqətən de ölkəmizin Avropa Şurasına qəbul edilməsi üçün səylərini artırdığının göstəricisi idi.

Bu sərəncamlarda Avropa ölkələrində hamılıqla qəbul edilmiş standartlara və normalaraya uyğunluq baxımından Azərbaycan Respublikasında Cinayət, Cinayət-Prosessual, Mülki

və Mülki-Prosessual məcəllələrin və digər qanunların hazırlanmasının sürətlənməsi, respublikamızın Avropa Şurasının bir səra konvensiya və sazişlərinə qoşulması məsələsinin öyrənilməsi tövsiyə edilmişdir. Həmin tövsiyələrə uyğun olaraq çox qısa zamanda bu məcəllələr və hüquq-mühafizə orqanları ilə bağlı qanunların demək olar ki, hamısı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir.

2000-ci il iyunun 28-də Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında Nazirlər Komitəsinə Azərbaycan Respublikasını Avropa Şurasının tam hüquqlu üzvü seçmək tövsiyə edilmişdir.

Nəhayət, 2001-ci ilin yanvar ayında Azərbaycan Avropa Şurasına tam hüquqlu üzv qəbul edilmiş və bununla da Azərbaycan diplomatiyası Avropaya integrasiya proseslərinə qoşulma uğrunda mübarizədə böyük qələbə əldə etmişdir. Bu hadisə Azərbaycanın Avropanın üzvi hissəsinə çevrilidiyini işdə sübut etmişdir.

Azərbaycan Prezidenti Heydər Əliyev 25 yanvar 2001-ci ildə Strasburqda Avropa Şurası Parlament Assambleyasında özünün tarixi çıxışını etdi. Həmin nitqində Heydər Əliyev bu qurumla ölkəmiz arasında qarşılıqlı münasibətlərin əsas istiqamətlərini müyyənləşdirdi. Təbii ki, bu çıxışda qeyd edilən məsələlər AŞPA-da fəaliyyət göstərəcək Azərbaycan nümayəndə heyəti üçün ölkənin xarici siyasetinin tərkib hissəsini təşkil edən bir program idi.

Azərbaycan Avropa Şurasına daxil olarkən bu qurumun demokratik transformasiya öhdəliklərini yerinə yetirməklə yanaşı, həm də Avropa Şurasının üzvü kimi təşkilatın verdiyi imkanlardan bəhərəlmək sahəsində özünün milli programını da hazırlanmışdır. Bu programın əsas məqsədləri:

Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla Ermənistanın işgalçi siyasetini ifşa etmək, azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı və torpaqlarımızın 20 faizinin işğal edildiyi faktını tanıtmışaq, hüquqları pozulmuş kökçünlərimizin ağırlı-acılı həyatını anlatmaq, ölkəni cəlb olunduğu regional münaqişədən onun ərazi bütövlüyünü saxlamaq şartı ilə dinc yolla xilas etmək;

Demokratik, hüquqi dövlət quruculuğu işini davam etdirmək, qazanılmış müstəqilliyin təsdiqi, möhkəməndirilməsi və inkişaf etdirilməsi məqsədilə Avropa dəyərlərini mənim-səyərək bu birliyi integrasiya etmək;

Demokratik və hüquqi dövlət quruculuğu işində islahatları davam etdirmək üçün konkret öhdəliklərin yerinə yetirilməsini, vətəndaş cəmiyyətinin inkişafını və insan hüquqlarının müdafiəsini təmin etmək;

Avropa dövlətləri ilə diplomatik münasibətlərin yüksək səviyyədə qurulmasına imkan qazanmaq və ölkənin xarici siyasetinin dinc yanaşı yaşamaq, sülh və təhlükəsizliyi qorumaq və s. beynəlxalq hüquq prinsiplərinə əsaslandığını nümayiş etdirərək bu dövlətlərə çatdırmaq;

Öz məqsəd və məramları haqqında məlumat vermək üçün Avropa Şurasının ali principindən istifadə etmək.

Göründüyü kimi, Azərbaycanın Avropa Şurasına üzvlüklə bağlı perspektiv məqsədləri inkişaf etmiş dövlətlərin bu təşkilat çərçivəsindəki fəaliyyətlərinin əsas məqsədləri ilə üstüste düşürdü.

Bələliklə, Azərbaycan öz arzu və istəklərini, tələblərini Avropanın bu mötəbər tribunasından dünya dövlətlərinə çatdırma bilmək imkanı qazanmışdır. Bu mühüm və əlamətdar hadisə ilə bağlı Strasburqa gedən nümayəndə heyətinə rəhbərliy edən cənab İlham Əliyevin 2001-2003-cü illərdə orada apardığı səmərələri iş xüsusişə qeyd edilmişdir.

AŞPA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüskarlığı və diplomatik fəaliyiyyəti nəticəsində elə ilk sessiyadan etibarən Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinə dair həqiqətləri özündə eks etdirən sənədlər yayılmışa başlandı. Məhz cənab İlham Əliyevin rəhbərliyi altında qurumda ölkəmizi təmsil edən deputatlar AŞPA-nın müxtəlif dövlətlərdən olan üzvərlə ilə yaxın münasibətlər qurur, ölkəmizin qarşılaşduğu problemlər, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işgal olunması, bir milyondan çox insanın qaçqın və məcburi köçkünləri yaşıması barəsində atraflı məlumatlar verirdilər.

2001-ci ilin aprelində AŞPA-nın yaz sessiyasında Azərbaycanın işgal olunmuş ərazilərində narkotikarmanın genişlənməsi, terrorizmin inkişafına dair avropanlı deputatlara lazımi bilgiler çatdırıldı. Bununla bağlı sessiyada daha çox diqqət cəlb edən məqam Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin çıxışı oldu. Avropanın mütəşəkkil cinayətkarlığın mərkəzlərindən birinin Azərbaycanın işgal edilmiş ərazilərində olduğunu diqqətə çatdırıran cənab İlham Əliyev bildirirdi: "Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işgal olunması ilə nəinki bir milyon azərbaycanlı, qaçqın evsiz-əsiksiz qalıb, çoxsaylı şəhərlərimiz, kəndlərimiz, mədəniyyət abidələrimiz, acađadlarımızın qobilələri büsbütün dağdırılıb, bir sözə, erməni işgalçılارının zəbt etdikləri oradən bütün infrastruktur mahv edilib, həm də ermənilərin işgal etdikləri ərazilədə mütəşəkkil cinayətkarlığın inkişafı üçün çox alverişli şərait yaranmışdır. " Dağılıq Qarabağ respublikası" deyilən ərizədən narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün istifadə edilir. Narkotiklərlə məşğul olan işbazlar və tiryek alverçiləri orada özlərini təhlükəsiz və çox rahat hiss edirlər".

Məhz bəzək təciliyyətli mövqədan sonra AŞPA-da Dağılıq Qarabağ münaqişəsinə münasibətdə daha ciddi döñüş yarandı. Sessiyada britaniyalı deputat Terri Devis AŞPA-nın Dağılıq Qarabağ üzrə maruzəcisi təyin edildi. Ermənistan AŞPA-nın Dağılıq Qarabağ münaqişəsi üzrə maruzəcisinin təyin olunmasına qarşı çıxsa da, Azərbaycan nümayəndə heyətinin principial mövqeyi ermənilərin etirazına hər hansı əhəmiyyət verilməməsə nəticələndi.

2005-ci il yanvarın 25-də qəbul etdiyi 1416 sayılı qətnama isə Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan mühüm addimlərindən. Qətnamədə qeyd olunur: "Parlement Assambleyası silahlı əməliyyatların başlamasından on ildən artıq bir müddətin keçməsinə baxmayaq, Dağılıq Qarabağ bölgəsi üzərində münaqişənin həlli olunmamış qalmasından təəssüflənir. Yüz minlərlə insan hələ də köçkündür və acınacaqlı şəraitdə yaşayır. Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də Ermeni qüvvələri tərəfindən işgal altındadır və separatist qüvvələr hələ də Dağılıq Qarabağ bölgəsinə nəzarət edirlər."

Avropanın daxil olmaq istiqamətində həyata keçirilən kompleks tədbirlər müstəqil Azərbaycanın dünyəvi dövlət quruculuğu sahəsində bu qurumdan öyrənmək meyillərini

daha bariz şəkildə bürüza verir.

Qanunvericilik sahəsində əsaslı islahatlar aparılır. Azərbaycanın Konstitusiyası bəyannamələr hüququn üstünlüyünü teminat verir.

Ölkəmizdə qəbul edilən qanunlar Avropanın ekspertlərinin bilavasita iştirakı ilə hazırlanır. Hüquq islahatları natiqəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığı, barəsində qaldırılmış işin müstəqil və qarətsiz məhkəmə tərəfindən adalatlı və açıq şəkildə araşdırılmasına, hüquq müdafiəsinə teminat almışdır. Ölkədə çoxpartiyalı sistem fəaliyyət göstərir, siyasi plüralizm, söz və vicdan azadlığı, azlıqların hüququ, qanun qarşısında bərabərlik və təqsirsizlik prezumpsiyası təmin edilir.

Azərbaycanda Konstitusiya Məhkəməsi yaradılmış, ölüm hökmü ləğv edilmiş, senzurə aradan götürülmüş, məhkəmənin müstəqiliyyət təmin olunmuşdur. Üçüncüləli məhkəmə sistemi yaradılmış, şəffaf prosedurlar əsasında və beynəlxalq standartlara uyğun keçirilən seçkilər yolu ilə həkimlər korpusu 60 faiz yeniləşdirilmişdir. İnsan hüquqlarının qorunması və müvafiq mexanizmlərin təkmilləşdirilməsinə dair dövlət programı həyata keçirilir.

Rəsmi Bakı bu təşkilat qarşısında götürdüyü öhdəlikləri vaxtılı-vaxtında icra etmiş. ölkədə İnsan haqları üzrə müvəkkil - Ombudsman institutu fəaliyyətə başlamış. Azərbaycan Prezidenti mütəmadi olaraq əvvəl fərmanları imzalayır, yeni elektron kütüvə informasiya vasitəsi - İctimai Televiziya fəaliyyətə başlamışdır. Rəsmi Bakı təşkilatın ölkənin demokratik inkişafına xidmət edən bütün mütarəqqi təklif və tövsiyələrini nəzərə almış, AŞPA həmmərzəçilərinin müntəzəm monitoring aparmasına şərait yaratmışdır.

Azərbaycan-Avropanın Şurası nümayəndə heyəti qurumun müxtəlif strukturlarında keçirilən tədbirlərə qatılıraq müzakirə edilən məsələlərlə bağlı ölkəmizin mövqeyini çatdırırlar. Eləcə də qurumun təmsilçiləri ölkəmizdə səfərdə olaraq rəsmi görüşlər keçirir, əməkdaşlığın perspektiv imkanları barədə fikir mübadiləsi aparırlar. Azərbaycanda gedən proseslər Avropanın Şurası tərəfindən diqqətə izlenilir və adekvat münasibət bildirilir.

Avropanın Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclaslarında Azərbaycanda keçirilən prezident seçkilərinin müzakirəsi bunları bir daha təsdiq edir. AŞPA-nın seçkini müşahidə missiyasının rəhbərinin maruzəsi ətrafında çıxış edən ölkələrin nümayəndələri Azərbaycanda keçirilən prezident seçkilərinin demokratik prinsiplər və Avropanın standartlarına cavab verdiyini birmənəli şəkildə ifadə etmişlər. Bu il Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı da təşkilatın müşahidə missiyasının qərarı müsbət olmuşdur.

Bakıda Avropanın bir çox tədbirləri keçirilir. Üzv dövlətlərin mədəniyyət nəzirlerinin "Mədəniyyətlərərəsi dialoq Avropanın və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransı da böyük əhəmiyyət kəsb edir. Belə bir mötəbər tədbirin Azərbaycan paytaxtında keçirilməsi təsadüfi deyil.

Tədbirdə müxtəlif qızılardan və diniyyət mənşələrindən来的 tədbirlərin mədəniyyət nümayəndələri təmsil olunaraq mədəni əməkdaşlıq münasibətlərinin formalşamasında konkret addim atıldılar. Avropanın Şurası və Azərbaycan hökumətinin birgə təşkilatlılığı ilə keçirilən konfransda Avropanın və onun qonşu regionlarında davamlı inkişafın və sülhün təmin edilməsində mədəniyyətlərərəsi münasibətlərin perspektiv imkanları da müzakirə edilmişdir.

2010-cu il mayın 25-də Bakıda keçirilmiş Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yure və de-faktō bərabərliyinin təmİN olunması" mövzusunda VII konfransı da bu baxımdan əlamətdardır. Konfransda iştirak və çıxış edən Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfəri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əsaslandırdığı kimi: "Mən bu konfransı Bakıda keçirmək qararını qəbul etdiyinə görə Avropa Şurasına minnətdərliyimi bildirirəm və inanıram ki, Azərbaycanın gender bərabərliyinə aid fəal mövqeyi və konkret strategiyası bu tədbirin məhz Bakıda keçirilməsinin əsas sabəblərindəndir."

Xüsusi olaraq qeyd etməliyik ki, AŞPA-dakı nümayəndə heyətimizin rəhbərləri – İlham Əliyevin və Samad Seyidovun AŞPA-nın vitse-prezidentləri seçilməsi də təşkilatın Azərbaycana münasibətinin göstəricisi sayıyla bilər.

Bəsliliklə, müasir dövrda Azərbaycan demokratik transformasiya sahəsində öz konkret, əməli fəaliyyəti ilə, həmçinin görülmüş bu işlərin və aparılmış islahatların məntiqi nəticəsi kimi, Avropa Şurasının üzvlüyüne layiq olduğunu sübuta yetirir.

Avropa Şurasının üzvü olan Azərbaycan Respublikasında ötən on il ərzində dünya təcrlübəsinə asaslanan məqsədyönlü siyaset nəticəsində insan hüquq və azadlıqlarının qurunması istiqamətində cəsarətli və radikal addımlar atılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin bu təşkilatla əməkdaşlığının konkret nəticəsini çox sərrast ifadə etmişdir: "Konstruktiv əməkdaşlıq, məsləhətlər, tövsiyələr, bələsdürünüz təcrübə - bunların hamısı Azərbaycan cəmiyyətinin gələcək demokratikləşməsinə, Azərbaycanın Avropa ailəsinə tam üzv olmasına xidmət etmişdir."

## ƏLAVƏ SƏNƏDLƏR

### Avropa Şurası Nazirlər Komitəsinin Dağlıq Qarabağ Dair Bəyannaməsi

**(Nazirlər Komitəsi tərəfindən 11 mart 1992-ci ildə Nazir müavinlərinin  
471-ci iclasında qəbul edilmişdir)**

Nazirlər Komitəsi, insanların fərqli qoyulmadan qətl yetirilməsi və zoraklıq aktları haqqında son məlumatlardan dərindən narahat olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində mülki shaliyə qarşı zoraklıq və hücumları koskin şəkildə pisləyir. O qeyd edir ki, məsələnin gic vasitəsilə həlli beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilsə bilməz.

Nazirlər Komitəsi fevralın 28-də Praqada ATƏM iştirakçı dövlətlərinin dərhal və effektiv atəşkəs, regiona silahların daşınmasına embargo qoyulması və humanitar yardımın göndərılması üçün təhlükəsiz döhləzlərin yaradılmasına dair tövsiyələrini dəstəkləyir. O bir dəha qeyd edir ki, Dağlıq Qarabağda böhranın istanilon həlli qanunun alılıyinə, demokratiya, insan hüquqları və aqıqların üzvlərinin hüquqlarına dair təminatlara və yalnız sülh yolu və ümumi razılıqla dəyişilə bilən bütün, istər daxili, istərsə də xarici sərhədlərin pozulmasına hörmət edilməsinə əsaslanmalıdır.

Nazirlər Komitəsi Beynəlxalq Qırımızı Xaç Komitəsinin mübahisəyə kömək etməsinə dair münaqişə tərəflərinin razılığını alıqlısayır və ümid edir ki, Beynəlxalq Qırımızı Xaç Komitəsi və digar qeyri-hökumət təşkilatları bu mübahisənin qurbanlarına humanitar yardım verilmasında aparıcı rol oynayacaqlar.

Nazirlər Komitəsi mübahisənin sülh yolu ilə hallinin əldə edilməsi üçün bütün vasitaçılıq səylərini dəstəkləyir. Effektiv atəşkəs nail olunduqda, mübahisə bütün maraqlı tərəflər, o cümlədən Dağlıq Qarabağın yerli idarəetmə orqanları və nümayəndələri arasında danışq vasitəsilə həll edilməlidir. Danışçılar ATƏM çərçivəsində qəbul olunmuş Helsinki Yekun Aktı və Paris Xartiyasının hərf və ruhuna, və xüsusilə mübahisələrin sülh yolu ilə tənzimlənməsi öhdəliyinə hörmət prinsipinə əsaslanmalıdır.

**Avropa Şurası Nazirlər Komitəsinin Dağlıq Qarabağ  
Münaqişəsinin Gərginləşməsinə Dair Bəyannaməsi**

**(Nazirlər Komitəsi tərəfindən 15 aprel 1993-cü il tarixində Nazir  
müavinlərinin 492-ci iclasında qəbul edilmişdir)**

Nazirlər Komitəsi Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi və xüsusiilə, döyüş arazisinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna qədər genişlənməsi ilə əlaqədar ciddi narahatdır. Nazirlər Komitəsi BMT Təhlükəsizlik Şurası Sədrinin bütün hərbi əməliyyatların dörtlər dayandırılmış tələbini dəstaklayır və regionun sülh və təhlükəsizliyinə təhlükə yaradın bütün qüvvələrin çıxarılmasına çağırır.

Münaqişənin uzunmüddətli hallinin yalnız beynəlxalq hüquq və Avropa Şurası və ATƏM-in prinsip və öhdəliklərinə hörmət, xüsusiilə sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, ažlıqların müdafiəsi və insan hüquqları və əsas azadlıqlarına hörmət edilməsi vasitəsilə əldə oluna biləcəyinə əmin olan Nazirlər Komitəsi:

döyüş ərazisinin Azərbaycanın Kəlbəcər rayonundakı genişlənməsinin bütün regionun demokratik gələcəyi və sabitliyinə təhdid yaradacağı ilə əlaqədar artan təhlükəyə dair ciddi narahatlığını ifadə edir;

bu vəziyyətin ATƏM çərçivəsində siyasi danışçılar prosesinə təhlükə olması faktına təsəssüflərin;

güc vasitəsilə hallin beynəlxalq ictimaiyyat tərəfindən qəbul edila bilməyəcəyini bəyan edir:

həmçinin mülki əhalinin əzablarını yüngülləşdirmək məqsədilə regiona və xüsusiilə, münaqişənin təsir etdiyi bütün ərazilərə beynəlxalq humanitar yardım şövlərinin maneəsiz buraxılmasına çağırır;

münaqişə tərəflərindən sülh yolu ilə tənzimlənməyə daha artıq təhlükə yaradacaq hər hansı hərəkətdən çəkinməyi təkidlə tələb edir;

hərbi əməliyyatlara son qoyulmasının yeganə yolu, gücdən istifadə etməkdən imtina etməklə yanaşı, ATƏM-in Minsk qrupu çərçivəsində danışçıların vicdanla apanılması olduğunu qeyd edir.

**Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ  
Münaqişəsinə dair 1047 nömrəli Qətnaməsi - 1994 - cü il**

1. Assambleya razılıqla qeyd edir ki, 1994-cü ilin mayın 12-də qüvvəyə minmiş Dağlıq Qarabağda atışkəsa nisbətən yaxşı riyat olunmuşdur və ümidi edir ki, o, mümkün qədər təzliklə müharibə edən tərəflər arasında sülh sazişi ilə nəticələnəcək.

2. 1988-ci ildə başlanmış bu münaqişə artıq 20 min insanın ölümü və bir milyondan çox qacqınların olması ilə nəticələnmişdir.

3. Assambleya müharibə tərəflərini sülh sazişinin imzalanmasına həvəsləndirmək üçün ATƏM-in Minsk qrupu, Rusiya Federasiyası hökuməti, BMT Təhlükəsizlik Şurası, MDB Parlamentlərarası Assambleya və özünün Avropanın qeyri-üzv ölkələri ilə əlaqələr üzrə Komitəsinin səylərini razılıqla qeyd edir.

4. O, Ermənistan və Azərbaycanın müdafiə nazirləri və Dağlıq Qarabağ ordusunun komandanı tərəfindən 26 iyul 1994-cü ildə imzalanmış, atışkəsa riyat etmək öhdəliklərini və siyasi sazişin imzalanmasını sürətləndirmək şövlərini təsdiq etdikləri sazişi alqışlayır və bütün müharibə tərəflərini 12 may 1994-cü ildən qüvvədə olan qeyri-sabit atışkəsa təhlükə yaradı biləcək hər hansı düşməncilik hərəkətindən çəkiməyə təkidlə çağırır.

5. O, sülh sazişinin imzalanmasına bütün imkanları çərçivəsində, xüsusiilə maraqlı tərəflərin parlament nümayəndələri arasında dialoğun həvəsləndirilməsi yolu ilə, yardım etmək üçün hazır olduğunu bəyan edir.

6. Nəhayət, o, müharibə tərəflərini qacqınların tacili əsasda evlərinə qayıtmamasını təşkil etməyə və onun 1201 sayılı Təsviyyəsində dəstəkləndiyi kimi ažlıqların hüquqlarına hörmət etməyə çağırır və Azərbaycan və Türkiyəni onların Ermənistanla olan kommunikasiya vasitələrinin blokadasına dərhal son qoymağa təkidlə çağırır.

## Avropa Şurası Parlament Assambleyasının Dağılıq Qarabağ Münaqişasının dair 1251 nömrəli Təsviyəsi - (1994)<sup>1</sup>

1. Assambleya qeyd edir ki, Dağılıq Qarabağ münaqişəsi 1988-ci ildə başlamış və artıq təxminən 20 000 insanın ölməsi və bir milyondan artıq qacqının olması ilə nəticələnmişdir.

2. Onun Avropanın qeyri-üzv ölkələri ilə əlaqələr üzrə Komitəsi 1992-ci ildən etibarən Ermənistən və Azərbaycanın Parlamentləri, "Dağılıq Qarabağın rəhbərliyi" və "Dağılıq Qarabağın maraqlı Azərbaycan tərəf"nin nümayəndələrinin qatıldığı dinişmənlər silsiləsinə təşkil etmişdir.

3. Assambleya razılıqla qeyd edir ki, 1994-cü il mayın 12-də qüvvəyə minmiş atəşkəsənətəbatın yaxşı riayət olunmuşdur və ümidi edir ki, o, mümkün qədər tezliklə bütün maraqlı tərəflərin imzaladığı sülh sazişi ilə nəticələnəcək.

4. O, mühəriba edən tərəflərin sülh sazişini imzalamamaq həvəsləndirmək üçün ATƏM-in Minsk Qrupu, BMT Təhlükəsizlik Şurası, Rusiya Federasiyasının Hökuməti və MDB Parlamentlərarası Assambleyasının səylərini, həmçinin 26 iyul 1994-cü ildə Ermənistən və Azərbaycanın Müdafiə nazirləri və Dağılıq Qarabağ ordusunun komandiri tərəfindən imzalanmış, atəşkəsənətəbatın yaxşı riayət etmək öhdəliklərini və siyasi sazişin imzalanmasını sürətləndirmək şəyərini təsdiq etdikləri sazişi alıqlayır.

5. Assambleya, beləliklə, tövsiyə edir ki, Nazirlər Komitəsi:

a. Avropa Şurasının üzv dövlətlərinin hökumətlərini ATƏM-in Minsk Qrupunun öz məqsədlərinə, xüsusilə mühəriba zonasında beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə nail olması üçün lazımi vasitələri ona təqdim etməyə çağırırsın;

b. Ermənistən və Azərbaycanın rəhbərliyi ilə siyasi dialoqu bərpa etsin;

c. şərtlər yerinə yetirilən kimi öz əməkdaşlıq proqramlarını Ermənistən və Azərbaycanın üzüntü açın və, əgər bu tərəflər istəsələr, Dağılıq Qarabağ üçün siyasi statusu müəyyən etməyə kömək edə biləcək ekspertləri onların öhdəliyinə təqdim etsin.

I - Mətn Assambleyanın adından fəaliyyət göstərən Daimi Komitə tərəfindən 1994-cü ilin noyabrın 10-da qəbul edilmişdir.

Bax Sənəd 7182, Avropanın qeyri-üzv ölkələri ilə əlaqələr üzrə Komitənin məruzəsi, məruzəçilər: canab Pfuhl və canab Sole Tura

## Avropa Şurası Parlament Assambleyasının Ermənistən və Azərbaycanda qacqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair 1059 nömrəli Qətnaməsi - (1995)<sup>1</sup>

1. Assambleya 1988-ci ildə başlayan Dağılıq Qarabağ münaqişəsinin Ermənistən və Azərbaycanda ifadə edilə bilməyən insan əzabları, minlərlə həlak olanlar, on minlərlə yaralı və bir milyondan artıq qacqın və məcburi köçkünlərlə nəticələndiyindən təsəffüflər

2. Son rəqəm hədələr, tərədilimş vəhşiliklərə dair məruzələr və 1991-ci ildən sonra Sovet hakimiyətinin əmərlərindən sonra öz evlərini tərk etməyə məcbur edilən yüz minlərlə insanı əhatə edir.

3. Ermənistən və Azərbaycanın 1991-ci ildə müstəqilliklərini elan etmələrindən sonra onların iqtisadiyyatları ciddi şəkildə tənzəzzül etmişdir. Vəziyyət münaqişənin və qonşu ölkələrin tətbiq etdikləri iqtisadi blokadın təsiri ilə pisləşmişdir.

4. Nəticədə, hər iki ölkənin əhalisi hayat səviyyəsinin ciddi şəkildə aşağı düşməsinə məruz qalmışdır, və artmaqdə olan çatınlıklar, o cümlədən yüksəkən işsizlik və kəskin su, yanacaq və enerji qıtlığı ilə üzləşir. Birleşmiş Millətlər Təşkilatının hesablamalarına görə, hər iki ölkədə bir milyondan artıq insan hazırda yoxsulluq səviyyəsindən aşağı yaşayır.

5. Əsasən qacqınlar və xüsusi ilə Azərbaycanda tələblərə cavab verməyən çadırlarda yaşayınlar əsas istilik, qida və tibbi yardım qıtlığının olmasına kəskin çatınlıklarla üzləşir.

6. Birleşmiş Millətlər Təşkilatının yardım proqramları hər iki ölkədə 1992-ci ilin dekabrından təsis edilmişdir. Lakin, onların maliyyələşdirilməsi vəziyyətin ehtiyaclarını təmin etməkdə yeterli deyil.

7. Bundan əlavə, BMT agentlikləri bazar iqtisadiyyatına keçid, mərkəzsizləşdirmə və səhiyyə və təhsil proqramları üçün məlumatlarla təminata dair hər iki hökumətə məsləhətlər verir və yardım göstərir. Buna baxmayaraq, aidiyati ölkələrdə, o cümlədən Gürcüstəndən ayrı-ayrı qərargahlardan hazırda idarə olunan bu xidmətlər əməkdaşlıq yolunda müyyən manələrlə çatınlaşmışdır, və onların təqdim edilməsi təcrübə, idarəetmə və vəsaitlərin uzun müddətə ən effektiv şəkildə hərəkətə gətirilməsini əks etdirməyə biler.

8. Assambleya 12 may 1994-cü ildə qüvvəyə minmiş atəşkəsi alıqlayın, bütün tərəflərin buna ziyan vura biləcək hər hansı dülşəməncilik aktından çıxılmaya çağırın və, xüsusilə maraqlı tərəflərin parlament nümayəndələri arasında dialoqu həvəsləndirmək sülh sazişinin imzalanmasına bütün qüvvəsi ilə yardımını təklif edən 1251 sayılı (1994) Qətnaməsini yada salır.

9. Assambleya mühəriba edən tərəflərə geri qayıtmə arzusunda olan qacqınların, başqa yerda məskunlaşmaq istəyənlərə kompensasiya vermək şərtlə ilə, öz evlərinə mumkun qədər erkən qayıtmasını təşkil etmək; azlıqların hüquqlarına hörmət etmək; və onlar arasında olan bütün nəqliyyat və rabitə vasitələri üzərində blokadaya və Rusiya və Türkiyənin tətbiq etdikləri blokadaya dərhəl son qoymaq çağrılarını təkrar qeyd edir.

10. Assambleya təkəd edir ki:

a. Ermənistən, Azərbaycan və Gürcüstan hökumətləri təcili yardım və səhiyyə, təhsil,

bərpa və inkişaf dair uzunmüddətli proqramların təqdim edilməsində BMT agentlikləri və qeyri-hökumət təşkilatları ilə geniş əməkdaşlıq etsinlər;

b. Gürcüstan hökuməti BMT-nin yardımını ilə Mesxeti türklərinin geri qayıtması və məskunlaşdırılmasını qəbul etsin və BMT-ni bu xüsusiələ zəif qrupun vəziyyətinə xüsusi diqqət yetirməyə çağırır;

c. Avropanı ittifaqı, özündün Humanitar İdarəsi vasitəsilə, Cənubi Qafqaz əhalisinin zəif təbəqələrinə yardımını artırınsın.

11. Nəhayət, Assambleya Qafqazda sülhün yenidən bərpasına yardım etmək və humanitar vəziyyəti yaxşılaşdırmaq üçün daha geniş beynəlxalq səylərin göstərilməsinə çağırır və bu məqsədla, üzv dövlətlərin hökuməti və parlamentlərini yetmiş illik təcriddən çıxmışda olan bu regiona öz yardım, təcrübə və əməkdaşlıq təkliflərini etməyə təşviq edir.

I - Mən Assambleyanın adından fəaliyyət göstərən Daimi Komite tərafından 15 mart 1995-ci ildə qəbul edilmişdir.

Bax: Sənəd 7250, Miqrasiya, Qaçqınlar və Demografiya üzrə Komitənin məruzəsi, məruzəçi: cənab Atkinson; və Sənəd 7266, Avropanın Qeyri-Üzv Ölkələri ilə əlaqələr Üzrə Komitəsinin rəyi, məruzəçi: cənab Jeszenszki.

### **Avropanı Şurası Parlament Assambleyasının Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair 1263 nömrəli Təsvisi - (1995)<sup>1</sup>**

I. Assambleya, Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair 1059 sayılı (1995) Qətnaməsinə istinad edərək, təsviye edir ki, Nazirlər Komitəsi:

I. Dağlıq Qarabağa görə amansız münaqişənin qurbanlarına və, xüsusilə öz evlərindən qovulmuş şəxslərə beynəlxalq yardımın tamamilə qənaətbəxş olmamagından irəli gələn gərgin vəziyyəti tacili şəkildə nəzərdən keçirsin;

II. Avropanı Şurasının genişlənməsinə dair 1247 sayılı (1994) Qətnaməsindən sonra, Avropanı Şurasının Sosial İnkışaf Fondu və onun üzv dövlətlərini, özünün fəvqələdə həllar üçün nəzərdə tutulmuş hesabı vasitəsilə, Birleşmiş Millətlər Təşkilatı və cəlb olmuşdur digər beynəlxalq təşisatlarla mümkün əlaqədə, Ermənistan, Azərbaycan və Gürcüstəndən qaçqın və məcburi köçkünlərə fondun maliyyələşdirməsindən yararlanmaq imkanı verməyə dəvət etsin;

III. Bütün üzv dövlətlərin hökumətlərini:

a. Birleşmiş Millətlər Təşkilatının agentlikləri, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası və qeyri-hökumət təşkilatları vasitəsilə edilən beynəlxalq yardımına Qafqazda qarşıdan gələn bir çox illər üçün ehtiyac duyulduğunu təsdiq etməyə və bunun nəticəsində onların gələcək müraciətlərinə saxavatlı cavab verməyə;

b. Qarabağ və onun ətrafındakı ərazilərin minalardan təmizlənməsi üçün tələb olunan mütəxəssis və işçi qüvvəsini təklif etməyə;

c. Fələstində BMT-nin qaçqınlara yardım və işlər Agentliyinə (UNRWA) müvafiq Qafqaz üçün birləşmiş BMT agentliyinin yaradılması və Tbilisidə regional qorargahın və ya oxşar əlaqələndirmə mexanizminin təsis edilməsini nəzərdən keçirməyə;

d. xüsusişə insan hüquqları, parlament demokratiyasının tətbiq olunması və, müvafiq olan zaman, azählərin hüquqlarının və mədəni xüsusiyyətlərinin müdafiəsi sahələrində Avropanı Şurasının yardım, mütəxəssis və əməkdaşlıq təkliflərini təsdiq etməkla Ermənistan, Azərbaycan və Gürcüstən hakimiyyətləri ilə siyasi dialoq təsis etməyə dəvət etsin.

**Avropa Şurası Parlament Assambleyasının Zaqafqaziyada  
münaqişələrə dair 1119 nömrəli Qətnaməsi - (1997)<sup>1</sup>**

1. Assambleya hesab edir ki, Zaqafqaziya münaqişələrində, xüsusilə Abxaziya və Dağılıq Qarabağda 1994-cü ilin mayından etibarən atəşkəsin qüvvədə saxlanılması gərginlik zonalarında siyasi sabitliyin yaradılmasına kömək etməlidir.

2. Avropanın Qeyri-üzv Ölkələri ilə Əlaqələr üzrə Komitəsinin keçirdiyi müxtalif dinləmələrdən sonra o ümidi edir ki, bu münaqişələrin siyasi həlli istiqamətdə sürətli, həlləcidi irəliləyiş ediləcək.

3. Hər üç Zaqafqaziya ölkəsi – Ermənistan, Azərbaycan və Gürcüstan – xüsusili qonaq statusuna malikdirlər və Avropa Şurasının tam üzvlüyü üçün müraciət etmişlər. Assambleya hesab edir ki, bütün tərəflərin bu münaqişələri həlli etmək üçün həqiqi siyasi iradəsi qəbul prosedurlarını sürətləndirməyə kömək edəcək.

4. Assambleya bu münaqişələrə bilavasitə və ya dolayı yolla cəlb olunmuş bütün tərəfləri, xüsusilə Birleşmiş Millətlər Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının həyata keçirdiyi vasitəcilik işində konstruktiv şəkildə iştirak etməyə çağırır.

5. Bu iki münaqişənin xarakterinə görə fərqli olmasına baxmayaraq, Assambleya vurguları ki, cəlb olunan bütün tərəflər onların siyasi həllinə dair danışçıları, xüsusilə 1975-ci il Helsinki Yekun Aktı və 1990-cı il Paris Xartiyasına əsaslanan aşağıdakı prinsiplər üzərində aparmalıdır:

- a. sarhadların pozulmazlığı;
- b. aidiyyati arazilərdə bütün xalqların, xüsusilə çoxmillətli sülhməramlı qüvvələr vasitəsilə təmin olunmuş təhlükəsizliyi;

- c. Abxaziya və Dağılıq Qarabağ üçün bütün maraqlı tərəflərin razılışdırıldığı geniş müxtariyyət statusu;

- d. qəçqin və məcburi köçkünlərin geri dönmək hüququ və insan hüquqlarına hörmət kimi onların vətəndaşlığınıñ bərpə olunması.

6. Assambleya hesab edir ki, Zaqafqaziya ölkələrində qanunun alılıyi, plüralist demokratiya, insan hüquqlarının müdafiəsi və içtimai bazar iqtisadiyyatının yaradılmasına Avropa Şurası həqiqi töhfə vermelidir.

A. Abxaziya ilə əlaqədar,

7. Assambleya Tbilisi və Suxuminin mövqeləri arasında xoş münasibətlərin bərpə olunmasının müəyyən əlamətlərini qeyd etməkdə maraqlıdır və ümidi edir ki, yuxarıda qeyd olunmuş prinsiplər əsasında məsələnin danışçılar vasitəsilə əldə olunmuş siyasi həllinə tezliklə nail olunacaq.

8. O ümidi edir ki, maraqlı tərəflər, həmçinin Birleşmiş Millətlər Təşkilatı, ATƏT və Rusiya Federasiyasının səyləri tezliklə Tbilisi və Suxumi üçün əlverişli təsisatı balansın yaradılmasına aparacaq ki, qəçqinlar yüksək təhlükəsiz şəraitdə geri döñə və region əhalisinin süh və iqtisadi çıçəklənməyə qayıda bilsin.

B. Dağılıq Qarabağ münasibətdə,

9. Assambleya Ermənistan və Azərbaycan parlament nümayəndələri arasında, xüsusilə onun Avropanın Qeyri-üzv Ölkələri ilə Əlaqələr üzrə Komitəsinin 26 yanvar 1997-ci ildə keçkilmiş Zaqafqaziyada münaqişələrə dair seminarının bir hissəsi kimi davam edən dialoq və bununla əlaqədar münaqişənin erkən həllinin təmin edilməsi məqsədilə danışçıları davam etdirməyə həvəsləndirən Dağılıq Qarabağ üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpə edilməsini alqışlayır.

10. O, işgəl edilmiş arazilərin qaytarılması və qəçqin və köçkünlərin geri dönməsi, Dağılıq Qarabağın əlverişli alternativ statusu, həmçinin onun təhlükəsizliyinə təminat verən münaqişənin siyasi həllinə nail olmaq məqsədilə bütün münaqişə tərəflərini birbaşa danışçıları gücləndirməyə çağırır.

11. Nəhayət o, Üç Zaqafqaziya ölkəsi – Ermənistan, Azərbaycan və Gürcüstanın – nəticə etibarı ilə Zaqafqaziya dövlətləri birliliyinin yaradılması və birgə parlament assambleyasının təsis edilməsini nəzərdən keçirəcəyinə dair arzusunu ifadə edir.

1 - 22 aprel 1997-ci ildə Assambleyanın mülzakırası (10 və 11-ci iclas) (bax Sənəd 7793. Avropanın Qeyri-üzv Ölkələri ilə Əlaqələr üzrə Komitənin məruzəsi, məruzəçi: cənab Sittlinger)

Qətnamənin mətni 22 aprel 1997-ci ildə Assambleya tərəfindən qəbul edilmişdir (11-ci iclas).

**Avropa Şurası Nazirlər Komitəsinin Kommünikesi**

9 noyabr 2000-ci il

**"Avropa Şurası Cənub-Şərqi Avropa və Qafqaza dair fəaliyyətini artırı"**

(9 noyabr 2000-ci il tarixində Nazirlər Komitəsinin 107-ci iclasında qəbul edilmişdir)  
Nazirlər Komitəsi İtaliyanın xarici işlər naziri canab Lamberto Dininin sədrliyi ilə  
2000-ci ilin noyabrın 9-da Strasburqda 107-ci iclasını keçirdi.

Baş Katibin dəvəti ilə, iclasdan öncə 2000-ci ilin noyabrın 8-də qeyri-rəsmi görüş keçirilmişdir...

Nazirlərin 9 noyabrda rəsmi görüşü Prezident Kaştunitsa ilə onun ölkəsində müsbət inkişafa dair fikir mübadiləsi ilə açıldı...

Fikir mübadiləsi Cənub-Şərqi Avropa, o cümlədən Moldova, və Qafqazda demokratik sabitliyin gücləndirilməsində Avropa Şurasının töhfəsinə dair müzakirələrlə davam etdirilmişdir...

Cənubi Qafqazın namizəd dövlətlərinə gəlinca isə, hər iki ölkənin Avropa Şurasının tələb olunan standartlarının yerinə yetirilməsinə, o cümlədən Azərbaycanda 5 noyabr 2000-ci ildə keçirilən seçkilərə münasibətdə Nazirlər müsəvvər narahatlıqla vəzifəyəti nəzərə alılar. Nazirlər Təşkilata daxil olmaq üçün Ermənistən və Azərbaycanı eyni vaxtda dəvət etməyi qərarla aldılar (və bu ölkələrin Xarici işlər nazirlərinin bəyanatlarını razılıqla nəzərə alılar) və bəyan etdilər ki, iki Dövlətin qəbul tarixi 2001-ci ilin yanvarında Nazir Müavinlərinin görüşündə nəzərdən keçiriləcək. Onlar qeyd etdilər ki, Ermənistən və Azərbaycan öz demokratik təsisatlarını, insan hüquqlarına hörməti və qanunun alılıyini gücləndirməyi davam etdirməlidirlər. Nazirlər Avropa Şurasının bu məqsədə əməkdaşlıq etməyə hazır olduğunu təkrarladılar. Onlar, həmçinin, Dağılıq Qarabağ münaqişəsinin həllində taxira salınmadan real nəticələr əldə etməyi Ermənistən və Azərbaycandan təkidlə tələb etdilər.

**Avropa Şurası Parlament Assambleyasının 1416 sayılı Qətnaməsi**

25 yanvar 2005-ci il

**ATƏT-in Minsk Konfransının məşğul olduğu**

**Dağılıq Qarabağ bölgəsi üzərində münaqişə**  
**1416 (2005) sayılı Qətnamə<sup>1</sup>**

1. Parlament Assambleyası silahlı əməliyyatların başlamasından on ildən artıq bir müddətin keçmasına baxmayaraq, Dağılıq Qarabağ bölgəsi üzərində münaqişənin həll olunmamış qalmasından təsəssüfənir. Yüz minnlərlə insan hələ də kökündür və acınacaqlı şəraitdə yaşıyır. Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də Erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr hələ də Dağılıq Qarabağ bölgəsinə nəzarət edirlər.

2. Assambleya hərbi əməliyyatların və bundan əvvəl başlamış kütləvi etnik düşmənciliyin qorxucu etnik təmizləmə anlayışını xatırladan genişməqyaslı etnik qovulmaya və monoetnik ərazilərin yaranmasına gətirib çıxarması ilə bağlı öz narahatlığını ifadə edir. Assambleya bir daha təsdiq edir ki, bər dövlətinə arazisindən regional arazinin ayrılması və müstəqilliyi etnik qovulmaya və bu cür arazinin digər dövlətə de-faktō birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanuni və dinc proses vasitəsilə əldə oluna bilər. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işgalinin həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladır və münaqişə ərazisindən köçküñ düşməş şəxslərin öz evlərinə təhlükəsiz və ləyəqətlə qayıtmasi hüququnu bir daha təsdiq edir.

3. Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) sayılı Qətnamələrinin xatırladır və əlaqadər tərəflərin, xüsusilə silahlı əməliyyatlardan çəkinməklə və istenilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla, onlara riyat etməsinə təkid edir. Assambleya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 853 (1993) sayılı Qətnaməsində ifadə olunmuş tələbə tərafdar çıxır və beləliklə, bütün üzv dövlətlərin münaqişənin intensivləşdirilməsinə və ya ərazinin işgalinin davam etməsinə gətirib çıxara bilən silah və sursat təchizatından çəkinməsini təkid edir.

4. Assambleya xatırladır ki, həm Ermənistən, həm də Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına daxil olarkən öz qonşularına qarşı zor tətbiq etmək hədəsindən çəkinməklə münaqişəni yalnız dinc vasitələrlə həll etmək öhdəliyini götürmüşlər. Eyni zamanda, Ermənistən münaqişənin həllini təşviq etmək üçün Dağılıq Qarabağ üzərində əhəmiyyətli təsirindən istifadə etməyi öz üzərinə götürmüştür. Assambleya hər iki Hökumətin bu öhdəliklərə əməl etməsini, eləcə də bir-birinə qarşı silahlı qüvvələrdən istifadə etməkdən və hərbi əməliyyatları töbliği etməkdən çəkinməsini təkid edir.

5. Assambleya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Nazirlər

Surasının 1992-ci ilin mart ayında Helsinki'de münaqışının dinc yolla həlli üzrə danışçılar forumunun təmin edilməsi məqsədilə Minskda konfrans keçirmək barədə razılıq əldə etdiyi xatırladır. Ermənistan, Azərbaycan, Belarus, keçmiş Çex və Slovak Federal Respublikası, Fransa, Almaniya, İtalya, Rusiya Federasiyası, İsviç, Türkiyə və Amerika Birleşmiş Ştatları həmin vaxt Konfransda iştirak etməyə razılıq vermişdirler. Assambleya bu dövlətləri münaqışının dinc yolla həllinə nail olmaq üçün öz səylərini artırmağa çağırıv və onların Assambleyadakı milli nümayəndə heyətlərini bununla əlaqədar öz hökumətlərinin gördüyü tədbirlər barədə hər il Assambleyaya məruzə etməyə dəvət edir. Bu məqsədlə, Assambleya öz Bürosundan bu milli nümayəndə heyətlərinin başçılarının da daxil olduğu ad hoc Komitə yaratmayı xahiş edir.

6. Assambleya, xüsusilə da 1994-cü ilin may ayında atəşkəsə nail olunmasına və həmin vaxtdan etibarən atəşkəsə riayət olunmasının monitorinqinə görə, Minsk Qrupunun Həmsədrələrinin və ATƏT-in Fəaliyyətdə olan Sədrinin Şəxsi nümayəndəsinin yorulmaq bilmədən göstərdikləri sayılarını yüksək qiymətləndirir. Assambleya ATƏT-in Minsk Qrupu Həmsədrələrini silahlı münaqışının dayandırılması barədə, hayata keçirilməsi münaqışının bütün tərəflər üçün başlıca nəticələrini aradan qaldıracq və Minsk Konfransının çağınlaşmasına imkan verəcək siyasi sazişin bağlanılması üzrə danışçıları sürətləndirmək üçün tacili addımlar atmağa çağırıv. Assambleya Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk Prosesindən faydalanağa və Minsk Qrupu vəsítəsilə münaqışının beynəlxalq hüququn müvafiq norma və prinsiplərinə uyğun olaraq dinc yolla həlli üçün öz konstruktiv təklifləri ni bir-birinə fəal surətdə təqdim etməyə çağırıv.

7. Assambleya Azərbaycan və Ermənistanın Birləşmiş Millətlər Təşkilatının Nizamnamasını imzalamaşın və Nizamnamanın 93-cü Maddəsinin 1-ci bəndinə uyğun olaraq, ipso facto Beynəlxalq Ədalət Məhkəməsinin Statutuna tərafdar çıxmalarını xatırladır. Bununla əlaqədar olaraq, Assambleya Minsk Qrupunun Həmsədrələrinin himayəsi altında keçirilən danışçıların uğursuzluqla nəticələnəcəyi təqdirdə, Azərbaycan və Ermənistanı Məhkəmənin Statutunun 36-cı Maddəsinin 1-ci bəndinə uyğun olaraq, Beynəlxalq Ədalət Məhkəməsindən faydalanağa nəzərdən keçirmələrini təklif edir.

8. Assambleya Azərbaycan və Ermənistanı Assambleya daxilində, eləcə də Qafqaz Dördlüyünün Parlament Spikerlərinin görüşləri kimi digər forumlarda ikitərəfli parlamentlərarası əməkdaşlığı gücləndirməkə özləri arasında siyasi barışıq təşviq etməyə çağırıv. O, hər iki nümayəndə heyətinin bə cür barışıq istiqamətində təraqqini nəzərdən keçirmək üçün Assambleyanın hər hissəvi-sessiyasında görüşməsini tövsiyə edir.

9. Assambleya Azərbaycan Hökumətini bölgənin galəcək statusu ilə bağlı Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının siyasi nümayəndələri ilə qeyd-şartsız əlaqə qurmağa çağırıv. O, bu cür əlaqələr üçün Strasburqda şərait yaradılmasına hazır olduğunu qeyd edir və bir neçə dəfə ermənilərin iştirakı ilə dinləmələr formasında bunu həyata keçirdiyini xatırladır.

10. Assambleya, özünün Azərbaycan, Ermənistan və Gürcüstanda qəçqinlərin və məcburi köçkünlərin vəziyyətinə dair 1570 (2002) sayılı Tövsiyəsini xatırladaraq, bütün üzv və müşahidəçi dövlətləri etnik ermənilərin Azərbaycandan və etnik Azərbaycanlıların Ermənistandan qovulması və silahlı əməliyyatlar nəticəsində köçküñ düşmüş yüz minlərlə

insana humanitar yardım və kömək göstərməyə çağırıv.

11. Assambleya Ermənistan və Azərbaycan kütłəvi informasiya vəsítələrində öks olunan bütün nifrat ifadələrini mühabimə edir. Assambleya Ermənistan və Azərbaycana müraciət edərək, məktəblər, universitələr və KIV vəsiti ilə öz xalqları arasında qarşılıqlı barışıq, etimad yaradılmasını və qarşılıqlı anlaşmayı təşviq etməyə çağırıv. Belə bir barışıq olmadığı təqdirdə, nifrat və etimadsızlıq bölgədə sabitliyə mane olacaq və yeni zorakılığa gətirib çıxaracaqdır. İstanbulun davamlı həldən əvvəl və həll zamanı bu cür barışıq prosesi həyata keçirilməlidir.

12. Assambleya Avropa Şurasının Baş Katibini Ermənistan və Azərbaycana qarşılıqlı barışıq prosesinə yönəlmis xüsusi dəstək verilməsi üçün fəaliyyət planı hazırlanmağa, eləcə də Ermənistan və Azərbaycana dair tədbirlər barədə qarar verərkən bu qətməməni nəzərə almağa çağırıv.

13. Assambleya Avropa Şurasının Yerli və Regional Hakimiyətlər Kongresini Ermənistan və Azərbaycanda bələdiyyələrə seçilən nümayəndələrə qarşılıqlı əlaqələrin və bölgələrarası qarşılıqlı əməkdaşlığın qurulmasına yardım etməyə çağırıv.

14. Assambleya, insan hüquqlarına, sabitliyə və sülhə təhlükə tərəfdən ikitərəfli münaqışları və daxili mübahisələri yerli və regional ərazi icmalarını və hakimiyətləri cəlb etməkla dinc yolla etmək üçün özünün üzv dövlətlərini daha yaxşı mexanizmlərlə təmin etmək məqsədilə Avropa Şurasının münaqışlarının həlli üzrə mövcud mexanizmlərini, xüsusilə də Mübahisələrin dinc yolla həlli üzrə Avropa Konvensiyasını təhlil etməkdə qərarlıdır.

15. Assambleya bu münaqışının dinc yolla həllinin mütəmadi əsasda monitorinqini davam etdirməkdə qərarlıdır və bu məsələnin nəzərdən keçirilməsinə özünün 2006-ci ildə ilk hissəvi-sessiyasında qayıtmaga qərar verir.

(1) 2005-ci il yanvarın 25-də Assambleyanın müzakirəsi (2-ci iclas) (Bax Siyasi məsələlər komitəsinin məruzəsi, Sənəd.10364, məruzaçı: cənab Atkinson). 2005-ci il yanvarın 25-də Assambleya tərəfindən qəbul olunmuş mətn (2-ci iclas).

**Avropa Şurası Parlament Assambleyasının 1690 sayılı Tövsiyəsi**  
25 yanvar 2005-ci il

**ATƏT-in Minsk Konfransının məşgül olduğu  
Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə  
1690 (2005) sayılı Tövsiyə<sup>1</sup>**

Parlament Assambleyası ATƏT-in Minsk Konfransının məşgül olduğu münaqişəyə dair özünü 1416 (2005) sayılı tövsiyəsinə istinad edərək, Nazirlər Komitəsinə aşağıdakiləri tövsiyə edir:

I. xüsusilə hərbi aməliyyatlardan çəkinmə və Azərbaycanın bütün işgal olunmuş ərazilərindən hərbi qüvvələrin geri çəkləmisi də daxil olmaqla, əlaqədar tərəfləri BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) sayılı qətnamələrinə əməl etməyə çağırınsın;

II. Azərbaycan və Ermənistən tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in Nazirlər Şurasının münaqişəyə dair qərarlarının yerinə yetirilməsinin monitoringini aparsın və monitoringin nəticələri bərədə Assambleyaya hesabat versin;

III. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, münaqişəni dinc yolla həll olunması üçün üzv dövlətlər tərəfindən göstərilən səylər bərədə Assambleyaya hesabat versin. Bu hesabatda BMT Təhlükəsizlik Şurasının 853 (1993) sayılı qətnaməsinin ziddinə olaraq, üzv dövlətlərin münaqişənin intensivləşdirilməsinə və ya arazinin işgalinin davam etməsinə gətirib çıxara bilən silah və sursat təchizatından çəkinib-çəkinməmələri də öz aksını təpsinsin;

IV. Dağlıq Qarabağ münaqişəsi haqqında özünü 1251 (1994) sayılı tövsiyəsini xatırla-  
daraq, Azərbaycan və Ermənistən istədikləri təqdirdə, Dağlıq Qarabağın siyasi statusu-  
nun müəyyənləşdirilməsinə köməklik məqsədilə ekspertləri onların sərəncamına versin;

V. Azərbaycan və Ermənistanda xüsusi etimad yaradılması tədbirləri üzrə fəaliyyət planı üçün vasait ayırsın;

VI. hər iki ölkədən müəllimlər və jurnalistlər üçün daha yaxşı qarşılıqlı anlaşma, dö-  
zümlülük və barışq məqsədi güldən xüsusi treninq proqramlarının həyata keçirilməsinə  
vasait ayırsın;

VII. Xüsusilə təhsil müəssisələri və icimai KİV-ə dair İrqçılık və dözümsüzlüyə qarşı  
Avropa Komissiyası tərəfindən hər iki ölkə üçün xüsusi fəaliyyətə vasait ayırsın;

VIII. Səlahiyyətli rəhbər komitələri təlimatlaşdırınsın ki, onlar Mübahisələrin sülh yolu ilə həll olunmasına dair Avropa Konvensiyasının Avropa Şurasının üzv dövlətləri arasun-  
da münaqişələrin aradan qaldırılmasının müasir tələblərini nə dərəcədə eks etdirməsi və  
Avropa Şurasının üzv dövlətləri arasında mübahisələrin sülh yolu ilə həll olunması üçün  
adekvat vasitənin tapılması məqsədilə konvensiyanın hansı hissəsinə düzəlişlərin edilməsi  
ilə bağlı təhlil aparsın;

IX. iki ölkəyə dair fəaliyyətlə bağlı qərar verərkən 1416 (2005) sayılı qətnaməni nəzərə

alsın;

X. 1416 (2005) sayılı qətnamənin və bu tövsiyənin milli, ikitaraflı və beynəlxalq  
səviyyədə dəstaklanması məqsədilə onları üzv dövlətlərin hökumətlərinə təqdim etsin.

(1) 2005-ci il yanvarın 25-də Assambleyanın müzakirəsi (2-ci iclas) (Bax Siyasi  
məsələlər komitəsinin məruzəsi, Sənəd.10364, məruzəçi: cənab Atkinson). 2005-ci il yan-  
varın 25-də Assambleya tərəfindən qəbul olunmuş mən (2-ci iclas)

## MÜNDƏRİCAT

Oxulara müraciət	11
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq programının həyata keçirilməsi tədbirləri haqqında" respublika prezidentinin sərəncamının yerinə yetirilməsi məsələlərinə həsr olunmuş müşavirədə giriş və yekun sözü - Prezident Sarayı, 10 iyul 1996-ci il	15
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının yüksək səviyyəli nümayəndə heyati ilə görüşdən sonra mətbuat konfransında çıxışı - Prezident sarayı, 13 iyul 1996-ci il	17
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin AŞPA-nın prezidenti xanım Leni Fışerla səhbətindən - Strasburq, Avropa sarayı, 9 oktyabr 1997-ci il	22
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının Baş katibi Daniel Tarşis ilə görüşdə səhbətindən - Strasburq, Avropa sarayı, 9 oktyabr 1997-ci il	23
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə nitqi - Strasburq, Avropa sarayı, 11 oktyabr 1997-ci il	25
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının Baş katibi Daniel Tarşisin rəhbərlik etdiyi nümayəndə heyati ilə görüşdəki səhbətindən - Prezident sarayı, 30 avqust 1998-ci il	28
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyatını qəbul edərkən səhbətindən - 21 aprel 1999-cu il - Avropa Şurasının Baş katibi Zati-aliləri cənab Valter Șvimmer - Bakı şəhəri, 25 iyul 1999-cu il	36
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin AŞPA-nın sədri Lord Rassel-Constonla görüşdə səhbətindən - 17 sentyabr 1999-cu il	41
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin AŞPA-nın Azərbaycan üzrə məruzəcisi, Fransa parlamentinin deputatı Jak Bomeli və digər qonaqları qəbul edərkən səhbətindən - Prezident sarayı, 10 aprel 2000-ci il	42
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyatını qəbul edərkən səhbətindən - Prezident sarayı, 18 aprel 2000-ci il	48
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin AŞPA-nın nümayəndə heyatını qəbul edərkən səhbətindən - 27 oktyabr 2000-ci il	54
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkionun başçılığı etdiyi nümayəndə heyatını qəbul edərkən səhbətindən - Prezident sarayı, 30 noyabr 2000-ci il	60
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının nümayəndə heyatı ilə görüşdə səhbətindən - Bakı, 3 yanvar 2001-ci il	66
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının nümayəndə heyatını qəbul etməklə bağlı təşkilatların	69

nümayəndələrini qəbul edərkən səhbətindən - 6 yanvar 2001-ci il	76
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin AŞPA-nın sessiyasında çıxışı - Strasburq, 25 yanvar 2001-ci il	84
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar təntənəli mərasimdə çıxışı Strasburq, 25 yanvar 2001-ci il	88
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin AŞPA-nın sədri Lord Rassel Constonla görüşdə səhbətindən - 15 sentyabr 2001-ci il	90
Avropa Şurasının Baş katibi Valter Șvimmer - Bakı şəhəri, 12 iyun 2002-ci il	97
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Nazirlər Komitəsinin sədri, Lüksemburqun Baş nazirinin mülləvini və xarici işlər Naziri Lidi Pöller başda olmaqla Avropa Şurasının nümayəndə heyatını qəbul edərkən səhbətindən - 16 iyul 2002-ci il	98
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin AŞPA-nın Siyasi Məsələlər Komitəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəcisi Terri Devisin başçılığı etdiyi nümayəndə heyatını qəbul edərkən səhbətindən - Prezident sarayı, 15 aprel 2003-cü il	104
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın məruzəcini qəbul etmişdir - 8 dekabr 2003-cü il	110
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının Nazirlər Komitəsinin nümayəndə heyatını qəbul etmişdir - 3 fevral 2004-cü il	112
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəcini qəbul etmişdir - 26 fevral 2004-cü il	113
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının Baş katibi Valter Șvimmeri qəbul etmişdir - 8 aprel 2004-cü il	115
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının Baş katibi Valter Șvimmer ilə görüşmüştür - 29 aprel 2004-cü il	117
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın yaz sessiyasının iclasında çıxışı - 29 aprel 2004-cü il	118
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın sədri Piter Sider ilə görüşmüştür - 29 aprel 2004-cü il	129
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın məruzəcini qəbul etmişdir - 11 may 2004-cü il	131
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Monitoring Komitəsinin həmməruzəcisi qəbul etmişdir - 20 may 2004-cü il	132
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Baş katibini qəbul etmişdir - 1 iyul 2004-cü il	133
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Monitoring Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərini qəbul etmişdir - 6 avqust 2004-cü il	134
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Venesiya Komissiyasının katibini qəbul etmişdir - 3 sentyabr 2004-cü il	135

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Nazirlər Komitəsinin sədri, Norveçin xarici işlər naziri Yan Petersenin başçılıq etdiyi nümayəndə heyatını qəbul etmişdir - 13 oktyabr 2004-cü il	136
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitoring qrupunun nümayəndə heyatını qəbul etmişdir - 19 noyabr 2004-cü il	138
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının Yerli və Regional Həkimiyyyətlər Konqresinin nümayəndə heyatını və AŞPA-nın Monitoring Komitəsinin Azərbaycan üzrə həmməruzaçılərini qəbul etmişdir - 16 dekabr 2004-cü il	139
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Monitoring Komitəsinin Azərbaycan üzrə həmməruzaçılərini qəbul etmişdir - 12 fevral 2005-ci il	140
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin məruzaçısı Malcolm Bryusu qəbul etmişdir - 15 mart 2005-ci il	141
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın həmməruzaçıləri Andreas Qrossu və Andres Herkeli qəbul etmişdir - 20 aprel 2005-ci il	142
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının üçüncü zirvə görüşündə iştirak etmişdir - 16 may 2005-ci il	143
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının üçüncü zirvə görüşündə çıxışı - 16 may 2005-ci il	145
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Venesiya Komisiyasının katibi Canni Bokikkion qəbul etmişdir - 17 iyun 2005-ci il	147
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Avropa demokratlar qrupunun rəhbəri Mixail Margelovu qəbul etmişdir - 4 iyul 2005-ci il	148
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Monitoring Komitəsinin sədri Giorgi Frundanı qəbul etmişdir - 5 iyul 2005-ci il	149
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Monitoring Komitəsinin və Qaçqınlar üzrə alt komitəsinin üzvlərini qəbul etmişdir - 5 iyul 2005-ci il	150
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın sədri Rene van der Linden qəbul etmişdir - 22 avqust 2005-ci il	151
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının Baş katibi Terri Devisin rəhbərlik etdiyi nümayəndə heyatını qəbul etmişdir - 5 sentyabr 2005-ci il	152
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın nümayəndə heyatını qəbul etmişdir - 13 oktyabr 2005-ci il	153
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsi sədrinin müavini Eduard Lintneri qəbul etmişdir - 1 noyabr 2005-ci il	154

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsi sədrinin müavini Eduard Lintnerin başçılıq etdiyi nümayəndə heyatını qəbul etmişdir - 22 mart 2006-ci il	155
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Tomas Hammerberqi qəbul etmişdir - 5 may 2006-ci il	156
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının Baş katibi Temi Devis ilə görüşmüştür - 4 iyun 2006-ci il	157
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Senatının Xariçi Əlaqələr və Miqrasiya Məsələləri Daimi Komitəsinin sədri. Senatın AŞPA-dakı nümayəndə heyatının üzvü Fiorella Proverani qəbul etmişdir - 9 iyun 2006-ci il	158
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının sədri Roland Vegenerin başçılıq etdiyi nümayəndə heyatını qəbul etmişdir - 13 iyun 2006-ci il	159
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Yerli və Regional Həkimiyyyətlər Konqresinin sədri Halvadan Skardin rəhbərlik etdiyi nümayəndə heyatını qəbul etmişdir - 27 iyun 2006-ci il	160
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Avropa Xalq Partiyası qrupunun sədri Luk Van den Brandeni, Avropa Demokrat qrupunun sədri müavini Devid Uilşir və Siyasi Məsələlər Komitəsinin üzvü Stef Qorisi qəbul etmişdir - 11 oktyabr 2006-ci il	161
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Monitoring Komitəsinin Azərbaycan üzrə həmməruzaçılığı Toni Lloyd və Andres Herkeli qəbul etmişdir - 30 oktyabr 2006-ci il	162
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin sədri lord Rassel Constonu qəbul etmişdir - 30 noyabr 2006-ci il	163
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin AŞPA-dakı nümayəndə heyatının rəhbəri Murat Mercanı qəbul etmişdir - 11 dekabr 2006-ci il	164
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Siyasi Məsələlər Komitəsinin sədri Əbdüldəqədər Atəşi qəbul etmişdir - 11 dekabr 2006-ci il	165
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Monitoring Komitəsinin sədri, Assambleyanın Siyasi Məsələlər Komitəsinin üzvü Eduard Lintneri qəbul etmişdir - 11 dekabr 2006-ci il	166
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın AŞPA-dakı nümayəndə heyatının rəhbəri Giorgi Bokeriani qəbul etmişdir - 12 dekabr 2006-ci il	167
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Katibliyinin siyasi məsələlər üzrə baş direktoru Jan-Lui Lorani qəbul etmişdir - 2 fevral 2007-ci il	168
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" monitoring qrupunun nümayəndə heyatını qəbul etmişdir - 5 iyul 2007-ci il	169
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bundestaqın deputatı, AŞPA-nın Monitoring Komitəsinin sədri Eduard Lintneri qəbul etmişdir - 22 avqust 2007-ci il	170

## AZƏRBAYCAN VAHİD VƏ BÖLÜNMƏZ AVROPADA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Tomas Hammarberqin rəhbərlik etdiyi nümayəndə heytinin qəbul etmişdir - 5 sentyabr 2007-ci il -----	171
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA sədrinin başçılıq etdiyi nümayəndə heyatını qəbul etmişdir - 2 iyl 2008-ci il -----	172
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Venesiya Komisiyasının katibi Canni Bukiikkionu qəbul etmişdir - 14 iyl 2008-ci il -----	173
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın seçkiqabağı məsiyasiyin başçısı Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyatını qəbul etmişdir 17 sentyabr 2008-ci il -----	174
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının Baş katibi Terri Devisi qəbul etmişdir - 2 dekabr 2008-ci il -----	175
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlarının konfransının açılışında nitqi - 2 dekabr 2008-ci il -----	176
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Monitoring Komitəsinin həmşərəzəçilərini qəbul etmişdir - 8 aprel 2009-cu il -----	180
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Aqo" monitoring qrupunun sədrini qəbul etmişdir - 25 noyabr 2009-cu il -----	181
Avropa Şurası Parlament Assambleyasının Prezidenti Zati-aliləri cənab Mövlud Çavuşoğluuya - 26 yanvar 2010-cu il -----	182
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Monitoring Komitəsinin Azərbaycan üzrə həmşərəzəçiləri Andres Herkeli və Debona Qrexin qəbul etmişdir - 10 fevral 2010-cu il -----	183
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Tomas Hammerberqin qəbul etmişdir - 2 mart 2010-cu il -----	184
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın sədri Mövlud Çavuşoğluunu qəbul etmişdir - 14 aprel 2010-cu il -----	185
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Baş katibinin müavini qəbul etmişdir - 24 may 2010-cu il -----	186
Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransının iştirakçılarına - 24 may 2010-cu il -----	187
Tarixi arayışlar -----	188
Əlavə sənədlər -----	197
Foto-sənədlər üçün izahlar -----	425

HEYDƏR ƏLİYEV İRSİNİ ARAŞDIRMA MƏRKƏZİ  
HEYDAR ALIYEV HERITAGE RESEARCH CENTER

AZƏRBAYCAN VAHİD VƏ BÖLÜNMƏZ AVROPA  
AZERBAIJAN IN UNITED AND INDIVISIBLE EUROPE

Bakı • Baku • 2011

*"Azerbaijan in united and indivisible Europe" is the next publication of the Heydar Aliyev Heritage Research Center. The book is devoted to the ten year anniversary of Azerbaijan's accession to the Council of Europe.*

*Texts of the meetings of the national leader of Azerbaijan Heydar Aliyev and the president of Azerbaijan Ilham Aliyev with the delegations of the Council of Europe, including the speeches made in the events have been included in the book. In addition, resolutions and recommendations of the Council of Europe on the Armenian-Azerbaijani Nagorno-Karabakh conflict have been incorporated in the book.*

**Heydər Əliyev İrsini Araşdırma Mərkəzi**  
**Heydar Aliyev Heritage Research Center**

**AZƏRBAYCAN VAHİD  
VƏ BÖLÜNMƏZ AVROPADA**

**AZERBAIJAN IN UNITED  
AND INDIVISIBLE EUROPE**

**2001-2011**

**Advisor of the “Publications of Heydar Aliyev Heritage Research Center” series:**  
**Asaf NADIROV**  
Academician of the National Academy of Sciences of Azerbaijan,  
Chairman of the Scientific-Editorial Board of Heydar Aliyev Heritage Research Center

**Scientific advisors:**  
**Eduard LINTNER**  
Head of the German-Azerbaijani Relations Development Center,  
MP of Germany (1976-2009), State secretary of the German Parliament (1991-1998),  
Deputy Minister of Internal Affairs of Germany (1992-1998)  
**Elkhan SULEYMANOV**  
President of ACSDA, member of Milli Majlis,  
Member of the delegation of Azerbaijan to PACE

**Head of the creative group:**  
**Fuad BABAYEV**

**Creative group:**  
**Ismayil GASIMOV**  
**Tamkin MAMMADLI**  
**Irina MUKHTAROVA**  
**Gunduz NASIBOV**

**Language editor:**  
**Tural AHMADOV**

**Designer of hardcover:**  
**Javanshir AZIZOV**

**Designer of photo gallery:**  
**Elviz ISMAYILOV**

**Paging:**  
**Ismayil ISMAYILOV**

Photo materials from the Press Service of the President of the Azerbaijan Republic have been used in the photo gallery of the publication.

Materials from the Azerbaijan State News Agency AzerTAg, official website of the President of the Republic of Azerbaijan ([www.president.az](http://www.president.az)), the official website of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan ([www.mfa.gov.az](http://www.mfa.gov.az)), the official website of the Council of Europe ([www.coe.int](http://www.coe.int)) have been used in the publication. Materials from the book “Modern international relations and foreign policy of Azerbaijan” by the head of the department of public-political issues of the Presidential Administration of the Republic of Azerbaijan, doctor of historical sciences Prof. Ali Hasanov, have been used in the historical reference.

**Acceptance of Azerbaijan into the Council of Europe is not simply a recognition of independent, sovereign, democratic, and secular state but it is also the beginning of a new stage in development of Azerbaijani state as an equal member of the European family.**

*Address by His Excellency Mr. Heydar Aliyev, President of the Republic of Azerbaijan at the session of the Parliamentary Assembly of the Council of Europe - Strasbourg, January 25, 2001*

**At present the Azerbaijan Republic effectively cooperates with the Council of Europe, having established mutual beneficial relations in different spheres.**

*To the participants of the 7th Conference of the Council of Europe member states on Gender Equality – Baku, May 24, 2010*

*Dear readers,*

After getting independence in 1991 the Republic of Azerbaijan has chosen a way to integrate to Europe, its humanistic and democratic values.

However, the situation which existed at that time characterized expansion of aggressive policy of Armenia against Azerbaijan on the one hand, socio-economic recession, civil war, chaos, arbitrariness, and lack of modern legislative practice made the establishment of civil society unattainable.

Only after coming back to power of the national leader Heydar Aliyev with the persistent demand of the people on June 15, 1993 the establishment of social-political stability and rule of law became possible. After this step the peace and political stability have been set, practical measures have been realized for insuring the rule of the law in the country, and all of them have paved the way to implement reforms on the basis of scientific approaches.

The national leader attached a special attention to the issues for the accession to the organizations which was determining the legal-political environment of the world. He was pursuing a policy of making a wider, but quick and efficient reform policy in all strategic fields of the country. Starting from that time the establishment of the socio-political stability and the rule of the law as well as a rapid economic development have been strengthened. Accession to the Council of Europe, as the respected organization of the region, appeared as the necessary issue of that time. Accession to the Council of Europe was urgent in terms of the protection of interests of the Republic, dissemination of truth of the country to the world, and acceleration of the democratization process of the country.

The following words of the Heydar Aliyev that "I believe that Azerbaijan will become the member of the Council of Europe in a short run. And we will do everything from our own side to meet the higher democratization standards of the country in order to reach the level of modern Europe." – were followed in the real life experience. From this standpoint, it should be specially emphasized that in 1993 the moratorium was imposed over death penalty and in February 10, 1998 death penalty was totally abolished. This was one of the main requirements which were determined by the organization for the member countries. Unacceptability of the death penalty was directly reflected in the Protocol number 6 of the Convention of Human Rights and Fundamental Freedoms of the Council of Europe which was adopted in 1983. The demand for the abolition of the death penalty, certainly, is the embodiment of high respect of the organization to human rights and freedoms, as well as the right of living.

The first Constitution of the independent Azerbaijan, which was adopted through the referendum on November 12, 1995, confirmed the protection of human rights and freedoms and enforcement of these rights as the final goal of the state. The adoption of the new Constitution of the country laid foundations for harmonizing our legislations with European standards.

The logical consequences of the realized goal-oriented events the Office of the Parliamentary Assembly of the Council of Europe made a decision in June 28 1996 on presenting Azerbaijan the status of "special invited guest". The decrees of the national leader Heydar Aliyev which were issued in 1996 and 1999 about the Council of Europe brought about

accession of the Republic of Azerbaijan to the Council of Europe and performance of the goal-oriented activities in this regard. These decrees put forward recommendations for accelerating the process of preparation of the courts in conformity with the standards of the European countries and joining to relevant conventions. Because of that reason the codes and other legislations were prepared and adopted with the consideration of the recommendations of the Council of Europe.

As a consequence of the realized events the Committee of the Ministers of the Council of the Europe made a decision at the meeting of the representatives, which was held on January 17, 2001, in respect to the accession of the Republic of Azerbaijan as a competent member of the Council of the Europe.

The ceremony for the accession of the Republic of Europe to the Council of the Europe was held in January 25, 2001. Heydar Aliyev commented on this occasion as the following: "The accession of Azerbaijan to the Council of Europe is not only recognizing it as an independent, sovereign, democratic, and secular state, but also it is the beginning of a new stage for the development of Azerbaijan as the competent member of the European family".

The other goal of Azerbaijan for being the competent member of the Council of Europe, certainly, was the reliable protection of the national interest of the country in this geopolitical area, unmasking the aggressive policy of Armenia and achieving imposing severe sanctions on it. Getting membership in all international and regional organizations is one of the main directions of the foreign policy doctrine of the country that underwent aggression by Armenia. The tribunes of the respected organizations are the valuable opportunities for exposing the aggressive policy of Armenia to the world community. The achievements gained through the opportunities of the Council of Europe generate international awareness. This or other decisions of the organization for the member states lead to contribution for the formation of adequate opinion in international arena. The last ten years of the activity of the delegation of Azerbaijan in the Council of Europe makes a special interest in this regard.

From the first session on, the documents reflecting the realities on the Armenian-Azerbaijani Nagorno Karabakh conflict were prepared and disseminated as the consequence of the initiative and diplomatic activity of the head of the delegation of Azerbaijan to PACE, Mr. Ilham Aliyev. The major activity of the delegation in this period was not only focused on raising the image of the country, but also exposing the aggressive policy of Armenia and preventing the false Armenian propaganda. Several official documents of the Parliamentary Assembly of the Council of Europe have been adopted in this regard. These documents are about the condition of Azerbaijanis taken hostages as a result of the Armenian aggression, cultivation and illegal trafficking of narcotics in Nagorno Karabakh region, and establishment of terror organizations in this uncontrolled region. Destruction of historical cultural monuments of Azerbaijan as well as the facts on the emergence of environmental problems was reflected there. The head of the delegation Mr. Ilham Aliyev stated that Nagorno Karabakh and other occupied regions had already become the source of international terrorism.

Mr. Ilham Aliyev demonstrated an effort of presenting the essence of Armenian-Azerbaijani, Nagorno Karabakh conflict from different point of views, and offered to international community totally a new formula: the Nagorno Karabakh problem is not only a local conflict,

it is a form of conflict, which is deeply connected with existing global problems.

One of the main outcomes of the realized strategy on the settlement of this conflict within the Parliamentary Assembly of the Council of Europe was Mr. Ilham Aliyev's ability to expose Armenian propaganda, which was dominating for a long history as the main source of formation of the opinion of international community on this conflict. As a result of this activity the image of Armenia which was characterized under the notion of "miserable state" was replaced by "aggressor and terrorist state". The achievement of Azerbaijani delegation under the leadership of Mr. Ilham Aliyev in the Parliamentary Assembly of the Council of Europe can be estimated one of the key breakthroughs in the foreign policy of modern Azerbaijan. The President of the Republic of Azerbaijan Mr. Ilham Aliyev estimated his own activity in this organization in his speech on April 29, 2004 in the opening of the spring session of the Parliamentary Assembly of the Council of Europe as the following: "This period of time is more interesting and important period of time and this period plays very important role for my present position and future activity".

The delegation of Azerbaijan in the Parliamentary Assembly of the Council of Europe is in the will of following the fascinating activity of Mr. Ilham Aliyev demonstrated in 2001 and 2002. Because of being one of the respectful organization of the present world the events happening in the sessions of the Parliamentary Assembly of the Council of Europe is followed attentively and with great interest. Every statement made in the sessions unconditionally gets official characteristics, namely they are getting documented. The delegation of the Parliament of the Republic of Azerbaijan in the Parliamentary Assembly of the Council of Europe can successfully and efficiently benefit from this opportunity starting from the first days.

As a result of the goal-oriented activity of the delegation in the resolution of the Parliamentary Assembly of the Council of Europe in January of 2005 Armenia was officially accepted as an aggressor. The acceptance of territorial integrity of Azerbaijan was demanded from Armenia. That was also one of the requirements of the Charter of the Council of Europe which was stating that the member states are responsible for the recognition of territorial integrity and sovereignty of each others. The members of our delegation have several times applied to the Committee of Ministers of the Council of Europe regarding this issue. Answering to these applications it was stated that the behavior of Armenia is against the principles of Europe and norms of international law. Standing before these facts the delegation of Armenia is not able to demonstrate adequate propaganda and this reality is openly admitted by the Armenian media.

Azerbaijani delegation in the Parliamentary Assembly of the Council of Europe prepared several documents and disseminated them as official documents of the organization in a short period of time. Considering that the delegation from the 47 countries function within this organization, and all the adopted documents are distributed among them as well as every adopted document are sent to the Parliaments of the member states. All of these make a sense about the scale of the work done for achieving the first stated mission.

The realization of the broad democratic reforms in the Republic of Azerbaijan starting from the period of application to the membership of the Council of Europe till the present

time that getting competent member building the rule of law is determined as the following:

As a result of legal reforms every person possesses the personal freedom and inviolability, the fair and open investigation of the cases by impartial and independent judges and insurance of human protection have been set. Presently, multiparty system is functioning in the country, political freedom, freedom of expression and consciousness, the rights of minorities, equality before the law, presumption of innocence have been insured, legal foundation of elections and referendum have been established which give a guarantee for holding democratic and free elections in the country. Furthermore, the institution of Ombudsman has been founded in the country;

The Constitutional Court has been established, death penalty was abolished, censorship was removed and the independence of a court is maintained. A three-level judicial system was set up, the 60 percent of the judge contingent was updated through the elections in accordance with the international standards. The state program is implemented on the protection of human rights and on the improvement of respective mechanisms;

Hundreds of thousands of prisoners were given amnesty and a number of the people have been pardoned in the Republic of Azerbaijan;

The freedom of the media and free activity of NGO's have been insured.

And the biggest indicator is the application of progressive European practice in all major fields of the life.

Currently, along with beneficially cooperating with the Council of Europe the Republic of Azerbaijan hosts some events of the Organization. The conference of the Ministers of the Culture of member states of the Council of Europe, VII Conference on Gender equality of member states of the Council of Europe, and other events can be added to the list.

The President of the Republic of Azerbaijan stated that: "We are satisfied with the cooperation of the Council of Europe. I am sure that this corporation will successfully carry on in future and we will get some additional opportunities in this regard."

That is because I consider that the book of the Heydar Aliyev Heritage Research Center "Azerbaijan in united and indivisible Europe", which will be published in Azerbaijani and English languages, is a valuable source for researchers, professionals on international relations and political studies as well as for students because the relationship between Azerbaijan and the Council of Europe is interpreted based on the speeches of the national leader Heydar Aliyev and the President of the Republic of Azerbaijan Ilham Aliyev and the documents of organization, which were adopted regarding Azerbaijan. This book may also be considered a continuation of the publication of the Center regarding research on the relationship of our country with respected organizations, such as UN, OSCE, OIC and NATO.

I am confident that this book will interest the readers as other publications of the Center.

**Samad Seyidov,**

**Head of the Permanent Commission of the International Relations and Interparliamentary Relations of the Parliament of the Republic of Azerbaijan, head of the delegation of Azerbaijan in the Parliamentary Assembly of the Council of Europe**

## Opening address and concluding remarks of the President of the Republic of Azerbaijan Heydar Aliyev at the meeting devoted to the execution of presidential decree "On measures over implementation of cooperation program between the Council of Europe and Azerbaijan"

Presidential Palace, July 10, 1996

It is known that on June 28, the Council of Europe adopted a special decree on granting a special guest status to Azerbaijan. It is a great event in the life of our republic. On the one hand, it proves that Azerbaijan belongs to Europe and on the other hand, it means that the state system existing in our country, the path followed by the community and the laws are democratic, and the democratic processes ongoing in Azerbaijan continue on democratic principles.

You know that we have adopted laws in Azerbaijan and made statements in order to lead our country along the way of democracy in state building, in society, in economy and in all fields of our life. Great work has been accomplished and it is being accomplished at present in this line. For us, it is of great significance that the world community, in particular the developed countries of the world and the states developed on democratic principles and in economic aspect will recognize all this and the Council of Europe will finally recognize these achievements, changes and processes.

I repeat that it demonstrates, on the one hand, the authority and influence of Azerbaijan at the international arena and in democratic world, and on the other hand, it inspires us and helps to follow this way. Therefore, I reiterate that it is a remarkable event, and I congratulate all of you, the citizens of Azerbaijan, our people. When we received the information, I left for Germany with an official visit. Therefore, today's meeting was not held at once. But at the same time, when I met President of Germany Roman Herzog and Federal Chancellor Mr. Helmut Kohl, Minister of Foreign Affairs, Mr. Klaus Kinkel, chairman of the German-Caucasian group in Bundestag, Mr. Vimmer, vice-chairman of Bundestag and other Bundestag members during the visit, they all stated that they were satisfied that Azerbaijan followed the way of democracy and market economy and confirmed it with satisfaction, including the agreement signed by Azerbaijan and the Council of Europe in April highly appreciating the fact that our republic got the guest status in the Council of Europe.

I also want to mention that Federal Chancellor Mr. Kohl emphasized these issues during the face to face talks with me. I reiterate that it is a remarkable event for us and consider it an achievement in our state affairs and socio-political life. At the same time, it puts on us great responsibility. And now, moving ahead along this line, we should undoubtedly try to become a full member of the Council of Europe. I suppose that we will be able to achieve it since the strategic way chosen by us and practical work accomplished allows us to do it. Definitely, it is necessary to carry out great work in this field henceforth.

On July 8, I signed a special decree on implementation of commitments undertaken by the resolution of the Council of Europe. This decree was published in the press. I have

invited you here in connection with the execution of tasks stipulated in the decree and objectives connected with the resolution of the Council of Europe on the whole.

Let the Ministry of Foreign Affairs provide brief information about it. Although the decree was published in the press, I would like Shahin Aliyev to read it out once again so that we could set the tasks and assign responsible persons.

#### Concluding remarks

I consider that after publication of this document in the press, all the organizations and bodies involved in the execution of the objectives connected with the decree should proceed to work. However, since I attach a special importance to this issue, I consider it necessary to read it out here once again although the decree was published in the press. I appeal again to all the attendants here to start the implementation of these issues urgently, seriously and consistently. Therefore, the representatives of the Cabinet of Ministers, head of the administration of the President, Ministry of Foreign Affairs and other relevant ministries, as well as members of some commissions of the parliament have been invited here. The parliament should seriously deal with this issue. The implementation of all these issues should be coordinated.

You know, we should try to strengthen our first success and achieve to be a full member of the Council of Europe. I think the matter of the fact is not only to gain the status of a specially invited guest and then a full membership. The crucial point is that it is all necessary for the fundamental changes in political, social and economic life of our republic. It is of great need to implement these changes and strengthen these processes not only because we have passed one more exam and we should pass a new one. No, the exam is not the point at all. It is first of all necessary for us, ourselves.

We should realize that as long as we follow this way, adjust our laws to the democratic rules of the world and wish to raise the system of the state building and our society to the level of democratic countries, societies and states, we must certainly implement all this. We do it not for the sake of somebody saying: "Yes, you are a good country", we do it to tremendously alter the life of our republic, make the level of our state as we want it to be, improve our economy, social situation and welfare of our people and carry out serious reforms in our economy. All these are complex measures linked with each other and we should implement them altogether at the same time.

#### President of the Republic of Azerbaijan Heydar Aliyev at press conference after the meeting with high-level delegation of the Council of Europe Presidential Palace, July 13, 1996

Dear representatives of press!

We have already met with you because you took part at the beginning of our meeting with the delegation coming from the Council of Europe to Azerbaijan. Therefore, there is no need to make a special statement. Briefly, I can say that the visit of the high-level and wide delegation of the Council of Europe to our republic already shows the beginning of our cooperation after Azerbaijan got the status of special guest.

I want to express my great satisfaction with the meeting and negotiations we carried out today. I think there is a mutual understanding between us. We know the duties that stand in front of us for being the full member of the Council of Europe well. I assure the delegation of the Council of Europe once again that Azerbaijan Republic will strive to be full member of the Council of Europe by practical work. I am sure that we will achieve it.

I give the floor to the heads of the delegation, and I am ready to answer your questions.

**Question:** My question is to Mr. Secretary General. Mr. Secretary General. Armenia is one of the countries which addressed to become a member of the Council of Europe. Respect to human rights, protection of cultural values stand in the first place in the declarations and programs of the Council of Europe. Two thousand Azerbaijani citizens underwent tortures as captives in different prisons in the Armenian territory. Cultural monuments in the occupied territories of Azerbaijan have been razed to the ground by Armenian troops, about one million refugees live in very hard conditions, will these problems be taken into account while accepting the Armenian Republic to the Council of Europe?

**Answer:** I am sure that this conflict will be completely taken into account by the Parliamentary Assembly of the Council of Europe. I want to state that organization playing the decisive part to accept the countries to the Council of Europe is the Parliamentary Assembly of the Council of Europe. Parliamentary Assembly of the Council of Europe is against the violation of the human rights wherever it happens. Undoubtedly, we came across with a number of such tragic cases in Europe, some places were occupied and they remain under occupation. Europe itself has a great number of refugees. It is such a problem that Council of Europe always pays attention to it. The Council has special commissions, committees that they are seriously engaged in the problems of refugees and immigrants.

I do not doubt that when Azerbaijan and Armenia apply for full member slip of the Council of Europe, the issues we noted will be taken into consideration.

**Question:** Mr. President, how do you see the solution of Nagorno-Karabakh problem?

**Heydar Aliyev:** The solution of this problem is very exact and clear. We have said this repeatedly. The Armenian armed forces must abandon 20 percent of the occupied Azerbaijani territories, more than one million citizens of Azerbaijan driven out from those territories must

return to their native places, territorial integrity of our country and inviolability of its borders must be maintained, safety of the Armenian population of Nagorno Karabakh must be assured, and Nagorno- Karabakh must be given the highest status of autonomy within Azerbaijan Republic. These are clear and just conditions. We offer this. If Armenian side agreed, problem could be solved a long time ago. Unfortunately, Armenian side strives to exert pressure upon Azerbaijan using some privileges regarding the occupied Azerbaijani lands and tries Nagorno-Karabakh to be given the status of state independence. Of course, we can not agree with this. We can not let the part of the Azerbaijani territory be seized. Norms of international law do not let it either. These are the norms of international law accepted by all international organizations. We are faithful to these principles about our country and about other states. Solution of the problem depends on the Armenian side.

**Question:** My question is to the Chairman of the Committee of Ministers of the Council of Europe. President of Azerbaijan repeatedly noted that difficulties of the transitional period and aggression of Armenia created such a situation that our country cannot solve this problem without help of the international organizations. How can the Council of Europe help our country in the resolution of these problems?

**Sium Kallas:** As you know the Council of Europe is one of international organizations forming the political environment in this world. Each of these international organizations has a specific feature. Basic duty of the Council of Europe is the advancement of democracy, protection of human rights and establishment of democracy and dynamic states. From this point of view, to help create judicial base to develop democracy in countries and protect human rights is one of the most important areas of cooperation of the Council of Europe with these countries.

I want to inform you that experience we had during the cooperation of Estonia with the Council of Europe was very productive. Answering your question I state that the Council of Europe offers multilateral cooperation both to member states and to the states that aspire to become a member of this Council, and eventually helps and tries to support them in the issues I mentioned above.

But as for the conflicts between the states, we prefer other organizations of the world to solve them. For instance, we appreciate the role of the OSCE in solving this conflict and we always support its Minsk process. In its turn Council of Europe can supply the countries with the information about the ways of solving the problems of autonomous groups formed in different regions of the world.

The question of providing such assistance by the Council of Europe was discussed at numerous meetings held today. If Azerbaijan expresses wish to benefit from this experience, then the Council of Europe will help your republic with pleasure.

**Question:** Mr. President, the war between Armenia and Azerbaijan finished a year ago. How does it influence the economic life of your country?

**Heydar Aliyev:** The war between Armenia and Azerbaijan has not finished. It was ceased two years ago, in May of 1994, with the cease-fire agreement, but there is no complete peace yet. During the last two years first of all we strived toward the peaceful settlement of the problem using the help of the Minsk group of the OSCE. Of course, I must note that the cease-fire has influenced the life in Azerbaijan, and by the way, in Armenia positively.

Of course if there is no war, if operations are not carried out, if blood does not spill, people live more quietly. People, society, state get an opportunity for engaging in socio-economic problems more actively. We used and continue to use this opportunity very actively. Namely, during this period we adopted laws and we began to carry out great economic reforms, including program of privatization and reforms in the agricultural sphere. Notably in this condition we could prepare the first democratic constitution of Azerbaijan and adopted it, we could hold the first democratic elections to the Parliament of Azerbaijan. We could liquidate some negative cases which complicated internal, political life in our country. Unfortunately, unlike European countries and Estonia, along with the military conflict with Armenia, internal political situation used to be complicated in Azerbaijan during a few years. It was connected with confrontation of the different armed groups which fought for acquisition of power. Along with the war with Armenia, civil war began in Azerbaijan in summer 1993. We were able to survive. Considerably, it was possible due to the fact that we could assure cease-fire.

Foreign investors have begun to show more active interest to Azerbaijan, collaborate with us. We have signed great contracts on oil production in Azerbaijan with the biggest oil companies of Europe and the U.S. Cessation of hostilities, stability of socio-political life in Azerbaijan results in more active investments to our republic. Rich natural resources and great economic, intellectual potential of Azerbaijan involve attention of the companies of many countries of the world and we cooperate with them actively. All of these considerably connected with the condition after we achieved the cease-fire. But we strive for sustainable peace, establishment of peaceful and neighborly relations with Armenia, and for the establishment of peace in all Caucasian region.

**Question:** Mr. President, Mr. Secretary General, my question is to both of you. Mr. Secretary General, the idea of "a big family of European countries" sounded in the meeting, after Azerbaijan, you will go to Georgia and Armenia who also want to enter this family. It is evident that no one wants the members of his family fight, wage war. What concrete steps are you going to take in order to prevent them to fight during their nominations for the membership of the Council of Europe?

**Heydar Aliyev:** Azerbaijan will continue peaceful policy and will strive for the solution of the conflict between Armenia and Azerbaijan and for the establishment of sustainable peace in the region.

**Daniel Taschys:** European Council takes measures for easing of the tension in Europe. We try to convince member states of the Council of Europe and all European countries that countries with strong political pluralism, democracy and human rights protection are more stable and prosperous than nondemocratic countries with dictator regimes. Development is guaranteed in those countries where the rule of law is ensured.

Besides all of these we work out a number of general values. All member of the Council of Europe must be faithful to these values and must fulfill these commitments. We do our best to liquidate tortures, hatred of foreigners and others to each other. For this purpose we use the youth movement which is widely extended in Europe at present. We incite European states to learn history of each other. We cooperate in the sphere of education in preparation of history textbooks without any ideology and chauvinistic spirit.

We have legal offers to protect the rights of the minorities. We offer different mechanisms to expand and show the ways of open and transparent cooperation among countries. We advocate the idea that there is no need to change boundaries in Europe again, it is necessary to open these boundaries and expand cooperation. Change of borders brought about conflicts from which millions of people suffered. Our purpose is to create such an environment in Europe that all people belong to this continent share the community spirit.

All I mentioned are points to prevent such phenomena during the conflicts. I also add that techniques and rules of solution of such conflicts are known to us. This work is especially implemented by the Parliamentary Assembly of the Council of Europe.

Coming back to what the chairman said, I want to emphasize that we prefer such conflicts to be solved by other organizations in Europe, especially by the OSCE.

**Question:** My question is to the President Heydar Aliyev. Last parliamentary elections held in Azerbaijan were criticized. What do you plan to implement for holding just elections in future?

**Heydar Aliyev:** I do not agree with your opinion. I do not consider that parliamentary elections were unfair in Azerbaijan. Elections were completely free. These elections were held on the basis of multi-party system, transparency and political pluralism. All those who initiated candidates freely used the information agencies, including radio and television. Over 30 parties have been registered and are functioning in Azerbaijan. Over 500 newspapers are published. Numerous opposition newspapers are published and distributed in Azerbaijan. Each person in our republic has an opportunity to express his opinion as he likes. All of these were reflected in the parliamentary elections.

Eight parties are represented in the present Parliament of Azerbaijan. Opposition parties have representatives in the Parliament. All these demonstrate that the first parliamentary elections in the independent Azerbaijan were held in a democratic way. You should take into consideration that government has changed three times in our republic after Azerbaijan achieved independence. I mentioned, in summer 1993 the civil war broke out in Azerbaijan. Opposition parties had armed groups. In 1994 and 1996 there were some efforts to seize authority in Azerbaijan, a few terror acts were carried out, several attempts of terrorist attacks were made against the president and they were failed.

Recently, in 1995 and 1996, internal social and political stability was established in Azerbaijan. If you came to Azerbaijan two years ago, you could see different illegal armed groups in the streets of Baku. Unfortunately, most of them belonged to opposition parties and groups. Mopping up Azerbaijan from these criminal groups during a short period, giving opportunity to people to live freely, and holding parliamentary elections prove that democracy has been established in Azerbaijan.

Therefore, I appreciate the first parliamentary elections as the first step made towards democracy in the independent Azerbaijan, and I am sure that these democratic processes will develop year by year and the next parliamentary elections will be held in higher level.

Thank you for your attention!

**From the talk of the President of the Republic of Azerbaijan  
Heydar Aliyev and President of the Parliamentary Assembly  
of the Council of Europe Mrs. Leni Fischer  
Strasbourg, European Palace, October 9, 1997**

**Leni Fischer:** Dear Mr. President Heydar Aliyev! I warmly welcome you. I am glad to meet you again. Conveying to you the warmest wishes of my husband, I want to say that he enjoyed the concert dedicated to the anniversary of Rostropovich in Baku. It is such an event that we will never forget it.

**Heydar Aliyev:** I thank you and your spouse, please give him my respect and esteem. and I am very pleased that you attended the concert together with your spouse.

In response to your interest in the region, including the update in resolving the Armenian-Azerbaijani conflict, I declare that after your visit Baku, there are changes in the settlement of Armenian-Azerbaijani conflict. Presidents of the OSCE Minsk Group - the U.S., Russia and France made a statement in Denver. The co-chairs submitted us their proposals for resolving the conflict. We are advocates of ending the Armenian-Azerbaijani conflict based on the principles adopted at the Lisbon summit of the OSCE and accepted these proposals as a basis for further negotiation. The proposals provide for a two-stage solution to the conflict. According to these proposals 6 Azerbaijani regions occupied by Armenia must first be liberated, the Armenian armed forces must leave these territories, refugees should return to their land. In the second stage the status of Nagorno Karabakh within Azerbaijan must be determined, and at the same time Shusha and Lachin must be freed from the occupation. Azerbaijan is ready to continue negotiations on the basis of these proposals.

I reiterate that the independent Republic of Azerbaijan, which is an integral part of Europe, is heading toward integration into the structure of the continent and has worked closely with the European Union, and the European Commission. We attach great importance to our relations with the Council of Europe, and after obtaining the status of "specially invited guest" our cooperation has improved significantly. However, we wish to become a full member of the Council and carry out all measures for this purpose.

*Memorable words in the book of honorable guests of the Parliamentary Assembly of the Council of Europe:*

*"Parliamentary Assembly of the Council of Europe plays a significant role in the development of peace, prosperity and democracy in Europe. Azerbaijan attaches great appreciation to the cooperation with the Council of Europe and tries to become a full member of the Council of Europe. I wish the Council of Europe new successes."*

**Heydar Aliyev,**

**President of the Republic of Azerbaijan  
October 9, 1997"**

**From the talk of the President of the Republic of Azerbaijan  
Heydar Aliyev with Daniel Tarschys, the Secretary - General  
of the Council of Europe**  
Strasbourg, European Palace, October 9, 1997

*Daniel Tarschys:* Mr. President! I am glad to welcome you sincerely in France. Having accepted the invitation of the President Jacques Chirac you have come to the summit, it honors me. I should note that supreme delegations of the 46 states, including 26 presidents and 20 MPs will participate in the second summit of the heads of states and governments of the member countries of the Council of Europe in the European Palace in Strasbourg.

We are glad to see Azerbaijan in the European structure. You have joined two conventions of the Council of Europe. We begin to know each other much better gradually. I am ready to help the Republic of Azerbaijan closely to join the Council of Europe.

*Heydar Aliyev:* Mr. Tarshis! I am grateful to you for the warm reception. I am glad for the opportunity of Azerbaijan to participate in this summit. We want to participate in all the structures of the Council of Europe. Azerbaijan establishes a democratic state. This is a difficult process. To declare democratic principles and to implement them are different things. We have adopted a democratic constitution and elected the parliament on the basis of the multi-party system. However, we need time to reach the level of the European democracy.

I am fully satisfied that our positions with the European Council coincide. I am pleased that in your speech you highly appreciated our devotion to the principles of the Council of Europe. By pointing out difficulties in the state building, in the implementation of reforms, including democratic reforms I should note that the lack of stability in the country, attempts of overthrow some years ago delayed the processes. Now the situation has improved fundamentally. Establishment of socio-political stability paves the way for the steps to democratic reforms. However, the major difficulty is connected with the Azerbaijani-Armenian conflict. As a result of this conflict, which began with the territorial claims of Armenia against Azerbaijan, 20 percent of our territories have been occupied, more than a million of our citizens have been displaced from their native lands, and now the majority of them live in the refugee camps in critical conditions. Subsequently, Azerbaijan suffered from tremendous material damage and spiritual harm. Nevertheless, we signed an armistice agreement in May, 1994 and we also implement it. I mention again that the first democratic parliament has been elected, the parliament elected democratically functions in the republic. Establishment of internal stability and observation of ceasefire offer all necessary facilities to begin the reforms in the country. Although we began to realize these things later than the CIS, we have advanced them in many fields. We have enough achievements in the field of reforms, reconstruction of economy. We are on the way to integrate into the world economy. Our principles are clear and the progress of Azerbaijan on the way of independence and democracy is irreversible.

We want to settle the conflict between Azerbaijan and Armenia peacefully on the basis

of the principles adopted in the Lisbon Summit of the OSCE. The conflict going on since 1988 because of the territorial claims of Armenia against Azerbaijan has resulted in the occupation of 20 percent of our territories by Armenia. Over a million of citizens of Azerbaijan languish in refugee camps. We believe that we shall settle the conflict in the shortest period with the mediation of the Minsk Group of the OSCE organized to settle this conflict peacefully. From this point of view the last proposal of the co-chairs of the Minsk Group generates great hopes.

*Daniel Tarschys:* I hope that the conflict will be settled peacefully. There is a great interest in Europe, and I want the conflict of Nagorno Karabakh to be settled peacefully.

**The speech of the President of the Republic of Azerbaijan  
Heydar Aliyev at the summit of the heads of states and  
governments of the member countries of the Council of Europe**  
Strasbourg, European Palace, October 11, 1997

Distinguished chairman!

Ladies and gentlemen!

I cordially greet the participants in the second summit of the Council of Europe. I am very pleased, for the first time, an independent Republic of Azerbaijan takes part in this leading international forum dedicated to the discussion of important common European problems on the eve of the new millennium.

Great positive changes happened in our planet, the end of the cold war and the fall of the iron curtain, unified Europe and promoted the integration of new states into the European structures which have chosen the way of democracy.

An important role in these processes is played by the Council of Europe, and we highly value its contribution to strengthening of peace and stability, conformity with the principles of pluralist democracy and common human values in all of the European continent.

Being an integral part of Europe, Azerbaijan has been developing close relations with Europe throughout its history.

Since gaining independence, the Republic of Azerbaijan passed a complicated and dramatic way. The difficulties of the transitional period, internal political instability, a plague of illegal armed groups, attempted coups, the social-economic crisis, the devastating sequence of neighboring Armenia's aggression, created a state of anarchy, chaos and mass violations of human rights, threatening the existence of Azerbaijani state.

Due to great efforts, we have stabilized the situation in the country in the short run and started the implementation of drastic political and economic changes aimed at building a secular and legal state with a market economy.

The first free and multi-party democratic elections to the Parliament of the Republic have been held. Through a nation-wide referendum, the Constitution of independent Azerbaijan, granting all necessary human freedoms and rights, was adopted. Existence of tens of political parties, hundreds of independent mass-media, maintenance of freedom of speech and conscious, setting up favorable conditions for the development of national minorities bear witness to the formation of a democratic society in our country.

The liberalization of the economy, the minimization of inflation, the wide attraction of foreign investments, the successful realization of the privatization program, including land ownership, meant that the economy of Azerbaijan has overcome a long-lasting decline, and real growth of output and improvement of wellbeing of our citizens have started.

Apparently, we continue to experience certain difficulties of the transitional period; the hard heritage of the 70 years under totalitarian rule still has its effect. But the successful implementation of democratic reforms and the firm support of these reforms by the over-

whelming majority of citizens of our Republic witness that independence and democracy are irreversible in Azerbaijan.

The biggest problem for us still remains the consequence of Armenian military aggression, as a result of which twenty percent of the Azerbaijani territories have been occupied and more than one million of Azerbaijanis have become refugees and IDPs living under unbearable conditions in tented camps.

We greatly appreciate the efforts of the OSCE aimed at fair settlement of the Armenian-Azerbaijani conflict. The OSCE Lisbon Summit of December 1996 adopted an extremely important decision on this issue. The principles of Lisbon are: recognition of territorial integrity of both Armenia and Azerbaijan, granting a high degree of autonomy to Nagorno Karabakh within the state of Azerbaijan, and security guarantees to the whole population of Nagorno Karabakh.

We highly value the Resolution of the Parliamentary Assembly of the Council of Europe dated 22 April 1997, which also supported the territorial integrity of the Azerbaijani State and the Lisbon Summit principles on the settlement of the Armenian-Azerbaijani conflict. These documents have laid a good foundation for achieving peace on the basis of common international law norms.

In May of 1994, we signed a cease-fire agreement and we aim to preserve it until the final settlement of the conflict.

We support the recent proposals of the co-Chairs of the Minsk Group of the OSCE (Russia, USA and France) on settlement of the conflict in two stages: the first: to withdraw Armenian armed forces from the six occupied Azerbaijani regions, to provide the return of Azerbaijani refugees to their permanent homes and to restore all communications destroyed as a result of the war; the second: to determine the status of Nagorno Karabakh along with the liberation of Lachin and Shusha regions.

I reiterate today once again that we remain committed to peaceful settlement of this conflict, we want firm and long-lasting peace with Armenia. Despite the severe damage inflicted on Azerbaijan by the aggression, we want to restore good neighborly relations and co-operation between our countries, wellbeing of our people and peace and stability in our region.

Ladies and gentlemen!

In June 1996, the Parliamentary Assembly of the Council of Europe granted special guest status to Azerbaijan. We are also a party of the European Cultural Convention and participate in the open partial agreement on prevention, defense and organization of assistance in case of major natural and technological disasters.

On 13 June 1996, I appealed to the Secretary General of the Council of Europe to admit the Republic of Azerbaijan as a full member of the Council. I have expressed our readiness to join the European Convention on Human Rights and have asked the Committee of Ministers of the Council of Europe to accelerate negotiations with the Government of Azerbaijan on this issue.

We are actively co-operating with the institutions of the Council of Europe and we are taking part in all its ventures and we create all opportunities for delegations of the Council

of Europe to work in Azerbaijan.

We pin great hopes on the assistance of the Council of Europe in the development of democratic transformations in our country. We hope that Azerbaijan will be a full member of the Council of Europe very soon. For our part, we will do everything to measure up to the high standards of modern European democracy.

Dear ladies and gentlemen!

Our Summit sums up the results of a turbulent and dramatic 20<sup>th</sup> century, and sets out tasks and prospects of the next century. As before, the New Europe, unified in the ideals of freedom, democracy and humanity, will play an important role in the progress and prosperity of all humanity.

I am convinced that the Republic of Azerbaijan, having enormous natural resources and a rich cultural and intellectual potential, will make its deserved contribution to this positive process.

Thank you for your attention.

**From the talk of the President of the Republic of Azerbaijan  
Heydar Aliyev with the delegation headed by the Secretary  
General of the Council of Europe Daniel Tarschys**

Presidential Palace, August 30, 1998

*Heydar Aliyev:* Honorable Secretary General, honorable guests. I welcome you to Azerbaijan. The relations between the Council of Europe and Azerbaijan have developed during the recent years. We appreciate the present state of these relations and your visit to Azerbaijan for expanding and strengthening them.

I remember we last met in Strasbourg last October. I appreciate the Strasbourg summit of heads of state or government of the member-countries of the Council of Europe. I had an opportunity to speak at the summit on behalf of Azerbaijan. I also had effective meetings with you, Mr. Tarschys, Mrs. Fischer and other officials of the Council of Europe. I believe we have taken important steps to become a full member of the Council of Europe since those meetings up to now. We are pleased with our guest status at the Council of Europe, but we want to become a full member. As I stated before, we have already passed the testing period. You can evaluate our testing period. But we think we have passed it. Thus, I guess there is a need to discuss this issue in our negotiations.

In general, Azerbaijan, as a European country, wants to take an active part in the life of Europe; therefore, we need to become a member of the Council of Europe.

I welcome you once again.

*Daniel Tarschys:* Mr. President, thank you for welcoming us. I want to pass the floor to Mr. Giannos Kranidiotis, the representative of Greece.

*Giannos Kranidiotis (State Secretary for Foreign Affairs of Greece):* Mr. President, it is an honor for us to visit Azerbaijan. It is an honor for us to be your guest and meet you in the Presidential Palace. This is a large delegation of the Council of Europe that has visited Azerbaijan. As you see, the delegation is headed by the Secretary General and the Committee of Ministers is represented by Greece. This is our trip to the Caucasus. We will visit three countries which are applicants for membership of the Council of Europe – Georgia, Azerbaijan and Armenia within the frames of our trip.

I hope that we will meet representatives and officials of the Azerbaijani government during our stay here and will gain comprehensive information about Azerbaijan.

Our task is to report the Parliamentary Assembly of the Council of Europe on the present state of Azerbaijan upon our return. We will evaluate the progress achieved in different spheres in Azerbaijan and report on it. Thus, I emphasize the importance of this meeting. I hope we will have an opportunity for constructive exchange of opinion with representatives of the Azerbaijani government during our stay here.

Mr. President, I strongly believe, and no one at the Council of Europe doubts, that the three Caucasian states we are visiting are part of Europe. Since the three states, including Azerbaijan are part of Europe, we have historical roots and features, same historical tradi-

tions and values. Therefore, the Council of Europe is ready to cooperate with Azerbaijan and participate in the process of admission of Azerbaijan to the Council of Europe. The Council of Europe is ready to assist Azerbaijan technically and with its recommendations, if needed. We must work together for your modernization and make your road to Europe smooth. I am pleased to say that progress has been achieved in some spheres in Azerbaijan. I mean democratic reforms first of all. It is known that the Council of Europe attaches a big importance to democratic reforms and protection of human rights; notable progress in this field has been achieved in Azerbaijan. Yet, there are still more steps to be taken. I want to repeat that the Secretariat of the Council of Europe and all member-countries of the Council of Europe are ready to assist Azerbaijan in different ways. Mr. President, we know that Azerbaijan is an important country in the Caucasus. We are also aware that Azerbaijan has a bright future. I would like to note your personal role in the progress Azerbaijan has attained in recent years. You have done a lot for strengthening the independence and role of Azerbaijan in the world.

Mr. President, let me give the floor to Mr. Secretary General. I think he can inform you more comprehensively on the position of the Council of Europe. At the end of my speech, I want to thank you for your hospitality and your accepting us. I hope we will see you in our European family soon.

*Heydar Aliyev:* Thank you very much.

*Daniel Tarschys:* Mr. President, let me continue. On behalf of the Council of Europe, I want to state that I am very satisfied with the ongoing processes in Azerbaijan. Perhaps you remember, I last visited Azerbaijan two years ago. It was the period of Azerbaijan's application to the Council of Europe then. I am very glad that progress in all fields has been achieved in Azerbaijan. Recently Azerbaijani representatives have actively participated in the activity of the Council of Europe. The number of visitors from Azerbaijan to the Council of Europe is increasing. It does not apply only to the Parliamentary Assembly, because Azerbaijani representatives are very active in the interparliamentary activities.

Mr. President, I recall your speech at the recent summit of the Council of Europe with a great pleasure. You spoke on behalf of Azerbaijan. Perhaps you felt that at the Council of Europe we did not distinguish applicant countries from member-countries. You spoke as the President of an applicant country. It is an expression of the attitude of the Council of Europe to applicant countries, including Azerbaijan. It means that we are ready to admit Azerbaijan soon.

I want to speak about the internal ongoing processes in your country with a great pleasure. A number of legislative acts were adopted in accordance with European standards in your country. I want to note that most of them were adopted based on your directions and recommendations. You regard accordance of legislative acts with European standards as an important factor.

Mr. President, we have mentioned the refugee problem many times in our talks. I want to note that the refugee problem worries the Council of Europe very much. Together with other international organizations we will do our best to solve the problems of refugees. We will try to involve them in this problem. The next political event in the life of your coun-

try will be presidential elections. You have invited observers of the Council of Europe to observe the presidential elections. The Parliamentary Assembly of the Council of Europe has responded positively. We will be pleased to participate in the elections as observers. I believe that the forthcoming presidential elections in Azerbaijan will turn into a symbol of respect to democratic values and divergent of opinions.

Azerbaijan does not have a representative at only one organization of the Council of Europe. It is not a well-known organization. This is the Council of Local Constituencies at which different regions are represented. I would like Azerbaijan to have its representative there, too. Thus, I have a question to you: what positive changes have been attained on development of democracy in provinces?

Mr. President, I congratulate you on abolition of capital punishment. The abolition of death penalty is one of many important requirements to be implemented. It is not a problem of a couple of countries, but many countries. We will all try to implement all conditions. I know we will cooperate with Azerbaijan in this field.

I am aware that Azerbaijan's aim is to become a member of the Council of Europe. It is not a national policy only. It originates from the desire to be a part of Europe. Evidently, the Council of Europe prefers joint activity for implementation of general ideas. We try to solve problems by cooperating with European countries. The Council of Europe unites all countries of the continent and we also feel happy when witnessing the active steps of Azerbaijan for becoming a member of the European family.

*Heydar Aliyev:* Honorable Mr. Minister!

Honorable Mr. Secretary General!

I thank you for your kind words on the attitude of the Council of Europe towards Azerbaijan and the work done in our country for becoming a member of the Council of Europe.

Azerbaijan's efforts on full membership of the Council of Europe is not related to its location in Europe only. We have always been living in Europe geographically. While enjoying a guest status at the Council of Europe, our efforts on a full membership at the Council target at adjusting all spheres of our country to the standards of the Council of Europe. You are absolutely right by saying none of the member-countries of the Council of Europe is perfect. You also noted that these countries can develop by learning from one another. Confirming your words, I can say that we don't consider Azerbaijan a perfect country. Because Azerbaijan has been independent for less than seven years. It is a young independent state, which is able to move forward. Our speed allows us to overcome a ten-year distance decade within a year. You mentioned that much work had already been done for it in Azerbaijan.

Our main goal is to establish and develop universal values accepted and agitated by the Council of Europe in Azerbaijan. They make up the basis of democracy. The process on building legal, democratic and secular state in our republic has been enthusiastically conducted since Azerbaijan gained independence, especially for the recent years. It is not an easy process. But there are factors in our country which complicate this process. You know them. One of them is the problem generated by occupation of 20% of Azerbaijani territories by the Armenian armed forces and violent deportation of over one million Azerbaijani citizens from their homes as a result of the Armenian-Azerbaijani conflict. The second fac-

tor that complicates the state of our country was existence of internal political instability in Azerbaijan in previous years and struggle of various criminal groups and illegal armed gangs over power.

Democracy can be developed in any country in conditions of sustainable development and growth of welfare of population. You are aware that we are going through the transitional period and have been facing a lot of socio-economic problems during the recent years. There are other factors as well. But we have tried to remove the obstacles and we still do. We have ceased the fire in the Armenian-Azerbaijani war since we signed the cease-fire agreement in May 1994 and we have been observing the agreement for over 4 years. We regard it as an important achievement for attaining a great peace and as a favorable ground for establishing and developing democratic values in Azerbaijan.

The internal political situation in Azerbaijan has been stabilized, people have been living comfortably, and criminal groups have been liquidated during the recent years. Rights of every person are protected in Azerbaijan; favorable conditions for people to live freely have been created. We conduct wide reforms in the socio-economic field, especially economic reforms yield positive results.

As you know, liberalization of economy and foreign trade, privatization programme, implementation of agrarian reforms, privatization of lands make up the basis of economic reforms. Thanks to the implementation of socio-economic reforms we have secured growth in economy during the last years. We have normalized and stabilized the financial state of Azerbaijan.

We have taken some measures for improving welfare of the population. In 1993-1995 the economy of Azerbaijan was in decline. The economic decline accounted 15-20% annually; the industrial productivity was also falling down every year. We stopped the economic decline and the growth in economy started in 1996. The GDP of Azerbaijan grew 5.8% in 1997, 9% during previous months of 1998. The inflation rate in Azerbaijan was 1600% in 1994, 80% in 1995. We lowered the inflation rate in 1996. In 1997-1998 there has been almost no inflation in Azerbaijan.

As you know, we compare Azerbaijan with other countries of the Commonwealth of Independent States. You witness the processes going on in Russia. Thanks to God, we don't have such processes in Azerbaijan. Even the processes in Russia can not influence us. Because we have normalized and stabilized our financial state and maintain this stability. Wages have notably been increased in the last 2-3 years. As a result of the implementation of the agrarian reforms, agricultural production has risen in Azerbaijan. The privatization has revived the economy. All these factors create a suitable ground in Azerbaijan for development of democracy and democratic values.

I appreciate your kind words. You praised the abolition of capital punishment in Azerbaijan. You should know, Azerbaijan, which is situated in Europe, has also lived and flourished with values of the Oriental civilization. The combination of Eastern and Western values in Azerbaijan may not be noticed in other countries. Therefore, while other countries apply public shooting and hanging based on Sharia, the abolition of capital punishment in Azerbaijan is a historical event.

I think that much work has been done and notable achievements have been attained for establishment of political pluralism in Azerbaijan. Azerbaijan holds the highest position among the European countries by number of newspapers. I don't know if there are as many newspapers in Greece as there are in Azerbaijan. I guess, your ambassador can give more precise information about it. I don't claim Azerbaijan is more advanced than Greece. I just mean we have opened a lot of opportunities. When any field that has been long closed is opened, it can develop fast. Censorship in Azerbaijani press had been abolished long ago. But there was an agency called Glavlit with no real influence on press. But its existence allowed the opposition to claim there was censorship in Azerbaijan. We abolished Glavlit and buried it so deep that it can never be re-established. Thus, freedom of press, speech, and conscience is secured in Azerbaijan.

Undoubtedly, we don't idealize everything. Because there is still a lot to do. If something has not been done, it does not mean we don't want it. We simply don't have time for it.

You asked me about local administration. You mentioned Azerbaijan is not represented in that organization of the Council of Europe. I want to inform you that municipal elections will be held in Azerbaijan in 1999. It is my personal opinion. I want to submit a proposal to the parliament on it. I am confident that Milli Majlis will adopt a relevant decision.

To answer your question, I can say that we will try to represent Azerbaijan in that organization of the Council of Europe prior to municipal elections.

Likewise, I also think that one of the most important steps in democracy in Azerbaijan is the forthcoming presidential elections. You may appreciate that the president elected for a five-year term has been acting since the last presidential elections on October 10, 1993. The five-year activity of the president elected by people and announcement of new elections at the end of his term in the country with internal political instability during the previous years, including last five years is a sign of internal political stability and an important step on the road to democracy.

I consider that laws, which may create democratic conditions for presidential elections in Azerbaijan, were adopted. Those laws are being implemented now. We understand that implementation of a law is harder than its adoption. I hope all laws will be implemented regarding the presidential elections in Azerbaijan.

We consider that the next presidential elections in Azerbaijan scheduled to October 11 is the most important stage in our lives and on the road to democracy in the history of our independent state. Organization of free and fair elections is our supreme goal. Because we perceive we can demonstrate development of democracy in Azerbaijan to the Council of Europe and democratic countries of the world this way.

There are many political parties in Azerbaijan. 31 or 32 of them are registered. Some parties function even without being registered. They can carry out their activities freely and no one restrict their activities. A presidential candidate of these parties and various initiative groups was registered. I think an important stage of the elections is beginning now. The presidential candidates will speak on TV and radio starting from September 1.

Despite modest financial resources, our government showed generosity by allocating

necessary finances by proposal of the Central Election Commission.

I think the presidential elections in Azerbaijan will be held at high level. You can be certain. I know you also wish it. But we desire it more. I guess your wishes and our desires will come true. Thus, we are moving forth step by step in direction of membership of the Council of Europe. And you should open your doors and allow us to be admitted fully.

*Daniel Tarschys:* Mr. President, as I noted earlier, the doors of the Council of Europe are wide open for you and you are almost accepted. I guess Azerbaijan will soon be admitted to the Council of Europe as a full member. But as you know, we need to convince the parliamentarians. The parliamentarians of the Council of Europe may ask what Azerbaijani MPs are doing.

Mr. President, you are right, every government has a lot of tasks to do, so they can not be implemented at the same time. By securing stability and starting economic development in your country, you have created a favorable basis for democracy. It is possible to develop democracy, organize democratic presidential elections, and attain parliamentary democracy on this basis. Prerequisites for strong and active democracy have already been implemented. Returning to the beginning of our talk, I want to congratulate you on this occasion. We appreciate the implementation of necessary laws and notably abolition of capital punishment by your initiative.

Activity of Azerbaijani MPs is very important; they must cooperate closely with the parliamentarians in Strasbourg, and convince them to evaluate the processes in Azerbaijan objectively and to appreciate the progress achieved in our country. I think the visits of representatives of the Parliamentary Assembly of the Council of Europe to Baku and their meetings here have assisted it. I hope this theme will be comprehensively discussed at the Parliamentary Assembly this fall, and better opportunities for broader discussions of this theme will be opened after the presidential elections. I am very pleased that equal conditions have been created for the presidential candidates in Azerbaijan.

*Giannos Kranidiotis:* Mr. President, I want to inform the number of the newspapers in Greece is enough. Perhaps we can compete Azerbaijan in this sphere. Mr. President, I congratulate you on the occasion of the achieved progress in Azerbaijan. We are pleased that Azerbaijan has such progress and notable achievements in economic reforms. This is one of the important spheres for development of democracy. Organization of the presidential elections and participation of local administration in attained successes are necessary conditions. Another important factor of democracy is freedom of press. Not only establishment of democratic institutes, but also their activity is very important for democracy.

Mr. President, I thank you for the meeting today. I think after this meeting we can convince the members of the Parliamentary Assembly of the Council of Europe that big progress has been attained in Azerbaijan. I encourage you to pursue your way.

*Daniel Tarschys:* Mr. President, we forgot that our countries have been trying for democracy for 250 years.

*Heydar Aliyev:* You are very right. They have been trying for 250 years, yet they have flaws. We received first knowledge on democracy from quotes and essays of Greek scientists and politicians. I also want to note that the assistance of the Council of Europe to

Azerbaijan and our cooperation with the Council have played an important role in our achievements. The meetings of our representatives at the Council of Europe and visits of the Council to Azerbaijan since our relations were established and Azerbaijan received a guest status and candidacy at the Council of Europe, have enriched us and assisted us a lot in our activities. I thank you for the effective cooperation, for your attention, care, and assistance to the development of democracy and democratic values in Azerbaijan.

**From the talk of the President of the Republic of Azerbaijan  
Heydar Aliyev with the delegation of the Venice Commission  
of the Council of Europe**  
April 21, 1999

**Heydar Aliyev:** Distinguished guests, you are welcome to Azerbaijan. I welcome you and wish you success in your work in Azerbaijan.

The seminar which you planned is very important for us. As a young democratic and legal state, Azerbaijan considers the establishment and development of democracy in every sphere of our life and state building as the main goal. Recently, we successfully cooperate with the Council of Europe and try to use its recommendations in our works in Azerbaijan. The Constitutional Court of Azerbaijan plays an important role in these issues. On this occasion, your joint initiative with the Constitutional Court to hold a seminar in Azerbaijan on a very significant topic for us is very important. The topic of the seminar is very important and interesting in connection with the ongoing processes in the world and it is of special importance for Azerbaijan. We hope that your seminar will be very important for right and correct formation for the problem of autonomy and its consistence with the international law. Please, the floor is yours.

**Gianni Buccicchio:** Mr. President, let me thank You on behalf of me and my colleagues for sparing Your precious time and for receiving us. Everybody knows this hall, and it is very familiar to me, too. Because, I have personally had the honor to be received by You four times in this hall. It was the time when the Constitutional Court of Azerbaijan was just being established and I was participating in its establishment and inauguration. We are again in Baku after some months. We saw that great changes happened since that time and the Constitutional Court is located at a grand building. Today, it is busy with very important issues of Azerbaijan. Yet, the Constitutional Court took very important decisions during this period and it is highly appreciated by the world community. Of course, all of these were realized with Your support.

We have noted it in all our meetings. In general, the support of the state for the Constitutional Court is of special importance. The Constitutional Court is a guarantor of stability, democracy in the country. At the same time, the Constitutional Court is a kind of window for the development of democracy in the country, government and society. I must note that the judicial activity of the Constitutional Court is highly appreciated abroad as well, and it increases the prestige of Your country.

As You pointed out, our current visit is dedicated to discussions of a very urgent and important issue - the issue of autonomy. That is why, I firmly indicate that this issue is very urgent. We will study it. I would like to point out that the tendency of regionalism and aspiration for autonomy is very great in the world. Spain and Italy in Europe could be examples. It is a very urgent issue, as I noted. Because, we live in a very hard and complicated period. For example, I can cite the events in the former Yugoslavia.

Unfortunately, we usually face the issues of autonomy after the birth of a conflict. That is why, the main goal in approaching these issues is to prevent them before the conflict. It especially concerns the conflicts connected with the territorial disputes. One of the main tasks is to reconcile the parties by bringing them together to prevent the conflict, and to harmonize the two emerging global issues.

First of them is the efforts of separation on the territorial grounds by preserving the territorial integrity. We are charged to prepare a special status in conformity with the local laws. The development of a special status aims at the settlement of the conflict by bringing the parties together. At present this question is very urgent for Yugoslavia, too.

Before arriving in Baku, at the end of the last year, the Venice Commission developed an autonomy status for Kosovo, approaching it from the territorial point of view. But it must be noted that the Venice Commission has neither political weight, nor political role. That is why, the contact group is busy with broadening and shaping Ambassador Kyr's ideas based on his own proposal. Therefore, the Venice Commission took part in the talks and negotiations on this conflict in Rambouillet, France. In the process of negotiations the Venice Commission did its best to improve the proposal, that is, to settle the conflict on a high level. In this issue, major efforts of the Venice Commission were to conform the proposals to the European standards. As a result of negotiations, we drafted such an autonomy project and it was nearly accepted by both parties. But unfortunately one of the parties refused it at the course of events.

In my opinion, the European continent must play more important role in the settlement of these conflicts. Because, they are conflicts of Europe. Both the Council of Europe and the Venice Commission are engaged in this solution of these conflicts, they intend to take an active participation in the settlement of these conflicts in future, too.

The Venice Commission is also called "the European Commission for Democracy". But if we take into account the ongoing processes it would be better to name it "The European Commission for peace by means of democracy". Because the settlement of these conflicts is a juridical procedure as well as a political one, thus, if they are settled in both ways, then peace will be completely restored in the European continent.

Mr. President, I must say that your activity is fully dedicated to peace. Recently I learned from the press that You have been awarded with the "Ataturk Peace Prize", I congratulate You cordially on this occasion.

You will soon leave for the United States for partaking in the 50<sup>th</sup> anniversary of NATO. I got interested in it, and learned from the press that you are going to have important negotiations there. You will especially make serious efforts for the settlement of the Nagorno Karabakh conflict which bothers you so much.

Mr. President, I assure You that both the Council of Europe and the Venice Commission are always ready to support and assist You in the solution of this complicated issue.

Mr. President, let me tell you one idea which comes from my heart: I am very glad to see You in such a good physical condition and wish You much better health.

**Heydar Aliyev:** Thank you. Thanks for the nice words about Azerbaijan, especially about the Constitutional Court of Azerbaijan. Thank you for congratulating me on the oc-

casion of the "Ataturk Peace Prize".

The views you shared once more confirm the fruitfulness of my ideas which I declared just before, that the seminar you are going to hold here is of international importance. Indeed, separatist tendencies have grown and expanded in the world for the recent years. We witness separatist movements in a number of regions of the world as well as in Europe. Some of them resulted in military conflicts. You know that we also suffer from such separatist activities in Azerbaijan. The Nagorno Karabakh and Armenia-Azerbaijan conflict are the result of it and continue for more than 10 years.

In May 1994 we stopped the war which broke out between Armenia and Azerbaijan in 1988 and signed a ceasefire agreement. Nearly five years we are busy in the peaceful settlement of the conflict, liberation of the Azerbaijani territories from the occupation, and in the restoration of the territorial integrity of Azerbaijan. But unfortunately, the Armenian separatists of Nagorno Karabakh along with Armenia do not have a constructive position for the settlement of the conflict.

In December 1996, the principles were determined for the peaceful settlement of the conflict at the OSCE Lisbon Summit. One of the principles is to grant a high autonomy to Nagorno Karabakh within Azerbaijan. We offer such autonomy. But Armenia does not accept it, because from the very beginning they want to achieve independence of Nagorno Karabakh.

Naturally, we cannot agree with it and the world community international law, and the OSCE must not agree with it either. Because if each separatist demands independence as a result of some actions, or military conflict, then all the states of the world will collapse. You see, the events in Yugoslavia, Kosovo led to a great conflict in the world. Here one can not justify either the government of Yugoslavia or the Albanians of Kosovo. Kosovo had an autonomy within Yugoslavia for tens of years. But the Yugoslavian government, Miloshevich unjustly annulled the autonomy of Kosovo. As a result, war broke out. Now Kosovo wants independence, but not autonomy. Naturally, we think, and in general the international law demands that the territorial integrity of any country must remain inviolable. From this point of view, we support the territorial integrity of Yugoslavia. But at the same time, we denounce the ethnic cleansing conducted by the Yugoslavian government, Miloshevich in Kosovo. It is unacceptable.

You see, by having autonomy sometimes people demand more and they are not satisfied with it. Sometimes states also violate the rights of autonomy of different peoples, and it leads to bloody conflicts. Nagorno Karabakh had autonomy since 1923. But not satisfied with this autonomy, the Armenians of Nagorno Karabakh made efforts either achieve an independence for Nagorno Karabakh or annex it to Armenia. This resulted in a conflict and bloody war.

Therefore, we highly appreciate your activity. We suppose that your model of an autonomy as a result of all researches and discussions and its application to all the countries will contribute much to the peaceful settlement of the conflicts, including to us.

We have made some proposals for granting a self-government status to Nagorno Karabakh. But they always claim that the authorities granted within such an autonomy are not

sufficient. Therefore, we would like you, the Council of Europe, to determine the limits of the highest level of autonomy and submit it as a model for the world community, for Europe. We wish that such useful proposals appear as a result of your studies, researches, your seminar in Azerbaijan and your works. You would have helped us much with it.

Not only we, but our neighbor Georgia has also such problems. Russia and Moldova share the same problem. This issue is very urgent now.

**Gianni Bucciccio:** Mr. President, if You let me, I would like to mention something. When You talked I remembered that I used to think much about the problems which You pointed out. That is to say I thought about the problems in Osetia, Moldova and others. We came to such a conclusion that it is necessary to prepare a model of autonomy for each case. In general, it is possible. As regards a common model, it would be impossible to apply it to Moldova, Nagorno Karabakh, Chechnya and Abkhazia in the same way. It would not justify itself. It is such an issue that so to speak, the representative of every country must wear his own clothes.

Mr. President, namely from this point of view, I would like to say as you said before, we have participated in the negotiation on the settlement of the Kosovo conflict and in drafting a model of autonomy. Now, we are at Your disposal and we can participate in drafting a certain model for Nagorno Karabakh and we are ready for it. Certainly, I must say in advance that the status of autonomy must not violate the principle of territorial integrity and the principles of Lisbon Declaration. We have studied the status of the Nakhichevan Autonomous Republic. We are aware and want to convey to you that yet the Georgian authority want to appeal us to summarize our ideas about the issues of Abkhazia and South Ossetia and deliver to them. From this point of view, I want to tell you that we are at Your disposal and we are ready to do our best for the settlement of the conflicts.

**Heydar Aliyev:** Thank you, that is what we are in need of. If you can give a proposal of autonomy or self-administration for Nagorno Karabakh, then we can apply and co-ordinate it with Armenia. It would be great. Probably your proposals can assist us in the settlement of the issue with Armenia, because they reject whatever we propose for autonomy. But if you, the Venice Commission as part of the Council of Europe arrange and insist on its acceptance, it would assist us much. I wish you success in your work. Thank you.

To the Secretary-General of the Council of Europe  
His Excellency Mr. Walter Schwimmer  
Baku, June 25, 1999

Dear Walter Schwimmer!  
I heartily congratulate you on your being elected Secretary-General of the Council of Europe.

We attach great importance to expand relations with the Council of Europe, and highly appreciate the growing role of the Council of Europe in all European processes.

I hope that the imminent accession of Azerbaijan to the Council of Europe will boost our collaboration, and will head integration of our country to the world community and restore peace in our region.

I wish you good health, happiness and success in your work.

Sincerely,  
Heydar Aliyev  
President of the Republic of Azerbaijan

From the talk of the President of the Republic of Azerbaijan  
Heydar Aliyev with Lord Russell Johnston, chairman of  
the Parliamentary Assembly of the Council of Europe  
September 17, 1999

Distinguished Mr. Chairman! I am greeting you in Azerbaijan. Welcome to our country. I have sent a letter of congratulation to you on the occasion of your election as a chairman of the Parliamentary Assembly of the Council of Europe. Now, personally meeting you, I congratulate you cordially, and I wish you successes in this great work.

Azerbaijan as an independent state cooperates with the Council of Europe. We appreciate this cooperation. I consider that for the last period we have done a lot in this area. As being a European country and, in particular, at the crossroad of Europe and Asia, undoubtedly, Azerbaijan wishes to take part in all the European structures. We are glad that a guest status was given to Azerbaijan in the Council of Europe. We hope our cooperation will lead to a full membership of Azerbaijan in the Council of Europe. That is, I want to say that we shall cooperate with the Council of Europe more actively in future as well.

I am glad that you have already got acquainted with some spheres of the life in our country. I express you my special gratitude that you have found an opportunity and visited the tent camps where the refugees live, you have personally seen this heavy part of our life, the reality of today, therefore, and you probably have a certain impression about Azerbaijan. I think that our further cooperation will expand these impressions. Please.

Thank you. There are many problems in our country, in our young independent state. If we speak shortly, the officials, talked to you up to me, informed you that there was a process of building a democratic, legal, secular state in Azerbaijan. The principles of market economy have been adopted, we have done significant work in this sphere and we shall continue it in future.

On the basis of the principles of market economy the program of privatization and land reform are being carried out in Azerbaijan. The land under the control of the state during the Soviet system, now is given back to peasants, citizens on the basis of these reforms.

I have already said that Azerbaijan is on the east of Europe, at the crossroad of Europe and Asia. For this and some other reasons Azerbaijan has accepted both the European values and the values of the eastern world. It is an inherent feature of the historical past of our country. But the country, the people with such a historical past, is now building a democratic and secular state. I wish to notably emphasize the building of a secular state in Azerbaijan. Particularly now, looking at the complex processes taking place around Azerbaijan - in the Northern Caucasus, in Central Asia, in the neighboring states in the south and north, I declare once more that Azerbaijan will always follow this way. All the bases have been established for the development of principles of the secular state in Azerbaijan, and our people have assimilated these traditions a long time ago.

The Azerbaijani people, using the European values since XIX century, have passed a

long road of development, therefore, possess a progressive science, culture and education. However, there are forces, factors, which undoubtedly influence the processes occurring in our country, both inside and outside Azerbaijan. Despite all these, we go on the way we have chosen. We have carried out and shall carry out henceforth the principles of democracy, freedom of expression, political pluralism and freedom of press.

Of great value for our country is the political stability in Azerbaijan. I emphasize it especially because 5-6 years ago Azerbaijan experienced hardships. On the one hand, there was a war with Armenia, and on the other hand there was no stability in the country.

You arrived in Azerbaijan at the end of 1999. If you arrived here in 1993, and even in 1994, you could not walk quietly in the streets of Baku. We have passed a very difficult, complicated road to ensure political stability, and we achieved it.

Several years ago, we put an end to the economic recession in Azerbaijan, which occurred after the collapse of the Soviet Union. Since 1995, we have already provided development in the national economy. We have prevented inflation, strengthened the value of the national currency, and to a certain degree, improved the life of people. Our big achievement in this sphere is that we have opened the doors of our country to the entire world, achieved successes in involving foreign investments to Azerbaijan.

In two days, we shall mark the historical event in Azerbaijan, the fifth anniversary of the first contract - "the Contract of the Century", signed by Azerbaijan with the big oil companies of the world. Five years ago, we demonstrated a strong will and signed such a contract by taking a big risk. I can tell with satisfaction that in these five years we have gained great successes.

The company "British Petroleum", pride of your country that is of Great Britain, occupies a very notable place both in the first contract, and in the subsequent contracts. But it is not alone - besides BP, there are "Ramco", "Monument oil" and other companies. Two large oil companies of Strasbourg, that is France, where you live now, - the companies "Elf Aquitaine" and "Total" widely cooperate with us. We have signed 19 contracts recently with 32 oil companies representing 14 countries.

I especially emphasize this point because we are on the eve of the fifth anniversary. And still because it simply shows that our country is open and we are able to involve foreign investments. By involving foreign investments, we shall manage to ensure economic development of our country as well as in future.

What I said is both our problem and our work. But the biggest problem, trouble of our country is the Armenian-Azerbaijani, Nagorno Karabakh conflict. You have enough information about this conflict.

This conflict broke out in 1988 and continues until now. Because of certain reasons, the Armenian armed forces have occupied 20 percent of the Azerbaijani territory and keep it under occupation until now. The citizens of Azerbaijan have been expelled violently from their lands and still live in tents. Once more I express you my gratitude that you could visit there by helicopter and see them.

We have never supported war in Azerbaijan. And the conflict was not started by Azerbaijan. Armenia started the conflict claiming to the Nagorno Karabakh, a primordial terri-

tory of Azerbaijan. And it has led to an escalation of war, eventually blood has been shed, people have been killed. In the occupied lands more than 700 villages, towns, settlements, habitations have been devastated. But, despite these, we have always favored the peaceful settlement of the problem. For this reason, in May, 1994, we signed an armistice agreement with Armenia, and we observe this agreement until this day. It is already more than five years both Armenia and Azerbaijan live in cease-fire. But it cannot remain so long. It is very hard for us. Because, I already noted, our lands are under occupation, people live in tents. It is not too hard for Armenia as it is for us. But it is also a big problem for them. Therefore, undoubtedly, it is necessary to find a common language. The correct decision should be made; we must reach a fair peace.

You know that the OSCE Minsk Group is engaged in this question. The co-chairs of the Minsk Group - Russia, the United States, France, lead this work. In the last years, we cooperated with them broadly. Twice - in December 1994, and in December 1996, at the OSCE summits in Budapest and Lisbon - the Armenian-Azerbaijani conflict was discussed and corresponding decisions were adopted. Before these decisions, when the land of Azerbaijan was occupied, the United Nations Security Council adopted resolutions on the unconditional withdrawal of the Armenian armed forces from the occupied lands. These resolutions have not been implemented by the Armenian side, and the principles accepted in the Budapest and Lisbon Summit have not been realized again, because of Armenia's unconstructive position.

You know that after the Lisbon Summit, the Minsk Group of the OSCE has put forward two proposals. We have accepted both of them positively. But these have not been realized, as Armenia has not accepted them. At the end of the last year, a new proposal was submitted. But we did not accept it. The previous two proposals did not absolutely meet the interests of Azerbaijan, but it was possible to count them fair to a certain degree. Principles, which form the basis of these two proposals, grant the Nagorno Karabakh a high autonomy status within Azerbaijan, demand the liberation of the occupied territory by the Armenian armed forces, return of the refugees violently expelled from their lands, ensure the security of all the population of the Nagorno Karabakh, - both the Azerbaijanis and Armenians. Again, Armenia did not accept it.

The last proposal is called "the common state" principle. That is, territorial integrity of Azerbaijan is formally preserved, and new state - the Nagorno Karabakh is established within the territory of Azerbaijan. And Azerbaijan has no power of influence over this new state, which is in its structure and in its region.

It is known that from the very beginning of the conflict, the Armenian side had an aim: either to annex the Nagorno Karabakh to Armenia completely, or to achieve the independence of the Nagorno Karabakh. The last proposal, that is "the common state", undoubtedly, provides this claim of Armenia. We, probably, will deceive ourselves. We will think that territorial integrity of Azerbaijan is not violated, the Nagorno Karabakh is in the structure of Azerbaijan, that is, in its territory, but the Nagorno Karabakh is completely independent. We, certainly, could not accept it, and today I declare that we can not accept it either.

In the last 15 days, the special envoy of the US president on the Nagorno Karabakh and

the Russian Minister of Foreign Affairs have visited our region - both Armenia and Azerbaijan. I have conducted extensive negotiations with them and openly declared that neither the United States, Russia, nor France as co-chairs of the Minsk Group of the OSCE have executed their duties from the Lisbon summit until now. We think that the Minsk Group and its co-chairs should submit new proposals relevant to Azerbaijan. Otherwise, the question will not be solved.

You know that Azerbaijan is the country exposed to aggression. More than one million refugees of Azerbaijan live in tents for seven years. Our people are patient, but, patience is also not inexhaustible.

Informing you about it, I declare once again that we are supporters of only the peaceful settlement of the question. We shall try for it in future as well. We shall maintain the regime of cease-fire. With this purpose, as a result of my meeting in Yalta with the Armenian President Kocharyan, instructions were given to the Ministers of Defense to meet and take necessary measures. Several days ago the Ministers of Defense of Armenia and Azerbaijan have met in the border, held negotiations and will take measures for further strengthening the cease-fire.

We aspire to take an advantage of all means for achieving peace. Including, the meetings held recently between the presidents of Azerbaijan and Armenia are of great importance. However, the Minsk Group of the OSCE should make more efforts for the resolution of the problem.

You said your organization is not dealing with the resolution of conflicts. We know about it. But at the same time you display great interest to this issue. It pleases us. We think that by displaying interest, and as the representative of the Council of Europe, within the frames of possibility, you will also make efforts for achieving of peace and stability in all the regions of Europe.

You said the admission of Georgia to the Council of Europe worries us. It is not so. We are glad. I have congratulated President Shevardnadze on this occasion. There are friendly relations and cooperation between Georgia and Azerbaijan. Our peoples have been friends for centuries. I believe nowadays the relations between Azerbaijan and Georgia as independent states in the South Caucasus can be an example for others. In particular, the construction of the oil pipeline to Supsa port on the Black Sea from Baku via Georgia and the oil pipeline of Baku - Ceyhan from Azerbaijan to Turkey through Georgia for the export of energy resources of the Caspian Sea are the indicators of our close cooperation with Georgia. We want to live in peace, friendship, cooperation not only between Georgia and Azerbaijan, but also among all the countries of the South Caucasus.

Measures taken by the Parliaments of the Council of Europe for establishing relations and trust among the countries of the South Caucasus are undoubtedly significant. We consider these measures - meeting with the speakers of parliaments of the three countries, that is, Georgia, Armenia and Azerbaijan, in March in France under your leadership and the meeting in Tbilisi had the purpose of settlement of the Armenian-Azerbaijan conflict by peace.

There are also many other problems here. If I speak about all of them, it will take hours.

But I spoke about the basic problems, and I assure you that if they are solved, if peace is established, other problems - both internal and external ones can be solved easily. And consequently, I am addressing to you and to the Council of Europe to make every effort to establish sustainable peace and stability in the South Caucasus and to help us in future, too.

Perhaps, you are tired of listening to me, but I am speaking about it in reply to your question.

The processes, occurring now in the Northern Caucasus, in particular in Daghestan, that is, acts of terrorism and robbery, intruded into the territory of Daghestan, strongly worry us.

Our border with Russia passes through Daghestan. Daghestan is a part of Russia, that is, a subject of the Russian Federation. We have always supported the territorial integrity of each country, and today we act as supporters of territorial integrity of Russia. Therefore, we consider that Daghestan is an integral part of Russia and must remain like that henceforth.

Such fights, acts of terrorism, terrible explosions and others threaten each country. We are very anxious about it because we are very close to Daghestan.

Besides, you should know that approximately 120-130 thousand Azerbaijanis live in Daghestan and a lot of Daghestan Lezghins live in Azerbaijan, too. There are a lot of Avars and representatives of other ethnic groups of Daghestan in Azerbaijan. Therefore, all of these have always historically tied us with each other.

Daghestan is a friendly country to us, certainly as an integral part of Russia. We think the Russian federal forces and the forces of Daghestan will put an end to these processes ongoing in Daghestan and ensure stability in the area.

According to the information published in the press, the Islamic extremists and others ostensibly want to carry out a reactionary policy there. Undoubtedly, it can never benefit Daghestan. All the Daghestani peoples profess the Islamic faith. However, Islam never supported terrorism, or extremism. I consider that these terrorists just use the feeling of people.

Explosions in Russia are, undoubtedly, extremely unusual. If you look through the history of Russia or the former Soviet Union, it is impossible to see a similar case. I cannot recall anything. Anyway the most part of that period has passed in front of my eyes. Besides, we read books, we read history. I did not see, hear that since the 20<sup>th</sup> century there have been similar explosions in the territory of Russia. We think that the government of Russia, the Russian authorities will somewhat put an end to these events soon. We want criminals to be arrested, punished and as a whole, we want political stability in Russia.

Russia is a friendly country to us. We have wide relations with Russia and we wish peace, stability in Russia, including in the Northern Caucasus, a part of Russia.

I see that you have no more questions. Thank you.

**From the talk of the President of the Republic of Azerbaijan  
Heydar Aliyev with the reporter of the Parliamentary  
Assembly of the Council of Europe on Azerbaijan,  
MP of France Jacque Bommel and other guests  
Presidential palace, April 10, 2000**

**Heydar Aliyev:** Honourable friend Jacque Bommel!

Honourable guests!

I express my gratitude to you once again for having accepted my invitation, arrived in Azerbaijan and take active part in the jubilee celebrations of "Kitabi-Dede Gorgud", which is of historical significance for us. By this visit, You have manifested Your respect to independent Azerbaijan, our people, our past history, culture and historical roots of Azerbaijani nation. I highly estimate it. I think You have felt that not only I, but also our government and, particularly, our public appreciate it highly, too. Thereby, You have demonstrated once again that You truly uphold the sincere friendship relations with Azerbaijani people I know You have much work to do both in Your country, France, and in the Council of Europe. Because while maintaining close contacts with You within the recent years, we know that You are always very busy. However, You have found time and arrived in Azerbaijan. I think You must be pleased that while partaking at these celebrations and scientific symposiums. You have learned the history of Azerbaijan even better. Certainly, first of all, it is necessary for us. But I think You need it, too. You are already perceived as a scholar on Azerbaijan. Therefore, the knowledge of the history and ancient culture of Azerbaijan enriches You as a scholar. I thank You.

**Jacque Bommel:** Mr. President, first of all, I am happy that I have been honoured to be invited by You. At the same time, this invitation has concurred with two important events having special significance for your people - the Summit of heads of Turkic states and solemn holding of 1300th anniversary of "Kitabi-Dede Gorgud" epos.

Mr. President, I express my gratitude to You once again since You have afforded me a special honour. First of all, because You invited me to Your table and offered a seat beside the general director of the UNESCO at the official reception on April 9. And secondly, the day before, at the official reception arranged by You for the heads of Turkic states, You rendered me honour to sit at the same table with the heads of states.

Mr. President, I want to advise You to be rather cautious. I think if it goes like this henceforth, I will evidently become more popular in Azerbaijan than in France. And once, facing the inevitability, I will nominate my candidacy for the elections held here and with the elections.

**Heydar Aliyev:** It would be great. Our parliament needs such a person as You.

**Jacque Bommel:** I will never forget it.

**Heydar Aliyev:** Perhaps, our Murtuz Alasgarov will be alarmed of it, because I am afraid that subsequently You will like to become the speaker of the parliament.

**Jacques Bommel:** In this case, taking into account my age, I will become at least the oldest person of Your Milli Majlis, as You, Mr. President are much younger than me from this standpoint.

**Heydar Aliyev:** We will speak of it later. However, Your idea is a very valuable one. Because if You are a member of our parliament, it will no longer be discussed in the Council of Europe or in the European Union whether the democracy and human rights are protected in Azerbaijan or not. As long as there is such a person as Jacques Bommel at the Azerbaijani parliament, it means that everything is all right.

**Jacques Bommel:** Mr. President, despite my jokes, I am quite serious that I am at the same time pleased and happy to see You in good health. Because these days, I have also been beside You. To work in such a regime and with such a dynamics would be extremely hard even for other people regardless of their age, and I am very pleased that You are in good health.

Mr. President, I would also be very pleased to speak on the following. I want to inform that the President of the Republic of France Jacques Chirak still regards You well as before. He is delighted of Your deeds here and gives You full support in every matter.

I want to say that the friendship relations You established between France and Azerbaijan are of great importance. I am confident that this factor will have a special significance in the matter of Azerbaijan's entering the Council of Europe and further upswing of its role in the international community and region.

Of course, this friendship should also find its reflection in further strengthening of contacts between Azerbaijan and France in political, economic and cultural spheres. I am also telling it because the positions of our countries coincide both over the matters linked with the future of Your state and problems of peace and human rights.

I wish the cooperation between Azerbaijan and France both in cultural and economic spheres to get its further development, a pole in respect to industrial and technology links to be set up between these two countries and bring our countries much closer.

Speaking of the state independence of Azerbaijan, I can say that, as a follower of General De Gaulle, I suppose that a common equilibrium should be established for providing the development of Your country. In other words, the tendencies of a more intensive inclination to one or other side should be avoided while observing mutual interests. The contacts with different countries should be built so that none of them, even France would not strive for exerting any political pressure upon Azerbaijan in future. I am quite confident that it will be possible. To that end, we need to make great efforts to have our people and our countries know each other better and especially, the exchange of information should be much expanded.

Mr. President, my friendly attitude to You allows saying frankly that today certain problems and shortcomings with regard to the recognition of Azerbaijan in Europe still exists. In particular, I want to bring France as an example.

Mr. President, these words have special meaning. Your country should accompany the eve of admission to the Council of Europe, in particular, I mean the forthcoming 3 May discussions, by a powerful propaganda campaign. By the way, I should say that ten years

ago, I was not acquainted adequately with Azerbaijan myself. I had just some data found from certain books. The basic information I had in due time was that the late President of France General De Gaulle stopped in Baku for a night when going to Moscow in 1944. The other information said that Mr. Rostropovich was born in Baku.

Mr. President, since I have often come to Baku within the recent years, I am well informed of the processes ongoing in Azerbaijan and each time, I observe the progress in your country. I am saying these words by no means for the sake of courtesy. Having got rid of the 70-year fetters, Azerbaijan is successfully turning into a powerful state. I am speaking not only of the progress attained in the field of energy, oil and gas. Azerbaijan is really turning into a powerful state in the region from the political point of view.

I think all this success should be first of all linked with one factor. The basic factor providing the bright future of the country is the durable stability in Azerbaijan. Mr. President, I also want to mention that this stability has become possible in Azerbaijan just owing to Your personal activity and Your efforts.

Mr. President, the success achieved by Your country and the progress outlined on the whole, Your achievements in the line of democracy, although some opposition forces think differently in a way, as well as the measures taken recently and the summit of heads of Turkic states, instill my full confidence that You are still of a great need for Azerbaijani people in this post.

I speak about the internal stability. Certainly, it is necessary to take into account external stability too.

Your country is surrounded by powerful states. Each of these neighbouring states watches You from abroad and each has its own claims. The matter is that these states aspire to include sometime this region into the sphere of their influence. However, You need to protect Your independence. Azerbaijan is the only country in the Caucasus that has no military base of a foreign state in its territory.

Mr. President, You pursue balanced foreign policy in the framework of world, international community and the region. I compare You in a certain sense with former President of France General De Gaulle. Adhering to the same position as him, You carry on the policy that is beyond all the blocks. Europe, as a matter of fact, upholds You in all the spheres. And it promotes the maintenance of independence in Azerbaijan.

Visiting Your country repeatedly, I nourished the friendly attitude to your people, established close contacts with political figures and gained many friends in Azerbaijan. Mr. Murtuz Alasgarov is one of them. I met many MPs as well.

Yesterday, I visited the Baku State University. I was surrounded by the company of really high-ranking people there. It was a great honour for me to meet teachers and students of the university. Just these selected people seem to play an important role in providing the future of Azerbaijan and its development on the way to democracy.

Upon returning to France, I will tell my colleagues about everything I saw here. I will try to get the people in the political circles of France to understand better the situation and problems faced by Azerbaijan.

Today, Azerbaijan intends to implement the pact on security and cooperation in Cauca-

sus region just as France undertook in due time the steps for implementation of the pact on security and cooperation in Europe.

Mr. President, I have spoken much as always. Since I nourish deep friendship feelings to You, I just wanted to express You all what accumulated inside me. Certainly I had to express my delight with new progress that You gain yearly. I had to say that I strongly believe in Azerbaijan's developing future contacts with its neighbours and with the Council of Europe. I am absolutely confident that Azerbaijan will become an exemplary country realizing its political responsibility together with all the democratic and human rights institutions.

Mr. President, I convey You my best regards and the kindest hopes. Thank You very much.

**Heydar Aliyev:** Mr. Jacque Bommel, You have really expressed very valuable and important thoughts. It witnesses that You are a true friend of our country and show great care to Azerbaijan. You have given very clever and vital advice regarding the future of our country. I extend my gratitude You. I am pleased that You expressed once again the attitude of my friend, President Jacques Chirak to me and conveyed me his greetings.

I want to inform that we first met officially with President Jacques Chirak as the head of state in 1997. In a short period of time, very warm friendship contacts were established between us. After each meeting with President Jacques Chirak, I think for a long time and realize once again what a great experience this person has and what a smart policy he pursues.

I know well that President Jacques Chirak made and makes great efforts for the peaceful settlement of Armenian-Azerbaijani conflict. For the last time, we met and talked thoroughly during the Istanbul OSCE Summit taken place in November last year. He highly appreciated my meeting with President of Armenia Robert Kocharyan. Certainly, he had definite information about the subject of negotiations held with the president of Armenia and about our agreements. Mr. Jacques Chirak supported it actively, and in particular, he highly estimated my policy carried on in this line. He was confident that we would reach peace. He bravely told me that since we had chosen this way and followed this way, he would mobilize the potential not only of France, but also of the whole Europe to help peacemaking efforts in case we achieved peace. And after peace is achieved, he will try, in particular, to do his utmost to get all the financial centers to render us assistance in reconstruction of our country.

Unfortunately, the terrorist act that happened in Armenia at the end of October and the situation arose in Armenia hereupon did not allow us to continue direct negotiations. However, I am confident that we will resume these negotiations in some time. I believe that President Jacques Chirac will take active part in the settlement of these problems making use of the opportunities of both France and the European Union and render assistance in implementation of this work.

You have highly estimated the progress achieved in Azerbaijan in recent years, such as the provision of economic development, internal and external stability, as well as success achieved in the field of development of democracy and state structure. To be honest, it inspires me and I highly appreciate it

You have highly evaluated my personal activity. You have even taken interest in my health and noted the good state of my health. I am very thankful to You for this, too. I feel good. Saying goodbye to me, my friend Suleiman Demirel told me that I did not need doctor's advice. I have passed the tests by rather prominent physicians within the last three years and those tests showed I was quite healthy.

Mr. Bommel, I am looking at You and wondering how well You look and what an excellent memory You have. It does not matter who is older. However, I think You are younger than me. I made it sure once again at the official reception yesterday evening when You watched our national dances with great interest.

*Jacques Bommel:* I highly appreciate these dances and their performers.

*Heydar Aliyev:* Yes, I highly appreciate it too.

*Jacques Bommel:* You know, I also want to say that the beauty of Caucasians is a very ancient tradition.

*Heydar Aliyev:* But not anyone can appreciate beauty at its true worth. Special traits are required to estimate it. In short, both You and I are healthy and we will henceforth carry on great work together with You.

I am very satisfied with Your words that I will be needed in Azerbaijan for many long years. I also think that I will be in great demand. Since I have many plans, they have to be implemented. As You have mentioned, I have to turn Azerbaijan into a stronger and more powerful state with a high level of economy and social life. History has entrusted this mission to me and I must follow it out. You speak each time of the politics of general Sharle De Gaulle and this time, You have touched upon this subject too. Certainly, general Sharle De Gaulle is one of the outstanding personalities of the world. Everything that Sharle De Gaulle did during World War II, as well as after it, will live for centuries and will not lose its value. For me, general Sharle De Gaulle is an ideal example.

To follow a balanced policy You have spoken about and follow a policy of protection of Azerbaijan's independence is the basis of my today's activity. Of course, this strategy is one of the basic directions of my foreign policy as regards the further expansion of our contacts with Europe and cooperation with it. Our admission to the Council of Europe will provide great opportunities for it.

I try much to develop our direct contacts with France. However, I could not reach the desired results, in particular, in the area of expansion of our economic links. It is true, the "Total" and "Elf Akiten" companies of France have taken a significant place in the oil sector of Azerbaijan.

I remember, in December 1993, I paid the first official visit to Paris at the invitation of President François Mitterrand. While speaking with him, he told me that if we wanted to set up economic links with France, first of all, we should have set up the contacts with "Elf Akiten". Following his advice, I invited the "Elf Akiten" Company to Azerbaijan. This company got a worthy share in the contract concluded regarding the joint exploitation of "Shahdeniz" oilfield well-known in Azerbaijan for its vast gas resources.

Later on, we invited the "Total" Company here. I will also tell You that the "Total" fulfills a great work jointly with the US "Chevron" Company at the "Absheron" oilfield. This

oilfield has great prospects. The president of "Chevron" Company told me - "you will see that we will discover a few times more gas at the "Shahdeniz" oilfield and hand it over to you". The greater part of the contract share belongs to the "Total" here.

But, of course, our cooperation in the non-oil sector should expand as well. Such cooperation exists. A number of French companies operate in Azerbaijan. However, I do not consider it satisfactory. I will take all the appropriate measures to have our economic contacts expand even greater.

France plays a very important role in Europe. France is a friend of Azerbaijan and therefore, we will step up our contacts with this country in all the spheres.

As You have mentioned, we should intensify the propaganda work until May 3. You have also mentioned that You are the greatest propagandist yourself. I appreciate You for this activity. But taking into account Your advice, Mr. Murtuz Alasgarov and the head of my executive office should make additional statements, since very short time has remained until May 3. We should take some new measures.

Mr. Jacques Bommel, our friendship is of great benefit for Azerbaijan. I thank You once again for this friendship attitude. You should know that we appreciate it. Our people are very reliable in friendship. And the President Heydar Aliyev is even more reliable.

*Jacques Bommel:* Mr. President, I know it. I even feel it. I want to say that the feelings of allegiance should play, so to speak, a role of cement in the friendship between our countries and it should be one of the major factors.

Mr. President, by the way, I want to say a few words about Your family. Yesterday, I saw some members of Your family. I saw Your son, Your daughter-in-law and grandchildren. In this regard, I congratulate You as a grandfather too. I am a grandfather myself and therefore, I congratulate You as a grandfather.

*Heydar Aliyev:* Thank You, I highly appreciate it. I am very pleased with it. Both You and I are grandfathers. Grandfathers usually like their children and their grandchildren much. Obviously, our characters coincide and resemble each other in this respect too. I appreciate You for Your attention to my son and my grandchildren.

Send my greetings, my deepest respect and best wishes to Mr. Jacques Chirac. I wish You strong health and successful activity. I have also said yesterday that You have strong hands. Let this strength be with You for ever.

*Jacques Bommel:* Mr. President, I express You my gratitude for the kind words. I also want to say that I will likely to come to Azerbaijan again during elections in November.

*Heydar Aliyev:* Come by all means! The elections will not take place without You.

Thank You.

**From the talk of the President of the Republic of Azerbaijan  
Heydar Aliyev with the delegation of the Venice Commission  
of the Council of Europe**  
Presidential Palace, April 18, 2000

**H**eydar Aliyev: Honorable guests, I welcome you in Azerbaijan. I am very satisfied that the Court of the Council of Europe and the Venice Commission pay a lot of attention to Azerbaijan. It demonstrates that the Constitutional Court of Azerbaijan already functions effectively and has established notable international relations; as a result of the relations with the Venice Commission and the European Court, you organized an interesting event here. The topic of the event is very significant in general, and the Constitutional Court is important for Azerbaijan as a protector of human rights and freedoms.

Indeed we regard the Constitutional Court as an organization that protects rights and freedoms in Azerbaijan in general. The Constitutional Court is granted such a role.

I am pleased that the Constitutional Court of Azerbaijan already fulfills its important duty and cooperates with prominent organizations likewise.

Human rights and freedoms are among the most important issues in the world. Even the most democratic countries have such problems. Naturally, new independent democracies also have such troubles. How emerging democracies protect human rights and ensure human freedoms, and what they are supposed to do is one of the most important issues.

Your joint measures with the Constitutional Court of Azerbaijan in this regard is very important for our people and Azerbaijan. Therefore, I extend my gratitude to you.

Our relations with the Venice Commission already have a history. It is not our first meeting. I can say that great progress has been achieved in the meantime. Azerbaijan is about to be admitted to the Council of Europe. Of course, the development of the relations with the Court of the Council of Europe is very significant.

We know the requirements are very high. At the same time, we understand that if we pursue this way we are obliged to meet the requirements and we will. But experience is also necessary in this field besides theory. The measures taken and meetings organized by you raise our experience. I thank you once again.

**Gianni Buccio:** Mr. President, let me first say I and our delegation are proud to be received by you every time when we visit here. By enjoying this privilege I thank you for this honor. We have been meeting once a year since 1996.

Mr. President, let me introduce the members of the delegation to you, before I start speaking. They are all honored to meet you for the first time here.

Mr. Ignacio Borrajo is a scientific adviser of the Constitutional Court of Spain. Mr. Cesare Pinelli is the Professor of Law of the University of Macerata; he is an expert in this field. Mr. Luigi Ferrari Bravo is the judge of the European Court of Human Rights and an expert on San Marino. Mrs. Fransiska Land is an expert on legal issues and secretary of the Federal Constitutional Court of Germany. My colleague Ms. Caroline Martin is an assistant

secretary of the Venice Commission of the Council of Europe. Mr. Edward Anceletti is a judge of the district court in Baltimore, USA. In general, it is an Italian delegation, including Mr. Anceletti and other colleagues I mentioned. Despite their ties to Italy and their Italian origins, they represent different countries.

Mr. President, I have visited Baku several times since 1996. I want to convey my opinion to you, as a foreign observer. Mr. President, I must say that every time when I visit Baku, I see bigger changes, development, improvement, and progress than the previous time. It applies to many fields, particularly social, economic, human rights, and democracy. During my current visit I witnessed the biggest change at the Bina airport. Now your airport is worthy of a capital of an important country, indeed. In general, I witnessed notable social and economic changes during my trip to north – Khachmaz within my present visit to Azerbaijan.

The result of our observations is that there are very huge changes in agriculture, in cattle-breeding, even in the social sphere, including constructions of new apartments. As for Baku, wherever we look, we see construction work and restorations.

I want to note another indicator of development we witness here. There is intense traffic in Baku. This, too, is an indicator of development. Of course, the democratic development is most important of all and of great significance for the Council of Europe.

Mr. President, I don't know if you remember or not, at my previous meeting with you I noted that democratic development is not possible without economic development. I mean, it is not easy to develop democracy with an empty stomach. From this point of view, economy and democracy should move forward side by side.

We witnessed the development and progress also in the field we are engaged in. Our sphere is constitutional laws and constitutional courts. Certainly, we cooperated with other governmental agencies besides the Constitutional Court during our stay here. But now we mostly cooperate with the Constitutional Court of Azerbaijan. We can confirm that the Constitutional Court of Azerbaijan functions effectively.

You noted the big role of a Constitutional Court in protecting human rights. In general, we see the function of a Constitutional Court broader. It means a Constitutional Court also serves as a guarantor of stability in any country. It may create a balance among different forces in the country, if necessary. Therefore, as you noted, its role and function are very important. Yet a Constitutional Court should always prove its duties, functions, and competence. It is that a Constitutional Court, which is charged of these duties, and is granted to fulfill them. With its activity during several years the Constitutional Court proved its efficiency.

Mr. President, I want to emphasize that you have played an important role to achieve this result. Mr. President, I am saying this since I know you have always supported the Constitutional Court both morally and financially.

In general, it is easy to function based on a budget. You have always recommended governmental agencies to pay attention to the activity of the Constitutional Court, therefore it does never have difficulties.

Mr. President, while thanking you for your special role in this field, I also congratulate

you.

Mr. President, every time when I visit here, meet and talk to you, I express my hopefulness that Azerbaijan will soon become a member of the Council of Europe. But this time I will not say it. Because now I am confident Azerbaijan is ready to be a member of the Council of Europe and it will. I am sure this event may be realized this June or at latest, this September. It is pleasant for me to say that Azerbaijan will be admitted to the Council of Europe during Italy's presidency.

Mr. President, one of the main tasks of Italy that is going to start its presidency in May is to secure the admission of Azerbaijan to the Council of Europe. You have played a big role in Azerbaijan's joining to the Council of Europe.

Mr. President, I know that Azerbaijan's economic progress and development will allow it to become a member of the Council of Europe even earlier. But it was not enough since Azerbaijan has the Nagorno Karabakh problem. As the President of Azerbaijan, your personal initiative to negotiate with the Armenian president directly prompted the acceptance of Azerbaijan to the Council of Europe. I hope you will succeed in resolving the conflict...

Mr. President, I want to state once again that though the Venice Commission is a political entity, it is ready to assist you in technical aspects of relevant issues as an expert in this field. Thank you.

*Heydar Aliyev:* I thank you for your kind words about Azerbaijan and positive changes you have observed in our country in recent years.

Every time when we met I stated that Azerbaijan had been pursuing democracy since it gained its independence. Naturally, you know democracy better than we do. This is a broad concept. It applies to political systems, human rights and freedoms, political pluralism, and market economy. It has many other elements. I repeat that you know them better than we do. It is impossible to attain all of them within a short time.

Some people think that when the name of a country is changed, its content must be changed as well. It is unnatural. If the issue is related to a person's thoughts and psychology, there is always a process. It is necessary to work practically and adopt laws in order to let the state and its agencies secure democracy and continue democratic state-building. The more important thing is that we pursue this way confidently. We perceive that democracy has a beginning and no end. You have not reached the last stage either.

We are in the first stage of democracy. When people run in a marathon race, they can reach a distance until their strength runs out. For example, some sportsmen ran a 100-meter distance within 9-10 seconds. But no one can do it within 4 seconds. The analogy may not be so relevant. But I want to explain it in a more understandable way. We run the distance at the potential of our forces. But we never stop or go back, we always move forward.

I am very pleased that you observe it. You are right, in countries like Azerbaijan, the economy must develop first to push democratization. But securing an inner political stability is also an important condition for Azerbaijan and similar countries.

When Azerbaijan gained its independence at the end of 1991, it announced it would pursue democracy. But it was necessary to stabilize the inner political situation first. It was not easy because of the existence of a number of illegal armed gangs. They fought one

another for power, leading to the commitment of a lot of crimes. The people could not live in Azerbaijan freely; the socio-economic situation was hard, too. It may be easy to declare democracy in those conditions, but it is impossible to establish it.

We needed to secure the inner political stability in the country. We did it. Now the stability is secured in Azerbaijan. We needed to stop the war with Armenia. We did it once again: there has been a cease-fire since we came to an agreement in 1994.

It was necessary to stop the socio-economic decline and to secure its development. We did it. We have stopped the economic decline since 1995. Now the domestic economy develops year by year, economic reforms and privatization are carried out. Furthermore, market economy principles are applied. Huge foreign investments flow into Azerbaijan. All these factors ensure the economic development of Azerbaijan.

Yet, we still have a lot of problems, and we know this transitional period is not going to end in a year or two. The reforms must be continued. Most people must get employed. We must secure economic guarantee for people living in poverty. First of all, we must liberate the Azerbaijani lands occupied by Armenia.

You know that 20 percent of the Azerbaijani territory is under the occupation of the Armenian armed forces. The occupant Armenian troops must withdraw from the Azerbaijani lands. The territorial integrity of Azerbaijan must be restored. Over one million Azerbaijani refugees and IDPs, who languish in tents, must return their homes. We are doing much in this direction. You are right that my meetings with the Armenian president Robert Kocharyan are an important factor for the solution of this conflict.

Though we have achievements, we do not boast and we are not assured. We have a lot of problems to be solved and so we need some time for it.

I thank you for your objective evaluation on the situation in Azerbaijan. I am pleased that you told important information on Azerbaijan's admission to the Council of Europe. It will be very good, if one of the first decisions of the Council deals with Azerbaijan's admission after Italy starts its presidency in the Council of Europe.

But we know it is not so easy to be admitted to the Council of Europe. It puts new responsibilities on our shoulders. But it doesn't scare us. It will be hard for us, but we will democratize our country further. Thus, we want to be admitted to the Council of Europe. We understand the responsibility we are going to take over in this case. We know, it will help the development of Azerbaijan as a democratic state.

I state once again your gathering here and discussing many important problems demonstrates your attention to Azerbaijan and the existence of the democratic environment in our country.

We want to cooperate with you further and effectively. Thank you.

*Gianni Bucicchio:* Mr. President, I want to note that as always we are in the same direction. Democracy is a concept that always needs development. I agree with you that it is impossible to achieve a high level of democracy within a few years. It is too hard. Considering the Azerbaijani people lived in the Soviet time for a long time, it is impossible to change the people's perception and culture so suddenly. I understand the inner political stability is one of the necessary conditions for democratic development.

I was in Moldova three weeks ago. I met Mr. Lucinschi. During our conversation I felt he had problems in securing stability. He asked us to supervise the work of the special commission organized by the president and parliament there. The commission was supposed to elaborate a new constitution of Moldova, which would play an important role in securing stability in Moldova.

Mr. President, I agree with you that it is very hard to be admitted to the Council of Europe. We witnessed the terrible events in Russia and recent events in Ukraine. I am sure Azerbaijan will never face such a situation.

Mr. President, I know will and initiative are the main factors in this case. They are the main conditions in this way. I know you are very initiative and strong-willed in this direction. I thank you for it.

**Heydar Aliyev:** I wish you success once more. Come to Azerbaijan again. Our Constitutional Court functions effectively. They have held their position in the international community within a short time. Thank you.

**From the talk of the President of the Republic of Azerbaijan  
Heydar Aliyev with the delegation of the Parliamentary  
Assembly of the Council of Europe**

October 27, 2000

**Heydar Aliyev:** Welcome to Azerbaijan. I am informed that you have been here for a few days. We appreciate it. As a young independent state, Azerbaijan strives to be more recognized. It is a long process. Some countries, after gaining independence, may think the whole world will recognize them. But we don't think so.

Azerbaijan has been independent for 9 years. I can say we have done much so Azerbaijan takes a worthy place in the world community. Thus, our country, its past, modern life, rich culture, science, and democratic state-building process become well-known.

As the President of Azerbaijan, I am glad for a visit of every guest. It is true that some guests see only negative points in Azerbaijan, and do not appreciate positive things. They try to create a negative image on Azerbaijan in their countries. But they are minority.

Every country has negative features. It would be unjust to claim that some do not have. But it is always necessary to measure both positive and negative features. I do not protest visit of biased people to Azerbaijan. Of course, most visitors gain positive impressions about Azerbaijan; it helps our country become more famous.

Your visit is not a tourist trip. Your visit is political and of great significance for us. Thus, I don't want to compare your visits with others.

Azerbaijan is establishing a democratic state and democratic institutions. It is our way. No one forced us to pursue this way. We once lived in the Soviet time. At that time people were not asked if they wanted that system or not. The Bolsheviks came to power as a result of the 1917 October revolution. They founded a new state on the remnants of the former Russian empire. There were a lot of forces which fought against the Bolsheviks. But they lost and the new system won. We were born and lived in that regime.

We had no option then. We lived in that regime and got used to it. We were not interested in other regimes and propaganda on them. Yet we were concerned because we did not have an independent state. Naturally, we changed the regime after we became independent. What direction should we pursue? There are a lot of ways in the world. But we chose democracy, which is not an easy way. Declaring democracy in a country does not mean democracy is applied and spread across that country.

Neither socio-political process, nor democratic principles are implemented easily. We also learn it. Because it is not a familiar system to us. On the other hand, we apply it. Application is always gradual, it can not happen all at once. Otherwise, it would be unnatural. We have some achievements on this way. By pursuing this way, we have reached a new stage, which is parliamentary elections.

As an independent state, Azerbaijan had the first democratic parliamentary elections in 1995. We adopted our first independent and democratic Constitution; we have been applying

ing democratic principles for the last five years. All branches of the power in Azerbaijan have held their positions. Milli Majlis adopted up to 900 laws during the recent five years. Most of them were adopted by the initiative of the Azerbaijani President.

In the past we lived under the Soviet laws. The adoption of new laws based on democratic principles is one of the main tasks. We have done a lot in this field.

Adoption of a law requires a global experience, knowledge, and wisdom. It is not so hard. But implementation of a law is much harder. It was not so difficult to achieve the independence of Azerbaijan. As a result of the collapse of the Soviet Union, its 15 constituent republics declared their independence.

Russia demonstrated the first example. It was the core of the Soviet Union. The USSR was controlled by Russia. Therefore, when the Soviet Union was called an empire, it implied to the Russian empire. However, Russia declared its independence and sovereignty earlier than other constituent republics did. It opened a new way for other nations.

I want to note that independence was not achieved with much difficulty. But maintaining, protecting, and developing independence are much harder than achieving it. I consider we have done much in this field and established a basis for more work to be done in future.

We are preparing for the second parliamentary elections during the period of independence. As I understand, the purpose of your visit is to learn the pre-election situation in Azerbaijan. I thank you for your visit. You see our country as it is. I consider, your impressions, recommendations, advices, and experience will help successful organization of the parliamentary elections on November 5. I welcome you once again.

*Dadli Smith:* Mr. President, first, let me thank you for spending your precious time by accepting us. I know that as the head of the state, you have an intensive schedule and the number of people who want to see you is very high.

Recently I met an old acquaintance of mine. He asked me what I was doing here. I answered him that I was on a trip to Azerbaijan. I asked him the same question. He said he wanted to see the president. I told him we would meet the president the next day.

Mr. President, you are right, our visit has two aims. First, we, the members of the delegation, are honored members of the Council of Europe. We have come to your country to give our recommendations for Azerbaijan's admission to the Council of Europe and to encourage you in this action.

The second aim of our visit is to establish close ties with the Central Election Commission of Azerbaijan. I am pleased to say that we could create constructive relations of cooperation with it. We are hopeful our directions and recommendations we gave at our meetings will help it successfully organize the forthcoming parliamentary elections.

Mr. President, we visited your country five weeks ago. We desired to meet you then. But you were on the trip and you were meeting the US President Mr. Bill Clinton while we were staying in Baku. As you see, we have returned. We are glad we got an opportunity to meet you this time. I want to say that though we are about to leave for our countries, we will come back to Azerbaijan before November 5 and participate in the elections as observers.

As representatives of countries which gained their independence centuries ago and have lived freely ever since, sometimes it was hard for us to understand how a country that

gained its freedom from a totalitarian regime was creating its life, what was being done here. For representatives who had never lived in totalitarian regime and had no similar experience, it is not so easy to understand difficulty of achieving successes and completing tasks.

We, the people who have devoted their lives to politics and polity, understand well that the road to democracy is not easy. It is a tough way with huge difficulties.

I want to note that if we attempt to compare Azerbaijan with the developed countries of the world, without considering objective difficulties your country faces, we will be wrong. We were pleased to see the achievements and successes Azerbaijan has attained since it gained its independence. Our two visits to your country reconfirmed our impressions on these achievements of Azerbaijan.

When I was in London a week ago, I got acquainted with information bulletin on your region, including Azerbaijan and Georgia. It impressed me positively. There was information about the events in Afghanistan, too. The part of bulletin about Azerbaijan states that there is big progress and people are optimistic towards future in the country established on the ruins of the Soviet time.

Therefore, we support the idea on Azerbaijan's full membership of the Council of Europe. I think admission of Azerbaijan to the Council of Europe opens wide opportunities for your country, and it is important for Europe and the world as well.

I want to note that we represent different political parties in our countries. For example. I belong to the Conservative Party. The gentleman sitting on my left represents the German socialists, this lady is liberal-democrat, and the gentleman on my right is Christian-democrat. But we all believe in one thing in the world – freedom. If we can give any support and help for freedom, then we hold the same position on struggle for freedom. But during our visit to Azerbaijan we are politically neutral, that is we don't support any political party.

Mr. President, speaking as politically neutral people, we wish the parliamentary elections to be successful. We want these elections to be successful elections for Azerbaijan.

We are hopeful that these elections will contribute to Azerbaijan's admission to the Council of Europe. So we are going to continue our cooperation with you more closely in future.

Mr. President, we thank you once again for spending time for a meeting with us today.

*Honorable Mr. Smith, I thank you for your words. I appreciate your neutrality. I am coincident that you can analyze and evaluate the situation in Azerbaijan objectively. It is enough for us. Why do I say so? Unfortunately, we sometimes face malicious opinions. We have heard so many malicious opinions that we appreciate any objective, neutral position.*

As the bulletin you read in London says that it is a big success to establish a democratic state and achieve some progress in ruins of the totalitarian regime.

I briefly told you about the history of the Soviet regime. People were forced to accept that regime. People did not see any real democracy, even though we considered the soviet regime was democratic. It is very difficult to adapt present democracy as it was hard to adjust that regime back then. The mental transformation of people is under way now. The

main thing is that this process is peacefully heading to the direction we want. It is necessary to explain it to people and switch them from old mentality to new outlook. We are doing it.

You are right by saying that we can not compare developed countries which have been democratic for centuries with emerging democracies. However, some internal forces in our country claim that Azerbaijan must be as democratic as the United Kingdom, France, the USA are. Those forces actually do not need real democracy. They just continue their struggle under this slogan. However, it is not a healthy rivalry. We have such forces in our country. Moreover, some external forces, circles, and centers also demand Azerbaijan be as democratic as European and American countries, and otherwise state negative opinions on Azerbaijan.

There was a dialectic concept in former Soviet science. It is not Soviet philosophy, but ancient human philosophy. Any country has pursued a specific way and achieved a definite stage. It is impossible to find very similar people in the world except twins. However, even twins can differ. Similarly, it is impossible to find countries of same size, same features in the world. These are objective features. Western people who do not consider the realities of Azerbaijan, history and mentality of our people claim it must be so in Azerbaijan, too.

But there are so many people in Azerbaijan, who have never left their villages, have never seen any other places. They want to teach us, including me democracy now. Thanks to God, I have seen the entire world. There are few countries I have not seen. I repeat, people who have not seen many things, try to teach me democracy. We meet such paradoxes. One of their reasons is malicious attitude of some foreign circles towards Azerbaijan.

You say as honored members of the Parliamentary Assembly of the Council of Europe, you are engaged in Azerbaijan's admission to the Council of Europe. The admission process has lasted long for us. A decision was adopted a year ago on admission of Azerbaijan and Armenia to the Council of Europe at the same time. It is a good idea. Because the Council of Europe can take a new step for settlement of the conflict between Armenia and Azerbaijan.

As you know, we want to stop the conflict. 20 per cent of Azerbaijani territories was occupied by the Armenian armed forces. One million out of the eight-million population of Azerbaijan live in tents as refugees. We want to solve the problem peacefully. The solution of the conflict must include restoration of the territorial integrity of Azerbaijan, withdrawal of the Armenian armed forces from our occupied lands, and return of one million refugees to their homes. Thus by using each possible means, we want to solve the problem.

When this issue was being discussed in some commissions of the Council of Europe, there was no protest against Armenia, but there were some against Azerbaijan. It hurts us. No one can claim that Armenia has more democracy than Azerbaijan does.

Violation of human rights in Azerbaijan is sometimes discussed. Every country has such cases. So does Azerbaijan, I don't exclude it. However, Armenia has violated rights of one million Azerbaijanis. Therefore, claims of people, who do not see or do not want to see violation of rights of one million people, about violation of rights of some prisoner in Azerbaijan hurt us. I state that we witness double standards by some forces towards Azerbaijan. And they are wrong.

We want to be admitted to the Council of Europe. But we perceive it will put more obligations on our shoulders. I believe Azerbaijan's admission to the Council of Europe is very important for the Council of Europe, too. Because rejection of a nation, which is situated in the intersection of Asia and Europe, which has a culture combining Eastern and Western cultures, which reflects universal values along its national values, will not benefit the Council of Europe. We spend much time for struggle against those malicious forces. We see so much offensiveness that we appreciate such objective people like you.

You mentioned that it is your second visit during the preparation for elections and you witness the realities of our country. Of course, this process can not be perfect. If someone claims everything is ideal in his /her country, s/he is wrong.

We do our best to organize democratic parliamentary elections in accordance with international standards in Azerbaijan on November 5. We do our best and we will do it in the days to come.

I hope you will visit Azerbaijan again, observe the election campaign and help us with your objective thoughts. I said what I wanted, though it took much time. Thank you.

**From the speech of the President of the Republic of Azerbaijan  
Heydar Aliyev with the delegation of the secretary of the Venice  
Commission of the Council of Europe Gianni Bucicchio  
Presidential Palace, November 30, 2000**

**Heydar Aliyev:** Distinguished Mr. Bucicchio!

Dear guests!

I welcome you, I am very glad to see you again in Azerbaijan. I think that corporation between Azerbaijan and the Venice Commission in the recent years is very useful. This corporation lays ground for the development of our relations. Please, the floor is yours.

**Gianni Bucicchio:** Mr. President, let me express my gratitude to you for the reception of the representatives of the Venice Commission.

I should note that this year, for the first time I have the honor for being received by you. It shows that the relations of Azerbaijan with the Council of Europe and the Venice Commission are becoming intensive from day to day.

Mr. President, using this chance, on behalf of the Venice Commission and our representatives, I would like to express my condolences in connection with the death of people as a result of the earthquake.

**Heydar Aliyev:** Thank you.

**Gianni Bucicchio:** Thanks God, though the earthquake was very severe, its results are not so terrible.

Mr. President. 2000 and 2001 are years of great importance for Azerbaijan and the Council of Europe. Generally, in the last years, we have exchanged views about the European values, shared practice in these issues with You. As a result of this close corporation we would like something important take place in our relations this year. We are satisfied that this year the Cabinet of Ministers of this international organization has adopted a decision on the admission of Azerbaijan to the Council of Europe. We hope and look forward to the admission of Azerbaijan to the Council of Europe till the end of January.

Mr. President, as you said in our meeting this spring, after the admission of Azerbaijan to the Council of Europe, the duties of Azerbaijan will get more difficult.

But You noted that the administration of Azerbaijan isn't afraid of realization of such hard duties, and it will advance democracy firmly.

Generally, democratic stability, social and economic development are the necessary factors for the prosperity of the society. The realization of the first factor is significant for ensuring peace in this region. We thank you for your personal will to settle the Armenian-Azerbaijani conflict, the Nagorno Karabakh problem peacefully. We hope that your efforts will soon yield necessary results.

Mr. President, I would like to introduce you the members of our delegation: Mr. Gerard Batliner is the deputy chairman, Mr. Laslo Sholyom is the former chairman of the Constitutional Court of Hungary, he is the professor of the Budapest University. Georg Holte is

the professor on civil law at the Gettingen University in Germany; Mr. Juan Lopes Agiler is a member of the Spanish parliament. Mr. Rudolf Shnnts Durr and Mr. Poll Torhalson are my colleagues at the Venice Commission.

You see, the whole Europe is here. There members of many countries of Europe are here. Mr. President, I must say that even the representative of Canary Islands is here.

**Heydar Aliyev:** Thank you. Your delegation consists of many respected members. They represent many countries. So, you are very influential delegation. It is a serious attack.

**Gianni Bucicchio:** It is a friendly attack.

**Heydar Aliyev:** A friendly attack. We shall try to do all our best to fulfill our duties which we are responsible for.

Admission of Azerbaijan to the Council of Europe took a little longer not because of us, but because of the Council of Europe. Perhaps they want to test us.

You are right, at our previous meeting I said that it is not so easy for us to be admitted to the Council of Europe. We shall have more responsibilities there. But at the same time we realize that we need the Council of Europe as much as the Council of Europe needs us. The Council of Europe needs to unite the countries of the Europe. It is a good idea, a sound goal. From this point of view we know our responsibilities and we shall act accordingly.

It is a long time that the European values are being implemented in Azerbaijan. Of course, after the admission to the Council of Europe, the implementation of these values will be ensured in all spheres. At the same time, every country has its own characteristics, its history and mentality. Attention must be also paid to these features. Universal values-European values in Azerbaijan must be applied on the basis of synthesis of these factors.

In general, while cooperating with the Venice Commission we have discussed these issues in our meetings several times. And now we have new responsibilities.

Azerbaijan is a serious country and state. If we undertake an obligation, then we shall do all our best to fulfill it properly. That is why, we shall cooperate frankly with You. We all remember your comments on problems. This year we were not admitted to the Council of Europe, but in January it will take place. It mostly depends on our cooperation with you. We have quite friendly corporation with you and we are ready to continue it.

You will have several meetings here, moreover you will have necessary consultations and exchange of views. I hope they will be successful.

Azerbaijan wants to be a member of the Council of Europe. We have done all our best and we shall do it in future, too. You have opportunities to discuss these issues here.

**From the talk of the President of the Republic of Azerbaijan  
Heydar Aliyev at the meeting with the delegation  
of the Council of Europe  
Baku, January 3, 2001**

I welcome you, Mr. Minister. I am very glad to see you in Baku, Azerbaijan. I congratulate you on the fact that now Latvia is the chairman of the Council of Europe. This is an event that is of great importance for each country. When we were in the Soviet Union, representatives of Latvia had to get permission from Moscow to perform a trip abroad. Now Latvia presides such a prestigious organization as the Council of Europe. You can imagine what changes occurred in the world during a historically short period of time.

I have witnessed Latvia seeking independence in the early years of perestroika, I remember all this. And your people were active. Though, I already did not work then - in 1987 I resigned, but this process began a little later, and I followed the news. Not to mention that, before, when it was still the Soviet Union, I had to deal with many issues related to Latvia.

And now we meet in a different condition. You are the Minister of Foreign Affairs of Latvia, who chairs the Council of Europe, and I am, following the numerous events, President of independent Azerbaijan. I think it is nice to see people with whom we worked together and lived in one state in the past. The nice thing is that now we have become free and independent. Latvia, of course, gained its independence earlier than other Baltic countries. But before the collapse of the Soviet Union, there was the Communist Party of the Central Committee in Latvia, and Lithuania.

The world has undergone great changes. This is the first delegation I accept in the new year, new century, new millennium. This delegation is very important because it is the delegation of the Council of Europe. The delegation arrived in Azerbaijan regarding a very serious matter. Thus I am pleased with this meeting, and I think it will be interesting, and most importantly it will yield positive results. I know that today you met with the chairman of the parliament, Prime Minister, Minister of Foreign Affairs, and with the head of my administration.

The day is coming to an end. I was told that tomorrow you leave; you arrived for a short time, which is a pity. Because, I would like to talk more, and most importantly I would like you to see today's Azerbaijan with its successes, problems and difficulties, so you can see our capital. Please...

Thank you, Mr. Minister, for the words you expressed about Azerbaijan, its present position, that Azerbaijan is on the path of democracy, political pluralism, and human rights protection.

You put it very correctly. I am a frank man. Unfortunately, in some Western countries, these things are not clearly imagined. Democracy is a process. These are your words. I mention this because they are not my words. Democracy, as you put it, is not something

that you can construct. During the period of my leadership in Azerbaijan, in 1970-80's, I have a great number of factories, bridges, residential buildings, schools, and hospitals built. This building, in which we are now, was also built by me as many others. If apply to your idea, democracy is not something to take the funds collected, equipment, labor, built and put into use. This is entirely different thing. Democracy is a process. Countries and people hold this process in accordance with how much they are ready to do so.

We can not compare ourselves with countries with 100-200-year history of democracy. Let us take your Latvia. Until 1940, you lived in one order, then in the Soviet Union. Prior to 1990, it was under the communist ideology. Then it was told that we had democracy and freedom of speech. However, it was within the boundaries of a society.

You know, to follow the path that other countries passed during 100-200 years and to keep up with them is unreal. I say this to everyone. Therefore, I openly express my thoughts in order to effectively represent the country that were in the Soviet Union, countries that were in the socialist camp, i.e. is Eastern Europe and others - they were at different stages of development and of course, it is impossible and even unreal to jump directly 100 meters ahead, then a man can jump 4-5 meters, maximum 6 meters. Unfortunately, some people in the West think that democracy in some countries of Western Europe and democracy in the Caucasus should be the same. No, it is impossible.

Another thing is that the path that those countries passed, which are the main carriers of democracy and have a great experience, we can pass in a much shorter time. Therefore, democracy is such a phenomenon that changes should happen in the perception of people. It's not to build quickly, to say do so, sit down, stand up. It is impossible. Therefore, I agree with you and I want to say you frankly: We are moving toward democracy, political pluralism, human rights protection. We do not have another choice, so we won't go on a different path and we do not do it to please Western countries and to be accepted to the Council of Europe. We do this because we have chosen this path after the restoration of independence. It is not for show, it is the only way we see further free and sovereign development of our state. How long we are going this path and many others are, you know, it is the relative approach. But we keep going this path and we will go.

With regard to the accession of Azerbaijan to the Council of Europe, indeed, as a part of Europe, Azerbaijan is situated at the extreme flank of Europe. Europe ends after Azerbaijan. We want to be in the European Community. If someone does not want it, well, we can live without it, i.e. it is impossible to do it by force.

Let's suppose that one of the important elements of democracy is elections. We held parliamentary elections. In our opinion, in our conditions, taking into account the mentality and traditions of our people, the elections were normal. But there were drawbacks, there were irregularities. Therefore, in 11 districts the election was declared invalid by the Central Election Commission and Constitutional Court. We do not claim to be ideal in this regard. However, I do not know where the ideal elections are? Some countries may say they hold absolutely perfect elections, let them think so. I do not argue with them. But at the same time I can not agree with the fact that in elections were absolutely not democratic in Azerbaijan. Some people agree with me, but others do not.

Look how many newspapers are published here. In the Netherlands, there are not as many newspapers as in Azerbaijan. We have a free market economy. Money earned or not earned, or from somewhere acquired does not matter we have a newspaper disease. In most democratic countries, there are 5, 6, 10 newspapers, all people read them. And here, you see, there is a competition for how many newspapers one can publish. It is a disease, but I absolutely approach it calmly. Because through the stages of the disease, we must pass in order to reach such a civilized level of democracy and freedom of press and, political pluralism. There are a lot of slanders, and even insults in our newspapers. Can you imagine some newspapers insult me every day?! I am told to take the matter to the court. I can sue, I can prove that I was insulted, but then the noise will rise in Europe, as if press is suppressed. So, sometimes I have to endure all kind of insults, nonsense, unfair attacks not in order to be good for you, but in order to accustom people to the civilization. I can say that everything we do is at the initial stage, democracy, freedom of press and human rights. Ultimately the initial stage of our society is very painful.

Mr. Minister, you mentioned twice that there is a social and political stability in Azerbaijan now. So, let those who currently consider the adoption of Azerbaijan to the Council of Europe, look how far Azerbaijan has gone since the restoration of independence. Since 1988 Armenia started the war against Azerbaijan in order to annex Nagorno Karabakh-native Azerbaijani land, arguing that the majority of the people living there are Armenians. It turned into a war and that war continued from 1988 to 1994, until my will stopped it.

What happened here! Government changed every year or every two years. Instead of uniting the people, protect their land, resolve the issue without war, people abused of this situation and organized their militias and fought for power. In 1990, the struggle for power brought about tragedy. The Soviet troops, Gorbachev, the Politburo moved to Azerbaijan tanks, a large contingent of troops, and shed blood in the streets of Baku. I do not know whether you have been in the Alley of Martyrs or not. Until 1990 this avenue was a park. So many people died in one night! I know the history of the Soviet Union well. I was told that probably I was engaged in history. You also know it well. In the history of the Soviet Union there was not a single case when the government committed such a monstrous aggression against its people.

And naturally, it complicated the situation in Azerbaijan. In this challenging environment, on the one hand, Armenia attacked Azerbaijani lands, on the other hand, there was no stability inside, people could not be united to oppose the enemy in the war. On the contrary, people gathered in groups and competed for power. What did it lead to? This led to a new tragedy, the genocide, committed by Armenian armed forces in Khodjaly together with Russian troops and again to the change of government in Azerbaijan. That leader fled to Moscow. Democratic forces, that is, People's Front came to power. You also had People's Front. But your People's Front was civilized. Unfortunately, our People's Front did not reach the level of any of the Latvian, Lithuanian or Estonian. They came to power and a year later again the civil war began in Azerbaijan. You know, people from the same team, having huge amount of weapons decided why not to become a president. Therefore, they moved troops from the city of Ganja here, and leadership was so helpless that instead

of defending the state, they fled to save their lives. A new type of separatist movements started. Moreover, the Armenians unleashed war in Nagorno Karabakh; the new separatist movement emerged in the south. Several "figures" from the People's Front decided that several southern regions of Azerbaijan can be detached in order to create an independent republic and attach them almost to Iran. There were attempts to separatism in the north, too.

Look, at what plight Azerbaijan was after it gained independence. And even after, I was invited to Baku, in 1993, I began to create the conditions for stability here, there was a coup attempt in 1994 against me, and then after 6 months OMON- it is a special police squad disobeyed Ministry of the Internal Affairs , brought those troops that they had. and began to command the President of Azerbaijan: either resign and give us power or we will kill you. We also had to endure this, it was necessary to protect and fortunately we were able to protect Azerbaijan, the state. What then?

A few months later, with the participation of some special services of different countries there was an attempt to shoot down the plane of the President with rocket, when I returned from a trip to Romania and Bulgaria. Thanks to God, God helped. The plane landed, changing its course. That is, look how many years passed, Azerbaijan was in these difficult circumstances, until adopted its first Constitution in 1995, and elected the first parliament. And then not everything was in order. There is pressure on Azerbaijan from all sides. Geo-strategic position of Azerbaijan, rich in energy resources, oil, gas and others. attract the attention of many countries, and everyone wants to pursue his interests here. So, sometimes in these conditions we must resist this. Under these circumstances, we are on the path to democracy. And some believe that democracy is chaos, democracy is permissiveness, that is, I do what I want. We cannot accept this. Over the past few years we were able to achieve stability with great difficulties. Firstly, we have stopped fighting, we conduct negotiations with Armenia to resolve the issue peacefully, and secondly, we have eliminated these armed groups in Azerbaijan, criminal elements and so on, to create stability. people began to live peacefully. But 5 years ago, it was impossible to go outside in the evening. Everyone walked with a gun and did what he wanted. So for this short time we prevented all these woes of Azerbaijan. During this short time we managed to achieve stability. solved many problems. Our economy is now growing. According to the rate of growth of economy, Azerbaijan holds the first place among the CIS countries in the previous year. and in 2000. This is also not easy and it does not fall from the sky. This is our economic policy. it is the reform that we follow, it is our firm line on the adoption of market economy in the long run, this is democracy and freedom. Therefore, in these circumstances to assume that today in Azerbaijan, democracy must be at the same level as in countries where people live in full prosperity, wealth, and do not know of any war or internal turmoil, it would be unfair. So I go back to your idea that democracy is a process, and we are heading toward this year. Indeed, we want to be a member of the Council of Europe, we understand that it lays great responsibility on us. There, we are not in the Council of Europe, and we are free, we can do something, we can't do, it is our business, no one of us will do anything. And when we are a member of the Council of Europe to sign the document in the Council of Europe. we understand from the position that we have been imposed even greater responsibility.

We do it, to get more experience of democracy, to democratize Azerbaijan, even to closely cooperate with those countries that are in the Council of Europe, and especially with those that have long been in this structure.

With regard to prisoners, you know, I recently issued a decree to pardon a large group of people. And it happens three or four times in a year. At my initiative, parliament passed a decree on amnesty and a lot of people were released from prison. This process we will go on. Let no one be concerned about this issue. As regards your question about what is going on here, one part I already answered. The situation is that, unfortunately, the conflict between Armenia and Azerbaijan, which began in 1988, has still not been eliminated. The fact that we were able to achieve a ceasefire between Armenia, and Azerbaijan is a big deal. But it is bad that we were unable to make peace so far. In 1992, the OSCE set up the so-called Minsk group, consisting of 12 countries, which is engaged in the peaceful settlement of the conflict. By the way, in 1993, the Minsk group was chaired by Italy, and later by Sweden.

Mr. Ian Allison was chairman of the OSCE Minsk Group and throughout the year we met here and in other places more than once. But, regrettably, they could not help us resolve the conflict. Mr. Ian Allison tried very hard. I have a very good impression on him. If possible, give him my regards. However, we were not able to resolve the conflict. Then your foreign minister was a woman - Margaret Douglas, a pretty woman. Mrs. Douglas came here, I met her, and we conducted negotiations. Then he was an acting chairman of the OSCE. She could do nothing either. Then Russia, it was also unable to do anything. Russia gave the turn to Finland, which also could do nothing. And then, finally, at the OSCE Lisbon Summit in December 1996, Russia, the United States and France were identified co-chairs. And from that time these three great states are not able to help us solve the problem.

And what is the problem? Armenia considers that Nagorno Karabakh should be annexed to Armenia, because, in their opinion, it is the Armenian land. This is contrary to historical truth. But during the war, for various reasons, Armenians occupied seven regions around Nagorno Karabakh, populated by Azerbaijanis. Millions of people were expelled from these areas, who live in tents now. Our opposition accuses me of many things, but one of the accusations is that Aliyev can not resolve this issue for seven years. Each of them believes that he can resolve this issue. Nevertheless all of them together can not take a single step in order to resolve this issue. I know how difficult it is. Armenia is an aggressor, Armenia violates the rights of people. The Council of Europe is fighting for the rights of individual citizens. Why did the Council of Europe not fight for the rights of all people? Our people are subject to aggression. Millions of people, deported from their places of permanent residence, have been living in tents for 6-7 years. Here is the real situation in Azerbaijan. The Council of Europe is not paying attention, and ensures that there is somewhere a man that has committed a crime, is in jail, and tries to have him released. You know, we can not agree with this approach. We join the Council of Europe in the hope that the Council of Europe will make every effort possible to address the core issue, where there are massive human rights violations. This is a solution of the issues such as liberation of the occupied lands of Azerbaijan, returning people to their places of residence, although everything is destroyed there, all life should be started again ensuring the territorial integrity of Azerbaijan. This is

something that concerns the South Caucasian region.

There are three republics in the South Caucasus- Georgia, Armenia and Azerbaijan. We used to have very good relations. Half a million of Azerbaijanis live in Georgia. And there are not any problems. Neither from our side nor from Georgia there is a traditional claim to these lands, though they live in the border areas of Azerbaijan. We preserve our interrelations. You probably know that economic situation of Georgia is hard now. We help Georgia as possible as we can though we have many problems. Our northern neighbor is Russia. Russia is now a co-chair of OSCE Minsk Group. But at the same time they secretly provide Armenia with arms and military equipment in the amount of one billion dollars. But is it possible? Azerbaijan and Armenia are the CIS. Moreover, Russia is the OSCE Minsk Group to resolve the conflict peacefully. And Russia is secretly supplying Armenia with ammunition of one billion dollars. For what? In order to eliminate the conflict or something else? In our territory there are no military bases of any country. While, in Armenia there are military bases of Russia. Moreover, last year they were building up strength out there, put there latest S-300 missiles and advanced MIG-29. That is, they deployed ammunition on this small land. I ask the leaders of Russia: for what? But I can not get a satisfactory answer. That is the feature of our region.

We have a very good relationship with Turkey. Traditionally and historically we enjoy good relations. We have a good turnover rate, and we consider Turkey a friendly country for us.

Iran is our southern neighbor. Many Azerbaijanis live there. Some say that almost 30 million Azerbaijanis live in Iran. Historically, we are very close to Iran. We want to have very good, friendly relations with Iran. We have great turnover. Borders with Iran are open.

We have good relations with Central Asian countries. The Caspian Sea is a great problem now. Because, 5 years ago, even in the Soviet Period we began to extract oil and gas in the sea. We have great experience. Our geologists discovered a lot of oil and gas fields onshore. Therefore, we signed many contracts with western countries, with the companies of the USA, England, Germany and with "Bibei", which is one of the biggest companies. Dutch "Shell" company work here actively and have great opportunities, Belgian, Italian Spanish and French companies "Total", "Elf Akiten", Norwegian "Statoil" also work here. So we opened up the possibility of the Caspian Sea to the world, as there are rich oil and gas resources. We have built a pipeline to the Black Sea through Georgia. We are already exporting oil via this pipeline. We have recently signed a major contract for the construction of the Baku-Tbilisi - Ceyhan oil pipeline to export about 50-60 million tons a year in future. And it connects us with all countries. On the other shore of the Caspian Sea, Kazakhstan and Turkmenistan are also involved in oil and gas. The Caspian Sea was divided into sectors even in the Soviet period. But now there are disputes about the status of the Caspian Sea. It is also one of our problems. So I tried to answer your questions.

Concerning the elections on the 7<sup>th</sup> of this month, I think you were told about it. You can be sure that everything will be done to hold elections in high level. It seems they told everything. I will not reiterate. Thank you.

*Indulis Berzins:* I will certainly come. Thank you.

**From the talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev with the representatives of international organizations**

January 6, 2001

**Heydar Aliyev:** Distinguished guests, I welcome You in Azerbaijan. Perhaps, Azerbaijan has never seen so many members of parliaments or ambassadors of different countries together. I see that attention towards our country, our people grows increasingly in Europe. And I think that not only attention, but also care grows. And therefore, I am highly satisfied to meet you.

The purpose of your arrival is obvious. We have already met you with regard to this issue. At our last meeting we decided to meet again. And the time has come. You are in Azerbaijan. And we have done a huge work concerning your arrival in general, as well as re-election to the parliament. I hope that tomorrow you will be able to observe the results of this work.

**Paula Kokkonen:** Mr. President, thank You very much for receiving us. I regret that last time, being here in November, I could not join the last meeting.

However, I am very satisfied that I am in Azerbaijan again. We are very pleased that we are here together with our colleagues, and we are pleased with our meeting. We said to each other Azerbaijan is similar to a "Nokia" mobile phone. It connects people with one another and unites them.

Mr. President, we really consider that holding parliamentary re-elections is a step forward, development. We have arrived in your country in an effort to support these steps of Azerbaijan and strengthen the integration into the western structures. Building democracy means cooperation. This is the cooperation established both among the states and inside a state itself.

Mr. President, we know that You have given necessary instructions to the bodies of authority to avoid falsification at the elections, conduct everything in a transparent circumstances. We know that Mr. Panahov has also given such instructions to corresponding bodies. But we are concerned that certain shortcomings can take place again.

**Andreas Gross (chairman of Special Committee on observation of elections of the Parliamentary Assembly of the Council of Europe):** Mr. President, I also want to express you my gratitude for your allotted time for us. We appreciated the adoption of decision on holding re-elections, though over a part of election districts, as a step of good will, a step towards progress. Our participation is aimed at strengthening mutual belief among the forces existing in the society. However, our observations within this short time brought us to the conclusion that there is no expected trust in the society yet. Mr. President, therefore I want to appeal to You with such a question: how would You explain the fact that although one day has remained until the elections, mutual trust among the forces in the society has not yet been achieved?

**Heydar Aliyev:** I do not understand it explicitly. Could you please elaborate it?

**Andreas Gross:** Usually the signs for holding social debates, organization of propaganda work that reflect a process of holding elections, are visible in a country facing a similar important event. People in such countries usually dispose themselves to go voting on Sunday. But indifference is the most dangerous thing for democracy.

A part of our representatives has been here for two weeks already, and another part has been in Azerbaijan for a week. We witness low-key activity of the society in connection with the elections. It is true, some parties participate at these elections, but others do not. We have also undertaken certain attempts for their participation though and tried to contribute to this process. My question is why, in Your opinion, do the public and political parties not believe and trust the processes taking place in the country?

**Heydar Aliyev:** Now I understand. First, I do not know what You mean. The elections will be held here on January 7 not throughout the country, but only in eleven districts. You know that the Election Law specifies that parties or separate candidates taking part at nation-wide elections should organize and carry out their propaganda work. For that purpose they use mass media. Besides, they carry out work within the constituencies. But to observe it on a national scale is difficult. Because these are the elections to be held in the constituencies based on a majority principle.

According to the information submitted to me, necessary organizational work has been fulfilled in each constituency, candidates held meetings with their electorate and undertook necessary measures to be elected. Eight candidates, on average, vie for one place in the parliament in eleven constituencies. Consequently, this speaks in itself about the activity of the people. There are no grounds to speak about indifference. Sometimes I watch how candidates speak in our television. They use state television free of charge. But they possibly pay a certain amount on private channels to make their speeches. I can see the representatives of private televisions are sitting here, they also know that there were some speeches. I repeat once again that these are not nation-wide elections, it is the work carried out to elect separate candidates over separate constituencies. This work is done, first of all, by those who proposed their candidacies and constituencies create conditions for them. State and executive structures cannot interfere in these matters, and we have once again given them instructions not to interfere.

I understand the reverse side of what You want to say. The point is that some parties refused to join the elections. For instance, "Musavat" Party refused to join the elections from the very beginning. National Independence Party - I see what is written in our newspapers and what private television broadcasts every day - one day they say: "We are going to the elections", - the next day: "We are not". As far as I know, according to the information obtained from the press, they finally endorsed those members of their party who want to be elected. Many active members of the National Independence Party, whom we know, submitted their applications to constituencies, collected signatures, are registered and invested much energy to be elected. But on January 4, some of them informed the constituencies that they refuse to participate at the elections. But not all of them do. Six representatives of the National Independence Party are taking part at the elections. Besides, four people from the

Popular Front Party, one person from "Yurddash" party and one from Social Democratic Party join the elections. I speak about the opposition parties. But there are some parties adhering to a centrist position. They are not neither in opposition nor in power. Their representatives do also participate in the elections. We can not force any party to nominate more candidates.

For example, one of the very well-known and respectable leaders of the National Independence Party - Shadman Huseinov submitted his application to the constituency No.7, collected signatures and was registered. He even brought agitation posters for use. But he came on January 4 and stated that the Party had decided that he should withdraw his candidacy. When asked why, he answered that the Party had taken such a decision. I was very sorry to hear about that on January 4. Because he has been a member of the Azerbaijani delegation since the moment when we became a candidate to the Council of Europe and worked very actively there to this very day. But now we can neither influence him, nor force him.

In general, many candidates are neutral as they do not join any party. But You know that in Azerbaijan, parties do not represent all the population. The majority of population is non-party. They do not join any party and have no contacts with any party. 49 candidates to deputies are non-party. It means that we cannot control this process. Therefore I do not think that the population is indifferent.

It should be taken into account that general propaganda work was carried out within several months during the nation-wide elections. Parties carry out their own propaganda, and independent deputies - theirs. This work covers, one might say, the majority of population. But now, let's suppose that there are five-six candidates in constituency No. 7 of Yasamal district. No one shows interest in the election holding there or in Khatai district - I take Baku as an example. We have 100 majority constituencies. One thing is when the elections are held in all the constituencies as on November 5, and another - when only in eleven of them. It is natural that the latter one cannot turn into a nation-wide issue. Therefore, it is quite possible that people in some districts cannot know in what constituency elections are being held. But according to the information given to me, I know that candidates carry out very intensive work. And some of them, as I have already mentioned, first initiated their candidacies, were registered, but afterwards they withdrew their candidacy. And nothing is possible to do in this case.

*Paula Kokkonen:* Mr. President, allow me to let the floor to ambassadors, then I will give the floor to the reporter of the Council of Europe on Azerbaijan.

*Pietro Ercole Ago (leader of the Ago monitoring group of the Council of Europe Committee of Ministers, ambassador of Italy in the Council of Europe):* Mr. President, allow me to appeal to You as a representative of ambassadors on behalf of the Ago monitoring group of the Council of Europe Committee of Ministers. I am very pleased that we, cooperating together with the delegation of the Council of Europe Committee of Ministers and delegations of Parliamentary Assemblies of the OSCE and Council of Europe, witness the observation of the elections.

Last year in June, when Italy was presiding the Committee of Ministers of the Council

of Europe, we visited your region together with the minister of our country. Our purpose was to prepare a PACE report with regard to the situation in the region and, particularly, to the admission of Azerbaijan and Armenia to the Council of Europe.

Mr. President, as You know, Italy, which then presided the Committee of Ministers of the Council of Europe, made all efforts to have Azerbaijan and Armenia admitted to the Council of Europe. However, the results of the elections of November 5 in Azerbaijan were not satisfactory. The discussions held in the Council of Europe concluded that admission of these countries to the Council of Europe should take place in two stages. At the last sitting of the Committee of Ministers it was decided to send an invitation to both countries on admission to the Council of Europe, and make it official with the signing ceremony in January.

A monitoring group of representatives of 13 countries was set up and I am the head of the group. Our purpose was to visit these countries, prepare a report on the situation there and give them recommendations on January 17 at a sitting of the Committee of Ministers. If everything is all right, if we receive a positive feedback from the OSCE and Parliamentary Assembly of the Council of Europe, the OSCE Bureau of Democratic Institutions and Human Rights, we will recommend the Committee of Ministers of the Council of Europe to approve the admission of Azerbaijan and Armenia to the Council of Europe officially at a PACE sitting during the last week of January.

Mr. President, I also want to inform You that the representative of your government, Mr. Araz Azimov, having arrived in Strasburg, held meetings with us and with Mr. Gross, as well as with the leadership of the OSCE Bureau of Democratic Institutions and Human Rights. As a result of those meetings, after general consultations, we came to the conclusion that the Azerbaijani government had taken necessary steps after 5 November elections to eliminate certain shortcomings. Therefore, we decided to come to Azerbaijan with this delegation. However, as Mr. Gross pointed out, we still have definite concern.

Undoubtedly, we would like all the opposition parties to take part at the elections. We take into account Your explanations with regard to non-participation of some opposition parties at the elections. Perhaps, these parties consider their non-participation at the parliamentary elections an integral component of their strategy.

We are satisfied with the meeting held with the chairman of the Central Election Commission. We received satisfactory information that at least one representative of an opposition party in 11 constituencies nominated his candidacy. But along with it, we think that the elections should be independent, free and fair, and serious shortcomings fixed on November 5 should not be repeated this time.

I want to inform that we gladly accept the fact that all the Azerbaijani society, including the representatives of opposition parties considers the admission of Azerbaijan to the Council of Europe a top-priority. They also want Azerbaijan to be admitted to the Council of Europe. Therefore, we think that this issue is a will of the whole society.

The question of non-participation of the population at the elections causes another concern. In other words, such concern exists. 25% threshold is not likely to be met. In this case, i.e. if 25 % of the population does not take part at voting in certain districts, the results of

the elections in those districts should be cancelled.

I reiterate that we also hope that after the endorsement by the representatives of the Parliamentary Assemblies of the Council of Europe and OSCE, i.e. after receiving the observers' opinion, and taking into account at least the partial participation of opposition at these elections, we will be able to give a positive recommendation on Azerbaijan's admission to the Council of Europe. I especially inform that now our objective is to provide Azerbaijan's admission to the Council of Europe, as it is just a starting point, the beginning of cooperation between Azerbaijan and the Council of Europe. We hope that as a result of this cooperation, and relying on the Council of Europe's experience, we will make joint efforts towards greater deepening of democracy in Azerbaijan, and we shall be able to achieve it.

I want to declare once again that your government follows skillfully the line of cooperation, the line of construction of a democratic society.

*Heydar Aliyev:* Thank You, distinguished Mr. Ambassador. I am very pleased with your detailed information regarding the process of admission of Azerbaijan to the Council of Europe, regarding the work done in the period when your country presided the Council of Europe. Although we think that unfair statements on Azerbaijan also sounded in separate committees during that period we do accept all fair criticism. But injustice, naturally, worries us, and we cannot agree with it. We always stated and we state now that Azerbaijan wants to join the Council of Europe. You also say that you want Azerbaijan to join the Council of Europe. In this period, Azerbaijan constantly proved its desire to join the Council of Europe.

We know well that democracy is the primary principle of the Council of Europe. But we are establishing a democratic system in Azerbaijan, we are building a democratic, secular and legal state in our country. Reforms are carried out in all spheres. Freedom of speech and press is fully provided. Freedom of consciousness and equal rights of people irrespective of their nationality or race are fully provided in Azerbaijan. Of course, elections are part of the democratic process. If we want to join the Council of Europe, it means that we will try and must try to observe all basic principles of the Council of Europe. It is not always successful.

You mentioned that admission to the Council of Europe constitutes two stages. Along with the desire to join this organization, we are simultaneously aware of our responsibility. We understand that it is a tool to master democratic experience better, and further develop the process of democracy building.

Naturally, there were shortcomings at the November 5 elections. For this reason, the Central Election Commission and the Constitutional Court declared the results of elections invalid in 11 districts. However, the negative evaluation of the elections as the whole is wrong. I cannot agree with it. If you consider that there should be more representatives from opposition, you should know that they received places equal to the collected votes. However, some opposition parties attempt to dictate to the state, to the government and the administration their criteria and achieve their implementation. Therefore, some parties make all kinds of maneuvers.

But what is the reason? It is the desire to undermine the elections in Azerbaijan, to have the Parliament of Azerbaijan be illegitimate and so on. They want to achieve these ends.

They try to destruct the socio-political stability attained by us in the recent years with great difficulty, and take advantage of it for their own good. Who impedes them to propose two or three candidates in eleven districts? At the same time, they know that the forthcoming elections in these eleven districts will be under a special control. It is necessary to take part at these elections being under a special control. However, they do not take chances. They are not self-confident. You are also not right to think that each of these parties has, according to them, a sufficient social base.

Mr. Ambassador, you say you have postponed this issue, i.e. admission of Azerbaijan and Armenia to the Council of Europe. And we accepted it. We do not have right to dispute it. It is your will. At present, according to the data I have, the bodies of authority, the Central Election Commission and constituency election commissions have done necessary work to hold elections in eleven districts. And you, the high-level ambassadors, very experienced members of parliament have arrived here to carry out control over this matter. Excellent! Control, and then make your conclusions. Nevertheless, I do not understand how it can be possible to allege something in advance. Our relevant agencies have done their utmost for it.

You said that the turnout rate should be above the 25%. Naturally, if 25% of electorate does not come to the elections, the elections cannot be considered valid. If you really think that we can do that, then I am much worried about it. What a negative opinion you have about us!

In sum, control us as you consider it necessary. However, be fair, unbiased and do not take everything stated by the opposition as an absolute truth.

*Paula Kokkonen:* Thank You, Mr. President. Please, allow the reporter of the Council of Europe on Azerbaijan to speak, too.

*Heydar Aliyev:* Please. I know that he is a reporter and he says that everything depends on him.

Guillermo Martinez Casan (reporter at the Special Committee of the Parliamentary Assembly of the Council of Europe, member of the Spanish Parliament): Mr. President, everything is in Your hands, everything depends on You. Building authentic and stable democracy is the duty of everyone. It is the duty both of the government and opposition. Therefore, we considered important and necessary the participation of all opposition parties at these elections although they have certain anxiety, claims and demands.

We consider these demands legitimate. It seems to us that decisions in the democratic society should be taken within the frames of a legal state, in the circumstances of rule of law. We think that building democracy in the society and its further development should be formed by a parliament within the limits of legitimate structures and laws, since it seems to us that when the political parties do not take part at discussions and debates at the parliament or they are not represented in it, they start, as we think, to practice illegal activity as a result, and try to achieve the assigned objectives illegally in the society. And in the long run it brings about violation of stability in the society. We will not allow or create conditions for any country, being a member of the Council of Europe, to attempt to achieve any transformations in Azerbaijan through the violation of stability.

Mr. President, we want to express the hope that a conclusion which we shall draw in two days will consist of the following: Azerbaijan can be admitted to the Council of Europe, which we consider a school of democracy, and it will be able to make use of its values.

Mr. President, if You remember, I told You about it at our last meeting. I will recommend my colleagues, working at the Parliamentary Assembly of the Council of Europe, to hold under strict monitoring the process of cooperation of Azerbaijan with the Council of Europe this time again in order to safeguard you against facing with mediators or some difficulties in the relations between your country and Europe.

Mr. President, within the coming years, we will hold discussions both with the authorities and opposition of Azerbaijan to implement some strict measures. Sometimes you will feel necessity in taking painful decisions. However, I ask you to regard us as your friends and colleagues. We intend to cooperate with you in future, too, and we are looking forward to it.

*Hedrick Wagenmakers (ambassador of Germany to the Council of Europe):* Mr. President, I am very pleased to be here and, taking the opportunity, I express my gratitude to you for your hospitality.

I have been in your country for already several days. I used to be here with a delegation accompanying the Minister of Foreign Affairs of Latvia. As You know, Latvia presides the Committee of Ministers. During the days of my stay in Baku I enriched my knowledge about Azerbaijan, its people and accumulated more information. When coming here I considered myself a friend of the Azerbaijani people, now I think I am even a closer friend. At the same time, as it seems to me, the results of re-elections are extremely important. I hope that the results of tomorrow's elections will become the results of free and fair elections.

I would not like to limit the bounds of our cooperation only by elections. I would like to look further. Mr. Ambassador Pietro Ercole and Mr. President, I want to refer only to the issue of beginning our cooperation touched by You. In other words, a deed must back a word. Therefore, I would be very grateful if You, making a favor, explain some issues to this delegation, too.

Mr. President, it would be very important both for the government I am representing and me personally, as well as the delegation attending here, if You clarify how You provide the implementation of commitments advanced by the Commission of the Council of Europe on human rights mentioned by reporter on Azerbaijan, Clerfai, and which You also agreed with?

In particular, I am interested in how Azerbaijan will implement the commitment assumed on the reconsideration of political prisoners' case. I am asking it, because the Dutch Minister of Foreign Affairs is appealed regarding this matter at the parliament. Therefore, I should help him to answer this question. Thank You.

*Heydar Aliyev:* Thank You, Mr. Ambassador. Last time, You asked me about that. And I answered You. Therefore, I think there is no need to repeat all. However, on the whole and in particular, after the speech of our friend, the reporter on Azerbaijan, I have such an impression that you try to intimidate us in order to make us think whether it is worth entering the Council of Europe or not. You already stated that you are going to speak with us

harshly. In that case we have to think, too. Now we are an independent state. But the Council of Europe is an international institution. Desiring to join it, we accept the requirements of this institution. However, you are frightening us now. I do not know the purpose of it. Do you want us to run away? But we will not run away. And we are not afraid of anything. We will do all what is possible.

Within the last 4-5 months, I have been listening to many lectures about democracy given by coming delegations, including your lectures. I understand that you are all the professors of democracy. But we are not first class either. Could we keep up with this system if we had not had a clear idea of democracy, had not known the history and the essence of democracy? I highly evaluate your valuable recommendations. Besides, I will try to read books about democracy to achieve your level. I will come and defend a thesis for a Doctoral degree at Sorbonne University.

I am joking. I can tell you one thing: we are following and we will be following the way of democracy - whether you or someone else likes it or not. But democracy is a process. Democracy has a beginning, but no end. I do not think that even you have reached the peak in the field of democracy. In comparison with you, we are at the foot of a mountain. But you also have to move ahead. We will try to move faster than you, make our hearts and muscles stronger in order to stand such a high pace. But we will not be able to achieve it in full, since time is needed for that. Therefore, let's come to an understanding that we live in one democratic family. But the members of a family differ in height. Children of the same parents also differ in intellect and experience. We implement the things we can do and learn the things we do not know. And your recommendations are also useful for us.

*Paula Kokkonen:* Mr. President, we, by no means, think that only the people sitting on this side of the table can tell the truth. Some of our countries are flat located on flatlands. There are no mountains that we can climb up. I think we are all guided by one aim: having opened our eyes and thought, to take part in this lofty business.

Mr. President, in summary of the meeting, expressing You gratitude once again on behalf of all the delegations we would like to convey one request. The last time, we met You straight after the elections, after the press-conference. We ask You to do on the contrary this time, if possible. We want to meet You after the elections at any convenient time for You but before the press-conference, and convey our opinion to You first. In other words, we want You not to receive wrong information about our opinion from the press, and television.

*Heydar Aliyev:* As you know, a huge work is expecting me on January 8 and 9. the President of Russia, Mr. Vladimir Putin is arriving here on an official visit. We are working over some documents. Therefore, the 8<sup>th</sup> is a very busy day for me. However, I can have a short meeting with you.

*Paula Kokkonen:* Mr. President, we shall meet You in a small group consisting of representatives of delegations. Thank You very much.

**Speech of the President of the Republic of Azerbaijan Heydar Aliyev  
at the session of the Parliamentary Assembly of the Council of Europe.**

Strasbourg. January 25, 2001

Dear Mr. Chairman,

Dear Mr. Chairman of the Committee of Ministers,

Dear Mr. Secretary General,

Dear Members of the Parliamentary Assembly,

Ladies and Gentlemen.

Today we are living historical moments. The Republic of Azerbaijan, which is an integral part of united and indivisible Europe, has joined the Council of Europe, the most grandiose and authoritative European organization.

On behalf of the people of Azerbaijan, I express the gratitude to the members of the Parliamentary Assembly and to the Council of Europe member-states on the whole for their support to Azerbaijan's accession to the Organization. Taking this opportunity, I congratulate President Kocharian on the occasion of Armenia's accession to the Council as well.

Dear MPs,

Achieving independence in 1991, Azerbaijan has lived through the last decade of the XX century in a bloody, hard struggle for freedom, happiness and prosperity of its people and for its sovereignty. These were hard and complex years of formation of the statehood.

Within a short period of time we successfully managed to establish civil order and legitimate authorities, eliminate the threat of civil war, ensure guarantees for the personal safety of citizens, create stability, and embark upon normal creative work to develop democratic institutions and to achieve economic revival.

In 1995 the people of Azerbaijan, continuing the centuries old traditions of their statehood and using their sovereign right, adopted the Constitution of the Republic of Azerbaijan, which laid down a strong foundation for building a democratic state with the rule of law, and determined the way for its development.

During the past years the people of Azerbaijan have twice elected the President of the Republic and the Milli Majlis, the Parliament of the country. Municipal elections have also taken place. According to the experts of the Council of Europe, the election laws were in accordance with international standards of free and fair elections. Indeed, there were also shortcomings and irregularities. But from election to election it is getting less. The Government takes decisive measures to eliminate them. We highly appreciate the assistance of the Council of Europe, the OSCE and other international organizations in this field, and look forward to continue our cooperation.

The legislative basis is being reformed in the most serious manner. The Constitution guarantees the primacy of international law. We have already signed joined 15 Conventions of the Council of Europe. We had taken into consideration the provisions and standards of the main documents of the Council of Europe while we were not a Member State of this Organization. Particularly, that is true with respect to the European Convention on Human

Rights and its protocols.

The laws, adopted in our country, are developed with the direct participation of experts of the Council of Europe. As a result of legal reforms, every person gained a guarantee for freedom and personal immunity, fair and public trial of cases by an independent and impartial court, and legal protection. Our country enjoys a multi-party system, political pluralism, freedom of speech. The rights of minorities, equality before the law and the presumption of innocence are ensured. The Constitutional Court has been established, the death penalty has been abolished, censorship has been lifted and independence of courts has been ensured in Azerbaijan. The three-stage judiciary system has been established, and sixty percent of the judges have been replaced through elections, which were held based on transparent procedures and international standards. The state program on protection of human rights is being carried out and improvement of relevant mechanisms is underway.

Last June I issued a decree to intensify the fight against corruption. In accordance with that decree, the Law and the state program against corruption are being developed.

The penitentiary system is being reformed successfully. Within the framework of reforms measures have been taken to improve the living conditions of prisoners and management of the penal institutions, which have been subordinated to the Ministry of Justice.

On my initiative 55 thousand people have been granted amnesty within the last five years. In addition, considering appeals of human rights organizations and deputies of the PACE, I have also pardoned about 2500 prisoners. On January 16 of this year, I have taken the initiative to ask the Parliament to extend amnesty for an additional 9 thousand people. Azerbaijan is reaching the level of European countries on the ratio of number of convicted persons versus the total population.

In future we will continue to proceed with the commitment of the Azerbaijani people and the state to ideals and principles of humanism and philanthropy, values based on democracy, supremacy of law, respect for human rights and basic freedoms.

I state with full responsibility that we have ensured freedom of the mass media and the unimpeded development of non-governmental organizations in Azerbaijan. We intend to improve further the legislation and its practical implementation in these spheres.

Through large-scale reforms we have overcome economic recession. The economic policy of Azerbaijan is based upon liberalization of economic activities, demonopolization and development of private sector. Privatization and land reform are underway in our country. Macroeconomics indices show significant and stable economic growth. We have created favorable conditions to encourage investments.

Taking advantage of its geographic location, resources and potential, which have global geostrategic significance, and through cooperation with other countries, Azerbaijan is effectively carrying out projects on restoration of the Great Silk Road, development of transport corridor Europe – Caucasus – Asia, exploitation and transportation of hydrocarbon resources of the Caspian basin to the world markets.

Azerbaijan is in active cooperation with the European Union and European economic structures. At present, more than 120 regional and transregional projects are underway with their help.

Today, the process of democratic development of Azerbaijan has become irreversible. Firm guarantees for freedom and supremacy of law have been ensured. Acceptance of Azerbaijan into the Council of Europe is not simply a recognition of independent, sovereign, democratic, and secular state but it is also the beginning of a new stage in development of Azerbaijani state as an equal member of the European family.

I declare that Azerbaijan is committed to its undertakings before the Council of Europe. I would like to draw your attention to the fact that Azerbaijan had started carrying out its commitments since June 2000, even though they actually come into force after the admission to the organization.

All what I have just noted, are only the smallest part of all significant changes we have carried out in Azerbaijan. This process has to be evolutionary and progressive. Reforms should not be implemented just for the sake of the reforms or to be applauded by someone. They must be implemented consciously, recognized and perceived by the society. The goal of reforms is to ensure progressive improvement of people's lives. Every nation has its own mentality, moral values, and traditions, peculiarities, which also need to be taken into account. International experience, support of international structures and partner states are also necessary.

Dear MPs,

Accession of the country, which is located at the historic crossroads, to the Council of Europe is an extremely important event both for Azerbaijan and for the Organization. We are ready to make our contributions to European values. These contributions would help to strengthen democratic stability in Europe and help Europeans to understand better and more thoroughly historical destinies of oriental nations.

On the one hand it would serve as a good basis for spreading advanced democratic ideas, legal views, and on the other hand it would ensure respect for national and cultural identities of all nations. I see a special role and responsibility for our country in this in order to strengthen and enhance the Organization.

Azerbaijan is also interested in the development of democracy in our neighboring countries. We believe it would serve as a guarantee for regional security and stability. I consider that democracy cannot develop in a society inflamed with the ideology of aggressive nationalism, national superiority, and territorial claims on neighboring states.

Today, conflicts are being roused, territories of sovereign states are being occupied, ethnic cleansing is being conducted, and a peaceful population is being expelled from their homes in a united Europe, which has been living under the supremacy of law and human rights. Conciliation with aggression, recognition of results of illegal actions and the lack of timely adequate reaction from the international community lead to tragic consequences, undermine the foundations of sovereign states and cause humanitarian disasters.

There should be no double standards in a united Europe. This area is indivisible and all conflicts need an equally serious and principled approach.

Azerbaijan became the victim of a full-scaled military aggression from neighboring Armenia. Armenia has occupied twenty percent of the territory of Azerbaijan, and has been building up its military presence in occupied lands. It has been already more than

eight years since over a million Azerbaijani people, who have been expelled by Armenian military forces from their homes, have suffered and lived in tents under unbearable circumstances. There is no similar disastrous case of this kind in the world. However, it is unfortunate that the international community is silently observing this continuing tragedy.

Armenia ignores the requirements to implement four UN Security Council resolutions on unconditional and immediate liberation of the occupied territories of Azerbaijan. The Minsk Group of OSCE has been engaged in settlement of the conflict between Armenia and Azerbaijan since 1992. But its activities have not succeeded yet.

In order to achieve settlement of the conflict, the Presidents of Azerbaijan and Armenia have had direct meetings and negotiations recently. During these negotiations we have discussed and continue to elaborate on different plans of peaceful resolution of the conflict on the basis of mutual compromises. Although the cease-fire holds for already more than six years, we have failed to achieve peace yet. Nevertheless, I believe we have opportunities to achieve a fair and just settlement of the conflict and establish peace with Armenia on the basis of the liberation of occupied territories of Azerbaijan and extending to the Nagorno Karabakh region the status of the highest degree of autonomy within the framework of Azerbaijan's territorial integrity and in an absolute conformity with the international norms and principles.

Dear MPs,

I am glad to emphasize that this fundamental position has found the unequivocal support from you and was reflected in the resolution adopted by the Parliamentary Assembly of the Council of Europe in 1997.

I call you on, dear Members of the Assembly, and on the world community to combine efforts in search for settlement of the conflict between Armenia and Azerbaijan. We all need that. It is impossible to ensure peace and security in the region without settlement of the conflict between Armenia and Azerbaijan and without resolution of other conflicts.

Political integrity and the status of neutrality should be extended to the South Caucasus region. Accession of the whole region of the South Caucasus to the Council of Europe is an important factor, which should contribute to settlement of conflicts and normalization of relations between states of the region, and strengthen security in the South Caucasus and in Europe in general.

Dear MPs,

We should all rely on the search for unity in diversity, and not transform our differences into contradictions. We are all different, but we speak the same language, the language of a united Europe, the language of freedom, democracy and law. And our strength lies in that.

Thank you for your attention.

**The speech of the President of the Republic of Azerbaijan  
Heydar Aliyev at the solemn ceremony of admission of  
the Republic of Azerbaijan to the Council of Europe.  
Strasbourg, January 25, 2001**

Distinguished Mr. Chairman!  
Distinguished Mr. Chairman of the Committee of Ministers!  
Dear Mr. Secretary-General!  
Dear participants of the ceremony!

Today in the center of the European parliamentarism in the city of Strasbourg, in this majestic palace of the Council of Europe there is an event which has great importance not only for the Republic of Azerbaijan, but also for all Europe because Azerbaijan joins the family of the European countries. It is a major landmark in the process leading to full integrity of Europe in political, historical and cultural understanding. So Europe is getting completed not only in terms of history and culture, but also in terms of politics.

In 1991 Azerbaijan proclaimed its independence after the collapse of the Soviet Union. Azerbaijan was in close interaction with Europe not only for the last decade, but also for the last two centuries of its history. It was acquiring culture of the West basing on universal values. Azerbaijan is located at the crossroad of East and West, Europe and Asia. It is also the important crossroad of historical destinies, religions and cultures. It serves as a bridge for two continents and civilizations.

Azerbaijani people, not tearing themselves from their oriental roots, have created their unique culture based on synthesis both of the western and the eastern civilizations. They disseminated progressive ideas of the West and Europe both in the Caucasus and the Middle East.

The result of close contacts with Europe is that since the mid of the XIX century in the Muslim East the Azerbaijan people printed the first newspaper, built their first school of the European type and their first theatre, created new tendencies in literature, art and public idea. At last, in 1918 Azerbaijan proclaimed the first secular state in the East, the Azerbaijan Democratic Republic.

Today's event is a result not only of our political cooperation during the last years. It is a fruit of the two hundred year historical interaction between Azerbaijan and Europe.

After gaining its state independence in 1991 Azerbaijan definitely chose the road of integration into Europe getting orientated towards its humanistic and democratic values. On the basis of advanced European experience, we have achieved a lot during the short historical period.

Despite all difficulties, we followed the way of liberalization of economy, building a legal state and free civil society. We have put in the forefront the protection of human rights, applied our joint efforts to deliver our country and citizens from a heavy heritage of a totalitarian regime. We have achieved internal stability, which is one of the important conditions

for the development of democracy. We have created multi-party political system, provided freedom of speech and press. We have adopted a new Constitution, which major principle is protection of human rights and freedom. For the first time in the East we have abolished capital punishment, created a new legislative system, held presidential, parliamentary and municipal elections. We have also carried out a number of important political and economic reforms.

Unfortunately, despite all our efforts, while joining the Council of Europe, we have also certain problems alongside the positive changes and successes. First of all, it is the conflict of Nagorno Karabakh between Armenia and Azerbaijan, which still remains unresolved. And at the same time Armenia joins the Council of Europe as well. Difficulties caused by this problem for Azerbaijan, and, first of all, presence of mass of refugees and IDPs, heavy economic and social situation of the country, are obstacles to the development of democracy, protection of human rights both in our country and in the region as a whole.

We evaluate admission of our country to the Council of Europe not only as a result of the great and joint work, but we also estimate it as extending help and friendly hand to Azerbaijan and to its people. Therefore we believe that a lot of our problems will be solved in the united European family.

Today we experience really historical event. The Flag of Azerbaijan will be soon hoisted at the front of the Council of Europe.

One of three colors of our flag symbolizes our aspiration to modernity and, first of all, to Europeanization. We are happy that our flag will take its worthy place and will fly among the flags of all other European countries.

Thank you for your attention. I express my gratitude to you.

**From the talk of Heydar Aliyev, President of the Republic of Azerbaijan , with Lord Russell Johnston, chairman of the Parliamentary Assembly of the European Council**

September 15, 2001

*Heydar Aliyev:* Mr. Lord Russell, I welcome you in Azerbaijan and I am glad to meet you here again.

Our first meeting here was held in the framework of the process of admission of Azerbaijan to the Council of Europe. Now Azerbaijan is a full member of the Council of Europe. As the co-chair of the Parliamentary Assembly of the Council of Europe, you are on a visit to Azerbaijan, a member of this organization. That is pleasant. I think that your visit to Azerbaijan and other countries of the region will give you direct information about the current situation in the South Caucasus.

I am aware that you have already had a lot of meetings here, with the members and the chairman of our parliament, with the Prime Minister, with the Foreign Minister. I guess that all the issues have been discussed.

I thank you that you have visited the refugees who live in hard conditions. I suppose you have been informed that their conditions are better than others because most of them live in tents. I told you last time that they have been living there for 8-9 years.

I guess you have already visited our city. You are aware of the mood of the population, too. I watched some of your meetings on TV, also your visit to the Martyrs' Avenue. Thank you for that visit.

I think that our cooperation has become more intensive since Azerbaijan joined the Council of Europe. It is just the beginning of the work, and I guess this cooperation will be more intensive and more productive in future. Thank you for this visit. Please.

*Lord Russell Johnston:* Mr. President, thank you for your hospitality and kind words. Indeed, it is my second visit to Azerbaijan. When I visited first Azerbaijan was not a member of the Council of Europe.

After your country became a full member of the Council of Europe, I wanted much to pay a visit to Azerbaijan. As you said, I had a lot of meetings here. However, I had no time to walk in Baku.

*Heydar Aliyev:* It is really not good. It is the fault of the chairman of our parliament.

*Lord Russell Johnston:* You are right.

*Heydar Aliyev:* You had a lot of meetings during the visit. They had an intensive program for you.

*Lord Russell Johnston:* Mr. President, you are well informed.

*Heydar Aliyev:* Yes, I am aware.

*Lord Russell Johnston:* Mr. President, anyhow the issues I discussed here up today will not probably surprise you. Because all the issues discussed are familiar to you. They are issues Azerbaijan has undertaken to discuss and implement as a member state. Further-

more, we had discussions on the Armenian-Azerbaijani conflict in a number of meetings. Unfortunately, all these problems and meetings remained in the shade of the events which happened in the United States.

That is why I'd like to ask you a question at first. As an experienced person what do you think about the impact of those events on your country? Undoubtedly, those events will have a global impact; it will be felt in all countries, in our countries as well. Probably, safety measures must be increased; as a result, it is not excluded that people even in streets may be detained and searched. Their bags can be searched in markets. Possibly, citizens won't like it.

I also talked to the President Shevardnadze. He also thinks that this is such a terrible and large-scale event that the international community must join its efforts and fight against terrorism.

*Heydar Aliyev:* All we know both the present and the past history. As I am aware, there has never been such a terrible terrorist act in the world. The people who prepared and realized that terror can not be called human beings. It shocked us. At the same time, it perhaps may awaken the whole world that the international terrorism is dangerous not only for some persons or some nations, but also for all the mankind, and it will become more dangerous in future.

Because terrorism, especially international terrorism which has grown in the recent years, used to be of local nature. It used to cover a country or a region. But the last terror act shocked all the world. Not only that terror was committed against the American nation, but also against the mankind. Naturally, this terror was committed against peace, culture, humanity and democracy as well.

Terrorism has various forms. For instance, our country knows it well from its contemporary history. Now the cardinal issue is the peaceful resolution of the Armenian-Azerbaijani conflict. Today we still share the same opinion that it is the right way. However, the events currenting in the Armenian-Azerbaijani relations up to now such as the genocide in Khojaly, ethnic cleansing in the occupied territories are the forms of terrorism.

There have been terror attacks against political figures in different countries. We still remember the terror act against John Kennedy, Robert Kennedy or Ronald Reagan or the Israeli Prime Minister; all of them are reality of our contemporary history.

For example, the long-lasting terrors in your country in Ireland are examples of terrorism. We have experienced not only the Armenian terrorism, but there have been acts in the country since 1993 when I began to work here. Some were prevented, but some of them resulted in human casualty.

For instance, we think that sending the military units by the Soviet government to Azerbaijan on January 20, 1990, and the manslaughter here was an act of terrorism conducted against Azerbaijani people; Avenue of Martyrs was erected in memory of that event.

I myself faced terror danger several times. I can face such events today or tomorrow, as well.

Not all the countries understood the expansion of the terrorism in the world up to now. Some used to think that terrorism did not threaten their countries. Any country where acts

of terrorism have been organized understand the horrors of terrorism. We know it and therefore we know it better than other nations what happened in the USA. It enraged us. I called the meeting of the Security Council immediately and declared the readiness of Azerbaijan to take part in the fight against the international terrorism by using all the means.

Terrorism has spread all over the world. This is why, the search of terrorists and response to the act of terrorism against the United States demand adequate measures. Naturally, all measures must be undertaken. If it is necessary to carry out search in any country, including Azerbaijan, the law enforcement agencies will investigate all suspicious cases and persons - all these measures will be undertaken. My country has joined the combat against terrorism. We are ready to organize any kind of measure that is necessary.

The US is a mighty, powerful country. NATO has already declared its position on it. Tens of non-NATO countries have announced their solidarity with the US in the fight against terrorism. So has Azerbaijan. It means that most of the world countries have already declared the necessity of the combat against terrorism together with the USA.

I think that measures can be realized and the realization is quite reasonable.

*Lord Russell Johnston:* Mr. President, let me add something. For example, I highly appreciate the statement made by the President Bush right after the terror act. I think that he took the necessary initiative in time. Although he had to carry a heavy burden, there were destructions in his country, and the people were shocked, President of the United States declared that the issue could not be generalized, despite all the suspicions against the Palestinians and Afghans. Certainly, it is incorrect to turn terrorism into the war against Afghans or Arabs.

Mr. President, as you are aware, one of the duties of the Council of Europe is the protection of human rights. Protecting human rights, we do not generalize either. Therefore, I am firmly sure that it is impossible to defeat terror with the use of terror. Heads of states must treat the realities, and behave quite carefully.

Mr. President, you mentioned the Irish Revolution Army and the crimes committed by it in the territory of Great Britain. I am keen to remind another example.

As it is known, during the Second World War, a lot of Italians were imprisoned in the territory of Great Britain without any reason. The main cause was that Italy fought against us with its allies during the war. You are aware that there are a number of citizens of the Italian origin in the territory of Great Britain. They are descendants of the people who migrated from Italy to Britain in the 19th century. Now - 60 years later after those events, such measures are inadmissible in Great Britain. Today human rights ban such measures.

*Heydar Aliyev:* Mr. Russell, you are quite right. I also listened to all the statements of President Bush, including the one you just mentioned. I completely agree with him. I also agree with you that it is not correct to fight against nations or countries as an adequate reply to terrorists.

It is still unknown who concretely organized this terror, although there are many doubts and many suspects. I suppose that the respective bodies of the US, of its allies and of any country that want to prevent terrorism will do their best and even join their efforts in order to identify those people and organizations. Of course, further measures can also be realized.

You said that the reply to terror with terror would be incorrect. I remembered the words of Lenin. He said that they should reply the white terror with the red terror. The white terror was the act of their enemies, the red - of the Bolsheviks. That was the Bolshevik regime. I do not believe in the birth of the Bolshevik ideas in the world again.

Your organization makes great efforts for the protection of human rights. Thus, I understand why you approach this issue so sensibly and attentively. When something terrible happens, there is always an outburst emotion in the beginning. Steps taken in such an emotional state can be sometimes incorrect. However, after studying the issue in detail some time later, measures taken against such crime can be fair. This is why our opinions are tantamount.

*Lord Russell Johnston:* Mr. President, before I leave you, I would like to talk about the realities of Azerbaijan, too. As you know, I had a number of meetings since I came here. I met almost all the main political figures in your republic, including my friend Mr. Alesgerov. Mr. Alesgerov presented me a list. That was a list of obligations of Azerbaijan as a member of the Council of Europe. Mr. Alesgerov told me about the work done and the progress achieved. I am glad to know that Azerbaijan has made a remarkable progress within a short period. It is my personal opinion that the admission of Azerbaijan to the Council of Europe as a full member was a right decision in time. Finally, Azerbaijan which is part of Europe became a real member of Europe. Now it seems that Azerbaijan is moving forward gradually, but steadily.

*Heydar Aliyev:* I thank you for your appreciation of the work done after the admission of Azerbaijan to the Council of Europe.

Being a candidate, for a few years we tried to become a full member of the Council of Europe, first, in order to feel as an inseparable part of Europe and to be recognized.

Secondly, to accelerate the application of the universal and European values in Azerbaijan is also natural. We realize it. Mr. Alesgerov has already informed you. I think that there is no need to repeat. You can be sure that other obligations will also be fulfilled. But I wish the Council of Europe to have true information on the real social-political situation in Azerbaijan.

For example, when the Council of Europe reproaches our country in some issues, we make efforts to remove the cases for which we are reprimanded. But the Council of Europe represents 43 countries. The delegation of each country does not necessarily consist of people of the same opinion. I suppose that you understand me. It is impossible to think that all the people in delegations are completely objective. Generally, man cannot be completely objective. No one can think of himself to be ideal. Thus, we wish the information provided to be examined in detail and discussed together with us. I reiterate that we are ready to accept your just proposals and remarks immediately.

I told you at our previous meeting that the process of democratization, protection of human rights, freedom of press and speech are going on. The process is not complete yet. Nothing can be ideal. But we should do our best. Thus, we must intensify our cooperation.

*Lord Russell Johnston:* I completely agree. If I had an opportunity, I would speak more about the objectivity. I think that non-objectivity is result of illiteracy. Full objectivity or

perfection looks like a mirage in the desert. In any case we must do our best in order to make everything fair.

Using this opportunity, I want to express my thanks to you at the end of our meeting. I thank you for your hospitality and your attitude to me. Mr. President, I wish you good health, first of all, for the rule of your country.

*Heydar Aliyev:* Thank you. I'm quite satisfied. But I do not want to forget one thing. When joining the Council of Europe we undertook some obligations and we try to implement them.

We joined the Council of Europe with great hopes. I mean the solution of the Armenian-Azerbaijani conflict, the return of more than one million refugees to their homes, liberation of our territories occupied by Armenian armed forces.

All we know that the Minsk Group of the OSCE, especially its co-chairs Russia, the US and France are engaged in this case. However, the Council of Europe should also pay attention to this issue.

Our policy is to join all the conventions on human rights. But the rights of the people driven away from the occupied territories and who live in hard conditions have also been violated. I think that these problems are not the direct duty of your organization. But as I noted, since we joined the Council of Europe we hope that it will make more efforts for the solution of this conflict in the frame of its opportunities.

*Lord Russell Johnston:* Mr. President, undoubtedly, the Council of Europe can and must contribute to the solution of this problem. We have already made definite steps and efforts in this direction. For example, in the meeting of the chairpersons of the parliaments of the South Caucasian states organized by the Parliamentary Assembly of the Council of Europe we agreed that at least a dialogue must be held. We assist to hold a dialogue and remove some obstacles at this level.

As it is known, the governments have laid all the responsibility on the Minsk Group. The Minsk Group functions as a mediator and assistant in the resolution of the conflict. At the same time, we both agree that the Council of Europe has its definite responsibilities. Unfortunately, not any step has been taken since the ceasefire between Azerbaijan and Armenia. Certainly, we must take some now. Much depends not on the mediators, but on Azerbaijan and Armenia, the belligerent parties. The two states should come to an agreement and determine the concessions. I understand that it is hard. If we take into consideration the details of concessions, we realize how disputed and difficult the process is.

Unfortunately, in a document recently published by the Council of Ministers of the EC, your Foreign Minister is also a member of that Council, it is written that though Azerbaijan and Armenia joined the EC, there has not been any progress in the resolution of the conflict. That was a document elaborated under the presidency of Liechtenstein.

Mr. President, I always find a way to talk to people, believe them, listen to them. It seems to me that if the parties can listen to each other, it is possible to find a solution for the problem.

*Heydar Aliyev:* I also think that we can do that. Probably, concessions are unavoidable. However, I have always declared that the concessions must be acceptable for both sides.

There is a dialogue; I meet the Armenian President. Meetings at other levels are also held. Unfortunately, we cannot come to an agreement on concessions. The public in Azerbaijan insists that no compromise can be made. Thus, it is a very difficult issue. The Armenian side does not want to compromise.

*Lord Russell Johnston:* I understand that it is a hard duty for you.

*Heydar Aliyev:* Yes, it is. Thank you very much.

**To the Secretary-General of the Council  
of Europe Mr. Walter Schwimmer**  
Baku, June 12, 2002

Dear Mr. Secretary General!

I heartily congratulate you on your 60<sup>th</sup> anniversary.

Azerbaijan, which took the road of building a democratic and civil society, attaches great importance to cooperation with the Council of Europe.

I hope you will continue to support expansion of our relations and fruitful cooperation with leading international organizations.

I wish you good health, happiness and success in your work.

Sincerely,  
Heydar Aliyev  
President of the Republic of Azerbaijan

**From the talk of the President of the Republic of Azerbaijan  
Heydar Aliyev with the delegation of Council of Europe  
headed by the chairman of the Committee of the Council  
of Europe, deputy of the Prime Minister and Minister  
of Foreign Affairs of Luxembourg Lidi Polfer**

July 16, 2002

*Heydar Aliyev:* Distinguished ambassador!

Dear guests!

I welcome you and I am pleased with the visit of such a large and high-ranking delegation of Luxembourg to Azerbaijan.

You did a lot of work, held meetings yesterday and today, and if not too much but you still have some knowledge about our country. Now I will be very glad to hear your opinions.

*Lidi Polfer:* Mr. President, thank you for receiving us. As I mentioned while meeting you, I am both happy and I have the honour to be in your country. I think that the official delegations from Luxembourg do not visit Azerbaijan very often and we are one of the first delegations here.

*Heydar Aliyev:* That is true.

*Lidi Polfer:* There are many things to learn from one another. As you mentioned, we have held meetings here today. We have had a good chance to know your country. I have such an impression that I knew much about your country than before. Our aim is to report the facts we know about your country to the Council of Europe as much as possible.

Mr. President, as you know, Luxembourg is a small country in the center of Europe and unfortunately it was afflicted with the wars among neighboring countries and was in the center of those wars. But fortunately, there is a peace in Europe in the last 50 years and we have an opportunity to cooperate on the level of institutions. We cooperate within the framework of the Council of Europe and European Union. Due to this unique opportunity peace and economic prosperity dominates in Luxembourg. We would like to share our experience with you.

Fifty years ago we did not have such progress and achievements. But we went through all these and we would like to share this experience with our friends.

As regards Azerbaijan, we want to congratulate you on the occasion of its becoming a member of the Council of Europe eighteen months ago. At the same time we congratulate you that during these eighteen months Azerbaijan gained a striking progress. Important legislation acts have been worked out and conventions have been ratified.

We know that reform is a process which goes on continuously. Certainly, sometimes it takes a lot of time. But the most important point is that you have already begun working in this direction. I think Azerbaijan will achieve progress both in economic and political sphere. But there is one more problem, and we are aware of this -it is the Nagorno Karabakh problem. It is the most difficult problem for Azerbaijan. We had meetings with the members of

the Parliament, with the members of the parties that have majority in the Parliament, including the opposition representatives.

They share the same opinion that the Nagorno Karabakh problem is the most difficult problem of Azerbaijan. We would like to know your opinion about the Nagorno Karabakh problem. Do you see a glimmer of hope in the diplomatic settlement of this conflict? We know that, up to now your activity, attempts were frank and serious. But unfortunately, it is a long time that the Nagorno Karabakh problem is not solved. The Minsk Group has been working on this problem for seven years.

*Heydar Aliyev:* Ten years, not seven.

*Lidi Polfer:* Yes, it is already ten years. It is a pity that as a result of the work of the Minsk Group peace has not been made in Nagorno Karabakh up to now.

*Heydar Aliyev:* I thank you for your information about the impressions you gained during your short term visit to Azerbaijan. I am very glad that you appreciate the situation in Azerbaijan objectively. I highly appreciate it since we seldom meet such cases.

You said that Luxembourg is a small country. Formerly it suffered troubles as a result of the wars in the area. Peace was established there fifty years ago and your country has developed. Now it is a developed country. Your people are well off and live in good circumstances. But 10 years after the war you did not have the present welfare standards, not even after 20 years. I think that not after fifty, but after thirty years your country began to develop rapidly. Taking into account that Luxembourg is in the center of Europe with the European culture and values your development period should be shorter. But we gained independence ten years ago. I do not want to turn to the ancient history. We were part of the Russian empire within 200 years. In the past we were part of the Tsarist Russia, after 1920 part of the Soviet Union, as a matter of fact the Soviet Union overthrew the Tsarist government and then became an empire.

One more thing should be taken into consideration that we are not Europeans, we are in Europe, but according to our national, religious origin we are not Europeans. The European values are always progressive. Our people profited from these values in hard times and made a break through. But the conditions we lived then did not let our people fulfil all our potentials. In those days, especially in the 20<sup>th</sup> century as a part of the Soviet Union, Azerbaijan achieved a lot of things and developed its culture by establishing links with the European values, but still as the level of progress we lag behind Europe.

A ten-year independence of Azerbaijan went through hard times. First of all when we won independence we already were at war with Armenia. Secondly, the socio-political situation was not stable within the country. Different political powers and armed forces were struggling to seize the power. All these factors impeded our development. But despite everything we have developed rapidly.

In 1995 we ensured the socio-political stability in Azerbaijan. We stopped the recession in the economy, and began to develop it year after year. We carried out reforms in all spheres. We accepted democratic values and tried to put them into practice in all the regions of Azerbaijan. The reforms aim at the formation of the market economy in Azerbaijan. We have chosen the road of the market economy. By initiating projects we involved giant Ameri-

can and European oil companies make investments in our country. But all these were not achieved easily. Different foreign countries exerted pressure on us, and at the same time we had to take measures to ensure the stability within the country. Even under these conditions we established democracy, freedom of speech, freedom of press and civil society. As you mentioned many laws have been passed and much work has been done on the basis of these laws. We were admitted to the Council of Europe. I give a detailed account of it, because unlike you some people say everything in Azerbaijan should be like in France, Germany or the USA. But it is impossible. We need time for this. Our opposition hangs on my words about democracy: Heydar Aliyev says we need time for democracy. I say once again: democracy has a beginning but not an end. The more you passed this way, the more you will have to.

But you can't find even a sportsman who can jump ten meters.

*Lidi Polfer:* Especially without training it is impossible.

*Heydar Aliyev:* Even if he trains it is impossible. Physical abilities should be taken into account. In order to involve everyone in democracy we need changes in people's perception. If for years, centuries people lived within a different system, a different formation and used other values it is impossible to change their perception in one, two, and even five or ten years. Only the illusionists can do it. You also use the word "illusionist", don't you? In circuses the illusionists put a man into a box then take a saw and cut him, and finally open the box and we see the man safe and sound. Only an illusionist can do this.

I am very pleased with your impartial appreciation of the situation. At the same time I want to say that our duty is to advance the democracy more rapidly.

Now you should not advance rapidly, and you don't need it. You should better advance very slowly. But we have to run. We understand it, but we also want to be understood. If something is impossible in Azerbaijan, it is out of objectivity to demand it and accuse that there is no democracy here.

You want to know my opinion about the Nagorno Karabakh problem. I have been engaged in this problem for nine years. That is since I have become President. I can say that I have never been engaged in a problem for such a long time. I try to use all the opportunities. But we have not yet resolved the problem. It is very easy to solve it.

Armenia has occupied the Azerbaijani territories. Armenia is an aggressor, it has no right to occupy our territories. Armenia has a claim on the Nagorno Karabakh province. It has no right to do this. The Nagorno Karabakh is an ancient Azerbaijani territory. During the last century the majority of population there were Armenians and therefore, they claim that the Nagorno Karabakh has to belong to Armenia. They had occupied the Nagorno Karabakh before the fall of the Soviet Union. And in fact they separated this territory from Azerbaijan. But they also occupied seven districts around Nagorno Karabakh.

Nagorno Karabakh is a small territory. Only 160,000 people lived there when the conflict began. 40,000 of them were Azerbaijanis. The Armenians drove them out. Half of the Armenians, who lived in Nagorno Karabakh, have also left the area. Now 60,000 people languish in Nagorno Karabakh. Because of the invasion 800,000 people were driven out of the districts around Nagorno Karabakh, their population were Azerbaijanis. So they have occupied 20 percent, that is one fifths of our territory. The people from the occupied territories live in

tents. All this injustice happens before the eyes of the whole world. The Council of Europe, OSCE, UN, the leaders of big countries and the Minsk Group countries- the USA, Russia, France are aware of this. If we want to establish a civil society, legal state and democracy, which is also the policy of UN, OSCE and other big states, then why do they shut their eyes to this injustice? It means that there are double standards in the world. If they want, they may appreciate the aggression as aggression, but if not then they shut their eyes. That is why there is one way to settle the Nagorno Karabakh problem: according to the principles of the OSCE and the UN and standards of international law territorial integrity of every country is inviolable, isn't it?

*Lidi Polfer:* Certainly.

*Heydar Aliyev:* As an independent state Azerbaijan also demands the assurance of its territorial integrity. The Armenian armed forces should be withdrawn from the Azerbaijani territories. The UN Security Council adopted resolutions in this regard. But the Armenians do not want to obey these resolutions. If they leave the occupied territories Azerbaijan is ready to give the Nagorno Karabakh high status of autonomy within our country. But Armenia does not agree with this. It says that the Nagorno Karabakh must be theirs. It is against all the standards of the international law. Or they demand independence for Nagorno Karabakh, which is a small piece of land.

We can not agree with this. We can not give independence to any region within our country. That is the truth. Everybody in the world knows it. But both the leaders of big states and the OSCE urge us to negotiate and find a way out of the situation. I show the way out of the situation. If there is another way please, show it, let OSCE, EU, UN, USA, Russia or France show it. Show us the way, but you don't.

They declare that they support the territorial integrity of Azerbaijan. But over 10 years the territorial integrity of Azerbaijan has been violated, and this fact is ignored. As the President of Azerbaijan I work day and night but can't find another way. The Armenian armed forces must leave the Azerbaijani territories. The territorial integrity of Azerbaijan should be restored. The Azerbaijanis driven out from their native lands must return home. The Nagorno Karabakh should be given a high status of autonomy within Azerbaijan, and only then peace may be established between Armenia and Azerbaijan. That's the solution of the problem.

*Lidi Polfer:* Mr. President, of course I understand that it is a very difficult and painful problem for you. Of course, if leader of other country were you, he would have the same feelings and anxiety. Thank you for giving us the right and detailed information. Unfortunately it's beyond my power to show you the way. That is why, we can only hope that there will be peace between Azerbaijan and Armenia. Because the existing situation, that is neither war nor peace impedes the progress.

I saw the maps. I saw other occupied regions of Azerbaijan besides the Nagorno Karabakh. An idea came to my mind: there is a separated land in the south of Azerbaijan. My question may seem rudimentary. Did you make any attempt to swap the territories? What if the Nagorno Karabakh be attached to Armenia and the separated part of Azerbaijan be attached to the main territory of Azerbaijan on the account of the Armenian territories.

*Heydar Aliyev:* Nakhichevan Autonomous Republic is the territory of Azerbaijan, it is a

part of Azerbaijan. Regretfully, injustice was done to Azerbaijan in 1920s, 40 sq. km. territory you saw on the map is Mehri region. It separates Nakhichevan from the main part of Azerbaijan and its population is consisted of Azerbaijanis. It was ceded to Armenia. It was our land. If the Armenians want to swap that territory which separates Nakhichevan from the main part of Azerbaijan in the solution of Nagorno Karabakh problem, let them raise this issue and we will discuss it.

*Lidi Polfer:* There is nothing else left for us, I wish you success.

*Heydar Aliyev:* Thank you.

*Lidi Polfer:* Mr. President, you have achieved striking results in the sphere of adoption of laws and conventions. But if there is a dynamic and permanent working parliament, of course, laws can be ratified. But to put them into practice is a very difficult process. Europe should help you in this. It is not proper behavior if one side does his best, but an other one does not. We should help Azerbaijan in this case. After the ratification of laws you need skilful, well-qualified personnel and managers. The EU should also work with Azerbaijan. I think we should help Azerbaijan using all possible ways.

*Heydar Aliyev:* I express my thanks to you for your ideas.

*Lidi Polfer:* Mr. President I thank you for the frank conversation. You mentioned that Azerbaijan is in Europe but at the same time it is not entirely a European country. Even during the Soviet Union I was in Uzbekistan and Turkey. Mr. President I should say that in comparison with them you are fully Europeans. I don't see any difference between Azerbaijan and Europe.

*Heydar Aliyev:* Yes, we are Europeans. I just wanted to explain the process of our becoming Europeans. Now we are Europeans and even more than most of Europeans.

*Lidi Polfer:* Mr. President, we have more common features than different ones. Of course, we can have different traditions, history and understanding. But we have more common features. That is why, I think we should cooperate in the spheres of tolerance, democracy, freedom and rule of law. We can help you in this.

Before coming here I read many reports, which were made by our ambassador. I investigated them thoroughly. These documents are about political prisoners, cooperation with the Venice Commission and others. We had a talk with Minister of Justice before meeting you. He told us the facts that the EU may not know about. That is why, I think if we cooperate, negotiate more intensively and exchange opinions, unnecessary arguments can be solved. And it will not tarnish the image of your country.

*Heydar Aliyev:* That is right.

*Lidi Polfer:* We were planning to hold a frank conversation and exchange opinions during the meeting.

*Heydar Aliyev:* We are talking very frankly.

*Lidi Polfer:* Mr. President, I thank you once again for this frank conversation. I think we shall cooperate, and thanks to you leadership Azerbaijan will get closer to Europe. If you need any help we are always ready to do it.

*Heydar Aliyev:* Thank you. I received a powerful support from our meeting today. It is also a support. I hope we shall cooperate in future. Good bye.

**From the talk of the President of the Republic of Azerbaijan  
Heydar Aliyev with the delegation headed by reporter of  
the Committee on Political Affairs of the Parliamentary  
Assembly of the Council of Europe on the  
Armenian-Azerbaijani, Nagorno Karabakh conflict, Terry Davis**

Presidential Palace, April 15, 2003

*Heydar Aliyev:* Your visit to Azerbaijan is connected with an extremely important issue for us, for our country and people.

We are cooperating with the Council of Europe. We have been in the Council of Europe already for two years. Many representatives come to Azerbaijan from the Council of Europe on different issues.

More than ten years have passed since the Armenian armed forces occupied 20 per cent of the Azerbaijani territory. All Azerbaijanis, who lived there, were forcibly banished or compelled to leave those places as a result of the war. However, we cannot prove in the world community that Armenia has Azerbaijani lands under occupation within these ten years. Therefore, we welcome your visit, we have been waiting for you for a long time and instill hopes in your visit.

You have held here a lot of meetings. At the same time, as I can see, you are working very intensively. Yesterday, you held many meetings. I was informed about that. Today, you have observed from the helicopter a big part of the Azerbaijani territory and finally, visited one of the campsites where refugees live. I have heard about that. Perhaps, you have seen much there. You are taking the trouble. You should have stayed in Azerbaijan a little longer to be able to see all this in detail. But, apparently, it is your style of work.

I think you have a definite impression as a result of these meetings, and finally, the things you have seen today in a campsite. I do not know whether to expound this issue to you or you are already thoroughly informed about it? However, in spite of that, I think I should state my opinion to you and introduce information on this issue.

You are probably aware of the history of the settlement of the Armenians in the Azerbaijani lands. I do not want to tell you about that. In due time, the Armenians were especially resettled here from Turkey and Iran, and they started to live in the territory of Azerbaijan. Never mind, let them live, there is not a special problem here. But unfortunately, they and their ideologists lived with quite different dreams. Not being satisfied with the land they lived, they attempted to broaden their territory and tried to achieve it to a certain extent.

In 1920, when the Soviet power was established in our region, Moscow marked the borders of Azerbaijan, Georgia and Armenia at its own discretion. Then they gave a part of the ancient Azerbaijani lands to Armenia. In the period when the communist ideology reigned here, they tried to avoid conflicts among the two nations.

You know, the Azerbaijanis are very law-obedient people, but the Armenians are not. Then the Armenians raised territorial claims again. The Karabakh problem, which today

turned into an international problem, started since 1920, 1922 and 1923. The Nagorno Karabakh is an Azerbaijani land, there is no doubt in that, as it is located, one could say, in the center of the territory of Azerbaijan. But the Armenians once driven out from Iran were placed there. The Communist Party was engaged in the given problem raised in 1921-1923. As a result of the survey, the population of the Nagorno Karabakh declared their desire to stay within Azerbaijan.

Hence, the question was closed and the Nagorno Karabakh was given the status of an autonomous region within Azerbaijan. Nevertheless, afterwards the nationalists in Armenia, not the population of the Nagorno Karabakh, raised now and then the problem of separation of the Nagorno Karabakh from Azerbaijan and its annexation to Armenia. But the system existing in the Soviet Union, the strict regime, nipped it in the bud, that is, no conflict erupted then.

I am a living witness of a certain period in the history of the Nagorno Karabakh as a part of the territory of Azerbaijan. From 1950, 53 years ago, I worked in Baku in the state security service. Then, we constantly studied those issues according to a specific character of our work. I can remember that the population in the Nagorno Karabakh lived normally. However, some well-known representatives of intelligentsia from Yerevan used to come to Nagorno Karabakh two or three times a year and incited the population to affiliate with Armenia. In 1950-1960, this issue got even greater development, however it was restrained.

Since 1969, I was the leader of Azerbaijan - you know how long has passed since then - and I was especially engaged in Nagorno Karabakh problems. I mean I was trying to solve the problems connected with socio-economic situation in Nagorno Karabakh better than in other regions of Azerbaijan in order to deprive them of any claims in this regard. And I attained it.

I often visited Nagorno Karabakh. I opened a university there, we established a number of industrial enterprises - a silk factory, a shoe factory, an engineering plant. In other words, we provided the unemployed with work. We additionally invested huge funds in agriculture and provided its development there. If you see today the center of Nagorno Karabakh, Khankendi, - the Armenians call it Stepanakert, - you will understand that the majority of the new apartment houses and administrative buildings existing there were constructed in the period of my work there. The population of Nagorno Karabakh was grateful to me. Each time, during my visits there, they received me very solemnly. Even aged women came out to the streets, embraced and kissed me. All these photographs remain up until today. The relations were very good, they believed me infinitely. And I, in my turn, rendered them a special aid.

Running a little ahead I would like to say that in the period of the collapse of the Soviet Union, when different people appeared here, they accused me that I had supposedly rendered the Nagorno Karabakh a special care, helped the Armenians. I indeed helped them and I don not deny it. But, as the saying goes, there are no grounds to accuse me of that.

Later on, in 1982, I left for Moscow as you know. There, I took the post of the member of the Political Bureau and first deputy chairman of the Soviet of Ministers. I especially instructed the people in the administration to focus attention on Nagorno Karabakh. They

naturally tried, but not like me. Then the Armenians, the nationalists in Yerevan, making use of my departure, started to interfere with the problems of the Nagorno Karabakh more intensively. They stirred up the situation there. Unfortunately, the Azerbaijani leadership did not pay due attention to those issues, and the center, Moscow, always supported Armenia in this respect.

The conflict started there in February of 1998. First they started to claim that they wanted to unite with Armenia, then armed clashes broke out, which gradually grew into an armed conflict.

In 1988, the USSR was still strong. But you probably know that in 1988, I resigned in Moscow. I did not have any opportunity to interfere with those issues. But I observed them from outside. I was aware of the power of the Political Bureau, the Soviet government. If they had wanted, they could have prevented all this at that time. But they did not do it, and Mikhail Gorbachev probably played a special role in the aggravation of the process. Subsequently, it was revealed that he was a very pro-Armenian person.

This conflict lasted four years during the period of the existence of the USSR. Just imagine if such a strong state as the Soviet state had decided to eliminate this conflict, would it have allowed it to expand gradually within those four years? On the contrary, we have sufficient data that then Moscow incited the Armenians wishing to solve this issue in their favour. The war for Nagorno Karabakh between Azerbaijan and Armenia broke out as early as before the collapse of the Soviet Union and then the Armenians had already occupied some regions of Azerbaijan.

Then the Soviet Union collapsed. Armenia and Azerbaijan declared their independence. Of course, much was to be done for the construction of an independent state. Azerbaijan did not have any possibilities to wage a war, it did not have skilful military specialists at its disposal. But Armenia possessed wide opportunities in this respect. The Russian military units deployed in Armenia were comprehensively used in this matter on the Armenian side.

Then, the struggle for power was ongoing in Azerbaijan. A person sent to work here in 1988 ran away. Mutalibov, elected as president of Azerbaijan in 1991, also fled and still lives in Moscow. Then the Popular Front came to power - the people who are in opposition today - who, naturally, were also deprived of an opportunity to rule the state. They were the people who came from streets. Therefore, they lost their authority among the population within a year and scattered. Making use of such situation, the Armenian armed forces occupied the Azerbaijani lands. In 1993, a socio-political crisis, one might say, arose in Azerbaijan. As a result of struggle for power the Popular Front could not rule the country, and I, then lived in Nakhichevan, was invited to Baku. I was elected speaker of the parliament. Abulfaz Elchibey, leader of the Popular Front, was the president. I told him there is a way out of this situation. But unfortunately, two days later, he secretly left Baku for his native village located high in the mountains. I stayed alone here.

I do not want to speak about that. In any case, in 1993, I normalized the situation to a certain degree. Then I could not focus much attention on the war front, as I did not know how and with whom to work. However, I mobilized our military units, we reinforced our activity and liberated some lands. In May 1994, both Armenia and we agreed to sign a

cease-fire agreement. On May 12, we signed it. In May, this year, it will be nine years since the establishment of the cease-fire regime. There are no military operations after the armistice agreement.

But the Armenians killed and burnt many Azerbaijanis, captured them and did not give them back subjecting them to tortures. We lost many people - both military and civilians.

Then, in 1992-1993, the Security Council of the United Nations Organization discussed this issue four times and stated that Armenian armed forces should unconditionally withdraw from the occupied Azerbaijani territories. However, Armenia does not fulfill it and no one blames them.

In 1992, the Minsk Group was created within the frames of the OSCE. Since 1993, I have been constantly cooperating with the Minsk Group. At first, Italy was at the head of the Minsk Group, then Switzerland, then Finland. But Russia was in the center of this issue all the time.

In 1997, the OSCE submitted two proposals on the peaceful settlement of the conflict. At first there was only one proposal. We accepted it, but Armenia did not. After some months, the second proposal was submitted. We accepted it again, but they did not. Therefore, this did not yield any results either.

In 1996, the OSCE Summit took place in Lisbon. I raised the issue rather strictly demanding that Armenia should recognize the territorial integrity of Azerbaijan. Armenia does not recognize territorial integrity of Azerbaijan until today. A meticulous provision about the Armenian-Azerbaijani conflict was prepared and included into the concluding document there. Armenia did not agree with it. As you know, the decisions are made there based on consensus.

I thought for a long time and did not fully agree with the concluding document of the OSCE. Consequently, the situation exacerbated there. Many heads of states addressed me saying: "you are violating the final document of the OSCE Summit". I remember Albert Gore telling me: "you are violating". I replied: "Armenia is also violating, it does not agree with it. He objected: "it is their right". I also said: "but this is my right, too". And thereon, the conversation finished.

Then the then OSCE chairman from Switzerland came, talked to me for a long time, and finally prepared a good statement on behalf of the Summit. All about the territorial integrity of Azerbaijan and other questions were reflected in that document. It was an extremely important document. Therefore, I waived my veto, and the document was adopted. However, Armenia did not accept it; it did not fulfill this statement of the Lisbon Summit.

Hereby, the situation got gradually strained. Three or four years ago, Russia put forward a strange proposal - the formula of a common state. It considers Nagorno Karabakh and Azerbaijan a common state. Consequently, the territorial integrity of Azerbaijan is maintained, but Azerbaijan has no rights to administer the affairs of Nagorno Karabakh, and interfere in its affairs. I was very dissatisfied with that. Then, Primakov was the Minister of Foreign Affairs of Russia. I even phoned him and talked to him very seriously asking why they had worked out such proposal. That meant they deceived us. Now, we are no longer silly to be deceived so easily. But Armenia accepted this proposal at once. And today, they

also suggest working on this formula in some cases. It means that, in particular, Russia as well as other states does everything for the benefit of Armenia. For instance, Russia, the United States of America and France are the co-chairs of the OSCE Minsk Group. I have already spoken about Russia, but the USA does not take a principal position either.

Neither does France. No proposal has been submitted since then. The co-chairs to the OSCE Minsk Group stated that the presidential elections were being held in Armenia, and this issue should be postponed. But in May, there are parliamentary elections. In October, presidential elections will take place in Azerbaijan. And thus, the year will draw to a close. At the same time, the people, as you have seen, still live in hard conditions, all their wealth was totally destroyed in the occupied territories long ago. Now, the Armenians have brought the lands to a poor state, too. Sometimes it is reported that they settle in those territories the Armenians from other places.

It is strange that the representatives of none of the international organizations want to visit our occupied lands. There is a monitoring group of the OSCE. Of course, its leader, Kasperzyk visits these territories, goes there. I asked the co-chairs of the OSCE Minsk Group twice to visit at least one region there, to see how the matters stand there. They went there and said upon return that everything was destroyed. A 130-km part of our border with Iran has passed to the hands of the Armenians. We were informed that drugs and weapons are smuggled and many other crimes are committed. This territory is absolutely beyond any control.

The Council of Europe has charged you to study the given issue and disclose your opinion. It seems to me that it is the first case when this issue has become the point of someone's interest, and it is the Council of Europe. I hope that You will get engaged in the solution of this issue, as we cherish great hopes in You. I appreciate You, I have been speaking a little bit long, but I wanted to inform You about everything.

*Terry Davis:* Mr. President, You have also mentioned that since the day of independence of Azerbaijan, many delegations from the Council of Europe have arrived here. Perhaps, I am the first person to arrive here from the Council of Europe who does not have to congratulate You on admission to the Council of Europe. I told my Georgian friends about that too, sometimes people want to congratulate a person after admission to the Council of Europe as well.

Mr. President, You are aware of the purposes of my visit. I appreciate You for the information you provided. I also want to express my gratitude for the information presented by you and the ministers during the meetings today and yesterday, as well as by the special representatives on this issue empowered by You. I have to emphasize that after my arrival here your parliamentary delegation informed me rather comprehensively about it. Your parliamentary delegation works very intensively in the Council of Europe on this issue as well as all on other issues.

Of course, the history of the events in Nagorno Karabakh and around it is of great importance. I consider that the United Kingdom resembles the South Caucasus in this respect. In other words, we attach great importance to history. I think that history will take very broad space in the report at I will prepare.

*Mr. President:* You said that international organizations do not visit Nagorno Karabakh and the territories adjacent to it. As You know, I have visited the adjacent regions and got acquainted with the situation of people living there, because I considered it really important to go there and see their life conditions. I would not like the population of Azerbaijan to have such opinion that my trip to Nagorno Karabakh means that I have some links with that region. Today, while talking to You, I drew such a conclusion that it is a good idea to make a trip there.

*Heydar Aliyev:* Yes, it is necessary to go there.

*Terry Davis:* Of course, I will go and it will be taken into consideration.

I am highly thankful to You for the time allotted to me. I waste the time of the busiest person in Azerbaijan. Mr. President, I am quite well informed. I cannot say to your representatives more than I have already said. I will not make here any statements, and after Azerbaijan I will go to Georgia to visit my friends there, and then I am going to visit Armenia. I am not going to Nagorno Karabakh during this visit. But before concluding my report, I will certainly visit Nagorno Karabakh. I have already promised and will do my best for the solution of the problem. Thank you very much once more for your time.

*Heydar Aliyev:* I thank you. It is my wish. You said that you had promised and you will do your best for the solution of the problem. It is enough for me, I do not need additional words. Thank you very much.

**President of the Republic of Azerbaijan  
Ilham Aliyev received PACE reporters**  
December 8, 2003

President of the Republic of Azerbaijan Ilham Aliyev received at the presidential palace Council of Europe Parliamentary Assembly reporter for "political prisoners" in Azerbaijan Malcolm Bruce, and deputy secretary of the Committee on Legal Affairs and Human Rights David Cupina.

Warmly welcoming the guests, Head of the Azerbaijan State Ilham Aliyev said:

Dear Mr. Bruce, dear David, You are welcome to Azerbaijan. I welcome both of you.

Azerbaijan is the member country of the Council of Europe for three years, so far, we had the successful cooperation, and I would like to express my hope that this successful cooperation will continue. For this period, we have adopted some new laws in Azerbaijan with the recommendation of the Council of Europe, and these new laws are working in our country, and they help a lot to contribute to the democratization process. It is also gratified to know that Council of Europe in its official documents has admitted Armenia as an aggressor and a special rapporteur has been appointed by the Council of Europe for the settlement of the Armenian-Azerbaijani conflict over Nagorno-Garabakh. I would like to express my hope that this rapporteur will arrive to the region very soon and will prepare its objective document. Azerbaijan has admitted certain responsibilities before the Council of Europe and I can say that we will fulfill these responsibilities timely. I know that hearings are planning in the Council of Europe for the next coming period devoted to the fulfillment of the responsibilities by Azerbaijan, and I would like to express my hope that Milli Majlis of Azerbaijan will be ready to work on the remaining issues. We have very serious approach to our responsibilities and I express my hope that all the responsibilities will be fulfilled by us. Your mission in the council of Europe is quite different and we know about your duties and we have discussions about these issues with you, within the Council of Europe and the Council of Europe knows very well about the position of Azerbaijan, our position is very well known. Unfortunately, so far, there is no such a definition like the political prisoner in the global practice. Therefore, it complicates the mission of the experts. In the past, we had lots of talks and discussions with you about this issue and I would like to express my hope our representatives, our official will continue this dialogue who will be able to settle this issue as well.

Malcolm Bruce: Ok, Mr. President. Thank you very much for agreeing to see us and certainly, we hope we will have a constructive and productive dialogue; that's the intention. I have been a member of the Assembly of the Council of Europe for four years, and you were the last years' former vice-president of that organization. So, I guess at least on that platform we've shared, we should understand each other. Of course, I should welcome you as the new President of your country and I certainly think that maybe as a new President with your own mark, you'll begin to move the dialogue constructively forward and, certainly,

that's why we are here to do; and I think all we have some details to discuss I certainly can assure you we've come here with the spirit of constructive dialogue and constructive engagement and I think that's all we have.

Ilham Aliyev: thank you very much. I also stand for the constructive position and in fact, I can say that Azerbaijan has always been ready for this dialogue. Hundreds of prisoners amnesty by President of Azerbaijan Heydar Aliyev's decrees and we have always been positive to that. Of course, there were some problems in certain periods. Indeed, we had some problems on certain stages but generally, we had positive results, and I am confident that this dialogue will be continued and the problems will be resolved.

Present at the reception were Chief of the Presidential Administration's Department on Working with Law Enforcement Bodies Fuad Alasgarov, and head of Azerbaijani delegation to PACE Samad Seyidov.

**President of the Republic of Azerbaijan Ilham Aliyev  
received delegation of EC Committee of Ministers  
February 3, 2004**

President of Azerbaijan Ilham Aliyev received at President Palace the delegation led by the permanent representative of Italy at the Council of Europe, head of the "Ago" Monitoring Group of the EC Committee of Ministers Pietro Ercole.

Greeting the guests, President Ilham Aliyev noted that three years have elapsed since admission of Azerbaijan to the Council of Europe. In this period, in the course of the visits to Strasbourg, deputies of Azerbaijan Republic have led interesting meetings in this influential Organization, conducted large discussions, as well as the CE representatives have many times visited Azerbaijan, conducted monitoring on numerous issues. Just due to these contacts, was developed strengthening of legal base, as a result of democratic reforms bringing the legislation base in conformity with the European standards, provision of human rights, and advancement in implementation of democratic principles, and Azerbaijan held a worthy place among the CE member-states.

At the same time, the Republic of Azerbaijan is implementing important projects in the region and has gained great accomplishments in the fields of regional cooperation, head of the Azerbaijani state underlined. "Just now, thanks to reforms conducted in the field of policy, economy, legislation, you can observe dynamic economic development in the country. Last years, annual growth of the GDP averaged 10 percent and this goes ahead.

Thus, efficient cooperation between the Republic of Azerbaijan and the Council of Europe positively influences on the development of our country. And, therefore, Azerbaijan looks forward to this cooperation and cooperation with the Council of Europe will be further useful, President Ilham Aliyev stressed.

Touching upon the settlement of the Armenian-Azerbaijani Nagorno Karabakh conflict, head of Azerbaijani state once again expressed Azerbaijan's his resolute position.

Head of the "Ago" Group Pietro Ercole Ago said that he is also pleased with cooperation of Azerbaijan with the Council of Europe and successes of this co-op are obvious. Despite of some shortages, the presidential elections were well administered in Azerbaijan. The goal of the monitoring, meetings and talks during the visits of the Council of Europe representatives is to promote Azerbaijan in legal democratic state building, assist in fulfillment of the obligations it took before the Council of Europe.

Then, head of the monitoring group "Ago" expressed his gratitude to President of the Republic of Azerbaijan Ilham Aliyev for cordial reception.

**President of the Republic of Azerbaijan Ilham Aliyev  
received PACE rapporteur on Armenia-Azerbaijan,  
Nagorno Karabakh Conflict  
February 26, 2004**

President of the Republic of Azerbaijan Ilham Aliyev received at Presidential Palace member of PACE political Affairs Committee, rapporteur on Armenia-Azerbaijan, Nagorno Karabakh conflict Mr. Terry Davis.

Having sincerely welcoming the guest Head of Azerbaijan State Ilham Aliyev said:

The Council of Europe has taken really serious steps concerning the problem, appointed a special rapporteur, and we are really happy that as a rapporteur you have been very actively involved in the matter. True, Armenia was opposing this proposal trying to move the issue to the background, but the Council of Europe's resolute decision was to put it into agenda to be discussed in the Political Affairs Committee, and appoint a special rapporteur.

Of course, we hope that the report will reflect the realities of the Armenia-Azerbaijan, Nagorno Karabakh conflict. These realities include Armenian military aggression against Azerbaijan, occupation of 20% of its territories, over one million refugees and displaced people, as well as the occupation of 7 more regions of Azerbaijan around Nagorno Karabakh.

We are very happy that the international community focuses on this problem: the Council of Europe is directly engaged in its settlement, at the same time, the issue is a subject of discussion within the framework of the European Union. I think the steps taken are very positive. As you know, the United Nations adopted four related resolutions urging Armenian occupation forces to withdraw unconditionally from Azerbaijani territories. On the other hand, the OSCE Minsk group is directly engaged in this issue in mediator capacity. The most remarkable fact is that the Minsk group co-Chairs would declare the occupation of Azerbaijani lands by Armenia exactly in this room.

Of course, we would like the Council of Europe to replace the OSCE Minsk group as for this problem. We believe, however, that the Council of Europe, the report, must give political appraisal to this conflict. I am confident the political appraisal will be given and justice will triumph. In my turn, I wish every success in this difficult job.

Having thanked the President for the sincere reception, PACE rapporteur on Armenia-Azerbaijan, Nagorno Karabakh conflict Mr. Terry Davis said:

Since it's the first time that we have met for several months, first I must take this opportunity to give you my personal sympathy about the loss of your father. You may like to know that I have today visited his grave.

But to turn to happier things may I also congratulate you on becoming president of your country.

I would say it is not my job to replace OCSE Co-chairmen, you understand it very well.

I know. My job is to the report which describes what is being done to settle this problem

And it is very difficult report as you yourself have said. When I met your father a year ago, he complained that too many people have written reports about Nagorno Karabakh from international community but never visited it, I promised him that I would do that, and I've kept my promise.

I do think that there needs to be more urgency in trying to settle this problem, because it does effect a lot of people, the people who discard the refugees or displaced persons here in Azerbaijan and also in Armenia and in Karabakh.

We'll also try to achieve a situation when no more people be killed or wounded or lose members of their families.

I am hoping to get the report written as soon as possible. And certainly, I'll do my best to do a fair and objective report. And more important what is being done to settle it and ensure better future for people of the whole region of South Caucasus.

The meeting was attended by Head of Azerbaijan Parliamentary delegation to PACE Samad Seyidov.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received Secretary General of the Council of Europe Walter Schwimmer and delegation accompanying him**

April 8, 2004

Greeting the CE Secretary General and accompanying delegation, President Ilham Aliyev said we were waiting for your visit and now we are pleased the visit is realized. I know you have had a number of successful meetings and your familiarization with Azerbaijan will be a decisive factor for our further cooperation.

It has been for three years since Azerbaijan has become member of the Council of Europe. The Country has made significant steps towards development of democracy. Political reforms conducted in Azerbaijan on the CE recommendations, the adopted laws will allow to further reach new accomplishments in the human rights protection and development of democracy, the President said.

It is also a positive factor that the Armenian-Azerbaijani, Nagorno Karabakh conflict - a source of threat for both Azerbaijan and the entire region - was discussed at the Council of Europe level. The questions will be considered at the CE Political Committee and we are hopeful during the discussions and plenary sittings the conflict will be straightly assessed.

As you know, a part of my life is connected with the council of Europe. I always recall the arrangements and meetings I held in Strasbourg. Mr. Secretary General. I would like to express my gratitude for the activity we had together with You. At the same time, I have been the PACE Bureau member and those years have played notable role in my political activity. I am certain that our relations will develop further and strengthen much more.

Expressing his gratitude for sincere reception and kind words, Council of Europe Secretary General Walter Schwimmer said he was impatiently waiting the visit and thanked to President of Azerbaijan for cooperation. You have made enormous efforts for my visit to Azerbaijan as well, he stressed.

"At the same time, I am very proudly speaking of the today's meeting. It is because that you were my colleague at the Parliamentary Assembly of the Council of Europe. You have been my deputy at the PACE and now You are President of the country. I extend my heartfelt congratulations to You.

My official visit targets two major goals. First, as the Council of Europe representative I must watch the ongoing processes in Azerbaijan and assess the accomplishments here and become familiar with the implementation of the obligations Azerbaijan took before the Council of Europe. This is connected with the ratification of some laws we recommended and with the legal reforms. It is also connected with the course of reforms and further recommendations of the Council of Europe. The second is to have discussions with You on the problems concerning to Europe.

I would also like to have exchange of views with You on the "frozen conflicts". I must note I do not like this expression. For example, today I went to one of the refugee camps

and witnessed that the conflict was not "frozen" for them. Within our power, strength and opportunity, we shall make further efforts for humanitarian assistance by CE and call on the sides for dialogue.

From this standpoint, my official visit to Azerbaijan will be useful both for the Council of Europe and Azerbaijan as a new CE member.

In the course of talk, the parties had comprehensive exchange of views on a number of issues of mutual interest.

Head of the Azerbaijan parliamentary delegation at PACE Samad Seyidov, permanent representative of Azerbaijan at PACE Agshin Mehdiyev took part at the reception.

**President of the Republic of Azerbaijan Ilham Aliyev met with  
Council of Europe Secretary General Walter Schwimmer**  
April 29, 2004

On the same day, President of Azerbaijan Republic Ilham Aliyev met at the Council of Europe residence with the Secretary General of this Organization Walter Schwimmer.

Expressing his pleasure of greeting the Head of Azerbaijan State, Mr. Walter Schwimmer reminded, reminded the meetings and useful exchange of views with him during his recent visit to Azerbaijan. He stressed the importance of the first visit of Azerbaijan President to the Council of Europe as head of state and expressed satisfaction with high level of cooperation between the Council of Europe and Azerbaijan.

President Ilham Aliyev appreciated the years of his activity at the Council of Europe, expressed happiness of the close cooperation with this Organization. There is no problem between Azerbaijan and the Council of Europe and during the years of CE membership Azerbaijan reached great accomplishments in the field of development of democracy, human rights protection, adding that this policy would be continued in the years ahead.

**President of the Republic of Azerbaijan Ilham Aliyev  
spoke in the sitting of spring session of PACE  
April 29, 2004**

On 29 April President of the Republic of Azerbaijan Ilham Aliyev made a speech in Strasbourg in spring session of the Parliamentary Assembly of the Council of Europe.

PACE administration and deputies met President Ilham Aliyev with applauses in the session room.

Opening the session PACE chairman Peter Shider said:

I am greeting President of the Republic of Azerbaijan Mr. Ilham Aliyev in our Assembly. We are also greeting minister of foreign affairs, officials accompanying President. It is very pleasant for us that you are participating in our Assembly. I would like to greet President of the Republic of Azerbaijan as a former member, former vice-chairman of our Assembly. However, Mr. President isn't just former but an active participant in our discussions and events. Mr. President, we are very glad to receive you here. On behalf of the Assembly I am stating my gratitude to you that you have arrived. I informed the deputies that President would be ready to answer to the questions upon completion of the session.

Mr. Aliyev, Mr. President panel is yours.

**Speech of President of the Republic of Azerbaijan Ilham Aliyev**

Dear Mr. Chairman!

Ladies and Gentlemen, dear guests!

It is a big honor for me to be invited here and speak at the Council of Europe. It is a great even for me personally indeed. As Mr. Chairman mentioned I was a member of the Parliamentary Assembly of the Council of Europe within three years. This period of my life, perhaps, is the most interesting, important periods and played an important role in my future activity and of course in my current work.

Azerbaijan joined Council of Europe only three years ago. Up to then the country was experiencing many problems. Since we got independence in 1991 the situation in Azerbaijan had been very difficult. There was chaos - economic, political, and military. Economic recession accelerated. In fact, the country was on the way of total crisis: civil war, efforts of military coups and of course aggression of Armenia towards Azerbaijan. These are the factors, which didn't allow the country to develop in normal standards, to develop economics in healthy environment.

Only when heavy heritage was overcome, after provision of the social-political stability and achievement of the cease-fire between Armenia and Azerbaijan, the country got its opportunity to develop in various fields. The growth in our economics has started. Nowadays from the standpoint of economic growth Azerbaijan is an intensively developing country. The growth of gross domestic product in the last seven years totaled to 90 %, level of

inflation in the last 7 years didn't exceed 2-3 %. Azerbaijan takes leading position among the countries of the former USSR and Central Europe by the volume of the direct foreign investments per capita.

All these factors plus large-scale economic reforms, land reform, privatization of the land and as a whole, privatization of the enterprises allowed the country to develop its economics on the basis of the principles of market economics. Nowadays, the share of the private sector in the gross domestic product totaled to 75 %. If we take into account that the oil sector is still a government monopoly, this is higher figure. It means that 75 % of the gross domestic product means that factually the whole trade and industry are privatized.

We see very good results of that. We see our country developing, growing economics, which allows realization of the giant international projects. Nowadays the largest energy project in the world is being realized in Azerbaijan. Azerbaijan has already developing oil and gas resources for 10 years along with the leading companies of the world.

This is very successful experience. In the meantime, there are a few key elements of this success. First of all, this is existence of good investment climate. Our investors feel themselves and their investments safe and confident that all funds invested are defended in the best way. All large investment projects in Azerbaijan have been ratified by our parliament and took a status of the law. Thus, nobody can change anything. Second is transparency. It is also one of the key elements of success in the oil and gas fields and as a whole, all producing fields of the industry. Azerbaijan has achieved considerable results in this meaning. We joined initiative of transparency in the producing industry since the beginning and intend to continue leadership in the region in this field.

We have very close ties and cooperation with international finance institutions, in particular with International Monetary Fund. We are coordinating our main economic course with this organization. All these factors allowed us to attract billion of dollars as investments into the country.

The total sum of the investments in Azerbaijan in the last few years totaled to 17 billion dollars. 12 billion out of them are the direct foreign investments. If the investors weren't confident in the public-political stability in Azerbaijan, couldn't forecast the developments, of course, they wouldn't risk their capital. We intend to continue carrying out this policy. Nearly 10 billion dollars will be invested in Azerbaijani oil and gas industry in the coming 3 years.

The large pipeline projects realized nowadays are of great importance not only for our country but also for other countries, the territories of which these pipelines will go through as well as for the whole region. These projects are required for the region security and stability, for regional cooperation. Azerbaijan is actively performing country in the field of the regional cooperation and nowadays the level of the regional cooperation is satisfactory. We are ready to play active role in this direction in future.

Oil and gas resources of Azerbaijan in the Caspian region allow our country to use them effectively, achieve all-sided development of the economics. Production and transportation of the oil and gas isn't a final goal for us. This is only the mean for the all-sided development of our economics, construction of the civilized, economically strong society, realiza-

tion of the political reforms in future and continuation of moving on the way of democracy of the society. The successes we achieved, the projects that will be realized in near future, of course, allow strengthening of economics of our country.

In near future Azerbaijan has turned into economically strong state. In 2005-2006 the main oil and gas pipelines will be functioning, which will allow all countries participating in the project to improve level of life of the whole population.

However, this all is a part of current life of our country. It is developing both from the economical and social standpoint. We are realizing numerous social programs. Our economic policy is based on the principles of market economics. However, if you pay more attention to the structure of our budget, you will see that the major part of the budget is aimed to the social issues. I think that such combination of the market economics and social defense is also one of the factors in the basis of the success.

Our country has achieved important successes in the field of political reforms as well. Three-year period of our membership in the Council of Europe played decisive role in movement of Azerbaijan on the way of democracy. By recommendation of the Council of Europe new laws were adopted. The obligations undertaken by the country when joining the organization and their implementation also played an important role. That is why I would like to thank sincerely the whole staff of the Council of Europe. Constructive cooperation, suggestions, recommendations, your experience - all this lead to the further democratization of Azeri community, joining of Azerbaijan into European family.

We should do a lot. A lot of spheres of our life do not meet international standards. There are objective and sometimes, subjective reasons. The country that suffered a lot from the war, occupation, which passed through the civil war and other tragedies can't become fully democratic and free. However, this way is our selection, our strategic selection. The processes taking place after presidential elections approved by our government confirm on our devotion to the extremely important values for us. Democratic, pluralistic society confirm our decisiveness.

Economic growth and democratization of the society are the key elements of our politics that can't be apart from each other. It might be economically strong but unless there is democracy, transparency, human rights are defended, the success won't be achieved. We have studied experience of number of the oil producing countries and unfortunately it might be said that oil factor in many countries do not lead to the success. In some cases oil factor doesn't bring welfare but even accompanies with negative factors. That is why, seeing the whole situation, we are trying not to make any mistakes.

At the same time we have a lot of problems. For example, poverty. We are fighting against the poverty. At present, we are realizing the program on reduction of the poverty along with the World Bank. We have unemployment. That is why one of the key elements of the program of economical and social-economical development is in the opening of thousands of new vacations that I was stating officially.

We draw special attention to the regions that the all-sided, dynamical development took place not only in the capital, main cities but the whole country, all regions of Azerbaijan. Economical development should be felt even by the farthest villages. Only when the whole

population feels that it lives better, our government might consider the task as implemented. Our goal is in establishment of the equal terms for the citizens. Let everybody feel the benefit of the economical growth, development of the oil industry. Let all citizens of Azerbaijan use the equal rights. We have achieved wonderful results in this direction. One of the biggest achievements of our country is ethnical and religious patience. Tolerantly was very likely to Azerbaijan in the Soviet period, not only in the period of independence and this policy is continued nowadays. Azerbaijan is a multi-national country. All nations and representatives of religions consider Azerbaijan as their home.

The key problem our country has been experiencing for many years is connected with occupation of 20% of Azerbaijani territory by Armenia. This occupation had started with the campaign of false that Armenian aggressive separatism was using with regard to Azerbaijan. Such a policy lead to occupation of the former Nagorno Karabakh Autonomous Oblast of Azerbaijan and 7 administrative regions bounding it. The Armenian have never lived in those 7 regions. Only Azeri population was living there. Armenian occupation lead that hundred thousands of people had become refugees and IDPs. These facts are well known in the Assembly. Members of our delegation were speaking about it many times, these facts were represented in the documents of the Parliamentary Assembly of the Council of Europe. 250 thousand Azerbaijanis were deprived of the territory that belongs to Armenia at present. 700 thousand citizens of 7 occupied regions in the territory of Azerbaijan had become IDPs living in the former Nagorno Karabakh Autonomous Oblast. 1 million out of 8 million population in Azerbaijan is refugee and IDPs. This is the highest level of the refugees and IDPs in comparison with the rate of the population.

Such a situation has continued for over 10 years. This will be ten years since the day of cease-fire between Armenia and Azerbaijan in May and negotiations conducted for over 10 years hadn't brought any result. Of course, we can't stand such a situation. Azerbaijan will never agree with the loss of its territory. The norms of international law should be used in the solution of the issue. Azerbaijan has respectful approach to the territorial integrity of all countries and requires the same from others. Our territorial integrity must be restored. Armenian occupation forces must be withdrawn from the occupied territories. Refugees and IDPs need to return to their native lands. We shouldn't let in XXI century any member of the Council of Europe - Armenia occupy the territories of another member of the Council of Europe - Azerbaijan.

International community shouldn't agree with the situation. Of course, we are hopeful that joint efforts of the international community will further to the solution of this problem. We are thankful to the Council of Europe for starting of the exchange of the views around this topic. As you are aware, at present Committee on the political issues works over the report connected with the Armenian-Azeri, Nagorno Karabakh conflict. We are hopeful that the report will reflect the situation how it is and the main thing is that will give political estimation to the issue.

Armenians have their claims with regard to the conflict. I would like to comment them in order to have the whole picture not only from one party. Their claim is that the Armenian living in Nagorno Karabakh have right of self-determination. Right of self-determination

is very important right for all people. We all respect it. However, I would like to draw your attention on another important issue. The Armenian have already determined themselves, they have their own state. It means that the Armenian as a nation have already used this right. Just imagine what can happen if they will be self-determining everywhere where they live?! What does it mean? Does it mean that everywhere the national minorities live in should be a basis for the separatism? Does it mean that the national minorities might create their independent states on their territories where they live? Of course, not!

National minorities live in many countries including European states. Azerbaijanis also consist national minorities in number of countries. Nearly half million of Azerbaijanis live in Georgia. There are a lot of Azerbaijanis living in Russia, other countries. The same do Armenians. 200 thousand Armenians live in Georgia - 4 times more than in Nagorno Karabakh. Does it mean that they should self-determine everywhere? In this specific case the principle of self-determination doesn't work. That is why there are not any contradictions between the principles of territorial integrity and self-determination. In other words, we are waiting when international community would play active role in the settlement of this conflict and the solution will be based on the norms of international law.

Dear Ladies and Gentlemen! As I have already mentioned, it is very pleasant for me, it is a big honor for me to be here. I am speaking with great pleasure. As I noticed, Azerbaijan has achieved considerable successes upon declaring its independence. Today our strategic choice is integration into Europe, European family, structures. This way is continued. We are dedicated to this policy and will do our best that Azerbaijan meets all European standards, parameters. To comply with the appropriate standards of European structures. This is our policy we have been carrying out for a long time. Everything taking place in Azerbaijan nowadays is a result of continuation of this policy. We are continuing to be active members of the Council of Europe.

You are totally dedicated to the European values, share these values. Our delegation has always been active in the Council of Europe. I am thankful to the members of the Parliamentary Assembly of the Council of Europe for understanding of our problems. We have a lot of friends here, personally I have a lot of friends here. I am greeting everybody. I am greeting my counterparts I was working with in the European Democratic group and thank all members of the Assembly. I should say that I miss all those days when I was a member of the Parliamentary Assembly of the Council of Europe, when I was working with you. I hold other post today and have other commitments. However, I should assure that the policy carried out in Azerbaijan in the last few years is continuing and it will bring welfare and peace to our country, our region. Thank you for your attention.

**Peter Schieder:** Mr. President, thank you very much for your impressive speech. Thank you very much for the kind words addressed to the Assembly and the Council of Europe. As you have just noticed, we are passing to the question-answer session. Members of the Assembly would like to ask you some questions and I should remind that all questions shouldn't exceed 30 seconds. I would kindly ask my counterparts to ask the questions and not to turn them into the speeches. Additional questions might be asked in the end only if the time allows. Thank you.

**Question (Italy):** First of all, I would like to thank Azeri President and congratulate him with the achievements of his country. My question is related to the economics of the country, fields where considerable successes have been achieved indeed. Mr. President, what is the role of the European Union in the development of the oil industry in your country and foreign trade relations?

**Answer:** Trade relations, economical ties with the European Union are expanding annually. If we compare the indexes of 2003 and 2002, you will see that their volume has increased by 40%. This shows how important European market is for Azerbaijan. By the way, I should mention that our largest trade partner is Italy. Only this is index of the course we have taken towards Europe. You know, major part of the infrastructure in our country was created in the period when Azerbaijan was a part of the former USSR. That is why the sales market of the production are also neighbor countries. New production constructions, new manufacturing production is prepared on the basis of old technologies. That is why the key consumers of our production are the republic of the former USSR. However, tendency started at present has positive character and we trying to come out to the European market. I am sure that the volume of the trade will increase this year.

**Question (France):** Mr. President! We have been pleased with your speech, it is a big honor for us to see you. You mentioned that you were intended to promote the country on the way of democracy. My question is as follows: some facts of disorders were mentioned in the last presidential elections. Do you intend to take any actions with regard to that? Hearings in connection with implementation of the obligations Azerbaijan undertook will take place in June. How do you implement these obligations?

**Answer:** The events that took place in the last presidential elections showed that some contradictions might take place within the society. We, the government and the party, that are in the government were always supporters of the political dialogue, supporters of the normal political dialogue between all political powers in the society. We are speaking for the solution of all our problems with negotiations. Unfortunately, before the official results were announced, some reps of the opposition preferred to express their views through the stones and metallic bulks. They were attacking policemen. These events were shown by TV, they were shown by all TV channels. One of the episodes was horrible: big truck of the demonstrators went over the policemen. That is why I assume that all political powers in Azerbaijan should act in the framework of the law. Democracy and law should be one integral part. I was stating in my speeches, before and after the elections, called political powers in Azerbaijan to the constructive dialogue. Unfortunately, I haven't got any reply yet. Nevertheless, we will be trying to create the situation in Azerbaijan that all political disputes could be solved at negotiations table.

**Question(Russia):** Mr. President, we have heard a lot about the program of fighting against poverty. You were saying about it in your election campaign, your speech. As far as I remember, realization of this program was closely connected with the improvement of the humanitarian situation in Azerbaijan. Everybody is aware that as a result of the conflict around Nagorno Karabakh, nearly one million of the people had become refugees and IDPs. Please could you say something about realization of this program in near future.

**Answer:** The program of fight against the poverty is realized very successfully in Azerbaijan. We are working actively with the World Bank in the framework of realization of this program. We are hopeful that the program will allow our country to achieve the targeted goal, i.e. remove the meaning of "poverty" at all. I think that there are very good perspective for that. You touched the topic of refugees, which are the most painful part of our society. Of course, the care after them is priority for us. Though our government has limited financial resources, it realized the program of allocation of the refugees in the territories, which were release from the occupation. New modern houses, hospitals, schools, small cities for refugees have been constructed. At present, on the basis of my Decree the second program is being realized, which will cover nearly 30 thousand people at the first stage. Also, we will be establishing all required conditions, infrastructure. Thus, our government makes the life of people who lost their lands and houses as a result of Armenian occupation easier. Of course, this is not final solution of the issue. The final solution of it is full release of Armenian occupation forces from the territory of Azerbaijan and solution of this humanitarian catastrophe. Just imagine, that lots of these people live in camps, their children are born there, who go to schools then, which are also allocated in the camps, they marry and die there. This is real humanitarian catastrophe and it continues more than 10 years. It is continued only because Armenian occupation forces occupy the territories, which don't belong to them. I will answer in more details to this question. I consider as positive fact that Armenia starts understanding that. Recently foreign minister of Armenia in his statement in Bratislava said - then it was translated on Azeri TV channel - the fact that Armenia occupied the territories, which don't belong to them don't serve as evidence that it was aggressor. I think this is important avowal. However, in the principle, in normal society it is said: you should return that doesn't belong to you. The sooner, the better.

**Question (Switzerland):** Mr. President! In your speech you said many times that you were supporter of solution of the problem at negotiation table. What do you think, if the peace plan between your country and Armenia would be worked out? When this agreement will be achieved and what will be the directions?

**Answer:** We intend to the peace settlement of the issue. Azerbaijan has been stating many times about it but not everything depends on one country in such an issue. Both parties should come to the agreement. I think that the structure - OSCE Minsk group established for the solution of the issue, its co-chairmen in the face of USA, France and Russia will be playing more active role in the settlement of the conflict. If both parties can't come to the agreement, the third party should say its word appointed as intermediate. This is Minsk group that has mandate of intermediate in the negotiations. However, they can be conducted only around the topic agreed. If there is not any topic of the negotiations, we do not intend to create appearance of conducting negotiations. If Azerbaijan realizes that necessity of negotiation process conduction doesn't exist, I think we will have to review our policy.

**Question (Switzerland):** Mr. President! Congratulation with opening and brave speech. I will ask you open question, as you were speaking on the definite topics. What will you take when the time to use the priority between economics growth, democratic development

and social justice appears? How will you unite these three moments?

**Answer:** Thank you very much. I think that using all three elements you mentioned is possible in complex. One is impossible without another. Of course, we can become economically strong country without democracy. Such samples are well known. However, the opposite is impossible. There is no country without strong economy and with democratic and solved social problems. Usually in poor countries people do not think about building a democratic community but overcoming poverty. That is why there are no priorities in this issue. All factors you stated are important for us. However, it is not possible to build democratic community without economic basis. Azerbaijan started with it, with construction of the economic basis, attracting investments, all-sided development of the economics and the figures stated show how the country is developing. The government grants some funds. Along with it, our priorities are the social justice, democratic and economic development. I think that the policy we pursue shows all of this.

**Question:(Bulgaria):** Mr. President, as a former member of the Assembly, it is worth reminding that all members who are present here are worried about unsolved numerous conflicts in the South Caucasus. International community undertook a number of efforts to establish atmosphere of mutual trust between the conflicting parties. Some kind of trust should exist between the parties. What is your attitude to this? Have you taken any efforts?

**Answer:** I think that it is difficult to come to common agreement without mutual trust. Nowadays we can't agree with every article of the peace agreement. We should overcome some stage to achieve all sided agreement. That is why the measures connected with establishment of the trust is very wide statement. Speaking about the trust, we mean gradual settlement of the conflict. Such an approach to the issue isn't meaningless. This approach allows every party to come to the agreement gradually. I think that withdrawal of the Armenian occupational forces from the occupied 7 regions of Azerbaijan allocated beyond the administrative boundaries of Naogorno Karabakh as the first step of establishing the trust, would become first part of common solution. This view was discussed. This idea has already been discussed in the parliament of the Council of Europe, various circles as a good sample of establishment of the trust, it might affect to the common solution.

**Question (Turkey):** Mr. President, first of all, I would like to greet you in our native - Turkish language and say "Khosh galdiniz". Translator will translate it for the participants. You were speaking about oil and gas projects, and said that these projects will bring prosperity to the population of the region. How do you see the relation between successful realization of the projects and initiative of "expanded Europe" appeared in modern conditions?

**Answer:** Of course, realization of the projects have affect on our ties with European Union in various fields. First of all, this will further to creation of strong economies in Azerbaijan. It would be strange to think that we will be able to live properly using only oil factor. No, we should work hard and use the opportunity to create strong economies that nature gifted to us not to depend on the oil and prices for oil. This is our strategic goal. At the same time, create of the strong economies means bringing the country to European standards. I think that this will play important role in our relations. On the other hand, since 2006, Azerbaijan will be transporting natural gas to Turkey according to our program. As

you are aware, Turkey has come to an agreement with Greece on construction of the gas-separator systems. Thus, our natural gas should be delivered from Turkey to Greece and then to the European countries. If it takes place, which is also in the agenda of our strategy, Azerbaijan will be delivering gas to the European consumers. And supply effectively and reliably taking into account all transport and other expenses. These are only obvious factors we suppose. In future some other features will appear. This is only part of the oil and gas projects in Azerbaijan. By the way, I would like to bring one figure to your attention reflecting realities of the current day. 10 billion dollars a day are invested into 4 oil and gas projects realized in Azerbaijan. 10 billion a day! This shows that international financial structures granting these credits trust us. This increases trust to us, expand our opportunities for the future work with European Bank of Reconstruction and Development, other banks, various sectors. Of course, if it takes place, I am sure it will, our relations with the European Union will be measures in other measurement system. These are oil projects, transport projects, projects connected with the non-oil sector, integration. After the main energy projects, some other projects will be realized.

**Question (Finland):** Mr. President! The report on conduct of the presidential elections in Azerbaijan reads that there were irregularities in some polling stations. Have any decisions made in connection with it?

**Answer:** Last-year elections in Azerbaijan reflect the real situation in the country. Of course, there were some irregularities, which were connected with the incomplete laws. Frankly speaking, we aren't able to conduct elections on the level of standards of the European Union at this stage. However, undoubtedly, the fact that elections reflect real conditions show that the choice was made correctly. On the eve of elections in Azerbaijan there were several surveys, among of which were those that were conducted by international organizations. One of them was a survey conducted by the Institute of Republicans of the United States of America before the election campaign. This survey showed that nearly 65% of the electorate would vote for me. The election campaign I carried out allowed to state the program more clearly on the forthcoming actions. Another important factor is that the opposition couldn't submit its candidate and in the course of election campaign, they were fighting not with the candidate of the leading party but between each other, which also brought additional votes to me. In other words, in Azerbaijani society and beyond Azerbaijan, there are no doubts that the results of elections show real situation. Along with it, appropriate measures in connection with election points were carried out. If I am not mistaken, the results of elections over 600 election points were annulled. It means that all measures were taken and I am confident that the process would be continued, next elections will continue more successfully. In comparison with the previous elections, current ones were conducted better. This is reality.

Azerbaijanis new independent country. It doesn't meet all standards yet. In the elections conducted in Azerbaijan thousands of observers were present and this process will be continued. I am confident that in future the problem in this field will become less.

**Question (Great Britain):** Mr. President! As a reporter on the issue of political prisoners in Azerbaijan, I would like to thank you that you received me in December as well as

yesterday's constructive dialogue. I have very respectful attitude to the decision you took in connection with release of the prisoners. What do you think, will we be able to closer the topic by September connected with this issue between the Council of Europe and your country having achieved the goal of construction of the pluralistic democracy?

**Question (Armenia):** When we were joining number of documents on international co-operation, Azerbaijan was acting against participation of Armenia in all regional and international projects. I would like to address to you as newly elected President of Azerbaijan with the question: are you intending to continue this policy? If so, don't you think that non-participation of any country of the region in the projects can't serve as decrease of the intensity and we will lose the opportunity for the cooperation?

**Answer:** First of all, I would like to answer to the question of Mr. Brouse. Azerbaijan is devoted to the obligations it undertook when joining Council of Europe and further period of participating in this organization. I intend to close this subject as we have a lot of other things to do. We should develop our country. We should construct modern, democratic, free society, and the heritage of the past history, of course should remain as history. We were stating our position many times and I am sure that if the whole political spectrum of Azerbaijan unites and carry out constructive activity and construction, we will achieve our goals very soon. The problems of the past were actually against the state organization, realization of the activity aimed against our independence. They were making such crimes that were aimed against our sovereignty. These were heavy actions. We should allow that. There are a lot of problems in our country. Our lands are under occupation and we have a lot of refugees. Our society should consolidate. All Azerbaijanis should unite around the idea of further strengthening of the independence of Azerbaijan. We all should unite around the idea of the settlement of the conflict around Armenia, release of our lands. Being elected a President, in my first speech after inauguration I said that I would be President of all Azerbaijanis and would keep my word. That is why we will continue our work aimed to putting an end to the tragic history of the past. However, it is difficult to realize it myself. I need all political powers to become active participants of this process. I think that the measures taken by me in connection with pardoning of the prisoners show my intentions in this field and this course will be continued. This is extremely important topic. By the way, being a member of the Assembly, I was telling about it. I will put some clarifications. Sometimes some people try to create false picture that Armenia wants to cooperate with Azerbaijan and Azerbaijan doesn't want. This is not true. However, there are some reasons. The territory of Azerbaijan is occupied. Of course, we can't cooperate with the country that occupied our lands. Just imagine that your country is occupied and the occupants offer cooperation to you. This is not a serious talk, that is why until Nagorno Karabakh conflict is settled, Azerbaijan will never cooperate with Armenia. If Armenia wants to cooperate in the regions, please. We have own policy. However, the fact, realities of the current day are that none of regional cooperation is possible without Azerbaijan in the region. Let's see what Armenia achieved as a result of its occupation. Let's ask: have Armenian started living better? Has Armenia become stronger from the economical and political point of view? Has their image in international community improved? Let them ask these questions to themselves and

answer to them. Occupation of other territories doesn't bring positive image to the country. That is why regional cooperation with Armenia is impossible for the time being. I would like to emphasize that this is official position of our country. Until the occupant release the territory of Azerbaijan.

**Peter Schieder:** Mr. President Aliyev, on behalf of the Assembly I would like to thank you. Thank you very much that you have come to Parliamentary Assembly of the Council of Europe, spoke here and answered to our questions. We are sending the warmest and sincerest wishes to you and your country.

**Ilham Aliyev:** Thank you.

On the same day chairman of the Parliamentary Assembly of the Council of Europe Peter Shider arrange official reception in honor of the President of the Republic of Azerbaijan Ilham Aliyev in Strasbourg. Mr. Peter Schieder as well as other heads of the Council of Europe, deputies congratulated President of Azerbaijan with sincere, full and brave speech. In the course of exchange of the views the work carried out in the field of closer integration of Azerbaijan to European family was approved once again.

**President of the Republic of Azerbaijan Ilham Aliyev  
met with PACE Chairman Peter Schieder**

April 29, 2004

On 28 April, President of the Republic of Azerbaijan Ilham Aliyev has come from Warsaw to Strasbourg to take part in the spring session of the Parliamentary Assembly of the Council of Europe.

On 29 April, President Ilham Aliyev came to the residence of the Council of Europe - Europe Palace. In the front of Palace, the Chairman of the Council of Europe Walter Schwimmer, Chairman of Parliamentary Assembly of the Council of Europe Peter Schieder, the Secretary General of PACE Bruno Haller welcomed the President of Azerbaijan.

Then, President of Azerbaijan Ilham Aliyev met the PACE Chairman Mr. Peter Schieder.

Mr. Peter Schieder expressed pleasure to welcome the President of Azerbaijan, gave a high assessment to his efforts as the head of Azerbaijan parliamentary delegation at PACE, as well as for development of democracy, human rights protection and civil society building in the County as the head of state. He reminded that up to date, only the heads of parliamentary delegations of two countries - Finland and Azerbaijan were elected President of their countries and expressed honor.

Noting his pleasure of coming to the Council of Europe for the next time, President Ilham Aliyev appreciated the years of his activity in PACE as unforgettable. Expressing his gratitude to the Council of Europe leadership, Head of Azerbaijan State said that during the CE membership, Azerbaijan has passed a long way in the direction of development of democracy, human rights protection, bringing of legislation to the European standards and civil society building.

Then, President Ilham Aliyev made notes in the Book of Honors of the Council of Europe:  
*"Azerbaijan is the member of the Council of Europe for three years. During these years, our Country reached great success in integration to Europe.*

*I am rather pleased that in 2001-2003 I led the delegation of Azerbaijan in the Council of Europe. These years have been significant in my life. I am convinced that cooperation between the Council of Europe and Azerbaijan will be successfully continued.*

*I wish health and success to my friends in the Council of Europe.*

*Respectfully,*

*Ilham Aliyev,*

*President of Azerbaijan Republic.*

*29 April 2004"*

Then, the PACE Chairman Peter Schieder presented the honorary diploma and medal of the Parliamentary Assembly of the Council of Europe to the President of Azerbaijan Ilham Aliyev. The President Ilham Aliyev expressed his gratitude for the warm attitude to him, and firmly stated that the relations between the Republic of Azerbaijan and the CE will always be on the focal point.

**President of the Republic of Azerbaijan Ilham Aliyev  
received PACE Rapporteur  
May 11, 2004**

President of the Republic of Azerbaijan Ilham Aliyev on 11 May at the President Palace received the Parliamentary Assembly of the Council of Europe Rapporteur on "political prisoners" issues Mr. Malcolm Bruce.

Greeting the guest, head of the Azerbaijan State Ilham Aliyev highly assessed his recent visit to Strasbourg and the meetings he held there. Noting that Azerbaijan is the member of the Council of Europe for three years, and that Azerbaijan's cooperation with this Organization is significant for our society, President Ilham Aliyev said that the country's legislation has been improved, and Azerbaijan has joined the important Conventions. He expressed his confidence that this cooperation would go ahead.

PACE Rapporteur Malcolm Bruce stated that he and the Organization he represents were pleased with the Decree of President Ilham Aliyev on pardoning of 363 people during his visit and on the historically landmark date in Azerbaijan. The visitor said: "Your meetings and statement at the Council of Europe had deeply impression on me". Mr. Bruce stated that this statement was highly appraised in the Council of Europe and caused large discussions. The deputies have considered it a historical statement and remember its interesting aspects. PACE representative underlined: "In particular, your views related to the Armenia-Azerbaijan, Nagorno Karabakh conflict was accepted with understanding. Democratization process in your country, signing of amnesty Decree will promote fair settlement of this conflict, and support Azerbaijan's position in this cause. All these processes and Azerbaijan's steps are constructive".

President Ilham Aliyev expressed gratitude for sincere words, noting as good case the discussion of numerous issues by the Council of Europe during three years, including the hard problem of Azerbaijan - the Armenia-Azerbaijan, Nagorno Karabakh problem and said that it is dangerous for both the our country and the entire region. It is good that the question is on the agenda of the Council of Europe. All efforts should be directed for fair solution of the problem".

President of Azerbaijan once again expressed gratitude to the guest for his activity, noting that cooperation of Azerbaijan with the Council of Europe would be continued in the years ahead. "The constructive cooperation shows that we are worthy partners", the President stressed.

Head of the law enforcement management department Fuad Alaskarov, head of the Azerbaijan parliamentary delegation at PACE Samad Seyidov attended the reception.

**President of the Republic of Azerbaijan Ilham Aliyev  
received PACE Monitoring Committee's Co-rapporteur  
May 20, 2004**

President of the Republic of Azerbaijan Ilham Aliyev on 20 May received co-rapporteur of Monitoring Committee of the Parliamentary Assembly of the Council of Europe Andreas Gross.

Warmly greeting the visitor, Head of Azerbaijan State spoke of the positive results of cooperation with this authoritative Organization.

Mr. Andreas Gross expressed his pleasure to meet again President Ilham Aliyev, stressing that the business visit of Azerbaijan President to Brussels was attentively watched in Europe and that the visit would be useful and successful for Azerbaijan. Noting that the visit was very important, representative of PACE dwelt on the cooperation between Azerbaijan and the Council of Europe and said that he assess the last pardoning decree by the Azerbaijan President as a significant step which was welcomed by society.

Expressing gratitude to the guest for kind words, President Ilham Aliyev said that his visit to the Kingdom of Belgium was useful in the direction of Azerbaijan's integration to Europe, noting that successful cooperation between Azerbaijan and the Council of Europe would continue in the years ahead.

Head of the law enforcement management department Fuad Alaskarov attended the reception.

**President of the Republic of Azerbaijan Ilham Aliyev  
received Secretary General of PACE  
July 1, 2004**

President of the Republic of Azerbaijan Ilham Aliyev on 1 July received at the President Palace Secretary General of PACE Mr. Bruno Haller.

Reminding his activity in the Council of Europe with deep pleasure, President Ilham Aliyev said that cooperation between this structure and Azerbaijan is going successfully. Noting that after Azerbaijan became full member of the Council of Europe, the relations have strengthened and stressed special role of Bruno Haller as the Secretary General.

President Ilham Aliyev stated that after becoming the EC member, Azerbaijan has made huge steps in modern democratic state building and the Country successfully fulfills the obligations taken before the Council of Europe and joined a number of the international conventions of great significance. Reminding his last visit to Strasbourg, President of Azerbaijan thanked to the EC management for high organization of the visit. Head of Azerbaijan State with delight reminded the meeting during which he was presented honorary diploma and medal of PACE and stated that cooperation with the Council of Europe would be further continues.

Mr. Bruno Haller said that he is still under the impression of their joint activity in the Council of Europe and thanked to the Azerbaijan President for effective work in this Organization. He gave detailed information on the meetings he had had in Baku, noting that concrete questions were discussed to further develop the cooperation links.

Touching upon the Armenia-Azerbaijan, Nagorno Karabakh conflict, Mr. Bruno Haller highly assessed the efforts Azerbaijan President makes for settlement of the problem. The Council of Europe, in turn, will increase its efforts in this direction, Mr. Haller said.

Also discussed were other questions of mutual interest.

Head of the law enforcement management department of the President Administration Fuad Alaskarov, head of the Azerbaijan parliamentary delegation at pace Samad Seyidov attended the meeting.

**President of the Republic of Azerbaijan Ilham Aliyev  
received PACE co-rapporteurs on Azerbaijan  
August 6, 2004**

President of the Republic of Azerbaijan Ilham Aliyev received on 6 August at the President Palace the Council of Europe Parliamentary Assembly Monitoring Committee's co-rapporteur on Azerbaijan Andreas Gross and Andres Herkel.

Greeting the guests, head of the Azerbaijan state expressed hope that visit of the PACE Monitoring Committee's co-rapporteur to the country in a new staff would serve successful cooperation between the Council of Europe and Azerbaijan. Noting that the co-rapporteurs had had useful meetings and negotiations during the visit said that all these are important from the point of view to bring the reached accomplishments to the notice of the European community.

Expressing his gratitude for warm reception, Andreas Gross presented the Estonian co-rapporteur to the head of Azerbaijani state and informed on the meetings they held during their visit in the country. Noting that they have visited the Baku Deep Jackets Factory and Sangachal Treminal, Andreas Gross said that there has been created very nice conditions for the local staff of the enterprise.

Then, exchanged were the views on numerous fields of cooperation between the Country and the Council of Europe.

Head of the PA law enforcement management department Fuad Alaskarov, head of the Azerbaijan parliamentary delegation at PACE Samad Seyidov participated at the reception.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
secretary of Venice Commission of the Council of Europe  
September 3, 2004**

President of the Republic of Azerbaijan Ilham Aliyev received Mr. Gianni Bucicchio, secretary of the Venice Commission, a CE body, on September 3.

Warmly welcoming the guest, President of Azerbaijan noted that he has satisfaction in the successful cooperation between the Republic of Azerbaijan and the Council of Europe Head of the Azerbaijan State with pleasure reminded the period of his activity in the Parliamentary Assembly of this authoritative organization, also stressed that the delegation of Azerbaijan takes active participation at PACE. Noting that the obligations Azerbaijan has taken before the Council of Europe is fully implemented, he expressed confidence that cooperation with the Council of Europe, as well as with the Venice Commission would constantly develop and henceforth.

Expressing gratitude for cordial reception, secretary of the Venice Commission with deep respect recalled his meetings with the national leader of Azerbaijan people Heydar Aliyev. He was marked realization in Azerbaijan of large-scale legal reforms under guidance of Heydar Aliyev and achieving in this field high result. Emphasizing that president Ilham Aliyev has rich experience in the field of international relations, Mr. Bucicchio with pleasure remembered successful cooperation with the head of Azerbaijan state in the previous years in the frame of the Council of Europe.

Noting that the obligations taken before the Council of Europe by Azerbaijan are completely fulfilled, Mr. Gianni Bucicchio expressed hope that cooperation of the Council of Europe, including the Venice Commission, with the Republic of Azerbaijan would successfully continue and henceforth.

Chairman of the Constitution Court of Azerbaijan Republic Farhad Abdullayev, head of the law enforcement management department of President Administration Fuad Alaskarov attended the reception.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
delegation led by Chairman of CE Committee of Ministers,  
Foreign Minister of Norway Ian Peterson  
October 13, 2004**

President of the Republic of Azerbaijan Ilham Aliyev on 13 October at the President Palace has received the delegation led by Chairman of the Committee of Ministers of the Council of Europe Mr. Ian Peterson.

Greeting the guest, Head of the Azerbaijan State spoke of the democratic reforms successfully being conducted in the country, noting that the policy of integration to the European structures established by the national leader of Azerbaijan people Heydar Aliyev is one of the priorities of our state policy and Azerbaijan adheres this course.

Noting with great pleasure the developing dynamic, mutually beneficial relations between Azerbaijan and the Council of Europe, President Ilham Aliyev said that the country from the first day of its membership takes active part in the work of the Council of Europe and its Parliamentary Assembly.

Touching upon the obligations Azerbaijan took before the Organization, head of Azerbaijan State said the Republic fully implements these obligations. We do not do it merely that we have taken them, and this is confirmation of the policy being pursued in the direction of democratization of the society in Azerbaijan, President Aliyev stressed.

Speaking of the aggression of Armenia to the country and the Armenia-Azerbaijan, Nagorno Karabakh conflict, President Ilham Aliyev disclosed position of the Azerbaijani side in settlement of the problem, which bases on international law and principles.

Touching upon the discussion of this conflict in the Council of Europe, including in the Parliamentary Assembly, President Ilham Aliyev said that the country always adheres large discussion of the problem, because position of Azerbaijan is fair. When Azerbaijan initiated on appointment of the Council of Europe rapporteur on the Armenia-Azerbaijan, Nagorno Karabakh conflict, Armenia always opposed it. And this shows that Armenia is not interested in bringing the truth to the notice of larger world communities.

Head of the Azerbaijani State said cooperation of Azerbaijan with the Council of Europe and PACE is also realized in other fields on mutual understanding, which is important for both Azerbaijan and the Council of Europe. Azerbaijan takes active part in the process of integration to Europe, from this point of view, "we attach great importance to cooperation with both the Council of Europe and the European Union", the President underlined.

Expressing gratitude to President Ilham Aliyev for kind words, Ian Peterson said he had a number of useful meetings during his visit to Azerbaijan. The guest emphasized that his visit was important from the standpoint of Azerbaijan-Norway and Azerbaijan-Council of Europe cooperation.

Chairman of the Committee of Ministers of the Council of Europe Ian Peterson expressed satisfaction with the successful development of the relations between Azerbaijan

and Norway, adding, that this, in turn, shows itself in cooperation in economic field. Giving high assessment to the activity of Norway's Statoil Company in Azerbaijan, the Minister expressed confidence that bilateral economic cooperation between the two countries would also envelope the non-oil spheres.

Dwelling on the Azerbaijan-Council of Europe relations, Mr. Ian Peterson stated that Azerbaijan regards the obligations as a part of democratic development. He highly appreciated such approach by Azerbaijan to the obligations. Development of this cooperation is mutually beneficial, Mr. Peterson underlined.

Head of the foreign relations department of President Administration Novruz Mammadov, head of the Azerbaijan parliamentary delegation at PACE Samad Seyidov, ambassador of Norway to Azerbaijan Steiner Gil, Azerbaijan's permanent representative at the Council of Europe, ambassador Agshin Mehdiyev took part at the reception.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received delegation of EC Ministerial Committee Ago Monitoring Group**

November 19, 2004

President of the Republic of Azerbaijan Ilham Aliyev has received delegation of EC Ministerial Committee's Ago Monitoring Group headed by ambassador Roland Wegener, the Head of Ago Group, on 19 November.

In the course of meeting, discussed were questions of democratization of society, ensuring political pluralism, Azerbaijan-EC cooperation, in the period passed after Azerbaijan was admitted to the Council of Europe as a full member, as well as issues of fulfillment of obligations Azerbaijan took before admission to the Organization, discussion of the Armenia-Azerbaijan, Nagorno Karabakh conflict in the frame of PACE relevant structures and other issues of mutual interest.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received delegation of CE Congress of Local and Regional Authorities and PACE Co-rapporteurs on Azerbaijan**  
December 16, 2004

On 16 December, President of the Republic of Azerbaijan Ilham Aliyev received the delegation of the Council of Europe Congress of Local and Regional Authorities led by Wim Van Gelder and PACE Co-rapporteurs on Azerbaijan Andreas Gross and Andres Herkel.

During the meeting, the preparatory work for and activities of observes to the December 17 municipal elections in Azerbaijan, as well as a number of other issues were discussed.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received Co-Rapporteurs of PACE Monitoring Committee on Azerbaijan**  
February 12, 2005

On 12 February, President of the Republic of Azerbaijan Ilham Aliyev received at the Presidential Palace co-rapporteurs on Azerbaijan of the Monitoring Committee of the Parliamentary Assembly of the Council of Europe Andreas Gross and Andres Herkel to exchange views on issues concerning the cooperation between Azerbaijan and the Council of Europe in various spheres.

During the meeting, co-rapporteur Andres Herkel presented a book about members of Estonian community in Azerbaijan to President of Azerbaijan.

**President of the Republic of Azerbaijan Ilham Aliyev  
received member of PACE Committee on Legal Affairs  
and Human Rights Malcolm Bruce**  
March 15, 2005

President of the Republic of Azerbaijan Ilham Aliyev received at the Presidential Palace member of PACE Committee on Legal Affairs and Human Rights Malcolm Bruce, March 15.

Noting that Azerbaijan's cooperation with the Council of Europe continues to develop successfully, President Ilham Aliyev described the recent debates over the Armenia-Azerbaijan, Nagorno Karabakh conflict at Parliamentary Assembly as very positive step forward. The President expressed confidence that the documents adopted as a result would play an important role in the problem's resolution. He stressed, however, the importance of more active involvement - along with the OSCE Minsk Group - of other international organizations including the Council of Europe in the peace process. The Azerbaijani leader noted that Azerbaijan honors in full measure its commitments and obligations to the Council of Europe that, according to him, fosters democratization process in the country and its closer integration into the European structures.

Member of PACE Committee on Legal Affairs and Human Rights Mr. Malcolm Bruce, for his part, described the final report on the Nagorno Karabakh conflict as objective, noting that President Ilham Aliyev's speech at the Parliamentary Assembly had played an important role for adoption of the document. Honoring by Azerbaijan of its commitments and obligations to the Councils of Europe, as well as the country's stance with respect to resolution of the conflict, according to him, were highly appreciated by the European parliamentarians.

Mr. Bruce also highly valued the devotion of the Azerbaijani people to the principles of tolerance. He especially emphasized that cooperation between the Council of Europe and Azerbaijan is very useful for both the Organization and the country.

Issues related to political prisoners were also discussed during the meeting.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
PACE Co-Rapporteurs Andreas Gross and Andres Herkel**  
April 20, 2005

On April 20, President of the Republic of Azerbaijan Ilham Aliyev received at the Presidential Palace Co-Rapporteurs for Azerbaijan at the Council of Europe Parliamentary Assembly's (PACE) Monitoring Committee Andreas Gross and Andres Herkel to discuss various aspects of the Azerbaijan-PACE cooperation.

**The President of the Republic of Azerbaijan Ilham Aliyev participated at the third Summit of the heads of states and governments of the Council of Europe member-countries**

May 16, 2005

Third Summit of the heads of State and Government of the Council of Europe member countries commenced at the Royal Palace of Warsaw, capital of Poland, 16 May.

Azeri President Ilham Aliyev arrived to Royal Palace to partake in Summit. At the Royal palace, the President of Azerbaijan was warmly welcomed by President of Poland Alexander Kwasniewski, Secretary General of the Council of Europe Terry Davis.

Summit of the Council of Europe is considered to be one of the authoritative international actions. Founded in 1949, the Council of Europe carries out fruitful activity in the field of protection of peace, safety, human rights, developments of democracy in Europe Azerbaijan being since 2001 full member of CE, closely cooperates with this organization. The first meeting at the highest levels of the Council of Europe has taken place in 1993 in Vienna, and the second - in 1997 in Strasbourg. Ministers of Foreign Affairs take part in the Warsaw Summit of the heads of the states and governments of 46 member countries of the Council of Europe. Representatives of the European Commission, the United Nations, and observers from the USA, Canada and Japan are invited to summit. In the Royal Palace, the members of delegations can hold meetings or press conferences within the framework of Summit.

The Summit should adopt conventions on fighting terrorism, also prevention of illegal migration, combat against criminality and legalization of dirty money.

Having met in the Royal Palace, the participants were photographed for memory.

Then, solemn opening of Summit has taken place. The president of the Republic of Poland Alexander Kwasniewski welcomed participants, has emphasized importance of acceptance of constructive measures for protection and preservations of calmness, creation of the strong peace in Europe and the world in XXI century, has noted the role of the Council of Europe in this sphere and has wished successes to the Summit.

Then, speeches were made at the Summit by the Chairman of Parliamentary Assembly of the Council of Europe Rene van der Linden, the Secretary General of Council of Europe Terry Davis, the heads of the states and governments of Ukraine, Norway, Luxembourg, Portugal, Finland, Switzerland, Sweden, Austria, Belgium, Romania, Iceland, the Great Britain and Turkey. In their statements, it was emphasized that the Third meeting at the highest level of the Council of Europe is one of the important events in political life of Europe, it was marked that discussed questions will be useful to member countries.

President of Azerbaijan Ilham Aliyev made speech at the meeting.

The work of the third Summit of the Heads of State and Government of member-countries of the Council of Europe was continued on May 17 at Royal Palace in Warsaw.

President of the Azerbaijan Republic Ilham Aliyev attended the meeting.

On the second day of the Summit speakers were heads of states and governments from Germany, Albania, Turkey, Portugal, Ireland, Slovakia and other CE member countries.

Also Minister of Foreign Affairs of Azerbaijan Elmar Mammadyarov dwelt on the Armenia-Azerbaijan, Nagorno Karabakh conflict, the steps Azerbaijan has been taking towards peaceful resolution of the problem, and called the influential European organizations for intensification of their efforts for liberation of the Azerbaijani lands from Armenian armed forces.

After the speeches, Warsaw Political Declaration and the Warsaw Action Plan have been adopted, and Chairmanship of the Committee of Ministers has been handed over from Poland to Portugal.

Documents consider realization of concrete works on successful development and effectiveness of future cooperation between Council of Europe and Union of Europe, determination of European Council as priority cooperation organization in implementation and development of new neighborhood policy of European Union, strengthening the role of European Court of Human Rights and realization of a number of important reforms, fighting the international terrorism, assurance of security and other important issues.

Afterwards President of Poland Alexander Kwasniewski thanked heads of states and governments for active participation in work of summit and closed the Summit.

Then press conference was held on results of summit. Summit that will be remembered like an historical event in direction of union of Europe ended its work.

**Speech of President of the Republic of Azerbaijan Ilham Aliyev  
at the third Summit of heads of states and governments  
of Council of Europe member-countries  
May 16, 2005**

Dear Mr Chairman!

Ladies and gentlemen!

First, I would like to express my gratitude to the Polish leadership for high-level organization of this summit and hospitality shown to us. It is eminent that such an action is held in Poland that is considered major country of the region, which has undergone fundamental democratic changes over the last 15 years, and this country has been changed to inseparable part of general Europe.

15 years ago Azerbaijan, too, lived in another system. Policy we conducted over the last years towards political and economic reforms contributed to achievement of a number of successes in following spheres: political and economic changes, modernization of our society, development of democracy, human rights protection, freedom of speech and pluralism. From this view, role of European Council is great in the achievements we gained.

After being member of Council of Europe in 2001 visible changes happened in democratic development of Azerbaijan. All the obligations we took after being full-right member of European Council are being implemented. New laws, new legislation adopted in our country is relevant to European standards and values. Policy of political and economic reforms we realize created possibilities for development of our economy. We have very good economic indexes. But we also understand that without building democratic society we cannot gain success in this way. I mean we will not be able to ensure the same possibilities that our citizens could benefit from democratic processes.

Our country is fully loyal to process of integration to Europe. We are very glad of being included in the new neighborhood policy of European Union and are intended to firmly cooperate with European Union for development of this policy. Integration of Azerbaijan to Europe gives our country a number of priorities. But we understand that full integration will be very difficult without peace and stability in our region. Unfortunately peace is under danger in South Caucasus region.

Armenia-Azerbaijan, Nagorno Karabakh conflict caused destruction of big number of people, as a result of this conflict 20% of Azerbaijani territory is under occupation now. More than a million of Azerbaijanis live as refugee and IDP. Territorial integrity of Azerbaijan has been violated. One of major principles of European Council - principle of human rights protection has been violated. Rights of more than a million of Azerbaijani refugees and IDPs have brutally been violated. Attitude of Council of Europe on this issue gives us big hopes. Resolution adopted by Parliamentary Assembly of Council of Europe in January openly reflects main criteria of this conflict that I already mentioned. So we think that implementation of this resolution may cause peaceful settlement of conflict and create base

for statement of constant peace in the region.

Position of Azerbaijan on the settlement of conflict is based on norms and principles of international law. In a word, territorial integrity of any country is inviolable and if it is violated it must be restored. Naturally we cannot accept the fact that in XXI century one member of European Council keeps territory of another member-country under occupation. We demand return of our lands, restoration of our territorial integrity.

We are ready for compromises too. We consider that proposal on giving the possible status of highest autonomy by Azerbaijan to Nagorno Karabakh Armenians for long years is very serious compromise. Besides, we guarantee safety of every one living in that region. This proposal can be considered very important element for all-sided settlement. But at the same time sovereignty of Azerbaijan on Nagorno Karabakh cannot be subject to compromise. We cannot make any compromise regarding our territorial integrity. We respect territorial integrity of all the countries and surely want territorial integrity of Azerbaijan to be respected.

I think that attention of international community to this issue will help us in settling the conflict. We consider talks held in level of presidents and foreign ministers advantageous. Azerbaijan is loyal to peaceful settlement of conflict. We think that all the respective organizations - OSCE Minsk group, which is authorized on the conflict settlement, Council of Europe and Union of Europe can pay bigger attention to this important issue. This conflict is great danger to development and stability in the region we live and is main obstacle for us in integration of Azerbaijan to Europe.

I express once again my gratitude to the authorities of Poland for organizing this action in required level and want to mention that we highly value our relations and cooperation with Council of Europe and will continue implementation of all the obligations we took since we entered this organization.

Thank you very much.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
Secretary of CE Venice Commission Gianni Buciccio  
June 17, 2005**

On June 17, President of the Republic of Azerbaijan Ilham Aliyev received Secretary of the Council of Europe Venice Commission Gianni Buciccio.

The guest stressed he had witnessed considerable economic progress in Azerbaijan, and improvement of the people's standard of living. Mr. Buciccio noted he supported ongoing reforms in legal and judicial system expressing confidence that expected exams would help appointing more professional judges in the country.

Touching upon the forthcoming parliamentary elections, he expressed hope they would be democratic, transparent and fair, and that opposition would take constructive stance in political struggle. The guest said on return he would put the question on conducting CE-funded trainings for young political leaders for discussion.

President Ilham Aliyev for his part noted that legal and judicial reforms were in progress in Azerbaijan, and that important steps were being taken towards further democratization of the society. He also touched upon ongoing large-scale economic reforms in the country adding the Government undertook serious measures to achieve day-by-day improvement of the people's standard of living.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
Head of PACE European Democrats Group Mikhail Margelov  
July 4, 2005**

President of the Republic of Azerbaijan Ilham Aliyev received Head of the European Democrat Group at the Parliamentary Assembly of the Council of Europe Mikhail Margelov, July 4.

Recalling with pleasure his activity in the Council of Europe Parliamentary Assembly President Ilham Aliyev mentioned both his country's fruitful cooperation with PACE, and good relations between Azerbaijan and Russian parliamentary delegations to the organization. He, by the way, congratulated Mikhail Margelov on his election as Head of the PACE European Democrat Group, and wished him every success in future work. The President pointed out the importance of the two events - the seminar on the theme "Migrants in South Caucasus" co-organized by PACE Committee on Migration, Refugees and Population and the Milli Majlis of Azerbaijan, and the meeting of the PACE Monitoring Committee - held in Baku recently. In this connection, the Azerbaijani leader Ilham Aliyev expressed confidence that the events will play a key role in enhancing of cooperation between Azerbaijan and the Council of Europe Parliamentary Assembly.

Head of the PACE European Democrat Group Mikhail Margelov confirmed the existing of fruitful cooperation between Azerbaijan and the Council of Europe Parliamentary Assembly, as well as the importance of the events organized by PACE in Baku.

Mentioning that the participants of the events visited the tomb of the national leader of the Azerbaijani people Heydar Aliyev, Mr. Margelov underlined the activities of the great statesman based on the principles resting on the European values, and those common to all mankind, had won him universal respect.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
Chairperson of PACE Monitoring Committee Gyorgy Frunda**  
July 5, 2005

On July 5, President of the Republic of Azerbaijan Ilham Aliyev received Chairperson of the Monitoring Committee of the Council of Europe Parliamentary Assembly Gyorgy Frunda.

The President stressed the importance of conducting the Monitoring Committee's meeting in Azerbaijan adding the event was a good opportunity for the European parliamentarians to closely familiarize with the processes taking place in the country.

President Ilham Aliyev noted although the country were taking important steps towards further democratic development, the Armenian aggression against Azerbaijan had resulted in mass violation of the rights of over one million refugees and internally displaced.

Appreciating the PACE's official recognition of the fact of Armenian aggression against Azerbaijan, the Azerbaijani leader underlined the necessity for other international organization to intensify their efforts for settling the conflict and eliminating its aftermath.

For his part, the Chairperson of the PACE Monitoring Committee Gyorgy Frunda confirmed the meeting of the Monitoring Committee was really fruitful, providing the opportunity for its participants to meet with representatives of various political parties, NGOs and mass media of Azerbaijan.

The meeting also focused on various aspects of Azerbaijan-PACE cooperation, as well.

**President of the Republic of Azerbaijan Ilham Aliyev  
received members of PACE Monitoring Committee  
and Sub-Committee on Refugees**  
July 5, 2005

President of the Republic of Azerbaijan Ilham Aliyev received at Presidential Palace the members of the PACE Monitoring Committee and Sub-Committee on refugees, July 5.

During the meeting the fulfillment of commitments taking by Azerbaijan before the Council of Europe, process of democratization in the country, the living conditions of refugees and internally displaced persons and other questions of mutual interest were discussed.

**President of the Republic of Azerbaijan Ilham Aliyev  
received PACE President Rene van der Linden  
August 22, 2005**

President of the Republic of Azerbaijan Ilham Aliyev received the President of the Parliamentary Assembly of the Council of Europe Rene van der Linden, August 22.

President mentioned his meeting with the PACE President in Warsaw, noting that the meeting set up good chances for discussion of the questions of mutual interest. Stating that huge works are being realized in the country for democratization of society, President Ilham Aliyev expressed confidence the visit of PSCE President would serve closer familiarization with the development process in Azerbaijan.

Mr. Rene van der Linden noted the Council of Europe supports the process of reforms in Azerbaijan. Underlining that settlement of the Armenia-Azerbaijan, Nagorno Karabakh conflict is the major question for Azerbaijan Mr. Linden expressed consent for peacemaking efforts of Azerbaijan in this direction. PACE President said that during his visit to Armenia he had discussed the issue with the Armenian side and expressed hope for sooner resolution to the problem.

In the meetings, other questions of mutual interest were also discussed.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
delegation headed by CE Secretary General Terry Davis  
September 5, 2005**

President of the Republic of Azerbaijan Ilham Aliyev received the delegation headed by the Secretary General of the Council of Europe Terry Davis at the Presidential Palace on September 5.

In the meeting, views on the works being realized for democratization of society in Azerbaijan, implementation of the obligations Azerbaijan took before the Council of Europe, preparation for the forthcoming parliamentary elections and other questions of mutual interest were exchanged.

**President of the Republic of Azerbaijan  
Ilham Aliyev received a PACE delegation  
October 13, 2005**

President of the Republic of Azerbaijan Ilham Aliyev received a delegation of the Parliamentary Assembly of the Council of Europe at the Presidential Palace on October 13.

Views on democratization and the oncoming elections in Azerbaijan, as well as on different spheres of the Azerbaijani-PACE cooperation were exchanged at the meeting.

**President of the Republic of Azerbaijan Ilham Aliyev  
received Vice-Chairman of PACE Legal Affairs and  
Human Rights Committee Eduard Lintner  
November 1, 2005**

President of the Republic of Azerbaijan Ilham Aliyev received Vice-Chairman of the Committee on Legal Affairs and Human Rights of the Parliamentary Assembly of the Council of Europe (PACE) Eduard Lintner at the Presidential Palace on November 1.

Head of the Azerbaijan State reminded his last meetings with Mr. Lintner, noting that much have been done in the country for democratization of society, significant laws adopted ad the country has joined many international conventions. Democracy is a necessary process and Azerbaijan is making true steps in this direction, President Aliyev emphasized.

Speaking of the successful cooperation between Azerbaijan and the Council of Europe. President of Azerbaijan said the country fully implemented the obligations it took before the Organization. All necessary conditions have been created to conduct free and fair parliamentary elections, he underlined.

Reminding President Ilham Aliyev's activity at the Parliamentary Assembly of the Council of Europe, Mr. Eduard Lintner said he with great pleasure of working together with Mr. Aliyev.

President Ilham Aliyev. He said: "We are pleased of conducting democratic elections in Azerbaijan, in general, to see the efforts by Azerbaijan for democratization and the achieved successes".

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
PACE delegation led by second vice-chairperson of its Committee on  
Legal Affairs and Human Rights Eduard Lintner**

March 22, 2006

President of the Republic of Azerbaijan Ilham Aliyev received the PACE delegation led by second vice-chairperson of its Committee on Legal Affairs and Human Rights, member of the monitoring Committee Eduard Lintner at the Presidential Palace on March 22.

During the talks, the President recalled his previous meetings with Mr. Eduard Lintner in Baku and Strasbourg. He described the existing relationship between Azerbaijan and the Council of Europe as very good, expressing confidence in its further development.

Eduard Lintner highly appreciated the Azerbaijani leader's activity in the Parliamentary Assembly of the Council of Europe, and the attention the President continues to pay to development of his country's relationship with the organization. The visitor expressed confidence that today's cooperation between Azerbaijan and Council of Europe will be further enhanced.

**President of the Republic of Azerbaijan Ilham Aliyev  
received Human Rights Commissioner of the Council  
of Europe Tomas Hammerberg**

May 5, 2006

President of the Republic of Azerbaijan Ilham Aliyev received the Human Rights Commissioner of the Council of Europe Tomas Hammerberg at the President Palace on May 5.

In the meeting, views on the steps to democratize the society, cooperation between Azerbaijan and the Council of Europe and other issues of mutual interest were exchanged.

**Meeting of President of the Republic of Azerbaijan Ilham Aliyev  
with Secretary General of the Council of Europe Terry Davis**  
June 4, 2006

President of the Republic of Azerbaijan Ilham Aliyev has met with Secretary General of the Council of Europe Terry Davis at his residence in Bucharest on June 4.

In the meeting, views on numerous fields of cooperation between Azerbaijan and the Council of Europe were exchanged.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
Fiorella Provera, chairman of the Standing Committee for  
Foreign Affairs and Migration of the Italian Senate,  
member of the Senate delegation to PACE**

June 9, 2006

President of the Republic of Azerbaijan Ilham Aliyev received Fiorella Provera, chairman of the Standing Committee for Foreign Affairs and Migration of the Italian Senate, member of the Senate delegation to Parliamentary Assembly of the Council of Europe, at the Presidential Palace on June 9.

The President Ilham Aliyev expressed his pleasure to meet Mr. Fiorella Provera again and emphasized the Italian Prime Minister Mr. Berlusconi's letter of congratulations on the occasion of inauguration of the Azerbaijani part of the Baku-Tbilisi-Ceyhan main oil pipeline on May 25.

Recalling his visit to Italy with pleasure, President Ilham Aliyev noted the successful development of the relations between our nations in many fields, including economy.

The President Ilham Aliyev also mentioned the effective cooperation of Azerbaijani and Italian delegations in international organizations, including in the Parliamentary Assembly of the Council of Europe.

Calling his meeting with the Azerbaijani President an honor, Mr. Provera emphasized great opportunities for expanding the cooperation between our countries, as well as the interparliamentary relations. He stated that he would further support Azerbaijan's position at the Parliamentary Assembly of the Council of Europe regarding the Armenian-Azerbaijani conflict over Nagorno Karabakh. Mr. Provera noted that the Azerbaijani people seriously suffer from the conflict.

The President Ilham Aliyev highly appreciated Mr. Provera's position.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received delegation led by Chairman of the Council of Europe Committee of Ministers Ago Group Roland Wegener**

June 13, 2006

On June 13, President of the Republic of Azerbaijan Ilham Aliyev received at the Presidential Palace delegation led by chairman of the Council of Europe Committee of Ministers Ago Group Roland Wegener.

Roland Wegener said the Council of Europe follows closely the developments in Azerbaijan. Recalling his previous visits to the country he mentioned that he had very interesting meetings here. Mr. Wegener praised very positively the repeat parliamentary elections held in Azerbaijan, and welcomed the Azerbaijan-Venice Commission consultations on improvement of electoral legislation.

President Ilham Aliyev said the present visit of the COE delegation to Azerbaijan creates good opportunities to discuss the current state and prospects of the existing cooperation.

The conversation also touched on a number of other issues of mutual concern.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received the delegation of the Council of Europe Congress of Local and Regional Authorities led by its President Halvdan Skard**

June 27, 2006

On June 27, President of the Republic of Azerbaijan Ilham Aliyev received at the Presidential Palace the delegation of the Council of Europe Congress of Local and Regional Authorities led by its President Halvdan Skard.

The meeting focused on a number of issues concerning various fields of cooperation between the European Congress of Local and Regional Authorities and relevant structures of Azerbaijan.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received the chairman of the Group of the European People's Party at PACE Luc Van den Brande, the deputy chairman of the European Democrat Group David Wilshire and the member of the Committee for Political Affairs Stef Goris**

October 11, 2006

President of the Republic of Azerbaijan Ilham Aliyev received the chairman of the Group of the European People's Party at the Parliamentary Assembly of the Council of Europe Luc Van den Brande, the deputy chairman of the European Democrat Group David Wilshire and the member of the Committee for Political Affairs Stef Goris at the Presidential Palace on October 11.

The President Ilham Aliyev expressed his satisfaction with holding a meeting of the Committee for Political Affairs of PACE in Baku. He said this meeting is particularly important for the committee members visiting Azerbaijan for the first time because they got acquainted with our country and obtained direct information about the work which is being done here.

Touching the importance of holding a meeting of the Committee for Political Affairs, which is one of the key committees of PACE, in Baku, Luc Van den Brande stated that this event created good opportunities to get acquainted with the processes under way in Azerbaijan, which is situated in a geostrategically important position.

At the meeting views were exchanged on political and economic reforms, democratization and on the current state of the Azerbaijani-PACE relations.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received Tony Lloyd and Andres Herkel, co-rapporteurs of the PACE Monitoring Committee on Azerbaijan**

October 30, 2006

On October 30, President of the Republic of Azerbaijan Ilham Aliyev received at President Palace Tony Lloyd and Andres Herkel, the co-rapporteurs of the PACE Monitoring Committee on Azerbaijan.

Views were exchanged in the meeting on the processes of democratization taking place in Azerbaijan, reforms being implemented here in political, economic and other fields, as well as the current state and prospects of the country's cooperation with the Council of Europe.

**President of the Republic of Azerbaijan Ilham Aliyev  
received Lord Russell Johnston, Chairperson of  
the sub-committee of PACE on Nagorno Karabakh  
November 30, 2006**

On November 30, President of the Republic of Azerbaijan Ilham Aliyev received at the Presidential Palace Lord Russell Johnston, Chairperson of the sub-committee on Nagorno Karabakh of PACE.

Views were exchanged in the meeting on the current status of the Armenia-Azerbaijan, Nagorno Karabakh peace process, and prospects of Azerbaijan - PACE cooperation.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
Murat Mercan, Head of Turkey's national delegation to PACE  
December 11, 2006**

On December 11, President of the Republic of Azerbaijan Ilham Aliyev received Mr. Murat Mercan, Head of Turkey's national delegation to the Parliamentary Assembly of the Council of Europe (PACE) at the Presidential Palace.

Noting the high level of the relations between Turkey and Azerbaijan, the President of Azerbaijan said that mutual visits of representatives of the two countries' various bodies are of great importance for further strengthening of fraternal relations.

Mr. Murat Mercan spoke of successful cooperation between the countries' parliamentarians within PACE, emphasized the importance of the Baku-Tbilisi-Ceyhan oil pipeline and other regional economic projects for future cooperation in the region.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
Abdulkadir Atesh, chairperson of PACE Political Affairs Committee  
December 11, 2006**

On December 11, President of the Republic of Azerbaijan Ilham Aliyev received Mr Abdulkadir Atesh, chairperson of the Parliamentary Assembly of the Council of Europe's (PACE) Political Affairs Committee at the Presidential Palace.

Mr. Atesh said he has come to Baku to attend the meeting of Political Affairs Committee held in Baku for the first time and expressed delight that the event coincided with his chairmanship of the Committee. He noted he was impressed by the great changes occurred in Azerbaijan since his previous visit to Baku in his capacity as the Turkey's Tourism Minister.

President Ilham Aliyev stressed the importance of holding the meeting of the PACE Political Affairs Committee in Baku. On the progress achieved in Azerbaijan in political, economic and other fields, he expressed confidence that the country will be further modernized and developed.

The Azerbaijani President and PACE Political Affairs Committee's Chairperson also exchanged views on a number of issues concerning Azerbaijan-PACE cooperation.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
Eduard Lintner, chairperson of PACE Monitoring Committee,  
member of the Parliamentary Assembly  
December 11, 2006**

On December 11, President of the Republic of Azerbaijan Ilham Aliyev received Mr. Eduard Lintner, chairperson of the Parliamentary Assembly of the Council of Europe's (PACE) Monitoring Committee, and member of the Assembly's Political Affairs Committee at the Presidential Palace.

Mr. Lintner said the Baku meeting of the PACE Political Affairs Committee, which he added is attended by most of its members, arouses great interest. On the recent visit to Azerbaijan by co-rapporteurs of the Monitoring Committee to Azerbaijan, he thanked President Ilham Aliyev for cooperation. Eduard Lintner let the President know he has just familiarized himself with the co-rapporteurs' latest report on Azerbaijan, and mentioned the positive changes occurred in the country.

President Ilham Aliyev described the fact of conducting the PACE Political Affairs Committee's meeting in Baku as an important event which he said will allow the Committee members to get closer acquainted with the development processes taking place in the country. Highlighting the importance of the exchange of views on the issues of mutual interest, he noted that the co-rapporteurs of the PACE Monitoring Committee had open discussions during their latest visit to Azerbaijan. The President expressed confidence in further positive changes in all spheres in Azerbaijan.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
the head of the Georgian delegation to the Parliamentary  
Assembly of the Council of Europe Giorgi Bokeria**  
December 12, 2006

President of the Republic of Azerbaijan Ilham Aliyev received the head of the Georgian delegation to the Parliamentary Assembly of the Council of Europe Giorgi Bokeria at the Presidential Palace on December 11.

The successful cooperation of the Azerbaijani and Georgian delegations within the framework of PACE and the role of this cooperation in expanding the bilateral relations between our countries were discussed at the meeting.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
Director General of Political Affairs of the Council  
of Europe Mr Jean-Louis Laurens**  
February 2, 2007

President of the Republic of Azerbaijan Ilham Aliyev received Director General of Political Affairs of the Council of Europe Mr Jean-Louis Laurens and Special Representative of the Secretary General of the Council of Europe in Azerbaijan Denis Bribosia, 2 February, President Palace.

In the meeting, successful realization of cooperation between Azerbaijan and the Council of Europe was noted, as well as expressed confidence for further expansion of the country's relations with appropriate structures of CE was expressed.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
delegation of Ago Monitoring Group of the Council  
of Europe's Committee of Ministers**  
July 5, 2007

On July 5, President of the Republic of Azerbaijan Ilham Aliyev received the delegation of the Council of Europe's Committee of Ministers Ago Monitoring Group at the President Palace.

The President pointed out that the visit of the Group creates favorable opportunities to exchange views on the development processes and the reforms implemented in Azerbaijan, as well as prospects of the country's cooperation with the Council of Europe. President Ilham Aliyev said Azerbaijan has been a member of the Council of Europe for about 7 years, and over this period has achieved considerable progress in economic and political spheres. Azerbaijan's joining the European Union's five-year new neighborhood program, he described as an important step towards its close integration into Europe.

Per Sjogren, head of Ago Monitoring Group, expressed satisfaction at discussing Council of Europe-Azerbaijan cooperation with President Ilham Aliyev.

They also exchanged views on the current state and prospects of cooperation between Azerbaijan and the Council of Europe.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
member of the German Bundestag, chairman of PACE  
Monitoring Committee Eduard Lintner**  
August 22, 2007

On August 22, President of the Republic of Azerbaijan Ilham Aliyev received the member of the German Bundestag, chairman of PACE Monitoring Committee Eduard Lintner at the President Palace.

The meeting focused on Azerbaijan-German relations and bilateral cooperation between parliaments and within international organizations.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
the Council of Europe delegation headed by CE Commissioner  
for Human Rights Thomas Hammarberg**

September 5, 2007

On September 5, President of the Republic of Azerbaijan Ilham Aliyev received the Council of Europe delegation headed by CE Commissioner for Human Rights Thomas Hammarberg at the President Palace.

Thomas Hammarberg estimated his visit to the country as successful and updated his meetings at numerous ministries and departments.

President Aliyev said this visit would promote to closely familiarize with the ongoing democratization processes in Azerbaijan.

In the meeting, a number of other issues concerning cooperation between Azerbaijan and the Council of Europe were also focused.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
the delegation headed by chairman of the PACE**

July 2, 2008

President of the Republic of Azerbaijan Ilham Aliyev received President of the Parliamentary Assembly of the Council of Europe (PACE) Lluis Maria de Puig and his accompanying delegation.

During the meeting, discussions revolved around the present state of Azerbaijan-CoE cooperation and its prospects.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
Mr. Gianni Bucicchio, the Secretary of the Venice  
Commission of the Council of Europe**  
July 14, 2008

Issues of cooperation between Azerbaijan and the Venice Commission were discussed in the meeting.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
the delegation headed by Andres Herkel, Head of  
the PACE pre-election observation mission**  
September 17, 2008

President of the Republic of Azerbaijan Ilham Aliyev received the delegation headed by Andres Herkel, Head of the PACE Special Committee's pre-election observation mission on Azerbaijan.

The discussions focused on preparations for the upcoming presidential election in the country.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
Secretary General of the Council of Europe Terry Davis**  
December 2, 2008

Significance of Baku conference of the Ministers of Culture of the Council of Europe member states on "Intercultural dialogue as the basis for peace and sustainable development in Europe and its neighboring regions" was stressed at the meeting. Also emphasized was the role of such events in strengthening of the relations between the countries and nations and expansion of the international cooperation.

Development of ties between Azerbaijan and the Council of Europe in various areas was especially focused on in the meeting. Secretary General Terry Davis expressed his confidence that his current visit would strengthen cooperation even more.

**The speech of the President of the Republic of Azerbaijan Ilham Aliyev at the opening of the conference of ministers of culture of the member-states of the Council of Europe**  
December 2, 2008

Honorable Mr. Secretary General!

Ladies and gentlemen!

Dear guests!

First, I welcome all of you in Azerbaijan. An important meeting is taking place today in Baku, the capital of Azerbaijan. I am sure that this conference will have a great and positive role in strengthening intercultural dialogue.

By organizing the conference of ministers of culture of different countries we demonstrate once again that in recent years Azerbaijan has attained great achievements in religious, national, and ethnic tolerance. In fact, all people in our country have always lived as one family, so have representatives of different religions. I want to state once again that it is an important feature of Azerbaijan.

Since the restoration of independence, Azerbaijan attached great importance to interethnic relations and to strengthening national and religious tolerance. At present, Azerbaijan is literally a land of friendship and brotherhood. Representatives of different nationalities and religions live here as one family. I am sure that Azerbaijan's experience in tolerance is very important. I have no doubt it will be widely discussed at the conference.

I am glad that representatives of different countries are participating at this conference. As you know, this conference is organized by the Council of Europe and Azerbaijan. I also want to note that Azerbaijan has been a member of the Council of Europe for nearly eight years. Thanks to political and economic reforms and implementation of the obligations in front of the Council of Europe, Azerbaijan advanced the democratic development. Political and economic reforms, establishment of rule of law, and application of progressive experience in Azerbaijan are important events of recent years. We are satisfied with the present cooperation between the Council of Europe and Azerbaijan. I am sure that this cooperation will successfully continue, and it will create new opportunities for us.

Moreover, among our guests there are members of the Organization of Islamic Conference. We are glad that representatives of different countries and different religions are present in Baku, at the crossroads of the East and the West. We attach a great importance to it. It is of great significance. On the one hand, intercultural dialogue is discussed, on the other hand, some processes going on in the world lead to tension. I would like the Baku process that is starting in Azerbaijan today to contribute to intercultural dialogue, friendship, and mutual understanding.

Azerbaijan's historical and geographic position, as well as its participation in international organizations expand our opportunities. I am sure that the successful development of Azerbaijan will further continue; this development is not led by only political or economic

reforms, but also by favorable political atmosphere, protection of rights of all minorities, and ethnic tolerance in Azerbaijan. Our country has a very rich and old history. Humans dwelled in Azerbaijan thousands of years ago. Historical monuments reflecting this history are well protected by the Azerbaijani government. We are tightly linked to our cultural and historical heritage. We are doing our best to protect our cultural heritage. The Azerbaijani people were dependent throughout centuries and self-determined for small periods. Yet, our history, culture, literature, and language protected the Azerbaijanis from assimilation. And today the Azerbaijani people are independent.

In 1991 when Azerbaijan restored its independence the internal situation was too critical. The political and economic crisis, the Armenian aggression against Azerbaijan, and the occupation of the Azerbaijani lands eventually indicate how hard and dangerous the situation in Azerbaijan was. However, we successfully passed that critical period with our efforts and with the will of the Azerbaijani people. Azerbaijan has fully secured its independence now. Azerbaijan pursues an independent policy. Azerbaijan has attained notable economic and political achievements.

The Azerbaijani people live in safety and peace. Important steps have been taken in forming and strengthening civil society in Azerbaijan. There is no disagreement in the society regarding the main directions of development of Azerbaijan; conversely, our society is united around national ideas: Azerbaijaniism, modernity, traditionalism. Furthermore, Azerbaijan is a secular state. All religions are well respected in Azerbaijan. These are socio-political factors of Azerbaijan today.

At the same time, a modern political system has been established in Azerbaijan since its independence and its integration to the world community. But this system is yet to be improved. The reforms carried out in our country have significantly increased our power. In the recent 4 years Azerbaijan has been ranked the first worldwide by economic growth. Our economy has grown nearly three times during the recent five years. The budget expenses have increased 12 times. There has been a notable increase in industrial production. Our opportunities have expanded. Great achievements have been attained in the fight against poverty. The level of poverty has decreased from 49% to 16% in last four years. I am sure it will decrease more, according to the results of this year.

The fight against poverty, which has been challenging in Azerbaijan for a long time, is being successfully handled. Over 740 thousand new working places have been opened in the last five years. Reconstruction is being carried out in all regions of Azerbaijan. Now Azerbaijan maintains itself economically. Moreover, our achievements in energy sphere are of great importance not only for our country, but for the whole region as well. Azerbaijan's energy resources which are transported to European and global markets play a positive role in energy security affairs. Relevant documents were signed between the European Union and Azerbaijan in this field. Azerbaijan takes an active part in other international organizations, too. International forums on energy security maintenance are held in Azerbaijan from time to time; results of those forums are of great importance not only for our region, but also for the whole world.

We are very optimistic towards future. Azerbaijan has a stable socio-political situation.

This is proved by foreign direct investments in Azerbaijan. The successes in strengthening economic potential are obvious. Despite all these achievements, both political and economic reforms are and must be implemented in Azerbaijan. It is remarkable that this year the World Bank declared Azerbaijan the number one reform country worldwide. This demonstrates that our reforms are really courageous, successful, and significant.

Furthermore, important steps have been taken in ensuring financial transparency in Azerbaijan. Last year the United Nations awarded the Azerbaijan State Oil Fund due to its achievements in transparency. These are remarkable events. This is the evaluation of the processes going on in Azerbaijan by notable international organizations.

At the same time, the high level religious and ethnic tolerance and co-existence of all nations in Azerbaijan strengthen us more. These factors are very important for development of every country. I want the achievements attained in our country so far to continue further. For it, peace must be fully secured in this region.

We want all the conflicts in the Caucasus to be solved at last, peace to prevail here, thus, opening opportunities for cooperation in the region. It is very important for any country. The events in the South Caucasus show once again international law norms must be fully abided. Unfortunately, very serious and dangerous processes emerge when international law norms are violated.

The main threat in our region is the existence of the Armenian-Azerbaijani conflict over Nagorno Karabakh. Our lands have been under occupation for many years. As a result of Armenia's policy of ethnic cleansing against Azerbaijan and aggressive separatism, 20 per cent of our territory was occupied and a million Azerbaijanis became refugees and IDPs. The territorial integrity of Azerbaijan has been violated.

The integral part of Azerbaijan, Nagorno Karabakh and seven districts around it, has been entirely occupied; the Azerbaijanis deported from there still suffer from it. It is a great injustice.

The decisions of the United Nations and four resolutions of the Security Council demand unconditional withdrawal of the Armenian armed forces from our lands. Armenia, however, does not implement them. The decision adopted at the UN General Assembly last March states that the Azerbaijani territories are still under occupation and this occupation must be ended. It is not abided. A few years ago the Council of Europe adopted a resolution regarding the conflict and Armenia's aggressive policy against Azerbaijan. That resolution is not being implemented either. The Organization of Islamic Conference has adopted similar decisions. Now we witness violation of international law norms in our region. Unfortunately, the decisions of prominent international organizations remain unimplemented. This is the biggest threat to the ongoing processes in the region.

We have no doubt that international law norms must be fully abided, the territorial integrity of Azerbaijan must be restored, and the occupied lands must be liberated.

The occupation and military aggression have damaged our cultural heritage very badly. Everything has been destroyed in the occupied lands. It is confirmed by international organizations, too. In 2005 the fact-finding mission of the OSCE carried out a monitoring in Azerbaijan's territories occupied by Armenia. A report based on that monitoring was

elaborated and submitted. The report states that everything has been destroyed there, no building has survived. All buildings and historical monuments have been ravaged by Armenia. Cultural places and museums have been devastated and all items have been looted from our museums. Graves of our forefathers and mosques have been ruined. All was done by Armenia. The fact-finding mission of the OSCE states all these facts in its report.

However, we respect cultural and historical heritage of all ethnic groups living in Azerbaijan. The protection and restoration of all religious temples and monuments in Azerbaijan prove it.

Dear friends!

I cordially congratulate you on the occasion of this conference. I want no note that we attach a big attention to this conference. I am sure that the conference will have positive results and contribute to intercultural dialogue.

I would like the Baku process, which is starting today, to last long. I would like definite mechanisms and activity plan to be elaborated after this conference. I would like such conferences to become a tradition in Baku and in other cities. I hope your discussions will be successful and we will reach our goal.

I welcome all of you once again and wish the conference successes!

**President of the Republic of Azerbaijan Ilham Aliyev received the PACE Monitoring Committee's co-rapporteurs on the country**

April 8, 2009

President of the Republic of Azerbaijan Ilham Aliyev received a delegation headed by Andres Herkel (Estonia) and Evguenia Jivkova (Bulgaria), PACE Monitoring Committee's co-rapporteurs on the country.

During the talks, they exchanged views on implementation of democratic development processes in Azerbaijan. They also discussed current state and prospects for cooperation between Azerbaijan and the Council of Europe.

**President of the Republic of Azerbaijan Ilham Aliyev  
received the Head of Ago Monitoring Group  
November 25, 2009**

President of the Republic of Azerbaijan Ilham Aliyev received a delegation led by Stefan Stoian, the chairman of the "Ago" Monitoring Group, and Romania's Permanent Representative to the Council of Europe.

Stressing the importance of the visit of "Ago" Monitoring Group to Azerbaijan, President Ilham Aliyev said that the visit provides vast opportunities for getting to know Azerbaijan better, meet people and exchange ideas, and learn thoroughly about the realities of Azerbaijan.

Ideas were exchanged on the perspectives of future cooperation between the "Ago" monitoring group of the European Council and Azerbaijan.

**To His Excellency Mevlüt Çavuşoğlu, President of  
the Parliamentary Assembly of the Council of Europe  
January 26, 2010**

Distinguished Mr. President,

I cordially congratulate you on the occasion of your election as the President of the Parliamentary Assembly of the Council of Europe.

We attach a great attention to the relations and intensive cooperation between Azerbaijan and the Council of Europe, highly appreciate the role of this respected organization in European affairs, and strive to expand our relations with all bodies of the Council of Europe.

I am sure that we will further do our best to increase the efficiency of our cooperation for ensuring human rights and freedoms, triumphing democratic values, and establishing peace and stability in our region.

I wish you sound health and successes and deliver my best regards.

Sincerely,

Ilham Aliyev,

President of the Republic of Azerbaijan

**President of the Republic of Azerbaijan Ilham Aliyev  
received co-rapporteurs of the PACE monitoring committee  
on Azerbaijan, Andres Herkel and Debono Grech  
February 10, 2010**

President of the Republic of Azerbaijan Ilham Aliyev received co-rapporteurs of the PACE monitoring committee on Azerbaijan, Andres Herkel and Debono Grech.

Discussions at the meeting revolved around the present state of and prospects for Azerbaijan-PACE cooperation.

**President of the Republic of Azerbaijan Ilham Aliyev  
received Council of Europe Commissioner for  
Human Rights, Thomas Hammarberg  
March 2, 2010**

President of the Republic of Azerbaijan Ilham Aliyev received Council of Europe Commissioner for Human Rights, Thomas Hammarberg.

During the meeting, they exchanged views on a number of issues, including human rights and settlement of the Armenian-Azerbaijan conflict over Nagorno Karabakh.

**President of the Republic of Azerbaijan Ilham Aliyev  
received President of the PACE Mevlüt Çavuşoğlu  
April 14, 2010**

President of the Republic of Azerbaijan Ilham Aliyev received the President of the Parliamentary Assembly of the Council of Europe Mevlüt Çavuşoğlu on Wednesday.

The President congratulated Çavuşoğlu on his election as the President of PACE. He expressed hope that PACE would successfully continue its work during Çavuşoğlu's tenure. The President praised the fact that Azerbaijan is one of the first countries Çavuşoğlu chose to visit. The President said he believes that the trip would contribute to expansion of PACE-Azerbaijan relationship.

Mevlüt Çavuşoğlu thanked President Ilham Aliyev for Azerbaijan's support to his candidacy. The PACE President emphasized that he had successfully cooperated with the Azerbaijani parliamentary delegation during several years.

President Ilham Aliyev and Mr. Çavuşoğlu also exchanged views on the current state and prospects of Azerbaijan-PACE cooperation.

**President of the Republic of Azerbaijan Ilham Aliyev received  
the Deputy Secretary General of the Council of Europe  
May 24, 2010**

President of the Republic of Azerbaijan Ilham Aliyev received a delegation led by Deputy Secretary General of the Council of Europe, Maud de Boer-Buicuccio.

The role of women in Azerbaijani society and representation of women in various government structures and public organizations were discussed during the meeting.

**To the participants of the 7th Conference of the Council  
of Europe member states on Gender Equality**  
May 24, 2010

Distinguished participants of the conference!

I cordially congratulate you on the occasion of the opening of the 7th Conference of the Council of Europe member states on Gender Equality and wish each of you long life, sound health, and more successes.

At present the Azerbaijan Republic effectively cooperates with the Council of Europe, having established mutual beneficial relations in different spheres. Expanding the relations with the member-countries of the organization creates favorable conditions for our countries to get closer and to solve any problems. Thus, it is appreciative to hold a number of international meetings in Azerbaijan recently backed by the Council of Europe.

Gender equality is one of the priorities of development of democratic society and protection of human rights in modern time. The national legislation of the Azerbaijan Republic prevents any discrimination by ensuring equal rights for women, while the state policy on gender affairs is designed for realization of equal opportunities for women. Our women, who hold leading positions in education and medicine of Azerbaijan, do their best for gender equality by taking an active part in all spheres of political, social, and public life of our country.

At the same time, the basic rights of women, who make up the majority of over a million refugees and IDPs as the result of the Armenian-Azerbaijani conflict over Nagorno Karabakh, have not yet been restored. Despite the resolutions of international organizations, including the UN and the Council of Europe, which support the territorial integrity of Azerbaijan, the efforts made to return those people to their homes did not yield any result.

Virtually, ensuring gender equality demands increase of long-term joint activity of a number of organizations and institutions at international and national levels. I am sure that your conference will carry out broad and useful discussions on these issues and contribute to realization of purposeful measures in your future activity.

Best regards,  
Ilham Aliyev  
President of the Republic of Azerbaijan

## HISTORICAL REFERENCES

### Member states of the Council of Europe

The Council of Europe was founded on May 5, 1949 by 10 countries (Belgium, Denmark, France, Ireland, Italy, Luxembourg, Netherlands, Norway, Sweden and the United Kingdom). Greece and Turkey joined them in August 1949. Currently the Council of Europe has 47 member states.

1. Belgium (May 5, 1949)
2. Denmark (May 5, 1949)
3. France (May 5, 1949)
4. Ireland (May 5, 1949)
5. Italy (May 5, 1949)
6. Luxembourg (May 5, 1949)
7. Netherlands (May 5, 1949)
8. Norway (May 5, 1949)
9. Sweden (May 5, 1949)
10. United Kingdom (May 5, 1949)
11. Greece (August 1949)
12. Turkey (August 1949)
13. Iceland (1950)
14. Germany (1950)
15. Austria (1956)
16. Cyprus (1961)
17. Switzerland (1963)
18. Malta (1965)
19. Portugal (1976)
20. Spain (1977)
21. Liechtenstein (1978)
22. San Marino (1988)

23. Finland (1989)
24. Hungary (1990)
25. Poland (1991)
26. Bulgaria (1992)
27. Estonia (1993)
28. Lithuania (1993)
29. Slovenia (1993)
30. Czech Republic (1993)
31. Slovakia (1993)
32. Romania (1993)
33. Andorra (1994)
34. Latvia (1995)
35. Albania (1995)
36. Moldova (1995)
37. Ukraine (1995)
38. Former Yugoslav Republic of Macedonia (1995)
39. Russian Federation (1996)
40. Croatia (1996)
41. Georgia (1999)
42. Armenia (2001)
43. Azerbaijan (2001)
44. Bosnia and Herzegovina (2002)
45. Serbia (2003)
46. Monaco (2004)
47. Montenegro (2007)

**Presidents of the Parliamentary Assembly of the Council of Europe**

2010	Mevlüt ÇAVUŞOĞLU Turkey
2008-2010	Lluís Maria de PUIG Spain
2005-2008	René van der LINDEN Netherlands
2002-2005	Peter SCHIEDER Austria
1999-2002	Lord RUSSELL-JOHNSTON United Kingdom
1996-1999	Leni FISCHER Germany
1992-1996	Miguel Ángel MARTÍNEZ Spain
1992	Sir Geoffrey FINSBERG United Kingdom
1989-1991	Anders BJÖRCK Sweden
1986-1989	Louis JUNG France
1983-1986	Karl AHRENS Germany
1981-1983	José María de AREILZA Spain
1978-1981	Hans J. de KOSTER Netherlands

1975-1978	Karl CZERNETZ Austria
1972-1975	Giuseppe VEDOVATO Italy
1969-1972	Olivier REVERDIN Switzerland
1966-1969	Sir Geoffrey S. de FREITAS United Kingdom
1963-1966	Pierre PFLIMLIN France
1960-1963	Per FEDERSPIEL Denmark
1959	John EDWARDS United Kingdom
1956-1959	Fernand DEHOUSSE Belgium
1954-1956	Guy MOLLET France
1952-1954	François de MENTHON France
1949-1950	Paul-Henri SPAAK Belgium
1949	Edouard HERRIOT (Honorary President) France

### Relations between the Republic of Azerbaijan and the Council of Europe

After the restoration of independence Azerbaijan acquired favorable opportunities and perspectives in order to integrate into the world. Legal state building is implemented and transformation from totalitarianism to democratic development is conducted in condition of cooperation with the U.S. and European countries, with democratic institutions and with non-governmental organizations. From the very beginning of independence, there were two factors that stipulated Azerbaijani integration to Europe:

Measures taken in protection of human rights, in establishment of political stability, legal and secular state building, and eventually in conduct of socio-economic reforms toward the establishment of market economy;

Favorable geopolitical location and rich natural resources of Azerbaijan that called the attention of the European international organizations to an active cooperation.

Although the Parliament of the Republic of Azerbaijan appealed to the Council of Europe in January 24, 1992 to obtain a "special guest" status the accession of our country to this organization was possible thanks to the national leader Heydar Aliyev's consecutive and purposeful policy. Under his initiative death penalty was suspended in 1993 and subsequently abolished in 1998. Removal of death penalty was one of the crucial factors that determined its accession to the European family.

In the letter dated July 13, 1996, the President of the Republic of Azerbaijan Heydar Aliyev requested the secretary general of the Council of Europe to consider Azerbaijan a full-fledged member of the Council of Europe.

In the summit of the heads of states and governments of the member states of the Council of Europe the President of the Republic of Azerbaijan Heydar Aliyev underpinned the willingness of Azerbaijan to join the Organization as the following: "We cultivate great hopes for support of the Council of Europe in the development of democratic changes. I am confident that Azerbaijan will be a full-fledged member of the Council of Europe in the short run. We will do our utmost to meet high standards of modern European democracy".

Further steps of the President Heydar Aliyev showed a strong willingness of Azerbaijan. That is, decrees of the President of the Republic of Azerbaijan on "measures of implementation of cooperation program between the Republic of Azerbaijan and the Council of Europe dated July 8, 1996, measures in expanding cooperation between the Republic of Azerbaijan and the Council of Europe dated January 20, 1998, extending cooperation between the Republic of Azerbaijan and the Council of Europe and measures on defense of interests of the Republic of Azerbaijan in Europe dated May 14, 1999" are indicators of increased efforts made by Azerbaijan toward the accession to the Council of Europe.

The decrees recommended to accelerate the process of making up Criminal, Criminal-Procedural, Civil and Civil-Procedural Codes in accordance with the norms and standards adopted in the European countries, and eventually to study the issues related to Azerbaijan's accession to a number of conventions and agreements. In the short run, the above-

mentioned codes and almost all laws with regard to law-enforcement bodies have been adopted in accordance with these recommendations by the Parliament of the Republic of Azerbaijan.

In the next session of the Parliamentary Assembly of the Council of Europe in June, 2000 it was recommended to the Committee of Ministers to elect Azerbaijan a full-fledged member of the Council of Europe.

Eventually, Azerbaijan was admitted as a full-fledged member of the Council of Europe in January, 2001, and thus Azerbaijani diplomacy achieved a great triumph in its integration toward Europe. This event proved the accession of Azerbaijan to the Council of Europe in practice.

The President of the Republic of Azerbaijan Heydar Aliyev made his historic speech at the Parliamentary Assembly of the Council of Europe in January 25, 2001 in Strasbourg. In his speech Heydar Aliyev defined the prime directions of mutual relations between this Organization and Azerbaijan. In fact, the issue mentioned in this speech was a program that constituted an integral part of foreign policy of the country for Azerbaijani delegation in PACE.

Along with the implementation of commitments of democratic transformation in its accession to the Council of Europe Azerbaijan as the full-fledged member designed its national program to utilize opportunities provided by the Organization. The prime objectives of the program are:

To expose Armenian aggressive policy by disseminating Azerbaijani realities. Moreover, it sets forth to disseminate information on the genocide towards Azerbaijanis and occupation of the 20 percent of Azerbaijani territories by Armenians, to convey hardships of displaced persons whose rights are violated and to peacefully resolve the conflict that Azerbaijan is involved in provided that the territorial integrity is maintained;

To proceed a democratic and legal state building, to integrate into the Organization by acquiring European values in order to strengthen and develop the independence;

To ensure implementation of concrete obligations in order to carry on reforms in democratic and legal state building, development of civil society and protection of human rights;

To attain the chance of establishing diplomatic relations with the European countries in a high level, and demonstrate to these countries that Azerbaijani foreign policy is based on the principles of international law, such as the principles of coexistence and protection of peace and security;

To utilize the supreme principles of the Council of Europe in order to inform its goals and intentions.

Evidently, Azerbaijan's objectives related to the membership of the Council of Europe overlapped with those of activities of developed countries within this Organization.

Thus, Azerbaijan obtained the opportunity to address its intentions and demands to the world community from this magnificent floor. It is of paramount importance to notably emphasize the productive work done by Mr. Ilham Aliyev in 2001-2003, who led the Azerbaijani delegation sent to Strasbourg on the occasion of this solemn event.

From the first session on, the documents reflecting the realities on the Armenian-Azer-

bajani Nagorno Karabakh conflict were disseminated as the consequence of the initiative and diplomatic activity of the head of the delegation of Azerbaijan to PACE, Mr. Ilham Aliyev. The MPs representing Azerbaijan in the Organization under the leadership of Mr. Ilham Aliyev were establishing close relations with the members of the Council of Europe from different countries, and provided comprehensive information on the challenges of Azerbaijan, the occupation of the 20 percent of the territories by the Armenian armed forces and over a million refugees and displaced persons as the result of the occupation.

In the spring session of the PACE in April of 2001, information on expansion of narcotics traffic and increase of terrorism in the occupied territories was conveyed to the European MPs. In this regard, the speech of the head of the Azerbaijani delegation Mr. Ilham Aliyev drew much attention. By calling attention that one of the centers of the organized crimes in Europe is in the occupied territories of Azerbaijan Mr. Ilham Aliyev stated: "the occupation of the 20 percent of the territories of Azerbaijan did not only bring about over a million of displaced persons, destruction of numerous cities, villages, monuments, cemeteries and the whole infrastructure, but also it resulted in the establishment of a favorable condition for the development of the organized crimes. The so-called "Nagorno Karabakh Republic" is used for drug cultivation and trafficking. Opium traffickers and drug dealers feel safe and comfortable."

This firm position was a turning point in dealing with the Armenian-Azerbaijani conflict in PACE. The British MP Terry Davis was appointed a PACE rapporteur on Nagorno Karabakh. Armenia objection to the decision of the appointment of PACE rapporteur on Nagorno Karabakh did not yield any result.

Adoption of the Resolution of 1416 dated January 25, 2005 is one of the crucial steps taken toward the resolution of the Armenian-Azerbaijani Nagorno Karabakh conflict. The resolution states: "The Parliamentary Assembly regrets that the Nagorno Karabakh conflict remains unresolved regardless of the onset of hostilities more than a decade. Hundred of thousands of people are displaced and live in miserable conditions. Considerable part of the Azerbaijani territory remains under the occupation of the Armenian armed forces, and the separatist forces still control the Nagorno Karabakh region."

Measures taken towards the accession to the Council of Europe show the willingness of Azerbaijan to study from the Organization in secular state building of the independent Azerbaijan.

Fundamental reforms are conducted in the legislation. The Constitution of Azerbaijan ensures supremacy of the international law.

As a result of legal reforms every person possesses the personal freedom and inviolability, the fair and open investigation of the cases by impartial and independent judges and insurance of human protection have been set. Presently, multiparty system is functioning in the country, political freedom, freedom of expression and consciousness, the rights of minorities, equality before the law, presumption of innocence have been insured, legal foundation of elections and referendum have been established which give a guarantee for holding democratic and free elections in the country.

The Constitutional Court has been established, death penalty was abolished, censorship

was removed and the independence of a court is maintained. A three-level judicial system was set up, the 60 percent of the judge contingent was updated through the elections in accordance with the international standards. The state program is implemented on the protection of human rights and on the improvement of respective mechanisms.

Azerbaijani government carried out the commitments undertaken before the Council of Europe on time and the Commissioner (Ombudsman) institution was set up. In addition, the President of Azerbaijan issues decrees of pardoning on a regular basis. Moreover, new electronic mass media, Public television, was established. The government has considered every progressive recommendations that contribute to the democratic development of the country, and created a favorable condition for PACE co-rapporteur to conduct a regular monitoring.

The cooperation between Azerbaijan and the Council of Europe has extended recently. The delegation of Azerbaijan join events in different structures of the Organization and convey the position of the country on related issues. At the same time, representatives of the Organization hold official meetings while visiting Azerbaijan and exchange views on further expansion of cooperation. The process underway in Azerbaijan is closely observed and adequate reactions are made by the Council of Europe.

The discussion of the Presidential elections in the Bureau and Standing Committees of PACE proves it. Representatives of countries speaking over the report of the head of the elections observation mission of PACE unequivocally mentioned that the Presidential elections meet the democratic principles and the standards of the Council of Europe. The decision of the election observation mission was positive with regard to the Parliamentary elections in Azerbaijan this year.

Numerous events of the Council of Europe are held in Baku. The conference "intercultural dialogue is the basis of sustainable development and peace in Europe and in its neighboring regions" of Ministers of Culture of the member countries is of paramount significance. It is not accidental that such magnificent event was held in the capital of Azerbaijan.

Representatives of various continents and religions took concrete measures in the formation of cultural cooperation. At the same time, prospect of intercultural relations in maintaining peace and sustainable development in Europe and in its neighboring states was discussed in the conference held with the joint organization of the Council of Europe and Azerbaijani government.

Moreover, holding the seventh conference of the ministers of the Council of Europe responsible for equality between males and females in May 25, 2010 in Baku on "Gender equality: ensurance of de-jure and de-facto equality" was of immense significance. The first lady of Azerbaijan, good will ambassador of UNESCO and ISESCO and MP of the Parliament Mehriban Aliyeva participated and made a speech in the conference and stated as the following: "I express my gratitude to the Council of Europe for making a decision to hold the conference in Baku. I believe that one of the key reasons of holding this conference in Baku is Azerbaijan's firm standing on gender equality and of having a concrete strategy."

It is of great importance to note that the election of the heads of the Azerbaijani delegation to PACE, Ilham Aliyev and Samad Seyidov, as the vice-presidents shows the positive

attitude of the Organizations to Azerbaijan.

Thus, currently, Azerbaijan deservedly prove its accession to the Council of Europe with its activity in the democratic transformation, including the logical outcome of reforms conducted.

In the last ten years courageous and fundamental measures were taken in the Republic of Azerbaijan, a member of the Council of Europe, on the protection of human rights and freedoms as the result of purposeful policy pursued on the basis of world experience.

The President of the Republic of Azerbaijan Ilham Aliyev clearly stated the outcome of cooperation of our country with this Organization as the follows: "Constructive cooperation, suggestions, recommendations, shared experience – all of them contributed to further democratization of Azerbaijani society and to being a full-fledged member of the European family."

## ADDITIONAL DOCUMENTS

**Council of Europe, Committee of Ministers  
Declaration on Nagorno Karabakh**

**(Adopted by the Committee of Ministers on 11 March 1992  
at the 471st meeting of the Ministers' Deputies)**

The Committee of Ministers, deeply concerned about recent reports of indiscriminate killings and outrages, firmly condemns the violence and attacks directed against the civilian populations in the Nagorno Karabakh area of the Azerbaijan Republic. It underlines that no solution imposed by force can be accepted by the international community.

The Committee of Ministers endorses the recommendations of the CSCE participating states in Prague on 28 February that there should be an immediate and effective cease-fire; an embargo on the supply of arms to the area and the setting up of safe corridors for the channelling of humanitarian aid. It recalls that any solution to the crisis in Nagorno Karabakh should be based on the rule of law, democracy, human rights, and guarantees for the rights of members of minorities and on the respect for inviolability of all borders, whether internal or external, which can only be changed by peaceful means and by common agreement.

The Committee of Ministers welcomes the agreement by the conflicting parties to the involvement of the International Committee of the Red Cross in the dispute and hopes that the ICRC and other NGOs will play the leading role in the supply of humanitarian aid to the victims of this dispute.

The Committee of Ministers supports all mediation efforts to find a peaceful solution to the dispute. Once an effective cease-fire is in place the dispute should be solved through negotiation among all the interested parties, including local authorities and representatives from Nagorno Karabakh. Negotiations should be based on respect for both the letter and the spirit of the Helsinki Final Act and the Paris Charter adopted in the framework of the CSCE, and particularly the commitment to settle disputes by peaceful means.

**Council of Europe, Committee of Ministers Declaration  
on the Escalation of the Nagorno Karabakh Conflict**

**(Adopted by the Committee of Ministers on 15 April 1993  
at the 492nd meeting of the Ministers' Deputies)**

The Committee of Ministers is seriously concerned about the escalation of the Nagorno Karabakh conflict and especially the extension of the combat zone to the Kelbadjar district of the Republic of Azerbaijan. The Committee of Ministers endorses the demand by the President of the UN Security Council for the immediate cessation of all hostilities and calls for the withdrawal of all forces which endanger the peace and security of the region.

Convinced that a lasting solution to the conflict can be found only through respect for international law and the principles and commitments of the Council of Europe and of the CSCE, in particular the inviolability of frontiers, territorial integrity, the protection of minorities and respect for human rights and fundamental freedoms, the Committee of Ministers:

expresses its grave concern over the growing danger that the extension of the combat zone to the Kelbadjar district of Azerbaijan threatens the democratic future and the stability of the whole region;

deplores the fact that this situation is a threat to the process of political negotiation within the CSCE framework;

declares that no solution imposed by force can be accepted by the international community;

calls also for unimpeded access to international humanitarian relief efforts in the region and in particular in all areas affected by the conflict in order to alleviate the suffering of the civilian population;

urges the parties to the conflict to refrain from taking any action that will further endanger a peaceful solution;

stresses that the only way to end the hostilities is, whilst renouncing recourse to force, to pursue negotiations in good faith within the framework of the Minsk Group of the CSCE.

## Parliamentary Assembly of the Council of Europe

### Resolution 1047 (1994) on the conflict in Nagorno Karabakh

1. The Assembly notes with satisfaction that the ceasefire in Nagorno Karabakh, which came into force on 12 May 1994, has been relatively well complied with and hopes that it will be followed up as soon as possible by a peace agreement between the warring parties.

2. This conflict, which broke out in 1988, has already resulted in almost 20 000 deaths and more than one million refugees.

3. The Assembly notes with satisfaction the efforts of the CSCE's Minsk Group, the Government of the Russian Federation, the United Nations Security Council, the Interparliamentary Assembly of the CIS and its own Committee on Relations with European Non-Member Countries to encourage the warring parties to sign a peace agreement.

4. It welcomes the agreement signed on 26 July 1994 by the Ministers of Defence of Armenia and Azerbaijan and the commander of the army of Nagorno Karabakh, in which they affirm their commitment to observe the ceasefire and their eagerness to accelerate the signing of a political agreement, and calls urgently on all the warring parties to refrain from any hostile act which might jeopardise the fragile ceasefire that has been in force since 12 May 1994.

5. It declares its readiness to help promote the conclusion of a peace agreement to the best of its abilities, particularly by encouraging dialogue between parliamentarians from the parties concerned.

6. Finally, it calls on the warring parties to organise the return home of refugees on an urgent basis and to respect minority rights as advocated in its Recommendation 1201, and urgently calls on Azerbaijan and Turkey to immediately end the blockade of their means of communication with Armenia.

## Parliamentary Assembly of the Council of Europe

### Recommendation 1251 (1994)<sup>1</sup> on the conflict in Nagorno Karabakh

1. The Assembly notes that the Nagorno Karabakh conflict broke out in 1988 and that it has already resulted in almost 20 000 deaths and more than one million refugees.

2. Its Committee on Relations with European Non-Member Countries has organised a series of hearings since 1992 which delegations from the Armenian and Azerbaijani Parliaments, the "leadership of Nagorno Karabakh" and the "Azeri interested party of Nagorno Karabakh" attended.

3. The Assembly notes with satisfaction that the ceasefire which came into force on 12 May 1994 has been relatively well complied with, and hopes that it will be followed up as soon as possible with a peace agreement signed by all the interested parties.

4. It welcomes the efforts of the CSCE's Minsk Group, the United Nations Security Council, the Government of the Russian Federation and the Interparliamentary Assembly of the CIS to encourage the warring parties to sign a peace agreement, as well as the agreement signed on 26 July 1994 by the Ministers of Defence of Armenia and Azerbaijan and the commander of the army of Nagorno Karabakh, in which they affirm their commitment to observe the ceasefire and their eagerness to accelerate the signing of a political agreement.

5. The Assembly consequently recommends that the Committee of Ministers:

I. call on the governments of Council of Europe member states to make the necessary resources available to the CSCE's Minsk Group so that it can achieve its objectives, particularly the deployment of international observers in the war zone;

II. renew political dialogue with the authorities of Armenia and Azerbaijan;

III. as soon as the conditions are met, open its co-operation programmes to Armenia and Azerbaijan and, if these parties so wish, place experts at their disposal who could help draw up a political status for Nagorno Karabakh.

1. Text adopted by the Standing Committee, acting on behalf of the Assembly, on 10 November 1994.

See Doc. 7182, report of the Committee on Relations with European Non-Member Countries, rapporteurs: MM. Pfuhl and Sole Tura.

## Parliamentary Assembly of the Council of Europe

### **Resolution 1059 (1995)<sup>1</sup> on the humanitarian situation of the refugees and displaced persons in Armenia and Azerbaijan**

1. The Assembly deplores that the Nagorno Karabakh conflict, which broke out in 1988, has resulted in untold human suffering, leaving thousands dead, tens of thousands wounded and more than one million refugees and displaced persons in Armenia and Azerbaijan.

2. The last figure includes hundreds of thousands who were compelled to leave their homes following threats, reports of atrocities committed, or orders issued by the Soviet authorities before 1991.

3. Following the independence of Armenia and Azerbaijan in 1991, their economies have seriously deteriorated. The situation is aggravated by the effects of the conflict and of the economic blockades by neighbouring countries.

4. As a result, the populations of both countries have experienced a serious decrease in living standards, and are facing increasing hardships, including rising unemployment and severe shortages of water, fuel and energy. The United Nations estimates that over one million people in both countries are now living below poverty level.

5. The refugees in particular, and especially those living in inadequate tents in Azerbaijan, are facing extreme hardships through a lack of basic warmth, food and medical support.

6. United Nations programmes have been established in both countries since December 1992. However, their funding is far from adequate to meet the needs of the situation.

7. In addition, United Nations agencies are advising and assisting both governments on the transition to market economies, decentralisation, and the provision of databases for health and education programmes. However, these services, currently conducted from separate headquarters in the countries concerned, including Georgia, are hampered by certain obstacles to co-operation, and their provision may not represent the most efficient deployment of expertise, management, and resources over the long term.

8. The Assembly recalls its Recommendation 1251 (1994) welcoming the ceasefire which came into force on 12 May 1994, calling on all sides to refrain from any hostile act which might prejudice it, and offering to help promote a peace agreement to the best of its abilities, particularly by encouraging dialogue between the parliamentarians from the parties concerned.

9. The Assembly reiterates its calls on the warring parties to organise the earliest possible return home of those refugees who wish to do so, with compensation for those who wish to resettle elsewhere; to respect minority rights; and for an immediate end to the blockades of all means of transport and communication between them and those imposed by Russia and Turkey.

10. The Assembly urges:

I. the Armenian, Azeri, and Georgian Governments to co-operate to the fullest extent

with United Nations agencies and non-governmental organisations in the provision of emergency relief and longer term programmes for health, education, rehabilitation, and development;

II. the Georgian Government to accept the return and resettlement of the Meskhetian Turks, with United Nations assistance, and calls on the United Nations to give special emphasis to the situation of this particularly vulnerable group;

III. the European Union, through its Humanitarian Office, to step up its aid to the vulnerable populations of the southern Caucasus.

11. Finally, the Assembly calls for greater international efforts to help re-establish peace and to improve the humanitarian situation in the Caucasus, and, to this end, encourages the governments and parliaments of member states to offer their assistance, expertise and co-operation to the region as it emerges from seventy years of isolation.

1. Text adopted by the Standing Committee, acting on behalf of the Assembly, on 15 March 1995.

See Doc. 7250, report of the Committee on Migration, Refugees and Demography, rapporteur: Mr Atkinson; and Doc. 7266, opinion of the Committee on Relations with European Non-Member Countries, rapporteur: Mr Jeszenszky.

## Parliamentary Assembly of the Council of Europe

### **Recommendation 1263 (1995) on the humanitarian situation of the refugees and displaced persons in Armenia and Azerbaijan**

I. The Assembly, referring to its Resolution 1059 (1995) on the humanitarian situation of the refugees and displaced persons in Armenia and Azerbaijan, recommends that the Committee of Ministers:

I. consider as a matter of urgency the critical situation arising from the sheer inadequacy of international assistance to the victims of the cruel conflict over Nagorno Karabakh, and in particular to those driven from their homes;

II. following its Recommendation 1247 (1994) on enlargement of the Council of Europe, invite the Council of Europe's Social Development Fund and its member states to enable refugees and displaced persons in Armenia, Azerbaijan and Georgia to benefit from financing by the fund, through its emergency account, possibly in co-ordination with United Nations and other international institutions involved;

III. invite the governments of all member states:

a. to accept that international assistance through United Nations agencies, the International Committee of the Red Cross, the International Federation of Red Cross and Red Crescent Societies and non-governmental organisations will be required in the Caucasus for many years to come, and as a result to respond generously to their future appeals;

b. to offer the required expertise and manpower for de-mining the area in and around Karabakh;

c. to consider the creation of a unified United Nations agency for the Caucasus along the lines of UNRWA in Palestine and the establishment of a regional headquarters in Tbilisi, or of a similar co-ordinating mechanism;

d. to set up political dialogue with the authorities of Armenia, Azerbaijan and Georgia by confirming the offers of Council of Europe assistance, expertise and co-operation particularly in the areas of human rights, the introduction of parliamentary democracy, and, where appropriate, protection of minority rights and cultural identity.

## Parliamentary Assembly of the Council of Europe

### **Resolution 1119 (1997)<sup>1</sup> on the conflicts in Transcaucasia**

1. The Assembly considers that maintaining the cease-fires, in force in the Transcaucasian conflicts, particularly in Abkhazia and Nagorno Karabakh since May 1994, should help to bring about political stabilisation in the zones of tension.

2. Following the various hearings held by its Committee on Relations with European Non-Member Countries, it hopes that rapid, decisive progress towards a political settlement of these conflicts will be made.

3. The three Transcaucasian countries – Armenia, Azerbaijan and Georgia – all hold special guest status and have applied for full membership of the Council of Europe. The Assembly considers that a genuine political will by all the parties to settle these conflicts would help to speed up the accession procedures.

4. The Assembly appeals to all parties directly or indirectly involved in these conflicts to participate constructively in the mediation work conducted on the ground, particularly by the United Nations, the Commonwealth of Independent States (CIS) and the Organisation for Security and Co-operation in Europe (OSCE).

5. Even though these two conflicts are different in nature, the Assembly stresses that their political settlement must be negotiated by all parties involved, drawing in particular on the following principles, which are based upon the 1975 Helsinki Final Act and the 1990 Paris Charter:

I. inviolability of borders;

II. guaranteed security for all peoples in the areas concerned, particularly through multinational peacekeeping forces;

III. extensive autonomy status for Abkhazia and Nagorno Karabakh to be negotiated by all the parties concerned;

IV. right of return of refugees and displaced persons and their reintegration respecting human rights.

6. The Assembly considers that in the Transcaucasian countries, the Council of Europe should make a genuine contribution to establishing the rule of law, pluralist democracy, the protection of human rights and the creation of a social market economy.

A. In connection with Abkhazia,

7. The Assembly is interested to note certain signs of rapprochement between the positions of Tbilisi and Sukhumi and hopes that a negotiated political settlement will soon be reached on the basis of the above-mentioned principles.

8. It hopes that the efforts of the parties concerned and also of the United Nations, the OSCE and the Russian Federation, will soon lead to an institutional balance acceptable to both Tbilisi and Sukhumi, so that the refugees can return under optimum security conditions and the populations of the region can return to peace and economic prosperity.

B. With regard to Nagorno Karabakh,

9. The Assembly welcomes the continued dialogue between Armenian and Azeri parliamentarians, particularly as part of the seminar on the conflicts in Transcaucasia organised by its Committee on Relations with European Non-Member Countries in Strasbourg on 26 January 1997, and welcomes in this connection the resumption of the activities of the OSCE Minsk Group on Nagorno Karabakh, which it encourages to continue negotiations with a view to securing an early settlement of the conflict.

10. It appeals to all parties to the conflict to intensify direct negotiations with a view to achieving a political settlement to the conflict guaranteeing restitution of occupied territories and the return of refugees and displaced persons, satisfactory alternative status for Nagorno Karabakh as well as its security.

11. Finally, it expresses the wish that in the long run the three Transcaucasian countries – Armenia, Azerbaijan and Georgia – envisage the creating of a community of Transcaucasian states and the setting up of a joint parliamentary assembly.

I. Assembly debate on 22 April 1997 (10th and 11th Sittings) (see Doc. 7793, report of the Committee on Relations with European Non-Member Countries, rapporteur: Mr Seitlinger).

Text adopted by the Assembly on 22 April 1997 (11th Sitting).

**Final Communiqué of the Council of Europe  
of the Committee of Ministers  
Strasbourg, 9 November 2000**

"The Council of Europe steps up action for South-East Europe and the Caucasus"

The Committee of Ministers held its 107<sup>th</sup> Session in Strasbourg on 9 November 2000 with Mr Lamberto Dini, Minister for Foreign Affairs of Italy, in the Chair.

At the Secretary General's invitation, the Session was preceded by an informal meeting on 8 November 2000. At that meeting, the Ministers exchanged views with Mr George Soros, founder of the Open Society Institute.

The formal meeting of the Ministers on 9 November opened with an exchange of views with President Koštunica on the positive developments in his country.

The Ministers welcomed the prospect of accession of the Federal Republic of Yugoslavia to the Council of Europe, once all the necessary conditions have been fulfilled.

The exchange of views was followed by a discussion on the Council of Europe's contribution to the strengthening of democratic stability in South-East Europe, including Moldova, and in the Caucasus.

Regarding the South Caucasian candidate states, the Ministers took account, with some concern, of the situation in respect to the meeting of the standards of the Council of Europe, as required from both countries, including the elections held in Azerbaijan on 5 November 2000. The Ministers decided to invite simultaneously Armenia and Azerbaijan to accede to the Organization (and took note with satisfaction of statements made by the two Ministers for Foreign Affairs of these countries) and stated that the date for the accession of the two States would be considered at a meeting of the Ministers' Deputies in January 2001. They emphasized that Armenia and Azerbaijan should continue to strengthen their democratic institutions, respect for human rights and the rule of law. The Ministers reiterated the readiness of the Council of Europe to co-operate to this end. They also urged Armenia and Azerbaijan to reach tangible results without delay in the solution of the Nagorno Karabakh conflict.

**Resolution 1416 of the Parliamentary Assembly  
of the Council of Europe**  
January 25, 2005

**Resolution 1416 (2005)<sup>1</sup> The conflict over the Nagorno Karabakh  
region dealt with by the OSCE Minsk Conference**

1. The Parliamentary Assembly regrets that, more than a decade after the armed hostilities started, the conflict over the Nagorno Karabakh region remains unsolved. Hundreds of thousands of people are still displaced and live in miserable conditions. Considerable parts of the territory of Azerbaijan are still occupied by Armenian forces, and separatist forces are still in control of the Nagorno Karabakh region.

2. The Assembly expresses its concern that the military action, and the widespread ethnic hostilities which preceded it, led to large-scale ethnic expulsion and the creation of mono-ethnic areas which resemble the terrible concept of ethnic cleansing. The Assembly reaffirms that independence and secession of a regional territory from a state may only be achieved through a lawful and peaceful process based on the democratic support of the inhabitants of such territory and not in the wake of an armed conflict leading to ethnic expulsion and the de facto annexation of such territory to another state. The Assembly reiterates that the occupation of foreign territory by a member state constitutes a grave violation of that state's obligations as a member of the Council of Europe and reaffirms the right of displaced persons from the area of conflict to return to their homes safely and with dignity.

3. The Assembly recalls Resolutions 822 (1993), 853 (1993), 874 (1993) and 884 (1993) of the United Nations Security Council and urges the parties concerned to comply with them, in particular by refraining from any armed hostilities and by withdrawing military forces from any occupied territories. The Assembly also aligns itself with the demand expressed in Resolution 853 of the United Nations Security Council and thus urges all member states to refrain from the supply of any weapons and munitions which might lead to an intensification of the conflict or the continued occupation of territory.

4. The Assembly recalls that both Armenia and Azerbaijan committed themselves upon their accession to the Council of Europe in January 2001 to use only peaceful means for settling the conflict, by refraining from any threat of using force against their neighbours. At the same time, Armenia committed itself to use its considerable influence over Nagorno Karabakh to foster a solution to the conflict. The Assembly urges both governments to comply with these commitments and refrain from using armed forces against each other and from propagating military action.

5. The Assembly recalls that the Council of Ministers of the Conference on Security and Co-operation in Europe (CSCE) agreed in Helsinki in March 1992 to hold a conference in Minsk in order to provide a forum for negotiations for a peaceful settlement of the conflict. Armenia, Azerbaijan, Belarus, the former Czech and Slovak Federal Republic, France,

Germany, Italy, the Russian Federation, Sweden, Turkey and the United States of America agreed at that time to participate in this conference. The Assembly calls on these states to step up their efforts to achieve the peaceful resolution of the conflict and invites their national delegations to the Assembly to report annually to the Assembly on the action of their government in this respect. For this purpose, the Assembly asks its Bureau to create an ad hoc committee comprising, *inter alia*, the heads of these national delegations.

6. The Assembly pays tribute to the tireless efforts of the co-chairs of the Minsk Group and the Personal Representative of the OSCE Chairman-in-Office, in particular for having achieved a ceasefire in May 1994 and having constantly monitored the observance of this ceasefire since then. The Assembly calls on the OSCE Minsk Group co-chairs to take immediate steps to conduct speedy negotiations for the conclusion of a political agreement on the cessation of the armed conflict. The implementation of this agreement will eliminate major consequences of the conflict for all parties and permit the convening of the Minsk Conference. The Assembly calls on Armenia and Azerbaijan to make use of the OSCE Minsk Process and to put forward to each other, via the Minsk Group, their constructive proposals for the peaceful settlement of the conflict in accordance with the relevant norms and principles of international law.

7. The Assembly recalls that Armenia and Azerbaijan are signatory parties to the Charter of the United Nations and, in accordance with Article 93, paragraph 1 of the Charter, ipso facto parties to the statute of the International Court of Justice. Therefore, the Assembly suggests that if the negotiations under the auspices of the co-chairs of the Minsk Group fail, Armenia and Azerbaijan should consider using the International Court of Justice in accordance with Article 36, paragraph 1 of its statute.

8. The Assembly calls on Armenia and Azerbaijan to foster political reconciliation among themselves by stepping up bilateral inter-parliamentary co-operation within the Assembly as well as in other forums such as the meetings of the speakers of the parliaments of the Caucasian Four. It recommends that both delegations should meet during each session of the Assembly to review progress on such reconciliation.

9. The Assembly calls on the Government of Azerbaijan to establish contact, without preconditions, with the political representatives of both communities from the Nagorno Karabakh region regarding the future status of the region. It is prepared to provide facilities for such contacts in Strasbourg, recalling that it did so in the form of a hearing on previous occasions with Armenian participation.

10. Recalling its Recommendation 1570 (2002) on the situation of refugees and displaced persons in Armenia, Azerbaijan and Georgia, the Assembly calls on all member and Observer states to provide humanitarian aid and assistance to the hundreds of thousands of people displaced as a consequence of the armed hostilities and the expulsion of ethnic Armenians from Azerbaijan and ethnic Azerbaijanis from Armenia.

11. The Assembly condemns any expression of hatred portrayed in the media of Armenia and Azerbaijan. The Assembly calls on Armenia and Azerbaijan to foster reconciliation and to restore confidence and mutual understanding among their peoples through schools, universities and the media. Without such reconciliation, hatred and mistrust will prevent

stability in the region and may lead to new violence. Any sustainable settlement must be preceded by and embedded in such a reconciliation process.

12. The Assembly calls on the Secretary General of the Council of Europe to draw up an action plan for support to Armenia and Azerbaijan targeted at mutual reconciliation processes, and to take this resolution into account in deciding on action concerning Armenia and Azerbaijan.

13. The Assembly calls on the Congress of Local and Regional Authorities of the Council of Europe to assist locally elected representatives of Armenia and Azerbaijan in establishing mutual contacts and interregional co-operation.

14. The Assembly resolves to analyse the conflict-settlement mechanisms existing within the Council of Europe, in particular the European Convention for the Peaceful Settlement of Disputes, in order to provide its member states with better mechanisms for the peaceful settlement of bilateral conflicts as well as internal disputes involving local or regional territorial communities or authorities which may endanger human rights, stability and peace.

15. The Assembly resolves to continue monitoring on a regular basis the evolution of this conflict towards its peaceful resolution and decides to reconsider this issue at its first part-session in 2006.

I. Assembly debate on January 25, 2005 (2nd Sitting) (see Doc. 10364, report of the Political Affairs Committee, rapporteur: Mr Atkinson). Text adopted by the Assembly on 25 January 2005 (2nd Sitting)

## Recommendation 1690 of the Parliamentary Assembly of the Council of Europe

January 25, 2005

### Recommendation 1690 (2005)<sup>1</sup> The conflict over the Nagorno Karabakh region dealt with by the OSCE Minsk Conference

The Parliamentary Assembly refers to its Resolution 1416 (2005) on the conflict over the Nagorno Karabakh region dealt with by the OSCE Minsk Conference, and recommends that the Committee of Ministers:

I. urge the parties concerned to comply with United Nations Security Council Resolutions 822 (1993), 853 (1993), 874 (1993) and 884 (1993), in particular by refraining from any armed hostilities and by withdrawing military forces from all occupied territories of Azerbaijan;

II. monitor the compliance by Armenia and Azerbaijan with the United Nations Security Council resolutions and the decisions of the OSCE Council of Ministers on this conflict and inform the Assembly of the outcomes of this monitoring;

III. report to the Assembly on the efforts undertaken by member states for the peaceful settlement of the conflict in accordance with the resolutions of the United Nations Security Council, and on whether member states refrain from supplying any weapons and munitions which might lead to an intensification of the conflict or the continued occupation of territory in violation of Resolution 853 of the United Nations Security Council;

IV. recalling its Recommendation 1251 (1994) on the conflict in Nagorno Karabakh, place at the disposal of Armenia and Azerbaijan, if they so wish, experts who could help draw up a political status for Nagorno Karabakh;

V. allocate resources for an action plan of specific confidence-building measures for Armenia and Azerbaijan;

VI. allocate resources for specific training programmes for teachers and journalists from both countries aimed at better mutual understanding, tolerance and reconciliation;

VII. allocate resources for specific action by the European Commission against Racism and Intolerance concerning both countries, in particular with regard to educational institutions and the public media;

VIII. instruct its competent steering committee to analyse how far the European Convention for the Peaceful Settlement of Disputes reflects the current requirements of conflict settlement among member states of the Council of Europe, and where it should be revised in order to provide an adequate instrument for the peaceful settlement of disputes between member states of the Council of Europe;

IX. take Resolution 1416 into account when deciding on action concerning both countries;

X. forward Resolution 1416 and the recommendation to the governments of member

states with a view to supporting them nationally, bilaterally and internationally.

I. Assembly debate on 25 January 2005 (2nd Sitting) (see Doc.10364, report of the Political Affairs Committee, rapporteur: Mr Atkinson).

Text adopted by the Assembly on 25 January 2005 (2nd Sitting).

## CONTENTS

Address to the readers .....	227
Opening address and concluding remarks of the President of the Republic of Azerbaijan Heydar Aliyev at the meeting devoted to execution of the presidential decree "On measures of implementation of cooperation program between the Council of Europe and Azerbaijan" - Presidential Palace, July 10, 1996 .....	231
President of the Republic of Azerbaijan Heydar Aliyev at press conference after the meeting with high-level delegation of the Council of Europe - Presidential Palace, July 13, 1996 .....	233
From the talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev and President of the Parliamentary Assembly of the Council of Europe Mrs. Leni Fischer Strasbourg, European Palace, October 9, 1997 .....	237
From the talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev with Daniel Tarschys, the Secretary - General of the Council of Europe - Strasbourg, European Palace, October 9, 1997 .....	238
The speech of the President of the Republic of Azerbaijan Heydar Aliyev at the summit of the heads of states and governments of the member countries of the Council of Europe - Strasbourg, European Palace, October 11, 1997 .....	240
From the talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev with the delegation headed by the Secretary General of the Council of Europe Daniel Tarschys - Presidential Palace, August 30, 1998 .....	243
From the talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev with the delegation of the Venice Commission of the Council of Europe - April 21, 1999 ---	250
To the Secretary-General of the Council of Europe His Excellency Mr. Walter Schwimmer - Baku, June 25, 1999 .....	254
From the talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev with Lord Russell Johnston, chairman of the Parliamentary Assembly of the Council of Europe - September 17, 1999 .....	255
From the talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev with the reporter of the Parliamentary Assembly of the Council of Europe on Azerbaijan. MP of France Jacque Bommel and other guests - Presidential palace, April 10, 2000 --	260
From the talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev with the delegation of the Venice Commission of the Council of Europe - Presidential Palace, April 18, 2000 .....	266
From the talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev with the delegation of the Parliamentary Assembly of the Council of Europe - October 27, 2000 .....	271
From the speech of the President of the Republic of Azerbaijan Heydar Aliyev with the delegation of the secretary of the Venice Commission of the Council of Europe Gianni Bucicchio - Presidential Palace, November 30, 2000 .....	276
From the talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev at the	

meeting with the delegation of the Council of Europe - Baku, January 3, 2001 -----	278
From the talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev with the representatives of international organizations - January 6, 2001 -----	284
Speech of the President of the Republic of Azerbaijan Heydar Aliyev at the session of the Parliamentary Assembly of the Council of Europe - Strasbourg, January 25, 2001 -----	292
The speech of the President of the Republic of Azerbaijan Heydar Aliyev at the solemn ceremony of admission of the Republic of Azerbaijan to the Council of Europe - Strasbourg, January 25, 2001 -----	296
From the talk of Heydar Aliyev, President of the Republic of Azerbaijan, with Lord Russell Johnston, chairman of the Parliamentary Assembly of the European Council September 15, 2001 -----	298
To the Secretary-General of the Council of Europe Mr. Walter Schwimmer - Baku, June 12, 2002 -----	304
From the talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev with the delegation of Council of Europe headed by the chairman of the Committee of the Council of Europe, deputy of the Prime Minister and Minister of Foreign Affairs of Luxembourg Lidi Polfer - July 16, 2002 -----	305
From the talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev with the delegation headed by rapporteur of the Committee on Political Affairs of the Parliamentary Assembly of the Council of Europe on the Armenia-Azerbaijan, Nagorno Karabakh conflict, Terry Davis - April 15, 2003 -----	310
President of the Republic of Azerbaijan Ilham Aliyev received the PACE rapporteur - December 8, 2003 -----	316
President of the Republic of Azerbaijan Ilham Aliyev received the delegation of the Committee of Ministers of the Council of Europe - February 3, 2004 -----	318
President of the Republic of Azerbaijan Ilham Aliyev received PACE rapporteur on Armenia-Azerbaijan, Nagorno Karabakh conflict - February 26, 2004 -----	319
President of the Republic of Azerbaijan Ilham Aliyev received Secretary General of the Council of Europe Walter Schwimmer and delegation accompanying him - April 8, 2004 -----	321
President of the Republic of Azerbaijan Ilham Aliyev met with the Secretary General of the Council of Europe Walter Schwimmer - April 29, 2004 -----	323
President of the Republic of Azerbaijan Ilham Aliyev spoke in the sitting of spring session of PACE - April 29, 2004 -----	324
President of the Republic of Azerbaijan Ilham Aliyev met with the PACE Chairman Peter Schieder - April 29, 2004 -----	335
President of the Republic of Azerbaijan Ilham Aliyev received PACE rapporteur May 11, 2004 -----	336
President of the Republic of Azerbaijan Ilham Aliyev received PACE Monitoring Committee's co-rapporteur - May 20, 2004 -----	337
President of the Republic of Azerbaijan Ilham Aliyev received Secretary General	

of PACE - July 1, 2004 -----	338
President of the Republic of Azerbaijan Ilham Aliyev received PACE co-rapporteurs on Azerbaijan - August 6, 2004 -----	339
President of the Republic of Azerbaijan Ilham Aliyev received the secretary of the Venice Commission of the Council of Europe - September 3, 2004 -----	340
President of the Republic of Azerbaijan Ilham Aliyev received the delegation led by the Chairman of the Committee of Ministers of CE, Foreign Minister of Norway Ian Peterson - October 13, 2004 -----	341
President of the Republic of Azerbaijan Ilham Aliyev received the delegation of Ministerial Committee Ago Monitoring Group - November 19, 2004 -----	343
President of the Republic of Azerbaijan Ilham Aliyev received the delegation of CE Congress of Local and Regional Authorities and PACE co-rapporteurs on Azerbaijan December 16, 2004 -----	344
President of the Republic of Azerbaijan Ilham Aliyev received the co-rapporteurs of PACE Monitoring Committee on Azerbaijan - February 12, 2005 -----	345
President of the Republic of Azerbaijan Ilham Aliyev received the member of PACE Committee on Legal Affairs and Human Rights Malcolm Bruce - March 15, 2005 -----	346
President of the Republic of Azerbaijan Ilham Aliyev received PACE co-rapporteurs Andreas Gross and Andres Herkel - April 20, 2005 -----	347
Third Summit of the heads of states and governments of the Council of Europe member-countries - May 16, 2005 -----	348
Speech of President of the Republic of Azerbaijan Ilham Aliyev at the third Summit of heads of states and governments of Council of Europe member-countries - May 16, 2005 -----	350
President of the Republic of Azerbaijan Ilham Aliyev received the Secretary of the Venice Commission of CE Gianni Bucicchio - June 17, 2005 -----	352
President of the Republic of Azerbaijan Ilham Aliyev received the Head of European Democrats Group of PACE Mikhail Margelov - July 4, 2005 -----	353
President of the Republic of Azerbaijan Ilham Aliyev received the Chairperson of PACE Monitoring Committee Gyorgy Frunda - July 5, 2005 -----	354
President of the Republic of Azerbaijan Ilham Aliyev received the members of PACE Monitoring Committee and Sub-Committee on Refugees - July 5, 2005 -----	355
President of the Republic of Azerbaijan Ilham Aliyev received the PACE President Rene van der Linden - August 22, 2005 -----	356
President of the Republic of Azerbaijan Ilham Aliyev received the delegation headed by CE Secretary General Terry Davis - September 5, 2005 -----	357
President of the Republic of Azerbaijan Ilham Aliyev received the PACE delegation - October 13, 2005 -----	358
President of the Republic of Azerbaijan Ilham Aliyev received the Vice-Chairman of PACE Legal Affairs and Human Rights Committee Eduard Lintner - November 1, 2005 -----	359


President of the Republic of Azerbaijan Ilham Aliyev received the PACE delegation led by second vice-chairperson of its Committee on Legal Affairs and Human Rights Eduard Lintner - March 22, 2006 -----	360
President of the Republic of Azerbaijan Ilham Aliyev received the Human Rights Commissioner of the Council of Europe Tomas Hammarberg - May 5, 2006 -----	361
Meeting of President of the Republic of Azerbaijan Ilham Aliyev with the Secretary General of the Council of Europe Terry Davis - June 4, 2006 -----	362
President of the Republic of Azerbaijan Ilham Aliyev received Fiorella Provera, chairperson of the Standing Committee for Foreign Affairs and Migration of the Italian Senate, member of the Senate delegation to PACE - June 9, 2006 -----	363
President of the Republic of Azerbaijan Ilham Aliyev received the delegation led by the Chairman of the Council of Europe Committee of Ministers Ago Group Roland Wegener - June 13, 2006 -----	364
President of the Republic of Azerbaijan Ilham Aliyev received the delegation of the Council of Europe Congress of Local and Regional Authorities led by its President Halvdan Skard - June 27, 2006 -----	365
President of the Republic of Azerbaijan Ilham Aliyev received the chairman of the Group of the European People's Party at PACE Luc Van den Brande, the deputy chairman of the European Democrat Group David Wilshire and the member of the Committee for Political Affairs Stef Goris - October 11, 2006 -----	366
President of the Republic of Azerbaijan Ilham Aliyev received Tony Lloyd and Andres Herkel, co-rapporteurs of the PACE Monitoring Committee on Azerbaijan - October 30, 2006 -----	367
President of the Republic of Azerbaijan Ilham Aliyev received Lord Russell Johnston, Chairperson of the sub-committee of PACE on Nagorno Karabakh - November 30, 2006 -----	368
President of the Republic of Azerbaijan Ilham Aliyev received Murat Mercan, Head of Turkey's national delegation to PACE - December 11, 2006 -----	369
President of the Republic of Azerbaijan Ilham Aliyev received Abdulkadir Atesh, chairperson of PACE Political Affairs Committee - December 11, 2006 -----	370
President of the Republic of Azerbaijan Ilham Aliyev received Eduard Lintner, chairperson of PACE Monitoring Committee, member of the Parliamentary Assembly December 11, 2006 -----	371
President of the Republic of Azerbaijan Ilham Aliyev received the head of the Georgian delegation to the Parliamentary Assembly of the Council of Europe Giorgi Bokeria - December 12, 2006 -----	372
President of the Republic of Azerbaijan Ilham Aliyev received the Director General of Political Affairs of the Council of Europe Mr. Jean-Louis Laurens - February 2, 2007 -----	373
President of the Republic of Azerbaijan Ilham Aliyev received the delegation of Ago Monitoring Group of the Council of Europe's Committee of Ministers - July 5, 2007 -----	374

President of the Republic of Azerbaijan Ilham Aliyev received the member of the German Bundestag, chairman of PACE Monitoring Committee Eduard Lintner - August 22 , 2007 -----	375
President of the Republic of Azerbaijan Ilham Aliyev received the Council of Europe delegation headed by CE Commissioner for Human Rights Thomas Hammarberg - September 5, 2007 -----	376
President of the Republic of Azerbaijan Ilham Aliyev received the delegation headed by the chairman of the PACE - July 2, 2008 -----	377
President of the Republic of Azerbaijan Ilham Aliyev received Mr. Gianni Bucicchio, the Secretary of the Venice Commission of the Council of Europe - July 14, 2008- 378	
President of the Republic of Azerbaijan Ilham Aliyev received the delegation headed by Andres Herkel, Head of the PACE pre-election observation mission - September 17, 2008 -----	379
President of the Republic of Azerbaijan Ilham Aliyev received the Secretary General of the Council of Europe Terry Davis - December 2, 2008 -----	380
The speech of the President of the Republic of Azerbaijan Ilham Aliyev at the opening of the conference of the ministers of culture of the member states of the Council of Europe - December 2, 2008 -----	381
President of the Republic of Azerbaijan Ilham Aliyev received the PACE Monitoring Committee's co-rapporteurs on the country - April 8, 2009 -----	385
President of the Republic of Azerbaijan Ilham Aliyev received the Head of the Ago Monitoring Group - November 25, 2009 -----	386
To His Excellency Mevlüt Çavuşoğlu, President of the Parliamentary Assembly of the Council of Europe - January 26, 2010 -----	387
President of the Republic of Azerbaijan Ilham Aliyev received the co-rapporteurs of the PACE Monitoring Committee on Azerbaijan, Andres Herkel and Debono Grech February 10, 2010 -----	388
President of the Republic of Azerbaijan Ilham Aliyev received the Commissioner for Human Rights of the Council of Europe, Thomas Hammarberg - March 2, 2010 -- 389	
President of the Republic of Azerbaijan Ilham Aliyev received the President of PACE Mevlüt Çavuşoğlu - April 14, 2010 -----	390
President of the Republic of Azerbaijan Ilham Aliyev received the Deputy Secretary General of the Council of Europe - May 24, 2010 -----	391
To the participants of the 7th Conference of the Council of Europe member states on Gender Equality - May 24, 2010 -----	392
Historical References -----	393
Additional documents -----	402
Notes for photo-documents -----	431

**FOTO SƏNƏDLƏR**

**PHOTO DOCUMENTS**

ИЗДАНИЯ  
СОВЕТСКОЙ  
СОЦИАЛИСТИЧЕСКОЙ РЕПУБЛИКИ



## 1996 - 1997



## 1997 - 2000



2000




2001



**2001**



**2001 - 2003**



## 2003 - 2004



## 2004



2004



2004



2005



2005




**2005**





**2005 - 2006**




2006



2006





**2006 - 2007**



**2007**



2008



2008




## 2009 - 2010



## 2010



### Foto-sənədlər üçün izahlar



1. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq programının həyata keçirilməsi tədbirləri haqqında" respublika presidentinin sərəncamının yerinə yecirilməsi məsələlərinə həsr olunmuş müşavirədə çıxışı - Prezident sarayı, 10.07.1996
2. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin AŞPA-nın prezidenti xanım Leni Fişerlə görüşü - 09.10.1997
3. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının Baş katibi Daniel Tarşislə görüşü - 09.10.1997
4. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə - 11.10.1997
5. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə çıxış edir - 11.10.1997
6. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avropa Şurasının Baş katibi Daniel Tarşisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə - 30.08.1998
7. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyətini qəbul edərkən - 21.04.1999
8. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin AŞPA-nın Azərbaycan üzrə məruzəcisi, Fransa parlamentinin deputati Jak Bomella görüşü - 10.04.2000
9. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyəti ilə səhbətdən - 18.04.2000
10. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev AŞPA-nın nümayəndə heyətini qəbul edərkən - 27.10.2000
11. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkionun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü - 30.11.2000
12. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının nümayəndə heyəti ilə görüşdə səhbətdən - 03.01.2001

13. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev AŞPA-nın Seçkiləri Müşahidə üzrə Xüsusi Komitəsinin sədri Andreas Qrossla – 06.01.2001

14. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin beynəlxalq təşkilatların nümayəndələri ilə görüşü – 06.01.2001

15. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin AŞPA-nın sessiyasında çıxışı – 25.01.2001

16. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avropa Şurasının mənzil-qərargahında – 25.01.2001

17. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar təntənəli mərasimdə çıxışı – 25.01.2001

18. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin AŞPA-nın sədri Lord Rassel Constonu qəbul edərkən – 15.09.2001

19. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin AŞPA-nın sədri Lord Rassel Constonla görüşü – 15.09.2001

20. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Nazirlər Komitəsinin sədri, Lüksemburqun baş nazirinin müavini və xarici işlər naziri Lidi Polfer başda olmaqla AŞ-nin nümayəndə heyətini qəbul edərkən səhbətindən – 16.07.2002

21-22. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin AŞPA-nın Siyasi Məsələlər Komitəsinin Ermanistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəcisi Terri Devisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səhbətindən – 15.04.2003

23. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AŞPA-nın məruzəcisi ilə görüşü – 08.12. 2003

24. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının Nazirlər Komitəsinin nümayəndə heyətini qəbul edərkən – 03.02.2004

25. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəcisi Terri Devisi qəbul edərkən – 26.02.2004

26. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının Baş katibi Valter Şvimmeri qəbul edərkən – 08.04.2004

27. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurasının Baş katibi Valter Şvimmer ilə görüşü – 29.04.2004

28. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AŞPA-nın yaz sessiyasının iclasında çıxışı – 29.04.2004

29. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AŞPA-nın sədri Piter Şider ilə görüşü – 29.04.2004

30. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın "siyasi məbuslar" məsələsinə dair məruzəcisi Malkolm Bryusu qəbul edərkən – 11.05.2004

31. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AŞPA-nın məruzəcisi Andreas Qrossla görüşü – 20.05.2004

32. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Baş katibi Bruno Halleri qəbul edərkən – 1 iyul 2004

33. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA Monitoring Komitəsinin Azərbaycan üzrə həmməruzəcisi Andreas Qrossu qəbul edərkən – 06.08.2004

34. Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Venesiya Komissiyasının katibi-ni qəbul edərkən – 3 sentyabr 2004

35. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Nazirlər Komitəsinin sədri, Norveçin xarici işlər naziri Yan Petersenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən – 13.10.2004

36. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitoring qrupunun nümayəndə heyətini qəbul edərkən – 19.11.2004

37. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyətini və AŞPA-nın Monitoring Komitəsinin Azərbaycan üzrə həmməruzaçılardırını qəbul edərkən – 16.12.2004

38. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AŞPA Monitoring Komitəsinin Azərbaycan üzrə həmməruzaçılari ilə görüşü – 12.02.2005

39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin məruzəcisi Malkolm Bryusu qəbul edərkən – 15.03.2005

40. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın həmməruzaçılari

Andreas Qrossu və Andres Herkeli qəbul edərkən – 20.04.2005

41. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının üçüncü zirvə görüşündə – 16.05.2005

42. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio ilə görüşü – 17.06.2005

43. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA Avropa demokratları qrupunun rəhbəri Mixail Margelovu qəbul edərkən – 04.07.2005

44. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA Monitoring Komitəsinin sədri Giorgi Frundanı qəbul edərkən – 05.07.2005

45. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA Monitoring Komitəsinin və Qaçınlar üzrə alt komitəsinin üzvlərini qəbul edərkən – 05.07.2005

46. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AŞPA-nın sədri Rene van der Lindenlə görüşü – 22.08.2005

47. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurasının Baş katibi Terri Devislə görüşü – 5 sentyabr 2005

48. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın nümayəndə heyətini qəbul edərkən – 13.10.2005

49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AŞPA-nın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsi sədrinin müavini Eduard Lintnerlə görüşü – 01.11.2005

50. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsi sədrinin müavini Eduard Lintnerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən – 22.03.2006

51. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Tomas Hammerberqı qəbul edərkən – 05.05.2006

52. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurasının Baş katibi Terri Devislə görüşü – 04.06.2006

53. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Nazirlər Komitəsinin "Aqq" qrupunun sədri Roland Vegerierin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən – 13.06.2006

54. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Yerli və Regional Hakimiyyətlər Kongresinin sədri Halvadan Skardin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir – 27.06. 2006

55. Azərbaycan Respublikasının Prezidenti AŞPA-nın Monitoring Komitəsinin Azərbaycan üzrə həmmərzəçiləri Toni Lloyd və Andres Herkeli qəbul edərkən – 30.10.2006

56. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin sədri lord Rassel Constonu qəbul edərkən – 30.11.2006

57. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Murat Mercanı qəbul edərkən – 11.12.2006

58. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Siyasi Məsələlər Komitəsinin sədri Əbdülqədir Atəşini qəbul edərkən – 11.12.2006

59. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Monitoring Komitəsinin sədri, Assambleyanın Siyasi Məsələlər Komitəsinin üzvü Eduard Lintneri qəbul edərkən – 11.12.2006

60. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Katibliyinin siyasi məsələlər üzrə baş direktoru Jan-Lui Lorani qəbul edərkən – 02.02.2007

61. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Nazirlər Komitəsinin "Aqq" monitoring qrupunun nümayəndə heyətini qəbul edərkən – 05.07.2007

62. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bundestaqın deputati, AŞPA-nın Monitoring Komitəsinin sədri Eduard Lintneri qəbul edərkən – 22.08.2007

63. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən – 05.09. 2007

64. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın sədri Luis Maria de Puçun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən – 02.07.2008

65. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkionu qəbul edərkən – 14.07.2008

66. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın seçkiqabağı misiyasının başçısı Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən

17.09.2008

67. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının Baş katibi  
Terri Devisi qəbul edərkən – 02.12.2008

68. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurasına təzv  
dövlətlərin mədəniyyət nazirlərinin Bakı konfransının açılışında nitqi – 02.12.2008

69. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Monitoring  
Komitəsinin həmmərəqəçilərini qəbul edərkən – 08.04.2009

70. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Aqo" monitoring qrupunun  
sədrini qəbul edərkən – 25.11.2009

71. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Monitoring  
Komitəsinin Azərbaycan üzrə həmmərəqəçiləri Andres Herkeli və Debona Qrexin qəbul  
edərkən – 10.02.2010

72. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasının insan hü  
quqları üzrə komissarı Tomas Hammerberqi qəbul edərkən – 02.03.2010

73. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament As  
sambleyasının sədri Mövlud Çavuşoğluunu qəbul edərkən – 14.04.2010

74. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Baş katibinin  
müavini xanım Mod De Bur Bukikkionu qəbul edərkən – 24.05.2010

### Notes for photo-documents

1. Speech of the President of the Republic of Azerbaijan Heydar Aliyev at the meet  
ing devoted to execution of the presidential decree "On measures of implementation of  
cooperation program between the Council of Europe and Azerbaijan" - Presidential Palace.  
10.07.1996

2. Meeting of the President of the Republic of Azerbaijan Heydar Aliyev and President  
of the Parliamentary Assembly of the Council of Europe Mrs. Leni Fischer - 09.10.1997

3. Meeting of the Azerbaijani President Heydar Aliyev with Daniel Tarschys, the Secre  
tary General of the Council of Europe - 09.10.1997

4. President of the Republic of Azerbaijan Heydar Aliyev at the summit of the heads  
of states and governments of the member countries of the Council of Europe - 11.10.1997

5. Speech of the President of the Republic of Azerbaijan Heydar Aliyev at the summit  
of the heads of states and governments of the member countries of the Council of Europe  
- 11.10.1997

6. President of the Republic of Azerbaijan Heydar Aliyev at the meeting with the delega  
tion headed by the Secretary General of the Council of Europe Daniel Tarschys - 30.08.1998

7. President of the Republic of Azerbaijan Heydar Aliyev at the meeting with the del  
egation of the Venice Commission of the Council of Europe - 21.04.1999

8. Meeting of the President of the Republic of Azerbaijan Heydar Aliyev with the rep  
orteur of the Parliamentary Assembly of the Council of Europe on Azerbaijan. MP of  
France Jacque Bommel - 10.04.2000

9. From the talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev with the  
delegation of the Venice Commission of the Council of Europe - 18.04.2000

10. President of the Republic of Azerbaijan Heydar Aliyev at the meeting with the del  
egation of the Parliamentary Assembly of the Council of Europe - 27.10.2000

11. Meeting of the President of the Republic of Azerbaijan Heydar Aliyev with the del  
egation headed by the secretary of the Venice Commission of the Council of Europe Gianni  
Buccicchio - 30.11.2000

12. From the talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev at the

meeting with the delegation of the Council of Europe - 03.01.2001

13. President of the Republic of Azerbaijan Heydar Aliyev with the head of the Special Committee of PACE on observation of elections Andreas Gross - 06.01.2001

14. From the talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev with the representatives of international organizations - 06.01.2001

15. Address of the President of the Republic of Azerbaijan Heydar Aliyev at the session of the Parliamentary Assembly of the Council of Europe - 25.01.2001

16. President of the Republic of Azerbaijan Heydar Aliyev at the headquarters of the Council of Europe - 25.01.2001

17. President of the Republic of Azerbaijan Heydar Aliyev at the solemn ceremony dedicated to accession of the Republic of Azerbaijan to the Council of Europe - 25.01.2001

18. President of the Republic of Azerbaijan Heydar Aliyev at the meeting with the chairman of the Parliamentary Assembly of the Council of Europe Lord Russell Johnston - 15.09.2001

19. President of the Republic of Azerbaijan Heydar Aliyev at the meeting with the chairman of the Parliamentary Assembly of the Council of Europe Lord Russell Johnston - 15.09.2001

20. From the talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev with the delegation of the Council of Europe headed by the chairman of the Committee of Ministers of the Council of Europe, Deputy Prime Minister and Minister of Foreign Affairs of Luxembourg Lidi Polfer - 16.07.2002

21-22. From the talk of the President of the Republic of Azerbaijan Heydar Aliyev with the delegation headed by rapporteur of the Committee on Political Affairs of the Parliamentary Assembly of the Council of Europe on the Armenia-Azerbaijan, Nagorno Karabakh conflict Terry Davis - 15.04.2003

23. Meeting of the President of the Republic of Azerbaijan Ilham Aliyev with the PACE rapporteur - 08.12. 2003

24. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the delegation of the Committee of Ministers of the Council of Europe - 03.02.2004

25. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the

PACE rapporteur on the Armenia-Azerbaijan, Nagorno Karabakh conflict Terry Davis - 26.02.2004

26. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with Secretary General of the Council of Europe Walter Schwimmer - 08.04.2004

27. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the Secretary General of the Council of Europe Walter Schwimmer - 29.04.2004

28. Address of the President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting of the spring session of PACE - 29.04.2004

29. Meeting of the President of the Republic of Azerbaijan Ilham Aliyev met with the PACE Chairman Peter Schieder - 29.04.2004

30. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the PACE rapporteur Malcolm Bruce - 11.05.2004

31. Meeting of the President of the Republic of Azerbaijan Ilham Aliyev met with the PACE rapporteur Andreas Gross - 20.05.2004

32. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the PACE Chairman Bruno Haller - 01.07. 2004

33. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the co-rapporteur of the PACE Monitoring Committee on Azerbaijan Andreas Gross - 06.08.2004

34. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the Secretary of the Venice Commission - 03.09.2004

35. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the delegation headed by the Chairman of the Committee of Ministers of the Council of Europe, Foreign Minister of Norway Jan Petersen - 13.10.2004

36. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the delegation of the Monitoring Group Ago of the Committee of Ministers of the Council of Europe - 19.11.2004

37. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the delegation of the Congress of Local and Regional Authorities of the Council of Europe and co-rapporteurs of the PACE Monitoring Committee on Azerbaijan - 16.12.2004

38. Meeting of the President of the Republic of Azerbaijan Ilham Aliyev with the co-rapporteurs of PACE Monitoring Committee on Azerbaijan - 12.02.2005

39. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the rapporteur of PACE Committee on Legal Affairs and Human Rights Malcolm Bruce - 15.03.2005

40. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the PACE co-rapporteurs Andreas Gross and Andres Herkel - 20.04.2005

41. President of the Republic of Azerbaijan Ilham Aliyev at the third summit of the heads of states and governments of the Council of Europe member-countries - 16.05.2005

42. Meeting of the President of the Republic of Azerbaijan Ilham Aliyev with the Secretary of the Venice Commission of the Council of Europe Gianni Bucicchio - 17.06.2005

43. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the head of European Democrats Group of PACE Mikhail Margelov - 04.07.2005

44. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the chairperson of PACE Monitoring Committee Gyorgy Frunda - 05.07.2005

45. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the members of PACE Monitoring Committee and Sub-Committee on Refugees - 05.07.2005

46. Meeting of the President of the Republic of Azerbaijan Ilham Aliyev with the PACE President Rene van der Linden - 22.08.2005

47. Meeting of the President of the Republic of Azerbaijan Ilham Aliyev with the delegation headed by Secretary General of the Council of Europe Terry Davis - 05.09. 2005

48. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with a PACE delegation - 13.10.2005

49. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the deputy chairman of PACE Legal Affairs and Human Rights Committee Eduard Lintner - 01.11.2005

50. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the delegation led by the deputy chairman of PACE Committee on Legal Affairs and Human Rights Eduard Lintner - 22.03.2006

51. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the Human Rights Commissioner of the Council of Europe Tomas Hammerberg - 05.05.2006

52. Meeting of President of the Republic of Azerbaijan Ilham Aliyev with the Secretary General of the Council of Europe Terry Davis - 04.06.2006

53. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the delegation led by the Chairman of the Ago Group of the Committee of Ministers of the Council of Europe Roland Wegener - 13.06.2006

54. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the delegation headed by the chairman of the Congress of Local and Regional Authorities of the Council of Europe Halvdan Skard - 27.06. 2006

55. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the co-rapporteurs of PACE Monitoring Committee on Azerbaijan Tony Lloyd and Andres Herkel - 30.10.2006

56. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the chairperson of PACE sub-committee on Nagorno Karabakh Lord Russell Johnston - 30.11.2006

57. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with Murat Mercan, head of Turkish delegation to PACE - 11.12.2006

58. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with Abdulkadir Atesh, chairperson of PACE Political Affairs Committee - 11.12.2006

59. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the chairperson of PACE Monitoring Committee, member of the Committee on Political Affairs of PACE Eduard Lintner - 11.12.2006

60. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the Director General of the Council of Europe on Political Affairs Jean-Louis Laurens - 02.02.2007

61. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the delegation of Ago Monitoring Group of the Committee of Ministers of the Council of Europe - 05.07.2007

62. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the member of the German Bundestag, chairperson of PACE Monitoring Committee Eduard Lintner - 22.08.2007

63. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the delegation headed by the Council of Europe Commissioner for Human Rights Thomas Hammarberg - 05.09. 2007

64. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the delegation headed by the President of PACE Lluís Maria De Puig - 02.07.2008
65. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the Secretary of the Venice Commission Gianni Bucicchio - 14.07.2008
66. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the delegation headed by the Chairman of PACE pre-election observation mission Andres Herkel - 17.09.2008
67. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the Secretary General of the Council of Europe Terry Davis - 02.12.2008
68. Speech of the President of the Republic of Azerbaijan Ilham Aliyev at the opening of the Baku conference of the ministers of culture of the member states of the Council of Europe - 02.12.2008
69. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with co-rapporteurs of PACE Monitoring Committee on Azerbaijan - 08.04.2009
70. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the Chairman of Ago monitoring group - 25.11.2009
71. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the Co-rapporteurs of the PACE Monitoring Committee on Azerbaijan Andres Herkel and Debono Grech - 10.02.2010
72. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the Council of Europe Commissioner for Human Rights Thomas Hammarberg - 02.03.2010
73. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with the President of PACE Mevlüt Çavuşoğlu - 14.04.2010
74. President of the Republic of Azerbaijan Ilham Aliyev at the meeting with Deputy Secretary General of the Council of Europe Maud de Boer-Bucicchio - 24.05.2010

Çapa imzalanıb: 10.01.2011.  
Həcmi: 27,5. Formatı: 70x100 1/16.  
Sifariş: 10. Tiraj: 500.



mətbəəsində çap olunub